

ASLAN BAYRAMOV

*Qədim Oğuz ellərinin – Ağbaba, Sörəyel
və Pəmbək bölgələrinin yer – yurd adları
(toponimləri)*

Azərbaycan Respublikası MEA İ.Nəsimi
adına Dilçilik İnstytutunun 21 iyun 1995-
ci ildə olmuş İxtisaslaşdırılmış Müdafiə
Şurasının (protokol №7) və Azərbaycan
Respublikası Təhsil Nazirliyi EMŞ-nin
«Azərbaycan dili və ədəbiyyatı»
bölməsinin 26 iyul 2001-ci il tarixli
iclasının qərarına əsasən dərs vəsaiti
kimi çap olunur (protokol №11)



"ADILOGLU" nəşriyyatı
BAKİ-2003

Elmi redaktoru: Tofiq Əhmədov -filologiya elmləri doktoru, professor

*Rəyçilər: Xəlilov Buludxan – filologiya elmləri doktoru, professor
İsrafilov Vaqif – filologiya elmləri namizədi, dosent*

*A. Bayramov. Qədim oğuz əllərinin – Ağbabə, Şörəyel və Pəmbək bölgələrinin
yer-yurd adları (toponimləri), Sumqayıt, 2003-cü il, 234 sah.
(Təkrar nöşr)*

Kitabın 1996-ci il nəşrinə Hacı Elman Məşədi

*Həsənli sponsorluq etmişdir. Müəllif bir daha
Hacı Elmanə bütün oxucular və ağıbəhlilər
adından öz təşəkkürünü bildirir.*

Filologiya elmləri namizədi, dosent Aşlan Bayramov bu kitabı qodim Oğuz əllərinin tarixi
coğrafyası, etnoqrafyası və dil tarixini oks edirən toponomislərdən bəhs olunur. Müəllif Ağbabə,
Şörəyel və Pəmbək bölgələrini həla vaxtında qarşı-qarış göstərir, xalqın yaddaşında həm yaşayan, həm
da unudulan yer-yurd adlarını toplamış, onları elmi-lingvistik və etimoloji tabibini vermişdir. Kitabın
qıyməti cəhətlərindən biri da olsut ki, idiyedək nürologiyada nadigə obyekti olmayan toponomislərlə ilk
dəfə olaraq elmi-nazır baxımdan oxucuların tarixi coğrafyası ilə bağlı şəkildə arasındır, leksik-
semantik, morfoloji və sintaktik rühsətiyyətləri pərhəddir. Müqayisəli surətdə başqa yerdən olan
oxşar toponomislərin arealları statistik sənədlərlə göstərilir. Oğuz əllərinin yaşlı təxtlərdən
əsaslı sonunda verilməsi orzun dəyərini qat-qat artırır.

Kitab təkcə türkoloqlar üçün deyil, həm də tarixçi, etnoqraf, coğrafiyalar və səli məktəbinin
bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün da qıymətli dərs vəsaitidir.

Kitab həm də geniş oxucu kütləsi üçün da nəzərdə tutulmuşdur.

B 4358157562 sifarişlə
121-2003



© A. BAYRAMOV

Kitabın içindəkiliş.

1. Ön söz.....	4
2. Giriş.....	8
3. Oykonimlər Sada, elleptik coğrafi nomensiz oykonimlər.....	23
4. Mürəkkəb, elleptik coğrafi nomenli oykonimlər.....	72
5. Mikorooykonimlər.....	80
6. Oronimlər Sada, elliptik coğrafi nomensiz oronimlər.....	85
7. Mürəkkəb, elliptik coğrafi nomenli oronimlər.....	86
8. Mikrooronimlər.....	95
9. Hidronimlər.....	104
10. Sada, elleptik, coğrafi nomensiz hidronimlər.....	108
11. Mürəkkəb, elleptik coğrafi nomenli hidronimlər.....	114
12. Toponimlər xalq şərində.....	122
13. Toponimlərin paralelləri.....	127
14. Notico.....	134
15. Ədəbiyyat.....	138
16. İnfomatorlar.....	147
17. Oykonimlər sözlüyü.....	148
18. Oronimlər sözlüyü.....	184
19. Hidronimlər sözlüyü.....	214
20. Etnonimlər sözlüyü.....	227
21. Kitabın 1996-ci il nəşrinə yazılmış roylər.....	229

ÖN SÖZ

Qafqaz türkdilli xalqların, o cümlədən azərbaycanlıların an qədim yaş meskenlərindən biridir. Dünyanın bu regionunda elə bir daş, qaya, oba, yurd və s. yoxdur ki, oraya türkün ayağı dəyməsin, oradan türkün səsi gəlməsin və türkün ünү eşidilməsin. Onların hər birində bu xalqın izi və nişanası hakk olunmuş, ulu keçmişlərdən süzüle-süzüle, zaman-zaman keçərək dövrümüzə gəlib çatmışdır.

Araşdırımlar göstərir ki, yaşı əsrlər və min illərlə ölçülən Azərbaycan toponimlerinin yaranma və formalşama tarixi Qafqaz xalqının və Azərbaycan dilinin təşəkkültapma tarixi ilə sıx bağlıdır. Elə buna görə də, xüsusi adların on maraqlı hissəsini təşkil edən coğrafi adların regionlar üzrə hərtərəfli və sistemli şəkildə, tarixi mənbə və faktlar əsasında öyrənilməsinin çox böyük elmi, təcrübə və siyasi əhəmiyyəti vardır. Tesadüfi deyil ki, qədim milli sorhadların müəyyənləşdirilməsində onlardan an etibarlı mənbə kimi istifadəsi nəzəre alınaraq, artıq indi bu məsələye dövlət əhəmiyyəti bir məsələ kimi baxılır. Bu da, ilk növbədə, onunla əlaqədardır ki, Azərbaycan xalqının Qafqazda yerləşmə və yayılma arealları, an qədim və qədim dövrlərinin tarixi, etnoqrafiyası, etnogenezi, tarixi coğrafiyası, dilinin yazıyaqədərki və yazılı dövrlərinin müəyyən coğħətləri ilə bağlı bir sıra problemlərin həllində hazırlı toponimik materiallardan istifadə ən planlı çəkilir, an ince məsələlərin həllində bunlara etibarlı mənbə kimi yanışılır. Belə ki, xalqımızın qədim salnaməsinin sohifolari olan bu adların, xüsusilə paleo və mezotoponimlərin tədqiqi onun etnogenezinin, etnoqrafiyasının, tarixi coğrafiyasının, qədim milli və dini təfəkkürünün, psixologiyasının, dünyagörüşü və dünyabaxışının, müxtəlif xalqlar və tayfalarla tarixi əlaqələrinin, bu orazidə bas vermiş miqrasiyaların, dilimizin tarixi fəaliyyət dairəsi və yerinin, qədim tarixinin, tarixi dialektologiyasının, semasiologiyasının, dil tarixinin, arxaikleşmiş bir sıra fonetik, leksik, leksik-semantik və grammatik elementlərinin, xalqımızın təşəkkültapma və inkişafında əsas və həlliçili rol oynanmış türkdilli əksər qədim etnik komponentlərin, keçmiş hayat tərzini və heyvanat ələminin, tükənməz sərvətlərinin, xalqın əsas məşgulliyət və peşəsinin, adət-ənənələrinin və s. öyrənilməyən, mübahiseli və qaraniq problemlərinin üzə çıxarılması və dəqiqləşdirilməsində əvəzədilməz mənbə rolunu oynayırlar. Cənubi toponimlər göstərilən xarakterli tarixi prosesləri özündə daha dəqiq və daha qabarıq əks etdirən abidalordan olub, müəyyən ərazi və ya ərazilərdə məskunlaşmış etnoslar və onların dillərinin arealları və yazıyaqədərki dövrünə aid dəyerli məlumatlar verir. Bütün bunları dorindən hiss etmiş A.Bakıxanov hələ keçən əsrin ortalarında çox böyük uzaqqörenliklə yazardı ki, «Əgər ölkənin qəbilələri, kəndlərin binaları və qədim adları geniş bir surətdə tədqiq edilsə, əhalinin mənşeyini təyin etmək mümkün

olacaqdır».¹ Bunu deyərək A.Bakıxanov, ilk növbədə, yer-yurd adlarını nezərdə tuturdu. Həqiqətən, əhalinin qədirdən məskunlaşma yerini, tarixi-coğrafi mövqeyini, etnogenetizi müəyyənləşdirmək o qədər mirekəb və çoxcəhətlidir ki, onun həllində təkcə müəyyən bir elm sahəsinə mənsub mənbələrə istinad etmək nəinki azdır, hətta birtərəflidir. Toponimlər isə həmin hadisə və prosesləri hər hansı bir mənbədən daha çox və daha daqiq əks etdirir, onlar haqqında məlumat verir. Aparılan araşdırımlar göstərir ki, doğrudan da, toponimlərde xalqımızın formalşamasında mühüm rol oynamış qəbile, tayfa, tırə, etnik qrup, xalq və millet adlarının əksəriyyəti əks olunduğu kimi, onlarda dilimizin bir sira qədim və arxiyik elementləri da yazılı mənbələrdən dərhal məlumat verir. Bu cəhətdən də xalqımızın canlı tarixi, qədim inciləri, uzaq keçmişimizin yadigarları və ölməz sənət abidələri olan belə adlar dilimizin inkişaf tarixinin araşdırılması baxımından da çox mühüm əhəmiyyət kəsb edir. Toponimlər, cənbi zamanda, xalqımızın özünəməxsus milli mədəniyyətə və əraziyə malik olduğunu, tarixon Qafqazın geniş bir regionunu əhatə etdiyini, bu ərazinin yerli, avtoxton xalqlardan olduğunu daqiq dəlillerlə sübut edir. Mosolen, əgər Kür, Araz, Azıx, Beyləqan, Şəki, Kaspi, Balakən, Albən, Alpout və s. toponimlərin adları qədim mənbələrdə çəkilirsa, onların türkmenşəli leksik vahidlərdən törəndiyi açıqlanırsa, onda bu, elə türkdilli xalqların, o cümlədən azərbaycanlıların ulu babalarının adlarının qeydə alındığı ilk mənbələrdən, tutaq ki, Heredotdan (e.o. V əsr), Strabondan (e.o. 64/63 – b.e.o. 23/24 illər), çox-çox əvvəllərdən bu ərazidə məskun olmalarını sübut edir. Və ya əgər yənə həmin mənbələrdə Padar, Boyat, Alpout, Kəngərli, Qanlı, Xunan düzü, Xəzər, Bolqarçay, Şabrançay, Quşçu və s. bu kimi yüzlərə toponim qədim türk tayfa və ya tayfa ittifaqlarının adlarını əks etdirirsə, deməli, xalqımızın bu ərazinin an qədim sakinləri olmasına heç bir şübhə yeri qalmır. Bunlar xalqımızın və dilimizin tarixini XI əsrə – səlcuq oğuzlarının gelişisi dövrünə bağlayanların da fikirlərini alt-üst edir.

Bu baxımdan Azərbaycan toponimikasının qarşısında duran taxixəsalımnaz vəzifələrdən biri və an ümidi Respublikamızdan kanarda, Qafqazın yuxarı hissələrindən – Daştıçıqdan tütmiş üzü bəri, hər yerində – Gürcüstan, Dağıstan, İran və xüsusi Ermanistan və s. ərazilərdəki Azərbaycan coğrafi obyekti adlarını toplamaq və müasir elmi səviyyədə tədqiq etməkdən ibarətdir. Əldə olan toponimik mənbələr üzərində aparılan müşahidələrdən aydın olur ki, təkcə Ermanistan Respublikasının toponimik landschaftının əsas tonunu və fondunu türk (Azərbaycan) mənşəli paleo, mezo və neotoponimlər təşkil edir. Həmin respublikanın elə bir ərazilə, kantonu, regionu, rayonu, kəndi, yurdu, yaylağı, qışlağı, daşı, torpağı yoxdur ki, orada türk (Azərbaycan) mənşəli makro və ya, heç olmasa, mikrotoponimlərinə rast gəlinməsin. Yalnız yaşayış məntəqə adları

¹ A.Bakıxanov. Gütünnü-İsm, Bakı, 1951, s. 29.

arasında bunların sayı yüzlerdir. Lakin təessüfə qeyd etmək lazımdır ki, Ermenistan orazisindəki Azərbaycan mənşəli coğrafi adların öyrənilməsi sahəsində hələ bəzədə çox az iş görülmüş, bu respublikanın bir neçə rayonunun toponimiyasını oks etdiren namızodlik dissertasiyaları yazılmışdır. Əm acı həqiqət ondan ibarətdir ki, bütövlükde Ermenistan Respublikasında Azərbaycan türk mənşəli toponimlərinin öyrənilməsində toponimistlərimiz artıq gecikmişdir. Belə ki, Rus İmpriyasi siyasetçilərinin və erməni ekstremist milletçilərinin ciddi soyi nəticəsində türkler özlərinə məxsus qədim yurd-yuvalarından 1828, 1905, 1915, 1918 və 1948-ci illerde hissə-hissə, nəhayət, 1988-1989-cu illerde tamamilə Ermenistan orazisindən qovulduğandan, onların türk mənşəli adlara qarşı hücumları başlandıqdan sonra həmin regionda mövcud olmuş adların toplanması qeyri-mümkin və çətin olmuşdur. Təbii ki, bununla razılaşmaq və barışmaq olmaz! Əksinə, çalışmaq lazımdır ki, heç olmasa, indiyə qədər ayrı-ayrı földər tərəfindən toplanmış və yaddaşlarda qalmış, eləcə də müəyyən sənədlərdə qeyd olunmuş coğrafi adlarımızı toplayib sistemləşdirək, onları çox böyük həssاشlıq və dəqiqlikli öyrənib galəcək nəsle çatdırıq, bununla, eyni zamanda, həmin orazilerin, heqiqətən, bizim on qədim yaşayış məskənlərimizdən olduğunu sübut edək.

Göstərilən məsələlərin qoyuluşu və həlli baxımından *Aslan Əhmədcan oğlu Bayramovun* «Qədim Oğuz əllərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin türk mənşəli yer-yurd adları» kitabı xüsusi maraqlı doğurur.

Kitab, müəllifin Bakı Dövlət Universitetində tələbə, sonralar həmin universitetin dissertantı olarkən və 1989-cu ilə qədər Ermenistanın Amasya rayonunda yaşayarkən həmin orazileri bilavasitə özü qarış-qarış gəzərək topladığı 3000-dək coğrafi ad əsasında yazılmışdır. Təbii ki, tarixi mənbələr və arxiv sənədləri də yaddan çıxarılmamışdır. Tədqiqatçı əsərə, eyni zamanda, ayrı-ayrı mənteqalorlarda yaşayan əhalinin statistik sayı və etnik tərkibi həqqində da məlumatlar daxil etmiş, onların da şəhərinə ciddi say göstərməyidir. Müəllifin on üstün cəhəti onun bir neçə dil (erməni, rus, fars, alman) bilməsidir. Bu ona imkan vermişdir ki, arxiv sənədlərindən və rus mənbələrindən (xüsusi XIX əsr və XX əsrin əvvəllərinə aid rus statistik məlumat kitablarından) dəhaç çox faydalansın. O burada tədqiqata cəlb edilən makro və mikrotoponimlərə diaxronik və sintxonik aspektlərde yanaşmış, bir sira yerli coğrafi terminlərin (rind, tap, qılıc, napzar və s.) işlənmə areallarını göstərməyə çalışmışdır. Bir sira paleotoponimlərin (Kasak, Alakas, Quqar, Şirak, Çovak, Basın, Abaran və s.), eləcə də oğuz-qıpçaqlarla bağlı olan (Oxçuoğlu, Diraklər, Təpə-Dölek, Bayandur, Yasaul, Kapənakçı və s.) adların, Oğuz onqonlarını oks etdiren Ağbaba, Sonqurlu, Bozdoğan və s. toponimlərin linqvistik və ekstralinqvistik təhlillərini vermiş, təhrif olunmuş və unudulmuş bir çox yer-yurd adlarını bərpa etmişdir. O, türkologiyada, eləcə də tarixşünaslığında heç vaxt xatırlanmayan qədim bölgələrimizin Ağbaba (Amasya və Qızılqoç rayonları), Şörəyel (Artık, Düzkənd, Ağın və Talın rayonları) və

Pəmbək (Hammlı və Quqar rayonları) bölgələrinin oyonim, oronim və hidronimlərinin leksik-semantik, morfoloji və sintaktik xüsusiyyətlərini açıqlayaraq çox mühüm və əhəmiyyətli elmi-nəzəri nəticələrə gəlmışdır. O, orazilərin yerli folklor materiallarını toplamağı və onlara istinad etməyi də yaddan çıxarmamış, yeri geldikcə, bu və ya digər toponimin etimoloji açımda onlardan daha geniş istifadə etmişdir.

Toplanmış zəngin toponimik materiallar və tarixi, elmi-nəzəri mənbələr osasında yazılmış bu əsər özünün tədqiqat metodu və üsulları, yeniliyi və orjinallığı ilə fərqlienən araşdırılmalarndandır. Teknə onu qeyd etmək lazımdır ki, burada müxtəlif, ilk dəfə olaraq, on etibarlı tarixi mənbələrə və ekstralinqvistik faktorlara nəzərə almaqla toponimlərin linqvistik təhliline osasanaraq belə bir nəticəyə gəlir ki, tədqiq etdiyi Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin toponimiyasının 95%-ni türkmənşəli adlar təşkil edir və türkdilli xalqlar göstərilən orazilərin əlibə surası ilə verilən toponimik sözlüyün da yuxarıda qeyd edilən problemlərin galəcək də geniş və hərəkəflə həllində, eləcə də toponomastik lügətlərin və tarixi orazilərimizin xəritələrinin tərtibində, tarix, coğrafiya, dil tarixi, tarixi dialektologiya və leksikologiyasının yazılmışında çox böyük elmi əhəmiyyəti vardır. Kitabda verilmiş xərite o yerlərə belə olmayan oxucunu toponimlərin səpələndiyi obyektlərə tamış edir, bir növ onların baladçısına çevirilir. Milli özünsəyəyişlə bağlı Azərbaycanın tarixi coğrafiyasının, onomastikasının, dil tarixinin və s. bununla əlaqədar olan fənlerin tədris edildiyi bir zamanda kitab orta məktəb şagirdləri, ali məktəb tələbələri, etnoqraflar və xüsusi olomatoloq-toponimistlər üçün də gərəkli bir vəsait olacaqdır.

Xüsusi qeyd olunmalıdır ki, A.Ə.Bayramovu bu işə səvg edən, ilk növbədə, onun milli təsəssübəşliyi, vətəne, yurda bağlılığı və votondaşlıq borcu olmuşdur. Bu işdə o, xalqının əsl ziyanlı oğlu kimi hərəkət etmişdir.

Təbii ki, kitabda mübahisəli və qaranlıq məsələlər də yox deyildir. Şübhəsiz ki, müəllif galəcək tədqiqatlarında bu məsələye yenidən qayıdacaq və onları aradan qaldıracaqdır.

Ümidvarıq ki, yüksək elmi potensiala və bacarığa malik olan A.Ə.Bayramov bu sahədəki araşdırılmalarını davam etdirəcək, günümüzün ən aktual, tədqiqi vacib və əhəmiyyətli olan Ermenistan orazisindəki türk-Azərbaycan mənşəli toponimlərin bütövlükde və hərəkəflə, müasir onomastik-toponimik səviyyədə həllinə səy göstərəcəkdir.

Bu yolda ona uğurlar diləyirik.

Filologiya elmləri doktoru,

professor T.M.ƏHMƏDOV

1937-ci ildən 1946-cı ilədək Sovet
ordusunda xidmət etməsinə baxmayaraq,
1950-ci ildə Stalin repressiyasına məruz
qalmış atam Əhməd xan Məhəmmədəli
əğlunun əziz xatirəsinə iħtaif edirəm

GİRİŞ

Bu dövrlerde özünü idarəetmə və müstəqilliyyət doğru getdiyimiz bir dövrda Azərbaycan (Türk) onomastikasının öyrənilməsinə maraq xeyli artnmışdır. Çünkü xalqımızın soykökünü, onun məşgulliyətini, iqtisadi-siyasi həyatını, tarix və mödəniyyətini təbiət qüvvələrinə qarşı mübarizəsini, mifologiyasını və yayılma arealını öyrənməkdə onomastik vahidlərin çox böyük əhamiyyəti vardır. Haqlı olaraq Y.V. Çəmənzəminli sözleri «tarix yuvası» adlandırmışdır [178, 9]. Dil tariximizin öyrənilməsində evezsiz bir mənbə olan onomastik vahidlərin zəngin və qiymətli bir xəzine olmasını K. Vəliyev daha geniş şərh etmişdir: «Adda qəribə sərr var. Ad varlığının alın yazısı kimi dır – ad sözdür, sözin kölgəsi, şəkli yazı. Ad varlığı səsloşib öz arndıca aparır, uzaqlara, yaxınlara çəkir» [41, 3].

Uzun müddət məsələye bürəfəli yanaşıldıgından onomastik vahidlər, xüsusilə toponimlər tarixləşmiş və ya coğrafiyasının tərkib hissəsi kimi öyrənilmişdir. Hal-hazırda bu dəlaşılıq aradan qaldırılmış, onomastikasının dilçiliyin bir bölməsi olması fikri daha geniş yayılmışdır. Çünkü onomastikasının tədqiq etdiyi vahidlərin özleri de sözdür, sözler isə dilçiliyin tədqiqat obyektidir.

A. Qurbanovun fikrinə, xüsusi adlar dialektik və şivelerin öyrənilməsi baxımından da evezsiz mənbədir. Çünkü qədim dialekt və şiva xüsusiyyətləri ümumi dialekt sözlarından çox, tayfa, qəbile, şəxs adlarında özünü göstərir [157, 4]. Tesadüfi deyil ki, Ə. Demirçizadə de yer və tayfa adlarını «mühüm mənbə» sayırdı [62, 44].

Məlündür ki, adların yaranmasında fərd halında bütün xalq iştirak edir. Bu adlar həyatdan, insan arzusundan, insan təsəkküründən səzülüb yaranır. Elə buna görə de adlarda tarixi keçmişimiz və bugünkü həyatımız, istek və arzularımız uyuyub yatr [5, 3]. Doğrudan da, insan tələbatı ilə yaranan xüsusi adlar olmama, insanlar coğrafi obyektləri, şəxsləri, heyvanları, bir sözü hadisə və əşyaları bir-birindən forqləndiro bilməz və böyük dəlaşılıq yaranar.

Xüsusi adların xalqın hayatı ilə bağlı olması haqqında A.B. Superanskaya yazar: «Hər hansı bir xalq tərəfindən işlənən xüsusi adlarda insanların bioloji təbiieti və antropoloji xüsusiyyətləri onomastikada, xüsusiilə antroponimiyada özünü göstərir. Xüsusi adlarda milli idealın gözəlliyi, hətta fiziki və başqa qüsurları da öz əksini tapmışdır» [160, 7].

Lakin bunlara baxmayaraq, xüsusi adları ümumi sözler sisteminde, həmin metodlarla tədqiq etmek mümkün deyil. Onomastik materiallarının araşdırılması,

işlənmə və istifadə yolları eyni tipli ola bilməz. Dilin lügət tərkibindəki sözlər cəmiyyətin inkişafı və müxtalif hadisələrlə bağlı olaraq bir-birini əvəz edir. Yəni ümumi (apelyativ) sözlər xüsusi (onomastik) sözlərə çevrilir və ya da aksine olur. Məsalən, Mehriban-şəxs adı, Mehriban-elliptik toponim, məhrəbin-sifat və s.

Dilçiliyin bir şöbəsi olan, eyni zamanda ədəbiyyat, tarix, etnoqrafiya, sosiologiya, coğrafiya, tabiat, estetika və s. elmlərlə də əlaqəsi olan onomastikanın tədqiqat obyekti sayılan onomastik vahidlərin araşdırılması və elmi səviyyədə tədqiq edilməsində mənbələrin rolü çox böyükdür. Belə ki, qədim abidələr, yazılı ədəbiyyat, folklor, xoriso, dialekt və şiveler, qohum və başqa dillər, arxiv və statistik sənədlər, mətbuat bu baxımdan dəha səciyyəlidir.

XI əsrde yaşamış Mahmud Kasqarının «Divani lüğət-it-türk» əsəri, ümumiyyətə, bütün türk xalqlarının onomastikasını öyrənmək üçün zəngin material verir [199].

Onomastikanın on maraqlı, on işlek, özünməxsus müstəqil tədqiqat obyekti və predmeti, metod və prinsipləri olan toponimika coğrafi obyektlər adlarından bəhs edən elm sahəsidir [77, 6]. Bir neçə elmin qoşağından yaranmış toponimika bir elm kimi XIX əsrin axırlarından etibarən yaranmağa başlasa da, hələ antik və orta əsr müelliflərinin əsərlərində yeri gəldikcə müxtəlif ölkələr, yaşayış məntəqələri, çaylar, dağlar və s. coğrafi obyektlər haqqında məlumat verilmişdir.

Toponimikanın tədqiqat obyekti bunlardır:

1. Oykonimlər (yaşayış məskəni adları).
2. Oronimlər (dağ, dərə, çöl və s. rəlyef adları).
3. Hidronimlər (çay, göl, bulaq, donuz və s. adları).

Göstərilən bu üç böyük sahədən başqa, toponimlərin bir sıra başqa növləri de vardır.

Coğrafi obyektlərin (tiplərin) tədqiq etmək üçün tarix, coğrafiya, dilçilik, etnoqrafiya, sosiologiya və s. elmləri də bilmək tələb olunur. Coğrafi adlar keçmişin bize qoyub geldiyi manevi və mülqəddəs sərvətlərindədir. Haqlı olaraq, bəzən alimlər toponimləri «torpağın dil» adlandırırlar [32, 163]. «Hər bir ad tarixdir, lakin toponimlər tarixin güzgüsüdür». [160, 24]. Doğrudan da, torpaqda, yəni müyyən bir ərazilə, ölkədə toponimik fon hansı dilə addırısa, həmin ərazi də o xalqın tarixi-coğrafi ərazisidir.

Toponimikanın bir elm kimi öyrənilmesi son illərə aid edilsə də, ancaq ardıcıl olmasa da, hələ qədimdən coğrafiyasının sayyahları bu məsələ maraqlandırılmışdır. XVIII əsrde yaşamış Azərbaycan sayyahi Hacı Zeynalabdin Şirvani bu sahədə öncüllərdən biri olaraq, Azərbaycanın və soyahət etdiyi ərazilərin coğrafi adlarının izahını da vermişdir [101, 61]. Daha sonra A. Bakıxanov bir çox tayfa və yer adlarını izah etməklə onları qiymətli bir mənbə olmasına haqqında belə yazardı: «Neinkü əsrlər, hətta min illər, belə bu ölkənin bir çox yerlərinin və tayfalarının ilk adlarını məhv edə bilməmişdir... Öğər ölkənin

qabilələri, kəndləri, binaları və qədim adları geniş bir surətdə tədqiq edilərək, əhalinin mənşeyini tədqiq etmək mümkün olacaqdır» [26, 26, 99].

Qeyd edilməlidir ki, Şərqi dillərinin bilicisi M.F. Axundovun da Bakı, İravan quberniyalarının yer-yurd adlarının toplanmasında böyük eməyi olmuşdur [94, 21].

XIX əsrin sonu XX əsrin əvvəllərində V.V.Radlov, V.V.Bartold, V.A.Qordlevski, A.N. Somoyloviç, N.V. Katanov, A.N. Kononov, V.A.Baskakov və başqa türkoloqlar türkmənşəli onomastik vahidlər haqqında sanballı əsərlər yaratmışlar. I.Şopenin «Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи» (1852) və daha sonra «Новые заметки на древней истории Кавказа и его обитателей» (1866) əsərləri de maraqlıdır. Adları çökələn əsərlərdə Qukar, Alagöz, Kasax, Arpaçay, Şirakqala, Kanqark, Amur, Bağaran, Pəmbək və s. toponimlər haqqında məlumat verilmişdir. Lakin müəllif rus imperiyasının «Böyük Ermenistan yaratmaçı» siyasetinə qoşuluğu üçün bir çox türkmənşəli etnotoponimləri təhrif edərək erməni mənşəli hesab etmişdir. Həmin toponimlər barədə sonra məlumat verəcəyik.

Bunlardan başqa, H.Hubşmanın «Qədim erməni yer adları» (Die altarmenischen Ortsnamen 1904), K.F. Qazin «Опыт объяснения Кавказских Географических названий» əsərlərində bir çox toponimlər və topoformantlar erməniləşdirilmişdir [43,41]. Bütün bunlara baxmayaraq, kənd, dağ, çay adlarının statistik sonadlarında qeyd edilmesi böyük hadisə idi. Müxtəlif quberniyalara aid məlumat kitabları [151-152], «Qafqazın beşverstlik xəritəsinin elifba göstəricisi» [133], 1881-1929-cu illerde çap olunan «Qafqazın ərazi və tayfalarının təsviri məcmuəsi» - Smompk (150) və hərbi sonadlarında türk mənşəli toponimlərin bütün tiplərinə rast gelinir. Qafqazda hərbi qulluqda olan şair və yazıçılardan əlyazmalarında müharibə zolağına aid çoxlu yer-yurdun adı çökəlir. Məsələn, A.S.Puşkin 1829-cu ildə Ərzruma səyahət edərkən öz səyahətnaməsində Perni, Madənsuyu bulağı, Boz Abdal, Qars, Gümrü, Arpaçay, Ararat, Soğanlı, Tavr təpələri, Tiflis, Axalsıx, Axsığa, İravan və s. oynamaları qeyd etmişdir. Ərzurum, Qars, Tiflis haqqında geniş məlumat vermişdir [143.373.418]. Gümrüye (1837-Aleksandropol, 1924-Leninakan, 1991-Kumayı) gece çatan şair sehər yuxudan qalxanda Ələyəz dağının qarlı, haça zirvəsini görür və elo bilir ki, Ağrı dağıdır (Araratdır). Lakin Gümrüdən Ağrı yox, Ələyəz dağı görünür. Elo həmin zirvə də xalq arasında «Haça» adlanır.

Ələyəz başı haça

Əlim dolasdı saçə.

İgid odur sevdriyin

Xəlvət götürüre qaça.

İlk dəfə Azərbaycanın çayları, gölləri, əkin sahəleri, kənd təsərrüfatı, orada yaşaması və yaşayan tayfalar haqqında, həmin tayfaların tarixi bölgələri

baroda elmi surətdə araştırma apararı M.Q.Valiyev (Baharlı) olmuşdur. Xozerlər, hunlar, sevirlər, bulqarlar, kənkərlər və s. qədim tayfalar haqqında ilk dəfə geniş bilgi vermişdir. Toponimist T.Əhmədov, haqılı olaraq onu Azərbaycan etnogenezinin öyrənilməsinin «ilk qarancusu» hesab edir [77,41]. Doğrudan da, araşdırılması, o dövr üçün çox çətin olan etnik-tarixi, statistik sonadları M.H.Baharlının əsərlərində öz əksini tapmışdır [38.24.68.38.110,111].

Əlbette, 1930-cu illerin abi-havası türkmenşəli toponimlərin tədqiqi olunması və ya türkmenşəli etnoslar haqqında fikir yürütmək imkanı vermadı üçün uzun müddət bu sahə unuduldu. Azərbaycanlılara yaxılan «pantürkist» böhtənləndən istifadə edən ermənilər 1935-ci ildə başlayaraq, türkmenşəli yer-yurd adlarını, xüsusilə xəritələrə düşən böyük yaşayış məskənləri, dağ, çay adlarının deyişdirilməsinin bünövrəsini qoymalar. Hətta H.Bağdasaryan adlı bir müəllif adların deyişdirilməsi haqqında qəzetdə məqala yazmışdır [200].

Mühəribədən sonraki illerde Ə.Dəmirçizadə, M.Seyidov, A.Qurbanov, Q.Qeybullayev, Ə.Hüseynzadə, Y.Yusifov, T.Hacıyev, K.Əliyev, T.Əhmədov, V.Qukasyan, M.Adilov, A.Axundov və başqa dilçilərimiz onomastikanın müxtəlif sahələri üzrə xeyli iş görmüşlər. Bundan başqa, S.Mollazadə, B.Budaqov, F.Cəlilov, Q.Məşadiyev, R.Yüzbaşov, Ə.Abdullayev, A.Həsənov və bir çoxları ayrı-ayrı tarixi toponimlər barədə, toponimlərin leksik-semantik qrupları və s. haqqında dəyərli fikirler söylemişlər.

Azərbaycan toponimistləri erməni, gürçü, alban, bizans mənbələrinde təhrifə uğramış coğrafi adların bərpasına çalışmasyla, erməni tarixşünaslığında «XI əsrde gelmə», «Köçəri tayfalar» ifadelerini alt-üst etmiş və elmsiz yozumlara qarşı çıxmışlar. Bir sır türk alimləri de Azərbaycan tarixini və toponimiyasını ehətədən sanballı əsərlər yaratmışlar. Toponimlərin nüvəsində qorunan tayfa adlarının və arxaik sözlərin izləri barədə türkoloji mənbələr istinad etməkə həm de toponimlərin yayılma arealını araşdırmışlar. Türk tarixçilərindən F.Kırzioğlu, M.Doğru, M.Türker Acaroglu, Z. Makas, F.Sümər və başqalarının coğrafi adlara aid tədqiqatları da maraqlıdır.

1960-ci ildə Azərbaycan Coğrafiya Comiyyyəti Yanında Toponimika bölməsi, 1967-ci ildə Azərbaycan Ali Soveti yanında toponimika komissiyası, 1972-ci ildə Elmlər Akademiyası yanında toponimika şöbəsinin açılması, 1974-cü ildə Azərbaycan toponimiyasının öyrənilməsinə həsr edilmiş birinci, 1981-ci ildə isə ikinci konfransın keçirilməsi toponimiyanın sahələr üzrə öyrənilməsinə şərait yaratdı.

1986-ci ildə API-de Onomastika mərkəzinin açılması, elo həmin ildə 1-ci, 1988-ci ildə 2-ci, 1990-ci ildə 3-cü, 1992-ci ildə 4-cü, 1994-cü ildə 5-ci, 1996-ci ildə 6-ci, 1998-ci ildə 7-ci, 2000-ci ildə 8-ci, 2003-ci ildə 9-cu elmi konfransların keçirilməsi onomastik vahidlərin, xüsusilə toponimlərin tarixini, coğrafi yerləşməsini, leksik-semantik xüsusiyyətlərinin öyrənilməsinə geniş imkan açdı.

Həmin konfransların tezislerinin çap edilmesinin böyük elmi-praktik əhəmiyyəti vardır. Çünkü bu konfranslara bir çox türk respublikalarından nümayəndələr gelir.

Müxtəlif funksiyaları olan coğrafi adlar həm de gənclərimizdə vətənpərvərlik, yurdsevərlik hissi yaradır. Təsadüfi deyildir ki, müxtəlif zoraklıq, müharibə və məcburiyyət noticasında öz doğma yurdundan qaçın düşən şəxs öz doğma yurdunun adını yaşatmağa çalışmışdır. Hətta ulu şəxs və tayfa adlarına görə öz yurdunun şərefini qorumağı bacarmışdır.

Son tödqiqatlardan molum olur ki, türkmənşəli yer-yurd adları Qafqazda hələ eramızdan avval və eranın əvvəllerindən məlumdur. Ermeni, gürcü, bizans monbolöründə həmin toponimlər eks olunsa da, təəssüf ki, tarixçilərimiz bu monbolöründən dərsliklərdə və elmi kitablıarda az istifadə edirlər. «Azərbaycan toponimiyasında on geniş yayılmış, on əhatəli toponimik areal türk arealıdır. Bu arealın Qafqaz ərazisində çox qədim tarixi vardır və o, Azərbaycan xalqının təşəkkülündə iştirak edən bütün türk tayfalarının linqvistik və etnik materialına esaslanır» [21.7].

Müyyən araşdırıcılar, tarixi-statistik arxiv sənədlərinə istinad edərək deyə bilsək ki, indi Ermenistan, Gürcüstan, Dağıstan adlanan ərazilərin də toponimik areali, demək olar ki, türkmənşəlidir. Məlumdur ki, türklər nəinki Şimali və Cənubi Azərbaycanda, elecə də Kiçik Asiya, Orta Asiya, Sibir, Volqaboyu, Balkan, Krim, İraq, Dağıstan və Gürcüstan toplı haldə yaşamaqdadırlar. Bir-birindən ancaq dialekt ilə fərqlənən özbək, qırız, türkmen, türk, tatar, başqırd, qaqauz və s. xalqların dilleri bir kökden törəmiş, soyköklərində cəni türk tayfa və qəbile birləşkərinin dayanması sübut edilmişdir [83.46]. Türk xalqlarının soykökünde dayanan kanqar, avar, quşar, padar, bulqar, xazar və s. tayfların əski mədəniyyətləri, mifologiyası, etnoqrafiyası da ortaqliq təşkil etmişdir.

Rus çarlarının siyaseti nəticəsində yaradılan və 1989-cu ildən etnik erməni oləksi sayılan «Ermenistan», əslində avvalı Azərbaycanın bir bələnmez parası olan Göyçə, Ağbaba, Şorayel, Pombek, Qukar, Göyər, İrəvan, Zəngazur, Ağrı bölgələri və s. əski türk oymaqlarının qədim məskənlərindən sayılır. Ona görə də təbuidür ki, göstərilən ərazilərdə, hər kənddə əski türkərin at və qoç beynəlli qəbiristü abidələri hələ yaxşılaşdırılmış dövrü eks etdirir. Saysız-hesabsız Oğuz qalaları, körpüler, daş sanduqlar, came möbeddələr qıpçaq-türk məbədlerindəki əski yazı və işarələr, Talin, Lori və Ələyaz bölgələrində olan Qobustan qaya resmlərinə bonzor rəsm və işarələr indi də qalır və qədimliyimizdən xəber verir.

Uzun müddət (386 il) İran-türk müharibələrinin meydani olan bu ərazilərde Nadir şahın dövründə, yəni 1738-ci ildə sabitlik yaranır. İrəvan və Üçkilsə bölgələri İran'a verilir. Hovanes Şahxatunun verdiyi məlumatda 1410-cu ildən 1828-ci ilə qədər İrəvanı idarə edən paşa və xanların adları və titullarının

verilməsi tarix üçün də maraqlıdır [114.15-16]. 1602-ci ildə təşkil edilən xanlıq 1827-ci ildə rus-türk, rus-İran müharibələri noticosunda sona yetmişdir [92.202].

1828, 1878, 1914, 1918-ci illərdə rus-türk, rus-İran savaşlarında vəziyyət dəha ağır olmuşdur. Müharibə bölgələrindən, xüsusilə Ağbaba, Şorayel, Sürməli, İrəvan, Pombek, Qars bölgələrindən rus və ermənilərin təzyiqi nəticəsində əhalinin böyük miqrasiyası olmuşdur. Bəzi məlumatlara görə, 1828-ci ildə Zaqafqaziyaya 40 min İrandan, 84 min Türkiyədən erməni getirilmiş, İrəvan və Gəncə quberniyalarının an məhsuldar yerlərində (Göyçə, Zəngazur, Şorayel və s.) yerləşdirilmişdir. Yenə həmin ilin sonunda dənə 124 min erməni o ərazilərdə moskunlaşdırılmışdır [184.62-65].

1878-ci ildə rus çarının siyaseti nəticəsində Şorayel (Şirak) vadisindən, Ağbabadan 79 mindən çox türk zoria Türkiyə ərazisine qovulmuşlar [1392.120-130]. Həmin ərazilərdəki yüzlərlə yaşayış məskənlərinə İran və Türkiyədən ermənilər getirildi ki, Türkiye ilə Rusiya, İran ilə Rusiya arasında «tompon bölgə» yaradılmış və yaratıldılar da. 1880-ci illərdə «Kavkaz» qəzeti 2-ci sayıda türkərin öz doğma, tarixi yurdularından qovulmasının səbəbini müsəlmanların köməksizliyində və rusların mövqeyindən istifadə edən golma (qaxtağan) ermənilərin azığlığında görürdü [139.123]. 1877-1878-ci illərdə isə 40 min erməni və 50 min yunan Sürməli qozasına köç etmişdir. 1893-1894-cü illərdə Türkiyədə terror tərəfdən və Rusiya tərəfə keçən ermənilərdən dənə 90 min indiki Ermenistan ərazisində qatılımçı [189.63-64]. Əməmiyyətli, N.N.Şavrova görə, 1911-ci ildə Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu yerli əhalidi, galmodır [189.59-61]. 1948-1953-cü illərdə də Livan və Suriyadan qatılımçı 100 min erməni həmin ərazilərə yerləşdirmək üçün (92-366), yerli əhalini-azərbaycanlıları «ekçicirmə» adı ilə Mil düzüne, Kür-Araz ovalığında deportasiya etmişdir. Lakin onların 60 min 1953-cü ilə qədər isti, sərt iqlimə dözməyərək geri qayıtmışlar. 1988-ci ildə erməni terroru ilə yenidən 300 minədək azərbaycanlı qacqm kimi Azərbaycana qovuldular.

Rus siyasetinin nəticəsi idi ki, car I Nikolayın 20 mart 1828-ci ildəki fərmanına əsasən İrəvan və Naxçıvan xanlıqlarının əsasında ermənisiz «Ermenistan» vilayəti yaradıldı [58.27-31]. Bu fərman həmin ərazidə toplum halda yaşayan türkərin galəcək deportasiyasına hazırlıq idi.

L.Şopenin məlumatına əsasən hələ 1828-ci il müharibəsindən sonra İrəvanda yaşayan əhalinin etnik və say tərkibi belə olmuşdur [186.140]:

azərbaycanlılar: 1807 ailə, 7331 nəfər;

ermənilər: 567 ailə, 2369 nəfər.

Göstərilən erməni ailələri 1828-ci ildə müxtəlif yerlərdən gələrək İrəvana yerləşdirilmişlər. 1886-ci il siyahıya alınma zamanı İrəvan quberniyasında 313178 nəfər azərbaycanlı yaşamışdır [152.28]. Əlbəttə, burası Zəngazur, Ağbaba, Göyçə və s. ərazilər daxil deyildi. Çünkü Zəngazur, Göyçə mahalları Gəncə

guberniyasına, Ağhababa isə Qars vilayetine aid idi. 1878-ci il müharibesinden sonra, 180 minden çox türk, rus hökumətinin birtərəfi siyaseti və erməni vandalından xilas olmaq üçün Türkiyəyə üz tutmuşular [1391.122-123]. Ermeni tarixçisi V.A.Parsamyan İravan və Naxçıvan xanlıqlarının Rusiyaya qatıldığını dövrde həmin ərazilərdə 25 min erməninin yaşadığını qeyd edir [134].

Menfur millətçi Z.Balayan da etiraf edir ki, Şirak vadisinin kəndlerində indi yaşayan ermənilər Türkiyənin Van, Bitlis, Muş və başqa əyalətlərinin 80 kəndindən gələrək, 1928, 1878; 1914, 1920-ci illərdə məskunlaşmışlar [201].

Hələ o dövrda «Əkinçi» qəzeti yazardı ki, Şöroyel vadisindən 1500 ailəni (qarapapağı) rus hökuməti zorla İrana köçürüdür [1976, №9].

Daha bir erməni müəllifi qeyd edir ki, daşnakların siyaseti neticesində indiki Ermenistan ərazisində 10 min türk qalmışdır. Lakin 1918-1920-ci illər onların 72 min 596 nəfəri öz doğma ocaqlarına, elbəttə, daşıldılmış kəndlərə qayıtmışlar [208.185]. Zaman-zaman bu türk torpaqlarına yerləşən gələn ermənilər qədim abidələri, türk-oğuz tapanaqlarını, qıpçaq-türk məbedlərindəki oski yazı və işarələri, simvolları mehv etmişlər.

Türklərə düşmən münasibət besleyən ermənilər 2 mindən çox türkmənşəli coğrafi obyektlərin adını dayışdırmışlar. 1935-1973-cü illərdə 465, 1990-ci ildə isə 97 kəndin adını birdəfəlik dayışdırıb, uydurma erməni adları ilə avaz etmişlər. Xüsusilə, 1935 və 1945-ci illərdə türkdilli xalqların bir çoxu təqib edilərkən bu iş daha da sürətləndirilmişdir [12, 1, 2]. Bir çox kənd adlarını ise kalka (horfi tərcümə) üsulu ilə tərcümə etmiş, tarixi mənbələrde adları çəkiliş toponimləri isə təhrif edərək özüntükləşdirməyə çalışmışlar [8.265-280]. Bundan başqa, dağ, yayla, çay, göl və s. xəritədə qeyd olunan toponimlər de uydurma adalarla avaz edilmişdir. 1935-ci ilə qədərki inzibati-ərazi bölgüsü kitablarında, xəritə və tarixi-statistik sonadjərə baxanda, eləcə də fərdi müşahidəmiz neticəsində aydın olur ki, xalqımızın tarix, coğrafiya, dil və etnoqrafiyasını aks etdirən minlərlə oykonim, hidronim və oronimlər temiz türk mənşəlidir.

Z.Korkmaz 1932-ci ildə çap etdirdiyi «Ermenistanın əhalisi 1830-1930-cu illərdə» adlı statistik kitabında göstərir ki, Ermenistanda 2310 kənddən 2000-də ovveller azərbaycanlılar yaşamışlar. Yenə həmin kitabda ermənilərin hansı kəndə, neçənci illerde və haradan gəldikləri də qeyd olunmuşdur [205.185]. Belə məlumatlar «Ermenistan və ona yaxın olan ərazilərin toponimik lüğətində» daha çoxdur. Həmin lüğətdəki «yaxın olan ərazilər» ifadəsi ermənilərin «dənizdən dənizə olan Böyük Ermenistan» xülyası örtülü şəkildə nozorda tutulmuşdur. Lüğətdə azərbaycanlılar yaşayan kəndlərin etnik türkibləri qeyd edilmişdir. Yüzlerla toponimin izahında «Türk yatağımı», «genosid», «erməni qırğını» söz və ifadələrə rast gelinir. Hər halda, lüğət Azərbaycan toponimiyyatı üçün de maraqlıdır [199.991]. Qeyd etməye deyər ki, Ermenistanda yaşayan türkər (azərbaycanlılar) haqqında, onlar yaşadığı qədim torpaqlar barədə yazan olmadı. Belə yazılar «ədestliğə» xələl getirə bilərdi. Oranın qədim memarlıq abidələri, folklor,

etnoqrafiyası, dialektologiyası, etnoqrafiyası və s. tədqiq olunmamış qaldı. Orada yaşayış türkər «Ermeni olmadıqları üçün «Ermeni xalqının tarixi»ndən, Azərbaycanda yaşamadıqları üçün «Azerbaijan tarixi»ndən kənarda qaldılar» [114.3]. Yaxşı ki, son vaxtlar tarixçilərimiz həmin sohivələri düzəltməkdədirler.

On cildlik ensiklopediyalarımızda belə, tarixi torpaqlarımız haqqında, həmin ərazilərin tarixi-coğrafiyası haqqında heç bir məlumat verilmədi. Əksinə, erməni kolxoz sedrlərinin və daşnak terrorçularının murdar şəkilləri ilə stolüstü kitabımızı korladıq.

«Azərbaycan toponimiyyası» çapa hazırlandığı bir dövrde yənə də Dağıstan, Gürcüstan və Ermenistandakı türkmənşəli toponimlər kitabə daxil edilməmişdir. Bir çox halda toponimikəyə aid lüğətlər ərazi ilə tanışlığı olmayan müəlliflər tərefindən isti kabinetlərdə yazılır. Belə lüğət yazma isə xeyir getirmir.

Antik yunan, Roma, bizans mənbələrində də Azərbaycan, Gürcüstan və tədqiqat obyektimiz olan indiki Ermenistan ərazilərində olmuş qədim coğrafi adların adı çəkilmişdir. Tarixin atası sayılan, yunan tarixçisi Herodot (e.o. 480.425) «Tarix» əsərində Qafqazda və Kiçik Asiyada yaşayan kimmlər, işqızlar, utilar, skiflər, kaspilar, basinlər/bassillər, abarlar və s. Tayfalar haqqında məlumat vermişdir. Bundan başqa, o həm də Sakasen, Qasaka, Matiena, Alazani və s. coğrafi adları da əsərlərində işlətmişdir (52.I.103; IV.II-12: Y.52). Asiya, Atropaten və Qafqazın əraziləri haqqında məlumat vermişdir. Bundan başqa, o də Sakasen, Qasaka, Matiena, Alazani və s. coğrafi adları öz əsərlərində işlətmişdir (52.I.103; IV.II-12: Y.52). Daha sonra Ksenfent (e.o. 430-355) «Anabsis» əsərində Kiçik Asiya, Atropaten və Qafqazın əraziləri haqqında məlumat vermişdir. O, Anadoluda olarken, Qars vilayətində – Vanand ərazisində xalyub, taok, pasın/basyan tayfalarının yaşadığını qeyd etmişdir (104.34). Yunan coğrafiyaçıı Strabon də (e.o. 64.b.s.23) «Coğrafiya» əsərinin mixtolif cildlərində sirak, kaspi, sak və s. tayfaları, Sirakene, Qoqarena, Akilsenu, Qazaki, Ajdahak toponimləri barədə məlumat vermişdir (158.XI/20.XV.5-6). Ptolomey (b.e.o. 87-165) öz əsərlərində Albaniya, Kaysu, Xabala, Samaxiya, Niqa, Baruk, Kasala, Talina, Kanqark, Sirakene, Ketakene və s. toponimləri qeyd etmişdir ki, bu toponimlərin bir çoxunu indiki Ermenistan ərazisində lokalize etmek olar (142.V.1.2.8).

Tarixçi Plutarx (b.e.o. 46-120) romalıların – Pompeyin və Lukullun Ermenistana yürüşünü qeyd edərkən, Tavr, Artaksat, Araks, Kiri (Kür), Abant (Alazan), Mexsi, Iber, Midiya və s. toponimləri salnaməsində qeyd etmişdir (13.53.56).

Qeyd edək ki, Urartu kitabələrində də çar I Arkişti dövrünə aid (e.o. 786-764) Axuriane, Astuxani, Adeliane, Qarçiane, İskukuli və bir çox toponimlər öz əksini tapmışdır (139.17). Göründüyü kimi, antik mənbələrde adı çəkilən toponimlər heç də erməni mənşəli deyil. Məsələn, Bolqaristan ərazisində Axurlu,

Axurlar; Naxçıvanda Axura adlı kəndlər vardır. Aşağı Alınım da bir qoşmasında Axura kəndi xatırlanır:

Müəmmən var, Ali üçün sırrı
Şəmdən qabaq dörd bir yanın yeridi.
Tozun qalxdı, İrəvanı büründü,
Etdin Axuram zay, Ağrı dağı.

Ona görə də yuxarıda adını çəkdiyimiz «Ermenistan və ona yaxın olan orazilərin toponimika lügətində erməni dilçiləri indi Ermenistan adlanan orazidə köklü erməni toponimlər olmadıq üçün həmin lügətdə Cənubi Azərbaycan, Şimali Azərbaycan, Kiçik Asiya, Gürcüstan orazilərini əhatə edən qədim assur, xett, kurd, alban, bizans, yunan, roma, türk, gürçü mənşəli toponimlər də daxil etmişlər. Lakin tarixi həqiqətdən qaça bilməmişlər. Həmin lügətin çox hissəsi (991 sohifidir) türkmənşəli toponimlərdən ibarətdir.

Çildir və Ağbaba dağlarından Ələyoz dağınınadək, Arpaçayın mənbəyindən Arazadək sapolyonmış toponimlər əski türkərin peşə, senet və məşğılıyyəti, etnoqrafiyası, mifologiyası haqqında çox şey aşkarlayır. Adı qədim mənbələrdə çəkilən Alakas, Basın, Ahurean, Abaran və bir çox toponimlərin qədimliyinə və əski mənbələrdə adı çəkildiyi üçün ermənilər özünüküläşdirməyə çalışırlar, bu əsas məməkün olmadıqda isə çox vaxt bir qismını türkmənşəliliyindən əzaqlaşdırır fars dillerinə və ya Qafqaz dillerinə aid edirlər. Meqsədləri isə aydınlaşdır: türkmənşəli xalqların Şəqi Anadoluda adlanan orazilərde (Ağbaba, Şörəyel, Pəmbək və s.) yaşamlarını XI əsrden sonraq bağlaşınlar. Lakin heç bir erməni alımı deyo bilməz ki, Qərbi Azərbaycandakı her hansı bir kəndin türkmənşəli adları ovval adı nə olmuşdur?

Tədqiqata cəlb etdiyimiz Ağbaba (Amasiya və Qızılqoç-1956-Qukasyan, 1989-Aşosk rayonları), Şörəyel (Aqin-1961 Ani, Artik, Talın, Düzkənd-1945 Axuryan rayonları) və Pəmbək (Hamamlı-Spitak, Qarakilsə rayonları) bölgəsinin oyunkim, hidronim və oronimləri toponimik fonu 90%-dən çoxu türkmənşəli olmuşdur. Demək olar ki, toponimlərin çoxu «şəffafıdır». Qeyn dila mənsub olan toponim çox azdır. Vaxtile foal şəkilde işlənən, indi isə erməni xəyanotu noticəsində passiv fonda keçən şəhər, kənd, ərazi, çay, dağ, körpü, karavansara, məscid, ziyarət və s. adalar «Ermenistan orazisində dolu kimi yağmış, perpotöyün toxumu kimi sapılmışdır» (34.15).

Azərbaycan dilçiliyi, xalqının soykökü, milli və tarixi mədəniyyəti üçün maraqlı olduğunu nəzərə alıb hər üç bölgəyə daxil olan rayonların (keçmiş Aleksandropol qəzasının) toponimlərinin leksike-semantik, morfoloji, sintaktik xüsusiyyətlərini araşdırmaq meyli hələ tələbə olduğum dövrlərdən möni dülşəndürdü. Bunlara baxmayaraq, bir sırə Azərbaycan tarixçiləri də bədxah qoşularımızın və rus imperiya siyasetinin qurbanı olaraq, tarixşinashıqdə belə bir fikir irolu sürmüşlər ki, guya türklər XI əsrden sonra Qafqaza gəliblər. Bəs onda e.a. V əsrdə aid olan Bisutun yazısındaki ormon (armen tayfa adını ermənilərə kim

verib? (92). V əsrdə tarixçisi Məvəses Xorenasi «Tarix» əsərində qeyd edir ki, e.a. 193-213-cü illərdə Şirak vadisinin ətəklərində, basillər, xəzərlər yaşamışlar. Hətta onların çarı Vnasen Surxanın adını çəkir (170.117). Bundan başqa, o bolqar Vagandur, türk Vaqrşak (türk Vaqrşok), türk, Sanaturk (sənə-türk), xaqan və s. leksik vahidlərini də kitabında işlətmüşdür. Kitabı şərh edib rusçaya tərcümə edən K. Emin «xaqan» sözünü yunanlara bağlayır, həm də xəzər etnoniminin həmin kitabda erkən əsrlərdə işlədilməsi ilə razılışdır (170.119). Halbuki, «Xaqan» titulu avar, hun, xazar, bulqar və s. türkmənşəli tayfalara bağlı sözdür (9.X.20). Daha bir erməni tarixçisi göstərir ki, səlcuqlardan çox-çox əvvəl IV əsrin 30-cu illərində massagetlərlə birlikdə Hunlar da Ermenistanda olmuşlar. Hətta, müəllif quğar, ijmax, balasic, tavaspar və s. müxtəlif tayfaların da Hunlularla birlikdə Kür çayını keçərək erməni ölkəsinə yayılmasını qeyd etmişdir (199.848). Erməni onomastikasında ve V-VII əsrdə aid erməni salnamələrində türkmənşəli sözə işlənirsa, bəs hansı mənTİQƏ əsəson onlar türkəri XI əsrden sonra Qafqaza, xüsusilə Ermenistana «gəlmə» hesab edirlər. Daha bir tarixçi Sebeos (VI əsr) 603-cü ildəki Iran-Bizans müharibələrini təsvir edərkən Şörəyel vadisindəki Aşağı Kədik, Orta Kədik və Yuxarı Kədik oyunkimlərini ardıcıl olaraq «Nerkin Qətik», «Mçin Qətik», «Verin Qətik» formasında qeyd etmişdir (35.15). Mənbələrdə Kədiklər (ermənicə Kedikner) formasında yazılmışdır.

Tarixçi Egişe (V əsr) salnaməsində Maku yaxınlığında Avarayr çöllündə 451-ci ildə sasanilərə ermənilərin müharibəsini təsvir etmişdir. O, Avar vilayeti, Balasaqan, Partav, Kankar, Arsak, Artaz, Aşınak, Arakas toponimlərini: xaylandur, hun, cib, tavaspar və s. tayfa adlarını salnaməsində qeyd etmişdir.

Tarixçi Vardan Mamikonyanı çox tərif edir (67.11.80). Lakin müxtəlif mənbələrdə mamikonyanların türksoylu olmasına Vardanı isə qasər sorkordəsi hesab edirlər (199.389). IV əsr Qafqaz hadisələrini yanan M.Xorenəsinin salnaməsindəki Kanqark, Çavak, Qukarcıq, Alakas və s. tarixi toponimlər qədimliyimizdən çox şəyələr deyir (170/110.127).

Tarixçi L.Melikset boy hələ Makedoniyalı İsgəndərin vaxtında yuxarı Kür boyunda – Cavax bölgəsində buntürkərin // huntürkərin yaşadığını qeyd edir (105.709.710). IV əsr erməni tarixçisi Lazar Parpetsi öz salnaməsində Kəngər dağı və Kəngər ölkəsi haqqında yazaraq bildirir ki, bu ölkə Iveriya sorhəddində – Kür çayı vadisindədir. Müəllif kəngərilərin hunlularla birgə sasanilərə qarşı 484-cü ildəki döyüşünü qeyd edir (46.89.91).

K.N.Yuzbəyan isə türkdilli tayfa və xalqların Kiçik Asiya və Balkanlarda yayılıb kők salmasını IV-VII əsrlərə aid edir (192.211). Onu qeyd edək ki, yuxarıda göstərilən Kəngər dağı indi da Ağbabada, Qızılqoç (1956 Qukasyan, 1980 Aşosk) rayonu ilə Gürcüstan arasındaki Kanqarkla lokalizə edilir.

VII əsrdə tarixçilərindən Qevond, Musa Kalantuklu, coğrafiyaçı A.Şirakatsı və bir çox müəlliflər də öz əsərlərində Qafqaz toponimlərinə aid dəyarlı məlumatlar vermişlər. Başqa bir tarixçi Aristakes Lastiverci öz əsərində Basean,

Vanand, Şirink, Ani, Kamax, Kars, Karin, Çanet, Devil, Lori, Kapan, Sürmeli, Təndirok, Merməroğan, Taşır, Qanzak, sakat, Şirak və s. toponimlər haqqında, Alp Arslanın yürüşü, romahlılar döyiş barədə qiymətli məlumatlar verir. Həmin menbedə Vaspurakan əlkəsində Ahorun Bulqar oğlunun varyaqlarda döyişini göstərir (105.17.94-170). Gösterilən toponimləri indiki Gancə, Merməroğan, Qafan, Şörəyel, Ani, Çıldır və s. ərazilərlə lokalizə etmək olar.

Salnameçi Kirakos Kandzaketsi «Tarix» əsərində evlatlı, xəzər, hun, qıpçaq, bəbirlı, şatılı tayfları haqqında, Şat, Şamxor, Şirvan, Hunan çölli, Ağstev, Dumanis, Ani, Axuryan, Kars, Şamp, Arakas, Araz və s. coğrafi ərazi adları barədə məlumat vermiş, hətta bir sıra monqol sözlərinin izahını, monqolların adət-anəsənlərini, monqolların yürüşünü vermişsi də tarix üçün çox deyərlidir. Toponimika üçün maraqlı olan İlənbalax, Peşpalex, Tqanbalex, Ankipalex, Dinkapalex, Perpalex və s. toponimlərin də semantikası elm üçün maraqlıdır (97.22-160).

XVII əsrde yaşamış Zakir Kanakirli «Xronika»sında Qafqaz və İran hadisələrinə toxunaraq Ağqoyunlu, Qaraqoyunlu, Səfəvələr dövləti haqqında İranın azərbaycanlı (türk) şahları, İrvan xanlığı haqqında məlumat vermişdir. Tarixçi həmin salnamədə türkmənşəli bir çox terminlər (atabəy, korçubəy, Lələ, xotkar, tondır, tımon, əfəndi və s.) işlətmüşdür. Bundan başqa, o, ayrumlu, aqarlı, bayat, kacar, kənkər və s. etnonimlər, Naxçıvan, Sədərək, Əştərək, Şirək, Kasak, Kipçak, Merməroğan, Talin, Honzaçımən, Kotayk, Abaran, Əşnak, Muqni və s. toponimləri də salnaməsində qeyd etmişdir (98.104-240). O, qeyd etdiyi həmin coğrafi adlar müasir dövrümüzə qədər golib çatmışdır.

«Ermeni xalqının tarixi»ndə Ağverən, Aslanduzi, Arpa çay, Arpa, Zengazur, Basın, Baş Aparan, Qoquren, Qoris, Kasax, Mingöl, Qars, Güntəpə, Talin, Karkər, Şirak, Gümrü, Kafan, İrvan, Uçkiləsə, Ani, Alaverdi, Panibek və s. ərazilər haqqındaki hadisələre toxunulsa da, ancaq orada yaşayan türkler haqqında həmin «Tarix»də bir keləmə məlumat yoxdur (92.1-427). Simeon İrvanlı (XVII əsr) Campr (fransızca - arxiv) əsərində İrvan, Abaran, Uçkiləsə bölgələrinə aid Ağcaqala, İlənlə, Abaran, Hamalı, Gözəldərə, Qırxbulaq, Axsaqlı, Xoy, Saatlı, Kirech, Dibekli və s. toponimləri işlətmüşdür (68). Alban tarixçisi (XVIII əsr) Esan Hasan Calalyan «Xronika»da Qayqudu, Tiflis, Xoy, Homedan, Arpa çayı, Saat və s. toponimləri qeyd etmişdir (64.140). Gürcü manbalarında də türk xalqlarının etnosunda dayanan tayfa və qabila ittifəqlərinə aid zəngin məlumatlar var. Qədim dövrlərdən XVII əsrləri əhatə edən «Kartlis xevreba» - orta əsr gürcü salnamələri külliyyatında bantürklər, Hunlar, qıpçaqlar, səlcuqlar haqqında məlumat verilir. Xəzəreti, Turketi, Kipçaketi, Peçenketi, Xorosani, Alarbalaqanı, Ağcaqala, Alaverdi, Gürcüstan, Alincakalı, Arezi və s. yer-yurd adlarının həmin tayflara aid olması da salnamədə qeyd edilmişdir (179.2).

«Mokseyan Kartlisa» (VIII əsr) salnaməsində də buntürklərin c.e. IV əsriñ 30-cu illerindən Kür çayı sahilində yaşadıqları qeyd edilir (108.80-86).

M.Seyidov, L.M.Melikset bayın buntürkləri «Hunturk», Q.A.Melikisvili isə «qıpçaq» adlandırması ilə razılaşır. O, buntürkləri «türksoyu» hesab etmiş, «bun» lekşeminin müxtəlif türk dillerində «soy, nəsil» ifadə etməsini bildirmişdir (156.324).

Həmçinin IV əsrdə aid manbalarда Bolus-kapanakçı tayfa, yer, çay adı ilə qeyd edilir (125.317). Böyük Kopənəkçi (3.I.1935 Musaelyan). Kiçik Kopənəkçi (7.XI.1945) Ovit adlı etnooykonimlər Şörəyel vadisində də olmuşdur. Zaqatala bölgəsində də Kapanakçı kəndi vardır.

853-ci ildə Ərəb sərkərdəsi, türk Böyük Buğ 330 Xəzər ailesini Tuman qalasına (Dmanisi) yerləşdirməsi (171.513), XII əsrdə isə 225 min Şimali Qafqaz qıpçaqlarının Gürcüstən ərazisinə köçürülməsi faktı manbalarda qeyd edilir (17.118). Tədqiqatçı M.Çobanov qeyd edir ki, VIII əsrdə Gürcüstəndə yerləşən qıpçaqlara «naqıqavçaqara», qədim qıpçaqlar XI əsrdən Gürcüstəndə yerləşən qıpçaqlara isə «axalıqavçaqara» (yeni qıpçaqlar) adlandırılmışlar. Daha sonra müəllif qeyd edir ki, türkdilli tayfların selçuk-oğuzların en böyük axını XI əsrdə IV Davidin zamanında oldu. Onların Şərqi Gürcüstəndə toplu yaşadıqları ərazi Didi (böyük) türkoba, gürçülər yaşadıqları ərazilər isə Kartvelba adlandırılmışdır (179.2-3).

Istor ərəb xilafəti dövründə, istərsə də xilafətdən sonrakı dövrlərdə ərəb soyyahıları Qafqaza aid bir çox yaşayış məntəqələri, çaylar, dağlar haqqında məlumat vermişlər. Bundan başqa, xəzərlərin türk olması, xəzər-ərəb müharibələri də həmin salnamələrdə öz əksini tapmışdır (36.105).

Ibn Xordabəh (IX əsr) Qafqazı və Xəzərin conub hissəsini I, II, III, IV Ərəmoniyollerə (inzibati ərazilər) bələdək, o, Azərbaycan tarixi, coğrafiyası və toponimiyası üçün maraqlı olan Tiflis, Barda, Qasak, Sıradı tayr, Əl-Bak, Naşava, Dabil, Kaşkala, Khala, Şirvan və bir çox toponimləri ərəb transkripsiyasına uyğun olaraq qeyd etmişdir (86-109). Görünür, salnamədəki «Ərəmoniyoller» həylərdə «Böyük Ermenistan» yaratmağa inam yaratmışdır. Əslinde isə istor Bisutun yazılarında, istərsə də N.Gəncəcavının əsərlərində adı çəkilən armas (əf-mən) türkmənşəli etnonim və etnotoponimdir. Ozlərini «hay» adlandıran ermənilər tarixi-linqvistik sahə ntöticesində və ya başqı ərazilərə sahib olmaq məqsədilə ermən tayfa adına sahib olmuşlar. Ibn al-fakif al Xamedani (IX əsr), ol-Məsudi Əbü'l Hosan (X əsr), ol-İstəxri (X əsr), daha sonra Yağıt Həməvi, Ibn-Əl-Əsir (XII-XII əsr), Həmdullah Qazvini (XIII-XIV əsr) və bir çox soyyahılar da müxtəlif coğrafi obyektlər, əhalinin məşgiliyyəti, müharibələr haqqında, xüsusilə, yaranmaqdə olan Böyük Türk Imperiyası baredə məlumatlar vermişlər. Həmin qaynaqlar bu gün də öz dəyərləriñde qalır (42.1.147).

1126-ci ildə tərtib edilen, müəllifi bəlli olmayan bir sənəddə deyilir: «Azərbaycan qədimdən türkərin altında olan bir əlkədir» (36.174). Ümumiyyətə, ərəb soyyahıları və tarixçiləri coğrafi obyektlərin quruluşu, əger qaladırsa, tikildiyi tarix, yaşayış məntəqələrinin yerləşdiyi ərazi, məsafələri, iqlim və s.

yerlərə diqqəti daha çox yönəltmişdir. Bir çox hallarda əhalisi ancaq müsəlman olan və ya olmayan bölgüsüne əsaslanıblar (118.29).

Oruc bay Bayatin 1604-cü ildə ispan, 1926-cı ildə ingiliscə çap olunmuş salnaməsində də doğq etdiyimiz ərazilərlə bağlı toponimlər qeyd edilmişdir. Ağcaqala, Çıldır, Tumanis, Acırkələk, Ərzurum, Lori, Qəhqəhe, Gündərən, Kars, Amasiya, Göyoğ, İrəvan və s. Bundan başqa, şamlı, ustaclı, avşar, tekəli, qaramanlı, camuşlu, sarızlaqlı, qarabaqlı, baharı və s. tayfaların möşguliyəti haqqında fikir söylemişdir (103.31,84-103).

Fazullah ibn Ruzbihan Xunç (XV əsr) «Tarixi aləm-arayı-əmin» əsərində (1957) toponimimiz üçün maraqlı olan Şabankəra (Çobankora), Kisurdağ, Şurakel (Şirak eli), Üçkilsə/Üçmədzin, Qıpçaq, Gözdərə və s. toponimləri qeyd etmişdir (77.24-25). XIV əsrin müsəlman tarixçisi Fazulullah Rəşidəddin «Oğuznamə» ilə türk aləminə abədi bir abidə baxış etmiş, oğuzlarn tarixi yerləri, oğuz tayfa adlarının monaları, inancları barədə məlumat vermişdir. «Oğuznamə»dəki səsiz-hesabsız toponimlər de elm üçün maraqlıdır. Məsələn, Aran, Aladağ, Şabran, Ucan, Kür, Dərbənd, Qəzvin və s. (168).

Qədim yazı mədəniyyətimizin ilk nümunelerindən biri sayılan «Kitabi Dədə-Qorqud» dastanlarında da adları çəkilən toponimlər və həmin dastanın onomastikası ilə səsləşən coğrafi adlar bu günüümüzə qədər galib çıxmışdır. Məsələn, Ağcaqala (kənd), Ağca qala (istehkam qala), Ciziqlər, Kökçədağ, Dərbənd, Alaças (Qazılıq dağı), Şərük (Şirak), Basın, Bambam təpə (Pembək), Oxçoğlu, Dırəklər, Əkorək, Qazaçı, Bayandır, Təpə Dölop və s. toponimlər tədqiq olunan ərazilərin toponimiyasında öz əksini tapmışdır (102). Ümumiyyətə, «Kitabi Dədə-Qorqud»la bağlı Qərbi Azərbaycanda 90-dan çox toponim mövcud olmuşdur.

Ağbaba, Şörəyel, Pembək bölgəlerinin toponimləri Qarsda ordu münəsisi olmuş, türk tarixçisi Mustafa Əli Əfəndinin (1541-1600) «Kunx al-axbar» adlı salnaməsində də Osmanlı Şəfəvi mühərribələrini təsvir edərkən qeyd edilmişdir: Təbriz, Qars, Çuxur, Saat, Əlinç, Şörəyel, Ağcaqala, Sürməli, Lori, İrəvan, Qori, Karaman, Tumanis, Rumeli və s. (183.112). Başqa bir türk tarixçisi İbrahim Əfəndi Pəçəvənin (XIV-XVII əsrlər) «Tarix» salnaməsində də Çıldır, Qarabağlar derası, Qarabağlar düzü, Qimq çayı, Qoyun keçidi və s. toponimlər tarixi hadiselerle bağlı olaraq qeyd edilmişdir (77.25,26).

Türk tarixçisi Foxroddin Kirzioğlu «Qars tarixi»ndə taok, kotayk, bulqar, abar, xazar tayfalarının adlarını və tarixini eks etdirən səsiz-hesabsız toponimləri hadisələrlə əlaqələndirib qeyd etmişdir. Arpaçık, Çıldır, Qars, Avaran, Qoqar, Metebulaq, Sarımsaqlı, Arpa çayı, Ağcaqala, İrəvan, Talin, Ani, Əliyəz, Kökçə dag, Şərük, Kozi, Qızılıkənd, Ağbaba, Allahuekbər, Qaracakənd, Borçalı, Çavax, Qıpçak, Gümrü, Top yolu və s. (194).

Bəlkə də, indiki Ermenistan ərazisi haqqında, orada yaşamış türk oymaqlarının tarixini eks etdirən ikinci belə bir kitab hələ yoxdur. A.Hacıyev «İh-

istorii obrazovaniye i padenie yugo-zapadnoi Kafkazskoi (Karpeskoi) Demokraticheskoi Respubliki» (Bakı, «Elm», 1992) kitabında və həmin kitabın xəritəsində göstərilən bölgələrə aid yüzlərlə toponim qeyde alınmışdır. Bu toponimlərin bir çoxu (Üçtəpə, Tayaqçaya, Ağbaba, Sultanabad, Mədədtəpə, Kayqulu, Arpaçay, Qızıldağ, Ziyarət, Ağlağan, Bozqala və s.) indi Ermenistan ərazisində dayışdırılmış və unudulmuşdur.

Fanuç Sümerin «Oğuzlar» kitabını uzun axtarışların bəhrəsi kimi qiymətləndirmək olar. Xüsusi kitabın «XVI əsrda Anadoluda Oğuz bəylerinə aid yer adları» hissəsində oğuzlara bağlı yer-yurd adlarının oxşarları maraq doğurur. Kayılarla bağlı 101, byatla bağlı 43, alqaevl ilə bağlı 7, yazırla bağlı 24, deyərlə bağlı 18, avşarla bağlı 88, dodurğa ilə bağlı 24, kazikla bağlı 30, böydili ilə bağlı 23, karkınla bağlı 60, bayandırıa bağlı 53, peçeneqə bağlı 4, çovundurla bağlı 21, çepni ilə bağlı 43, saluria bağlı 50, seymurla bağlı 71, anayundula bağlı 29, yürəkzirə bağlı 43, iqtürə bağlı 45, yivə ilə bağlı 19, kimikla bağlı 81 oykonim qeyd edilmişdir (164, 402-425).

Türk tarixçisi, XVI əsrin sonunda, XV əsrin evvəllerində yaşmış Teymur şahın tarixini yazan Nizameddin Şami Böyük Teymuru səfərlərde izleyərək müxtəlif zəfərlərin şahidi olmuşdur. Təbriz, Sürməli, Qars, Tiflis, Dərbənd, Kökçə danizi, Uçan, Berd qalası, Gürcüstan, Qarabağ, Beyləqan və s. yer adlarını «Zəfərnama»da qeyd etmişdir (128.18-30).

Toponimika son vaxtlar bir elm kimi formalasdığı üçün hələ onun nominasiya və semantikasına görə qruplaşdırılmasında müxtəlif fikir aynılıqları vardır. Məsələn: V.A.Nikonov toponimikam oykonimlər, oronimlər, hidronimlər və mikrotoponimlər başlığı altında növlərə bölür (129.42.46). R.Yüzbaşov toponimləri qruplaşdıraraq qolları ayırmışdır (95.14). A.Qurbanov isə mənşeyinə görə toponimləri qruplaşdıraraq, nominasiyaya görə daha kiçik qruplara (oykonimlər, urbanonimlər, xoronimlər, promonimlər, oronimlər) bölmüşdür (56.522.355). Rus toponimistlərindən A.V.Superanskaya toponimləri oykonim, hidronim, urbanonim, oronim, qodonim, aqoronom, dromonim və mikrotoponimlər, N.V.Podolskaya isə daha kiçik növlərə bölmüşdür (40. 14-15).

T.Əhmədovun toponimika sahəsində son dövrlərdə olan tədqiqatlara və bu sahədə uzunmüddəti araşdırmalarına əsasən Azərbaycan toponimlərini makro və mikro sisteme bələdə təsvir etmişdir:

1.Elliptik makrotoponimlər sistemi: makrooykonimlər, makrooronimlər, makrohidronimlər.

2.Tamformalı mikrotoponimlər sistemi: mikrooykonimlər, mikrooronimlər, mikrohidronimlər.

T.Əhmədov toponimikada ilk dəfə olaraq mikrotoponimləri de makrotoponim kimi coğrafi ad bildiren bir sistem halında təsvir etməsi əvvəlki tədqiqatlardan fərqli və inandırıcıdır (77.141.152). O, bir çox elmi əsərlərlə toponimlərin «sade leksik, morfoloji və sintaktik üsulla yaranır» fikrinə qarşı çıxır

ve gösterir ki, belə bir üsulla, metodla sparılan tədqiqat işləri sahə nticələrə getirib çıxarır. Burada şərti olaraq ancaq onomastik vahidlərin (Təpəköy, Balıqlı, Çaxmaq, Baytar və s.) bu seviyyədəki quruluşlarından (sədə, düzəltmə, mürəkkəb) səhbat gedə bilər. Doğrudan da, belədir: bütün coğrafi yer-yurd, su obyekti adları ancaq söz birleşməsi quruluşunda olur. Məsələn: Təpəköy kəndi, Gümru şəhəri, Maymaq dağı, Arpa gölü və s.

Onu da qeyd edək ki, onomastik vahidlər ümumi leksik vahidlərdən tərəfdir. Daha doğrusu, sözler və ifadələr, tayfa adları hazır şəkildə toponimiyyaya keçir.

I FƏSİL OYKONİMLƏR

Oykonimlərin meydana gəlmesi tarixini, inkişafını, qanunə uyğunluqlarını, faaliyyət prosesini və onların leksik-semantik, grammatik xüsusiyyətlərini öyrənen bilik səhəsində *oykonimika* deyilir (5.52). Toponimiyanın tərkib hissəsi olan oykonimlər; əsasən insan yaşayış məskənlərinin (şəhər, kənd, qala, oba, yaylaq, yurd, mahalle, bölgə və s.) adını bildirir. Oykonimlər əsasən bir sistem olaraq şəxs, tayfa, bitki, qız, heyvan anlayışı bildirən sözlərdən, hidronim və oronimlərdən tərəfdir. Yəni oykonim formalasdığı dövər qədər dilin hüqət tərkibində hazır modellər (ördekli, göllü, daş körpü, boz qala və s.) əsasən oykonim (ham də hidronim, oronim) formalasdır. Lakin Azərbaycan-türk dilində hər bir leksik vahid leksik, morfoloji, sintaktik yolla yaranmasına baxmayaqaraq, oykonim (əlavə də hidronim və oronimlər), yuxarıda qeyd etdiyimiz kimi sintaktik üsullu, söz birleşməsi konstruksiyasında formalasdır. Məsələn: Gümru (ad) şəhəri (nomen), Güllübulaq (ad) kəndi (nomen), Abaran (ad) qalası (nomen), Alıağ (ad) kəndi (nomen) və s. Lakin elə oykonimlər var ki, elliptik formada müəyyən arealda işlənən də, çox vaxt coğrafi obyektin tipini bildirən nomenin (qala, kənd, çay, göl, arx və s.) bərpası lazımlı gəlir, oks halda anlaşılmazlıq yaranır. Məsələn: Arpa gölü, Arpa kəndi, Aşınak kəndi, Aşınak çayı, Aşınak dağı və s. Göründüyü kimi, tam formada deyildikdə ünvan daşıqlaşır.

Toponimik seviyyədəki quruluşlarına görə tədqiq olunan orazilordəki oykonimləri da şərti olaraq iki qrupa ayırmak olar: (77.151)

1. Sədə, elliptik coğrafi nomensiz oykonimlər. Məsələn: İlənlə, Bəndovan, Qara Namaz, Balıqlı, Qanlıca və s.

2. Mürəkkəb, elliptik coğrafi nomenli oykonimlər. Məsələn: Təpəköy, Dovşanlıqlı, Ağcaqala, Boykond, Qamışqut və s.

SADƏ, ELLİPTİK COĞRAFI NOMENSİZ OYKONİMLƏR

Tədqiq etdiyimiz orazılarda sadə, elliptik coğrafi nomensiz oykonimlərin leksik-semantik qrupları bunlardır:

Etnonimlərdən tərəfənlər, antroponimlərdən tərəfənlər, oronim və adonimlərdən tərəfənlər, hidronimlərdən tərəfənlər, fitonim və zoonimlərdən tərəfənlər, memorial xarakterli adlardan tərəfənlər və digər adlardan tərəfənlər. Göründüyü kimi, bu bölgə T.Qəmədovun bölgüsü ilə səsləşir (77.115). Qeyd edilməlidir ki, burada «sadə» anlayışı şərtidir. Yalnız funksional formalarına görə, yəni coğrafi nomensiz formalasdığı üçün (Kav, Bozdoğan, Kopanakçı, Bozyoxus və ilaxır), ham də çox vaxt nomensiz işləndiyi üçün sadə, elliptik adlanır. Elmi ədəbiyyatda «elliptik» termini «klassik» kimi da işlənir.

ETNONİMLƏRDƏN TÖRƏNƏN OYKONİMLƏR - ETNOOYKONİMLƏR

Xalqın qədim tarixi, iqtisadi-siyasi həyatı, məişəti, peşə və seneti, mifologiyası və bir çox başqa sahələr tayfa adlarından törənən etnonimlərde eks olunur. Tədqiqatlar nöticəsində aydın olmuşdur ki, tayfa, tırə, nəsil, qabile adalarından törənən yer-yurd adları daha qədimdir. Bir çox hallarda etnonimlərə mifrasiyaların izleri də qorunub saxlanılır. Mosolon: gözəldərli, göycəli, dərəçəkli və s.

N.V.Superanskaya yazar: «Toponimik nomenlərin cərgəsi insan fealiyyəti ilə möhkəm bağdır. Ayni-ayrı adamların xüsusi adları, ləqəblər və familiyaları topominlesərək toponimik cərgə yaradır» (61.89.90). O, tayfa, nəsil, soy adalarından ibaret olan topominləri genotoponim, qabilə, xalq, millet adalarından ibaret olanları isə etnotoponim adlandırır. Daha sonra qeyd edir ki, şəcərə soy adaları coğrafi adlarda daha çox qorunduğu üçün çox vaxt anlaşılmaz olur (161.94).

Fikrimizcə, qabilə, tayfa, nəsil, soy, şəcərə adlarını çox vaxt ferqlindirmək çətinlik yaratdığı üçün həmin semantik qrupa daxil olan coğrafi adları etnotoponim kimi vermək daha məqsədə uyğun olar.

Etnotonimlərin formallaşması Azərbaycan-türk dilində xüsusi bir sistem təşkil edir.

Tədqiq etdiyimiz bölgelərdə də bir sıra qədim türksoyu tayfalarının yaşaması həmin bölgelərin topominiyasında öz eksini tapmışdır. Bu tayfa adalarından törənən topominlərin bir çox paralelləri türkdilli xalqların yaşadığı ərazilərə (Orta Asiya, Balkan ölkələri, Qafqaz, İran, Türkiye, Volqaboyu, Çin, İraq) yayılmışdır. Bundan başqa, bir çox topominlərin nüvəsində olan tayfa adları müasir dövrlə qədər galib çıxmışdır. Arpa, Araz, Kür çayları hövzəsində olan bir çox etnotoponimlər də qədim dövrlərde, hətta eramızdan avvalki dövrlərde yaşmış tayfa adları ilə səsləşir. Masələn, Şirak, Aşok, Sak, Quqar/Kukar, Kanqar, Cavax, Avaran, Basın və s. Yeri gelmişkən qeyd edək ki, etnik adlar şəxs adı kimi yenidən onomastikada işlənir. Maraqlıdır ki, türk mənşəli etnik adlar, erməni, gürçül, rus və digər xalqların onomastikasında familia kimi işlənməkdədir (180.60.65). Masələn, ermənilərin familialarında qədim türk tayfa adları daha çox işlənir: Dellekyan, Dəmirçyan, Başmaqçyan, Topçuyan, Qaltaxçyan, Misgəryan və s.

Etnotonimlərin linqistik və tarixi müqayisəli təhlili onu göstərir ki, Qafqazda, eləcə də indi Ermanistan adlanan ölkədə türksoyu bulqar, sak, quqar, abar, şirak, cavak və s. tayfa və qabilələr yaşamışlar. Lakin bozən gürçü, İran, rus və erməni müəllifləri-tarixçi və dilçiləri tarixi saxtalaşdıraraq qeyd edirlər ki, inidiki azərbaycanlılar XI-XII osrlarında türkloşmış yerli irandillilə və qafqazdillilə xalqlar olmuşlar (49.11-14). Hotta Azərbaycan tarixçilərindən bir neçəsi də bu fikirlərə bərapa qazandırırlar. Etnonimlərin və və etnotoponimlərin xalqın

soykökünü aydınlaşdırmaqdə qıymətli mənbə olduğunu qeyd edən Q.Qeybullayev yazar: «Mübahisəsiz, toponimlərin (xüsusilə etnotoponimlər) xidməti odur ki, tarixi faktlara əsaslanaraq etnik tərkibini müəyyən edir» (49.34).

O.Dəmirçizadə qeyd edir ki, tayfa adları xalqın yaşadığı tarixi-coğrafi ərazisini, əlaqədar olduğu tayfam müəyyən edir. Müasir dilimizdə hansı qədim qabilə və tayfa birləşkərinin dil ünsürü olmasını bildirir (62.4).

Ağbaba-Şöroyel-Pombək bölgələrinin topominiyasında oks olunan topominlərin bir çoxu qabilə, tayfa, nəsil, etnik qrup, şəxs adalarından törənən etnooykonimlərdir. Həmin bölgələrdəki etnooykonimləri struktur-linqistik təhlilinə görə, müasir Azərbaycan (Türk) dili baxımından belə qruplaşdırmaq olar:

1. Birinci torəfi səda oykonim kimi formallaşan etnooykonimlər: Arpa, Kasak, Aşınak, Qıpçak, Şirak, Quqar və s.

2. İkinci etnonim və antroponimlərdən, eləcə də sənət, peşə, məşğılıyyət və s. bildirən sözlərdən müəyyən şəkilçilər vasitəsilə düzələn etnonimlərdən törənən etnooykonimlər: Sabançı, Çorlu, Kəpənəkçi, Qaltaxçı, Oğuzlu, Cizixlar və s.

3. Birinci torəfi müəyyən ayama, loqab, hadisə ifadə edən feli sıfotları və s. formalı fellerlər (feli birləşmələr) mürəkkəb söz formasında ifadə olunan sözlərdən törənən etnooykonimlər: Çobankərəkmez, Qonaqqıran, Boğazkesən və s.

Birinci qrupa daxil olan etnooykonimlər (Quqar, Qıpçaq, Arpa, Aşos(k), Talış, Allavar, Şirak, Basyan və s.) tam formalı oykonimlər (topominlər) adlandırılır. Lakin dil tariximizlə etimoloji müqayisə etdikdə o tipli topominlərin də səda, düzəltmə, mürəkkəb sözlərdən törəndiyi məlum olur. Göstorilən topominlərin ikinci torəfi (coğrafi nomen) ellipsiyaya uğramış, birinci torəf isə səda topomin kimi formallaşmışdır (30.103). Həmin etnooykonimləri onomastik vahid kimi, yəni coğrafi nomensiz götürdükdə səda (düzəltmə, mürəkkəb) hesab etmək olar (76.81). Azərbaycan topominiyası yaradılığında əsas rəlu coğrafi terminlər oynayır, onlarsız topomin yaranmır. Deməli, terminlər indikator rəlu oynayır (140.125).

Doğrudan da, Şirak, Qanqar, Quqar, Cavax və s. topominlərində coğrafi nomen işlənmədiyi üçün daqiqlik yoxdur. Şirak vadisi, Şirak qalası, Cavax ölkəsi, Aşok yaylası, Ağbaba mahalı və s. topominlərdə isə müəyyən daqiqlik var. Deməli, coğrafi termin ellipsiyaya uğrasa da, topominlər əslinde mürəkkəb quruluşda yaranır.

Lakin onu qeyd edək ki, göstərilən bu tipli topominlərin birinci torəfindəki qədim tayfa adı bildirən sözlərin tərkibində çox vaxt -ar; -er; -it; -qit; -qut; -an; -an; k və s. şəkilçiləri və ya şəkilçiləşmiş sözlər olur (49.52.-53). Tarixi baxımdan bir çox etnonimləri (quq-ar (gög-ər), bay-at, kas-ak, avar-an və s.) incoladıkda həmin etnonimin kökü və şəkilçisi aydın olur. Yəni tarixi baxımdan düzəltmə sözlər olsa da, müasir dil baxımdan səda sözlər (etnonimlər) hesab olunur.

İkinci qrupa daxil olan etnooykonimler əsasən ilkin etnonimlərdən, şəxs, peşə və sənət, leqəb, ayama bildirən etnik adlardan ibarətdir:

a) -lı, -li, -lu, -lü şəkilçisi ilə formalan etnonimlərdən törənen etnooykonimlər.

Gösterilən ərazilərdə bunlar çoxluq təşkil edir. S.Mollazadə -lı, -li, -lu, -lü şəkilçisinin dilimizdə 8-dən çox semantik cərgəli toponimlərin tərkibində işlənməsini qeyd etmişdir (120.40-59).

Ağbabada: Xəncərli, Mustuqlu (her iki kənd 1940-ci ildən xarabadır). Teknəli (25.1.1978 Kokehovit), Kefli (25.1.1978 Kokavasar), Çorlu (12.11.1946 Lərnəqyuuq).

Şörayelə: Mustuqlu (3.2.1947 Lancik), Sonqurlu (31.5.1946-Heyrenyans), Armudlu (31.5.1946-Tufaşen), Dahrəli (7.12.1945-Qetk), Çıraqlı (7.12.1945-Crarat), Siçanlı/Sincanlı (3.1.1935-Avtona), İlli (Ovit), Boğutlu (31.07.1950-Arteni), Aynalı (19.4.1950-Davidaşen), Yuxarı Aylanlı (4.4.1946-Saxkunk), Aşağı Aylanlı (4.4.1946-Lenuqi), Toparlı (7.12.1945-Asik), Qapalı (3.2.1947-Qusanquyq), Keleli (3.12.1947-Norabor), Dədəli (19.4.1950-Davidaşen), Aşağı Bədili (1920-xaraba), Yuxarı Bədili (1920-xaraba), Kərimli (xaraba). Bağı dili Oğuzlarla bağlı tayfa adını eks etdirir.

Pəmbəkde: Aydarlı //Haydarlı, Tapanlı (25.1.1978-Keçəsar), Yaqublu (1.4.1946-Meqrut).

b) -çı, -çi, -cu, -cü; -ciq, -ciq, -cuq, -cük; -ciğaz, -ciyəz, -ciyəz, -cuğaz; -an, -on; -lar, -lor şəkilçiləri ilə düzələn etnonimlərdən törənen oykonimlər də ardıcıl olaraq peşə və sənət, aidlik, kiçilmə topluluq ifadə edir.

Ağbabada: Bostançı (xaraba), Qazançı, Cızixlar (12.11.1946-Sogamark).

Şörayelə: Direkler (26.4.1946-Karnut), Əkanlar (15.7.1948-Arevşad), Kiçik Kəpənəkçi (7.12.1945-Ovit), Böyük Kəpənəkçi (31.1.1935-Musaelyan), Sabançı (25.1.1978-Hatsaşen), Aqaqqçı (1967-Zovasar), Qızançı (31.5.1946-Meqraşen), Mahmudcuq (2.3.1940-Pempaşen), Şirvancıq (15.7.1948-Lernakert), Avaran//Abaran.

Pəmbəkde: Kaltaxçı (26.4.1946-Artaqyuğ), Xancıqaz (1.6.1940-Gözəldərə).

Göründüyü kimi, Şirvancıq Şirvan tayfasına, Mahmudcuq isə Mahmudun tayfasına aid kiçik bir qrupu bildirir.

Abaran etnooykonimindəki -an (-on); -lar, -lor şəkilçisi kimi cəmlik, topluluq deyil, mənsubluq, aidlik mözmununu ifadə edir. Tədqiq olunan bölgələrdə -çı, -cu, -çi, -cü şəkilçili toponimlər çox azdır. Sabançı, Kaltaxçı, Bostançı, Kəpənəkçi, Aqaqqçı/Ağacçı və s. sənət və peşə eks etdirən etnooykonimlərdir. Qazançı etnooykonimindəki semantik məna aidlik, yanı «Qazanın tərfdarı», «qazan tayfasına mənsub adamlar» qrupunu bildirir (80.99). Pəmbək bölgəsinin ayrındakı -çı şəkilçisi, -li şəkilçisi əvvəzində də işlənməkdə idi. Məselən, Hollavarlı əvvəzinə, hollavarçı deyilərdi.

-lar, -lor, -çılard, -çılard, -çılard, -çılard qovuşaq şəkilçili etnooykonimlər azdır. Cızixlar, Direkler, Əkanlar və s. Qovuşaq, peşə-sənət və aidlik bildirən şəkilçilər kənd və şəhərlərdə -mikrooykonimlərdə daha çox işlənmişdir. Məsələn, Miskinlər (Qarakilsədə tayfa və mahalla), Kəbirlilar (Hollavarda tayfa və mahalla) və s.

a) Birinci tərəfi I və II növ ismi söz birləşməsi əsasında mürekkeb söz formasında ifadə olunan və oykonimlaşan etnonimlər.

Ağbabada: Qayı, Qulu, Ağbabə və s.

Şörayelə: Gürçəli (29.6.1946, Teros), Talıboğlu (15.7.1948-Lusakert), Oxçuoğlu (1990-Voxçı), Bacioglu (7.12.1945-Aykavan), Sarı (k) baş (15.7.1948-Aykasar), Quruboğaz (25.1.1978 Ortaçay), Qundaqsaz (25.1.1978-Şenkali), Qaraçanta (4.05.1939-Əzizbəyov), Pəmbəkde: Boz Abdal.

b) Birinci tərəfi ayama, leqəb bildirən -an, -en şəkilçili feli sıfat və -maz, -məz inkar və müzare zaman şəkilçiləri ilə formalanılar. Gösterilən şəkilçilər substantiv və attributiv sözler (adlar düzəldərək toponimiyada da öz oksini tapmışdır. Bu barədə Z.Əliyəzə yazır: «Bir sırə yeni mürekkeb sözler və söz birləşmələri: məcazi mənali sintaktik vahidlər həyatın tələbi ilə yaranmağa başlayır» (74.16).

Doğrudan da, Qonaqqıran, Boğazkəsən etnooykonimləri ardıcıl olaraq, yanı «qonağı ac qoyan», «boğazına çörək yeməyen» - xəsis mecazi mənalarını ifadə edir. Ermanı dilçiləri isə göstərilən toponimləri pis mənada yozurlar.

Şörayelə: Yuxarı Pirtikan (2.3.1935-Saxkasor), Aşağı Pirtikan (2.3.1940-Dzorasquyğ), Boğazkəsən (3.1.1935-Dzorakap), Qonaqqıran (2.3.1940-Şırak), Bozdoğan (3.1.1935-Sarakan), Cobankaromaz (25.1.1-1978-Avşen), Danaqırmaz (25.1.1978-Avşen), Qundaqsaz (Qundaqsazlayan) (25.1.1978-Şenkali) və s.

Pəmbəkde: Kolakırən (25.1.1978-Dzorakert), Həmzəçimən (25.1.1978-Markovit).

Göründüyü kimi, göstərilən oykonimlər ilkin etnonimlərdən törənenlərdir. Lakin bu adlardan - oykonimlərdən çoxu təhrif olunmuşdur. Məsələn, Talın rayonundakı Aynalı etnooykonimində cini orazidə olan Üçkilsə (Emiadzin) rayonu ərazisindəki Yuxarı Aylanlı və Aşağı Aylanlı etnooykonimlərinin paralelidir. Metateza ilə Aylanlı «Aynalı» formasına düşmüş və rəsmi sonnırlarda işlənmişdir. Bunlardan başqa, Abaran, Abaran rayonunda Təkerli (19.04.1945-Saxkasor), İmırli (19.04.1950-Tutucur), Güliablı (10.9.1948-Dzoroqlux) və s. etnooykonimləri etnik adla bağlıdır. Zənnimizcə, Təkerli oykonimi və toxar // dokar etnik adı ilə bağlı etnooykonimdir. Oykonimin tərkibində o-e, u-e avəzləməsi ilə ahəngə görə «Təkerli» formasına düşmənmişdir. Beydili etnooykonimi də «Badili/Bədil» formasında mənbələrdə qeyd edilmişdir (201.5380).

BASIN (BASYAN/PASİN)-Tarixi mənbələrdə ərazi, ölkə kimi adı çəkilir. Yunan tarixçisi Herodot (e.a.V osr), daha sonra Ksenofont (e.a. 430-3550,

Strabon (I. asır) basınlar hakkında məlumat vermişlər. Ksenofont Atropatenda, Kiçik Asiyada olmuş, Anadoluda-indiki Qars ərazisində yaşayan taok, xlyub, basın tayfaları haqqında ətraflı məlumat vermişdir (52.III.93, 94; 104.4.345; 158.11.12.14). Tarixçi M.Xorenasi (V. asır) Araz çayının yuxarı axarının sağ tərəfini Aşağı Basin (Basyan, sol tərəfini Yuxarı Basin) Basyan və ya meşəsiz Basyan adlandırmışdır (170.177-201). Tarixçi göstərir ki, Yuxarı Basyanın bir hissesi (Qars vilayeti) Vanand adlanır. O, Vanand toponimini e.o. 134-133-cü illerde oralarda məskunlaşmış bulqar qabilə başçısı Vindanın adı ilə, ətraf kəndlərin adının da onun tayfasının adı ilə bağlayır. Daha sonra M.Xorenasi e.o. 72-ci ilde çar I Trdatla Kür çayının sağ sahilində vuruşan basınları xatırladır. Türk mənbələrində Arazın yuxarı axarı Arpaçayı nadək Pasin suyu adlandırılmışdır. İndiki Ağbabə və Şörəyel vadisinin de bir hissesi Vanand ərazisində – Yuxarı (Meşəsiz) Basyanaya aid olmuşdur. Merkezi Qars şəhəri olan Vanand və Yuxarı Basin xroniminin paralel işlənməsi həm erməni, həm də türk mənbələrində qeyd edilir (139.17). Yunan mənbələrində Basanis formasında qeyd edildiyi yazıdır (201.609). Naxçıvanda da Vanand adlı kənd vardır.

Epişə (V. asır), A.Lastiverti (XI. asır), Z.Kənekirli (XVII. asır), K.Kanzaketsi (XII. asır) və digər tarixçilər Basin/Basyan toponimini öz salnamelerində geniş işlətmışlar. Türk tarixçiləri Kars oyonimini de bulqar qabiləsinə daxil olan karsaklarla əlaqələndirirlər. Çıldırdı da Karsak adlı kənd var. «Kitabi Dada-Qorqud» dastanında da işlənmiş Pasin obası oyonimini həmin əraziyə aididir (102.14).

Nüvəsi Basla ifadə olunan areal toponimlər çoxdur. Masolon: Qars vilayətində Baslı kəndi, Bitlisde Bas kəndi, Abaran rayonunda Basarcıq kəndi, Cənubi Azərbaycanda Bas dağı, Basdam kəndi, Basarkeçər, Basleti, Basxezər (keçmiş Kutais quber.) (152.994) və s. İndi Ərzurumda bir mahal Pasinlər adlanmaqdadır. Orxon-Yenisey abidələrində de basmaq adlı etnik tayfa adı qeyd edilmişdir (146.349). Erməni mənbələrində basın/basyan xronim və oyonimini vadi, səhra ilə əlaqələndirirlər (201.610). Əlbət ki, bu da sahə yozundur.

Lakin Yuxarı (Meşəsiz) Basyan adlanan ərazilər tamamilə dağlıq ərazilərdir. A.M.Poqosyan qeyd edir ki, Heradotun qeyd etdiyi Basin (Basyan) adına etnik ad kimi yox, coğrafi ad kimi baxmaq lazımdır. O, daha sonra Heradot dövründə basınların erməniləşdiyini qeyd edir (130.299). Hər iki müəllif bir-birindən 8. asr forqlı fikirlər irəli sürərək xroniminin genetik yozumunu azdırmağa çalışmışlar.

Tarixi mənbələrde göstərilir ki, türk xalqlarından olan basil, basın, basyan həm eradan əvvəl bulqarlarla, həm də cramızın ilk illərində Kür-Araz boyalarında, Anadoluda yaşamışlar. Göründüyü kimi, basil, basyan, basın eyni bir xalqın müxtəlif fonetik variantlı etnik adlarıdır. Etnoniminin kökündə basmaq «qalib gəlmək» feli dayanır.

Bu tayfa adının türkmənsəli olması, onun türkmənsəli toponimlər sisteminə uyuşması və bir sistem təşkil etməsi tövədədir. Məsələn, Quqar, Basar, Kongor, Mahmudcuq, Şirvancıq, Basarcıq, Quqarcıq və s. Basar oyonimini bazarla, Basarkeçəri «basib keçmək» əlaqələndirmək heç də düz deyil, həmin etnik adların kökündə dayanan «Bas» leksik vahidinin E.Sevortyan 10-dan çox semantik mənasını açıqlamışdır (155.14). Bu etnik adların tərkibindəki basan «qalibgələn», basil «elbasan» və ya bas eli, basan (basın/baslar) mənasında da başa düşmək olar. Basin (Basyan) Basil etnonimi və ya etnotoponiminin tərkibindəki an/in morfeminin genetik baxımdan əlaqəli olduğunu F.Cəlilov elmi dəillişlərlə göstərir ki, (132.191-192) –il mofremini şəkilçiləşmiş söz hesab etmək olar. Bir çox abidələrdə «ib» el (qəbile birlüyü) mənasında işlənmişdir (53.III.73-74). Şirakel (Şörəyel, İlli, Eller, Basil/Baseli) və s. –an şəkilçisini isə həm topluluq bildirən (Kacar-an, Avar-an, Basyan), həm də substantivleşən toponim kimi də incelemək olar. Basar formasında işlənməsi töbuidür. Məsələn: Tat-ar, Quq-ar, Bulq-ar, Bas-ar və s.

Xronimin Basin, Pasin formalarında işlənməsi qədim dialekt paralelləri da ola bilər.

AŞOK//AŞUK//AŞO/S/K –Qədim ölkə, orazi, yaşayış məskəni adıdır. M.Xorenasi «Ermonistan tarixi» əsərində göstərir ki, Cavax (k), Quqar (k) Şirak, Taşır (daşyər) ölkələri arasında Aşok mahal adlarıdır. Urartu mənbələrində isə bu orazi İşkikuli/İşkikula adlanır (201.296). Erməni alimləri bu mahal adını –xronimini indiki Ağbabə ilə, Aşok oyonimini isə Ağbabaya daxil olan Qazançı yaşayış məntəqəsi ilə lokalizə edirlər. Son dəfə erməni mənbələrində 1210-cu ildə adı çəkilən Aşok mahalı 387-ci ilə qədər Quqar ölkəsinə, daha sonra isə Ayrarat ölkəsinə daxil olduğu mənbələrdə göstərilir. Erməni alimi V.Adons Şirak və Aşok adlarını Strabonun Kaspi denizi və Aral hövzələrində yaşamış şirak və aşok tayfa adları ilə müqayisə edib, göstərir ki, daha qədimlərde həmin tayfalar Qafqaza golmuş və öz adlarını yer adlarında əbodileşdirmişlər. Lakin müəllif onların hansı dilli xalqlar olduğunu toxunmır (201.27). Türk mənbələrində de Aşok toponimini bulqarlarla əlaqələndirirlər.

Cin mənbələrinə əsaslanan A.Qumilyov qeyd edir ki, hələ 545-581-ci illərdə türklərin qədim ocaqları sayılan Aşina tayfası bir Orda yaratmışdır (55.34-53). Şörəyel vadisində de Aşmak/Əşinək adlı dağ, çay və kənd vardır.

F.Cəlilov göstərir ki, as/az aş tayfalarının Azərbaycanda, Orta Asiyada, Şimali Qafqazda xeyli izi qalmışdır (183.115-116). Orxon-Yenisey abidələrində de belə bir tayfanın olduğu qeyd edilmişdir. Tədqiqatçı F.Q.Qaripova göstərir ki, Volqa boyunda bulqar dövrünü əhatə edən Aşa, Aş-Buzi, Aşit, Aşlı, Aşlıbaş toponimləri, Bulqar abidələrində de həm xüsusi ad, həm də toponim kimi qeyd edilmişdir. O, daha sonra Kazan xanlığında da Aşit bataqlığı, Aşit eli, Aşina çayı toponimlərini de türk-xəzər soyları ilə bağlı olduğunu göstərir (45.34-36). Cənubi Azərbaycanda, Ermənistanda, Anadolu və Gürcüstanda as/aş tayfalarının adları

areal toponim kimi de yayılmıştır. Meselen: Aşos, Aş Əreb, Aş-arğan, Aşqala (Erzurum), Aşdag, Aşxaraşa (Erzincan), Aşkala (Tiflis qub), Aşan (Qarabağ), Aşan (Təbriz), Aşanoğlu (Erzurum) kitabolarında, Urmiya yaxınlığında Aşkaya toponimi (e.o. VII esr) qeyd edilmişdir (201-292).

Belo bir toponimin Arpa-Araz çayları hovzasında olması, M.Xorenasının qeyd etdiyi kimi, e.o. bulgarların, eramızın ilk illerinde isə xəzər-türk soylarının indiki Ermenistan arazisinde meskunlaşması ilə əlaqədardır.

Aşok xoronim və oykoniminin tərkibindəki ok (k) cəmlik, topluqliq bildirən şəkilçi kimi işlənmişdir. Ermeniler adın qədimliyini nəzərə alıb 1990-ci ildə Ağbabə bögəsinə daxil olan Qukasyan (Qızıl qoç) rayonunu Aşok/Aşqala evəz etmiş, inqilabçı Quqasyanın heykəlini isə partlatmışlar.

Qeyd edək ki, hələ 1927-ci ildə V.Bartold Yeniseyin aşağı Turxan bölgəsində yaşayan assipleri azıldan qalma olmalarını ehtimal edirdi (27.30). Orxon Yenisey abidelerində bir neçə dəfə az tayfa adı (az bodun) qeyd edilmişdir (146.18). S-Z-S tarixi səs avazlımalarını nəzərə alsaq, deyə bilarık ki, as-as-aş (Asok, Azok, Aşok) eyni bir etnik tayfanın dilin inkişaf mərhələləri ilə ferqli adlardır. Fikrimizcə, Azərbaycan toponiminin köklündə də az/as tayfa adı dayanır. Az-or, tat-ar, av-ar, sal-ar adları eyni morfoloji qəlibə uyğun gelir.

SÖRƏYEL/SİRAKELİ-Pəmbək-Əgbaba-Ələyəz dağları arasında yerleşen, Arpaçayı boyu uzanan geniş arazinin, bir neçə yaşayış məntəqəsinin, qala və çayın adıdır. Şirak/Siraklarla bağlı əski yunan, bizans və rus mənbələrində xeyli bilgiler vardır. Meselen: Heradotun əsərində, II əsrə yaşamış yunan Polienin «Hərbi hiylə» əsərində də sak tayfasından olan sirak adı çəkilir. «Hərbi hiylə» əsərində isid Sirak Daramın ordusunu öz valansevariyyi ilə cəsurluğu sayesinde mahv edir, özü də mehv olur /156.53/.

Deməli, e.o. IV əsre aid söylənilən bu rəvayəti nəzərə alsaq, sirak tayflarının qədimliyi və Daramın müasiri olduğunu görürük. Sonrlar böyük tayfa ittifaqı halında formalasın şiraklar haqqında Heradotdan 300 il sonra yaşamış Strabon məlumat verir /158.XII.48/. Sirakların eramızın 49-cu ildən Kuban çölləndə Mitridat VIII Rim Vors orduşunu ilə vuruşu da mənbələrdə öz əksini tapmışdır. Atropatenda də Siraqan yaşayış məntəqəsi adının da siraklarla bağlı olması təsdiq edilir /167.77/.

Türk tarixçisi Faxreddin Kirzioğlu Ptolomeya və alan tarixini yanan İordanəsə əsaslanaraq göstərir ki, eradan evval Don və Terek çayları etrafında yaşayan şiraklar orası Sirakene adlandırmışlar. Tarixçi avar və kasokların da onları birlikde olmasına yazar. Sonralar, yəni əsrin evvalında II Trdat zamanında şiraklar Qafqazı aşaraq Arpa çayı, Araz çayı boyunca yerləşmiş və ölkələrini Sirak adlandırmışlar (196.160). Bundan başqa, Sirak çay və dağ adları kimi qalmışdır. Azərbaycanlıların ləhcəsində Şörəyel kimi işlənirdi.

Ermeni tarixçisi Movses Xorenasi Sirak ölkəsinin varh bir yer olmasını, hemin əraziləki Şara (dağ) və Sirak adının eyni kökden olmasının qeyd etmişdir:

«Əgar sonin boğazın Şaranın boğazı isə, bizim anbarımız Şirakin anbarı deyildir» (170.21). Deməli, həlo V əsrə Şirak tayfa adı toponim kimi formalasılmış.

Ermeni tarixçisi K.P.Patkanyan da şirakların Şimali Qafqazdan IV əsrə gəlmələrini yazmışdır (49.336).

Şirak, ölkə adı kimi, Ibn Xordabehdo Siradj tayr, Aş-Şirak, Siradjan, M.Kalatukluclu Şirak, Gəncali Kirakosda Şirakavan, Z.Kenəkarlıda Şirak, Şirakavan, «Kitabi-Dədo Qorqud» dastanlarında Şeruk, Çaldırın savaşına aid sanadları Şirakel //Şörekel və s. fonetik formalarında qeyd edilmişdir (86.50; 97.76; 98.135; 96.160; 102.138). Arpa çayın sağ sahilində – Türkiye arazisində Baş Şörəyel (kənd), tarixi Şirak qalası indi de durur. Ermenistan arazisində isə – hemin çayın sahilində Şirakqala (1946 Vardenut), Çıraqlı (7.XII.1945 -Cranat) oykonimleri olmuşdur. Şirak etnoniminin, elecə də etnotoponiminin əski mifologiyamızla ilişkililiyi barədə mifoloq M.Seyidovun inandırıcı dəllilləri var (156.54-56). Ağbabanan Öksüz kəndində Şiroylar/Şiroklar adlı bir tayfa 1989-cu ilə qədər yaşamaqda idi. «Çoban-Çıraq» efsanəsi Ağbabə və Şörəyel kəndlərinin folklorunda xatırlanır. Tədqiqatçı I.Cəfərosoylu «Ermənistanda şiraklar öz dillerini unutular. Ancaq Azərbaycanda öz varlılarını qoruyub saxladılar» (185.3) fikri ilə razılışmaq olmaz. Əvvəldə göstərdiyimiz kimi, rus-türk müharibələri dövründə 1828-ci ildən başlayaraq Şörəyel vadisinin kəndləri dağıldı. Etnosumuzda xatırlanan yüzlerin türk oymaqları qəçmiş düşdü. 1 iyun 1880-ci ildən 1 avqust 1881-ci ilədək 82760 nefer türk köç adı ilə öz yurdundan (Şörəyel kəndlərindən B.A.) qovuldular (139.123). 1989-cu ilde isə Şörəyel vadisinin on varlı kəndlərindən (Oxçoglu, Güllübulaq, Mağaracıq, Çıxməq, Qaraçanta, Celob və s.) sonuncu türkler-əski şirakların nəsilləri qovuldular. Öksüz kəndində 1988-ci ilədək siroylar adlı tayfa yaşamaqda idi. Hemin tayfa adı Şörəyel toponiminin əsasında durur.

Siraq-Şiraq-Çıraq formasında toponimin işlədiləsi hem müxtəlif müalliflərin öz dillerinə uyğun qeyd etməsindən, hem də müxtəlif türk xalqlarında, dialekt və şivələrimizdə Siraq-Şiraq-Çıraq avazlanması neticəsində olmuşdur. T.Əhmədova görə, elə Çıraq etnotoponimləri də şiraklarla bağlıdır (79.41-42). Müasir türk dillerinin bir çoxunda, məsələn qırğız dilində «çıraq» avazının «şiraq», şirak formasında deyilir. Ağbabə və Şörəyel dialektində xalq arasında «çiran sönsün», «gorunda çıraq yandır» və s. ifadələr də işlənməkdə idi. Görünür, şirak-çıraq-şirak etnoniminin nüvəsindəki «çira» oda sitayıla ilişgilidir. Toponimdəki k (ak) şəkilçiləri bir qayda olaraq bir çox etnonim və toponimlərdə toplayıcı xarakter daşıyaraq topluluq bildirir. Məsələn: kas-ak, sir-ak, qıpç-ak, quqar-k, cava-k və s. Mənbələrdə Sirakene formasında qeyd edilən toponimi ikinci tərəfindəki «ene» əski yunan, romalı mənbələrində yurd, məkan, əlkə anlamını bildirir. Qınıq ilə Qabırı çayları arasında da Şirak çöllü xronimi qalmışdır. Deməli, həlo eramızın I əsərində Azov (Meotid) gölü yaxınlığında da Sirak yer adı mövcud imiş (175.248).

Qeyd edilmelidir ki, «Orxon-Yenisey kitabalarında bir bodun //sir budun/sir xalqı haqqında yazı vardır. Burada bodun «boy», «tayfa», «nəsil» və s. mənaları bildirir. D-yə evezlənməsi türk dillerinin son dövrlərinə aiddir. Qeyd edilmelidir ki, Bolqarstan ərazisində de Sirat, Sırakayı, Sırçılər, Sırxan adlı türk kəndləri olmuşdur (197.110).

Şörəyel toponimindəki «eb» hissəsi mənbələrdə il kimi de yazılır. Bu da təbiidir. İl «icma», «ölkə», «xalq», «eb» və s. aniamını həm qədim türkçədə, həm də müasir türk dillerinin bir çoxunda saxlamışdır (165.15). İŞOPEN Şirak toponiminin ermənicə mənasının anlaşılmadığını bildirmiştir (188.15).

Qukar (k) – 1945-ci ildən Qarakilsə rayon adı lağv olunaraq tarixi ölkə adı olan Qukark adlandırılmışdır. Pəmbək vadisindədir. 1930-cu ilə qədər Aleksandropol qəzasına daxil olduğu üçün, həm de Şörəyel bölgəsinə söykən olduğunu nəzərə alıb məlumat verməyə lazımlı bildik.

Əski mənbələrdə, e.a. I əsr Strabonda Quqarene (158.XI.1.4), N.M.Xorenasida Qukark ölkəsi kimi qeyd edilmiş və həmin ölkəyə daxil olan 9 mahalın adı çəkilir (170.105).

- | | | |
|-------------|---------------------|----------------------|
| 1. Zoraxar | 4. Taşır (Daşyer) | 7. Ərdahan |
| 2. Qoxbaxor | 5. Trexk | 8. Çavak |
| 3. Çlabaxor | 6. Kanqark (Kanger) | 9. Qkarcıq (Göyəcik) |

Çox vaxt Ağbabanın (Aşoskun) da bu ölkəyə tabe olduğu uydurma erməni xəritələrində qeyd edilir. Qukark toponiminin etnosia bağlı olması yazılısa da, lakin hansı dilli olması barədə yazılmır (201.267). Tarixçi R.Hüseynov da P.Buzanda əsaslanaraq quqar tayfasının adını çəkir (60.35). N.Hupşman da Quqark ölkəsinin İveriya ilə sərhəd olması, 387-ci ildə ise Gürcüstana qatılması barədə yazsa da, lakin toponimin leksik-semantik mənasının anlaşılmadığını söylemişdir (193.368).

Konstantin Boqryanarodni işə (X əsr) kənkər-peçeneqlər arasında kuarçı tayfasının olması haqqında məlumat vermişdir (29.31). İstər qədim, istərsə də müasir türk dillerinin bir çoxunda söz ortasında gələn v, y sesli sözler diftonqla da təleffüz edilməsi qanunidir. Məsələn: touq, sour, gör, suar və s. Q.Qeybullayev quqarların Qafqazın şimalında və cənubunda yaşadığını qeyd etmişdir. Daha sonra müəllif Anadoluda XVI əsrə kükər tayfasının yaşadığını qeyd edir (48.197).

Tarixi mənbələrdə adı çəkilən Quqark, Quqareti, Quqarene, Qoqarın və s. fonetik formali toponim, quqar tayfası ilə ilişkilidir. Quqar (k) toponimi qədimlik baxımından, strukturca üç hissədən ibarətdir: Quq-ar-k.

Əski yunan, erməni, gürçü, rus mənbələrində adı çəkilən Quqark etnotoponiminin nüvəsindəki qoq //quq// kök lokseminin göy soyadı ilə bağlı olması fikrindəyik. Çünkü heç V əsrden olifbaları və yazı sistemi olan qonşu xalqların dilində k, ő sesleri olmadığı üçün qeyri-dilli müəlliflərin bir çoxu öz şiva və dil xüsusiyyətlərinə uyğun olaraq bir çox adları təhrif edərək salnamelerde əsərləri qeyd etmişlər. Ele də olmuşdur ki, həmin əsərlərin üzü

köçürüldükde və ya tərcümə edildikdə qəden təhrif edilmişdir. Bundan başqa, qədim türkçədə kariaşma hadisəsini də nezərə alsaq, «gøy»ün kök kimi işlənmesinə inanırıq. Ele qazauz etnoniminin göy oğuzla əlaqələndirilməsi buna misal ola bilər. Quqar etnotoponimindəki -ar, -er müasir dilimiz üçün şəkilçiləşmiş söz sayılısa da, ancaq qədimdə «kiş», «qoçaq», «igid» anlamını ifade etməsi və türkmenşəli etnik adların tərkibində işlənməsi məlumdur (182.197). Məsələn: avar, bolqar, kankar, tatar və s. Quqareti toponimindəki -eti gürçü dilində ölkə, yurd, soy bildirir. Quqareti Qukarlar və ya Quqar ölkəsi deməkdir.

Quqark rayonuna yaxın olan Hamamlı (26.09.1949-Spitak) rayonunda da Qoqaran adlı kənd vardır. Bu əykonimdə de –an şəkilçisi İran və türk dillerində soy bildirən etnonimlər yaradır və toponimlərde eks olunur. Avaran, Kacaran ardıcılları Avarlar, Kacarlar deməkdir.

Göyçə gələnin canub tərəfindəki Kəver (13.04.1959 Kamo) bölgəsi və elo Göyçə gələnin de adı mənbələrdə Qoqarkuni/Kökorkuni formasımda yazılımışdır. İndi de həmin yerde Qoqarkuni əykonımı qalmadadır (201.897). Əlbettə, bu adı oxşarlıq deyildir. Q.Kapancyan və N.Adons da bu adların kökündə qek//qok// kök etnoniminin olmasını söylemişlər, ancaq toponimin mənşəyini açıqlamamışlar (201.827). Qoqarkunideki - uni şəkilçisinin N.Hupşman farsmonşəli hesab edir. Bu şəkilçi de şəxs və təyfa adlarına qoşularaq həm də toponimləşir (193.318). Zənnimizcə, əvvəller Qeqarkuni, sonra Kökeç adınan göl, Ağbabadakı Göydağ, Ərzurumda Göykənd, Bitlisde Göyorkənd, Şamaxıda Göylərdəğ, Göyler Çöl kənd adları, Qubadlıda Göyər Abbas, Körəçik kənd adları, keçmiş Aleksandropol qəzasındaki Qoqarçı qala adı göyəriarla bağlıdır (182.152). Qoqarçı toponiminin tərkibində -ci dilimizdə peşə, sonat bildirən sözlər düzəltmək yənəsi, həm aidlik, mənsubluq semantik yükünü daşımışdır (80.99).

Məsələ: Göyərçi – Göyərin tərefdəri, Qazançı – Qazanın tərefdəri və s. Quqark ölkəsinə daxil olan Quqarçı mahal adının erməni mənbələrində «Qəqarç» formasında yazılıması da bilerəkdon etnooykonimi türkmenşəliyindən uzaqlaşdırmaq məqsədi güdür (201.967). Əslində bu toponim Quqarcık (Göyərçik) olmalıdır. Etnooykonimində -cq şəkilçisi isə türk dillerində en geniş yayılmış şəkilçilərdəndir. Əsasən nəvazış, ironiya, kiçitmə bildirən isimlər (adlar – B.A.) əmələ gətirir (84.1-26). Göründüyü kimi, semantik sıralı -an, -lar, -çı, -cq etnoformantları ilə birləşdə toponimləşir.

Quqark toponiminin türkmenşəli olmasının həm də onunla bağlıdır ki, həm adın strukturu, həm də həmin ölkəyə daxil olan Çavak (k), Quqarçı, Kankar (k) mahal adlarının türkmenşəli etnotoponimlər olması bunu sübut edir. E.Sevortyan göstərir ki, müxtalif türk dillerində kökər /əzbək/ kaşor (qaraqalpaq), kükər /tatar/, qoqar /altay/ formasında işlədişə də, sözün kökündəki «gög» ümumtürk sözüdür (155.66).

Qadim türk dillerinde işlenen «gögo» leksik vahidi çox vaxt «tanrı, şamam-nasında işledilmiştir. «Oğuzname»də «kökə direk yox» formasında atalar sözü qeyd edilmişdir /168.14/. «Orxon-Yenisey abidelerinde de «Kök Ön», «Kök Ün», Kökür, Kömek ve s. oxşar köklü coğrafi adlara rast gelinir (147.387).

Quqar//Gögar toponimlerine oxşar oykonimler türkçilli xalqlar yaşayan arazilerde geniş yayılmıştır. Dağıstandı Quqarlı, Bolqaristan orazisinde Kókoba (1934-Çereşne), Kokar (1947-Dmitrograd) Kokarec (1934-Yazovetsk), Çıldırda Kókarcık ve s. oykonimləri göstərmək olar.

Maraqlıdır ki, Góyər//Quqar etnoniminə formaca oxşayan Saral (1990), Qaral (26.04.1946-Katançur) oykonimleri ve Hamamlı rayonundadır. Bir çox müelliflər – gürçü D.Musxelişvili və erməni A.Akopyan quqarlarla Albaniyadakı qarqarları eyniləşdirirlər (126.14-160: 13.14). Məqsəd isə «Böyük Ermenistan» və «Böyük Gürcüstan» yaratmaq ideyasından irəli gelir. Başqa bir gürçü alimi quqarları sak və skiflərlə əlaqələndirməkla real fikir söyleməyə çalışmışdır (108.224).

Umumiyyatla, Quqar (k) toponiminin türkmenşəli olması barədə erməni alimləri susurlar, lakin ondan imtina da edə bilmirlər. Çünkü həmin oykonimin hem yaşı qədimdir, ham da türklərin yaşadığını qadın coğrafi orazini aks etdirir. Qeyd edək ki, İ.Şopen heç bir əsas olmadan quqar //kukat// qoqar toponiminin etimologiyasını gürçülərə bağlayaraq monasını «qorı Kartli» (Kartlı dağı) kimi vermişdir (189.115). Əlbəttə, bunlar asassız fərziyalardan başqa bir şey deyildir. Sadece olaraq, İ.Şopen o vaxt Zaqafqaziya canişinliyinin mərkəzi Tiflisdə yaşadığı üçün gürçü və ermənilərin uydurma məlumatlarına daha çox inanmışdır.

AŞINA (k) ƏŞİNƏK, ƏŞNƏK, Şörəyel vadisində Talın rayonuna aid olan kənd (dağ, çay, qala) adıdır. 1914-cü ildə erməni və rus birləşmələri kəndi yandırmış, dinc əhalidən bir çoxu hələk olmuş, bir çoxu isə Türkiyəyə mühacirət etmişlər. Həmin kəndin bir neçə qocayaş sakını Amasiya rayonunun Güllüçə və Tepeköy kəndlərində yaşamaqda idilər. «Svod»dakı məlumatə görə 1886-cı ildə kandda 66 türk ailisi, 469 nəfər yaşamışdır (152.12). Həm həmin kənddə anadan olmuş informatorların, ham da erməni mənbələrindəki məlumatlara əsasən, Əşnek kəndində maskunlaşmış ermənilər 1914-1920-ci illerde Türkiyənin Sasun vilayetindən gelmişlər (201.293). Kondin yanında-Əşnek dağındaki Əşnek qalası erməni mənbələrində IX və X əsre aid edilir. Yenə həmin mənbədə qeyd edilir ki, Əşnek//Aşınak toponimi V əsrde xatırlanır (201.294). Oykonimin sonundakı k topluluq (Aşınalar) bildirir.

Toponimin öündəki a-a evazləməsi türk dilleri üçün xarakterikdir. Göründüyü kimi, hələ IV əsrde adı çəkilən, V əsrde türk mənşəli tayfa adı kimi xatırlanan Aşına etnonimi ilə Aşına (k) toponimlərinin əlaqəsi vardır (55.32-34). Daha doğrusu, oykonim həmin tayfa adını aks etdirir.

ÇAVAK //ÇAVAX/ -Ağbabaya söykək olan, şimal-qorب tərəfdəki dağların və qədim mahalın adıdır. İndi Gürcüstana aid olan bu orazilər, Çavaxk,

Çavaxeti və Çin-Çavat, Çavax-Mesxet əlkəsi adlanmışdır. Hupçmanın VI əsre, S.T.Yeremyanın ise IV əsre aid tortib etdiyi xəritələrdə de ölkə adı kimi qeyd edilmişdir (208). Gözəl təbii şəraiti olan bu orazilərdə hələ erdan evvel mos/a/klar //mesxeti/ bulqarlar, buntürkler, basillər, daha sonra suvarlar, avar, xəzər, oğuz qıpçaqlar və s. hegemonluq etmişlər /175.32/. Bu orazilər də Bizans, orab, roma dövlətlərinin müharibə meydanına çevrilmişdir.

Atabəylər dövlətinin tərkibində olan bù Kür yüksəkliyində 1944-cü ilə qədər türkler /mesxeti türk/ yaşarınlılar. Onlar 1944-cü ildə sürgün olunanın sonra 1828, 1914, 1918-cü illerde olduğu kimi, yenə də ermənilər ora yerləşdirildi. İndi ermənilər Cavax əlkəsini də Ermenistana qatmaq istəyirlər. Axırkelek, Qocabey /Boqdanovka/, Əşminçə, Axsqa və s. Cavax əlkəsinə daxil olan orazilərdə 300-dən çox oykonim və oronim şovinist gürçülər tərəfindən deyişdirilmişdir. Qeyd edək ki, Azərbaycan mətbuatında bu gün də sahə olaraq Axırkelek-Axalkalaki, Axsqa isə Axalsixe kimi yazılır.

Əhalinin siyahıya alınması zamanı /1886/ Tiflis quberniyasında Cava, Borçalıda Cavala, Qori nahiyyəsində Cava, Derbənd bölgəsində Cava oykonimleri qeydə alınmışdır (152.1-50). Türk xalqlarının yaşadıqları Orta Asiya və Qafqazda olduğu kimi, Bolqaristanda da bu toponimlərin areali müşahidə olunur. Məsələn: Cavaklar /1924-Telqarka/, Caveca /dərə/, Çovdar /1934-Çovdaritsa/, Cavlar /1934-Sauka/, Cavur /1934-Serničeno/ və s. /197.115-117/. Toponimik cərgələrdəki «cav» leksimi həmin oykonimlərin nüvəsini təşkil edir. Ona görə də bu toponimlərin bir-biri ilə əlaqəli olması şübhəsizdir. Bir ucu Çindən tutmuş Balkanlara qədər yayılan bu eynikələt etnotoponimlərin tərkibində işlənən şəkilçi və topoformantlar həm qədim, həm də müasir türk dilleri üçün xarakterikdir. Sax, cav, şov, şau, say /Cavuldur, Savuldur, şavuldur, şauldur, sauldur/ forqlı teleffüzlər yənə türk dillerindəki s-ç-ş avəzənləmələri və ya diftonqlu teleffüzle əlaqələndirmək olar. S.E.Malov Tonyukuk abidesini araşdırarkən sav//çav formasında qədim türk sözünü qeyd etmişdir /106.351/.

Çavak//Çavundur toponiminin türkmenşəli tayfa adından törəməsi, türkmenlərdə çovdar, qazaxlarda şaudır, sualdır, özbeklərdə çavlı formasında öz öksini tapması haqqında bir çox tədqiqatçılar fikir söylemişlər /66.263.1.77.80/. XI əsrin dilçi alimi Mahmud Kaşgari «Divani-llügət-it türk» əsərində 22 oğuz tayfasını verərək çavundur tayfa adını və onun dəngəsini da qeyd etmişdir /197.117/. F.Rəsiddədin isə «Oğuzname»də Oğuzların Uç ox boyundan olan Goy xanın oğlanlarından birinin adını Çavuldur kimi yazmışdır. Müellife görə, çavuldur «mübariz», «dəcəl», «mədinc», «döyüşkən» anlamını ifadə edir /168.40/. Bu etnonimin kökündəki çav leksimi müxtəlif formada həm antroponimin tərkibində, həm də müxtəlif setirlərdə qədim abidəmizde – «Orxon-Yenisey kitabələri»ndə çab /şan-şöhrət/, çabl /şöhrətli/ Çab Şətun Tarxan formasında işlənmişdir /147.382.386/. Savaş sözünün kökündəki sav leksemini çavla sinonim hesab etmək olar. Qədim dilimizdəki savçı /döyüshi/ , mübahisəni araşdırın leksik

vahidi də savla əlaqədardır. Çavımaq feli bu gün də qərb qrupuna daxil olan dialektlarda işlənməkdədir. Məsələn: Ağbabə və Şöreyəl kəndlərində, eñən də Pəmbək bölgəsində deyərdilər:

Yazaq kişi gecə-gündüz çavıyr.

Otun altında nəyse çabalyaz.

O usaq bütün günü çavıyr ve s.

Birinci cümlədə çavımaq «nadinlik edir», ikinci cümlədə «ölümle mübarizə aparır», üçüncü cümle isə «terənir» menasına uyğun gelir. Çavundur etnotoponimindəki -un, -ün, -in, -in bezən bitişidirici və ya təldən isim düzəldən /biçin, ekin, sepin və s./ şəkilçi kimi dilimizdə işlənir, -dir şəkilçisi isə erkan orta əsrlərde etnonimlərə qoşularaq qüvvəti dəstəkləmək, təsdiq etmək funksiyasını daşımışdır: Utidur, Bayandur, Çavundur və s. /49.52/.

Lakin çav etnoniminə oğuzlarla bağlaşmaq inandırıcı deyil. M.Xorenasida Quqark ölkəsinə daxil olan Çavax/Çavax mahal adı artıq bizim eranın avvollerində etnotoponim kimi mövcud imis. Türk tarixçisi, Anadolu orazisinin tədqiqatçısı F.Kirzioğlu qoşar, basın, tərk, çavak tayfalarını saklardan hesab edir. O, çavakların e.o. VII əsrə /gürçü mənbələrində IV əsr/ saklarla birləşdə gelen Uç ox qolunun bir boyu olduğunu bildirir. Müəllif göstərir ki, onlar, yeni çavaklar XI-XIII əsrlərde yeniden hamim yerlərdə oturaq həyat sürmüş və islam dinini qəbul edərək öz adlarını da yaşatmışlar /196.334/. Deməli, folklorda, eləcə də tarixi kitablarda adı çəkilən çin-çavat «çindən gələn çav /at/ tayfası» eñən çavakların özüdür. Xoronimin /həm də oykonim və oronim/ tərkibindəki «-at» şəkilçisinin qədim abidələrde topluluq bildirməsi, hətta hazır şəkildə topónimdə eks olunması məlumudur. İravan quberniyasında da Çinçavad adlı bir kəndin olmasını informatorlar söyləyir və «Svod»da da qeyd edilmişdir /152.12/. Qarapapaqların da bu tayfadan olduqları söylənilir.

F.Kirzioğlu çavakları saklarla əlaqələndirilməsinə aid daha bir maddi sübut odur ki, Ağbabənin şimal-qorbında Ermenistan, Gürcüstan və Türkiye respublikasının sərhədlərinin kəsişdiyi yerdə hündürlüyü 300 metr olan Saqatlı/Sahatlı dağı da Çavax /eti/ orazisindədir /100/.

ABARAN//AVARAN-Şöreyəl vadisinin otoklarında /şərqində/, Ələyəz dağının qərb hissəsindəki ovalığın /Abaran qəsəbəsi/ adıdır. Abaran ovalığı deniz seviyyəsindən 2000-2100 metr yüksəklidədir. Sethi tuf lavalarından və alp çəmənlilikdən ibarətdir /23.13/. Həmin ərazidə-qədim Niq ölkəsində, mənbələrdə 910-cu ildə arəblərə olan döyüş təsvir edilir /157.47/. Qədim türk kitabelerində uar, spar, Çin mənbələrində apar, rus salnamalarında obr/abr adlandırılan avarların VI əsrə Asiyadan Dunaya qədər olan ərazilərde öz müstəqil dövlətləri - Avar xəqanlığı olmuşdur. Bu xəqanlıq bir çox böyük türk xalqlarının birliyinə osaslanaraq «Öbodi eb» yaratmışlar /54.165/. Onların Araz və Arpa çayı boylarına şirak və kasırlarla golmelerini türk tarixçiləri eramızın I əsrinə aid edirlər /196.392/.

Y.Fedorov /166/, L.Qumilev /55.595/ və Q.Qeybullayev də /50.39/ avarların türkmenşəli olmalarını qeyd etmişlər. Onların xaqanı böyük hökmədən Bayan xan olmuşdur. V.F. Minorski abarları/aivarları Şimali Qafqaz avarları ilə eyniləşdirir. Q.Qeybullayev bir neçə mənbəye əsaslanaraq qeyd edir ki, özlerini alban-ipin tayfası adlandıran avarlar böyük Avar xəqanlığını yaradan avarlar deyillər. O həm də avar etnoniminin menasını «emləqayisosuz» kimi qəbul eden N.A.Baskakovla da razılışdır /48.154/.

Avarların böyük türk tayfalarının qobile ittifaqı olmasına ilk dəfə rus salnaməçisi Pris Pensitski /V əsr/ xəttişir /30.1.48/. Tarixçilərden K.A.Inostransev, M.I.Artmanov və Y.Cəfərov qeyd edirlər ki, var, uar, aar, abar və s. leksik vahidlər hənca «çay» deməkdir /89.18.65.96.981/. Ola biler. Çünkü qıya və su hövzələrinə sitayış xalqımızın islamə qədərki inamlarından biri olmuş, mifik təfəkkirlə bağlıdır. İndi də Altay orazisində Urtula çayının qolu Uar //Avar adlanır. Türk tarixçisi Rafik Özök avar etnoniminin türkçe «direnen», «qarşı galen» menasını bildirməsini söyləyir /132.133/. Abaran etnooykoniminin yayılma arealları çox genişdir. Onun derivatları bunlardır: Avaranqala /kond və qala/, Baş Abaran, İravan quberniyasında böyük bir mahal, kond və çay adıdır. Kasak çayı da Abaran su adlanmışdır. Abaran kondi-Qusarda, Abaran kəndi-Xaçmazda, Cənubi Azərbaycanda-Avarana, Avarsın, Avarayr, Anadoluda, Avarəs çay və kənd və s. vardır.

L.Alişan «Aparank», «Avaranner», Z.Konaklı «Aparan», A.Lastversti «Avara»; Yeğise «Avar-ayr», Apar ölkəsi və s. fonetik formalarda etnotoponimi xatırlatmışlar. Gül tikin abidosinde de apar xalq adı kimi yazılmışdır /200.98-247; 105.67.127,128/. Ermoni müəllifləri göstərirler ki, Niq ölkəsinin mərkəzi Kasakda V əsrə mebed və sarayı tikilir. Guya bundan sonra ota Kasak yox, «Aparank», yoni imarət, sarayı adlanır. Daha sonra yazırlar ki, Abaran toponimi X əsrdən işlənir. Göründüyü kimi, öz fikirlərini eyni yazıda dəlaşdırırlar ki, həmin adı X-XI əsrlərə bağlaşınlar. Yenə həmin müəlliflər qeyd edirlər ki, Ptolomey /II əsr/ Kasala toponimini qeyd etməklə, Abaran orazisi haqqında yazmışdır /201.306.380/.

Ermoni tarixşünaslığımı uyaraq K.F.Qan və H.Hupşman da Abaran toponimini məbed, iqamətgah, imarət və s. ilə əlaqələndirmişlər /43.14/. Lakin H.Hupşman indiki Kasak çayının VI əsrə Abaran su adlanmasını yazmış və xəritədə «Abaransu-Kasak» formasında göstərmişdir /193.40/. L.Şopen isə yuxarıda qeyd etdiyimiz əsrə Abaranın qədim adının sahvi olaraq, Aşosk olduğunu bildirir /188.200/. Halbuki Aşosk /Ağbabənin qədim adı/ mənbələrdə Kankark ölkəsinə daxil olan ayalet kimi qeyd edilir /107.25/. Abaran orazisindən, onların eski yurdlarından türklerin çıxarılması 1828, 1878, 1914, 1918-ci illərdə rus-türk müharibələri ərefəsində olmuşdur məsələ: Ağbabada-Təpəkoyda yaşayan gözəldərələr, tombullular, qaracalar, çəmənlər, aydınları, postalılar tayfaları 1918-ci ildə Abaranın Gözəldərə kəndindən qaçqın düşən son türkler idi.

Ela həmin kənddə 200-dən çox sakin ermənilər torəfindən 1918-ci ilin Novruz bayramında kənd məscidində qotla yetirildiyini informatorlar söyləyirlər. Ermeni mənbələrində ermənilərin İran və Türkiyənin ucqar əyalətlərindən gətirilib 1830, daha sonra 1918-ci illerde Abaran ərazisində yerləşmələri qeyd edilir /201.307/. Onları birlikdə həm də müsəlman olmayan yezdi kürdler də gətirilmişdir. Lakin 1950-ci illərin addəyişmə kampaniyasında kürdler etirazlarını bildirib Abaran oyunının deyişdirilməsinə razı olmadılar. Qeyd edək ki, T.Əhmədov N.Y.Merpere asaslıaraq, söylədiyi kimi, VI əsrə Şimali Qafqazda yaşamus avarların 578-ci illerde savırları məglub edib Qafqaza gəlmələri erməni mənbəleri ilə üst-üstü düşür /77.161/.

Qeyd etmək lazımdır ki, XIX əsrin sonunda XX ərin əvvəllərində tədqiqata colb edilmiş indiki Ermenistan ərazisinin yer-yurd adları tədqiq edilərken erməni adlarından qat-qat çox olan türkmenşəli coğrafi adlara fikir verilməmişdir. Verilsə də, yaxın zamanla əlaqələndirilmişdir. H.Hupşman ancaq Baş Abaran topomindeki «baş» forqləndirici təyinini türkmenşəli hesab etmişdir.

Avaran //Abaran etnotoponimi də bir çox türk etnosları kimi /quqar, bulqar, suvar, tatar və s. formalaşmış və mensubluq, cəmlək, aidlik bildiren -an aforantı ilə topomiməşmişdir /80.15/.

Maraqlıdır ki, Urartu mənbələrində Assuriya çarı III Salmanasarın kitabələrində Abarner, /avarlar/, Abarsiuni və Abarsiuni formasında şəhər və ölkə adları qeyde alınmışdır /100.45/.

KANQAR/KƏNGƏR-Qədim Quqar ölkəsinə daxil olan mahal və dağ adıdır. Ermeni tarixçisi Xorenasının salnaməsində belə xaturlanır: «...Şərənin oğlu Quşar vəresəlik kimi Qaranlıq dağı-Kanqark ölkəsinin və Çavax ölkəsinin yarısını aldı» /170.58/.

Tarixi mənbələrdə kanqyu, kanqxa, kanqar, kanqlı kimi adları çəkilən bu türk təyifalarının böyük ittifaqı Sir Dorya ərazisində yaşıdlıları qeyd edilir. Həmin ərazi Ibn Xordabehdə Kankar kimi qeyd edilir. Orxon-Yenisey kitabələrində kənərək adı ilə anılır /147.76/. Rus mənbələrində isə kəngərləri peçenek hesab edir /29.159/.

Lazar Parpetsi də /Vesr/ kəngərlərden danışarkən **Kəngər dağı**, **Kəngər düzü** haqqında məlumat vermiş, həmin ölkələrin İberiya ilə sərhəd olduğunu bildirmiştir /135.304/.

Doğrudan da, hal-hazırda Ağbabanın Qızılıqç rayonunda belə bir dağ /Gürcüstan sərhəddində/ vardır. Azərbaycanlılar Kəngər, ermeniler isə Kankar /dağ/ deyirdilər.

Suriya salnaməçisi /VI əsr/ I Mar Aba da 542-ci ildə İran şahı Xosrov Ənuşirəvanla hun təyifasından olan kəngərlərin döytüşünü qeyd etmişdir /159.88/.

S.T.Eremyanə görə, Kəngər vilayəti 387-ci ildən IX əsrədək İverianın tərkibində olmuşdur /69/.

Monbalardan aydın olmuşdur ki, kəngər təyifaları Naxçıvan, indiki Ermenistan və Azərbaycan ərazisində dəha çox yayılmışdır. M.Baharlı da «Azərbaycan: «Tarixi-coğrafi təbiət etnoqrafik və iqtisadi müləhizat» ocerkində Azərbaycanda kəngər təyif adı ilə bağlı olan oyunimləri qeyd etmişdir. **Kəngərli**, /Göyçayda/, **Kəngərli**, **Kəngərli Şırxan**, **Qızılıb Kəngərli**, **Salahlı Kəngərli** /Cavansır qozasında/, **Pir Həsənli Kəngərli** /Şuşada/, **Kəngərli** /Naxçıvanda/ və s. Zənnimizcə, İrovana birləşən Kənəkir kənd adı da kəngərlərle ilişgilidir.

Kəngərli təyifasından bir çox təyiflər də ayrılmışdır ki, bunlardan on məşhuru qarapapaxlı, xoruzlu və s. göstərmək olar /188.281/. Göründüyü kimi, müsəyyən mühərribələr notecisinde, ərab xilafeti, xristian-müsəlman münasibətləri, oğuz-selçuqların güclü axını kəngərli təyifasının müxtəlif yelərə miqrasiyasına sabob olmuşdur. «Ermenistan və ona yaxın olan ərazilərin topominər liğitində /səh.784/. Qanqark dağ adının izahı çox səthi, xəsisliklə verilmişdir. Görünür, həmin adın türkmenşəli etnos olması müəllifləri qorxutmuşdur. H.Hupşman göstərilən əsərində və xəritədə Kanqark topominin tərcüməsini ermənicə «əmən ler» /qaranlıq dağ/ kimi vermişdir /193/. Görünür, o, M.Xorenasının Qaranlıq dağın, yəni Kanqarkı və Cavak ölkəsinin yarısını vəresəlik kimi Şiranın oğlu Quşara verilməsi qeydini əsas götürərək o fikro gelmişdir. Kanqar//Kəngər etnosunun etimologiyasını gün, araba, yabanı bitki, su ilə bağlayanlar olub. Onların Sir Dorya yaxınlığında yaşımları, həmin təyif adının ölkə və çay adında öz əksini tapması belə bir fikir deməyə imkan verir ki, hələ eramızın ilk illerində topomin kimi formalaşan **Kankar** //Kəngər etnonimin özünü yaşatmışdır /46.88.90/. Deməli Kanqar //Kəngər təyif adının özündən formalaşmış və ya Ağbabaya hələ eramızın ilk illerində miqrasiya notecisində galən türk təyifasının adı ilə topomiməşmişdir.

Bir çox tədqiqatçılar kəngər//kanqar etnoniminin eyni kökden olması fikrini irəli sürür /14.5/. Tədqiqatçıları çəsdirən odur ki, M.Kaşqarı və F.Sümərin göstərilən əsərlərdən kanlı təyif adı qeyd edilməmişdir /73.95/. Lakin F.Rəşidəddinim «Oğuznamə»sində iso oğullara qoşulan qəbile kimi verilmişdir. Hətta orada göstərilir ki, araba ditzəldib yükleri aparan qabiləye Oğuz kanlı, yəni «arabaçılardır» adı vermişdir. «Oğuzname»ni tərcümə edib şəhər edən R.Şükürovə görkəmli türkoloqlara – V.A.Qordievski, S.Maslov, V.V.Bartold və Radlova asaslıaraq göstərir ki, həqiqətən kanqlı «minik, araba» mənasını bildirir /168.25/. Belə, elə konka/kanka sözü də elə qədim kankarla əlaqədardır.

«Kitabi-Dədə Qorqud» dastanlarında da VI boyda etnonim kimi Qanlı/Qanlı Qoca oğlu Qanturalı/ adı çəkilir /102/.

Bildiyimiz kimi, kanqar etnonimində, həm də etnotoponimdə qorunub saxlanan «eq», «eq» birleşməsi qədim dilimizdə və bir surə dialekt və şivələrimizdə işlənən qovuşuq səsdir-sağır nundur. Eyni türkdilli təyifin kanqar və qanlı kimi deyilməsi müxtəlif dövrlərin yazı sistemi ilə də əlaqədar ola bilər.

Ola bilsin ki, eranın ilk illerinde Qafqaza golmiş tayfa özünü kankar, Oğuzlaria köç edenler ise qanlı adlandırlıslar. Hər halda, etnonimin sonuna artırılan -ər söz şəkilçisi «kiş», «igid», «döyüşçü» anlamını ifade edirə də, -lı şəkilçisi ise aidlik bildirir /49.103/. Ümumi halda, hər iki şəkilçi /-ar, -or, -lu, -lü/ topluluq bildirir.

Kanlı Allahverdi /İrvan quberniyası/, Kanlı oğlu /Kutaisi quberniyası/, Kanlı /Göyce/, Şörəyeldəki Yuxarı Qanlıca /26.04.1946-Marmaşen/. Aşağı Qanlıca /26.04.1946-Vaqramaberd/ və s. oykonimler də kanlı //qanlı tayfa adalarından törönmiş oykonimlərdir. Lakin nodonse, «Svododa» «Каланчка Верхний», «Каланчка нижний» formasında qeyd edilmişdir /152.6/. Halbuki hamı Şörəyeldəki o qoşa kendləri «Aşağı Qannica» və «Yuxarı Qannica» kimi teleffüz edir və tanrıylar. Qanlıca oykoniminin «Qannica» kimi teleffüzü fonetik assimiliyası qanunu ilə ses uyğunluğu yaratmışdır. Qanlıca oykonimindəki -ca, -ca şəkilçisi müxtəlif tarixi dövrlərde dilimizdə işlənmiş, ezişləmə, çoxluq və azlıq bildirir /117.95/. Deməli, Qanlıca həm qədim türkler, həm də Oğuzlaria bağlı etnooykonimdir. Təsəssüf ki, qanlı//qanlı toponimlərini də ermənilər «qan tökmək»la bağlayıb türklər böhtan atmışlar /99.58/.

AYLANLI /19.04.1950-Davidaşen/-Şirak vadisinin Talin rayonunda kənd adı olmuşdur. «Svododa» həmin yaşayış məntəqəsinin adı «Aylanlı» kimi Üçkilsə /Eçniadzin/ qazasının tərkibində göstərilir və orada 26 tatar /türk/ ailəsinin yaşadığı qeyd edilir /152.2/. Görünür, metateza noticasında oykonim Aylanlı formasına düşmüş və rəsmi sonedərlər eō də yazılmışdır /8.265/. Həmin kəndin yaxınlığında, Yuxarı Aylanlı /4.04.1946-Saxkukk/ və Aşağı Aylanlı /4.04.1946-Lenuq/ adı Eçniadzin rayonu ərazisində daha iki kənd olmuşdur. «Svododa» Yuxarı Aylanlı «Yuxarı Aylanlı Əbdürrohmanlı», Aşağı Aylanlı ise «Aylanlı Yasaqlı» formasında qeyd olunmuşdur /152.6/. Başqa bir mənbədə hər üç kənd «aylanlı» formasında qeyd edilmişdir /133.6/.

Zənnimizcə, Aylanlı eykonimlərinin nüvəsi V əsr erməni tarixçisi Egişenin və Alban tarixçisi Musa Kalantuklumun /VII əsr/ salnamələrində yada salman Haylandur //Haylantırklorə eləqəsi ola bilər /67.31.12/. İstər Egişenin göstərilən əsərini şəh və izah edən K.N.Yüzbaşyan /səh.178/, istərsə də, M.Kalantuklumun göstərilən əsərinin qədim ermənicədən rusçaya tərcümə edib, şəh və izah yazan S.S.Smbatyan /səh.185/. Haylantırklorə türksoylu xalq kimi izah edirlər. B.Ulubəyhan ise Haylandur/Haylantırk sözünün mənasını etlərə bağlayır /211.115-126/. Mənasının guya «dağ adamı» olduğunu bildirir.

Müxtəlif türk dillərində «ayla» arxetipli fellərdən **ayla-n**, **ayla-maq**, **aylandır**, **ayh-nış** və s. formalı fellər yaranır, «sümək», «çağırmak», «seçmek» və s. Aylan leksik vahidinin qədim semantikası «irolileyən», «sosloyən», «shaylayan» və s. olmuyudur. Söz önündə bir çox türk dillərində saitlə başlayan sözlər hə sesinin artırılması vardır: **hole** /elə/, **haçar** /açar/ və s. Görünür, aylanlı etnonim olmazdan əvvəl müxtəlif fonetik formada olub, semantikası isə dərhalı

V. Sevortyan isə ayla sözünün sylamaq feli ilə ilişkili olduğunu, «gozmək», «dolanmaq» ifadə etdiyini yazar /153.109.110/.

HAYLANDUR/aylantur/k/ etnoniminin -dur şəkilçisinin təsdiq və etnonim düzəldən şəkilçi hesab etmək olar. Məsolən: çavundur, bayandur, haylandur və s. Bundan başqa, bəzi tədqiqatçılar /h/ aylantırk formasında qeyd edərək «seçmə türkler» mənasını bildirdiyini yazarlar /156.330/. Lakin erməni mənbələrində «haylandur» formasında yazılmışdır. Bəlkə də, yuxarıda göstərilən erməni müəlliflərinin əsərlərində «/h/ aylantırk» olmuş, onu şəhər edənlər isə «haylandur» formasında şəhər etmişlər.

Deməli, **Aylanlı** V əsrde səslənen qədim türk etnosunu eks etdiren etnooykonimdir, -lı şəkilçisi isə aylan tayfasına aid olmanın ifadə edir. Zənnimizcə, keçmiş Gəncə quberniyasının Zəngəzur və Cavanşir ərazilərində qeyd olunan Aylanlı kendləri, Aylanlı Başarət kəndi də aylanlı tayfası ilə əlaqədardır. Metateza ilə Aylanlı formasına düşmüştür.

BZOVDAL – Pambək bölgəsində, Qıqar rayonuna daxil olan kənd, həm də dağ və çay adıdır. Kənd Bzovdal dağının otayında, Qarakilsəden Calaogluya (Stepanavan) gedən keçidin sağ tərəfindədir. Göründüyü kimi, sadələşmə getdiyi üçün Boz Avdal oykonımı Bzovdal formasına düşmüştür. Oykonimi eks etdiren abdal tayfalarının digər adı eptal, eftil, heptal və s. formada mənbələrde qeyd edilir. Q.Qeybullayev N.Q.Volkova əsaslanaraq göstərir ki, eftalitlər hundurlar /49.51.435/. Bizans tarixçisi Feoflekti Simokatt /V əsr/ abdal qəbile başçısının avar xanı tərəfindən öldürüləməsini, onların da üzərində hökmranlıq etməsini yazar. Daha sonra müxtəlif eftalitlərin ağ hunlardan olmasını göstərir /167.159.240/.

Abdalların – eftalitlərin hələ V əsrde Kuşan dövlətini dağıtması, əzələnin müəyyən dövlət quruluşu olması da mənbələrde göstərilir /176.259/. V.V.Bartold da abdalları ağ hun saymışdır. Onların VI əsrde Şimali Qafqazda yaşadıqları qeyd edilir /80.15/. Albən tarixində və **abdal** etnik ad kimi bir neçə dəfə işlədirilir /96.161-166/. Abdal etnoniminin eks etdiron coğrafi adları Türkiyə, Orta Asiya, Bolqarıstan, Volqaboyunda da geniş yayılmışdır. Ermənistan ərazisində **Avdaloğlu** /Qaralıq rayonu/, **Avdallar** /Ağbaş rayonu/, Borçalıda Abdallı, Ağdam və Tovuz ərazilərində **Abdal**, Xanlar rayonunda **Coban Abdal** kendləri abdal tayfa – qəbile adını eks etdirir.

Tədqiqatçı M.Cobanova görə, türk xalqlarının mifologiyasında **abdal** «ov tanrısi», «ova arxa duran» mənasını ifadə etmişdir. Daha sonra müəllif Şah İsmayıllı Xətainin və Nəsiminin də bu tayfadan olduğunu yazar /179. Ne4/ Pambək əllerində yaşaması Miskin Abdal da abdallardan olmuşdur. Onu nəsil şəcorasından olan miskinlər, doluxanlar, yaqublular 1988-ci ilə qədər Qarakilsə, Haydarlı və Hallavarda yaşayırırdılar.

Oykonim /Boz Abdal/ I növ ismi birleşmə konstruksiyasında formalasılmışdır.

Ağbaba Şöreyel ve Pembek bölgelerindəki toponimlərin en maraqlı qrupunu Oğuzlarla «Kitabi-Deda Qorqud» dastanları ilə bağlı olan etnooykonimlər təşkil edir. Oğuz qahremanlarının adlarını ve soy adlarını oks etdirən etnonimlər toponime çevirilərək müasir dövriyimizə qədər galib çatmışdır. Bu toponimlər tarixdə özlerinə layiqli ad qoymuş Oğuzların həm də bu orazılarda yaşadıqlarından xəber verir. Göstərilən orazilerin zengin alp çəmənlilikləri, serin bulaqları, axar çayıları, geniş otaqları, taxılılıq, maldarlıq, arıcılıq, qoyunçuluq və tərəvezçilik üçün də əlverişli idi. Bundan başqa, «Kitabi-Deda Qorqud» dastanlarında işlədilən, indi isə arxaikleşən bir çox sözlerin etnotoponim kimi işlənməsi də maraqlıdır. Oğuzlarla bağlı toponimlərin yayıldığı Şöreyel (Şirak eli) bölgəsinin adı Şerük formasında «Kitabi-Deda Qorqud»da özəsini tapmışdır /169.78,80/. F.Kırzioğlu qeyd edir ki, Ağbaba-Qars-Aladağ //Ələyaz arasındakı vadi-Şirakovan «Kitabi-Deda Qorqud»dakı «Şerük»la eyni vadinin adını oks etdirir /194.131/.

Başqa bir türk alimi M.Erkin «Kitabi-Deda Qorqud»un coğrafiyasına aid fikirlərində bildirir ki, Oğuz eli Anadoludadır /198/. Ağbaba-Şöreyel bölgəsi - Arpa çayı boyu olan oraziler de Şərqi Anadolu adlanması məlumdur.

Görkəmli türkoloq T.Hacıyev «Kitabi-Deda Qorqud» dastanlarının onomastikasına əsasən söyləyir ki, dastandakı ad sistemi VIII-IX əsrlərdən əvvəlləri oks etdirir. Adlar və ad qoyma Orxon-Yenisey abidələrinə uyğun gelir. O, əslan dini ilə əlaqədar dini adların dastanə sonra artırıldıq fikrina gelir /173.3.7/.

Tarixçi F.Sümər qeyd edir ki, hər bir oğuz oymağının tarixini izləmediyimiz üçün yer adlarının şəxs, yoxsa tayfa adından törendiyi bilimmiyir. Bundan başqa, yer adının hansı boyaya aid olması da bir çox hallarda anlaşılmır. Çünkü bütün boyllara türkler üçün ortaq olan adlar qoyula bilər /164.232/. Doğrudan da, xüsusi adların toponimlaşması, toponimlərin şəxs adına, şəxs adlarının yeniden toponimləşəsi və ya tayfa, nəsil bildirməsi mümkünüdür. Ümumiyyətə, apardığımız araşdırımlar onu göstərir ki, Qərbi Azərbaycan arazisində «Kitabi-Deda Qorqud»un onomastikası ilə səsloşen 100-dən çox çox toponim olmuşdur.

BAYANDUR //BAYANDIR/ - Düzkənd rayonuna daxil olan kəndin və demiryol qəsəbəsinin adıdır. Orada daha bir Bayandur kəndinin olması və 1926-ci ildəki Gümru zəlzeləsində uçaraq xaraba qalması söylənilir /201.232/. Kəndin qədim sakinləri - türkler 1918-ci ildə oradan qaçqın düşmüşlər. Menbelerde Bayandur kəndində erməni və yunanların 1918-1920-ci illerde Muş və Bitlisdən galib maskunlaşmaları qeyd edilir /201.234/. Tarixi menbelərdə Bayandur həm antroponim, həm də etnotoponim kimi işlədilmişdir. Bundan başqa, Bayat, Bayan, Bay dirivatları da həm etnonim, həm də etnotoponim kimi işlənməkdədir. Oğuzların Üç ox boyundan olan Göt xanın dörd oğlundan birinin adı «Oğuzname»da Bayandur kimi verilmişdir /168.40/. «Divani-lügət-it-türk»de

də o tayfa adı kimi qeydo alınmışdır /197.1.440/. M.Adilov qeyd edir ki, adqoyma mərasimine əsasən qədim türkler şəxsin xüsusiyyətlərinə görə ad vermişlər. O, Gültəkin, Bilkə xan, Kapağan xan /Orxon-Yenisey abidələri/, Bayandır xan, Buğac bay, Buğaciq Məlik və s. adları bütövlükde faxri ad hesab edir /5.91/. «Kitabi-Deda Qorqud»da Bayandır Oğuz elinin xanları xanıdır. Bu, Ağqoyunu tayfa birleşmələrində Bayandırlar tayfasının hakim rol oynamasını və ağqoyunu hökmədarlarının bu tayfadan çıxməsi faktı ilə səsloşır /70.47/. Adın semantikasına gəldikdə isə oykonimin kökü əski türk sözü olan «bay»dır. Mənası «varlı», «zongın» olmaqla, həmin məna indi də qalır. «Orxon-Yenisey abidələri»ndə də bay sözü göstərilən semantik mənada işlənməmişdir /147.348/. Elə «Oğuzname»da də Bayandır «çox təmənli», «varlı» kimi izah edilmişdir. Sözün tərkibindəki -an şəkilçisi isə «bazan bitişdirici, bazən de sözdüzəldici şəkilçi kimi çıxış etməsini yuxarıda qeyd etmişik. Lakin maraqlıdır ki, N.Adons da bayandurişin türkmen tayfalarından olmasına qeyd etməsinə baxmayaraq, ancaq nədənse ermənilər, Şöreyel vadisində olan bu kənd və demiryol qovşağı adından başqa, qalan bütün adları uydurma adlarla evez etmişler /201.586/. Belkə də, ermənilər həmin oykonimi M.Xorenasının eradan evvel II əsrde qeyd etdiyi bulqar Vğundurla /Bağandır, Bahadur, Bayandır /elaqələndirərək tarixi toponim kimi özünüküleşdirməyə çalışırlar /139.161/. Həmin etnooykonimin paralelləri müxtəlif yerlərdə vardır. Məsələn: Bayandır, Bayandır /Tərtər rayonu/, Bayandır /2.05.1969-Baqtur/ - Gorus rayonu Bayandır - /Laçın rayonu/ və s. Bundan başqa, Anadoluda Bayandır adlı 52 oykonimin olmasına F.Sümər də qeyd etmişdir /164.414-415;10,144/.

Göründüyü kimi, «Oğuzname»larda, «Kitabi-Deda Qorqud» dastanlarında adı çəkilen Bayandır etnonim və antroponimi Şöreyel vadisində də etnotoponim kimi özəsini tapmışdır. Elliptik, yəni heç bir topoformant olmadan işlənməkdədir.

DİRƏKLƏR/DİRƏXLƏR- Şöreyel vadisində/Düzkənd rayonu/ kənd adı olmuşdur. 26.04.1946-cı ildən Qarnut adlanır. Dirək «Kitabi-Deda Qorqud» dastanlarındakı onənə əsasında bir pəhləvanın addıdır. Mənası «quvvətli», «dayaq», «ağır yük stolçlayan» deməkdir. Görünür, bu ad pəhləvana benzətmə yolu ilə verilmişdir. Məcazi mənada isə «dirsk», «sarx», kəmək çalarlarını da ifade edə bilər. «Kitabi-Deda Qorqud» dastanlarında Dirək Oğuzlara düşmən, kafir kimi də göstərilir: «... Cənubi kafırlar bunları gördülər, Arşın oğlu Dirək Tekur xəbər verdilər» /102.109/.

F.Sümərin qeyd etdiyi kimi, «ekafir» deyəndo Oğuzlar qıpçaqları nəzərdə tutmuşlar. Çinkı, bəqiqətən, qıpçaqlar XII əsrin II yarısından etibarən əslan olmuşlar /164.357/. Doğrudan da, Oğuzların kafir «düşmən» saydıqları igidlerin adları da türkmenşəlidir. Dəmir yaylı Qıpçaq Məlik, Qara Arslan, Qara Tekur və s. Dirəklər oykoniminin linqvistik təhlili göstərir ki, türkmenşəli sözden tərenən bu etnotoponimin nüvəsi əski türk dillerində kar samitla başlanan tır «ağac»

mənasındadır, -ok isə qədim sözdüzəldici şəkilçilərdəndir. Fel, isim, sıfat və s. sözlərə qoşularaq aqşa, yer, badən üzvləri və s. mənali sözler düzəldir /117.60/. Əl -ek, yar-aq, saç-aq, bil-ok və s. /Orxon-Yenisey abidələrində/ türk /diri, caslı/ formasında bir neçə dəfə işlənmişdir /147.378/.

Müasir dilimizdə de «tir» canlı /yoğun/ aqınca deyilir. -lar, -lər şəkilçisi toponimiyyatda en çox tayfa adları ilə birlikdə işlənənək «yer», «aidilik» bildirir /120.64.71/. Direkler toponiminin qıpçaqlarla bağlı olması haqqında onu deyə bilerik ki, ele həmin kənd Qıpçaq cələbi və ya Qıpçaq düzənə adlanan orazidədir. Bundan başqa, həmin arazidə Qıpçaq /31.05.1946-Aric/ adlı kənd də olmamışdır. 1878-ci ilə qədər kəndin qədim sakini olan türklər ərmənilərin və nəs kazaklarının sünğüllərinə sancılmış, bir qismi Türkiyəyə qaçmışlar. Elə həmin illərdən ruslar kəndə Türkiyəyənən gəlmə ərməniləri yerləşdirmişlər.

OXÇUOĞLU //OXÇOĞLU-Amasiya rayonunun Şörəyel bölgəsinə daxil olan kəndin adı olmamışdır. 1989-cu ilin əvvəllerinənək orada 162 ailədən ibarət 1050 nəfər yaşmışdır /16/. Kəndin adı 1990-ci ildə Voxçı adlandırılmışdır /7.Ne17/. Arpa çayının sağ tərəfində yerləşən bu kənddə başmaççılar, dölləklər, qəribələr, qaraqoyunluqlar, buruxçular, sağırlar və s. tayfalar yaşayırıdlar. Kənddə qədim məscid, qoç, at heykəlli qəbiristəni abidələrə əsasən deyə bilerik ki, on qədim kəndlərdən idi.

«Orxon-Yenisey abidələri»ndə «on ok budun» /on ok boyu, səh. 371/, «Oğuzname»də boz ox, iş ox qəbile və tayfa adları çəkiliş /168.40;102.79-81/. Bundan başqa, «Kitabi-Dədə Qorqud» dastanlarında da Oxçu-pəhləvandır: «Mənim qırımmı Ənsə Qoca oğlu Oxçu olsun» /102.155/.

Oxçuoğlu areal oykonimidir. Onun derivatları bir çox türklər yaşayan orazılarda vardır. Mosolən, **Oxçu** /oykonim/ və hidronim/, Zngazırda **Oxçuoğlu** /oykonim-Türkiyədə; Bolqarıstanda **Oxçular** /1924-Александровка/, **Oxçular** /1934-Стрелец/, **Oxçular** /1923-Свети Клемент/, **Oxçulu** /1923-Здравец/, **Oxçulu** /Спомин-1916-ci ildə yandırılmışdır/ və s. /197.300/. Göründüyü kimi, ərmənilərdən daha once bolqarlar toponimləri dəyişdirməyə başlamışlar.

Bir çox qədim abidələrdə ok, ox kimi qeydə alınan «ox» oğuz yabqularının hökmədarlıq remzidir.

Oxçuoğlu ikinci növ ismi birləşmə əsasında formalasən elliptik etnooykonimidir. Birinci tərəfdəki «oxçu» tayfa adını, -çi, -cu, -çü, -çi şəkilçisi isə dilimizdə pəşə, sənət dilzəltməkə, həm də aidlik /yəni ox tayfasına aid/ bildirir /77.162/. Oykonimin ikinci tərəfindəki mənsubiyyət şəkilçili oğ /u/ l-u sözü de qədim əlyazmalarla tayfa, nəsil /familiiya/ bildirir /177.9-12/.

Dəməli, Oxçuoğlu ox-çu+oğlu komponentləri əsasında formalasən Oğuzlularla bağlı etnotoponimdir. Sintaktik konstruksiya /II növ ismi birləşmə/ əsasında formalasılmışdır.

TƏPƏDÖLƏK/TƏPƏ DÖLƏX /Düzkənd rayonunun Şörəyel bölgəsinə daxil olan kənd adı olmamışdır. 1878-ci ildə kənd yandırılmış, əhalinin bir qismi

Türkiyəyə üz tutmuş, bir çoxu isə mahv edilmişdir. 1831-ci ildən Türkiyənin Alaşkeri və Basın bölgəsindən gələn ərmənilər yaşayırlar /199.426/. 4 dekabr 1945-ci ildə kəndin adı dəyişdirilərək Arevik qoyulmuşdur.

«Kitabi-Dədə Qorqud» dastanlarında Oğuz pəhləvəni kimi Dölek Uran adı çəkilir: «... Elin Qoca oğlu Dönə Bilməz Dölek Uran mana derlər - dedi» /102.108/.

Göründüyü kimi, burada Dölek etnonim bildirir. Qədim abidələrdə dölek, eləcə də bir çox türk dillerində /Qazax, Altay, Qırğız, Türkmen, Türk/ və s./ soy artıran, artmaq, çıxalmış, aile və s. anımlarını ifadə edir. Həmin dillerdə döl, tol, tel formasında işlənir /155.274.275/. Təpədölek //Təpə Dölek kəndi, həqiqəton də, çox da yüksək olmayan təpəde yerləşir. Coğrafi terminin addan qabaq gələməsinə həmin etazilərdə təsadüf edilir. Məsələn: Dərə-Öleyəz, Göl-qat və s. Təpə-Dölek elo «Döloyin tapası» deməkdir. Yazılı mənbələrdə Təpədölek və ya Təpə-Dölek formasında qeyd edildi. Onu qeyd edək ki, informatorların bir neçəsi oykonimi təpədən tayfa adı ilə əlaqələndirirler. Ancaq Aladağa /Öleyəz/ yaxın olan bu orazida Oğuzlارın etnooykonimlərin sepolenmesi imkan verir ki, deyək Təpə-Dölek də Oğuzlara bağlı etnooykonimdir.

Təpə-Dölek oykonimini nə I, nə II, nə de ki, III növ ismi birləşmələrin modellərinə cavab vermir. Türk dillerine aid olan qədim sintaktik quruluşdan fərqli olaraq, osas söz /əvvəldə, asılı/ isə iso arxada işlənmişdir. Müasirlik baxımından belə olmalıdır: Dölyaktəpə, Dölokətopəsi, Döloyin tapası və s.

Qeyd edək ki, döllək /lor/ adlı tayfa və mehəllə adı 1987-ci ildə Pombok bölgəsinin Arçut kəndində qeydə alınmışdır.

DOKARLI //TAHARRİ //DAHARLI. Düzkənd rayonunda Bayandır kəndinin yanında kənd olmamışdır. «Svod»da «Dikarlı» formasında qeyd edilmişdir /152.12/. Əsas əhəmiyyətli olan türklər 1828, 1878-ci illərdə, Rus-türk müharibələri dövründə Türkiyəyə qaçmışlar. Həmin kənddə indi Muşdan gəlmə ərmənilər yaşayırlar. 7.XII.1945-ci ildən kəndi Qetik adlandırılmışdır.

Zənnimizcə, Dabarı kənd adı da «Divani-lüğöt-it türk» və «Oğuzname» adı çəkilən Döker /səh. 39/ tayfası ilə ilişili etnooykonimdir. «Oğuzname» də Boz Ox qəbilesindən Oğuzun ikinci oğlu Ay xanının oğlu kimi qeyd edilmişdir. «Ünsiyyətlə», «qarşılıqlı münasibətlə» monalarını ifadə etməsi göstərilmişdir /168.39-41/. Adın leksik mənasını goldikdə isə, deyə bilerik ki, orəb mənşəli adqoymada geniş yayılan Tahirli əlaqəsi yoxdur. Bundan başqa, bəzi dialekt və əyvələrimizdə işlənən «dahar» /alçaq/ və yasti dağ/ coğrafi termini, qədim dilimizdə orduya verilen natural vergi-tağaría da əlaqəsi yoxdur.

Qeyd edilməlidir ki, «Orxon-Yenisey abidələri»ndə de tokar //taxar xalq adı/ və Tok Begüt şəxs adının işlənməsi hələ oğuzlardan qədimlərə gedib çıxır /147.124/.

Söz önlündə və ümumiyyətə, dilimizdə h samitinin işlədilmesi son dövrlərə aididir. A.Axundov göstərir ki, h samiti göğfürcadəki heç bir samitla

bilavasita bağlı deyil /20.9/. H.Mirzəzadə orəb əlifbasının qəbulundan sonra həsənin inkişaf edərək q-x-h mərhələlərindən keçməsini, XVIII əsrdə qədər yazış şairlərin isə həsəni q ilə işlədilməsini göstərir /117.42/: qənsi, qandasan, qənsi və s. /117.42/.

DOKARLI //DAHARLI oykonimi da quruluşa düzəltmə sözündən ibarətdir. Tarixi-etimoloji baxımdan oykonim üç hissədən ibarətdir: tok-ar-h. Sözün kökü qədim dilimizdə işlənmiş tok /tox/, daha sonra dök// döy feli əlaqələndirmek olar. Mənası: döymək, azmakdir /155.255/. Ele həmin arxaik feldən tox-a ismi düzəlmüş və dilimizdə alət adı kimi işlənməkdədir. «Ar» şəkilçiləşmiş sözün isə tayfa adı formalasdırmasını, -lı /-li, -lu, -lü/ şəkilçisinin isə bir sırə sözlərə qoşulraq müxtəlif semantik mənali toponimlər düzəltməsini irəlilə qeyd etmişik. Qeyd edək ki, Daharlı oykonimindəki -lı şəkilçisi toponimi deyil, etnonimi yaratmış və hazır şəkilde toponimiyyəyə gəlməmişdir.

Dokar-Dahar oykonimindəki k-h avazlaşması dialekt şivalerimizin qərb qrupunda az da olsa, özünü göstərir /187.89/. Bu avazlaşma qərb qrupuna daxil olan Ağbabə, Şörəyel və Pəmbək bölgələrinə de aididir. Sonralar o → a avazlaşması noticəsində «Dahar» fonetik formasını almışdır. Söz öündəki t-d ses forqları müasir dilimizdə, elecə də türk dillerinin bir çox dialektlərində özünü göstərir. Daharlı oykoniminin Daharı kimi tələffüzü tam irəli assimiliyasiyadır. Müxtəlif türk dillerində tokar, toxar, daxar və s. formalarda da işlənir.

F.Kirzioğlu «Gürcü tarixi»ni yanan M.Brossetə əsaslanaraq hələ miladdan önce IV əsrde bunturklerin törəməsi olan tokaların yuxarı Kür boyunda /Çavax əlkəsində/ yaşadıqlarını qeyd edir /196.226/.

QAZANÇI/QAZANÇL Şörəyel bölgəsinin Artık rayonunda kənd adı olmuşdur. Bu oykonim də 3.05.1946-ci ildən deyişdirilərək Meqrəşenə avaz olunmuşdur. Bundan başqa, Ağbabada da Qayqulu Qazançı adlı daha bir kənd olmuşdur. İstər Qızılıqçay rayonuna aid olan bu kənd, istərsə de Artık rayonuna aid olan o kənddən türkler 1878-ci illerdə zorakılığa məruz qalaraq mülhaciərət etmişlər. 1880-ci ildən hər iki kənddə gələn ermənilər yaşayırlar.

Görkəmli alim M.Seyidov Kazan, Kasak toponimlərinin kökündəki «kas»-la «qaz»ın eyni kökden olması haqqında yazar: «... qas, qasok, qasak sözleri bir kökden «qaz» /qas/ dan olub eradan qabaqkı dövrlərdən bu günədək dağ, çay, yer, insan adı kimi Sibir, Qazaxstan, Uygurstan'dan tutmuş Azərbaycan'a qədər işlənmiş və yayılmışdır /156.115-118/.

Doğrudan da, «Orxon-Yenisey abidələrində de Kazan, Kazluq, Kasuy toponimlərinin işlədilməsi göstərir ki, hələ «Kitabi-Dede Qorqudu» qəhrəmanından əvvəl etnonim və etnopolitik kimi işlənib /147.366.367/. Toponimin nüvəsindəki qas /qaz/ tayfa adı, -an comlik, -ç isə aidlik /moslok/ bildirən şəkilçilərdir. Qazançı, yəni «Qazanın tərəfdarı» deməkdir. Əvvəlcə «qas-qaz» lekseminin mənası haqqında qeyd etmişik. İstər qədim dövrlərdə, istərsə də,

orta əsrlərdə belə antroponim və etnonimin kökündəki «kas/qaz» öz semantik monasını yaşadaraq dialekt və şivalerlər bu gün de işlənir: «Qazan sağına baxdı, qas-qas /yonı ucadan/ güldü» /«Kitabi-Dede Qorqudu», səh. 72/. «Qazi-qazi danışma», «çox qazdanma» və s. Qazanla bağlı Türkiyədə onlarla toponim, Zengəzurda /dağ, çay, göl/, Ağdoroda, Zengilanda, Culfiada, Goranboyda /kənd adları/ vardır. Maraqlıdır ki, Bolqaristanda da Kazan /1934-Kazanka/, Kazan /1934-Kotyo/, Kazançular /1934-Kotlyori/, Kazanlıq, Kazanlar, Kazçular oykonimləri geniş yayılmışdır /197.236/. Buna baxmayınraq, bir vaxt Qazan etnopolitik və antroponimini eşa ilə -qazanla, zahiri formasına görə əlaqələndirmeyin nəticəsidir ki, Bolqaristanda da Kazan toponimini «Kotyo», Kazançular toponimini isə «Kotyo» kimi tərcümə edib etnik adla bağlı olmasına yayındırmış istəmişlər. Göründüyü kimi, Kazan //Kazan həm qədim onomastikamızla, həm də Oğuzlularla bağlı olub, soykökümüzdə iştirak edən türkilli tayfalarдан olmuşlar.

Oykonimin əvvəlindəki Qayqulu //Kayıqulu, Kumru /Aleksandropol/ qəzasında: Qazançı, Düzkənd kəndlərini forqləndirmək üçündür. Keçmiş Ağbabanın şimal-şərqi hissəsinə Qayqulu/Kayı Kulu eli, kəndin yanındakı böyük dağ isə Qayqulu və ya Kayı Kulu demişlər «Svod»da Kayqulı Kançı kimi qeyd edilmişdir /152.13/. 1930-cu illərdə, rayonlaşdırmadan sonra Qazançı kimi yeni Qayqulusuz işlənmiş və rəsmi sonərlərdə de Qazançı formasında yarılmışdır. Göründüyü kimi, oykonimi forqləndirən hissəsi kayı etnonimi ilə əlaqədardır.

BÖYÜK KƏPƏNƏKÇİ /3.01.1935-Musaelyan/, Kiçik Kəpənəkçi /7.12.1945-Ovit/- Şörəyel vadisinin Düzkənd rayonuna daxil olan kənd adları olmuşdur, 1878-ci illərdə burada yaşayan qarapapaq tayfaları mühərbi noticəsində Iran və Türkiyəyə qaçın düşmüşlər. Ele həmin illərdə Bitlis və Selmasdan gələn ermənilər yaşayırlar.

Kəpənəkçi oykoniminin yayılma areali: belədir: «Svod»da Tiflis quberniyasına daxil olan Borçalı ərazisində Bolnis Kəpənəkçi /s. 532/, Şindilər Kəpənəkçi /s. 710/, Kəpənəkçi Dəmirçi Hasanlı /s. 480/, Kəpənəkçi /1970/, Zaqtala qəzasında Kəpənəkçi /s. 19/, İravan quberniyasının Aleksandropol /Gümri/ qəzasında Böyük Kəpənəkçi, Kiçik Kəpənəkçi oykonimləri qeyd edilmişdir /152.21/.

Bu oykonimin zahiri aldadıcı da olsa, kəpənək sözünün sonunda eks olunan -ç- şəkilçisinin vasitəsilə belə güman yaranır ki, bu oykonimin kəpənəkə /heşəratla/ heç bir əlaqəsi yoxdur. Hər hansı bir peşəni bildirir. Cənubi belə cərgəli peşələr çox olmuşdur. Məsələn: başmaççı, buruxçu, naxırçı, döllü və s. Deməli, oykonimin kəpənəkə əlaqəsi olsayıdı, «kəpənəkli» olardı. B.Budaqov və Ə.Əliyev de kəpənək sözü haqqında yazurdular: «Bizcə, «kəpənək» qədim Oğuz əllərindən birinin adıdır. Bu etnonimdə Azərbaycan dilində arxaiklaşmış «Kəpənək» sözü saxlanılmışdır» /33.18-20/.

Doğrudan da, Oğuz tayfa birliklerinde qoyunçuluq yaşayış üçün zorluk olan peşönlərdən olmuşdur. Yundan müxtalif geyim əşyaları düzəldən həlləclar daha bir peşoni kəponok /yapınca/ düzəltməyin ustası olmuşlar. Görürür, əyənən kəponaya bənzərliyinə görə «kəpanak» adı vermişlər. «Kitabi-Dede Qorqud» dastanlarında da bunun izini görürük. Məsələn: «Çoban kəponiyin üzərinə atdı, pəri qızının birini tutdu...» /102.113/. Bundan başqa, Nəsimi şerlərində da «kəpanak» geyim adı kimi işlənmişdir.

Kəpanakçı /kəpanak-çı/ oykonimindəki kəpanek əşa bildirmiş, -ci şəkilçisi isə peşə, sənət bildirməsi ləp qadimdon galır. «Orxon-Yenisey abidələri»ndə -ci şəkilçisinin peşə bildirməsinə rast golur. Məsələn: ötükü /məsləhatçı, səh. 20/, bədişçi /nəqqas, səh. 71/, yerçi /bəledçi, səh. 119/, bitkiçi /mirzə, səh. 120/ və s.

Deməli, Kəpanakçı Oğuz boyları ilə bağlı olan dilimizin qədim qatını aks etdiren, düzəltmə sözden törənən etnotoponimdir.

Oykonimin evvəlində olan «böyük», «ekiçik» sözleri bir qayda olaraq toponimiyada eyni tipdə eyni adlı müxtalif reliyefdə olan oykonimləri fərqləndirmək üçün işlənmişdir.

ARPA-Ağbananın Qızılıqç rayonunda kənd, ham də çay və göl adı olmuşdur. Mənbələrdə 1920-ci ilə qədər qarapapaqların məskunlaşmış, 1940-ci ildə isə kəndlərin böyüdülməsi nəticəsində məntəqə loğrı olunmuşdur. Kəndin xarabası Arpa çayının sağ sahilində indi də qalmadadır. Ermoni mənbələrində Arpi kimi xatırlanır.

Ümumiyyətə, Arpa ilə bağlı toponimlər göstərilən ərazilərdə çoxdur. Məsələn: Arpa çayı, Arpa gölü, Arpaçayı, Arpa qalası, Arpaçay /kənd/ və s. Bundan başqa, Zongazurda Aragadık, Arpatəpə, Dərə-Ələyəzdə Arpa çayı, Arpa kəndi, Qarabağda Arpagadık, Qarsda Arpalı, Arpaşen, Batumi yaxınlığında Arpa kəndi, Allahverdi rayonunda Arpatala /qışlaq/ və s. toponimlər olmuşdur /201.514/.

Bir çox müəlliflər Arpa toponimlərinin bitki ilə əlaqəli olduğunu yazımlılar. Lakin araşdırımlar göstərir ki, arpa leksik vahidi ilə bağlı həla Assuriyada Arbelə /müəllifi görə, Arpa ilu/ adlı şəhər olmuşdur /149.52-53/. Müxtalif derivativ toponimlərin /Arpa kəndi, Arpaçayı, Arpagölü, Arpaçay kəndi, Arpa qalası, Arpa çayı/ və s./ Arpa çayı boyunca Araza qədər sıralanması həmin toponimlərin etnik adla bağlı olmasını sübut edir.

Səfəvi-Osmanlı mühərribələrini /1579/ təsvir edən tarixçi Mustafa Əli Əfəndi yazır: «Ferhad paşa İrevan əyaletlərini arpaliqlara böldü və timsə /becərmək/ üçün vozifəli şəxslərə paylaşı. Bu torpaqların galırına görə vergi təyin etdi» /163.121,122/. Doğrudan da, Şörəyelin 5 sancığından birinə Arpalıq adının verilməsi də Arpa tayfalarının yaşadığı məskənlərlə əlaqəlidir. İlk zamanlar torpaq bayılı kimi adlandırılan «arpalıq» termini sonralar Arpalıq formasında oykonimdə də eks olunmuşdur /196.461/. Arpa bitki adı kimi «Divanı-

İtigot-it türk» və «Kitabi-Dede Qorqud» dastanlarında bugünkü semantikasında işlənmişdir.

Q.O.Karapetyan Zəngəzurdakı Arpa dağı oronimi haqqında yazır: Şah Abbas zamanında Zəngəzur konditorindən xanın əsgərləri arpa toplamaq istəyirler ki, atlarına yedirtsilər. Guya nərəzi olan kondiliər o qədər əsgər öldürülür ki, meyiddən tapo yaranır. Ona görə də o dağa Arpa dağı deyilir /99.110/. Həqiqətdən və elmdən uzaq, türklər düşmən münasibət bəşərən yalandan ibarət bir yozum göz qabağındadır. Əslində isə heç Şah Abbas zamanında Zəngəzurda ermoni olmamışdır. Başqa bir ermoni müəllifi isə Arpa adı ilə bağlı coğrafi adları eyniadlı türk tayfası adı-ətnik adla əlaqələndirir /201.126/. Fikrimizcə, kas-pi, qar-pu etnotoponimləri kimi Arpa toponimi da qədimlərdə Arpi kimi işlənmişdir.

Mənbələrdə göstərilər ki, Xan Tenri dağından mənboynı alan və İssik gölə qovuşan Arpa suyu bögüsündən qədimlərdə gələn böyük bir türk oymağının da adı arpa olmuşdur. Onlar Ağbabə və Şərayeçidən keçən, Urartu mənbələrində Axuryan kimi adı çəkilən çay və gölün hövzasında, Araz boyunda, Dərə-Ələyəzdə yerləşmiş və öz oymaşlarının adlarını coğrafi obyektlərə vermişlər /196.462/. Başqa bir mənbədə Kazan xanlığında da belə bir toponimin olması yazılmır /49.231/.

BOZDOĞAN //BOZTOĞAN/ 3.01.1935-Sarakap/ - Şörəyel vadisinin Ağın /12.10.1961-Anı/ rayonuna aid olan kənd adı olmuşdur. 1853-1856-cı ildə ermonilər yaşayırlar /201.717/. Kəndin köklü sakinləri olan türklər rus və ermonilər torosundan zorla çıxarılan Qars vilayətinə qovulmuşlar.

Bu orkonim də Oğuzlarla bağlıdır. «Oğuzlar» kitabında tayfa adı kimi bir neçə yerde adı çəkilir. Məsələn: «...1388-ci ildə Qaraqoyunu boyi Qara Məhəmməd Bozdoğan oğlu Ziyailmülkü yanına alıb Səlim boyo hücum etdi» /səh. 247/. Kitabda daha sonra bir neçə dəfə ofşərlərə bozdoğanların qovğası da qeyd edilmişdir /164.273/.

Bozdoğan adlı kənd Türkiyədə, Laçında da vardır.

Oykonimin Oğuzların kayı, bayat, alkəravlı, qarağul boyunun onqonu olan, yeni müqəddəs hesab etdikləri, əti yeyilməyən doğanla /şahin/ əlaqəsi şübhəsizdir /168.32/.

Bozdoğan /boz+doğan/ I növ sintaktik konstruksiyalı oykonimdir. Oykonimin tərkib hissəsindəki «boz» qusun rəngini və ya boz oxlar qrupundan olduğunu göstərir. Oykonimin II hissəsindəki doğ/tok doğramaqdən /toğan-doğruyan/ felindən tərendiyi itiğtlərde göstərilir /155.538-539/.

SONQURLU //ŞONQURLU/ /31.05.1946-Ayrenyats/ Artık rayonunda kənd adı olmuşdur. 1878-ci ildən kənddə gəlmə ermonilər yaşayırlar. Bu oykonim də Oğuz tayfaları ilə bağlıdır. Hələ həmin tayfanın adını daşyan Sunqur, Şir, Barik, Fars əyalətinin türk atabeyi olmuş Sunqur emirlerindən biri hesab edilir. Bəsərədə türklerin başçısı Sunqur Alp, Sultan Mahmud dövründə

da Ak Sunqur oğlu Zangi XII əsrde Hələb hakimi olmuşdur /164.318/. Səlcuq dövründə Azərbaycan Aran əmiri da Ağ Sunqur adlanmış /164.142/. Göründüyü kimi, tarixi dövrlərdə türklərə verilən bu antroponim və etnonimlərin tarafları kökləri da Oğuzların bayandır, eymur, alayundlu, ürəkər tayfalarının onqonu olan eti yeyilməyən sunqurla əlaqəsi şübhəsizdir /168.39/. Bədii ədəbiyyatımızda şənqar kimi də işlənmişdir. Okonim düzəltmə sözlər törenən etnooykonimdir. Etnooykonimin nüvəsində sonqurmaq //şənqurmaq feli dayanır.

Sonqurlu /sonqur-lu/ etnooykonimindəki sonqur onqonla, mifik təfəkkirinə bağlı tayfa adıdır. -lı /-lu, -lü, -li/ isə tayfa, nəsil, tira başçılarının adlarını qoşularaq onlara mənsubluq mənasını ifade edir /77.162/. Sonqurlu oykoniminin nüvəsində əski türk dillerinə mənsub olan /nq/ qovuşq samiti de qorunub mühafizə edilmişdir. Qeyd edək ki, 1878-ci ilde rus-türk müharibəsi zamanı başqa kəndlər kimi bu kənd de müharibə meydanına çevrilmiş, informatorları dediyinə görə, yüzlerle günahsız kənd əhalisi olan türklər möhv edilmiş, sağ qalanlar isə Türkiyəyə mühacirət etmişlər.

YUXARI BƏDİLİ, AŞAĞI BƏDİLİ – Şöroyel vadisinin Talin rayonunda xaraba kənd yerlərinin adlarıdır. XIX əsrin sonu XX əsrin avvalelerinə dek Sürməli qazasına /İrəvan quberniyası/ tabe olan bu kəndlərdə – Yuxarı Bədili 1905-1906-ci illerde 75, Aşağı bədili 1916-ci ilde 119 nəfər türk yaşamışdır /201.538-539/. «Svod»da Uçkılıq qazasına aid olan dəha bir Bedili /4.04.1946-Exeknut/ qeyd edilib. İndi həmin yaşayış məntəqəsi Sərdarabəd /Höktemberyan/ rayonunun ərazisindədir. Bu kəndlər de 1921-ci ildən galma ermənilər yaşayırlar.

Ermeni menbelərində Aşağı Bədili və Yuxarı Bədili kəndlərinin XX əsrin avvallarından lağv olunduğu göstərilir /201.538,539/. Əslində isə həmin kəndlərdə anadan olmuş qocaların dediyinə görə, 1918-1920-ci illərdə ermənilər həmin kəndləri yandırb xaraba qoymuş, yüzlərə dinc sakini möhv etmişlər. Daha sonra, informatorlar bildirdilər ki, cyni əraziyə olan həmin üç kənd Bədili yox, Bəydiili olmuşdur. Doğrudan da, bir qayda olaraq, rus və erməni mənbələrində adın asan tələffüz olunan variantını seçib yazardılar.

Bundan başqa, söz ortasında yəsənin n, r, c, d, k seslərindən əvvəl dilşümü Azərbaycan türk dilinin dialekt və şivələrində, eləcə də bir çox türk dillerində mövcuddur. Məsələn: hekəl, hebə, qaçı, lən, sólo və s. /187.106/.

Oğuzların tarixini yanan F.Şümrər göstərir ki, XVI əsər aid təhərif dəftərində Anadoluda bəydiili adını daşıyan 23 kənd olmuşdur, indi isə bu oykonimlərin yarısı yoxdur. Daha sonra müəllif Ağcaqaladən /Talindəki Ağcaqala/ Reqqiyə qədər boydilişlərin yerləşməsini qeyd edir. Pambək elinin Verdəne kəndində da 1988-ci ildək bəydiili adlı böyük bir tayfa yaşayırı.

Doğrudan da, Talin ərazisindəki Qazlu, Sincanlı //Sığanlu, Pirtikə, Pirmalək və s. kəndlər da bəydiiliərə aid etnooykonimlərdir.

«Oğuznamə»da göstərilir ki, boz ox qobiləsinə aid onqonu dovşancıl qartala bənzəyən quşdur. Tayfa adının mənası isə «böylər sözü azıddır» deməkdir /201.538/.

BAYATLAR/BAYATDAR. Böyük Qarakilsə /3.01.1935-Kirovakan, 1956 –Quşqır/ rayonuna daxil olan qışlaşqın, obanın adıdır. Mənbələrdə 1926-ci ildə 23 azərbaycanlı ailəsinin yaşadığı qeyd edilir. İndi Pəmbəkde belə bir yaşayış məntəqəsi yoxdur. 1940-ci ildə kiçik kəndləri lağv edib böyük və yola yaxın kəndlərə birləşdirilməsi nəticəsində lağv olunmuşdur. Son vaxtlar /1988/ pəmbəklər Maymaq dağındaki bu yurd yerindən yaylaq kimi istifadə edirlər. Oykonimin bayat tayfa adı ilə bağlılığı şübhəsizdir. «Divani-lüğəti-it türkədə /səh.52/ R.F.Rəşidəddinin «Oğuznamə»sində /səh.39-40/, «Oğuzlar»da /səh. 227-240/ bayatların onqonu, tayfa adının mənası qeyd edilmişdir.

Özlərinin adını müsiqidə /bayati –qacar/ /bayati-sıraz/, folklorla /bayati/ və coğrafi adlarda abodişdirən bu boydan ham da Füzuli kimi şəxsiyyət yetişmişdir. Mənbələrdə onların Hələb, İraq, İran, İrvan ərazisində və s. orazılarda yaşadıqları qeyd olunur /164.227-240/. Bayatlar oykoniminin nüvəsi «bay»dır. -at-qit, -qit, -qöt, t, -üt şəkilçisi isə qədim türk abidolarında, xüsusi etnonimlərdə comluk bildirir. Məsələn: Sakat, bayat, corat, türküt və s. /77.155, 49.310/. -lar, -lor şəkilçisi isə müxtəlif xalq, qabilə, tayfa adlarına qoşularaq yeni etnonim də formalasdır, yəni etnoformant kimi çıxış edir /116.88/. Bayatlar etnooykoniminin «Bayatdar» formasında tələffüzü tam irolu assimiliyasiyadan irolu golit.

Tədqiqatçı Ə.Rüstəmov da «bay» derivativlə toponiymərin etimologiyası haqqında inandırıcı fikirə irolu sümüşdür /148.10/.

ƏKƏRƏK/AQARAK. Şöroyel vadisində Talin rayonunda kənd adıdır. «Svod»da /səh.30, 1886-ci ilə qədər tatarların /türkərin/ yaşadığı qeyd edilir /152.3/.

Əkərək areal toponiymidir: Əştərek rayonunda Əkərək, Sürməlidə Əkərək, Meqrیدə Əkorək, Calalıgluda Əkərək, Küləkerək, Talində Tahy Əkərəyi, Doro-Əliyozda Əkərli, Zəngəzurda Əkərli, Dağıstanda Əkərli, Borçalıda Əkərək, Bitlisde Əkərək, Ərzurumda Əkərək, Əkərən və s. toponiymər vardır /133.2-6/. Ermeni menbelərində əkərək leksik vahidi kimi hələ I əsrən məlumatdır. Mənası kiçik kənd «icma torpağı» kimi verilir /92.62/. A.Lastversi /XII əs/ əkərək leksik vahidini 8 defə öz salnaməsində /səh. 7/ «kiçik kənd», «cutor» kimi işlətmışdır. Eğise isə /V əs/ aqarək leksik vahidini «böyük kənd» kimi işlətmışdır. X. Samvelyan əkərək/aqarək coğrafi terminini «çölb», «starla», «becorilon yer», «mülk» mənasını bildirdiyini qeyd etmişdir /200.17/. Ermeni coğrafiyaçısı A.Şirakatsi /VII əs/ qala və çay adı kimi Əkərəy/Aqarək toponiymini öz əsərində işləmişdir /208.123/. Ermeni salnameçisi Z.Kanakertsı «Xronika»sında iki defə aqaryan/aqaran tayfasının adını çəkir /98.295/. Birinci defə 1638-ci ildə qızılbaşlarla osmanlıların savaşında /səh. 120/, ikinci defə isə

1682-ci ilda aqaryanların osmanlıların türkibinde franklarla döyuşmasını tasvir edir. Aqarların «aldıq qalan» ifadesini de /seh. 201/ onların/aqarların/ danışlığı kimi türk dilinde yazır. Kitabı rus diline tercüme eden M.O.Darbinyan-Melikyan «aldıq qalan» ifadesini olduğu kimi saxlasa da, ancaq nedənsə, kitabın şəhənde aqarları əreb qəbiləsi kimi şəhər etmişdir. O, daha sonra qeyd edir ki, Aqar qabilə başçısı adıdır. Əlbettə, burada məqsəd eradan evvel və eranın ilk illorında erməni mənbələrində, erməni dilində işlənən əkerək leksik vahidi ilə adı çəkilən etnosun genetik qohumluğunu dannameqdır. XVII əsrde heç bir əreb qəbiləsindən söz ola bilməz. Aqaryan//Əkoran etnonimindəki -yan (-an, -lar, -lor) ovozundə erməniləşdirilərək işlədilmişdir. Ək/e/rok və Sek/a/rok onomastik vahid kimi «Kitabi-Dəde Qorqud» dastanlarında, tayfa adı kimi «Oğuznamə»da işlənmişdir /102.131;168,10/. H.Hupşman da Aqarak toponimini çöl, taria, torpaq sahəsi ilə əlaqələndirir /193.393/. Əkerək//Aqarak leksik vahidlərini E.Murzayev de erməni alımları kimi şumerlərə aid edir. Guya şumerlərdən yunan, rom, gürcül, erməni dillərinə keçdiyini «aqros» /torpaq, çöl, kənd və s/ sözü ilə bağlı olmasını yazar. Görünür, toponimist E.Murzayev de erməni tarixşinaslığının təşiri ilə belə fikrə galır /123.37;192,18/. Erməni toponimistləri türk mənşəli qədim toponimlərin etimologiyasını, leksik mənasını yayındırmaq üçün çox vaxt onları fars, Qafqaz dillərinə, şumerlərə, akkadlara qoşular. Aqarak//Əkerək oykonim və hidronimlərinin istor nüvəsindəki eək leksik vahidi, istərsə de ona qoşulan -ar, -er, -ak, -ək şəkilciliyi türk dillərinə aid morfeimlərdir. Əkinçilik qədim türklerin ilkin sonatlarından biri olmuşdur. Deməli, əkerək/aqarak ümumi sözləri avvolca etnonim kimi substantivlaşorek tayfa, şəxs adında, sonra isə toponimiyadə öz əksini tapmışdır. Şirak vadisində Əkenlər /15.07.1948 Arevşad/, Amasya rayonunun kəndlərində əkinçilər tayfa adı, Əkonaklar, Əkoraklar mikropontonimləri de əkinçiliklə bağlıdır. Qeyd edək ki, 1886-ci ilda keçmiş Üçkilsə qazasında Əkoran adlı kənd olmuş və orada 75 türk ailosinin yaşadığı qeyd olunmuşdur /152.4/. Əkerək toponimlərinin an yaxşı söz açımını mərhüm M.Seyidov vermişdir. O, müqayisəli şəkildə toponimi mifologiyamızla əlaqələndirmiştir /156.127/. Əkerək yer-yurd adlarının Aqarak formasında teleffiz və yazılışı erməni dilinin fonetik qayda-qanunlarından iroli gəlir. Ağbabə, Şörəyel və Pambək bölgələrində yaşayan türkən həmin coğrafi adları Əkerək formasında teleffiz edərlər. Deməli, Əkerək//Aqarak türklerin yaşadığı ərazilərə sapələnən areal toponimlərdir. Qədim salnamelerde adı çəkildiyi üçün, yaşı qədim olduğuna görə Aqarak//Əkerək adlı toponimləri uydurma adalarla ovaz etməmiş, lakin erməniləşdirməyə çalışmışlar.

AQAKÇI//AHAQÇI /1967-Zovasar/ - Şirak vadisində, Talin rayonunda kənd adı olmuşdur. «Svod»da, 1886-ci ildə həmin mənbələrdə Ahaqçı formasında da qeyde alınmışdır /201.14/. 1914-1918-ci illərdən Van və Bitlisden gələn ermənilər yaşayırlar. Aqakçı//Ahakçı quruluşca düzeltmə sözdür. V.V.Radlovun «Qədim türk sözlüyü»nda akak//aqak «emisar» anlamını ifade edir /152.12/.

Deməli, Aqakçı//Mişarçı/ dülgerliklə bağlı etnooykonimdir. Oykonimin ilk hecasındaki q-h azevlənməsi dilimizin inkişaf mərhəlesi ilə bağlıdır. Bu söz erməni onomostikasında familia kimi indi de işlənir. Qeyd edilməlidir ki, türkələr bu kənddən 1914-cü ildə çıxarılmışdır.

SABINÇI /25.01.1978 - Hatsaşen/ Şirak vadisində Talin rayonunda kənd adı olmuşdur. «Svod»da «Sabunci» kimi qeyd edilmişdir /207.15/. Lakin mənbələrde, həm də qoca yaşılarının dediyinə görə, bu kəndin adı Sabançi və ya Kotançi olmuşdur /152.3/. Düzəndə, mənbələrdə İrovən quberniyasının Qəmərli sahəsində de Sabunçu adlı dəha bir oykonim olmuşdur. Buna baxmayaraq, keçmiş Aleksandropol qazasındaki Kotançi kəndinin sononunu kimi işlənən Sabançi oykoniminin sabunla əlaqəsi yoxdur. Yenə de V.Radlovun göstərilən lügətində saban qədim türk dilində «əkin», «əkətan» anlamını ifadə etdiyini görürük /144.IV.414/. Zəngin taxıl mənbəyi olan bu ərazilərdə belə bir ilkin tayfa adının formalşeması, daha sonra isə oykonimde öz əksini tapması töhfədir. Deməli, Sabançi əkinçiliklə bağlı etnooykonimdir. Həmin kənddə 1920-ci illərdən İran və Türkiyədən gələn ermənilər yaşamaqdadırlar. Yerli əhali-türkler isə müxtəlif vaxtlarda olan təzyiqlər noticəsində İran və Türkiyəyə mühacirət etmişlər.

BƏBİRLİ/BABURRU /3.02.1947-Barsaşen/ - Aqın rayonunda kənd adı olmuşdur. 1860, 1915-ci illərdə İran və Türkiyədən gələn ermənilər yaşayırlar. Kəndin yerli sakinləri olan türkələr hələ 1850-ci illərdə zorla öz yurdlarından qovulmuşlar.

Oykonim uzun müddət Çuxur Seddə baylık etmiş bobirliilərə bağlıdır. Lakin nadəncə tarixçi K.Qandzaketsi /XIII əsr/ bobirli kürd sayı: «Behramın oğlu Zakir /Zakir/ kürd bobirli tayfasından ayrıldı» /97.410/. F.Kırzioğlu da göstərir ki, 1195-ci ildə bobirliin babaları Qaraxaç dağının otayindəki dördyolda yerləşmiş, Elxanlı dövründə Ani vilayətində yaşamış və buraların İlboyları olmuşlar, Bobirli Qaraxan da İrovən və Şörəyelin hakimi olmuş Şah Tahmasib, I Şah Abbas xidmət etmişdir. Qaraxanlıların türk soyundan olması elmi ədəbiyyatda dəfələrlə qeyd edilmişdir. Daha sonra tarixçi M.Brossetə osailanaraq göstərir ki, Ani kitabolarında bobirli yada salan Mama xatun /1219/, Əbu Said Bahadur xan /1316-1335/, Elxani Qazan xan /1304/ və s. abidelerde bobirli adı qeydlər var. Tarixçi qeyd edir ki, bobirliin bir qismi xristian, bir qismi isə müsəlman kürd və türk olmuşlar /196.410/. Bobirliilər zaman-zaman türkloşmışlar.

NALBƏND /25.01.1978-Şirakamut/ Quçar bölgəsinin Hamamlı /Spitak/ rayonuna daxil olan kənd adı olmuşdur «Svod»da qeyd edilməməsini informatorlar 1878-ci illərdən XX əsrin əvvəllərinə qədər həmin kənddə mühərribələr noticəsində yaşayışın olmaması ilə əlaqələndirilir. Gümri-Qarakilsə yolunda olan bu kəndin əhalisi - türkələr 1878-ci ildə Türkiyəyə mühacirət etmişlər. Nalbəndlik qədim türkələrin heyvandırılıqla bağlı olan ilkin sonetorindəndir. Hətta Amasya rayonunun Öksüz, Təpəkəy kəndlərində 1989-

cü ilədək Nalband /lar/ tayfasi yaşamaqda idi. Ağbabanın dağ kəndlərində qoşqu hefvanları ilə bərabər, ineklərin də dirnaqlarına nal vururdular ki, qum, daş hefvanın dirnəgini sürtməsin.

Türkiyədə, Bolqarıstan orazisində Nalbend dağı /2636 m./, Naltökən dağı, Nalbəndlər /1968-Kovaçeva/, Nalbəndlər /1934-Potkova/ areal toponimlər var /201.280/. Nalbend /nal+bənd/ leksik vahidi arəb /nel/ və fars mənşəli /bənd/ sözlərindən ibarətdir /11.111.388/. Zənnimizcə, oykonimin ilkin forması feli birləşmə formasında Nalbəndləyon /lar/ olmuş, sonralar zaman-zaman sadəleşmişdir. Mürükəb söz formasındadır.

QUNDAQSASZ//KUNDAXSAZ. Şörayel vadisinin otəklərində Əlavəz rayonuna daxil olan kənd adıdır. Kəndin yerli sakinləri olan türklər 1878-ci ilin sonunda kazak əsgərlərinin təzyiqi ilə müxtəlif yerlərə qovulmuş, bir qismi isə mahv edilmişdir. Sonra həmin kəndə rus hökuməti Türkiyədən gelen ermənilər və yezdi kürdləri yerləşdirmişdir. Qundaqsaz leksik vahidi də quruluşca mürükəb söz formasındadır. Bu adın da ilkin forması feli birləşmə formasında /qundaqsazlayan-lar/ olmuşdur, sonra isə tam substantivləşərək, həm də sadoləşərək oykonimleşmişdir. Qundaqsaz oykoniminin birinci tərefi «qundaq»-türkənşəli, ikinci tərefi «saz» isə fars mənşəli sözlərdən ibarətdir. Deməli, Qundaqsaz /qundaq sazlayan/ da etnik peşə ilə bağlı etnooykonimdir. Qundaq «beşik», «ənənni» mənasında bu gün də dialektimizdə işlənməkdədir.

ƏŞTƏRƏK//AŞTARAK. Rayon və rayon mərkəzinin adıdır. Kasak çayı yaşayış məntəqəsinin içərisində axır. Erməni mənbələrində oykonim VIII əsrde xatırlanır və oykonimi Assuriya allahı, İştirələrə əlaqələndirirler /201.111/. Lakin əslində 1000 iller /1948-ci ilə qədər/ Azerbaycan türkləri yaşamış ərazilərdə qeyri-dilə aid oykonim formalşmaz və yaşamazdı. Ancaq qədimliyinə görə erməni alımları onu erməniləşdirmək istəyirlər.

Əşterək iki sədən tərənen /3-tərek/ /daraq/, I növ ismi birləşmə modelində oykonimdir. Qədim qıpçaqların damğa adı və sonra tayfa adına çevrilərək toponimləşən üçtərək /iç ucu nizə/ sözdən tərənan etnooykonimdir. Erməni dilində ü səsi olmadığı üçün Eçməyadzin /Üç myadzin-Üç kilsə/ oykonimi kimi, Eşterək, Aştarak formasında mənbələrdə qeyd edilmişdir. Ağbabə, Pəmbək, Göyçə, Şörayel və digər ərazilərdə bir çox at və qoç heykəlli qəbir abidələrində üç uchu nizə tasvirleri hələ də qalırdı.

TALİŞ /11.II.1970-Aruc/. Əşterək rayonunda kənd adı olmuşdur. 1828-ci ildən Bayaziddən gelmə ermənilər yaşayırlar /201.18/. Bundan başqa, həmin kəndin yanında Xaraba Talış və ya Talış Əkəroyi adlı daha bir kənd olmuşdur. 1970-ci ildən Xaraba Talış /Talış Əkəroyi/ isə Aleksandropol qəzasında qeyd olunmuşdur. Xaraba Talış kəndində ermənilərin 1920-ci ildə Sasun vilayətindən gelib yaşadıqları söylənilir /201.508/. Tarixçilər İravan xanlığının daxil olan bu ərazilərin 386 ildə İran-türk mühəribələrinin meydanına çevriləsi, İravan qalasının 14 dəfə gah İran, gah da Türkiyənin hakimiyyətində olmasını qeyd

edirlər /115.12-14/. Göstərdiyimiz kənd adlarının taliş etnonimi ilə əlaqəsi onunla bağlıdır ki, Şah İsmayıllı dönenində Səfavi dövlətinin möhkəmləndirilməsində, eləcə də onun apardığı müharibələrdə talişlərin iştirakı olmuşdur /164.164/. Ona görə də Şah İsmayıllı bu bərəkatlı torpaqda onlara məskunlaşmaya icazə vermişdir. Keçmiş Bakı, Quba, Cavanşir, Cavad qəzalarında da Taliş adlı kəndlərin olması müxtəlif tarixi hadisələrlə bağlıdır.

Öləbbətə, imkan daxilində çox az bir qisim etnotoponimin leksik-semantik mənasını verməyə çalışdıq. Zəngin və təbii coğrafi şərait əkinçilik, taravəzçilik, maldarlıq və qoyunluq üçün əlverişli olan bu bölgələr ilkin tayfaların yerləşdiyi məskənlər olmuşdur. Daşyona, qoyunluq, maldarlıq, dulusluq, dülgerlik və s. peşələr də ərazilərin toponimiyasında öz əksini tapmışdır. Məsələn, Mustuqlu, Teknəli, Əhəngçi və s.

Göstərilən oykonimlərin təhlili belə bir fikir söyleməyə imkan verir ki, adlarını çəkdiyimiz etnosların bir çoxu hələ eradan evvel tədqiq etdiyimiz bölgələrdə məskunlaşmış və ondan sonra axın halında galon türk tayfalarının yerləşməsinə şərait yaratmışlar.

ANTROPOOYKONİMLƏR

Azərbaycan toponimləri sisteminin böyük qrupunu şəxs adlarından – antroponimlərdən tərənen oykonimlər təşkil edir. Tədqiqata görə colb etdiyimiz Ağbabə, Şörayel və Pəmbək bölgələrində də coğrafi nomensiz işlənen *antropooykonimlər* də çoxdur. Məsələn: Hacı Nozər /13.01.1935-Kamo/, Molla Musa /26.04.1946/ /Bockheas/, Qara Namaz /3.02.1935-Yeniyol, 1990-Aqvarik/ və s.

Göründüyü kimi, bu oykonimləri şəxs adından fərqləndirən determinativ hissə yoxdur. Oykonimlərin bu xüsusiyyətlərini nezərə alan A.Qurbanov yazar: «Əslində, sadəcə şəxs adından ibarət olan yer adının yaranması mümkün deyildir. Şəxs adının yer adına çevriləməsi üçün şəxs adına ikinci bir komponent birləşməli, ya da şəxs adına həmin yerin mənsubiyyətini bildirən sözdüzəldici şəkilçi olmala olunmalıdır» /56.323/.

T.Əhmədov da bir sıra toponimlərin müqayisə edərək göstərir ki, oykonim yaranan müəyyən ünsürlərin olavası ilə reallaşmış belə toponimlərdə ikinci torəfin ellipsiyası neticəsində şəxs adı ilə ifadə olunmuş birinci torəf, coğrafi adın semantik yükünü öz üzərinə götürərək sade oykonim kimi sabitləşir /77.166/.

Doğrudan da, belədir. Şəxs adı ilə coğrafi adı fərqləndirmək üçün coğrafi adın növünü göstəren /nomen/ fərqləndirici sözün toponimdə oks olunması qanundur. Daha doğrusu, toponim yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. Öləbbətə, oykonimin elliptik /kasik/ formada ifadə olunması müəyyən bir rayon ərazisi daxilində mümkündür. Geniş dairədə tanınan makrotoponimlər nomensiz

de işlənə bilir və ünvanbildung funksiyasını saxlayır. Məsələn: Gəncə, İravan, Bakı, İstanbul, Tabriz və s.

Ağbaba, Şöroyel və Pəmbək bölgələrində şəxs adlarından törənən antropooykonimlərin ister leksik, isterse de morfoloji-sintaktik baxımdan maraqlı xüsusiyyətləri vardır. Göstərilən və bir-birinə söykək olan orazilerdə vaxtı ilə aktiv haldə işlənən, indi isə erməni siyaseti nəticəsində passiv fonda keçən antropooykonimləri elmi baxımdan aşağıda qeyd etdiyimiz kimi qruplaşdırmaq olar.

1. Dini vəzifə və ya titulla bərabər işlədilən şəxs adlarından törənən antropooykonimlər

Şörəyeldə: Hacı Nəzər /3.01.1935-Kamo/, Hacı Xəlil /15.07.1946-Saxkovit/, Şix Hacı /Şeyx Hacı/ /3.01.1935-Şərşək/, Molla Göyçə /3.01.1935-Maralik/, Molla Musa /26.04.1946-Voskehas/ və s.

Pəmbəkde: Hacı Qara /26.09.1957-Lernapat/, Molla Qışlaq /Güllüdərə/, Əfəndi /26.04.1946-Karadzot/ və s.

Bozi mənbələrde Hacı Xəlil «Aşxab» fonetik-dialektal formada qeyd edilmişdir ki, bu da şivə xüsusiyyəti əsasında sadələşmədən irəli gəlmüşdür /122,44/. Göstərilən bölgələrdə Hacı Xəlil şəxs adı «Hajixalib», «Aşxab» formasında deyildi. Yenə həmin mənbədə Hacı Nəzər «Hacı Nəzərəqulu» kimi qeyd edilmişdir.

2. İkinci və ya birinci tərəfi xan, dədə və bəy sözlərindən ibarət antroponimdən törənən antropooykonimlər

Ağbabada: Mumuxan /1920 Xaraba/, Alixan /3.01.1935 Qetk/, 1972-ci ildə leğv olunmuşdur. Qocabey /Boqdanovka/ - Ağbabanın şimalında, Gürcüstən sərhəddində rayon mərkəzi.

Şörəyeldə: İmirxan //Ömirxan/ 1.06.1940 Saratak/, Çilovxan Çələbxan /7.12.1945 Beniamin/, Avdibey, Ağdədə /Xaraba kəndlər

Pəmbəkde: Xancıgaz /1.06.1940 Gözəldərə, 1990 Aznavodzor/, Xan-Veli /Hallavar kəndində tayfa və məhəllə adı/, Beykənd və s.

3. Etnonimlə birlikdə işlənən, əvvəlində fərqləndirici təyini olan şəxs adlarından törənən antropooykonimlər

Şörəyeldə: Arix-Veli /21.X.1967 Letnut/, Böyük Arix-Veli /3.1.1935 Pokr Mantası/, Güllübulaq - Qarapapaq //Qarapapaq-Güllübulaq.

Ağbabada: Kayı Qulu Qazançı, Kayı Qulu Düzkənd. Düzxaraba /12.11.1946 Artaşen/, Kayı Qulu Ciftəli /12.11.1946 Zyuqaxbur/.

4. Tam substantivləşmə əsasında isim və -an, -an şəkilcili feli sıfət asasında formalasən antropooykonimlər

Pəmbəkde: Hamzəçimən /21.01.1976 Markovit/.

Şörəyeldə: Yuxarı Pirtikan /2.03.1940 Saxkasar/, Aşağı Pirtikan /2.03.1940 Dzoragyuu/.

Bozi məlumatlara əsasən sonuncu oykonimlər İravanın hakimi olmuş Bayat bayı Pir Hüseynlə /1410-cu il/ əlaqəlidir /114.15/.

Ağbabada: Bu tipli oykonimlər qeydə alınmadı.

5. Mürəkkəb şəxs adlarından ibarət olan antropooykonimlər

Ağbabada: Baxşəli /1920 Xaraba/.

Pəmbəkde: Şahalı /25.01.1978 Vahanadzor/.

Şörəyeldə: Sübhanverdi /3.02.1947 Lusaxbur/, Ağca kiçik /Dzovalor/, Ocaxqulu /26.04.1946 Arapi/, Qasmalı /1.06.1940 Qetap/, Qulucan /31.05.1946 Spandaryan/, Abdurrahman /Xaraba kənd/, Pirməlek /3.01.1935 Areq/, Babakı /Bujakan/ və s.

6. İkinci tərəfi «oğlu», «oyğu», «uşağı» mənsubiyyət şəkilcili II növ ismi birləşmə modelində formalasən antropooykonimlər

Şörəyeldə: Talıboğlu /15.07.1948 Lusaker/, Baytaroğlu /Xaraba kənd/, Bacıoğlu /7.12.1945 Aykavın/.

Pəmbəkde: Xəliluşağı /Saral kəndində tayfa və məhəllə adı/, Məmmədəy /Arçut kəndində məhəllə/.

7. «Kənd», «əbabə» nomenləri ilə formalasən antropooykonimlər

Ağbabada: Sultanabad /3.01.1935-Şurabad/.

Şörəyeldə: Məmmədabad /Xaraba kənd/, Qacarabad /30.06.1935 Isahakyan/, Alıkənd /Xaraba kənd/, Böhlükənd /Xaraba kənd/, Məlikkənd /Məlikquyuğ/ və s.

8. Şəxs adları ilə ifadə olunan, II növ ismi birləşmə modelində formalasən antropooykonimlər

Ağbabada: Çil Usuf /yurdı/, Ahişa /Yurdı/, Hacı Salman /yurdı/ və s.

Şörəyeldə: Tanrıverdioglu karvansarast /Gümru şəhərində/.

Pəmbəkde: İsmeyil /yurdı/, Qaraçoban /yurdı/, Qaraxan /yurdı/ və s.

9. «Orxon-Yenisey abidələri»ndəki adlarla səsləşən, forma və məzmunca həmin adlara oxşayan antropooykonimlər

Ağbabada: Qara Namaz /3.01.1935 Yeniyol/.

Şörəyeldə: Yuxarı Qara Qoymaz /12.11.1946 Verin Sasunaşen/, Aşağı Qara Qoymaz /12.11.46 Nerkin Sasunaşen/, Qul Dərvish /3.01.1935 Vosketas/, Qara Məmməd //Qaraməmməd/ 26.04. Meqrəşad/, Qaraçanta /4.05.1939 Əzizbəyov, 1990 Areknadəm/.

Göstərilən oykonimlərdəki «qara» təyinəcisi sözü heç də rənglə əlaqəli deyildir. Qara təyini burada «igid», «böyüklə», «hörmətli» çalarlarını ifadə edir. Bu mənada həmin sözü arxaik söz hesab etmək olar /79.71/.

10. Mənsubluq və aidlik bildirən -lı, -li, -lu, -lü şəkilcili və əzizləşmə bildirən -ciq, -cuq, -cik, -cük şəkilcili adlardan törənən antropooykonimlər

Pəmbəkde: Yaqublu /1.04.1946 Meqrut/, Haydarlı və s.

Şörayelde: Dedeli /12.11.1946 Exnik/, Mahmudcuq /2.03.1940 Pemzaşen/, Mecdili /1.06.1940 Norqyanq/, Ayvazlı /Kasak çayı hövzəsində xaraba kənd/ Babaxanlı və s.

II. Sədə şəxs adlarından ibarət olan antropooykonimlər

Şörayelde: Mehriban /19.04.1950 Katmaxbyur/, Əsəd /Xaraba kənd və qala adı/, Qəzənfer /10.09.1948 Araqas/, Birinci Behlül, İkinci Bohlul /Xaraba kəndlər/ və s.

Ağbabada: İbiş kəndi - hərbi zastavalaların komendanturası yerləşən bəkəndin adı əslində İbrahim şəxs adının azizləmə formasının Ağbabə şəvəsində teleffüz edilməsindən irəli gəlməmişdir. Çünkü İbrahim-İbiş, Zərnigara-Zəroş, Nürəddin-Nunag, Sədroddin-Sədoş və s. deyildi.

İbiş kəndi də 1990-ci ildən Darık adlandırılmışdır. Həmin kənddən 2 km. aralı, Türkiyə orazisində daha bir kənd İbiş adlanır.

Şörayeləki Qəzənfer /10.09.1948 Araqas/, Əşənak/Aşına, Buğatəpa//Boğatəpa/xaraba kənd/ oykonimlərinin mənbələrə arab xilafətində qulluq etmiş türk sərkərdələri /başbuğları/ Böyük Boğa, Qəzənfer, Aşına şəxs adları ilə də əlaqələndirilir /196.254/.

Mənbələrde Amasiya oykonimi də şəxs adı ilə əlaqələndirilir. Amasiya/Hamasa, həm kəndin, həm də 1930-cu ildə Ağbabə orazisində təşkil edilən iki rayondan birinin adıdır. 1988-ci ilin 31 dekabrınadək rayon mərkəzi olan bu kənddə 200 ailədən ibarət 1600 türk yaşamışdır.

Ermeni mənbələrində göstərilir ki, e.o. 302-ci ildə indiki Türkiye orazisində Makedoniyalı İskəndərin qardaşı oğlu Amasiyanın şərfinə Amasiya şəhəri salınmışdır /206.1362/. Həmin şəhər 1075-ci ildək Bondos şahlığının mərkəzi olmuşdur. 1075-ci ildən sonra selçuqların, 1246-ci ildən sonra monqolların, 1392-ci ildən yenidən türkərin elinə keçən Amasiya şəhərindən köçüb gələn rümlülər Arpaçayın qırığında məskunlaşaraq həmin məskəni Amasiya //Hamasa adlandırılmışlar və öz qədim yurd yeriinin adını yaşamışlar. Lakin qeyd olunmalıdır ki, «Svod»da Amasiya kəndinin adı yoxdur. Bu onunla əlaqədardır ki, 1878-ci ildəki Rus-türk müharibələrindən sonra, təqribən 1890-ci ildək orada azərbaycanlılar yaşamamışlar.

Serdarabad/Hokteberyan/ rayonunda da 1930-cu ildə salınan qəsəbo Amasiya adlanır.

ORONİMLƏRDƏN TÖRƏNƏN OYKONİMLƏR /ORONİMİK OYKONİMLƏR/

Azərbaycan toponimlərinin xeyli hissəsinə oronimik oykonimlər təşkil edir. Bu cür oykonimlərin birinci, və ya ikinci tərəfində oronimik adlar /dağ, dora, qala, vəng, düz, göy, kənd, yoxuş, topa və s./ təşkil edərək sintaktik konstruksiyalar əsasında formallaşır.

Oronimik oykonimlərin bir qismi isə heç bir sözdüzdəlidi və sözdaiyişdirici şəkilçi, yaxud nomenklatur termin qəbul etmir. Belə oykonimlər sadə, apelyativ toponimlərdir /171.63/.

1. Tədqiq etdiyimiz ərazilərdə bu tipli toponimlər azdır.

Şörayelde: Ketk /Kədik/, Kiçik Pəmi /7.05.1969 Anuşavan/, Gav /Kape/, Gümri və s.

Pəmbəkde: Ermeni Pəmbəyi, Kürd Pəmbəyi, Böyük Pəmi /196. Saralanc/, Pəmb /Pəmbək/.

Ağbabada: Torf /xaraba yaşayış yeri/.

Göstərilən oykonimlər coğrafi termin kimi müxtəlif dialektlərdə də işlənir. Lakin bezi mənbələrdə kab/kav, keti/k/ //kədik terminlərini başqa dilə aid edirlər. Bezi müelliflər sahə olaraq kav terminini dargin, gedi /k/, gadik terminini isə gürçü dilinə bağlayırlar /123.268/.

Lakin Ağbabə və Şörayelde «kav» daşı: dərədən qalxan keşidə, «kədik» isə dağın belinə deyilir. İstər Kav, istərsə do Aşağı Kadık, Orta Kadık, Yuxarı Kadık kəndlərinin yerləşdiyi ərazi göstərilən fikri tamamlayır. Torf adlanan yaşayış məskəni də hələ 1936-ci ildə Arpaçayın konarında torf tədarük edənən təkilişdir. 1940-ci ildən 1967-ci ilədək orada sərhədçilərin etibat dəstələri yaşamışdır. Təpəköydən 2 km. aralı olan bu yaşayış məskəni 1970-ci ildən xarabdır.

GÜMRÜ//KÜMÜR-Şörayel vadisinin en qədim yaşayış məntəqələrindən biri olmuşdur. Arpa çayının sol sahilindədir. Ermeni mənbələrində bu oykonimin işlədilməsini eradan evvəl VIII əsrdə aid edirlər /201.200/. Başqa bir mənbədə isə e.o. IV əsrdə aid edilir /127.37/. Rus yazıçısi A.S.Puşkin 1829-cu ildə yanzdığı «Peterburqdan Ərzruma sayahə» əsərində Gümruñi kiçik bir türk kəndi kimi təsvir etmişdir. 1886-ci ildin statistikasına görə Gümruñda 89 ailə /881 nəfər türk/ yaşamışdır. 1828-1829-cu illerde türkiyədən 2500 ermeni ailəsi gətirib Gümruñda yerləşmişlər /134.66/. Ermenilərin təzyiqi ilə 1918-ci ildə Gümruñda yaşayan 250 ailədən ibarət türk ailələrinin bir çoxu möhv edilmiş, bir qismi isə zorla Arpaçayı keçib Türkiye orazisində adlayırlar /196.195/. Həmin hadisələri-ermenisi vohşiliklərini Kazım Qarabəkər paşa öz xatirələrində dəha yaxşı əks etdirmişdir /195.370,31/.

Sonralar herbi istehkam kimi inkişaf edən Gümruñda 1837-ci ildə herbi qala tikilir və çar I Nikolay öz arvadı Aleksandra Fyodorovna ilə ora gelir.

Aleksandramın şərəfinə Gümrü, Aleksandropol adlandırılır. V.I.Leninin 1924-ci ilde ölümü ile elaqədar olaraq şəhərə Leninakan adı verilir. 1990-cı ilde isə həyət məntəqə adının – Gümrünün əski yazılı mənbələrdə adının çökildiyini, daha doğrusu, qədimliyini nəzərə alıb oykonimi yenidən bərpa edib, Leninakə şəhərini Gümrü yox, Kumayri /*ku-*-sonin, «mayri» ana-sonin anan/ kimi barpa edərək erməniləşdirməyə çalışmışlar. Lakin 1886-cı ilin statistik məlumatında göstərildiyi kimi tədqiq etdiyimiz ərazilərdə bir dənə də olsun erməni mənşəyi yaşayış məntəqəsi adı qeyd olunmamışdır. Əger biz bunu erməni toponimi hesab etsək, bas Qars ərazisində **Gümrüdağ**, Zongazurda **Kömür**, Dora-layazda **Kümür**, Naxçıvanda **Kömür**, Ərzurum vilayətində **Gümrü** oykonimləri, Quba rayonunda **Gümrü**/Kemur kənd adı, Zengi çayının qolu olan **Gümrülü** çay adı, Pəmbəkdə **Gümrü** dağ adı və s. derivativ toponimləri necə edək? Həla əsrimizin əvvəlində də K.F.Qan Gümrü/Kömür coğrafi adını kömrük məntəqəsi ilə, I.Şopen isə Kömrüdağ oronimini daşkömürle əlaqələndirməkələ elmi əsaslı olmayan noticəyə gəlmışlər /43.III;186.27/. Çünkü Gümrü yaşayış məntəqəsi rusların 1829-cu illərdə, Arpaçayın sol sahilini zəbt etməsindən sonra kömrük məntəqəsinə çevrilə bilardı. I.Şopenin qeyd etdiyi dağda, eləcə də o ərazilərdə heç vaxt daşkömür olmamışdır.

Gümrü/Kümür toponimi haqqında müxtəlif fikirlər söyləmişlər. Məsələn, A.Həsənov və Q.Qeybullayev Gümrü toponimini qədim türk sözü hesab etmişlər /44.27/. T.Əhmədov isə göstərir ki, Kömrü/Kümür və bu komponentli toponimlərin əksəriyyəti dağlıq ərazilər və bu ərazilərdə yerləşən bir çox obyektin adlarını bildirməyə xidmət edir. O da həmin tipli toponimləri paleotoponim hesab edir və həmin toponimin qədim türk lügətlərində «dağ başında yarğanlı, uçurumlu yer» mənasını ifadə etdiyini bildirir /79.60/.

V.Radlovun yuxarınlarda adını çəkdiyimiz lügətində Kömrü/Kümür //Gümrü dərivativ sözlərin iki mənəsi qeyd edilmişdir: Birincisi, «dağ başında yarğanlı, uçurumlu yer», ikincisi isə «ekeçid», «körpüb» /144.III;177/.

Hoqiqəton, şəhərin əsasını təşkil edən qədim kənd zaman-zaman şəhərin bir mahalləsinə çevrilmişdir. Son dövrlərə qədər «Turkimahlen» /Türkmahles/ adlandırılmışdır. Həmin mahallə Arpaçayın sol sahilində uca təpəlikdə yerləşir. Bundan başqa, çayın dayaz və daşlı yeri osrlor boyu Qars tərəfə gedib-galmak üçün keçid olmuşdur. Deməli, hər iki monanı relyef quruluşu ilə əsaslandırmış olar.

Zənnimizcə, kömə, kümbez, kömmək, köməşmək, koma /top/ leksik vahidlerinin nüvəsindəki «köm/küm/kom» leksik vahidləri Gümrü// Kömrü/ Kömur və s. derivativ toponimlərin kökü ilə homogendir.

Gümrü oykonimini müasir dilimiz üçün sadə hesab etsək də, lakin etimoloji baxımdan düzəltmə söz hesab etmek lazımlıdır. Məsələn, yumru, doğru, ağıvı, tanıvı və s. Göstərilən toponimlərin Kömrü, Gümrü, Kömrü və s.

formada teleffüz edilməsi dialekt və şivalardə olan səs fərqlərindən və ya sait və samit ovaçlımalarından irəli gelir.

Ermeni müəlliflərindən bir neçəsi Gümrü/Kömür oykoniminin daşkömür sözündən /201.200/, başqa bir müəllif e.s. V-VII əsrlərdə Qafqazda yaşamus kimmerler təyfa adından tərəndiyini yazırlar /204.200/.

F.Cəlilov da Kömrü/Kümür/Gümrü/Kamer və s. toponimləri qədim kimmerlərlə əlaqələndirir. Hətta onların saklları qohum olmalarını qeyd edir /184.81-84/.

Apardığım çöl tədqiqatı və şəxsi müşahidəm əsasında deyə bilerəm ki, Gümrü türk dilinin qədim qatını və relyefi eks etdiren oronimik oykonimdir.

2. Düzəltmə sözlərdən tərənmış, elliptik coğrafi nomensiz oronimik oykonimlər Ağbabəy və Pəmbək bölgələrində olmamışdır. Yalnız Şörəyəl bölgəsində Mağaracıq (mağara-cıq) adlı kənd vardır.

3. Mürekəb/elliptik coğrafi nomenli/ oronimləndə tərənen oykonimlər.

Yaşayış yerinin kuruluşu /relyefi/ ilə bağlı olan dağ, dərə, yoxuş, topo, bam, qala və s. coğrafi terminlər sintaktik yanaşma əlaqəli birleşme əsasında oykonimlərin tərkibində formallaşmış bir sistemə emalə getirmişdir. Bu oykonimlər /oyrokyonimlər/ yaşayış yerinin-obyektin on mühüm ona xas olan cəhətlərini eks etdirir.

Ağbabəy, Şörəyəl və Pəmbək bölgələrində I tip sintaktik konstruksiya əsasında formallanmış orooykonimlər bütün yerli coğrafi terminləri əhatə edir. Bu yerlərin relyefi müxtəlif olduğu üçün təsviri oykonimlər daha çoxdur.

Ağbabada: Sarıyar /12.11.1946 Sarıar/, Kiçik Şıştəpə /12.11.1946 Pokr Sepasat/, Böyük Şıştəpə /12.11.1946 Medz Sepasat/, Titoxaraba /Bavra/, Bozyoxus /12.11.1946 Musaelyan/ Daşkorpü və s. Daşkorpü Amasiya rayonunda kənd adı olmuş, 1972-ci ildə rayon mərkəzinə böyüyüb bitişdiyi üçün loğv edilmişdir.

Şörəyəldə: Tomardaş /3.05.1946 Vardakar/, Qaraburun /12.01.1965 Karakert/, Qabırçəpə, Böyük Sarıyar /12.11.1946 Meda Sarıar/, Aropik Sarıbaş /15.07.1948 Haykasat/, Tomardaş /stansiya/, Qurudərə, Gözeldərə və s. 1918-ci ildən əhalisi Ağbabanın Topəkəy kəndinə və Türkiyənin müxtəlif vilayətlərinə qaçqın düşən bu Gözeldərə kəndi sonralar xarabaya çevrilmiş, herbi atasğah olmuşdur.

Artık-Əloyez dağının şimal-qərb tərəfində olan qəsebonın adıdır. Mənbələrdə Böyük Artık kimi qeyd edilmişdir. Ermeni mənbələrində VII əsrə adı çəkilir /157.37/. Mənbələrdə adı Artık-qışlaq kimi çəkilən kənd indi Talın rayonunda Aşağı Artık və ya Yeni Artık adlanan kəndə lokalizə olunur. Ermeni dilçiləri oykonimi Ayrdik (guya «ayr» təpə /ermanınca/, «dik» hissəsi isə farsça «zirvə») kimi etimologiyasını qeyd edirlər /201.438,439/. Lakin heç vaxt həmin oykonim «ayrdik» formasında yazılmayıb və deyiilmayıb. Azərbaycanlılar isə Artık//Ərtik demişlər. Oykonimin etimologiyasına geldikdə isə, deyə bilerik ki,

İki hissedər ibarət (art+dik) mürəkkəb sözden törənmışdır. Adın ikincisi forma yaqın ki, Artık olmuş, sonralar qoşa təsasının biri ixtisar olaraq Art/dik formasını düşməndir. Türk dillerinde «art» coğrafi termini kimi «silsilə», «dağ keçidi», «aşırımı» və s. mənalarını bildirir /153.179/. Dik isə istor qədim, isterse de müair dilimizdə yoxlu, topo, hündür mənalarını ifadə edir /123.56,57/. Qədim türklər Artık şəxs adı kimi də (Artuk xan) işləmmişdir.

Türkler yaşayış bir çox yerlərdə «art» coğrafi terminini eks etdirər toponimlər çoxdur: *Artsu*, *Artue*, *Artıl/Türkiyədə*, *Artəpa* /Gədəbəyedə/, *Artəpa* /Şörəyeldəki Bağdad dağının yanında topo/, *Artız* Abovyan-keçmiş Ellə rayonunda kənd, indi Qeqari adlanı/, *Artarx* /Dərə-Əloyazdə kənd/, Artık bulağ /Amasiya rayonunda və s.

Bundan başqa, Kırımda -*Artek*, *Yakutiyyada-Artık*, *Qazaxstandı-Kızılaart*, *Karaart* və s. toponimlər vardır. Artık yaşayış məntəqəsi *Qarakilsə* /keçmiş Kirovakan/ şəxsi yolunda «artık aşırımı» deyilən yüksəlklikdə yerləşir. «Art» leksik vahidini T.Əhmədov qədim coğrafi nomen sayır /29.45/. Pəmbəkde Gözəldərə /keçmiş adı Xancıgaz, Göyyoxus/ /26.04.1946 Saralanc/, Qızılırəz/ /26.04.1946 Şenovan/, Mismədən, Qamışqut /3.01.1935 Eşeqnut/.

MİSMƏDƏN «Svod»da /səh.3/ Sismədən formasında, «Qafqazın 5 verstlik xəritəsində Sisimədan /səh. 225/ kimi qeyd edilmişdir. Bu oykonim Allahverdi şəhərinin yaxınlığında Mismədənə lokalizə edilir. Belə bi: mismədəni, hem də yaşayış məntəqəsi olmuş, lakin yaşayış məntəqəsi şəhərə birləşdiyi üçün işgə edilib. Oykonim I növ ismi birləşməyə oxşasa da, ancaq əslində Mismədən II növ ismi birləşmə konstruksiyasında olmuşdur (Mismədəni).

QIZILÖRƏN /26.04.1946 Şenavan/ Hamamlı /Spitak/ rayonunda kənd olmuşdur. 1988-ci ilin noyabrında türkler yaşamışlar. I növ ismi söz birləşməsi modelində mürəkkəb söz formasında olan Qızılırən oykoniminin birinci tərefindəki «qızılı» leksik vahidi məcəzi mənada işlənərək qırmızılıq, ikinci tərefindəki «örən» isə torpaq, ekin yeri manasını eks etdirir. Həmin kəndin yanındaki çay qırmızı daş lavalı məcradan axır. Mənbələrdə -or, -ur, -oran, -əran, -ərəna derivatlarının homogen olması «çay yatağı», «xarabə», «məcəra», «viran», «eokin», və s. mənalarını ifadə etdiyi də mənbələrdə qeyd edilir /153.466; 123.413; 22.141/.

Daha bir rus alimi «örən» leksik vahidindən Orenburg/Orenburg (Torpaqqala) türkmenşali hibrid toponimin törəndiyini qeyd edir /32.194/. Ancaq şəxsi müşahidəm ilə deyə bilməm ki, örən torpaq manasındadır.

II növ ismi birləşmə konstruksiyası əsasında formalasılan oykonimlər tədqiq olunan bölgələrdə azdır.

Ağbabada Elləkənd kimi qeyd edilən kənd adı «Svod»da /səh.121/ Elləryolu formasında qeyd olunmuşdur. Yaşlı adamlar da Elləryolu deyərdilər. Göründüyü kimi, oykonimin ikinci hissəsindəki «oyuq» termininin birinci hecası

o-y yerdayışması, ikinci hecadı u saatının düşməsi, hem də dialekt ahəngdarlığı noticosunda «Elləryolu» kimi tələffüz edilmişdir. Mürəkkəb söz formasında olan oykonimin ikinci tərefindəki «oyuq» bir çox türk dillerində «sərhəd», «ışaro», «nişan» mənasını bildirir /123.424/. Qeyd edək ki, qıpçaqların da «oyuq» adlı təyifləri olmuşdur.

Elləryolu kəndi Ağbabanın on uca yerindədir. Bütün Ağbabə oradan baxanda ayaq altında görünür. Xakasiyada, Tuvada, Türkmenistanda və Azərbaycanda da bu coğrafi nomenlo – oyuqla formalasılan toponimlər çoxdur /121.271-278/. Xanlar rayonu ərazisində da «Elləryolu» adlı dağ vardır.

Klçık Sarıyar/Qızılıqçay rayonunda, Böyük Sarıyar /Düzkənd rayonunda/ kənd adları da oronimlə bağlıdır. Mürəkkəb söz formasında olan oykonimin birinci tərefindəki «sar» torpaq örtüyünün rəngini, ikinci tərefindəki «yar» isə «koskin sıldırımları», «sərt yarğan», «dorin doro» və s. anlamını bildirmişdir. V.Radlov, E.Murzayev, E.Sevortyan da adları yuxarınlarda çəkilən mənbələrdə «yar» coğrafi toponiminin türkmenşali olması haqqında yazmışlar. Yarğan, yarıq sözlərində yar kökü qalmadadır.

Hotta E.M.Murzayev qeyd edir ki, «sar» ilə «sar» sözlerini qatmaq lazımdır /123.424/. Lakin ərmoniñə rəsmi sonadılarda oykonimi «Sarıar» kimi qeyd edərək, «sar»la, yəni dağla əlaqələndirmək istəmişlər, ona görə də oykonimi dayışdırıbmış, təhrif edərək ərmonişdirməyə çalışmışlar. Hər iki kəndin relyefi onun adını /sar+yar/ eks etdirir. Xalq arasında belə bir bayati da işlənir:

Əzizim sarı yerdən
Su galər sarı yerdən.
Fəleyo nə qaydadır,
Ayırmə yarı yerdən.

Pəmbəkde, Quşar rayonunda Qamışqut /3.01.1935 Eşeqnut/ adlı oykonimin tərkibindəki «qut» /«qutan» mənbələrde mal-qara, qoyun-quzu saxlayan, qışlayan yer bildirməsi qeyd edilir /144.313; 49.473; 123.264/. Artık rayonunda daha bir Kut/İqışlaq /15.7.1948 Ovtəşen/ adlı kənd olmuşdur. I növ ismi birləşmə modelində mürəkkəb söz formasında olan bu kənd adlarındakı qut/kut leksik vahidləri E. Sevortyanə görə, qədim küt/küd/, yəni güdmək feli ilə əlaqəlidir /123.263,164/. Daha doğrusu, «küdən» /«gözətçi/mal-qurani, qoyun-quzunu güdən, gözətləyən» semantik manasını ifadə etmişdir. Deməli, indi bezi dialektlərdə işlədilən küt/qoyun kütü/ sözü də həmin küt/qütə əlaqədardır. Tarixi -z-t əvəzlenməsi ilə bağlıdır. Bundan başqa, kut/qut/küd tam supstantivləşərək oykonime çevrilmişdir. Düzgün olaraq E.M.Murzayev türkmenşali yaşayış yeri bildirən kat/kut/kənd/köt paralellərini homogen sayır /155.107/.

Yuxarıda göstərdiyimiz nümunələrdən aydın olur ki, bu oykonimlərin əksəriyyəti ilk vaxtlar obyektin relyefini, görkəmini, salındığı ərazini eks etdirmişdir. Sonralar ikinci dəfə toponimləşərək coğrafi nomen öz əvvəlki

funksiyasını itirmiș, həm də yaşayış məntəqəsinin adını eks etdirmiştir. Məsələ: Daşköprü /daş körpü/, Şıştəpə /şış təpə/, Qurudərə /quru dərə/ və s.

Bir qayda olaraq, I növ sintaktik konstruksiya əsasında formalasən və oykonimlərin birinci tərefi təyin edən isim, sıfət, say, zərf və s. nitq hisselerində ibarət olarsa, həm də orazini təsvir edən təsviri erooykonimlərdür. Mürəkkəb elliptik coğrafi nomenli oronimlərdən tərənen oykonimlərdə bedən üzvləri adları ilə toponimiyada eks olunan metaforik sözlər də öz oksini tapmışdır.

Qaraburun, Qarabogaz, Qarniyarlı, Sarıbaş və s. göstərilən oykonimlər etnik tayfa adından tərənanlara oxşasa da, ancaq şoxsi müşahidə ilə həm kəndlərin rəleyefi eks etdirməsini görmüşəm.

Yuxarıda göstərdiyimiz oykonimlərin də avvalında fərqləndirici təyinlər /böyük, kiçik, aşağı, yuxarı və s./ işlədilmişdir. Böyük Şıştəpə, Kiçik Şıştəpə, Yeni Artık, Köhnə Artık və s.

HİDRONİMLƏRDƏN TƏRƏNƏN OYKONİMLƏR /HİDRONİMİK OYKONİMLƏR/

Məlumdur ki, çayların adı onun ətrafında yaşayan xalqın onomastikasının eks etdirir. Bir çox hallarda iso çay, göl, bulaq, arx, közə və s. hidronimik adlar oykonimlərdə də öz oksini tapır.

«Oykonimlərin birinci tərefi yerində işlənmiş ikinci tərefin düşümü neticəsində tərəndiyi hidronimik ad ... coğrafi nomenli mürəkkəb hidronimlərdən azdır» /80.106/ fikrine gələn T.Əhmədov haqqıdır.

Ağbaba, Sörayel və Pəmbək bölgələrində sade və düzaltına sözlərdən tərənen hidronimik oykonimlər azdır.

Ağbabadakı Köllü /1990 Ardenis/ kənd adı quruluşca düzaltına sözdən tərənen oykonimdir. Kənd öz adını sahəsi 1 kvadrat kilometr olan söykəndiyi göldən /köl-lü/ almışdır. 1989-cu ilin iyun ayında kəndə türkler (140 aila, 760 nəfər) yaşamışlar. Bundan başqa, Pəmbək bölgəsində də Hamamlı /Spitak/ düzəltmə sözdən tərənen hidrooykonimdir.

Birinci növ ismi söz birleşməsi modelində və oykonimlərdə eks olunan çay, bulaq, su və s. komponentlər əsasında formalasən hidronimik oykonimlər.

Sörayelə: Arpaçay /31.07.1950 Axuryan/. Dəmiryolu qovşağından yerləşən bu qəsəbə adını yaxındakı Arpaçaydan almışdır.

Ağbulaq: Ani rayonunda xaraba kənddir.

GÜLLÜBULAQ. Amasiya rayonunun Sörayel bölgəsinə daxil olan bu kəndde 1989-cu ilə qədər türkler /570 aila, 2875 nəfər/ yaşamışlar. Keçmişdə Qars vilayətinin Sörayel dairesinə daxil olan bu kənddə qarapapaqlar yaşadıqları üçün Qurapapaq-Külliübulaq demişlər /201.10/. Bu həm də o biri Güllübulaqdan fərqləndirmək üçün lazımlı olmuşdur.

Ağbabada: Güllübulaq, Qızılıqoç rayonunda kənd adı olmuşdur. 15.07.1946-ci ildən Vartaxbyur adınamır. 1878-ci ildən sonra ermənilər yaşadığı üçün Erməni Güllübulağı da deyirlər.

KORBULAQ. /2.11.1946/ Saxkaşen -2.X.1967 Sizavet/ Qızılıqoç rayonunda, Gümri-Axırkələk yolunun qıraqında yerləşir. Oykonimin birinci komponentindəki «kor» leksemi ilin, əsasən yay vaxtlarında qurulan su, qaynamayan bulaqlara deyilir. Ele «korlanma» feli də o kökdəndir. 1878-ci ildən ermənilər yaşayırlar.

QRİDBULAQ. /12.11.1946/ Krasar/ Ağbabada Arpa çayının sol tərəfində yerləşən kəndin adıdır. Qızılıqoç rayonundadır. Oykonimin birinci hissəsindəki «qrıd»-haşərat bildirir. Bataqlıq və torflu sahədəki bütün bulaqlarda qurd olması mümkündür. Informatorlardan bir neçəsi oykonimi qurdla /canavar/ olaqələndirmişlər. Ancaq kəndin ətrafindakı çayırıldaqdan qaynayan bulaqlar bunu deməyə imkan vermir. «Svod»da «Kurtli bulaq» formasında qeyd alılmışdır /152.10/. Lşopen də belə bir kəndin olmasını qeyd etmişdir /188.311/.

QARABULAQ. Ağbabada, Amasiya rayonuna aid olan bu kəndde 1989-cu ilə qədər türkler (57 aila, 293 nəfər) yaşamışlar. Kənd Arpa gölinin conub-qərb sahilindədir. Gölin qıraqında qara su mənbələri vardır. Qış aylarında belə sular donmur, hərtə isti olur.

Umumiyyətlə, yüksəklikdən, qayalıdan, dağdan qaynayıb çıxan sulara ağ su, çayın, göl, çay qıraqından qaynayıb çıxan suya iso qara su deyilir. Deməli, Qarabulaq hidronimik oykonimin tərkibində olan qara sözü ilkin manada rəng yox, keyfiyyət, içməye o qədər də yararlı olmayan, xüsusi silo qış aylarında donmayıyan suları bildirir.

Pəmbəkde: **ƏGBULAQ** /26.04.1946-ci ildən Lyusaxbur/ Hamamlı rayonuna aid olan kəndlərdən biri olmuşdur. Kəndin ətrafindakı dağların ətəyində bir neçə yerdən qaynana bulaqlar da var. Həmin sular içməyə yararlı və keyfiyyəti olduğu üçün, hələ qadımlarda o su mənbəyinə Ağ su bulağı demişlər. Sonra orada kənd salınmış və kəndin adı da sadələşmə ilə həmin hidronimindən tərənmüşdür.

Şəxsi müşahidəm əsasında «bulaq» və «çay» terminləri ilə bağlı yaşayış məntəqələrinin ətrafinın su mənbələri ilə zəngin olmasının şahidi olmuşam. Deməli, ilk vaxtlar, haqiqətən, o bulaqlarla əlaqəli olaraq hidronim yaranmış, /Kor bulaq, Qara bulaq, Güllü bulaq və s./ yaşayış məntəqəsi kimi formalasənədə isə oykonimləşərək əvvəlki monasını itmişdir.

ZÖONİMLƏRDƏN TƏRƏNƏN OYKONİMLƏR /ZÖONİMİK OYKONİMLƏR/

Ağbaba və Sörayel bölgələrində az da olsa, heyvan, quş adlarından tərənen oykonimlər vardır. Müəyyən heyvanların mifikilaşması, heyvandırıqla

bağlılıq zoootponimlerin yaranmasına səbəb olmuşdur. Bundan başqa, ərzizəs heyvanlar aləmi ilə bağlı olaraq zooykonimlər yaranır biler.

Müxtəlif grammatic şəkilçilər qəbul edib düzəltmə sözlerden törezo ykonimlər, əsasən, ümumi zoonimlərdən və semantik mənası çoxluq bildirənlə, -li, -li, -lu, -lu/ şəkilcisinən ibarətdir.

Ağbabada: **İlanlı/İlanlı** /26.04.1946 Çaybasar, 1990 Aravet/, Samur /Samurru /12.11.1946 Sarapat/, Çivinli/Çivinli/1990 Yağnacur/, Ordaklı /xarab/ kənd.

Şöroyeldə: Sıçanlı /3.01.1935 Avtona/, Böyük Camışlı /4.01.1936 Əliyev/ Kiçik Camışlı, Kaftarlı /15.07.1948 Ponik/, Kələli/ 3.02.1947 Norabəz/, Ay /xaraba/.

Gösterilən zooykonimlərin həsnin etnonim və həsnin zoonimdə törenməsi bir qədər çətinlik yaratır da, sonqurlu, sıçanlı/sincalı, camışlı və tayfa adları bize məlumdur /48.128/.

Heç də hər vaxt toponimdə adı çekilən heyvanın, quşun, həşəratın və canının həmin yerdə çox olması fikri düz çıxmır. Çünkü zaman-zaman bəzən heyvanların kökü kesilə bilər və ya oksına çoxala bilər.

Bunlara baxmayaraq, fördi müşahidəm əsasında deyə bilərem ki, bazar oyunimdə adı çekilen canlı, həqiqətən həmin ərazi də çox olur.

SAMURLU//SAMURRU Qızılıqçoq rayonunda kənd adı idi. Tədqiqatçı Q.X.Ibrahimov «Samur» leksik vahidini saxur dili ilə əlaqələndirir, «iň axar böyük çay» monasını ifadə etdiyini yazar /87.113.118/. II.Zerinzadə isə qeyd edir ki, fars mənşəli hesab edilən «samur» əslində türkmenşəlidir /85.129/. Z.Əhmədov isə «Azərbaycan hidronimikasına aid hesablama aparıla idı, heç şübhəsiz, birinciliyi «Samur» tutardı» fikrine gəlir /81.24/.

Doğrudan da, gur axan suların kənarında olan bu kənd həmin sularda yaşayan, indi isə kökü kəsilməkdə olan samurla əlaqədardır. Lakin onu da unutmaq lazımlı deyil ki, elə qədim dövrlərde hər heyvanın, hər quşun adı yaşayış mənteqəsinə verilməzdi. Bu adqoyma türk xalqının miflək görüşü, su heyvanının totəmliyə əsasında formalılmışdır. Deməli, həm orada su heyvanının çoxluğu, həm də totəm olması əsasında kənd «Samurlu» adlanmışdır. Krim və Orta Asiyada, Azərbaycanda və Sibirde Samur derivatlı toponimlər çoxdur.

AYILI -Abaran rayonu ərazisində karavansara. Mənbələrdə Xan /qonaq evi/ kimi qeyd edilmişdir /201.230/.

ÖRDƏKLİ - Ağbabada, Amasiya rayonu ərazisində 1920-ci ildən xarab qalmış kəndin adıdır. 1886-ci ilin siyahıya alınmasına görə 30 qarupapaq ailəsi orada yaşamışdır /152.18/. 1921-ci illerde sərhəd çekilərkən kəndin əhalisinin Türkiyəyə mühacirət etmələri söylənilir və mənbələrdə qeyd edilir.

Her tərəfi təpələrdə əhatə olunan Ördəklı elə bir yerdədir ki, yaz aylarında qar və yağış suları kəndin alt tərəfində 3-4 kv. km. ərazi də göl yaradır. Təbiət çayırlığının üçün bura müxtəlif vəhşi quşlar golur, bala çıxarırlar. Onlarla

arasında yaşılbaş ördek daha çox olur. Ona görə də həmin gölə və sahilindəki kənd Ordekli demişlər. Lakin sehv olaraq bəzi mənbələrdə bu kənd adını tayfa adı ilə (yrtek) bağlayırlar. Bu fikir ondan irəli golur ki, həmin tədqiqatlar ərazini tanımırlar.

ÇİVİNİ//ÇİVİNLİ. Ağbabada Amasiya rayonuna aid olan kəndde 1989-cu ilə qədər türkler yaşamışlar. Kəndin hər tərəfi çayırlıdır. Buna görə də yaz və payız aylarında kənd ərazisindəki çayırlıklara görə mığmığa, yoni ağcaqanad, milçək olur. Ona görə də buraya Çibinli /milçəkli/ demişlər. Həmin toponimi də sehv olaraq tayfa adı ilə əlaqələndirirlər.

İLANLI//İLANNI. Ağbabada, Amasiya rayonunda 1989-cu ilə qədər türkler yaşamış kəndin adı olmuşdur. Arpa çayının sağ sahilində yerləşən bu kəndin ətrafındakı çayırlığda çoxlu su ilanı olardı. İlənin çoxluğununu informatorlar zəngin torf yataqlarının olmasında görürler. Çünkü soyuq qış olunca bu ərazilərdə torf donmur. İlənin qışlaşmasına şərait yaranır.

MÜRƏKKƏB /ELLİPTİK COĞRAFİ NOMENLİ/ ZONİMLƏRDƏN TÖRƏNƏN OYKONİMLƏR

1. Mürəkkəb söz formasında, I növ sintaktik konstruksiyası əsasında formallaşan və oykonimdə əks olunan zooykonimlər. Ağbabada: qurdbalq /12.11.1946 Krasar/, Ayışınqıl /İbix/ və s.

2. İsim və feli sıfat modeli əsasında formallaşan zooykonimlər. Şöroyeldə: İləncalan /26.04.1946 Artəşavan/, Danaqırmaz /Ovit 21.10.1967 Niqavan/ və s. Pombekde: Ayıbasan (xaraba kənd).

II növ sintaktik konstruksiya əsasında formallaşan zooykonimlər bölgelərdə azdır.

Mənbələrdə, rus hərbi sənədlərinə əsaslanaraq göstərirler ki, Aleksandropol qəzasında Atağlı adlı daha bir zooykonim olmuşdur /201.370/. Lakin həmin II növ ismi birleşme konstruksiyası modelində, mürəkkəb söz formasında olan oykonimi lokalizə etmək mümkün olmadı.

«Svədəda Ayyiyatağı» formasında dəha bir kənd qeydə alınmışdır /152.7/, lakin indi Eçmədzin rayonuna daxil olan həmin kənd son inzibati ərazi bölgüsü kitablarında «aytax» kimi qeyd edilmişdir /8.228/. «Qafqazın 5 verstlik xoritosu»nda isə Aytəq formasında qeydə alınmışdır /133.9/. «Ermənistanın toponimlər lüğəti»ndə isə erməniləşdirilərək «haytaq» formasında yazılmışdır /199.56/. Əlbütə, erməni şovinistləri bu təhrifləri qəsden edirlər.

FİTONİMLƏRDƏN TÖRƏNƏN OYKONİMLƏR /FİTOOYKONİMLƏR/

Ağbabə və Şörəyel bölgələri, ümumiyyətlə, meşəsiz sahədir. Pəmbək bölgəsində isə meşə zolaqları vardır. Tarixçi Məvəs Xorenasi Yuxarı Basın adlandırdığı Ağbabə və Şörəyel bölgəlerinin meşəsiz sahə olduğunu qeyd edir /170.56/. Bu yerlərin dağları, dərələri alp çəmənləyi ilə örtülüdür. Arpa çayı boyunca uzanan böyük çayırlıqlar, torf yataqları vardır. Son dövrlərde adı beşək ağacı bitməyən orazılarda suvarma sistemləri yaradığı üçün Oxçoglu, Güllübulaq, Qaraçanta və s. kəndlərdə müxtəlif meyvə bağları salınmışdır. Ağbabada isə Arpa dölinin ətrafında 250 hektar meşə zolağı salınmışdır.

Tədqiq etdiyimiz orazılarda bitki adından törənən makrooykonimlər az, mikrooykonimlər isə çoxdur.

Təbiətin fauna və florasını eks etdiren fito və zootoponimlərin toplanması işinə hələ coğrafiyaçı alim, toponimist V.Semyonov Tyan-Şanski məraq göstərmiş, zooloji və botaniki adların quberniyalar təzə cədvəlini də tortib etmişdir /162.115-117/.

Toponimika haqqında məraqlı fikirlər irəli sürən Lev Uspenski göstərir ki, bitki və heyvan adlarının eksor hallarda antroponimiyada eks olunması, bəzi tədqiqatçıları çəşidir /162.120.121/. Belə ki, onlar topominin bitki, heyvan, quş, yoxsa soxs adından törəndiyini müəyyənleşdirməkdə çətinlik çəkmışlar.

Tədqiq etdiyimiz orazılarda sade fitonimdən törənən oykonim, demək olar ki, azdır. Məsələn, Talın rayonunda Yaşıl (12.11.1946 Kakvadzor) adlı kənd vardır. Əslində yaşıl (hq) «çəmən», «çəmənlilik» monasını ifadə edir. İranda da belə bir kənd adı vardır.

Düzeltmə fotonimlərdən, yəni -lı, -li, -lu, -lü şəkilçili bitki, ağac adlarından törənən oykonimlərə aşağıdakılardı misal göstərmək olar:

Ağbabada: Palidlı, Söyüdü, Qönçəli və s.

QÖNCƏLİ – Ağbabada, Amasiya rayonunda 1989-cu ilə qədər türklər /43 ailə, 236 nəfər/ yaşayan kəndin adı idi. Əslində rəsmi sənədlərdə sehv olaraq «Qoncalı» formasında yazılın oykonim Qönçəli olmalı idi. Çünkü əkin sahələrində biton ucaböylü, saysız-hesabsız qönçə gülü həmin kəndin sənələrinin bezəyi idi. Informatorlar qönçənin həmin orazidə çox olmasına qarın həmin orazılarda gec əriməsi ilə əlaqələndirirler.

SÖYÜDDÜ//SÖYÜDLÜ. Ağbabada, Amasiya rayonu orazisində kənd olmuşdur. 1886-ci ildə 11 qarapapaq ailəsinin orada yaşaması, 1920-ci illərdə isə Türkiyəyə mühacirət etməsi mənbələrdə qeyd olunmuşdur. Kəndin xaraba deyirmanında hələ də soyud ağacları qalmaqdır idi. Belə də heç bir yerdə ağac bitmədiyi halda, soyud ağaclarından orada bitməsi yaşayış yerinin «Söyüdü» adlanmasına sebəb olmuşdu. Lakin Oğuzların da bir uruğu Söyüdü adlanırdı.

Şörəyel bölgəsində də Söyüdü /2.03.1940 Sarnaxbyur/ adlı daha bir oykonim olmuşdur. Türkiye və İranda da Söyüdü adlı kəndlər mövcuddur.

PALIDLI//PALİDDİ. Qızılıçə rayonunda kəndin adı olmuşdur. 1878-ci ildən ermənilər yaşayan kəndin adını 25.01.1978-ci ildən Arpeni adlandırmışlar. Kəndin orazisində heç bir palid və başqa ağacların olmaması onu deməyə imkan verir ki, oykonim ya tayfa adımı oks etdirir, ya da ki, miqrasiya ilə Ağbabaya başqa bir yerdən gələn türklər həmin adı yaşatmışlar. Karvansara rayonunda da Polad Ayrım adlı kənd olmuşdur.

GÜLLÜCƏ//GÜLLÜ. Amasiya rayonunda, Arpa gölün sahilində 1989-cu ilə qədər türklər yaşayan kəndin adı olmuşdur. Qoca yaşılı adamlar Güllü desələr də, rəsmi sənədlər de Güllüce yazılırdı.

Göründüyü kimi, bu fitooykonimin nüvəsi /gül+lu/ komiyyətə çoxluq bildirən «gül+lu» leksemi ümumi leksikada sıfət kimi çıxış edir. Belə sözlər substantivləşərək onomastik vahidlər yaradır -ca /-ca/ şəkilçisi isə kökü sıfət və kökü isim olan sözlərə qoşularaq əşyanın keyfiyyətini daha da qüvvətləndirir /117.95/.

Deməli, gülliçə «gülü daha çox olan yer» anlamını ifadə edir. Dogrudan da, Ağbabada on çox gül-cicəyə bəlenən Gülliçə kəndi idi.

Abaran rayonunda Gülliçə /19.04.1950 Vardenis/ və Hamamlı rayonunda da Gülliçə /26.04.1946 Saraart/ adlı təkrarlanan oykonimlər olmuşdur. Bu tipli oykonimlər əsasən təbiətə bağlı olur.

SARUMSAQLI//SARIMSAQLI. Pəmbək bölgəsində, Quşar rayonuna daxil olan bu kənddə, informatorların dediyinə görə, sarımsaq bitkisi çox bitdiyi üçün Sarımsaq adlandırmışlar. İndi də həmin kənd orazisində sarımsaq daha çox okılır.

Şörəyelde: Qumlu, Armudlu, Buğdaşen və s.

Buğdaşen /3.02.1947 Baqravan/ Anı rayonunda kənd olmuşdur. 1878-ci ildə kəndin əsas sakinləri olan türklər oradan qovulmuş və həmin ildən ermənilər yaşayırlar. Həmin kənddən 4 km aralı Qurdtepe dağının yanında 1918-ci ildən xaraba qalmış daha bir Buğdaşen kəndinin olduğu söylenilir /201.754/. Ağbabə ilə Gürcüstan arasında da Buğdaşen, Ağbabəyə səyəkən Çıldırı da /Türkiyə/ Arpaşen kəndləri vardır.

Fitooykonimlərin nüvəsi /arpa, buğda/ dənli bitki adını bildirir. Buğda leksemindən artrılan -şen formantı isə çoxluq bildirir. «Şen» formant bir növ abad formantının, həm də -lı /-lu, -lü, -li/ şəkilçisinin ifadə etdiyi semantik yükü daşıyır. «Şen» formantı dilimiz üçün xarakterik formantdır. Lakin bezi müəlliflər «-şen» formantını hind-avropa dillerinə bağlayırlar /120.70/. Ancaq dilimizin qərb dialektlərində, həm də leksik vahid kimi müxtəlif ifadələrdə nəzərə çarpır. Məsələn, xüsusiə qoca, yaşılı kişiler və ya qadınlar əllerini gözləri üstə qoyub deyərdilər: «-A bala, o nə şənnikdir, ora toplaşib». Bundan başqa, «evin şen olsun», «çayda şen balıq var» və s. ifadələr də daha çox

işlənmişdir. Deməli, «şen», «şennik»//şənlilik-çoxluq, topluluq məfhumu ifadə edərək topoformant kimi türkmənşəli toponimlərin tərkibində də tarixən işlənmişdir.

Qumh-Şorayel vadisində, Türkiyə sərhəddində kənd adıdır. Oykonimin kökündəki «qumi» yeməli bitki adıdır. Ərzaq məhsulu kimi şoraba qoyulur və konservləşdirilir. Əkin sahəsində bəten bu bitki çox vaxt taxılın inkişafına mənfi təsir göstərir. Qumi ərzaq məhsulu kimi işlədilirdi.

Bəzi menbolarda «qumi» mənası başa düşülməyən söz kimi qeyd edilir /9.51/.

Zənimizcə, Quba rayonundakı Qumı/ı/ qazma, Qumı/ı/ qışlaq kənd adları da fotooykonimlərdir. Bir vurgu ilə tələffüz edildiyi üçün birinci tərəfdəki sözün son saiti (ı) ixtisar olunmuşdur. Armudlu//Armutlu-Artık rayonunda kənd adı olmuşdur. 1978-ci ildən ermənilər yaşayırlar. 31.V.1946-ci ildən Tufaşen adlanır.

Bundan başqa, Qars və Ərzurum vilayətlərində Armudlu, Armudan, Armudca; keçmiş Üçkiləş qəzəsində Böyük Armudlu, Kiçik Armudlu; Başkeçidde Armudlu; Kalbacor və Qubadlıda Armudlu; Xaçmazda Armud - padar adlı kəndler də var.

Artık rayonunun Armudlu kəndi orazisi dağ yeri olduğu üçün heç bir armuddan səhəb gedə bilməz. Çünkü həmin orazidə heç bir bezək ağacı da bitmir. Ərazi alp çəməniyi ilə örtülüdür. Deməli, Armudlu böyük bir tayfanın adı ilə bağlıdır. 1989-cu ilə qədər Amasiya rayon merkezində yaşayan qədim bir tayfanın da adı Armudlu idi.

MEMORIAL OYKONİMLƏR

Azərbaycan toponimiyasında bir sıra oykonimlər var ki, bunlar xüsusi ömrə, rəsmi qaydada müəyyən bir şəxsiyyətin şərəfinə adlandırılmışdır. Belə oykonimlər memorial oykonimlər adlandırılır. Amasiya rayonunda da Qaraçanta kəndi 1935-ci ildən Əzizbəyov, Bahqli kəndi isə Musabəyov adlandırılmışdır. 1937-ci ildə isə Bahqli adı yenidən borpa edilmişdir. Əzizbəyov isə 1990-ci ildən Areknadam adlandırılmışdır. Ağbabadan Şurabad kənd adını da memorial toponim sayımaq mümkündür. 1935-ci ildə Sultanabad kəndinin adı Şurabad - Şura hökumətinin adı ilə evez edilmişdir. Əhalisi üç dəfə köçürülen bu kənd abad yox berbad olmuşdur.

DİGƏR SADƏ, DÜZƏLTMƏ VƏ MÜRƏKKƏB QURULUŞLU ÜMUMİ LEKSİK VAHİDLƏRDƏN TÖRƏNƏN OYKONİMLƏR

Toponim /oykonim/ yaradılığında bir sıra coğrafi terminlər, topoformatlardan başqa, hem də ümumi leksik vahidlər iştirak edir. Bu leksik vahidlər ilk vaxtlar yaşayış məntəqəsinin xüsusiyyətini, quruluşunu əks etdirir

də, lakin elə olur ki, müəyyən bir hadisəyə və ya tikiliyə görə formalanmış oykonim sonralar həmin yaşayış məskənin mözəmununu ifadə edə bilmər. Bir çox halda həmin oykonimlərin etimologiyası açıqlanmış: məsolən, Çaxmaq, Sınıq, Zorba, Aqin, Talin, Çotur.

T.Əhmədov göstərir ki, bir sıra ümumi leksik vahidlərdən - sadə, düzəltmə və mürəkkəb sözlərdən törənən oykonimlər ilk mərhələdə yaşayış məntəqəsinin adını bildirməmiş, avvalcədən mövcud olmuş semantik qruplara məxsus adlardan oykonim törənmişdir. Ellipsiya nəticəsində isə onlar törəndiyi formalarında sadə oykonim statusu qazanmışdır /77.172/.

Hər üç bölgədə digər sadə, düzəltmə, mürəkkəb sözlərdən törənən oykonimlər bunlardır.

Ağbabada: Kefli /25.01.1978/ Kokovasar/, Çiftli /12.11.1946 Zyuyqaybur/, II Qarakilsə /3.01.1935 Dzorəşen/, I Qızılıkilsə /1948 xaraba/, II Qızılıkilsə /3.01.1935 Karmiravan/, Öksüz /1990/, Sınıq /1920xaraba/, Tezbahar /1930 xaraba/ və s.

Söreyelde: Zorba /3.01.1935 Sorik/, Susuz /2.11.1967 Samakasar/, Orta Kilsə /31.07.1950 Maisyan/, Ağkilsə /7.XII.1945 Qrasen/, Tomardış /31.05.1946 Vardakar/, Yasayul/Yasovul /7.XII.1945 Hovuni/, Türk Qarakilsəsi /17.XII.1945 Axurik/, Kiçik Qarakilsə /7.XII.1945 Azatan/, Zernice, İrind, Çaxmaq.

Pombakde: Yuxarı Qarakilsə-Dizman, Aşağı Kilsə, Qaral /26.04.1946 Katanacur/, Saral /1990/, Böyük Qarakilsə /3.01.1935 Kirovakan/, /1990/, Qaraboya /26.04.1946 Xnkoyan/, Çotur /7.12.1945 Crarat/, Çıkdamal /27.01.1978 Arevisoq/ və s.

Qeyd edilən oykonimlər müxtəlif leksik vahidlərdən törənən də, bazisinin mənasını izah etməyi lazımlı bildik.

ÖKSÜZ/ÖKSÜZ/ÖYSÜZ-Amasiya rayonunun şimal tərəfində, Gürcüstan sərhəddində olan on ucqar kəndlərdən biri olmuşdur. Oykonimin kökündəki /ok//ök «Orxon-Yenisey abidələri»ndə ana mənasında işlənmişdir: Məsolən:

1. «Öküm İlbiikkə katuniq tenri təpəsintə tutip yokarı götürmiş erinç» /147.72/.

Tərcüməsi: «Anam İlbilke xatunu tanrı təpəsində tutub yuxarı qaldırmış». 2. «Öş yaşimdə kansız kahip tokuz yekirmi yaşında öksüz» /747.72/.

Tərcüməsi: «Beş yaşimdə atasız qalıb, on doqquz yaşimdə anasızı».

Göründüyü kimi, birinci cümlədə ok ana/m/. İkinci cümlədə isə anasız, yetim mənasında işlənib. Bu gün də dilimizdə öya, ögey, öyəlik sözləri işlənməkdədir.

Müəyyən bir əlamətin yoxluğunu, olmadığını bildirən -siz şəkilçisi əreb olıbə yazida bir cüre yazılsa da, danişqəda da ahəng qanunu gözlənmişdir /117.79/.

Rəsmi sonadılarda Öksüz fonetik formasında yazılırdı, Oysuz kə deyilərdi.

TEZBAHAR. Amasiya rayonunda İbiş kəndinin cənub torəfində xanlı kənd adıdır. Kəndin Ermenistana verilməsi ilə əlaqədar olaraq əhalisi 1920-cı ildə Türkiyəye mühacirət etmişlər. Ondan sonra orada Türkiyədən gəlmiş ermənilər yaşamış və kəndi «Qdəşen» adlandırmışlar. 1930-cu ildə kənd işlə olunmuşdur. Məkəz çayının sahilində. Sərhəddə olan bu kənd günəydə olduğundan yaz /bahar/ tez gələmiş, sərt qış, çox qarı olan bir yerde yazın tez gələnəcək «Tezbahar» oykoniminin yaranmasına səbəb olmuşdur.

Kilsə adları ile bağlı kəndlər haqqında onu deye bilerik ki, həmin adla ifade edən bir çox kəndlərdə kilsə yoxdur, olsa da uşub dağılıbdır. Salamat qala kilsələr və qəbiristanlıqlara «Rum kilsəsi» və «Rum qəbiristanlığı» deyildilər. Həmin tarixi abidələr ermənilər də sahib durmurdular və heç vaxt qəbiristanlıqlarda ölü dəfn etməzdi. Onları Alban və ya Bizans məbedə sayıldır. Bir neçə məbedin isə qıpçaq məbədi olmasını deyirdilər. Artıq rayonunda Qıpçaq kilsəsi deyilen məbed Qıpçaq kəndində qalmadadır. Uzun müddət həmin alban, rum kilsələrinə, qıpçaq məbədinə sahib durmayaq ermənilər bir çox kilsələrdə restavrasiya işi apardılar. Ərazilərdəki erməni kilsələrinin eksəriyyəti XIX-əsrdə aid tikililərdir. Məsələn, Gümri şəhərində olar her iki erməni kilsəsinin daşlarında onların 1860-ci ildən sonra tikildiyi göstərilir.

Qeyd edək ki, 28 iyun 1968-ci ildə Qaranqu dağın bir torəfi sürüşmiş və Kiçik Kilsə kəndindən 20 ev və xeyli adam /32 nəfər/ torpaq altında qalmışdır. Kəndin əhalisi isə Yuxarı Kilsəye köçürülmüşlər. Her iki kənddə Azərbaycan türkləri 1989-cu ilə qədər yaşamışlar.

MURƏKKƏB ELLİPTİK COĞRAFI NOMENLİ OYKONİMLƏR

Bir çox toponimlərdə, eləcə də oykonimlərdə coğrafi nomen və ya topoformant qovuşaq şəkilde mühafizə olunmaqdadır. Oykonimi reallaşdırılan ikinci komponent /kənd, oba, qışlaq, qala, göy, yurd, məhəllə və s./ yaşayış məskəninin ikinci tipini bildirir. Özündən avvalki söza bitişik yazılsız və bir vuruş ilə tələffüz edilir. Məsələn, Başgöy, Qızılkənd, Düzkənd və s. yenidən toponimləşmə prosesi keçirən bu tip oykonimlər təzəden coğrafi nomenle işlədir. Azərbaycan toponimiyasında bu bir qanuna uyğunluq, bir sistem təşkil edir /77.373/. Doğrudan da, Təpə köy, Boz qala, Sultan abad, Düz kənd, Dərə göy, Qara qala və s. oykonimlərin ilkin variantlarından. Göründüyü kimi, ilkin toponimlər haqqı məna bildirən təsviri toponimlər olmuş, iki sözlə ifadə edilmişdir. Sonra həmin yaşayış məntəqələri böyüdüb, ikinci deşə toponimləşərək öz haqqı mənasından uzaqlaşmış və yeni məna kəsb etmişdir.

Məsələn, Təpəkənd kəndi, Qaraqala kəndi, Düzkənd rayonu, Sultanabad kəndi və s.

Elliptik coğrafi nomenli mürəkkəb toponimlər tədqiq olunan Ağbabə, Şörəyel, Pəmbək bölgələrinin toponimiyasında da iki sisteme əhatə olunur:

1. Birinci növ təyini söz birleşməsi əsasında formalasılan mürəkkəb oykonimlər: Bozqala, Daşköprü, Bozyoxuş, Çaldaş, Melikgöy və s.

2. Ikinci növ təyini söz birleşməsi əsasında formalasılan mürəkkəb oykonimlər: Oxçuoğlu, Bacıoğlu, Baytaroğlu, Gürcüeli, Atağılı və s.

III növ təyini söz birleşmələri sahiblik və mənsubluq ifadə etdiyi üçün ona ancaq mikrotoponimiyada rast gelir.

Mürəkkəb toponimlərin birinci torəfi keyfiyyətə təyin edən, ikinci torəfi isə təyin olunan funksiyası daşıyır. Məsələn: Boz /neçə?/, qala/ne?/. Çal /neçə?/daş/ne?/ və s.

Göründüyü kimi, I növ ismi söz birleşmələri eşa və məfhumu daha yığcam və konkret ifadə etdiyi üçün toponimiyada daha çox işlənmişdir.

Onu da qeyd edək ki, tarixən xalq/tayfa, tıro, nəsil/ kiçik obalarda, qışlaqlarda, binalarda, köylərdə yaşayırlar. Sonraları isə inkişaf nəticəsində bu təpli toponimlər /Qazbino, İləngışlaq, Sultanabad, Başgöy, Qaraqala və s./ yaşayış məskəni böyük dölkə ilkin semantik mənalarını daşaya bilməyərək oykonimin yeni tipi emələ gəlmışdır. Yəni obyekt yenidən toponimləşir: Qəzbino kəndi, İləngışlaq kəndi, Başgöy kəndi, Qaraqala kəndi və s.

Məlumdur ki, «kənd» türk xalqlarında böyük yaşayış məskənlərinə deyilərmiş. Məsələn: Semerkənd, Daşkənd, Çimkənd və s. Müasir türk dillərinin bir çoxunda «kənd» şəhər anlamını ifadə etməkdədir /123.271/.

I NÖV TƏYİNİ SÖZ BİRLEŞMƏSİ ƏSASINDA FORMALASAN MURƏKKƏB OYKONİMLƏR

Tədqiq olunan ərazilərdəl növ ismi söz birleşməsi əsasında formalasılan mürəkkəb oykonimlərin aşağıda qeyd olunan formant və nomenləri göstərilən ərazilərin toponimiyasında öz əksini tapmışdır.

Kənd, oba, yurd, qışlaq, xana, qala, köç, qüllə, köy nomenləri əsasında formalasılanlar.

Ağbabada: Böyük Topəkənd, Kiçik Topəkənd, Sultanabad, Düzkənd, Qayqulu, Bozqala, Dərəkənd, Təzakənd, Qızılıqç /Qızılıkç/ və s.

Şörəyelde: Yeniköy, Dovşanqışlaq, Qutniqışlaq, Qacarabad, Aşağı Ağcaqala, Yuxarı Ağcaqala, Bəzirkənd, Düzkənd /3.01.1936 Boroj/, Böyük Düzkənd /Axuryan/, Melik/kənd/ /Melikyuq/.

Pəmbəkde: Mollaqışlaq, Bozkənd, Baykənd, Dərəkənd /26.04.1946 Dzoraqyuq/.

Gösterilen bölgelerin toponimiyasında «köy» formantı ile formallaşmış oyunimlər daha çox olmuşdur. Bir çoxunu, yəni adın köy hissəsini ermənilər kalka ılısu ilə tərcümə etmişlər. Mesələn: Tezeköyü-Tazaqyuq, Başgöyü-Başqyuq, Dəreköyi-Daragyuq və s. oyunimlərin bu formada yazılışı 1935-ci illərdən evvəl olmuşdur. Daha sonra isə dövlət səviyyəsində, qərarla toponimlər uydurma adalarla evaz edilir.

«Qyuq», «keğ» erməni formantları da «köy» formantının ermənicə deyilmesidir /24.97/. İndi de kənd anlamını bildirir. I.Şopen da «qyuq» topoformantını bulgar diline aid edir /123.282/.

Türkiyə, Balkanlar, Krim, Şimali Qafqaz və Orta Asiyada «köy» formantı oyunimlər geniş yayılmışdır. «abad» formantı türk və iran dillerində oyunim formalaşdırır. Erməni dilində de «apab» formasında bu formant işlənir /189.113/. Azərbaycan dilində isə «abad» həm de leksik vahid kimi dilimizdə işlənir. Gösterilen bölgelərdə «abad» formantı antroponim və etnonimlərə əsaslaşıq aidlik, yəni həmin yaşayış məskənini «abad edən» mənasını bildirir:

Kacarabad/Qacarabad, Sultanabad, Melikabad, Məmmədabad və s.

Ermənilər Qacarabad oyunimini dəyişməmiş, həmin oyunimi Qazarabad formasında özünüküldəştirməyə çalışmışlar.

Erməni toponimiyasında /ağər o uydurma adlar toponimiyadır/ qala nomeni ilə olan türkmənşəli toponimləri «bert» kimi tərcümə etmişlər. Mesələ: Ağcaqalanı-«Bazambert»-la, Daşqalanı-«Karabert»-la və s. evaz etmişlər.

Qala-bert/bərt təqrİbən «möhkomlandırmış istehkam» mənasını ifadə edir. Dilimizin qərb dialektində de bərt/bərt/bərk, möhkom/ leksik vahidi işlənməkdədir. Bezi dialektlərimizdə k-t avəzlemelerini nəzərə alsaq, elə bərt/bərt// bərk topoformantı türk dillerində işlənməkdədir. E.M.Murzayev ber topoformantının tuva dilində de işləndiyini, «çotin keçilən, elçatmaz yer» anlam ifadə etdiyini yazar. Bundan başqa, bu topoformantın a, assur və urartu dillerində de cini semantik mənə bildirdiğini qeyd edir /123.81,82,83/. O.T.Molçanova da Altay vilayətində Bert, Bom, Bert Kem dağ adlarında «bert» mənasını «çotin, keçiməz yer» ifadə etdiyini bildirir ki, bu da qala leksik vahidinin semantikasına yaxındır /121.284-275/. Deməli, bert topoformantını ancaq erməni dilinə aid edənlər sohv edirler.

Eyni mənali qala formantını bir sıra dilçilər arəb dilindəki qolayo bağlaşalar da, lakin S.K.Patkanov göstərir ki, tobol tatarları hələ qodimden şəhərlərini Sibirqala/Sibirkala adlandırdılar /123.242/. Sibir/Savir xalq adı, qala isə möhkomlandırmış istehkam anlamını ifadə edir. Şirakqala, Abaranqala, Qızqala və s. həmin tipli oyunimlərdir.

QIZQALA/QIZQALASI-Azərbaycan toponimiyasında on maraqlı oyunimlərdən sayılır. Eyni adlı oyunimlər Dərə-Əleyzə, Anido, Tiflis bölgəsində, Qarsda, Kürdə, Amasya rayonunun Oxçuoğlu kəndinin yaxınlığında, Arpaçayı dərəsinin yüksəkliyində da vardır Əleyzə dağının Baku və

Arxaşan zirvelərinin arasında, 2300 metr olan yüksəklikdə da Qızqala/sı/ adlı istehkam, gözəçi məntəqəsi vardır.

1936-ci ildə H.Orbeli qalanı tədqiq edərək 7-ci əsre aid etmişdir /201.213/. Yenə həmin mənbədə qalanın adı Qızqala, Qızbert kimi yazılmış, hatta şəkli da verilmişdir. Eyni Bakıdakı Qızqalasının tikintisine oxşardır /131.592/. H.Orbeli qeyd etmişdir ki, həmin Qızqalası uzun müddət selcuqların keşikçi məntəqəsi olmuşdur (cilda bax).

Umumiyetlə, Qızqala/sı/ istehkamlar, gözəçi məntəqələri əsasən dağ zirvelərində, denizin hündür sahilində və ya dərənin sıldırımları yerlərində inşa edilmişdir /181.125/. Həmin Qızqalaları haqqında müxtalif rəvayətlər söylənilsə də, lakin əslində ilkin formasi Gözotçığala olmuş, sonralar sadələşərək Gözqala, daha sonra əfsanələşərək Qızqala/sı/ formasına düşmüşdür. Bir çox türk dillerində kula/qülə formasında da /Qarakula, Qüzqülləsi/ işlənmişdir. Qızqala, Qızqalası, Kızkula/Qızqüllə, Qızqülləsi formali oyunimlər əsasən I və II növ ismi birleşmə modelində mürəkkəb söz kimi formalışırlar. Tədqiq etdiyimiz ərazilərdə müşahidə etdiyimiz qala formantlı oyunimlərin birinci tərəfi daş, ağac, qara, boz, ağ, göz/köz/qız semantik mənali sözlərdən ibarətdir. Əleyzin zirvəsindəki o Qızqalasının da adı dəyişdirilərək Amberd /carb-/-bulud «bert»-qala-Buludqala/ adlandırılmışdır. F.Kirzioğlu kula/qala leksemini sifir türkmənşəli formant sayır və sözlərin linqvistik müqayisəsi ilə göstərir ki, hala əreblərdən evvəl qala sözü işlənmişdir /196.211/. Ağbabanın hər bir kəndin səkondiyi dağlıarda qədim istehkam-qalalar vardı. Hər bir kənddə sadəcə olaraq o istehkamları «Qalaça» adlandırırdılar. Həmin Qalaçaların bir çoxu son vaxtlar sökülrək, daşından kəndlərdəki tikiliyərədə istifadə edilirdi. Gümru yaxınlığında Oron-Urum kəndi yanındakı qaya zirvəsində olan qədim qalanı da ermənilər Qalaca adlandırdılar. Həmin qala haqqında erməni mənbələrində yazılır ki, e.a. 780-ci ildə çar Arkişti tikdiribse, bos niyə Qalaça adlandırılub? Göründüyü kimi, Qalaça oyuniminin erməni dili ilə əlaqəsi yoxdur /123.80/. Türk dilinin morfoloji xüsusiyyətləri əsasında /qala-ça/ yaranmış sözdən törənən oyunimdir. F.Kirzioğlu yuxarıda qeyd etdiyimiz kitabında həmin qalanı VIII əsre aid Qıpçaq ələsi, qalanın alt tərəfindəki məbədi isə Qıpçaq məbədi hesab edir /196.372/.

Bir neçə erməni müəllifi Qızqala/Qızqalası toponimlərini Axçikaberd//axçı-/-qız, «berd»-qala/ kimi tərcümə edərək həmin toponimlərə türklər nifrətedici etimologiyalar uydurmuşlar /99.70/. Onu qeyd edək ki, bir vaxtlar Bakıya qonaq gələn turistlərə de Qızqalası haqqında şöhrətimizə yarışmayan rəvayətlər söylənilərdi.

Ağcaqala -Sörəyel vadisində Ağcaqala /4.4.1946 Nerkin Bazmaberd/, Yuxarı Ağcaqala /12.11.1946 Verin Bazmabart/, Ağcaqala 25.01.1978 Tsaxkalanç/ adlı kəndlərdən başqa, adı yeniləməzlək rəmzi sayılan, Arpaçayı Araza qovuşduğu yerin yüksəkliyində dəha bir Ağcaqala adlı istehkamın /Türkiyə serhəddində/ olduğunu A.Təbrizli /XVII/ qeyd edir

/201.180/. Hemin qala xarabalişlarının I Dünya mührabesine qədər qaldığı söylənilir. «Kitabi-Deda Qorqud» dastanlarında xatırlanan Ağcaqala ilə hemin qala ilə lokalizə edilir /102.144, 196.502/. Göstərilən eyni adlı kəndlər eyni arealda, hemin qalanın yaxın məsafələrindədir.

Ağbaba toponimiyyasında, xüsusilə oykonim formalasdır qədim nomenlərdən biri de qoş/qoç/ terminidir. Yaşayış məntəqəsi və rayon adı bildirən **Qızılqoç/Qızılqoş** oykonim və xoroniminin tərkibində eks olunmuşdur.

Qızılqoç-Gümru Axırkəlek yolunda, düzənlidə yerləşən bu kənd qədim kəndlərdən olmuşdur. 1828, 1850-ci illerde kəndin sakini olan türklər öz qədim məskənlərindən rus ordusunun tezyiqi ilə çıxarılmışlar. 1850-ci ildən sonra Türkiyədən gələn ermənilər yaşayırlar.

I növ ismi birləşmə konstruksiyası əsasında formalasdın oykonimin birinci tərefindəki «qızıl» məcəzi manada işlənmiş qırmızılıq bildirən epitetdir. İkinci tərefdəki koç, qoç, qoş qədim türklərə «düşərgə», «müvəqqəti yurd», «dincəlmə yeri», «köç dincələn yer» və s. anlayışları ifadə etmişdir /48.18; 123.290/.

Bir az tarixə nəzər salsaq, aydın olar ki, Ağlağan, Delidag, Qaraaxac və s. yaylıq yerlərinə uzaq əllerden türk oymaqları, köç arabaları hemin daşətəyi düzənlidə dincələr, qüvvə toplayar, sonra isə uca yaylaqlara qalxırlar.

Orta Asiya, Krim və Türkiyədə də tərkibində qoş/qoş nomeni olan toponimlər vardır. Bundan başqa, Əşterək və Barana/Noyembeyran/ rayonlarında Qoş kəndləri vardır. Fikrimizcə, «Kitabi-Deda Qorqud» dastanında işlənən «qarqoç atlar» ifadələri də «böyük köç atları» anlayışını bildirir.

Qızılqoç yaşayış məntəqəsi və rayon adı deyişdirilərək 4.01.1938-ci ildən Qukasyan, 1990-ci ildən isə Aşosk adlandırmışdır.

Mürekkeb söz formasında I növ ismi birləşmə modelində formalasdın toponimin /Ağ-ca-qala/ birinci tərefindəki «ağ» sıfətinə qoşulmuş -ca, /-ca/ şəkilçisi «aşyanın daşlığı keyfiyyətin və əlamətin artıq olmasına bildirir» /117.299/. Ümumiyyətə, ağca, qaraca, göyçə sıfətləri ile formalasdın toponimlər göstərilən orazilerde çox olmuşdur.

Xana -formantı ilə düzəlnən sözdən törənen Bazıxana /3.01.1935 Dzitankov/ adlı bir kənd Şöreyel vadisinin Anı rayonunda olmuşdur. 1978-ci ildən ermənilər yaşamaqdadırlar. Oykonimin birinci tərefindəki bəzir zəyərok bitkisindən çekiliş yağı deyirlər. Denli bitki olan zəyəroğlu ağır daşlarla azib, xüsusi mangonelerle sıxış qıymətli, tibbi əhəmiyyətli və ərzaq kimi işlədilən bəzir/yağı/ çıxarırlar. Ağbaba və Şöreyelin bir çox kəndlərində bəzirzanalar vardır. Xana topoformant kimi müəyyən isimlərə qoşularaq ev, məkan bildirir /II.Iv.299/. Əgər qədim dilimizdə işlənən xan titulu ilə xana leksik vahidinin eyni kökden törendiyini qəbul etsek, heç də bu topoformantı iranmənşəli hesab etmərik /123.590/.

Gümru şəhərində dənə bir məhəllə Papaqxana adlanırdı. Mənbələrdə 1872-ci ildə çap olunan «Ararat» jurnalına əsaslanaraq göstərilər ki,

Aleksandropol qəzasında Astarxana adlı bir kənd də olmuşdur /201.353/. Hemin kəndin yerini lokalize etmək mümkün olmayırdı. Gümru/Aleksandropol/ şəhərində qədim karavansaranın yerləşdiyi arazi Xanməhla/Qonaqəvi möhlesi adlanırdı.

Məhəllə/məhələ topoformantı ilə formalasdın mikroyknomlər əsasən şəhər, qəsəbə, kəndlərde məntəqənin bir tərefini bildirir. Mikrooykonimlər bölməsində bu barədə dənəsəcəgidi.

Qeyd edək ki, Azərbaycan toponimiyyasında geniş işlənən oba, bina, qazma, peya, yataq terminləri Ağbaba, Şöreyel və Pəmbək bölgələrini nə ancaq mikrotoponimiyyasında işlənmişdir. Oykonim statusu qazanmamışdır. Yuxarıda qeyd etdiyimiz oykonimlər əsasən I, bəzən də II növ ismi birləşmə modelində formalasdır. Qərbi Azərbaycanın digər yerlərində isə Yanıqpeyə, Qarayataq adlı kəndlər olmuşdur.

II NÖV TƏYİNİ SÖZ BİRLƏŞMƏSİ ƏSASINDA FORMALAŞAN MÜRƏKKƏB OYKONİMLƏR

Tədqiq olunan orazilerde II növ ismi söz birləşməsi əsasında formalasdın mürekkeb oykonimlərin bir qismının ikinci tərefi mensubiyət şəkilçisi qəbul edir. Belə mürekkeb oykonimlərin birinci tərefi şəxs, tuyfa səciyyəli adlar, ikinci tərefi isə oğ/ül-u, el-i leksik vahidlərindən ibarətdir. Məsələn, Talıboğlu /15.07.1948 Lusakert/, Oxçuoğlu /1990 Voxçı/, Baytaroğlu /xaraba kənd/, Gürcüeli /Torosqıyğ/.

Göründüyü kimi, mürekkeb söz formasında tələffüz edilən bu oykonimlər antroponiyyada da geniş yayılmışdır. Bundan başqa, məntəqədə hansı etnik tayfanın yaşadığını, həm də forqləndirici II növ ismi birləşmə əsasında formalasdın başqa qrup mürekkeb oykonimlər də göstərilən bölgələrə öz əksini tapmışdır. Məsələn:

Ağbabada: Ermeni Güllübulası, Gürcüeli və s.

Şöreyelde: Ermeni Pəmbəyi, Kürt Pəmbəyi, Ermeni Gözəldərəsi, Türk Gözəldərəsi, Qızqalası, Türk Düzkəndi /7.12.1945 Axuryan, Cələbkeçidi /26.04.1946 Cradzor/.

Mənbələrdə Arpaçay sahilində Amurqalası adlı dənə bir kənd adı qeyd edilir /201.223/. Amasiya rayonundakı Cələb kənd adı, qeyd edək ki, ancaq «Svod»da /soh.11/ «Cələb keçidi» kimi qeyd edilmişdir. Həqiqətan, Ağbabadan Gümrüyə Gedənlər o vaxt Arpaçayın Cələb kəndinə söyklənən dərəyə enib çayın dayaz yerindən keçməli olmuşurlar. Sonralar «keçid» sözlü ixtisar olunaraq rəsmi sonodlarda Cələb kimi qeyd edilmişdir. 1878-ci ildə kəndin əsas sakinləri olan türklər zorla oradan çıxarılmış, bir neçə il xaraba qaldıqdan sonra kənddə ermənilər maskunlaşmışlar.

Yuxarıda qeyd etdiyimiz oykonimlərin avvalindəki «kürd», «erməni» forqləndirici etnik adları 1850-1878-ci illərdə Bitlis və Van ətrafindan galib

MİKROOYKONİMLƏR

Aleksandropol qazasında yerleşen yezdi kürdler ve ermənilər məskunlaşdırıldıdan sonra oykonimləri fəqliendirmək üçün işlədilmişdir. Gürcüeli adlanan kənd Gümri-Axırkelek yolunun sol tərəfində Gürcüstan sərhəddində /ağzında/ olduğu üçün belə adlanır. Bu oykonimi «Kitabi-Deda Qorqud» dastanındaki Gürcüstan ağzı oykonimi ilə lokaliz etmək olar. Elə dəstəndəki Cizixlar, Ağlağan, Gökçədağ coğrafi obyektləri da həmin əraziyə yaxındır /80, 120/.

Azərbaycan toponimiyyasında olduğu kimi, göstərilən bölgələrin toponimiyyasında da elə leksik vahidlər vardır ki, müəyyən arealda təkrarlanan oykonimləri fəqliendirməyə xidmət edir.

Baş, yuxarı, aşağı, böyük, kiçik, birinci, ikinci, orta və s. tipli sözər təkrarlanan oykonimlərin mövqeyini, sırasını, yerleşdiyi ərazini, sahəsini bildirir. Daha doğrusu, təyinəcili rol oynayır. Məsələn:

Ağbabada: Böyük Təpəkəy, Kiçik Təpəkəy, Böyük Şışəpa, Kiçik Şışəpa (sahəsinə görə), Aşağı Bondovan, yuxarı Bondovan (rəlyefinə görə), İkinci Başkənd, İkinci Qızılıkəsə (sahəsinə görə) və s.

Sörəyelə: Böyük Arıx Vəli, Kiçik Arıx Vəli, Böyük Kəpənəkçi, Kiçik Kəpənəkçi (sahəsinə görə), Aşağı Ağcaqala, Yuxarı Ağcaqala, Aşağı Qaplıca, Yuxarı Qanlıca (rəlyefinə görə); Birinci Qarakilsə (istiqamətə görə); və s.

Pombakdo: Böyük Qarakilsə, Böyük Boykənd, Kiçik Beykənd (sahəsinə görə) və s.

Oykonimləri dayisdirdikdən sonra təyinəcili sözərər da ermənicəyə tərcümə edərək uydurma oykonimlərin əvvəlinə əlavə etmişlər. Məsələn: yuxarı-«verin», aşağı-«merkin», böyük-«medz», kiçik-«pokr», orta-«emçin» və s.

T.Əhmədov qeyd edir ki, bir sıra toponimik ədəbiyyatlarda sahəvi fəqliendirci sözüllü toponimləri sintaktik yolla düzələn və ya «mürəkkəb toponimlər» adlandırırlar. Belə coğrafi adların I komponentləri isə əslində fəqliendircilik funksiyasını yerinə yetirir və cəniadlı məntəqəni qonşuluğdakı digər məntəqə (və ya başqa tanınmış obyekt) adından ayırmaya xidmət edir. Əsas coğrafi adın yaranması isə ondan əvvəlki prosesdir.

Doğrudan da, belədir. İlk vaxtlar yaşayış məntəqəsi adlandırılarken əsas ad verilir. Məsələn, Arıx Vəli oykonimi ilk oykonimdir. Sonralar həmin maskənde yaşayan tayfa birtəyi qohumluq münasibətləri itməsin deyə, toplu yaşamaq üçün həmin kənddən bir az aralı daha bir eyniadlı yaşayış məntəqəsinin /kəndin/ əsasını qoyur və onları bir-birindən fəqliendirmək üçün kəndin rəlyefini və ya sahəsini, əsas xüsusiyyətini nəzərə alıb təyinəcili söz (böyük, kiçik, aşağı, yuxarı, birinci, ikinci və s.) əlavə edirlər. Əlbəttə, təyinəcili sözər rəsmi qaydada yox, cətiyəcən yaranaraq bir sistem halında toponimlərin əvvəlinde işlədirilir.

Azərbaycan toponimiyyasının maraqlı sahələrindən biri də mikrooykonimlərdir. Bir sıra tədqiqatçılar ərazilərin toponimiyyasını tədqiq edərkən, toponimlərin leksik-səmantik, morfoloji və sintaktik xüsusiyyətlərini araşdırarkən ancaq makrotoponimlərdən istifadə edir və araşdırılmalarla makrotoponimləri əsas götürürler. Lakin maraqlıdır ki, dilimizin bir çox dərin qatlarında leksik vahidlər, şive xüsusiyyətləri, yerli coğrafi terminlər, tarixi hadisələr mikrotoponimlərdə dəha çox qorunaraq gənəmizdək gelib çatmışdır. Onların dəha bir xüsusiyyəti odu ki, müəyyən bir əraziyə aid olur və ilkin formasını qoruyub saxlayır.

Mikrotoponimlərin tədqiq edilməsi haqqında T.Əhmədov yazır: - Makrotoponimlərə mikrotoponimlərin səciyyəvi xüsusiyyətləri nəzərə alınmamış /və ya unudulmuş/ mikro və makro tiplərə cənə növ obyektlərinin müxtəlif tipləri kimi deyil, müxtəlif tipli obyektlərin adları kimi baxılmışdır /78, 25/.

Rus toponimisti E.M.Pospelov qeyd edir ki, az məşhur olmasına baxmayaraq, mikrotoponimlər təbii şərtdə xalq yaradıcılığının məhsuludur. Onlar heç bir inzibati təsira məruz qalmırlar. Lakin həmin kəndin, qəsəbənin, xutorun və s. yaşayış obyektlərinin əhalisi başqa yerə miqrasiya edərək onlar da yoxa çıxırlar /141, 149, 152/.

Deməli, müəyyən bir yaşayış məntəqəsinin adamları istor mühəribələr noticəsində, istor qaćqılıqla məruz qalanda, isterse də könüllü köç edəndə mikrotoponimlər /mikrooykonimlər, mikrooroniymələr, mikrohidronimlər və s./ «ölür».

Tədqiqata colb etdiyimiz ərazilordə, xüsusi 1989-cu ilə qədər türklər yaşayış kəndlərə, Gümri şəhərində, Amasiya rayon mərkəzində, Qarakilsə /Kirovakan, 1990-Vanadzor/ saysız-hesabsız, elm üçün garəkli olan mikrooykonimlər olmuşdur, lakin erməni vandalizmi nəticəsində 1989-cu ilin yayında öz ata-baba torpaqlarından sonuncu türklər də qovuldu. Saysız-hesabsız, onomastikamız, tariximiz üçün gərəkli olan mikrotoponimlər də unuduldu. Dilimizin passiv fonduna keçən mikrotoponimlər hələ də ağbabalı, pombaklı, sörəyeli, göyçəli, iravanlı, zəngəzürli, vədili minialərlə qaćqının yaddaşında yaşamaqdadır. Ermənilər yaşayış bir çox kəndlərdə də bəzi mikrotoponimlərin türkçə deyilməsini müşahidə etmişik, məsələn, ermənilər yaşayış Düzxərabə kəndinin əraziyində «Avalikner» /Əvəliklər/, «Kuzibulak» /Quzubulaq/, «Sankar» /Səngər/, «Duztəp» /Dütəp/ və s. bigənək, dağ, akın yeri adları vardi.

Hər üç bölgənin türklər yaşayış kəndlərindəki mikrooykonimləri belə qruplaşdırırmış olar:

1. Etnonimlərdə ifadə olunan mahalla, yurd, oba və s. adlarının əksəriyyəti morfoloji üsulla düzələn etnik adlardan törənir və orada yaşayan

tayfanın adını eks etdirir. Lakin belə mikrooykonimlər kənd daxilində çox vaxt elliptik formada deyilir, sadələşmə ilə səhəbetin hansı məhəlliədən getdiyi müəyyən olur:

a) -çalar, -çular, -çülər, -çiler qovuşaq şəkilçiləri ilə ifadə olunanlar həm tayfa, həm də məhəlliədə yaşayan tayfanı bildirir:

Buruçular/Buruçular, Başmaxçılət/Başmaqçılər /Oxçoğlu k./; Əkinçilər/Güllübulaq k./; Postalçılar/Təpəköt k./; Dəmirçilər, Zorkarrar/Zərgarlar/Bahqı k./ və s.

b) -lilar/-lüler, -lular, -liler / qovuşaq şəkilçiləri ilə ifadə olunanlar: Qaraqoyunlular/Qaraqoyunlular /Güllübulaq k./; Armuddular/Armudular, Sağamarlılar/Sağamarlılar /Amasiya k./; Tombullular, Aydannılar/Aydınlılar /Təpəköt k./; Arxılılar, Göycəlili /Düzkənd k./; Doluxanlılar/Doluxanlılar, kəvərlər, Xan Vəliler /Hallavar k./; Məşədiiləp, Qolunədəklilər /Arçut k./, Töstüllər/Tostüllər /Dizman k./, Erincəlili /Quzukənd k./, Derzili /Gölli k./ və s.

v) Lahışdar/Lahıcılar, Şiroylar/Şiroklar /Öksüz k./, Dellekler/Təpə köy və Qara Namaz k./; Darvazzdar/Darvazlar /Quzukənd k./; Nalbəndlər /Öksüz k./; Şivillər, Kozəldərəlili, Qaracalar /Təpəköt k./; Qarakeller /İbiş k./; Bozdar/Bozlar /Gölli k./; Şixahilar/Saral k./ və s.

q) -lı /-lü, -lu, -li / şəkilçisi ilə düzələn sözlərdən törənen tayfa və məhəlliə adları:

Seyidli, Taclı, Qaraitdi/Qaraitli /Külliçə k./; Mollalı /Düzkənd k./; Məşədi Hasanh, İmrili /Civinli k./; Dəli Əhmədli /Sultanabad k./; Karvelli/Kar Vəlili /Oxçoğlu k./; Tapansaqqlı /Bahqı k./; Abdallı, Doluxanlı /Aşxı /; Aşıqlı, Dellekli, Çavuşlu, Seyidli, Xamoylu /Hallavar k./; Minxli/Minqlı /Xancığaz k./; Miskinli /Vardana k./ və s.

Göstərilən tayfa və məhəlliə adlarından cəsi var ki, həmin tayfanın haradan gəldiyini bildirir. Məsəlen, Gözəldərəlili, Göycəlili, Erincəlili, Darvazzdar və s.

d) öyü/cvi, oğlu, bəzen də -gil məkan bildirən leksik vahidlərinin iştirakı ilə də məhəlliə və tayfa adları formalasmışdır;

Velişağı, Babaöyü /Baböyü/Bahqı k./, Əllozoğlu /Ellerkənd k./, Hacı Alioğlu /Gölli k./, Məmmədöyü /Arçut k./, Xəliluşağı /Saral k./, Sonna oğulgıl /Mağaracıq k./ və s.

Göstərilən tayfa və məhəlliə adları tayfa adı və oğlu, sağlı, öyü sonluqlarından ibarət olub ikinci növ ismi söz birleşmesi modelində, mürəkkəb söz formasında toponimləşmişdir. Elliptik halda işlənən məhəlliə adları tam formada işlənən, belə olmalı idi. Məsəlen:

Miskinli məhəlliəsi, Əllozoğlu məhəlliəsi, Məşədi Hasanh məhəlliəsi, Seyidli məhəlliəsi və s.

II. Bir qisim məhəlliə adları vardır ki, şəxs adlarına aidlik, mənsubluq, topluluq bildirən şəkilçiləri /-lı, -lu, -li, -lü; -lar, -ler / qəbul eden sözlərdən etnonimlərdən törənmüşdür.

İsgəndərli, Qədimli, Həzili /Hallavar k./; Qara Oruclu /Vardana k./; Muradboylı, Məmmədxanlı /Yuxarı Kilso k./; Məmisi /Xancığaz k./; Əmrəhlap, Söyünlü /Güllübulaq k./; Suleymənli, Daşdəmirli /Oxçoğlu k./, İsalər, Hacı Nəsibər, Bayramlılar /İbiş k./, Eminler, Bəxtiyarlar, Pənahlılar /Quzu kənd k./ və s.

Leğəb, ayama, titul, dini rütba və antropomik adlarla birinci tərəfi ifadə olunan məhəlliə adları: Məsəlen: Xırı Əsgər məhəlliəsi, Ovcu Altı məhəlliəsi, Hacı Resul məhəlliəsi /Külliçə k./, Başçapıldılar məhəlliəsi /Oxçoğlu k./, Sağırlar /Qara Namaz k./ və s. Qeyd edək ki, Bolqaristanda da Sağırlar adlı 3 kənd olmuşdur /197.341/.

III. Oronimlər, zahiri oxşarlıq, təsviri sözlərə birinci tərəfi ifadə olunan məhəlliə adları:

Orta məhəlli/Orta məhəlli, Yuxarı məhəlli /Güllübulaq k./, Məcidinyanı, Qaya məhəlli /Oxçoğlu k./, Səngər məhəlli /Mağaracıq k./, Təzə məhəlli, Döşməhəlli /Təpəköt k./, Yuxarı məhəlli, Aşağı məhəlli, Göl məhəlli, Orta məhəlli /Güllü k./, Bala məhəlli, Dəra məhəlli /Xancığaz k./ və s.

IV. Oba, yurd, bino, kiçik /müvəqqəti/ /yaşayış moskoni bildirən sözlərin -oykonimik terminlərin iştirakı ilə formalaslanmış mikrooykonimlər:

Koxanın yurdu, Moşadi yurdu, Orta yurd, İsləmeylin yurdu /Arçut k./, Sarının komu, Şix Alının komu, Qaraların komu /Saral k./, Xameyun obası, Süsonber obası, Talibin obası, Çiçəkli bino, Miskinli yurdu /Yuxarı Kilsə/, Araz yurdu, Nadirali yurdu /Hallavar k./, Kürkülmə bino /Oxçoğlu k./, Qızılmazıza yurdu, Çıldır yurdu /Civinli k./ və s. Məmisi dayırməni, Qara Novruzun dayırməni, Qədimin dayırməni, Qaraçoban yurdu, Qaraxan yurdu, Kərom qalası, Koroğlu qalası /Hallavar k./, Ayğır yurdu, Çardaxlı yurd, Bayda yurd /Vardana k./, Səngər dayırməni /Güllü k./, Söyüdüli dayırməni, Ucuq dayırməni /Təpəköt k./, Qumlu yurdu, Alışa yurdu /İlanlı k./ və s.

Nümunələrdən göründüyü kimi, mikrooykonimlərin oksoriyyəti quruluşca söz birleşməsi konstruksiyası əsasında toponimləşmişdir.

I növ ismi birləşmə formasında olanlar: məsəlen, Miskinliyurd, Dəra məhəlli, Ada məhəlli, qaya məhəlli və s.

II növ ismi birləşmə formasında olanlar: məsəlen: Buruçular məhəlliəsi, Qaraçoban yurdu, Çiçəkli bino, Araz yurdu, Türk məhəlli və s.

III növ ismi birləşmə formasında olanlar: Qədimin dayırməni, Qaraların komu, Xamoyun obası və s.

II növ ismi birləşmə formasında olan Gümrü şəhərindəki qədim məhəlliələr aşağıdakılardır:

Türkməhəlləsi – 1920-ci ilədək türklər yaşayan məhəllənin adı idi. Həmin məhəlləde 1988-ci ildə ancaq 2-3 türk ailəsi yaşamaqdır. Tədqiqatçı N. Mustafa türk tarixçisi Fəxreddin Ərdəğana asaslanaraq göstərir ki, 1918-ci il hərbində Gümrüdə 250 ev/ailə / yaşıyırmiş /124.38/. Şəhərin əsasını təşkil edən Gümri kendi elö əsas bu məhəllə imis. Son dövrlərə qədər ermənilər yaşadığını baxmayaraq, onlar da «Türkməhəllə» deyərdilər. Doğrudan da, şəhərin adını eks etdirən bu qədim məhəllə Arpaçayın qırığında təpəlikdədir.

Papaqxana – Gümriün qədim məhəllələrinindən. Çekmeçilər, Tenekçilər, Zergarlar, Qaltaxçılar, Qaleycilər və s. peşə sahiblərinin xirdə köşkləri orada idi. Papaqçı daha çox olduğu üçün həmin sanetkarların coxluğu nəzərə alınır Papaq xana /məhəlli/ / demisərlər. Papaqçıların çox olması isə tabii idi, cünki Şörəyel və Ağbabanın qışı sert olduğuna görə daha çox papaq tikiirdilər.

Xanyeri – Türkmeħəlləsinin yanında qədim qonaq evinin olduğu yere deyərdilər. Oradakı qədim şərqi – müsəlman üslubunda tikilmiş karvansarayı 1965-ci illerde söküb, onun yerində avtobus vağzalı tikdilər.

Arpaçay məhəlli – Şəhərin qərb tarəfində, Arpaçayın qırığında məhəlləyə deyərdilər. Ermenilər «Arpaçayməhəllə» deyərdilər.

Qazaxpostu // Kazax postu – Vaxtı ilə şohordən çox aralı olmuş horbi şəhərciyin adı olmuşdur. Sonralar şəhər inkişaf etmiş, həmin horbi şəhərcik şəhərin ortasında qalmışdır.

Tanrıverdioglu karvansarası, Tanrıverdioglu dəyirməni, Tanrıverdioglu mülkü mikrooykonimləri de şəhərin on möşhur tacirinin adını eks etdirir. Deyilənə görə, görkəmlə bastoci Mikayıl Tanrıverdiyev həmin tayfamın töreməsidir.

Vəziroğlular məhəlli. Gümri şəhərinin qədim məhəllələrindən idi. Görkəmlə kombriq Qəmbəy Vəzirov da həmin məhəllədə anadan olmuş və həmin tayfanın familyasının daşıyırıdı.

Qeyd edək ki, 1988-ci ilin payızında ermənilər mitinqdə əhaliyə, yəni ermənilərə bildirdilər ki, daha heç kəs məhəllə adlarını türkçə deməsin. Yuxarıda qeyd etmişdik ki, bir sırı məhəlla və tayfa adları həmin tayfanın haradan geldiyini bildirir. Nümunə üçün bu tayfa adlarından və həmin tayfanı eks etdirən məhəllə adlarından bir neçisinin migrasiyası belədir:

Gözəldərəlilər məhəlli – Təpəkəy kəndində ən böyük məhəllələrdən biri idi. Həmin məhəllənin yaşlı sakinləri 1918-ci ildə Aleksandropol qəzasının Ələyəz dağı etəyindəki Gözəldərə kəndindən qaçın düşüb, həmin illerde Türkiyədə təbe olan Ağbabə ərazisine gelmişlər. Gözəldərəli qoca informator Məhəmmədəli Kərbəlayı Xudaverdi oğlu deyərdi ki, 1918-ci ilin qışında Andronikin destası kəndə hücum etdi. Fiziki cəhətdən imkanı olanlar Ələyəz dağının yüksəkliyinə tərəf çökildilər. Kənddə qalan qocaları və uşaqları kənd axundu kənd məscidinə yığıdı. Ermənilər hücum edib kəndi taladılar və məscidi

od vurub 200-dən çox adamı yandırdılar. Həmin kəndin xarabaliğ indi de durur. 1886-ci ilin siyahıya alınmasına görə Gözəldərə kəndində 59 tüstü /ailə / olmuş, 509 nəfər yaşamışdır /152.61/.

Erincəlii məhəlli – Quzukonddə yaşayan tayfanın və həmin tayfanın yaşadığı məhəllənin adıdır. Həmin tayfa başçısının dediyinə görə, onun ulu babaları 1828-ci ilde Axska ərazisindəki Erince kəndindən Ağbabaya gəlmışlar. Rus-türk müharibələri getdiyindən minlərlə əhali həmin orəfədə də müxtəlif ərazilərə qaçın düşmüşlər.

Müharibələr nəticəsində müxtəlif yerlərə köç etmiş tayfalar toplu yaşamaq üçün, hem də qohumluq münasibətlərini saxlamaq üçün yeni yurd yerinə – məhəlləyə /və ya kənd/ öz qədim yurd yerinin adını verərək oykonimi yaşatmağa çalışmışlar. Hətta elö olmuşdur ki, eyni bir kənddən gelən bir neçə tayfa yeni yurd yerində bir adla çağrılmışlar. Mösələn: göycəlilər, pambekilər, ağbabalılar, axskahılar, əşnekilər və s.

II FOSİL ORONİMLƏR

Torpağın üst qatını, relyef quruluşunu biri-birinden fərqləndirən adları oronim deyilir. Azərbaycan toponimiyyasında **oronimlər** /dağ, təpə, dərə, qayalıq, yarğan, zirvə və s. / və **adonimlər** /sahra, çöl, meşa, bağ, biçənək, otaq və s. / xüsusi qrup təşkil edir. Buna görə də elm üçün bu adların xüsusi shemiyyəti var. Bu baxımdan Ağbabə, Şörəyel, Pəmbök bölgələrində və ona yaxın olan ərazilərdə saysız-hesabsız dağ, təpə, dərə, çayır, qayalıq, çöl, biçənək, yavlaş, qumlaq, yol və s. qrup adları həm mikrotoponimlər, həm də makrotoponimlər öz əksini tapdırı üçün tədqiqata cəlb olunur. Gösterilən bölgələrin coğrafi arealı, yəni təbii coğrafi obyektlərin zənginliyi bir-birindən fərqli coğrafi adların yaranmasına səbəb olmuşdur. Gözəl, uca dağlar, alp çəmənlilikləri, qayalı zirvelər, sildirmə dərələr, sonsuz bicənəklər, geniş və möhsuldar əkin tarlaları, gülüçəkli otaqlar, zəngin heyvanat aləmi türkmenşəli oronim və adonimlərin yaranmasına səbəb olmuşdur.

Rus toponimisti V.A.Nikonovun «tarixi təbəllüdatlar töböt obyektlərinin adlarına az toxunur» /129.43 / fikrini qarşı çıxan T.Əhmədov yazar: «Oronimik, eləcə də oykonimik və hidronimik adların sayca çox böyük bir hissəsinə təşkil eden kiçik, xırda mikroobyekt adlarının əksəriyyəti dillərin deyişilməsi ilə borabər dərhədə dəyişikliye məruz qalan adlardır» /77.188/.

Bu qanun tədqiq etdiyimiz ərazilərə də aididir. İndi «Ermanistan» adlanan, qədim avarlar, quqalar, şiraklar, basiller, kaslar, oğuz-solcuqlar, aqçoyonlu və digər türksoylu tayfalarının azəli məskəni olan Ağbabə, Şörəyel, Pəmbök, Göyoč, Zəngəzur, Ağrı və s. bölgələrin mikro və makrotoponimləri də türk xalqının qədim dilinin materialları osasında yaranmışdır. Məsələn: Pəmbök dağ silsiləsi, Cavax dağ silsiləsi, Kanqar//Kəngər dağı, Kanqar duzu, Şirk//Şörəyel düzü, Şirk dağları, Qıpçaq düzü, Qıpçaq dağı, Abaran çölü, Arpa çayı, Boz Abdal keçidi, Boz Abdal dağı, Quqar dağı, Ağbabə yaylası və s.

Oronimlər də oykonimlər kimi makrooronim və mikrooronimlər sistemində sənlih. Her iki sisteme daxil olan oronimləri də iki qrupqa ayırmış olar:

1. Sədə elliptik coğrafi nomensiz oronimlər. Məsələn, Maymaq, Ağlağan, Kəngər, Çavax, Ağbabə, Qayı Qulu, Boz Abdal və s.

2. Mürekkeb coğrafi nomenli oronimlər. Məsələn, Tayaçaya, Qızıldağ, Dərindərə, Qurdtopa, Büğətəpa, Dəlidəq və s.

Ümumareal sistemde nomensiz işlənən birinci qrup adlar müxtəlif sədə, düzeltmə, mürekkeb sözlərdən tərəfənə də, toponimik ad səciyyəsi daşıdığı üçün, düzgün olaraq, belə toponimlər sədə toponimlər /oronimlər / hesab olunur /77.191,192/.

SADƏ ELLİPTİK COĞRAFI NOMENSİZ ORONİMLƏR

Son tədqiqatlara osaslanaraq tədqiq etdiyimiz bölgələrdəki elliptik coğrafi nomensiz oronimləri əks etdirəklərə adları, tərəfənə yollarına və qrammatik səviyyədəki struktur tiplərinə görə belə qruplaşdırmaq olar.

1. Etonimindən tərəfənə oronimlər – etnooronimlər:

Ağbabada: Qayı Qulu, Cavax, Kengər, Saat/Sakat Ağbabə /3142 m/, Kiçik Ağbabə /26916 m/ və s.

Pəmbökdo: Boz Abdal, Quqar/Kökər, Bayat, Nadirxanlı və s.

Şörəyelə: Şirik, Abaran, qaraçoran, Alakas/Əloyaz, Aşınak/Əşnek, Ekizlər /2000 m/ və s.

2. Antroponim və şəxs məfhumu ifadə edən sözlərdən tərəfənə oronimlər – antropooronimlər:

Ağbabada: Nurehməd /2800 m/, Leyli /3517/, Mola Avdi, Hacı Bayram və s.

Şörəyelə: Qəzənfər /dərə və aşırı /, Abdurrahman /dağ /, Aşqalı/Hacı Xəlil, Qara Məmməd, Bağırbaba /3268 m/ və s.

Pəmbökdo: Qaraçoban, Qaraxan, Paşadüşən, Kürdçapan, Əmirxan, Doluxan, Əhmədagayıurd, Zamanlı və s.

3. Zoonimlərdən və fitonimlərdən tərəfənə oronimlər-zooronimlər və fitooronimlər:

Şörəyelə: Göyərçinlik/Cələb kəndində dağ /, Ağdəvə /3000 m/ və s.

Ağbabada: Süpürgəlik /扁lı kəndində təpə/, Balırganlı /Xançalı kəndində dağ/, Yabığırilan /Sınıq kəndində dağ/, Çalıqlı /Sultanabad kəndində dağ / və s.

Pəmbökdo: Maralı, Ley, Ayğır, Şamlıq və s.

4. Birinci tərəfi oronimik, hidronimik, oykonimik səviyyəli leksik vahidlərdən ibarət olan oronimlər – hidrooronimlər, oykooronimlər, orooronimlər həm birinci növ, həm də ikinci növ ismi birleşmə sintaktik konstruksiyası osasında, mürekkeb söz formasında olanlar:

Şörəyelə: Sarıyoğun /dağ /, Daşdırğın /dərə /, Quzeyler /dağ /, Bacıoğlu tapı, Ocaqqulutapı /Oxçuoğlu/dağ /, boyuk əkin yerləri /, Yasaul /dağ /, Qəmərə /karxana /, Ağqumluq /təpə /, Ziyarət /Mağaracıqdə dağ /, Qumluval /dağ /, Soyuqbulaq /Çaxmaqdə biçənək /, Əkmələr /2000 m /, Qızılburun /dağ /, Bəzək /dağ /, Qarınyanq /2577 m /, Qarakaha /dağkeçidi /, Şirakdüzü, Əliyevzətəyi, Talın aşırımı /dağ /, Bağdad /dağ /, Haça /zirvə / və s.

Ağbabada: Ağlağan /dağ / 2992 m /, Urasar /Güney, Napzarlar /əkin sahələri /, Baytar /dağ /, Torfunüstü, Torfunaltı, Ziyaratindalı /her biri 100 h olan əkin yerləri /, İkiqat /dağ /, Düz /Təpəköyde 150h. sahəsi olan əkin yeri /, Sallamalar /Göllüde biçənək /, Qarayal /dağ /, Sınaq /dərə /, Qaragaha /dağ /, ar-

açayı /Arzaçın manbyinden Qızılıqç rayonuna qədər /25 km / olan çayırıq/, Bozqala /dərə/, Köksügözəl Qaraköynək /2630 m /Talın rayonunda/.

Pembekde: Qaraqas /dağ/, Qoşabulaq /dağ/, Dibekli /biçenek/, Böyük Quzey, Kiçik quzey /dağ/, Kəmənd /dağ/, Sırxana /biçenek/, Qırxbulaq /daş/, Reyhanlı /daş/, Todar /dağ/, Orta Qarabulaq /otlaq/, Quruyurd /akın yerləri/, Böyük tap, Kiçik tap, Miskinliqurd /dağ/, Tosmaxlı /təpə/, Qaranlıq /biçenek/, Maymaq, 3082 m, /dağ/, Kədə Maymaq, 2534 m, /dağ/, Tej, 3100 m /dağ/, Heleb, 3016 m, /dağ/- Boz Avdal silsiləsində Ən yüksək dağ.

Göründüyü kimi, oronimlerin birinci tərəfi sade düzeltmə, mürekkeb sözlərdən tərəfənir. Quruluşuna görə isə I və II növ ismi birləşmə konstruksiyasında olsalar da, elliptik formada her bir bölgədə işlənilir. Lakin bezoyn müxtəlif tipli toponimlərlə dəlaşiqlik yaratdığı üçün oronimik terminləri berpa etmək lazımlı gəlir. Məsələn: Qoşabulaq dağı, Reyhanlı dərəsi, Napzarlar biçenəyi, Qırxbulaq dərəsi, İkiqat dağı və s.

Qeyd edək ki, imkan daxilində elliptik oronimlərin çox az bir qismini təsvir etdik, lakin göstərilən bölgələrde yüzlərlə belə oronimlər olmuşdur.

Tej, Maymaq, Gedə Maymaq, Ley, Qarniyarıq, Ağbabə, Kangar, Boz Abdal, Ağlağan /dağ adları/, Əleyazətəyi, Arpaçayı, Ağbabə yayası, və s. oronimlər və qodonimlər makroobjekt kimi daha böyük areallarda işlənilir və xəritelerdə, coğrafiya kitablarında qeyd edilərdi. Lakin bu oronimlər de gizli olaraq, qəzetiñdə heç bir məlumat olmadan erməniləşdirildi. Məsələn: Ağlağan - «Urasar», «Əleyazətəyi», «Arakadzot», Boz Abdal «Bazum», Ağbabə «Qukasyan», Qarniyarıq «Arai» erməni adları ilə evoz edildi. Qeyd edək ki, erməni alimlərin təhriri ilə ermənilər en çox etnik adları yox etməyə çalışmışlar.

MÜRƏKKƏB, ELLİPTİK COĞRAFI NOMENLİ ORONİMLƏR

Tədqiq etdiyimiz orazılarda elə oronimlər vardır ki, onların ikinci hissəsindəki coğrafi nomen əsas ada qovuşaraq yenidən toponimleşmə prosesi keçmiş və mürekkeb oronim kimi formalasılmışdır. Coğrafi adın - oronimin coğrafi nomeni birləşməsi ilənvan bildirilmədə müəyyən aydınlıq yaradır ki, cinsi adlı toponimləri /cykonim, oronim, hidronim/ forqləndirmək asan olsun.

Məsələn: Qaradağ; Gelinqaya, Art /təpə, Tayaqaya, Qızıldağ və s. belə oronimlər toponimləşdən sonra yenidən nomen qazanır. Yeni nomen isə ellipsiyaya uğramaqla mürekkeb formaya düşür. Mürekkeb, elliptik coğrafi nomenli oronimlər I və II növ sintaktik birləşmə konstruksiya əsasında formalasılırlar. Belə mürekkeb oronimlərin birinci tərəfi əsasən isim, sıfət, say, substantivləşən feli sıfətlər və s. olur.

I növ ismi söz birləşməsi modelində, mürekkeb söz formasında formalasılan oronimlər: Tayaqaya, Qızıldağ, Göydağ, Çaldash, Keçeltopə, Topdaş və s.

II növ ismi söz birləşməsi modelində, mürekkeb söz formasında formalasılan oronimlər: Qumdağı, İnskdağı, Ağbabəyolu, Gürürliyolu, Qarsyolu, Padışbəyolu, Çıldıryolu, Axırkələkyolu, Pəmbəkyolu, Arazýurdu /dağ/.

Makrooronimlər en çox I və II növ sintaktik konstruksiya əsasında formalasılırlar. Lakin III növ ismi birləşmə konstruksiyası əsasında formalasılan mikrooronimlər daha çoxdur.

İşte Ağbabə, işte Pembək, isterse da Şöreyel bölgələrinin təbii şəraitini, relyefin müxtəlifliyi bu orazılarda bir-birindən fərqli coğrafi landşaftla bağlı oronimlərin yaranmasına sebəb olmuşdur. Bu oronimlərin birinci tərəfi əsasən etnik ad, şaxs adı, yaşıtyş maskəni adı, heyvanat adı, bitki adı, rəng, ölçü, həcm, forma və s. manəli sözlərdən ibarət olur. /90.15-21/. Həmin oronimlərin ikinci tərəfi isə müsbət relief quruluşlu coğrafi terminlərin /dağ, qaya, təpə, yal, yoxus, baş, dik, yar, yol və s. / və manfi relief quruluşlu coğrafi terminlərdən /çöl, tala, düz, dərə, yar, yayla, və s. / ekz etdirir. Məsələn: Ağbabəda: Qayı Quluçöl, Göydağ /2871 m/, Delidəğ /3196 m, Açıkasar/, Şışdağ, Kaldag /Çivinli k/, Haçadağ /İlanlı k/ Sarıdağ, Nazikdərə, Quşqayası, Cələbyolu, Cizuxlaryolu, Sınıqyolu /Amasiya k/, İnskdağı, Düldəğ /Daşköprü k/, Tikmədaş, Cüttdəpə, Çoyilli təpə /Ellər k/, Ortaqlıq, Naxçıdag, Porsuqtəpəsi /Qarabulaq k/, Balatəpə, Tofdaş Çaldash/Təpəköy/ /Qaraarxac/Qaraarxac, Göytəpə//Tezbahar k/, Mozartəpə, Bozırgandağ, Quşqayası/Ibış/Qızılıqaya /Dorindərə/Bahçı/, Damqaya //Damqaa, Güllüyolu/ ekin yeri - Quzukandde/, Süddəsi /ziyarət/, Qabaqcayır, Ziyarətnəli /Çivinli / və s. Keçəltəpə/Arpagölün ortasında / və s.

Şöreyelde: Gelinqaya/Gelinqaya - Pembəkə Şöreyelin arasında. Hündürlüyü 2488 m. olan bu dağ tərcümə edilərək «Harsnasar» /shars-/ golin «çap» - dağ / adlandırılmışdır.

Ocaqqa/Ocaqqaya, Qızılıqqa/Qızılıqya, İlənləqqa/İlanlıqya, Mağaracıq, Sarıyoğun, Qarazağa, Saqqızdidaq, Yanıxdəğ/Yanıqdağ, Quyluqqa/Güllübulaq k/, Qurdəpə /dağ/, Buğtəpə /dağ/, İncədərə/Oxçoglu k/ / və s.

Pembəkde: Teliliqaya, Gelinqaya, Dəvədaş /Vardana k/, Kəmənddağ, Yalyurd, Daşiope /Arçut k/, Keçiddəş /zirvə/, Qaramao /sivri dağ/, Əyrıtəp /Böyük Kilsə k/, Qatardəs /qayalıq/, Qaradəs /Kiçik Kilsə k/, Qaranqudağ, Böyükdağ, Deroçöl /Hallavar k/, Ayı daşı, Qaraqaya, Ortaboy, Cürdəkqaya, Qazaldəş, Tofdaş/Topdaş /Xinciqaz k/, Mərzili dəz Uzundərə, Qırmızıyal Qarakilsə şəhəri /.

Tədqiq etdiyimiz bölgələrin makroarealda işlənen bəzi oronimləri haqqında da məlumat verməyi lazımlı bildik.

GÖYDAĞ /2871 m./ - Ağbabada, Türkiye sınırlarında olan bu dağ boyunca Körkçədag kimi xatırlanır ve «Kitabi-Dede Qorqud» dastanındaki Körkçə dağla lokalize edilir /196.101/.

Zəmmimcə, qədim Quşar //Kökar ölkəsinin sərhədlərində olan, dəha doğrusu, ərazisində olan bu dağ adını da etnonimlə əlaqəli olması heç bir şübhə yaratmır. Çünkü əgər bizi həmin oronim təsviri oronim saysaq, yəni köy rəngi ilə əlaqələndirsek, gərek o zaman Ağbabadakı bütün dağları «Göydağ» adlandırmış. Ağbabada bütün dağlar köy rəngdedir. Alp çəmənləyi ilə örtüldür. «Oykunimlər» bölməsində «kök», «eqoq» və s. leksik vahidlərin erməni müəllifləri de tayfa adı ilə bağlı olduğunu tədqiq etdiklərini xatırlamışdır.

DƏLİDAĞ - /3196 m/ Ağbabadan şimal-şərqində, Gürcüstən sərhəddindəki dağın adıdır. Oronimin birinci tarofindəki «dəli» leksik vahidi dağın qarışq iqlimi ilə əlaqəlidir. Borçalı və Axirkələk türklerinin qədimlərdən yaylaq yeri olan bu dağda elə olur ki, iyun ayında qar yağır, tufan qopur, ildırım şəqqıdayır. Kah da şiddetli isti olur və birdən döldü düşür. Elə dağın bu əlamətinə görə ulu babalarımız onun xüsusiyyətini təfəkkürün silzgocından keçirib «Dəlidəğ» adlandırmışlar. Bu dağın da adı dayışdırılorak xəritə və coğrafiya kitablarında «Ağcasar» /«çuk» - göz, «sar» - dağ / kimi qeyd edilmişdir. «Sar» coğrafi termini ilə erməni alımları bir çox dağ adları uydursalar da, lakin türkoloqlar onu türkmanşəli «başa» oronim termininin sinonimi hesab edirlər. «Sar» /baş / sözü klassik ədəbiyyatımızda bir çox aşiq və şairlərin yaradıcılığında gen-bol işlənmişdir. Toponimiyyada eks olunan «Sar» leksik vahidini T.Hacıyev qədim türk dili ilə əlaqələndirir /172.131/.

TAYAQAA//TAYAQAYA /3250 m/ - Ağbabadan Çıldır /Türkiyə / gedən yoluñ sol tərəfində, sərhəddədir. Dağın üst tarafı hündür ot tuyası formasında qayalıqlardan ibarətdir. Bu nəhəng qayalıqların formasına görə dağ «Tayaqaya» demisərlər. Uzunluğu 100 m, eni 7-8 m, hündürlüyü isə 6 metrdən çox olan qayalar çox-çox uzaqdan seçilir.

ŞİŞDAĞ - Ağbabada, Şörəyel və Pombok bölgələrində bir neçə dağın adıdır. Həmin dağlar makroarealda işlərində. «Şiş», uca, sıvri mənasını bildirir. Yanlarındakı dağlardan görkəmce uca və sıvri olduğu üçün «Şişdağ» demisərlər.

TIKMƏDAŞ - Ağbabada, Ellerkəndin şimalında böyük qayalığın adıdır. Hündür sıldırmıq qayaların bir-birinə birləşməsi tikişə oxşadığı üçün Tikmədaş adlandırmışlar.

QARAQAÇ//QARAARXAC//QARAXAC - Ağbabada ilə Lorı bölgəsinin /keçmiş Kalinino, indii Taşır//Daşyer və Cahloğlu /Stepanavan / arasında/ Ağlağan dağının şimal tarofində dağ və yaylaq adıdır. Borçalı, Ağbabada, Şörəyel kondorlarının onanəvi yaylaq yeri olmuşdur. Səysiz-hesabsız arxac yerləri, qədim yurdular indii də qalır. Hətta Sarbabə ziyarəti yanındakı qəbiristanlıqda Qarayazıdan füzüberi yaylağa galonlərdən rəhmətə gedənləri orada dofn edərmişlər. Çünkü isti aylarda meyidi yüz kilometrlərlə uzağa aparmaq nümkün

deyiilmiş, həm də doğma yurd bilib, yüzlərə kənddən gələn qocaların ömrü sona yetənde orada -Ali-Qulu qəbiristanlığında gözəl sına və başdaşı olan yüzlərə qəbir vardi. Əreb əlibəst ilə sına və baş daşlarından yazılır XIV əsrden qəbiristanlığın salınmasını bildirirdi. Lakin yazılız daha qədim qəbirler, qoç və at heykəlli qəbirüstü abidələr də vardi. Çox təassüf ki, həmin ərazidə - ov derəsində olan Hacıxəlil baba piri də erməni vandallarının qurbanı olmuşdur, səkülfüb dağıdılmışdır. 1828-ci ildə çar höküməti türk əsirlerinin qüvvəsi ilə Tiflis-Ağbabə-Gümru şosse yolunu buradan çəkdirmişdir. Hərbi yol olaraq bu başqa yollardan çox keçmiş idi, lakin qış aylarında işləməzdi.

Bəzi informatorlar həmin yaylağın və dağın adını saysız-hesabsız qoyun arxaclarının olması ilə əlaqələndirirler /Qara-axac/. Başqa bir qrup informator isə elin yaylağın qalxması /qara qaçmas/ ilə əlaqələndirirler. «Qara qaçmaq» ifadəsi yaranan bayati xalqın mənəviyyatında heç de yaşayır:

Əzizinəm qara qaç
İsti düdüll, qara qaç,
Payız oldu, qar yağdı
Amansızdı Qaraqaç.

Bu dağın Qaraxac deyilməsi söz ortasında q-x, söz sonunda c-ş sammitəvəzlenmesi ilə əlaqədar da ola bilər.

Bəzi manbelərdə isə KARA/a/qac toponomii uzaq yolların qirağında ölçü /məsəfə/ bildirmək üçün /basdırılan, gecçürüyən/ qaraağacla əlaqələndirirler /100.189/. Lakin demək lazımdır ki, Qaraqaç yaylasının ortasından adılayıb Axirkələk-Gümru yoluna /manbelərdə «ağa yolu», «padşah yolu» da deyirlər /birleşən bu yoluñ har verständən bir iri direk kimi məsəfə ölçən daşlar basdırılmışdı. Bu yolla 1873-cü ildə I Nikolay soyahot etmişdir /209.148/.

Tej-Pampak dağ silsilesində, hündürlüyü 3090 metr olan uca zirvələrdən birinin adıdır. Türk-Azərbaycan dilinin qəbələ qrupu dialektində «tej» uca, top, lül, semantik mənalarnı ifadə edir. Dilimizdə həmin sözün şis, lül sinonimləri da işləməkdədir. Lüldəğ, Şişdağ, Şıştepa oronimlərində bu öz əksini tapmışdır. Tej sözüne -la şəkilçisi qoşulduğda fe'l emalə getirməsi və nitqda işlənməsinə aid misallar göstərmək olar. Məsələn: «Bugdani xırmandan tejədələr». «Bu tej o tejən böyükdür» və s.

LEY-PÖMBƏK dağ silsilesində dağ adıdır. Bu dağın Adı quş adından götürülmüşdür. Ley qisa dişdik, alici, yirtıcı quş adıdır. Yəqin ki, həmin dağda vaxtı ilə ley çox olduğu üçün «Ley dağ» demisərlər. Sonralar makroarealda işlənməklə elliptik formaya döşməzdür. Yaşlı informatorların dediyinə görə, keçmişlərdə həmin dağın ərazisində ley çox olmuş, sonralar isə kökü kesilərək azalmışdır. Oronim mifologiya və ya onqon ilə de bağlı ola bilər.

MAYMAQ - /3082 m/ - Uzunluğu 85 km olan Pəmbək dağ silsilesinin uca zirvələrindən birinin adıdır. Dağın təpəsində başındakı ziyarətkəh da Maymaq ziyarəti adlanır. Türkoloq E.Sevortyan göstərir ki, türk dillerinin

müxtolif dialektilerinde parmaq/pirmaq/pırmaq/maymaq// marmaq/barmaq fonetik variantlarında işlenen sözler bir semantik mənəni - insan barmaqı bildirir. Daha sonra müellif D.Q.Tumaşeva əsaslanaraq göstərir ki, Sibir tatarlarının bir dialektdə də barmaq/ marmaq/maymaq kimi işlenməkdədir /154.67/.

Göründüyü kimi, insanların bəzi bədən üzvləri /baş, qəş, qol, döş, sıq, qarın, qoltuq və s. / topominimyada oks olunduğu kimi, barmaq da metaforik yolla topominimyada oks olunaraq «zirvə», «keşkin yüksəlik» mənası bildirir. /M.Murzayev də topominimyada «barmaq» coğrafi termininin zirvə, yüksəlik mənasını bildirməsini qeyd edir /123.74/.

Rəsmi sonnoldarda «Maymax» kimi qeyd edilsə də, Maymaq kimi deyilərdi. Bakı-Quba yolunun sağ tərəfindəki Beşbarmaq dağ Adı da metaforik oronimdir.

GƏDƏ MAYMAQ//GEDƏ BAYMAX-Pombak dağ silsiləsində, Qarakilsə /Kirovakan/ şəhərindən, Maymaq dağından 6 km şimal-şərqi toradı ola dağın adıdır. Hündürlüyü 2534 metrdir. O biri Maymaqdan alçaq olduğuna görə «Gədə Maymaq» adlandırılmışdır. «Gədə» sözünün semantik mənası «uşaq», «kiçik» deməkdir. Pombak bölgəsində yaşayanlar «Gədə Baymaq» kimi tələffuz edirdilər. Hər iki dağın adını «Kitabi-Dədə Qorqud»dakı Mamaq şaxs adı ilə de əlaqələndirmək olar.

AĞLAĞAN /2992 m. / - Boz Abdal silsiləsinə daxil olan on hündür dağın adıdır /2.129/. Bundan başqa, Kiçik Ağlağan adlı daha bir dağ həmin dağın yanındadır. «Qafqazın 5 verşlik xəritəsinin elifba göstəricisində həmin dağlar Birinci Ağlağan və ikinci Ağlağan kimi qeyd edilmişdir /133.6 / Göründüyü kimi, oronimin Adı onun keyfiyyətini oks etdirir. Oronimin struktur - morfoloji quruluşu belədir: -ağan şəkilçisi ilə fe'ləndən düzələn /ağla-ğan/ sifətdən törənmiş oronimdir. Burada ağlamış metanomiyadır. Insana aid olan xüsusiyyət çox yağışı, suyu olduğu üçün dağa aid edilmişdir. Qeyd edək ki, -ağan/-ğan/ şəkilçisi ilə düzələn onomastik vahidlərə/Küç Kiyagvn, Kapagan/ «Orxon-Yenisey abidələrində də rast gelinir /146.51-66/. Həmin şəkilçi /-ağan/ Pombak bölgəsində olmuş dəha bir Qaçagan /26.4.1946 Lernavan/ kənd adında öz oksını tapmışdır. Borçalıda da cəni adlı tayıfa adından törənən bir kənd vardır.

«Kitabi-Dədə Qorqud» da /seh. 179/ xatırlanan bu dağ adı həm da folklorumuzda öz oksını tapmışdır:

Elemi Ağlağandı,
Qaraqış-ağlağandı.
Gedə dərdli yanına
Gbırək Kim ağlağandı.

Doğrudan da, keşkin və amansız kişi olan bu dağın başı həmişə çıxıq, duman olur. Zəngin alp və subalp çəmənlilikləri ilə zəngin olduğu üçün bütün türk

oymaqlarının yaylığı olmuşdur. Rus mənbələrində «Yaş dağları», «Mokriy» formasında verilmesi de dağın keyfiyyətini göstərməsidir /31.182/.

Deməli, Ağlağan oronim qədim dövrlerde tam formada /Ağlağan dağ, Ağlağan dağ/ işlənmiş sonralar tam substantivlaşarak elliptik forma almışdır.

PƏMBƏK - Boz Abdal dağ silsiləsindən paralel halda Ermenistanın şimal-qərbindən canub-şərqə uzanan dağ silsiləsinin adıdır. Bu silsile Kür və Araz çaylarının suayrıcısıdır. Boz Abdal silsiləsi /60 km/ ilə Pombak silsiləsinin /106 km/ arası Pombak yayları adlanır /2.114/. Eyni adlı çay da /86 km/ var. Eyni arealda dəha bir kənd Pombak adlanır. Bundan başqa, Göyçədə Pombak adlı kənd, Ələyaz rayonunda Ermeni Pəmbəyi, Kürd Pəmbəyi adlı iki kənd indii de qalmaqdadır. Qeyd edək ki, sonuncu kəndlər mənbələrə Pamb/Bəmb formasında qeyd edilmişdir /133.193/. «Kitabi-Dədə Qorqud» dastanındaki /seh.53/ Bambam təpə adlı toponim yuxarıda göstərilən toponimlərin nüvəsi ilə homogendir.

Göstərilən toponimlərin nüvəsi hal-hazırda da qırğız, Altay, yakut dillerində baam//boom/pam/pum və s. səs ferqləri ilə işlənməkdədir. V.V.Radlov hələ 1859-cu ildə İssik kul etrafında araştırma apararkən bom//bam/buam oeksik vahidlərinin reliyefli bağlı olmasına təyin edərək göstərməmişdir ki, bam/bom/büam/pam səsforqlı coğrafi terminlər «dar keçid», «sildirim yamacdan keçən ayri-üyry yol, çığır» mənasını ifadə edir. E.Murzayev və Altayda Ağ Bom, Kök Bom, Uzaq Şərqdə Üst Bom toponimlərinin «çay qırğızında və ya dağ yamacından keçən çətin yol, keçid» mənasını ifadə etdiyini yazar. /123-193/.

O.T.Molçanova da Altay vilayətində Bert Bom toponiminin göstərilən mənəni ifadə etdiyini yazar /121.274/. Pombak // pambak toponiminin bak/bek sonluğunun iso topolik /topo/ bildirir. Doğrudan da, sildirim dağ yamacları ilə, səsiz-hesabsız topoliklərə ayri-üyry, dar yollarla Pombak dərəsindən keçib Gümriyə çatırsan. Qeyd edək ki, vaxtı ilə Pombak çayı /86 km/, boyunca sildirim yerdən keçən bu keçid dəha keçilməz olmuş, zaman-zaman düzəldilərək qaydaya salınmışdır. Strateji məqsədli bu keçid rus-türk müharibələri dövründə genişləndirilmişdir.

Ermeni mənbələrində Pəmbək toponimini qarla, buludla əlaqələndirməklə türkmenşəhərindən uzaqlaşdırmaq üçün pəmbiq epitetini əlavə edirlər, ona görə ki, onlar pəmbiq sözünü farsmənşəli hesab edirlər /210.580/. Beləliklə, dilimizin qədim qatını oks etdirən, bir sira türk dillerinin dialektlərində indi də qorunub saxlanan Pəmbək toponimi də ermenilər türk mənşəliliyindən uzaqlaşdırmağı çalışmışlar.

Pam/b/ toponimlərinə gəldikdə isə, deyə bilerik ki, söz sonuna b səsinin artımı dilimizdə az tosadüf edilen fonetik hədisələrdəndir. Məsələn, Pamb, Şamb və s. Görünür, «m» və «b» samitları həm yaxın olduqları üçün, həm də əhəngə görə b səsi artırılmışdır.

Qeyd edək ki, türkler yaşayan başqa ərazilərdə de Cildirdə, Balkanlarda, Volqaboyunda, Ağaristanda da nüvəsi «pam» ilə olan toponimlər çox-çoxdur.

AĞBABA - Şöreyel bölgəsinin şimal-qərb tərəfində Türkiyənin Çıldır bölgəsi ilə Gürcüstanın Boqdanovka /Qocabəy/ əlkəsi arasında olan ərazinin - yaylanın adıdır. Amasiya, Qızılıqış rayonları və onlara rayonun yaylaq yerləri Ağbaba yaylasında /sahəsi 1150 kvadrat kilometrdir /205.15/ yerləşir. Bundan başqa, Türkiyə serhəddinə yaxın Böyük Ağbaba /3942 m. / Kiçik Ağbaba adı dağlar da var. Mənbələrdə Ağbaba dağının etəyində - Arpagölün cənub-qərbdə tərəfində, Qarabulaq kəndinin yaxınlığında xaraba kəndində vaxtı ilə Ağbaba adlanması qeyd edilmişdir /201.209/. Informatorlar da belə bir kəndin olmasına qeyd etdilər. Ağbaba yaylaşı dəniz səviyyəsindən 2000-2100 metr yüksəlkadır. Mənbələrdə göstərilir ki, -46 dərəcə soyuqluq Ağbabanın Sultanabad kəndində bir dəfə qeyd olunmuşdur /23.22/. İlin 6 ayı keskin, qarlı qış keçir, çoxlu qır düşür.

Ağbaba adlı dağlar Türkiyədə, Maku əyalətində, Qarabağda da var. Bundan başqa, Bolqarıstan və Krimda da Ağbaba adlı kəndlər olmuşdur /197.33/.

Ağbaba toponiminin etimologiyası haqqında A. Ağbabalı yazar: «Ağbaba toponiminin tərkibindəki «ağ» sözünün an uca, yüksək manasında işlənməsi ehtimal ki, buranın /Ağbaba yaylasının / coğrafi mövqeyi dəniz səviyyəsində xeyli yüksəkdə yerləşməsi və qarlı uca dağları ehətə olunması ilə əlaqədardır» /4.22/.

Düzdür, burada müəyyən qədər həqiqət vardır. Bildiyimiz kimi, əski türkler uca dağlara dədə, baba/Babadağ, Qarababa, Sarı baba, Hacıxəlil baba, Bağırbaba və s./, caylara isə ana/Ana Kür, Ana Arpa, Ana Araz və s./ demişlər. Ancaq dağlara baba deyişməsi həm de onların zirvesindəki Əvlıyaların, müqəddəslerin ziyarətgahları ilə əlaqədardır. Buradakı baba sözündə hörmət, ululugu, müqəddəslik çələfləri vardır. Tərkibinde «baba», «dədə», sözləri olan oksor dağlarda həm de ziyarətkahlar var. Lakin Ağbaba toponiminin müxtəlif areallarda olması, zənnimcə, həmin toponiminin də qədim türklerin onqonu ilə ilişkilidir. Bir çox mənbələr fikrimizin doğru olmasını təsdiq etməkdədir. Məsələn, K. Veliyev əski türklerin inamları barədə yazar: «Ağbaba adlı bir qətal növü qocalıqda iki yumurta qoyur, yumurtanın birinden İtbarak adlı köpek çıxmış. Oğuz öldürdüyü vəhi heyvanın bağışlarını bir ağbaba yemək istəmişdi /40.23/. Başqa bir mənbədə isə göstərilir ki, türkmənlər qartala ağbaba deyirlər /164.212, 213/. Göründüyü kimi, «ağbaba» bozdoğan, sonqur /sonqar/ quşları qək qədim türklerin, oğuzların zoomifik onqonu olmuşdur.

V.V.Radlov isə «Drevniy tyurkskiy slovar» da /sah.515/ akbaba/ ağbaba leksik vahidinin «korşun» /çalalağan, alıcı quş/ kimi qeyd etmişdir.

Əleyəz, Alagöz, Alakas, Aladağ, Ələkəz və s. oronimlər Şöreyel vadisinin cənub-qərqində olan eyni bir dağın müxtəlif adlardır. Ermanı şairlerinin eserlerində Alakas, Alagöz kimi işlənmişdir. M.Xorenasının «İctopis

Armeniia» /tərcümə/ salnaməsində Arakas kimi qeyd edilmişdir /96.112/. Egiş /V.ost/, Z.Kanakertsi /XVII.ost/ və s. tarixçilər də öz salnamələrində Arakas toponimini dağ adı kimi işlətmışlar. Tarixi mənbələrdə, eləcə də xalq arasında «dördbaşlı Əleyəz» də deyərdilər. Hündürlüyü 4090 metr, sahəsi 4 min kvadrat kilometr, zirvə yamaclarında 5 kvadrat kilometr əbədi buz qatları vardır /23.12.13/.

Rus coğrafiyası, hərbi topoqraf A.Pastuxov 25 iyun 1893-xü ildə Əleyəz dağına qəbmış və o bu dağ haqqında belə yazırmışdır: «Hal-hazırda dağ biza tatar /yəni türk, A.B. /adı kimi Allahgöz /Bojiyqlaz/ və Alagöz /Pestriy qlaz /kimi məlumudur /136.88/. Dögrüdan da, əski türkərin zirvəsi yaylığı, etayı isə yurd yeri olan Əleyəz dağının saysız hesabsız oronim, hidronim və dağın ətraf yamaclarındaki 120-dən çox kənd adları, ümumiyyətlə, onun onomastikası başdan-ayağa türk-azərbaycan dilinə söylenir. Göstərilən dörd zirvədən biri Hacə adlanır. Cənub tərəfdə olan bu zirvənin hündürlüyü 3879 metrdir. Çinqıl, Arxaşan, Göl Ziyarət, Qaradağ, Qızıl Ziyarət və s. yüksəkliliklər, həmin yüksəkliliklərə olan Daşgöl /3207 metr yüksəklükde/ 3128 metr yüksəklükde olan Baku zirvəsi və oradakı daha Yeddigöl, Alagöllər və s. hidronimlər türk dilinin onomastik sistemini oks etdir /161, 1-8/. Kasak, Əleyəz, Korkicək, Qaranqu, Qarasu çayları da mənbələrini Əleyəzin kraterindən-oradakı buzlaqlardan və saysız-hesabsız bulaqlardan alır. Bütün istiqamətlərdə, hətta dorinliyi 500 metr olan dorin, sildirin doralar vardır: Əleyəz dorası, Qozənfor dorası və s. Göstərilən oronimləri «Kitabi-Dədə Qorqudəkəi siri qobulu Alı dağ» oronimi ilə lokalizə etmək olar /102.105/. Əleyəz oroniminin türk xalqları ilə bağlılığına Aidi daha bir abidə qalmadır. Bunlardan biri isə Əleyəzin yamaclarında olan qaya yazı tosvirleridir. O, biri isə Əleyəzin qərb etəyində, Talin orazisindədir. Şəxsi müşahidəm ilə görməmişəm, ancaq yaşı 90-dan çox Məmmədəli baba 1972-ci ildə Əleyəz zirvesindəki qayalıq haqqında, oradakı yazılar haqqında danışmışdır. Talin orazisindəki yazılı isə son dövrlərdə bir çox informatorlar görmüş və Orxon-Yenisey yazılarına bənzədiyini söyləyirlər. F.Kirzioğlu həmin yazıları haqqında «Qars tarixi»ndə açıqlamışdır.

Görkəmlı alim Ə.Dəmirçizadə Qafqaz, Kaspi, Xəzər oronimlərinin tərkibindəki qaz, kas, xəz leksemlarının xəzər tayfa adı ilə ilişkili olduğunu yazdı /63.64/. Bura Kasbek // Kazbek dağını da olave etmək olar. Əsrin əvvəllerində yaşamış M.Baharlı da Kaspi tayfa adını xəzərlərə eynileşdirmişdir. Ə.Dəmirçizadə göstərir ki, Xəzər da onuna paralel işlənən Qaspi // Kaspi bir etnonimin müxtəlif teleffüz variantlarıdır. O, «pi» şəkilçisini cəm şəkilçisi hesab edir /62.44/. Bir az qədime nazər salsaq görərik ki, A.Bakıxanov da Qafqaz və Xəzər toponimlərinin eyni kökdən olduğunu söylemiş, daha sonra o fransız seyyahi Jan Batist D'Anvile əsaslanaraq xəzər tayfalarını türkmenşəli hesab edir, onların xaqqanı Turun adını çəkir /26.28/. Tarixçi M.Artamonov bizans və orab

mənbələrinə əsaslanaraq xəzərlərin türkmenşəli etnos olduğunu yazır /18.115-117/.

Fikrimizcə, Alakas oronimi və həmin dağın yamaclarından mənbəyini sim Kasak hidroniminin tərkibindəki kas leksemi də xəzərlərə bağlı etnotoponimdir. Həmin ərazilərə yaxın olan Sürməlidə də Kasakənd adlı əykənim kəslər-xəzərlərə bağlıdır.

M.Xorenasinin «Ermeni tarix»ni rus dilinə çeviren N.Z.Emin müəllifi qeyd etdiyi kimi, xəzərlərin V əsrə Qafqazda adlarının çekilməsi ilə razılaşmış və bildirir ki, xəzərlər on tez VII əsrə Qafqazda görülməyə başlamışdır. Müəllifi qorxuya salan xəzərlərin adlarının belə erkən çekilməsi olmuşdur. Lakin fakt fakt olaraq qahr. Foxraddin Krzioğlu da kasak, şirak, as, avar tayfa və qabilələrin qohum və türk dilli olduğunu yazır. O, əslə alan olan xett tarixçisi İordanese əsaslanaraq hərin fikri iżli sürür /6/. Bundan başqa, o ham da «Kitabi-Dəda Qorqud» da adı çəkilən Qazlıq dağını isə Arakaz //Alakas dağı ilə lokalize edir /196.126/.

Maraqlıdır ki, Ptolomey / III əsr / kaslarla bağlı olan Kasala /sonralar Kasak / çay və yaşayış moskonu adını salnamasında qeyd etmişdir. Deməli, sonralar Abaransu adlanan Kasak çayının da adı kasak // xəzər etnonimindən törənmişdir. Kasak etnonimindəki «ako» bir çox toponimlərdə toplayıcı şəkilçi kimi formalasılmışdır. Kaspi etnonimində / notonimində / cəm şəkilçisi kimi çıxış edən «piş» şəkilçisi Əleyoz dağından axan Qarpu // Qarpi hidroniminin tərkibində də qalmaqdadır. Belə bir kənd adı da var. Ermeni mənbələrində Arpaçay da «Arpi» (or-pi) kimi qeyd edilir.

Qeyd edək ki, kas ümumi leksik vahid kimi də «Kitabi - Dəda Qorqud» dastanında işlənmişdir. Məsolan, «Kafir qas-qas güldü». Burada qas-qas «uca» monasını bildirir. Zənnimcə, elə dilimizdə işlənən qasabə / qas-oba / sözdən də qas «uca» anlamı ifade edir. Deməli, buradan belə nəticə çıxır ki, Əleyoz «Alakas» etnonimindəki, söz avvalında a-e ovəzlenəməsi ilə əlaqədar olaraq dodaq ahngı nöticasında yaranan etnonimdir. Alakas etnonimini iki mənənədən başa düşmək olar. Birincisi, «Ala uca dağ», ikincisi «Ala kas dağ». Birinci mənənədə rəlyef bildirirse, ikinci mənənədə isə etnotoponim bildirir. Lakin Əştərek, Talın, Əleyoz, Yekilsə rayonlarında, yeni Əleyoz dağının otaklarında Əleyoz adlı 5-6 yaşayış məntəqəsinin, çayın olması dəhər çox deməyə imkan verir ki, Alakas etnonimindən törənən etnonimdir : Xəzər tayfa adını aks etdirir. Etnonimin tərkibində işlənən «ala» leksik vahidi bir çox türk dillerində əsasən etnonimlərə - dağ adlarında işlənir Qəribi Özbəkistanda Dərə Əleyoz adı dəha bir toponim mövcuddur: **Alatay, Alatak, Aladağ**, və s. M.Adilovun göstərdiyi kimi, bir çox qadim abidələrde «ala» sözü rəngdən çox, böyük, yeka, iri monalarını ifade etmişdir /6.39/. «Kitabi-Dəda Qorqud» dastanlarında ala sözlünün iri, böyük, yeka monalarında işləndiyi dəha çox nəzəre çarpır. Məsələn :

Iri qabulu Ala dağı avlar idim.

Ala geyik, sığın, geyik qovar idim. /102.104/.

Göründüyü kimi, bu misralarda «ala» böyük, iri monasını bildirir. Deməli, Alakas «böyük kas dağ» monasını ifade edir. Gösterilən misralardakı «iri qobulu Ala dağ» ifadesi imkan verir ki, belə bir fikir yürüdək : «Kitabi-Dəda Qorqud» dastanlarında tez-tez xatırlanan Qazlıq dağ - Aladağ elə Əleyoz dağının özüdür. Dogurdan da, en böyük krater-qobu Əleyozın dörd zirvəsindənədir. Həmin qobunun uzunluğu 2 km, eni 1,6 km, dorinliyi isə 460 metrdir /23.12/. Lakin nədenə, bir çox kitabların şəhərində - «Oğuzname», «Kitabi-Dəda Qorqud» dastanlarında və s Aladağ, Ucan toponimlərini başqa yerlərdəki toponimlərlə lokalizə edirlər. «Oğuzname»nın şəhərində Ucan yaşayış məntəqəsinin Cənubi Azərbaycanda olduğu söylənilir /168.66/. Halbuki Əleyozin - Aladağın conub etayində zəngin otaqları ilə məşhur olan Ucan və Ucanis kəndləri - yayaqları vardır.

Kaspilerin-xəzərlərin indiki Ermenistan ərazisində Qorbi Azərbaycanda həle eramızın ilk yüzilliklərində olması faktı ermeni tarixşünaslarını narahat edir, ona görə də həmin oronimi gah Arakadz, gah Arakats, gah da Arakas formalarında, rəsmi mənbələrdə yazmaqla oronimin tərkibindəki kas etnoniminin izini itirmək isteyirlər. A.Akopyan adlı bir müəllif qeyd edir ki, Xəzər donizi adını tayfadan yox, tayfa adını donizdən götürməsdür /13.50,51,55/. Bəli, türk mənşəli toponim və etnonimləri öz coğrafi ərazisindən uzaqlaşdırmaq ermeni tarixşünashığında bir sistem təşkil edir.

MİKROORONİMLƏR

Azərbaycan toponimiyasında olduğu kimi, tədqiq etdiyimiz ərazilərdə də zəngin mikrooronimlər olmuşdur. Bildiyimiz kimi, müasir dövrümüzdə makrooronim kimi işləmekdə olan toponimlər vaxtı ilə az bir qisim, kiçik bir qrup olan insanlara məlum olan coğrafi obyektlər, yeni mikrotoponimlər olmuşdur. Mikrooronimlərin makrotoponim seviyyəsində işlədilmiş - toponimləşməsi müəyyən tarixi hadisərlərə bağlıdır. Mikrotoponimlər de makrotoponimlər tək qiymətli mexəzzdir. Bir sira qiymətli dil vahidləri, müxtəlif coğrafi terminlər, tarixi hadisəleri oks etdirən leksik vahidlər mikrotoponimlərdə qorunub saxlanılır.

A.B.Superanskaya yazır ki, mikrotoponimlər təbiətin çox da böyük olmayan tabii obyektləridir, hər hansı bir xalqın dil faktı və yaradıcılıq möhsuludur /161.48/.

T.Əhmədov qeyd edir ki, mikrooronimlər komponentlərinin ifade vasitələrinə görə mürəkkəb etnonimlərdən fərqlənmir. Daha sonra o mürəkkəb etnonimlərin komponentlərinin qovuşq, mikrooronimlərin komponentlərinin isə ayı, ilkin formada işlənmesini qeyd edir /77.211/.

Gösterdiyimiz orazilerde mikrooronimlerin osas aparcı komponentleri, yeni birinci tərefinin ifadə vasitelerine və semantik mənalarına görə belə qruplaşdırmaq olar:

1. Birinci tərefi cəhət, forma, keyfiyyət, miqdər, rəng əlamət və s. sözlər, ikinci tərefi isə coğrafi terminlərlə ifadə olunan I növ ismi söz birləşməsi konstruksiyası osasında formalanmış mikrooronimlər:

Ağbabada: Dərə yerler, Nazik dərə, Sarı yoxus, Qırımızı qaya, Tək güney, Ağqaya /Amasiya k./, Sarı çayır, Uçquq deyirman, İkiqat, Qara çayın, Topdas, Sallama yerlər, 40 hektar /Tepəköy k./, Yumru qaya, Top qaya, Kōhne çay /Gölli k./, Düz çayır, Haça qaya, Dar boğaz, Kondələn yer, Düz xam /Qara Namaz k./, Qızıl məzar, Sarı çayır, Qara çayır /İbiş k./, Keçələ topo, Qızıl qaya, Bala topo, Çətin dərə, 30 hektar, Əyri yal /Balaqlı k./, Dəra yalı, Qızılıdağ, Qumlu topo, Daşlı güney, Kasık yerler /Düzkənd/ və s. Qırımızı topo, Haça dağ, Ara yer, Daşlı komsa, Parça yerler, Boz qır, Dərə yerlər /ilanlı k./, Top qaya, Kōhne qəbir, Qoş daş, Kal dağ, Dağ arxaci, Qartof yeri /Öksüz k./, Düzdağ, Damqaya, Sarı topo, Sarı dağ, Səngər qaya, Ceyilli topo, Qara güney dağ /Güllüca k./, Orta yal, Qanlı yer, Daşlı xam /Ellerkənd k./, Dil çayır, Qabaq yer, Yumru çayır, Kodik tap, Süddası ocağı /Quzukənd k./, Orta qılıc, Üçqardaş ocağı, Naxos dağ, Kōhne yurd /Çivinli k./, Birinci qobu, İkinci qobu, Üçüncü qobu /Daşköprü k./.

Şörəyelə: Ocaq qaya, Şiş dağ, Oyuq dağ, Sərt dolay, Qara kaha, Kəvənlə topo, Ara topo /Çaxmaq k./, Uzun yerler, Qaşqa yer, Sarı yer, Sarı karxana, Qara karxana, Şorax yer, Ara topo, Goy topo /Mağaracıq k./, Qara çayır, Böyük yer, Ağ yol, Daşlı yolaq, Külli xaraba, Batdaq yer /Oxçoğlu k./, Uç topo, Orta topo, Yasdı dağ, Sarı qaya, Sarı karxana, Qara karxana /Mağaracıq k./, Top qaya, Kōhne yaylaq, Aşağı dayırman /Qaraçanta k./, Yumru topo, Qara post, Düzüm qaya, Sarı yer, Ağ qumluq, Quylu qaya /Külliüberlaq k./.

Pembekdə: Qara yurd, Kōdək yal, Moda topo /Vardanlı /Verdənə k./, Böyük qaya, Taxça qaya, Mumlu dərə, Daşlı çuxur, Dərə yurd, Delik daş, Əyri qol, Daşlı tap, Ağ qanus /kanyuşna-kom, poya /Gözəldərə-Xancıqaz k./, Oyuqlu dağ, Quru dərə, Şəşən dərə /Hollavar k./, Qara dərə, Ken qobu /Saral k./, Aşağı kalafat, Bala topo, Büküm yerlər /Qursal k./, Kəmənd dağ, Böyük quzey, Kiçik quzey, Orta yur /Arçut k./, Kiçik tap, Göl topo, Böyük topo /Dizman k./,

2. İkinci tərefi antroponim və etnonim saciyyəli sadə, düzəltmə və mürəkkəb sözlərlə ifadə olunan, ikinci tərefi yerli coğrafi terminlərdən ibarət II növ ismi söz birləşməsi konstruksiyası osasında formalanmış mikrooronimlər:

Ağbabada: Baba yolağı, Astanaoğlu körpüsü, Ənnağı topo, Paşa napazarı /Amasiya k./, Astanaoğlu körpüsü /Arpagölün altında qalıb / Keçəltəpo, Qus adası / Sultanabad k./ Rehim arxaçı, Cin dərəsi, Quluğa çayı, İsgənder ağa çayırı / Tepəköy k./ Ələm ocağı, İmamyeri, Xaixal binəsi, Hacı Aloğlu çayı, Qabaq yeri, Usuflu düzü /Qara namaz k./, Abutalib dərəsi, Xazeyin yeri, Cin qayası, Tatlı biçənəyi, Urus yatağı / malakanlar yaşayan Qorlovka kəndinin mal-

qoyun yatağı /, Xatinoğlu topo, Xatinoğlu xam, Xatinoğlu arxaci, Ələzəzoglu qırı, Molla Avdi dağı, Moşədi Hasan bəriyi, Ziyarət dağı - Ağababadağ / Çivinli k./, Kareit ocağı, Taclı çayı, Seyidli qırı / Külliça k./, Koroğlu qayası, Şışəpə ocağı, Xırman yeri / İlanlı k./, Almöylü biçənəyi, Zamanoglu arxaci, Koroğlu zağası, Velişəgə diki / Balıqlı k./.

Şörəyelə: Arxılı yatağı, Nisa dərsi, Kürd qəbri, Hacı Salman təpi, Ağsaqqala çayın /Mağaracıq k./, Qaraqoyun yeri, Körkün binozi, Ordu yeri, Paşa körpüsü, Başmaqcı dərəsi, Kərem keçidi, Haciman çayı /Oxçoğlu k./, Kazım dərəsi, Seyid Məhəmməd ocağı, Omar dərəsi, Seyid Ağa çayı, Seyid Məhəmməd güməzəsi, Məmmədəğa dərəsi /Qaraçanta k./ Hacı Mamoy karxanası, Sünñü təpəsi, Dağlılı biçənəyi / Külliüberlaq k./.

Pembekdə: Miskinli dərəsi, Miskinli biçənəyi, Seyidli topo /Bardanlı k./, Axsaqlı təpi, Aloylu yurd, Oxlu dərə, Oxlu düzü, Piri ocağı, Kərem qayası /Gözəldərə - Xancıqaz k./, Doluxan çuxuru, Əmirxan yaylağı /Hallavar k./, Tellı qayası, Kəndirbaz yaylağı /Haydarlı k./, Koxalı yurd, Moşədi yurd, Araz yurd /Arçut k./, Qaraqı qobusu, Muradboyli təpəsi, Məmməd xanlı dəyirməni, Xıdrılı yatağı /Dizman k./.

3. Birinci təref fitonim, zoonim və digər sözlərlə ifadə olunan, I ve II növ sintaktik konstruksiya osasında formalanmış mikrooronimlər:

Ağbabada: Inak dağ, Ayı dərəsi, Tülkü dərəsi, Quş qayası, Maral yatağı /Daşköprü k./, Tülkü təpi, Pazi yeri, Porsuq defiləməyi, Kartof yeri, Qurd yuvası, Baldırğan yeri, Qantəparlı dərə /Tepəköy k./, Qartal yeri, Durna yuvası /biçənək/, Çalağan daşı /Qara Namaz k./, Dəva dərəsi, Quş qayası /Qönçəli k./, Qumi topo, Ayı çanqılı /İbiş k./, Öküz dağ, Inak dağ, Ayı kahası, Yemlikli düz /Düzkənd k./, Çəşir topo, Yemlik dərəsi /ilanlık/, Maral yatağı, Zəyərok yeri, Çalağan qayası, Ari qayası /Külliça k./; Inak topo, Öküz arxaci /Amasiya k./.

Şörəyelə: Mirçalıq dağ, Çalağan qayası, İlanlı qayası, Tülkü topo, Mağaracıq k./, Quzu dağ, Çəşirli topo /Oxçu oğlu k./, Çalğı dağ, Maral yatağı /Qaraçanta k./, Saqqızlı dağ, Pazi /çugundur/ yeri, Düz /Güllüüberlaq k./.

Qeyd edək ki, Ağbabada və Şörəyelə ayı, maral, dəva, son vaxtlar yox idi. Lakin 1970-ci ilə Şörəyel vadisində qazıntı zamanı mamont skeleti aşkar edilmişdir. Həmin mamont skeleti Gümri ölkəşünəşliq muzeyində saxlanılmışdır. Görünür, ayı, maral, dəva ilə bağlı olan yer adları qədimlərdə yaranmışdır.

Pembekdə, Sarımsaqlı dağ, Buğa dağ, Ayı dərəsi, /Gözəldərə - Xancıqaz k./, Ayı qayası, Palıdhı güney, Ayğır dərəsi / /Vardanlı k./, Dəva daşı, Qoyun binozi /Hallavar k./, Armudlu ocağı, Dibir /erkək keçi / qayası /Saral k./.

4. Birinci tərefi hidronim və oykonimlərlə ifadə olunan II növ ismi birləşmə konstruksiyası osasında formalanmış mikrooronimlər. Bu tipdə olan mikrooronimlərin bazisi /xüsusi yol, karxana, qumluq və s., makroarealda da şəhərlər/

Ağbabada: Bozqala deresi, İlli- Baytar yolu, Cıziqlar yolu, Sınır yolu, Ağbabada yolu, Güllübulaq yolu [Amasiya k.], Sınır deresi, Bezirkən yolu, Yaya yolu, Çaldas çayı [Qonçalı k.], Qoncalı yolu, Kölkü yolu, Düzkənd yolu, Balıqlı yolu, Sultanabad yolu, Gürmür yolu [Təpəkəy k.], Rus yolu - Axırkalek yolu, Öksüzün ocağı, Xancarlinin düzü [Öksüz k.], Şışapo yolu, Qara Namaz yolu, Şışapo yoxusu [İlanlı k.], Dərindərə yolu, Ellerkənd yolu [Külliçə], Seldağlan düzü, Baxçalı çökayı, cıldır yolu, Qızılıkilsə yolu, Mustuqlu qabırşenliyi, Qızılıkilsə qabırşenliyi, Molla Musa yayası, Daharlı yayası, Çilovxan yayası [Çivinli k.], Əloyaz yayası, Ocaqqulu yayası, Bəndivan yayası [İbiş k.], Quzanı yolu, Deliçay dərəsi, Təpəkəy yolu [Qara Namaz k.]

Söreyəldə: Çaxmaq dərəsi, Qalaça dərəsi, Sarıdağ təpi, Qara Məmməd dərəsi, Zastav yolu [Mağaracıq k.], Qızıldəs düzü, Məmmədabad tələsi, Ocaqqulu təpi, Bacioglu təpi, Ocaqqulu dərəsi, Bacioglu dərəsi, Qırılı yolu [Oxçuoğlu k.], Cələb yolu, Cələb dərəsi, Amasiya yolu [Qaraçanta k.], Qaraqaç yolu, Tiflis yolu, Qışçıq çölü, Yasoul düzü, Abaran çölü, Qızılıqç yolu.

Pəmbəkədə: Çardaxlı təpəsi, Maymaq meşəsi, Maymaq ocağı, Dərə ocağı [Qarakilso şəhəri], Qızıldəs biçanayı, Boz Abdal aşırımı, Boz Abdal keçidi [Gözəldərə k.], Qaraboyun dağı, Arazyurd dağı, Şirşır dərəsi [Arçut k.], Hacı Qara yah, Qursalı yeri, Çubuqlu dağ [Saral k.], Borçalı yolu, Gümri yolu [Qursalı k.]

5. Bir qisim mikrooronimlərin birinci tarifi feli sıfır tərkibləri ilə ifadə olunur. Lakin bəle mikrooronimlər əsasən elliptik formada deyilir. Hem də bir tarixi hadisə ilə bağlı olur.

Ağbabada: Omarölon [biçənek], Çoyırtkokosən [əkin yeri], Qızbxan [otlaq], Rusəkan [əkin yeri], Musaölon [biçənek], qumqazilan [qumluq], Naxırköklər [yol] [Təpəkəy k.], Əliölon [təpə], Göbeyatan [çayır], Doveölon [yer] Daşkörpü k.], Tazuçan [qaya], Atuçan [qayalıq], Məmmədölon [otlaq], Yabıqırılan [dərə], Ağakıшибiçən [çayır] [Amasiya k.], Şeytanyanatan [çayır], Selbasan [çayır] [Düzkənd k.], Qulamölon [[Quiam vurulan] biçənek, otlaq], Usufvurulan [qayalıq], Qumeşilən [dağ] [Öksüz k.], Iseəkan [yer], Quzuqırılan [uçurum] [Balıqlı k.] Qızbxan [napzar], Talib vurulan [biçənek], Salmanbiçən [topilik] [Quzu kənd k.], Əmirəkan [yer], Yolkeçən [oğlaq, biçənek], İsgəndərən [yer], Araba aşan [enış] [Ellerkənd k.], Bostançığın [dərə] [Quzukənd k.]

Söreyəldə: Dostabaxan [əkin yeri], Daşqırın [karxana], Həbibəkən [yer] [Küllibülaq], Hodeməz [enış], Dostabaxan [əkin yeri], Tezəkilen [yer] [Oxçuoğlu k.], Çobangörənəz [dağ], Kürdölen [otlaq], İldirmvuran [qayalıq] [Mağaracıq k.]

Pəmbəkədə: Qasımölen [biçənek], Hənifəsəyulən [yol] [Gözəldərə k.], Mustafabuğavurulan [yer], Əlidaşqıhclayan [ziyaret] [Hollavar k.], Arxaşan [yayalaq, dağ] [Saral k.], Palantökülen [dağ], Xaşaldüşən [yayla] Cocuqandüşən [yayla] [Dizman k.] və s.

Göstərilən mikrooronimləri aşşdırarkən aydın olur ki, müəyyən bir kənd, bəzən də rayon ərazisində bu tipli mikrotoponimlər elliptik formada deyilir. Söhbətin hansı coğrafi obyektdən getdiyi kənd əhalisine məlum olur. Maraqlıdır ki, kəndlərin bir çoxunda «Dostabaxan», «Qızırbaxan» mikrotoponimlərinin paralelləri vardır. Informatorlar qeyd etdilər ki, kəndin görkəm yerlərindəki əkin sənələrinə adətən «Qızırbaxan» deyilməsi keçmişdə əkin işlərində hadax [əküz süren] kimi iştirak edən cavanların azab-əziyyətlərini, idən qayitmalarını gözləyən kənd qızlarının narahatlığı həmin mikrotoponimlərə ifadə olunmuşdur. Bir neçə kənddə isə bol buğda, arpa mehsulu verən ənanəvi əkin sahələrinə mehsuldarlığına görə «Dostabaxan» demişlər. İctimai-siyasi, tarixi hadisələri eks etdirən «Usufvurulan», «Ömarölon», «Musavurulan» və s. mikrotoponimlər haqqıqı monada substantivləşərək toponimləşmişdir. Məsolon, Ağbabalı Qaçaq Usub haqqında hələ «Kafqazskiy kalendər» da məlumat vardır. «Qaçaq Usub» dəstənindən parçalar ilk dəfə bu yazıların müəllifi tərəfindən Azərbaycan mövbaatında çap edilib. Öksüz kəndinin dağında çar kazakları tərəfindən 1912-ci ildə vurulan Qaçaq Usubun - Qaçaq Yusifin qəbri 1989-cu ilə qədər Kölkü kəndinin qabırıstanlığında idi [39.Nə 35].

Bundan başqa, «Qızyetorölon» mikrotoponiminin də tarixi bir hadisə ilə əlaqədər yaranmışdır. 1931-ci ildə Qars tərəfə, qohumlarının yanına gedən təpəköylü İsgəndər gecənin birində qayıdış galır, istəyir ki, arvadı Qızyetəri və kiçik uşaqlarını da atla Türkiye tərəfə adılsın. Bunu bilən tohlikosilik idarəsinin əməkdaşları avvəldən duyuq düşüb onları yaxalayırlar. Atışma vaxtı Qızyetərlə kiçik qızını atdan vurub salırlar. İsgəndər isə oğlunu götürüb aradan çıxır və sorhəddi keçə bilir. Şəhəri gün kəndin xəberi olsa da, meyitləri konda aparmağa icazə vermirlər. Kənd adamları meyidləri elə əkin yerindəcə yuyub, kefənə bükərək dofn edirlər. Sonra qohumları qəbər sinədəsi və başdaşı düzəltidirlər. 25 hektar buğda sərənosuna elə o vaxtdan Qızyetərlən deyirlər. 1989-cu iledək həmin qəbirlər qalırdı.

Göstərdiyimiz misallardan aydın olur ki, bu cür yer adlarını mikrotoponim hesab etsək də, lakin onların məzmunu dəyəri və tarixi məlumatları zəngindir. Deportasiyalarla bağlıdır.

6. Tədqiq olunan bölgələrdə elə mikrotoponimlər rast gəlindi ki, onların da birinci tərəfi səda, düzəltmə, mürəkkəb sözlerə ifadə olunur, anma çox vaxt coğrafi nomensiz deyilir. Lakin əvvəlki tərəf topluluq bildiron şəkilçilər qəbul edir. Bəzən də şəkilçisiz işlənir.

Ağbabada: Yurddar [[Yurdilar, Quzeylər, Cumbuzduq] [Cumbuzluq, Selov] [Selov, [Amasiya k.]], Sallamalar [sallama yerlər], Qumluq, Selovlar, Əyri, Diz, Kündələnlər [kündələn yerlər], Ağıllar, Qalaça, Lapiklik, Cillik [Kölli k.], Domba, Xalxal, Napzarlar, Darboğaz [Qara Namaz k.], Camırı] [Çamırı, Körpələr - Gec əkili yerlər [İbiş k.], Orano, Napzarlar, Qoltuq] [Qoltux, [Balıqlı k.], Napzarlar, Dikinə, Bostanlar, Sallıq, Sengər [Düzkənd k.], Cələflər,

Otuzaqlar [Öksüz k.]; Taxça : Turşalıq, Qumluq [Külliçe k.]; Qalaça, Örtili [Ellerkond k.]; Çataq, Qalaca, Yeddiiler [Çivinli k.]

Şörayelde: Napzalar, Sallar, Xamlar [Qaraçanta k.]: Dolayı, Yanıq, Qumluq [Çaxmaq k.]; Kors, Poştdar] [Postlar [sərhəd zastavası], Qalaça, Tap, Quzey [dağ], Güney [dağ], Nadirxanlar [əkin yeri], [Mağaracıq k.]; Zazalar, Şorxalar, Zaşa, Deltmeler [Oxçoğlu k.]; Xarabalar, Qumluq [Güllübaşq k.]

Pembekde : Bayda [dere], Meden [Dibekli [Vardanlı k.]; Bostanlar, Ətek, Seloylar [Qusarl k.]; Todar, Hellendi [Saral k.]; Tozduq, Duzdaq [qaya], Nərçalı [əkin yerleri], [Gözəldara k.]; Səngər, Tap, Fəstiqli, Modikli [topa] [Hallavar k.], Çala - cuxur, Kərnəş [dağ], Qorxulu [Dizman k.] və s.

Ağbaba, Şörayel və Pembek bölgelerinin kondlərindən III növ ismi birləşmə formasında sintaktik konstruksiyalı mikrooronimlər də çoxdur. Lakin bu modelde olan mikrooronimlər ümumi söz seviyyəsində özünü göstərir, yəni III növ ismi birləşmə formasında olan mikrooronimlər aşyavılık xüsusiyyəti daşıyır, sahiblik və mənsubluq ifadə edir [127.434]. Belə birləşmələrin tərkibindək sözlər arasında sintaktik konstruksiyalı birləşmələr mürekkeb söz kimi formalşdır.

III növ sintaktik konstruksiyalı mikroponimlər də II növ sintaktik konstruksiyalı mikroponimlər kimi birinci tərəfi müxtalif semantik qruplu sözlərdən ibarət olur. Ziyarətin altı, Qeriblerin arxaci, Kərimin çayırı, Cindağın dərəsi, Paşanın yeri və s.

Qeyd edək ki, I və II növ ismi birləşmələrin I tərəfi II tərəfi konkret məkanca təyin edir, yəni coğrafi obyekti somtını bildirir. Xüsusilə II növ ismi birləşmələrin tərəfləri arasında sintaktik əlaqə [idarə əlaqəsi], o qədor möhkəmdir ki, həmin söz birləşməsi mürekkeb söz kimi də formalşır. Tam lügəti vahide, bir anlayış ifadə edən sözə çevrilir [127.47]. Doğrudan da, belə söz birləşmələrinin arasında hətta başqa söz də əlavə etmək mümkün olmur.

III növ ismi birləşmə konstruksiyasında olan mikrooronimlərin də çoxluğunu nəzərə alıb orzular üzrə qarışıq nümunələr verməyi lazımlı bildik.

Ağbabada: Təmrəzin arxaci, Həbibin arxaci, Teyubun qayası, Xəlilin qayası, Torfun qabağı, Torfun dali, Torfun altı, Ziyarətin üstü, Qumluğun döşü [böyük əkin yerleri - Təpəköy k.]; Topal Hacı Xelilin çayırı, Simuzərin qırı, Perim oğlunun çayırı, Qırtoyların çayırı [Qara Namaz k.]; Xidə Nəbinin ocağı, Hacı Alothunun yatağı [Kölli k.]; Hacı Abbasın çayırı, Həmzənin yeri, Hacı Məhəmmədin yatağı, Hacı Abbasogluunun quyuları [taxıl doldurmaq üçün - İbiş k.], Ali öyünün biçənəyi, Hacı Əhməd oğlunun qəbiri, Osnanın arxaci, Qomberin çayırı, Hilloylarnın dəyirməni [Baloqlı k.]; Əfəndinin çayırı, Tomardaşın yayları, Əllozoğluunun arxaci, Şivillərin yatağı, Saatlinin döşü [Ellerkend k.]; Babaşın güneyi, Bezirxanının xarabası, Şüyürün [Şükürün] güneyi [Gülliçe k.] və s.

Şörayelde: Camalın xarabası, Dərvish ocağının tapı, Şişin ziyarəti, Qemerənin topesi, Kürdün yurdı [Mağaracıq k.]; Şişin dibi, Qara Məmməd dərəsi [Çaxmaq k.]; Kəblə Əscərin söyüdüllüyü, Hacı Manın [İmanın] çayırı, Kəblə Namazın dəyirməni, Hacı Manın məcidid, Urustamın qoruğu [Oxçoğlu k.]; Abbasquluların xırımı, Maşadi Narnazın arxaci, Nasiblərin xırımı [Qaraçanta k.] və s.

Pembekde: Qocanın yası, Məmişin yası, Rehəlinin topesi, Xidiroğlunun biçənəyi, Sadiğın yası, Sirxananın yolu [Gözəldərə k.]; Qaranqunun qobusu, Üskükütənin binası, Kərentökülenin binası [[yaylaq, biçənek, otlaq, sahəleri - Dizman k.]; Keçəlin biçənəyi, Gəlin qayası, Miskinlimin arxaci] Vardanlı k.]; Əhmədalının çökəyi, Novruzunun rəndi, Sarının komu,] Yolçunun topesi, Qaraların yatağı [Qızılören k.]; Məsimin dəyirməni, Qədimin dəyirməni, Qara Novruzun dəyirməni, Gölün tapası [hallavar k.]; Köyrüşün tapası, Qəbirşənniyin altı [otlaq] - Mollaqlısaq k.] və s.

Coğrafi obyektlərin tipini bildirən yerli coğrafi terminlərin demək olar ki, hamisə bölgelerin türklər yaşayış kəndlərin toponimiyasında öz əksini tapmışdır. Həmin coğrafi terminlər bunlardır:

Dağ, dərə, topa, yar, qaya, daş, yol, yal, kədik, dolay, zaşa, kaha, qobu, yayla, çayır, biçənek, dəyirmən, xalxal, arxac, yataq, ağıl, ocaq, ziyarət, məscid, karxana, düz, kors, kafəfa, xaraba, çökək, nəpzar, tap, irənd, yolaq, bino, kox, quyu, ziyarət və s.

Bu terminlərdən başqa areallarda çox az təsadüf edilən nəpzar, tap, irənd, yolaq, qılıc və s. nomenlər də maraqlıdır.

RƏND/İRƏND - Ən çox pembek bölgəsinin Hallavar, Dizman, Haydarlı, Arçut kəndlərinin mikroponimiyasında işlənirdi. Məsələn, Novruzun irəndi, Vələzəli irəndi, Saral irəndi və s. bu mikrooronimlərin tərkibində nomen kimi işlənən irənd [[rənd əkin yerinin, biçənəyin arası kimi başa düşülür. Ele həmin bölgənin folklorunda da həmin termin öz əksini tapmışdır. Hallavarlı Aşıq Mehər 30-cu illerde xüsusi mülkiyyətə aid pay torpaqlarının qarışdırılaraq kolxoz üçün əklimesine öz etirazını belə bildirmiştir:

Aşıq Mehər yalan sözü söyləməz,
Sel goləndə torpaq onu söyleməz.
Doğru yola gedən nəhaqdan olmaz,
Kaftar kimi qəbir səkən galibdi,
Irəndi dağıdıb təkən galibdi.

Talin və Dereleyaz İrənd/İrind adlı kənd adları da həmin coğrafi terminindən törenmişdir. Şörayel bölgəsində də irənd sözü işlənərdi.

Nəpzar - Gösterilən hər üç bölgədə coğrafi termin, həm də müstəqil mikroponim kimi işlənmişdir. Ümumiyyətə, kəndlərin görkəmləri yerlərində, yəni kəndin önündə olan əkin yerlərinə və ya biçənəklərə deyilirdi. Informatorların dediyinə görə, hələ kolxoz quruluşundan avval kəndlərin önündə

müxtəlif tayflara aid pay torpaqları olarmış. Hemin pay torpaqlarına napzar/napzarlar, Kelbə Qasının napzarı və s. demişlər. Hemin pay torpaqları 1939-cu ildən sonra kolxozlara qatılısa da, ancaq yenə də napzar termini köhnə sahibkarların adları ilə işlənmekdə idi: Ağsaqqalların napzarı, Musaların napzarı, Paşa napzarı və s. [Amasiya k.]

Tap - Bu termin də her üç bölgenin mikrotoponimiyasında işləndirdi. Şörəyel bölgisinin Oxçoglu kəndinin səmələrində **Ocaqqula tapı**, **Bacoğlu tapı** adlı / her biri taqrıben 80 hektar /əkin yerləri, Ağbabanın Çivinli və Quzukənd kəndlərində **Tapılar**, **Xatməoğlu tapı** biçənək, əkin yeri, otaq adları, Pəmbəyis Hallavar və Dizman kəndlərində və Böyük tap, Kiçik tap, Tapın düzü, adlı biçənək, əkin sahəsi və otaqlar vardi. Tap coğrafi termini ilə işlənen həmin sahələr təpəliklər arasında olan düzən sahələrdir. Daha doğrusu, beceriləmə üçün olvərişli, məhsuldar əkin sahələridir.

L.Budaqov qeyd etmişdir ki, tapı //tapu türkmənşəli sözdür. Orta əsrlərdə İstanbuldan torpaq mülkiyyətçisine sahibkarlıq hüququ veren resmi sonadə «tapu» deyilmişdir /174.33/. Qramotaya bənzər belə sənədlər Türkiye və Balkan muzeylərində qalmaqdadır.

1879-cu ildə Qars vilayətini ruslar zəbt etdiyindən sonra Şörəyel vadisinin bir çox türkər yaşayış kəndlərinin əhalisi kazak və erməni güləssinin qurbanı olmuşdur. On minlərlə türkű isə köçürmək adı ilə Türkiyəyə qovmuşlar. Tarixi bir sənəddə bu barədə belə yazılmışdır :

«Hər bir ailə başçısı bir də həmin köhnə yurduna geri qayıtmamaq şərti ilə vəkilə qolkağızı və öz tapusunu /torpaq mülkiyyəti sənədini / vermelidir». Rusca olan bu arxiv sənədində tapu kimi işlədilmişdir /139.93/. Sözsüz ki, tapu həmin yuxarıda göstərilən coğrafi terminlər /tap/ bağlı rəsmi sənəd olmuşdur. Dilimizdə -i, -u, -i, -ü şəkilçiləri ilə düzələn sözləri nezərə alsaq, /yaz-i, poz-u, küs-ü, üt-ü və s./ deyə bilarık ki, tap-u da düzəltmə sözdür. Elə tapan, tapdaq /düzən, hamar yer/ leksik vahidinin kökü de həmin coğrafi terminin tapla homogendir.

Lakin H.Hubşman 6-ci əsr erməni mənbələrinə asaslanaraq göstərir ki, Taşiratap /daşlı tap yer/, Tikinatap /digino tap/ toponimlərinin türkibindəki «tap» düz sahəni bildirir. Həmin terminin kökünü erməni dilinə bağlayır /193.473-479/. M.Murzayev isə tap terminini hind - Avropa dillerinə bağlamaqla həmin sözü ermənilərə yaxınlaşdırmaq istəmişdir /123.543/.

R.Yüzbaşov tap terminini «dağ etayında düzən yer» /191/. Qeybullayev isə «düzən yerde yüksəklik» /48.49/ kimi izah etmişlər. Lakin tədqiq etdiyimiz mikrooronimlərin coğrafi relyefi və şəxsi milişahidələrimiz əsasında deyə bilorik ki, tap tapalarla ehətə edilmiş düzən sahələri bildirən coğrafi terminidir.

Yolaq - Ağbabə və Şörəyel bölgələrinin kəndlərinin mikrotoponim kimi işlənirdi. Məsələn: Amasiya kəndində Arpaçayı dorasındaki bostanlara enmek üçün her bir tayfanın mahallesindən dərəye kəsə gedib - gelmek üçün yollar, cığırlar vardi. Həmin cığırın tayfaların adı ilə adlanardı : Babakışilərin yolaqı.

Şabanların yolağı, Kosaların yolağı və s. Bundan başqa, Yolaqlar adlı mikroronim Mağaracığ kəndində qeydə alınmışdır. Deməli, daşdan, kəsəkdən, koldan-koldan təmizlənib qaydaya salınan kəsə cığırı yolax/yolaq deyilmişdir. Çox düzgün olaraq E.Mehraliyev Yevlaq oyununun həmin yolaq coğrafi terminindən tərcüməyini yazar /111.45/.

Qılıc - Qarabulaq kəndində iki dağ silsiləsini bir - birinə H şəklində birləşdirən silsili Orta qılıc adlanır. Düz və keskin olduğu üçün metaforik olaraq qılıc adlanır.

Bundan başqa, baş, ayaq, qol, kürək, döş, boyun, qoltuq və s. metaforik terminlər və təyinəcisi sözlər də mikrooronimlərdə işlənmişdir. Ümumiyyətlə, Qorbi Azərbaycanın oronimləri xüsusi tədqiqat işidir. Çünkü, Qorbi Azərbaycanın relyefi o qədər müxtəlifdir ki, bu müxtəliflik yüz minlərlə oronimik adın yaranmasına səbəb olmuşdur.

III FƏSİL HİDRONİMLƏR

Hejə qədim dövriyəndən insanlar çay, su, göl, bulaq, deniz və s. mənbələri olan yerlərdə məskunlaşmışlar. Doğrudan da, su mənbələri olan yerlərdə bolluq, yaşayış, hayat da olmuşdur. Ona görə də ulu babalar «Harada su var, orada da həyat var» demişlər. Təsadüfi deyil ki, Dəclə, Fərat, Nil, Xuanze, Kür, Araz, Orxon, Yenisey, Arpaçay, Kasak və s. çayların hövzələri sivilizasiyaların mərkəzi olmuşdur. Şumerlərlə türklerin qohumluq münasibətləri fikrini irəli sürən E.Əlibeyzadə və K. Veliyev yazırlar: «torpağı, suyu tanrı sayan və ya tanrı səviyyəsində dərk edən şumerlər Dəclə - Fərat çayları arasında yaradıqları mədəniyyəti Yenisey - Orxon vadilərinə köçürümiş və ya onu davam etdirmişlər» /72. № 3/. XIX əsrda yaşamış rus alimi, görkəmli biolog İ.I.Meçnikovun qardaşı L.I.Meçnikov da qeyd edir ki, qədim sivilizasiyalarda yaranmasında çayların böyük rolü olmuşdur /112.15/.

R.A. Ağayeva yazır ki, böyük göl, çay və axarların adları onun etrafında yaşayan qədim xalqların etnik tərkibi, qəbile və tayfaların yerləşdiyi orazi, totemi, məqrasiyası haqqında çox şey deyə bilər /3.14/. E.M. Murzayev hesab edir ki, çayın ölçüsü nə qədər uzundursa, adı da bir o qədər qədimdir /22.348/.

Deməli, bu fikir ondan irəli gəlir ki, çayın müəyyən axarlarında yaşayan tayfa, xalq mühərribələr və başqa bir sebəbə görə özgə yerlərə köç etmişlər, həmin çayın başqa bir hissəsində yaşayan tayfa, qəbile, xalq həmin çayın adını yaşıdır. Bəzən də ele olur ki, müəyyən bir çayın hövzəsində yaşayan müxtəlif dilli xalqlar çayın öz səmətlərindən axan hissesine öz dillerinə uyğun adlar verirler. Məsələn, türkələr Kür, gürcülər isə cini çaya «Mtikvari» deyirlər. 1957-ci ildə ermənilər Arpaçayı bütövlükde Axuryan adlandırsalar da, Ağbabə və Şörəyelə yaşıyan türkələr və həmin çayın Türkiye tərefində yaşıyanlar çayı öz kəhənə adı ilə Arpaçay adlandırmaqdadırlar. Qədimdə Arpaçayın aşağı hissəsi Axurean adlanmışdır.

Dünya haqqında hələ çox zəif bilgili olan qədim insanlar /xalqlar/ öz dillerindən en qədim çayları sadəcə olaraq su/ dak, don, oya, gen, qet, ob, po, ra, tuy, say, çu və ilaxı/ adlandırmışlar. Görkəmli dilçi M.Kaşqarı /IX əsr/ arxqazılın arx termini ilə yanaşı kazuk//qazıq leksemini də liğatında işlətmüşdür /119.20/.

Bir-birinə oxşamayan müxtəlif su obyektləri, su tutumlarına, öz formasına görə müxtəlif hidronimik nomenləri /terminləri/ ifadə olunur: okean, donuz, göl, körəfəz, şəlalə, çay, kanal, bulaq, axmaz, göze, kəhriz, quyu, su ambarı və s.

Hidronimlər də başqa toponimlər kimi en azı iki komponentin yanaşı durmasını taleb edir. Yeni ad /ARPA/ və nomen /çay/ hidronimi yaradır. Məsələn, Arpaçay, Ağbulaq, Durna gölü, Kölögöza və s.

Deməli, Hidronimlər də söz birləşməsi konstruksiyası əsasında formalıdır. Məsələn: Araz çayı, Arpa gölü, Dəliçay, Qırxbulaq, Cin bulağı, Əleyəz çayı,

Qarasu çayı və s. Göründüyü kimi, hidronimlərin birinci tərefindəki leksik vahidlər müxtəlif semantik mənənlər qruplarından, ikinci tərefi isə su obyektlərini bildirən coğrafi terminlərdən ibarətdir.

Su obyektləri - çay, göl, arx, gözo, kəhriz, quyu, axmaz və s. fiziki, kimyevi, coğrafi quruluşuna və müxtəlif olamotlarına görə də bir - birindən fərqlənilərlər. Ona görə də su obyektlərini adlandırmada çox vaxt onların osas xüsusiyyətləri nəzərə alınır. Buna misal olaraq Ağbabə, Şörəyel və Pambok bölgələrində olan bir qisim hidronimlərə baxmaq kifayətdir: Qarançay çayı, Qoturçay, Sağlam gözo, Muncuqlu bulaq, Süddü bulaq, Qarasu çayı, Dəliçay, Örtülüçay, Böyükçay, Dərəçay və s. Bundan başqa, bir çox hallarda sünət coğrafi su obyektləri onu düzəldən, ona əmək serf edən və ya onu düzəldirdən şəxsin /tayfanın/, mülkiyyətinin adı ilə adlanmışdır. Məsələn, Əşrefin bulağı, Nənonin bulağı, Əllezoglu gözəsi, Şaharxi, Moşodi Hasan bulağı və s.

Daha qədim dövriyədə isə çay sahilində məskunlaşmış tayfa və qəbilələr öz adlarını çay, göl, deniz və s. su obyektləri adlarında abdiləşdirmişlər: Kasak çayı, Qaraxan çayı, Arpa gölü və s.

A.Qurbanov düzgün olaraq yaranma dövrlərinə görə etnohidronimləri iki dövrlə bölür /56.376,377/:

1. Qədim və orta əsrlərə yaranmış etnohidronimlər.
2. Oğuz və monqol - türk tayfalarının adlarını eks etdirən etnohidronimlər.

Tədqiq olunan ərazilərdəki etnohidronimlərdən Şirak çayı, Kasak çayı, Abaran çayı, Axuryan çayı və s. çay adlarını qədim, Arpa çayı, Qaraçoran çayı, Qaraxan çayı, Arpa gölü, Qaraçoban çayı və s. hidronimləri isə orta əsrlərdən sonra yaranmış etnohidronimlər hesab edirik.

Etnohidronimlərin tədqiq olunması ona görə vacibdir ki, cənubi bir çox su obyekti adları oykonim, oronim və s. coğrafi adların yaranmasında da osas mənəbə rolunu oynamışdır. Məsələn, Şirak, Qaraçoran, Alakas, Arpa, Abaran və s. onomastik vahidlər tayfa adı kimi oronim, oykonim və hidronimlərə öz öksini tapmışdır. Məsələn, Alakas // Əleyəz çayı, Əleyəz dağ, Əleyəz düzü, Əleyəz otayı, Əleyəz kəndləri : Şirak // Şörəyel dağları, Şirak çayı, Şirak qalası, Şirak düzü, Baş Şörəyel kəndi və s. Arpa kəndi, Arpa çayı, Arpa qalası, Abaran çayı, Abaran kəndi, Abaran düzü, Abaran qalası və s.

Makrohidronimlər də makrooykonim və makrooykonimlər kimi, bəzən elliptik formada işlənən də, lakin bir çox halda, istori şəhəri nitqimizdə, istoriə də yazılı dilimizdə hidronimlər tam halda -nomenlə birləşdə barpa etmek lazımlı gəlir. Öks halda, yəni elliptik formada söhbətin hansı coğrafi obyektdən / Arpa çayından /, Arpa kəndindən /, Arpa gölündən /, getdiyi məlum olmur, dəlaşıqlıq yaranır.

Hər üç bölgədə 1986 - 1987 - 1988 -ci illərdə topladığımız hidronimik adlardan məlum olur ki, su obyektlərinin də osas layı türkmenşəli adlar olmuşdur. Düzdür, 1828, 1878, 1914, 1920 -ci illərdə yuxarıda göstərdiyimiz kimi, yerli

türkler başqa yerlərə erməni vandalizmündən qəçqın düşmişlər. Daha sonra 198-ci illərdə Azərbaycana yerli əhali köçürürlərən yüzlerin yaşayış məskənlərinə İran, Türkiye, Livan və Suriyadan gelmə erməniləri yerləşdirməklə minlərlə mikrotoponim və mikrohidronim «mehv» oldu, dilimizin passiv fonduna keçdi. Lakin 1989-cu ilə qədər azəri türkleri yaşayan rayonların istor toponimləri, istərsə də hidronimlərin 95 %-dən çoxu türkmenşəli adlar olmuşdur. Makrohidronimlərə gəldikdə isə oronim və oykonimlər kimi ermənilər su obyektlərinin de adlarını deyişdirərək xəritə və dərsliklərdə onları uydurma adaları əvəz etmişlər. Məsələn, Qızılıqçay, «Qukasyan qəs», Goran çayı «Qdqaran qəs», «Baku çayı», «Ambert qəs» və s. uydurma adalarla ovoz edilmişdir. Bir qismi çay adları isə hərfi tərcümə / kalka üsulu / ilə tərcümə edilərək deyişdirilmişdir. **Qarasu çayı - Sevcər qəs, Qızılıgöl - Qarmir qəs, Gőzəldorə çayı - Qeqədzor qəs, Dərəçayı - Dzora qəs** və s. Bundan başqa, bir sırada çay adlarını hibrid hala salmışlar. Məsələn, Arpa gölü - Arpi liç (liç - göl deməkdir), Artıksu çayı - Artıki cur, Bozdöğan su ambarı - Bozdöğani crank və s. formada coğrafiya kitablarında və xəritelərdə qeyd edilmişdir. Qeyd edək ki, «crank» su ambarı, «qəs» çay anlamını bildirir /25.712/.

E.M.Murzayev də qəd termininin ermənimənşəli hesab edir. O, M.Fasmara əsaslılıb İrəvan yaxınlığında türklerin Ana çayı olan Gedərçayı nədənsə, öz fonetik məhvlarından oynadıb Qətar, Qətarı adlandırmış, daha sonra isə «qəd» termininə aid Dzoraqəd, Qədəp, Karmiraqəd adlarını misal çekmişdir /123.143/. Halbuki göstərilən çay adları ardıcılı olaraq Dərəçaya, Gedərçaya, Qırımızıçaya verilən son dövrün uydurma erməni adlarındandır. Zənnimizcə, qət//qad//get qədim türk dillerinə aid coğrafi terminidir. Lügətlərdə çökək, cuxur, yarıq, başqa bir mənası isə getmek /axın/ kimi verilmişdir. Qərbi Sibirde de türklerin yaşadığı ərazilə, Ob çayının aşağı axarında - Belyi Yar /Ağdərə/ şəhərinin yanından ixan çay qolu da Get adlanır /51.185/. Urmiya gölündə tökülen daha bir çayın Gedərçay adınamışı mənbələrdə qeyd edilmişdir /201.845/. Çay adlarının hərəkətə bağlı olması haqqında daha bir konkret faktla müqayisə apara bilərik. Rus toponimisti F.I.Ivanov Volqa hövzəsində olan Seja və Sxodiya çay adlarının mənasını inceleyerek həmin hidronimlərin etimologiyası ilə çayın reliyefini əlaqələndirmiş və belə bir nəticəyə gəlmİŞdir ki, Seja // sezjat o qori - dağdan colmak /Sxodnya/ /sxodit s vozvišennost/ - yüksəklikdən enmek, axmaq mənasında /çay adları hərəkətə, yəni axmaq, axın /fel/ semantik mənalarını bildirmiştir /88.100.109/. Başqa mənbələrdə de bir çox çay adlarının hərəkətə bağlılığı göstərilmişdir. Məsələn, İtaliyadakı Adda çayı «axın», Avropadakı Buq çayı slavyanca «beq» qaçış, axın anlamını bildirir /3.83.88/.

Qeyd edək ki, Arpaçayın sol tarafındaki kiçik bir çayın qolu da Axın (axmaq) adlanır. Çay mənasını bildirmiş, «qət//get» erməni dilinə keçərək termin kimi formalasmışdır.

Hidronimlərin ancaq xəritelərdə qeyd olunması ilk vaxtlar o qədər hiss olunmadığı üçün ermənilər həm də çayın yanındaki yaşayış məntəqəsinin adını da hidronimin yeni, uydurma adı ilə ceynişdirdilər. Buna baxmayaraq, hələ də çay adları və kənd adları son dövrlerə qədər öz qədim adları ilə deyilərdi.

Hələ antik müəlliflərin əsərlərində / Heradot, Strabon, Plini, Ptolemy, Plutark və s./ bizans, gürçü, erməni mənbələrində Kür, Araz Kasak, Akurean //Axurean və s. çay adları xatırlanmışdır. M.Xorenasi /Vosz/ öz salnaməsində Akurean, Çorak, Kasak, Kür, Otmsu çay adlarını qeyd etməklə həm də həmin çayların somtını da göstərmişdir /170/. A.Lasitiverti /XIII əsr/ /Kniksu, K.Kanzaketsi/XIII əsr /Araz, Axuran, Vardan /XIII əsr/, Pembek çayı, Z.Kanakerts /XVII əsr /Axuryan, Qarpu, Kasak, Həmçərimən və s. çay adlarını yuxarıda çəkdiyimiz salnamələrində qeyd etmişlər. Hələ bu müəlliflərden çox - çox əvvəl antik müəlliflər Ksenfon /e.s. IV əsr/ basınlarında olaqədar Pasis çay adını / Arazın yuxarı axarında /, Ptolemy /II əsr /Kasak çayın adını kasala formasında xatırlamışlar / 205. XII. 276 - 278/.

Urartu mənbələrində Axurean adı ilə anılan hidronimi erməni müəllifləri Arpaçayın Qarsçaya töküldüyü yerdən tə Araza qədər olan hissəsi ilə lokalizə edir. Arpaçayın Qarsçaydan yuxarı mənboynı qədər olan hissəsini isə Rah adlandırırlar /204.20/. G.Qan isə atəşpərestlikle bağlı olan, türk xalqlarının toponimiyasında geniş yayılan Axuran //Axurean/Ahurlar/ hidronimi və oykonimi at axuru ilə əlaqələndirmiş və sahə mülahizə yürütmüşdür /43.11/.

Son vaxtlaradək coğrafi adlara aid bir çox tədqiqat işləri aparılmış da, ancaq ümumiyyətə hidronimlər az tədqiq olunmuşdur. İlk dəfə Q.Qeybullahov 1983-cü ilədə bir neçə hidronimin mənşəyi haqqında elmi yazı dərc etdirmiştir. Daha sonra, A.Axundov, R.Yüzbaşov, S.Seyidov, Q.Məşadiyev, V.Işrafilov, N.Əsgərov və başqaları az da olsa, müəyyən ərazilərin hidronimlərini tədqiqata çəlb etmişlər. Daha sonra N.G.Məmmədov geniş tədqiqat işi apararaq Muğan zonasının hidronimlərini geniş təhlil etmişdir. A.Qurbanov isə öz tədqiqatında Azərbaycan hidronimlərini leksik vahidlərin iştirakı baxımından qruplaşdırılmış və bir sırada çay adlarının etimologiyasını açıqlamışdır / 56.371 - 390/.

V.Işrafilov Borçalı ərazisində olan toponim və hidronimlərin spesifik xüsusiyyətlərini, an çox, sıfat və fellərdən ibarət olan, substantivləşərək hidronim kimi formalasmış su obyekti adlarının linqvistik xüsusiyyətlərini vermişdir / 90. 18,19/.

T.Əhmədov da Azərbaycan hidronimiyasının ümumi və xüsusi cəhətlərini, müxtəlif semantik qruplarını makro və mikrosistemdə hidronimlərin genişləndirilməsi, areali və s. xüsusiyyətlərinin geniş elmi təhlilini vermişdir /77.220/. Bütün bunlara baxmayaraq, inddiki Ermenistan ərazisinin hidronimiyası da araşdırılmamışdır. Ən böyük oronim və oykonimləri türkmenşəli olan Göyçə, Zengəzur, Pembek, Ağbabə, İrəvan, Şörəyel bölgələrinin təbii ki, hidronimiyası da türkmenşəlidir, həm də elm üçün maraqlıdır. Çünkü bu əzəli türksoylu bulaq,

basıl, asok, sak, kas, abar, oğuz, qıpçaq, sıranka ve s. tayfa ve qəbilələrin, bundan başqa, ağıqoyunu ve qaraqoyunu tayfa birliklerine daxil olan digər tayfların da adları orazilerin mikro ve mikrotopenimiyasında öz əksini tapmışdır. Həm de izleri müxtəlif hidronimlərdə qalan bir çox su obyekti adları da zaman - zaman deyişdirilmişdir.

Ərazilərdeki hidroobyekt adları da işlənmə tezliyindən asılı olaraq iki struktur tipdə formalılmışdır.

1. Sadə, elliptik, coğrafi nomensiz hidronimlər: Əşnək, Kasak, Qaranqu, Camışlı, Gümri və s.

2. Mürekkeb, elliptik, coğrafi nomenli hidronimlər: Deliçay, Arpaçay, Qarasu, Arpagöl, Gölgöza, Ayqırgözə, Abaransu və s.

SADƏ, ELLİPTİK, COĞRAFI NOMENSİZ HİDRONİMLƏR

Tedqiqtə cəlb etdiyimiz bölgelərdə, şərti olaraq sadə adlandırdığımız hidronimlərin leksik-semantik qrupları bunlardır: etnonimlərdən törənənlər / etnohidronimlər / şəxslərdən törənənlər / antropohidronimlər / oronimlərdən törənənlər / orohidronimlər / oykonimlərdən törənənlər / oykohidronimlər / hidro obyektlərdən törənənlər / hidro-hidronimlər.

1. Etnonimlərdən törənən etnohidronimlər qrupuna tayfa, qəbile, nosil, tiro, etnik qrup, millət və s. etnonim sacıyyəli sözlər / adlar / daxildir. Məsələn: **Kasak // Kasax, Boz Abdal, Şirak, Kayı Qulu // Kaykulu / Ağbabada bulaq / Akurean // Ahuran, Camışlı, Aşınak və s.**

Göründüyü kimi, göstərilən çay adları qədim xəzər, abdal // oftal, kayı, şirak, camışlı, qaraçoran və s. tayfa adlarını eks etdirir.

Makrohidronimlərin bəzisi haqqında məlumat verməyi, həmin hidronimlərin tarixi etimologiyasını və qrammatik quruluşunu açıqlamağı lazımlıdı.

KASAK//KASAX - Öz menbəyini Alakas // Əloyaz və Pombək dağ silsilələrindəki buzlaq və bulaq sularından alan bu çayın uzunluğu 89 kilometr, hövzəsi 1480 kvadrat kilometrdir / 206. XII. 119 /. Araz çayına tökülen bu çayın yuxarı axarı - Abaran cələndən axan hissə V asrda sonra həm de Abaransu adlanmışdır.

Antik yunan tarixçisi Ptolomeyin /II esr/ asrlarında Kasala formasında, M.Xorenasido isə /V esr/ Kasak kimi xatırlanmışdır / 201.306 /. Göründüyü kimi, antik mənbələrdə «Kasala» hidronimi öz menbəyini Alakas adlı dağ silsiləsindən aldığı üçün Kasala adlanmışdır. Lakin türk dillerinin qədim konstruksiyasını eks etdirerek əsas sözlə asılı sözün yerlerinin müasir dilimizden ferqlişmesi-inversiya olunması hidronimdə mühafizə olunmuşdur. Bu hidronimin nüvensindəki «kas» leksik vahidi xazar etnoniminin kökündəki xazla eyni bir

tayfanın müxtəlif dialekt forqlərində olduğu söylənilir / 62.30 /. Alakas dağ və Kasak çay adından başqa, Nairi rayonunda Alakas kənd adı, Talın rayonunda Alakas kənd adı və s. toponimlər areal toponimlərdir. Daha doğrusu, xəzərlərə bağlı 7 oykonim, 2 hidronim, 1 oronim, 2 xoronim Alakas // Əloyaz dağının müxtəlif eteklərinə səpələnmişlər.

Kasak çayının yuxarı axarının Abaransu adlandırılması həm de onunla əlaqəlidir ki, kaslardan / xəzərlər / sonra indiki Abaran düzündə yaşayan abar tayfları çayın müyyənərəzəsini öz tayflarının adları ilə adlandırmışlar. N.Hupşmann yuxarıda adını çəkdiyimiz tədqiqatında və həmin əsərə əlavə edilən VI asrda aid xəritədə Kasak çayının adını: «Kasak- Abaransu» kimi qeyd etmişdir / 194 /.

K.F.Qan erməni tarixşinashığına uyaraq nüvensində kas /xəzər/ tayfa adını yaşadan Kasak hidronimini «turş su» kimi menalandırılmışdır / 43.11 /. Kasak hidroniminin tərkibində işlənən -ak şəkilçisi /kas-ak/ bir sıra toponimlərə toplayıcı cəm şəkilçisi kimi formalılmışdır.

AXURAN // Axurian // Axoren // Anacur /anasa/ formalarında erməni mənbələrdə çay kimi göstərilir. Qarsçayın Arpaçaya tökülen hissəsində Arpaçayı Arzadək olan hissəsi Axurən // Axuryan adlanmışdır / 201.125, 125/. Başqa bir mənbədə ise Urartunun Etiuni /Sarıqamış/ ölkəsində E.Ö.786-cı ildə çar I Argiştinin zamanında Akuriani adlı şəhər - qala olduğu söyləntilər. Bu şəhərin yerinin Qars vilayətində, qədim Vanand ölkəsində olduğu qeyd edilir / 295. XII. 275 - 280 /. M.Xorenası də /V esr/ öz salnamesində Axurən çay adını xatırlatmışdır / 170.90 /.

Bildiyimiz kimi, əski türklerin bir qismının inancı olan Zərdüştilükde Ahura Məzda xeyir Allahı kimi tanınır. İ.Oliyev Ahura Məzdəni müdrik, hakim /«mazda» - müdrik» - «cahura» - hökmədar, ağa/ kimi torcuma edərək, göstərir ki, Ahura Məzda Qorbi İran onomastikasında hələ e.o. VIII əsrden işlənir və hindməşəli sözdür / 15.122.123 /. Bu fikir özünü doğrultmur. Çünkü, «ahura» derivativ toponimlər türk xalqları yaşayan arazilərə, areal toponim kimi daha çox yayılmışdır. Məsələ: Türkiyənin Diyarbakır ölkəsində: Ahur, Ahurlar, Ahurlu; Maraş bölgəsində: Ahur dağı, Ərzurumda : Ahurcuq. Van ölkəsində : Yuxarı Ahur, Aşağı Ahur : Naxçıvanda Ahura // Axura kənd adları: bundan başqa, Bolqaristanda : Ahuragöy / 1934, Qabırıntsə /, Ahurlar / 1906, Zaqrıntsə / kənd adları da olmuşdur / 197.55 /. Daha bir Ahura kəndinin lava püsürməsi ilə 1840-cı ildə Ağrı dağının uçqunlarında qalmasını Aşiq Ali belə təsvir edir :

Müemman var Ali üçün sırıldı
Şəmdan evvəl dörd bir yanın yerdidi,
Tozun qalxıb İrevani bürüdü-
Etdin Ahurəni zay, Ağrı dağı.

Türk dilinin fonetik ve morfoloji xüsusiyyetlerini özlerinde taşıyan, makrotoponimiyada çok da tanınmayan bu toponimler tayfa adı ile ilişgilidir ki, qadımdan indiyedek qorunub saxlanılmışdır.

Bu toponimin qadımlıyo gərə ermənilər Arpaçayı bütövlükde erməniləşdirərək Axuryan /Ahur-an- Ahurlar/ adlandırmış və ona sahib olmaq istomışlar.

2. Antroponimlərdən törənən hidronimlər /antropohidronimlər/ birinci torofı şaxs adı bildirən sədə mürəkkəb sözlərdən ibarət olur. Məsələn:

Ağbabada: Aslanağa /bulağı/, Əşraf /bulağı/, Moşədi Hasan /bulağı/, Əlləz oğlu /bulağı/, Külliüoğlu /bulağı/, Qaraxan /çayı/ və s.

Aslanağa - Öksüz kəndində, Moşədi Hasan-Qönçəli kəndində, Əlləz oğlu - Ellerkənd kəndində, Əşraf-xaraba Mustuqlu kəndində ən məşhur və elliptik təleffuz olunan bulaq adlarındandır.

Şörəyelə: Arix Veli /çayı/, Əşnek /çayı/, Bayandır /məden suyu bulağı/, Qara Memmed /suyu/ və s.

Pəmbək: Hemzəçimən /çayı/, Qaraçoban /çayı/, Kərem köçən /bulaq və kiçik çay /Hacı Qara /suyu/.

Qaraxan /çayı/ - Ağbabada - Amasiya rayonunun İbiş kəndindən axan çayın adıdır. Hemin çay sərhəddi keçir və Türkiye orazisində Qarsçaya birləşir. 1972-ci ildə İbiş kəndinin şimal torofindən 5 km, kanal qazilaraq, Qaraxan çayın yuxarı axarından bir qol ayırb, Ordaklı kəndinin yanından Arpagölə axıtdılar. Türk mənbələrində Qaraxan, hidronimini Oğuz xanı Qara xanla ilişkili olduğunu yazarlar /196.220/. Qeyd edək ki, çay mənbəyinin Ağbabada dağının cənub - şərqi torofindən alır.

Hemzəçimən - /çayı/ - Pəmbək bölgəsində olan bu çay mənbəyini Maymaqdəğin şimal - şərqindən alır və Pəmbək çaya qarışır. Uzunluğu 28 kilometrdir.

ƏŞNƏK //Aşına /k/. Şörəyel vadisində, Talın rayonu orazisindən keçən, uzunluğu 38 kilometr olan çayın adıdır. Qaranqu /1960. Mastara/ çayının bir qolu olan bu çay yay aylarında çox vaxt quruyur. XV əsrə yaşamış seyyah və yazıçı Israel Aşına adlı çay, dağ və kənd adını qeyd etmişdir /201.293/. Türk mənbələrində Aşına /k/ /Əşına/ k/adlanan dağ çay və kənd adalarını Ərəb ordusunun başbuğu /sorkərdəsi/, milliyyətçi türk olan Aşına ilə /VII əsr ilə əlaqələndirirler /196.254/. Lakin demək lazımdır ki, qədim türklərdə də aşına adı tayfa olmuşdur /55.30 - 40/. Adın etnonimo və ya etnonimin adı keçməsi, ya da hər ikisinin toponime çevriləməsi türk dillerində bir sistem təşkil edir. Hər halda türkmenşəli etnotoponimdir. Onun tərkibindəki k isə cəmlik ifadədir: Aşinalar. Ağbabanın Təpəköy və Güllüçə kəndlərində 1989-cu ildək əşnekli tayfası yaşayırırdılar.

BAYANDUR /mineral bulaq/-Bayandur kəndinin yaxınlığındadır. 1852-ci ildən müalicə suyu kimi işlənir. Dəri və oynaq xəstiliklərin müalicəsində istifadə edilir.

3. Oronimlərdən törənən hidronimlər /orohidronimlər/ sadə və mürəkkəb oronimik saviyiyəli söz və terminlərdən törənir. Məsələn:

Ağbabada: Çotindərə /çayı/, Yellidərə /çayı/, Çaldəş /suyu/

Şörəyelə: Gözəldərə /çayı/, Artık /çayı/, Şıdağın /suyu/

Pəmbək: Pəmbək /çayı/, Nefitti // Neftli, Şamlıq, Dəyirmandərəsi /çayı/ Qurudərə /çayı/

PƏMBƏK/Baambak - Uzunluğu 86 km. olan bu çay mənbəyini Pəmbək, Maymaq, Gədə Maymaq, Boz Avdal və s. dağlardakı bulaq sularından alır. Dərəcaya qovuşaraq Debedçaya birləşir. Sahası - 1370 kv. kilometr olan bu çay Kür hövzasındadır /207.17/. Eyni adlı derədən axıdı üçün Pəmbək /çayı/ demişlər. Erməni mənbələrində «Pembək» dərə adı kimi ilk dəfə Vardanın /XIII əsr/ salnamasında qeydə alındığı söylənilir /205.17/.

GÖZƏLDƏRƏ - Əleyəz dağının 3500 metr yüksəkliyindəki buzlaqlardan və bulaq sularından mənbəyini alaraq, bəzi yerlərdə dərinliyi 400- 500 metr olan Gözəldərə dərəsindən üzülaşığı Şörəyel/Şirak vadisində doğru axır və Arpaçaya töküllür. Uzunluğu 34 kilometr, sahəsi 144 kvadrat kilometrdir. XVII əsrə çayın yuxarı axarında yaşayan türklər həmin yerden suvarma kanalı çəkmiş və həmin arxı Şaharxi adlandırılmışlar /201.822/. Həmin çayın - Gözəldərə çayının və eyni adlı derənin və kəndin adını dəyişdirərək /15.07.1946/. Qeşadzor adlandırılmışlar.

Əleyəz dağının toponimlərinə nəzar salıqda, yəni həmin dağın ehətə edən çay, göl, zirvə, bulaq, kənd qala və s. adları 90 % türkmenşəli olmuşdur. Hər bir tədqiqatda adı belə çəkilməyen Baku hidronimini də dilimizin qədim dövrünü eks etdiron paleotoponimi hesab etmək olar.

4. Oykonimlərdən törənən hidronimlər /oykohidronimlər/ bir qayda olaraq öz adını yaxınlıqdakı yaşayış mənteqəsinin adından, sadə, mürəkkəb quruluşlu oykonimlərdən törənir. Məsələn:

Ağbabada: Xəncərli/Xançallı/bulağı/, Xançallı/Gürcüstan sərhəddindən göl adı /Çiftəli /çayı/, Balıqlı/çayı/, Qara Memmed /çayı/, Qızılıkilsa/suyu/, Çivinli /suyu/Mustuqlu/suyu/.

Şörəyelə: Arixvelli /Mantaş//çayı/, Bacoğlu/ Aykavan/çayı /, Illi // Elli /çayı/ və s.

Pəmbək: Arçut /çayı/. Uzunluğu 6 km olan bu çay Pəmbək çayına töküllür: Geran /çayı/, uzunluğu 10 km olan bu çay Hamamlı rayonunun Güllüçə kəndinin yanından ötür və Pəmbəye qovuşur. Qarpu // Qarpi /çayı/ Quşar rayonu orazisindədir. Mənbəyini Əleyəz və Pəmbək dağlarının şimal - şərqi tərəflərindən alıb Pəmbəye töküllür.

BACOĞLU /çayı/ - Uzunluğu 27 km. olan bu çay mənbəyini Amasiya rayonunun Oxçoglu, Güllübulaq, Çaxmaq kəndlərinin bulaq sularından alaraq

Bacoğlu kəndinin yanından ötüb Arpa çaya töküür. Son dövrədə çap olunur xəritalarda «Aykavan» və ya «Axurik» kimi qeyd edilir.

Camışlı /suyu/ - Uzunluğu 27 km, olan bu çay da mənbeyini Ələyəz dağındakı bulaqlardan alır və Arpa çaya töküür. Bu çaya həm də Artık /suyu/ deyilir. Camışlı kəndinin yanından axlığı üçün Camışlı deyilir.

DİRƏKLƏR, TOMARDAS, SÖYÜDLÜ, ARIX VƏLİ, ABARAN - ambarları müharibədən sonrakı dövrlərdə tikilmiş hidroobyektlərdir. Yaşayış məntəqələrinin yanında olduğu üçün həmin məntəqənin adı ilə adlanmışdır. Lakin həmin su obyektlərinin da adı uydurma erməni adları ilə avaz edilmişdir.

ÇƏTİNDİRƏ /çayı/ - Amasiya rayonunun şimal-qərbindən, Ermenistan, Gürçüstan və Türkiye dövlət sərhədinin kəsişdiyi yerlərdən, Cildir dağlarındakı bulaqlardan mənbeyini alaraq, Çivinli və Quzukond kəndlərinin yanından keçərək Arpagölə töküür. Uzunluğu təqribən 17 kilometrdir. Çətindərə adlanan dərədən axıb gəldiyi üçün Çətindərə /çayı/ demisərlər.

YELLİDƏRƏ /çayı/ - Qızılıqçay rayonunda Qayqulu Düzkənd kəndinin yanından keçərək Arpaçaya töküür. Uzunluğu 22 kilometre qədər olan bu çay mənbeyini Dolidaq /Ağcasar/ Qaraaxraq dağlarında olan bulaqlardan alır. Yellidərə dərəsindən axlığı üçün Yellidərə /çayı/ adlanmışdır.

GÜMRÜ /çayı/ - mənbeyini Şirak dağlarındakı bulaqlardan alaraq Kiçik Keti kəndinin yanından keçib Arpaçaya töküür. Həmin çayın yolu - yatağı - dayısdırıq kanala axıdılmışdır. 1926-ci illərdə tikilən Leninakan su elektrik stansiyasının - «Lengesin» suyu da həmin kanala /Şirkanal - Şirkanal/ axıdılır.

BAQU // Baku - Ələyəz dağının zirvalorından birinin, həm də həmin zirvədə olan gölin adıdır. Gölin uzunluğu 150 metr, eni 145 metr, sahəsi isə 1200 metrdir. 3128 metr hündürlüyüdədir /61.6/. Mənbeyini həmin göldən alan uzunluğu 36 km, sahəsi 141 kv km, olan Baku çayı da o oronimlə olaqədardır. Kasak çayına tökülen bu çayın, gölin və zirvanın da adı dayısdırıq kanala /Amberd/ adlanmışdır. Ermenicə Amberd «Buludqala» deməkdir. Həmin zirvədə Qızqalası yerləşir.

Fikrimizcə, Baqu // Baku / Baku / leksik vahidi dilimizin qadim qatında işlənmiş «zirvə», «yükseklik» ifadə edən coğrafi terminidir. Ə Hüseynzadə, A.Rəhimov, Q.Qeybullayev qadim qaynaqlara söylenərək Baku toponiminin türkmanşlı olmasını yazırlar /145.22 - 24; 35; 49.417/. Lakin bir çox tədqiqatçılarımız Baku toponiminin iranmənşli saydıqları üçün erməni müəlliflər de onları desteklemişlər /204.66/.

5. Hidroobyekti adlarından təbəqən hidronimlər/hidrohidronimlər/ müxtəli su obyekti adlarının müxtəlif hidronimlərə çevrilmişdir. Yeni göl, çay, bulaq, gözə, arx və s. tipli bu obyektləri digər semantik mənali hidronim yaradır. Məsələn :

penca mənzərəsi penca mənzərəsi penca mənzərəsi penca mənzərəsi penca mənzərəsi

ARPAÇAY DÖRYAÇASI - Sahəsi 54 kvadratkilometr olan bu deryanın 525 milyon kubmetr su tutumu var. Arpaçayın qabağı Bayandur kəndinin yanında kəsilmiş və 1937-1974-cü illərdə döryaça tikilmişdir. Həmin döryaça tikilərənək Türkiyə ərazisindəki Astana, Ağırüm, Kinayı kəndlərinin əhalisi başqa yerdə köçürülmüşdür. Ermanistan tərəfdə isə Aralıq kəndi deryanın altında qaldı.

GÖLGÖZƏ SUYU - Amasiya rayonunun Çivinli kəndinin cənub - qərb tərəfində Tayaqaya/Türkiyə sərhəddində/tərəfdəki ən böyük bulaqlardan axan kiçik çayın adıdır.

Qıraqöl, Daşgöl /çayı/ - Şirinsu /çayı/, Mixbulaq /çayı/ Ələyəz dağında olan həm bulaq, həm göl, həm də çay adlarıdır /61.18/.

SARISU /çayı/ - Öksüz kəndində, Yanısgöl /çayı/ Qara Namaz kəndində, Köhnəsu /çayı/ İlhanlı kəndində, Arpa çayın keçmiş yatağından axan kiçik çaya deyilir.

SORRUSU /çayı/ Saral kəndində, Qırxbulaq /suyu/ Dizman kəndində, Kırılgöl /çayı/ Ağlağan dağında kiçik çayların adıdır. /201.869/. Sehv olaraq erməni mənbələrində Qırlı göl yazılır. Ancaq yağış suları toplandığı üçün həmişə kırı olur.

Göstərdiyimiz hidronimlərin bir çoxu müəyyən bir sovetlik və ya rayon atazısında elliptik tələffüz edilsə də, lakin çox vaxt coğrafi termini borpa etmək lazımlı golirdi. Elliptik formada deyilərkən fikir daxiliında söhbətin bulaqdan, göldən, yoxsa çaydan getdiyi aydın olurdu.

6. Müasir dilimiz üçün arxaik sayılan bir sıra leksik vahidlər də tədqiq etdiyimiz orzuların toponimiyasında mühafizə olunmuşdur. Məsələn: Möküz //Möküs Amasiya rayonunda, Çorak Gümrü şəhəri yaxınlığında su obyektləri adı id.

MÖKÜZ/MÖKÜS - Mənbeyini Çaldış dağlarındakı bulaqlardan alaraq Tezbahar /1920 -ci ildən xərabədir/ kəndinin yanından adlayıb sərhədi keçir və Türkiye ərazisindəki Bozırgan kəndinin içindən bir də dolanaraq yənə galib sərhəddə - Arpa çaya töküür.

Hidronimin mənşəyi haqqında onu deye bilerik ki, bəzi mənbələrdə «öküz» leksemindən nüvəsindəki oks leksik vahidini «çay», «saz» anlamı ilə əlaqələndirirlər /93.299/. V.I.Aslanov qeyd edir ki, Müasir dilimizdə «arx» və «çay» sözleri iki - üç min il əvvəl «öküz» sözü ilə ifadə olunmuşdur. Bu sözün görünür, müxtəlif tayfa və qəbilələrin dillərində bir neçə fonetik variantı olmuşdur: öküz//öyüz/yöküz və s. /19.289.290/. Hidronimin önündəki «em» samiti isə səs artımından başqa, bir şey deyildir.

CORAK/SORAK- Gümrü şəhərinin yanındakı Tekçaya adlanan qadim daş karxanasının yanındakı su mənbeyinin adıdır. Daşlar arasında - yerdən qaynayan bu böyük bulağın sahəsi təqribən 30 kvadratmetrdir /157.38/. Mənbələrdə çorak //şorak« mineral su mənbəsi, «Müalicə suyu mənbəsi», «act,

duzu su mənbəyi» kimi göstərilmişdir /49/. Doğrudan da, göstərilən qaynaması mənbəyi müalicə əhəmiyyatlıdır. Ağbabada - Şıştape kəndi yaxınlığında, Arpaçayının sol sahilində belə bir eyni adlı su mənbəyi vardır. M.Xorenasi & Çorak adlı çay adını öz salnamesında işləmişdir. Həmin çay indi Türkiye erazisindədir.

Qeyd edək ki, Çorak//Şorak// Çorox səs fərqli derivat hidronimler Krim, Orta Asiya, Şimali Qafqaz və s. türklər yaşayan erazilərdə geniş yayılmışdır. Səz əvvəlində ç-ş, söz sonunda k-x əvəzlenməsi bir çox türk dilleri üçün xarakterikdir.

QARANQU - Mənbəyini Əleyəzin yamacındaki bulaq sularından, əsasən Qaragöldən alan bu çayın uzunluğu 38 kilometrdir. Həmin çayın da sət dayışdırılarak Mastara adlandırılmışdır /123.611/. Bir çox mənbələrdə, həm də xalq arasında həmin çaya Qarasu çayı deyilmişdir. Görünlür, qədimlərdə «qaranqu» və «rara» eyni semantik monamı daşımışdır. «Kitabi - Dədo Qorqu» dastanlarında da belə ifadeye rast golur. Məsələn: «Basatin qaranqu gözleri yaşa doldu /1963. soh.115/n; / 51.198.200/.

7. Tədqiq olunan erazilərdə birinci tərəfi rəng, sürət, relief, ölçü, işarə bildirən semantik qruplu sözlərdə törenən hidronimlər də vardır: Bağırsaq /çay/, Korçıçök /çay/ və s. Pəmbək bölgəsində də Öyri /bulaq/, Cırçır /Şırşır, Domba, Tanış, Ziyarət, Aralıq və s. bulaq və çay adları olmuşdur.

MÜRƏKKƏB, ELLİPTİK COĞRAFI NOMENLİ HIDRONİMLƏR

Sada, elliptik, coğrafi nomenlər hidronimlərdən mürəkkəb, elliptik coğrafi nomenli hidronimlərin forqlı cahətləri odur ki, sada hesab etdiyimiz hidronimlərin hidronimik terminləri /bulaq, çay, arx, göl, kəhriz, quyu, axmaz, gözə və s./ buraxılır, mürəkkəb, elliptik coğrafi nomenli hidronimlərin isə birinci tərəfində qovuşaq halda hidronimik terminlər işlənir və hidronim yenidən topominlaşır. Lakin bir çox halda sonralar qəbul etdiyi hidronimik termin / nomen /, yəni coğrafi obyekti növünü bildirən söz ellipsiyaya uğrayır. Məsələn, Su obyektləri ilk dəfə adlandırıldığında Arpa çay, Abaran su, Sağlam gözo, Şirin su, Qotur su, Şah arxi və s. formada olmuşdur. Sonralar makrotoponim seviyyəsində topominlaşarak Arpaçay /çayı/, Abaransu/çayı/, Şirinsu /çayı/, Şaharx/arxi/Sağlamgözo/suyu/Qotursu /çayı/ və s. şəklini almışdır. Daha sonra isə eyni onomostik vahidlərdən digər topominlər törendiyi üçün ikinci dəfə hidronimik terminin işlədilmesi ehtiyacı duyulur və coğrafi adları fərqləndirmek üçün Arpaçay çayı /hem də eyni adlı kənd və döryaça, qala var/, Qarasu çayı /hem də eyni adlı kənd və döryaça, qala var/, Qarasu çayı /hem də eyni adlı göl var/, Korbulaq bulağı /hem də eyni adlı kənd və döryaça, qala var/, Korbulaq bulağı /hem də eyni adlı göl var/ və s. formasında işlənir.

Mürəkkəb, elliptik hidronimik nomenli hidronimlərin tədqiq etdiyimiz bölgelərdə müxtəlif semantik qruplar vardır. Belə hidronimlərin birinci tərəfi, etdiyimiz kimi, qovuşaq halda işlənir, su obyektiinin növünü bildirən nömen dilin sadolaşmaya meyli nəticəsində ellipsiyaya uğrayır. Nitqde çox vaxt səhbatın hansı obyektdən getdiyi hidronimin son dəfə qəbul etdiyi nömenden məlum olur. Elliptik coğrafi nomenli mürəkkəb hidronimlərin birinci tərəfi əsasən isim, sıfat, say və substantivləşən sözlərdən ibarət olur /77.224.225/. L.Uspenski sayilarla ifadə olunan hidronim və toponimlərdə, xüsusilə türk dillərində on çox birinci tərəfi tok, üç, beş, yeddi, otuz, min sayıları ilə ifadə edildiyini yazar. Lakin nodənə Yeddioguz/İssikkulda/ toponimini Yeddiöküz kimi vermiş və qoşqu heyvanı ilə əlaqələndirmişdir. /162.28.102/. Halbuki yeddi oğuz tayfa adını eks etdirir.

Formalaşma yolları, ifadə vasitələri və semantik sahalarına görə tədqiq olunan bölgelərdəki hidronimlərin, yəni elliptik, coğrafi nomenli mürəkkəb hidronimləri belə qruplaşdırıla bilər:

1. Yaşayış məntəqəsinin adı və hidronimik nomenlə birlikdə qovuşaq ifadə olunanları /Balıqlıçay, Xancallıqulaq və s./əsasən I növ ismi birleşmə modelində, mürəkkəb söz /ad/kimi formalaşır. Belə hidronimlərin birinci tərəfi sadə, düzəltmə və mürəkkəb quruluşlu sözlərdən ibarət olur. A.Qurbanov bu qrup hidronimləri «topohidronimlər» adlandırır /56.378/. Daha sonra müallif qeyd edir ki, çox vaxt topohidronimlərə hidronimin, yaxud oykonimin ikinci olmasını müəyyən etmək çətin olur. Qeyd edək ki, toponimiyənin qanununa əsasən kiçik coğrafi obyekti öz adını böyük coğrafi obyektdən alır.

Ağbabada: Balıqlıçay/çayı, Qazançisu/çayı/, Çaldısbulaq/bulağı/, Artıkbulaq, Seldəğilançay /çayı/, Qara Namaz çayı və s.

Sörəyelə: Celobçay, Illisü/Ellisu/çayı/, Yasoulçay, Əleyəzçay və s. Qotur adlanan Əleyəzçayın uzunluğu 10 kilometrdir. 1960- ci ildən Araçadzotn adlanır. Çayın adı Əleyəz dağından yox, Əleyəz yaşayış məntəqəsindən götürülmüşdür. Informatorların dediyinə görə, Qotur çayın adı «qudurmaç» sözü ilə əlaqədardır. Çünkü Əleyəz silsiləsindən şüretilə axan bu çay daşar və ətrafi basardı.

Pəmbəkde: Bayatbulaq, Armudluçay//Armudluçay, Qarabulaq, Qarpaçay, Sonqurlu çay, Goran çayı və s.

2. Birinci tərəfi şəxs adları və tayfa adları ilə ifadə olunan çay, arx, kanal, bulaq, quyu, gözə adları hidroobyekti vaxtı ilə həmin şəxsin adı olduğunu və ya həmin şəxsin tərəfindən düzəldildiyi / qazıldıgi / üçün o şəxsin adını eks etdirir. Əlbettə bu on çox mikrohidronimlərə aid etmek olar. Elə də ola biler ki, müəyyən bir şəxsin biçənəyinin, əkin yerinin içərisində olmaqla da antropohidronim törenər.

Ağbabada: Xatın bulaq /Qara Namaz k/, Əşrəfbulaq /Mutuqlu k/, Səkinəbulaq /Qarabulaq k/, Şabanarx/Ellerkend k/, Abbasarx, Cibreyilarx/

Civinli k./, Bayramarx/ Balaqli k./ ve s. bunlardan başka etnik tayfa adı ile bağlı olan bir neçə hidronim de vardır :

ARPAÇAY - Mənbəyini Ağbabadakı Arpagöldən və müxtəlif səmənbələrindən alan, uzunluğu 186 km, hövzəsi 9700 kvadrat kilometr olan çaydır. Qaraxan, Qaranqu, Dəliçay, Gözəldərə, Alacaçay /Türkiyə/, Qarsçay /Türkiyə/ və s. Arpaçayın qollarıdır.

Lakin bəzi mənbələrdə sehv olaraq Arpaçayla Zəngiçayı deyişik sahə /48.37/. Zəngiçay mənbəyini Göyçə gölündən alır və Araza töküür. İndi Hrazdar adlanır. Yuxarıda göstərdiyimiz kimi, Axurean//Axuryan Arpaçayın aşağı axarını qədim adı olmuşdur.

Çayın 2/3 hissesi Türkiyə ilə Ermenistan sərhəddindən keçən Sərdarabad rayonunun Hacı Bayram kəndi yaxınlığında Araza qovuşur. Ağbabə və Şorayel bölgələrinin Ana çayı sayılan Arpaçay «Oykonimlər» bölməsində göstərdiyimiz kimi, qədim türk etnosu olan «arpa»dan törənmışdır. Ermeni mənbələrində də bu çay adının türkmənşəli etnonimdən törəndiyi xətriliş /201.127/.

«Türkmənçay sülh müqaviləsi» Araza vurduğu dağlı bu Arpaçaya da vurmuşdur. «Apardı sellər Saranı» xalq mahnısında xatırlanan Arpaçayın da həmin bu Arpaçay olması fikrindəyik. Çünkü mahnıda adı çəkilən Muğan heç də Azərbaycan, Gürcüstan orazılardındaki oykonim və ya xronim deyildir. Çünkü bu məkanlar Arpa çaydan çox -çox uzaqlardadır. Mahnında adı çəkilən Muğan kəndi Arpaçayı boyunda Qızılıyar yaylağundadır. 27.01.1978-ci ildən ermənilər həmin kəndi Hovdamec adlandırmışlar.

ARPAGÖL - Deniz səviyyəsindən 2020 metr yüksəklidə olan bu göl Ağbabadadır. 1946-ci ilə qədər sahəsi 5 kvadratkilometr olmuşdur. 1946-1950-ci illerde Arpaçayın Sultanabad kəndindən keçən hissəsində /dərədə/ çayın qabağı kesilmiş və gölün sahəsi 5 dəfə böylüdürülmüş sahəsi 22 kvadratkilometr olmuşdur. /201.514/. Həmin bəndin hündürlüyü 10, eni 80 metrdir. Su anbarı kimi istifadə olunan gölün uzunluğu 7,3, eni 4,3 kilometrdir. Xəritalarda hibrid hidronim kimi 1950-ci ildən «Arpılıç» formasında qeyd edilir /206.9/.

Qeyd edek ki, göl tikilərkən Sultanabad /1935, Şurabad/ kəndi və qəbiristanlıq su altında qaldı. Əhalisi iso Azərbaycanın Göyçay rayonunun Alpout kəndində köçürüldü. Lakin 1952-ci ildə geri qayıdırək həmin gölün sahilində yenidən Şurabad adlı kənd salındılar. 1988-ci ildə kəndin əhalisi yenidən Azərbaycana qovuldular.

KINIKSU - Ermeni mənbələrində Q.Alışana asaslanaraq göstərilir ki, XVII əsrin coğrafiyası Villod Hisusyan 1691-ci ildə Şorayel bölgəsində olmuş Kınıq kəndi və Kınıqsu çay adını salnaməsində qeyd etmişdir. Həmin çayın öz mənbəyini Əleyez dağları silsiləsindəki Mingellərdən / indi Bürakan/ aldığı söylənilir /201.866/. XI əsrin salnaməcisi A.Lastiversti də öz salnaməsində həmin çayın - Kinkusun adını xatırlayır /105. 161/.

Göründüyü kimi, çay öz adını Oğuzların künük/qısnık tayfa adından almışdır.

QARAÇORANSU - Abaran və Nairi rayonları orazılardan keçərək Zəngiçaya töküür. Uzunluğu 17 kilometrdir. Eyni adlı kənd də həmin çayın hövzəsindədir. Q.Qeybullayev hələ X əsrde Xəzər dövlətində və Altay arazisində də qaraçor/qaraşor tayfasının yaşadığını qeyd edir. Daha sonra o Orta Asiyada da Qaraçor toponomislərinin olmasını yazır /4/. Göründüyü kimi, Qaraçorsu çay /kənd/ adı soykökümüzə iştirak etmiş qaraçor/qaraşor tayfa adından törənmişdir. Elə Ağbabadakı Çorlu /12.11.1946/ Lernanek/kənd adı da bunurla əlaqədardır.

QARAQOYUNBULAQ - Şorayel vadisində, Amasiya rayonunun Oxçoğlu kəndinin sərənsində yerlən qaynayan maşhur bir bulağın adıdır. Kənddə yaşayan on qədim tayfalardan biri də qaraqoyunu adınlardır. Həmin tayfanın ulu babalarının Tebriz tərəfdən gəldiklərini informatorlar söyləyirlər.

Deməli, bulaq və tayfa adı qaraqoyunu tayfa birliliyinin adını oks etdirməyi imkan verir ki, uzun müddət bu orazılarda Qaraqoyunu tayfları da yaşamışlar. Bundan başqa həm də bu orazılarda Qaraqoyunu dövlətinin sərhəddi daxilində olmuşdur /190.11.112/. Goris rayonu arazisində, deniz səviyyəsindən 1200 metr yüksəklidə, sahəsi 45 hektar olan Qaraqoyunu qəbiristanlığı vardır. Hetta A.Simonyan adlı bir erməni etnoqraf həmin qəbiristanlığda Qaraqoyunu hökməti Qara Yusifin və oğlu Pir Budagın məqberələri olduğunu yazır («Miras» jurnalı, Aşqabad, 2001).

3. Birinci tarifi ümumi zoonim və fitonimlərdən, ikinci tarifi hidronimlərdən törənən coğrafi obyektləri hidronimlər də geniş yayılmış dil hadisələrindəndir. Lakin çox vaxt aydın olur ki, heyvanat və bitki adları oks etdiron hidronimlər heç də həmin heyvanın, quşun, və ya bitkinin çox olması ilə əlaqədər deyil, tayfa adlarını oks etdirir. Məsələ: **Armadlıçay, Sonqarlıçay // Şənqarlıçay, Camışlıçay və s.** Bunlara baxmayaq, tədqiq olunan orazılardə az da olsa, orazılərin fauna və florasını oks etdiren hidronim və zoohidronimlər vardır :

Ağbabada: Durnagöl, Durnabulaq /Qara Namaz k./ Qurdبulaq/ Sultanabad Doushanbulaq/Dovşanbulaq/Göllü k./ İnkubulaq /Civinli k./ Davabulaq/Qönçeli k./ Quzubulaq/Görbulaq k./ Qanqalbulaq/Balaqli k./ və s.

Pembekdə: Baldırğanbulaq/Dizman k., İlənbulaq/Qızılıoren k./ Qırğıbulaq /Xancığaz k./, Ayqırbulaq /Vardan k./, Laçın çay / qızılıorenə və s.

Laçınçay - Mənbələrdə laçın həm də Oğuziərin Kayı tayfasının onqonu kimi göstərilir. XIII əsrde bele bir tayfanın Türkmenistanın conubunda yaşadıqları, Mongolların yürüşü zamanı Qafqaza gəldikləri söylənilir. Yenə həmin mənbədə Əmir Xosrov Dehləvinin o tayfadən olduğu qeyd edilir /75.218,219/.

Göründüyü kimi, çay adının quş, yoxsa tayfa adından törəndiyi çox vaxt çətinlik yaradır.

Ayqırgöl - Rus menbelerinde Uçkılıs/Eçmiadzin/ qozasında gösterilir. Eyni adlı oykonim de var. Ayqırgöl indi Mesamor, Ayqırgöl kendi issa Aqnaic adlanır /201.233/. Aladağa//Alakas dağına ve Ağçaqalaya yaxın olan bu hidronu «Kitabi -Dədo Qorqud» dastanlarında Ayqır gözler suyu // Ayqırgöze suyu ilə lokalize etmek olar. Doğrudan da, bu neçə yüz kvadratmetr sahəni tutan göl daır ve daşlı dəredədir. Əleyezdən gələn yeraltı bulaq suları buradan qaynayıb çət. Qarasu çayı da bu göldən keçib gedir. Fikrimizcə, bu su monboyının ilkən adı Ayqır gözəsi, Ayqır gözleri olmuş, sonra sadələşərək Ayqırgöza olmuşdur.

4. Birinci tarifi istiqamət, rong, əlamət, rəng, dad, miqdər, torof, sıret və s. bildirən semantik qruplu sözlerle ifadə olunan hidronimlər quruluşca sada, düzəltmə, mürekkeb sözlərdən ibarət olur.

Ağbabada: Böyükbulaq, Qarasu, Köhnəsu /ilanlı k/, Ağbulaq, Göybulaq, Qoşabulaq /Düzkənd k/, Poqqubulaq, Təndirbulaq, Saribulaq, Soyubulaq, Buzbulaq /Öksüz k/, Güneybulaq, Ayrarbulaq, Qayrabulaq, Göybulaq /Güllüce k/, Mingöllər - Ermanistan, Gürcüstan və Türkiyənin sərhəd zolaqlarının kəsişdiyi yer/ELLERKEND k/, Qaynarbulaq /Daşköprü k. / və s. Kirligöl /Ağlağan dağında, Doyırmançay - 10 km /Gölli k/ və Dəliçay.

Pembekde: Qoşabulaq, Qanlıçay /Qursalı k/Böytiksü/çay/, Soyubulaq, Mustuqlubulaq, Muncuqlubulaq/Dizman - Böyükilsə k/, Qaynarcabulaq, Qoşabulaq, Ağbulaq/Hollavar k/, Şirinsu, Ağsu, Süddübulaq/Vardana k/ Əlacığöze, Nefittibulaq, Qırxbulaq/Gözoldərə k/, Qoşabulaq, Narimbulaq /Qursalı k/ və s.

Şörəyelde: Daşkehriz, Dərbəulaq, Ağsulaq /Oxçoğlu k/, Əyrikahriz, Aşağıbulaq /Külliübulaq k/, Salhbulaq, Süddübulaq, Cütbulaq, Şirmaxsu /Çəxmaq k. / və s.

Dəliçay - Monboyini Əloyoz dağının eteklərində alır Qozonfor dəresindən keçib Abaran çöldündən adlayaraq Qarasu çayına qarışır. İndi Qexarot adlandırılır. Çayın əlamətinə görə Dəliçay demişlər.

SİRİNSU - Əloyezçayla Dəliçayın kəsişdiyi yerdə, hündürlüyü 150 metr olan şəlalənin adıdır. Eyni adlı çay da vardır. Ermanistan Xalq Komissarlar Sovetinin 1934 -cü il qərarına əsasən hərfi tərcümə ilə Kaxsracur /kaxsr-/ -şirin «cur» -su / adlandırılmışdır.

YEDDİGÖL - Əloyozın zirvələrindən birində olan yeddişən çox müxtəlif göllerin adıdır. Həmin hidronimin də adı doyişdirilərək Yotcur /«yot» - yeddi + «cur» -su / adlandırılmışdır.

QIRXBULAK - Pembekde, Arçut kəndinin Sırxana adlanan yaylasındaki bulaqlar qrupunun adıdır. Sayına görə 20 -don çox müxtəlif bulaq var. Informatorlar eski zamanlarda həmin ərazilərde daha çox bulaq olduğunu söyləyirlər. Bulaqların çoxluğuna görə Qırxbulax // Qırxbulaq və ya səsartımı ilə Qırxbulax demişlər. Həmin bulaq sularının toplaşıb axlığı kiçik çaya da Qırxbulaq suyu deyərdilər. Eyni adlı kənd de vardır.

POŞTBULAQ/POSTBULAX - Ağbabada, Qara Namaz kəndinin şimal - şərqində - Dəliçayın sağ sahilində və Şörəyel vadisində, Mağaracıq kəndinin şərqində - Arpaçayın sağ sahilində olan bulaqların adıdır. Bir -birindən 40 kilometr arası olan bu hidronimlərin çay kanarında olmasının informatorlar onunla əlaqələndirirler ki, 1828 -ci ildən 1878-ci ilədək / Dəliçay - Arpaçay sərhəd olan vaxt / çar hökumətinin həmin yerdə kazak postu / sərhəd qarovalıçusu / olmuşdur. Həmin bulaqların yanı həm də çay keçidi olmuşdur. Görünür, həmin əsgəri postlara görə bulaqlar Postun bulağı // Poştbulaq // Poştbulaq adlandırılmışdır.

MİXBULAQ - Əloyezdə, Dəliçayın yuxarı axırında bulaq və şəlalənin adıdır. Hündürlüyü 150 metrdən çoxdur. Həmin bulağın üst tərəfindəki əbədi bulaqlardan mürəkkəb şəhər kimi sallanan buz salxınlarına görə Mixbulaq demişlər. Ermanı menbelerində «Mexbulak» formasında qeyd edilir /61.17/.

GÖLQOŞUN - Pombak bölgəsində göl, yayla, çöl adıdır. Hidronimin zahiri forması aldadıcıdır. Quruluşca mürekkeb sözden törəndiyi belli olsa da, lakin adın ikinci tərəfindəki «qoşun» ordu kimi başa düşülür. İlk baxışdan yanışma əlaqəli I növ sintaktik konstruksiyaya oxşayır. Lakin birinci tarif ikinci tarifi tuyin edə bilmir. Informatorlar həmin göl haqqında müxtəlif fikirlər, rəvayətlər söyləsələr də, amma inandırıcı və cinsi deyil.

E.M.Murzayev komi, buryat, kalmik dillerində «qoşun//qaşun» coğrafi termininin «acı, duzlu su» mənasını ifadə etdiyini yazar. /123.4/. Doğrudan da, sabesi kiçik olan bu gölün suyu duzlu mineral sulardan ibarətdir. Deməli, Gölqoşun hidronimi həm dilimizin qədim qatını, həm də qədim sintaktik konstruksiyasını qoruyub saxlaya bilmışdır. Hidronimi müasir konstruksiya ilə müqayisə etsək, belə olmalıdır. Qaşungöl. Bu hidronimde tərafələr inversiya olunmuşdur.

DƏRÖÇAY - monboyini Ağlağan /Urasar/ dağından alaraq Pombak çaya birləşib Debeto qırışır. Uzunluğu 67 km olan bu dağ çayı hərfi tərcümə edilərək xəritələrdə Dzoraqet /dzor-/ -dərə + «qət» - çay/ adlandırılmışdır.

Dəliçay - monboyini Dəlidağdan alaraq Ağbabadakı Təzəkəy və Qazançı kəndlərinin arasından axaraq Arpaçaya qarışır. Uzunluğu 35 kilometrdən çox olan bu çay 1828-ci ilədək Qars paşalığı ilə Rusiyanın sorhəddi olub. Həmin sərhəd Arpaçayı ilə irəliləyərək Arazla davam edirdi. İti axlığı üçün «Dəliçay» demişlər.

DAŞLİGÖL - Əlezəy dağının 3250 metr yüksəkliyində yamacdır. Sahəsi 1151 metr olan hidronim hərfi tərcümə edilərək Karılıç / «kar»-daş + «diç» -göl / adlandırılmışdır. Dərin daşlı dərədə olduğu üçün Daşdigöl // Daşlıgöl demişlər.

ALAGÖLLƏR - Əlezəy dağının zirvosunda olan 13 kiçik gölün adıdır. 1934-cü ildən Lçakneri ovit / «dəçakner» - göller + «ovit» vadisi / adlandırılmışdır. /61.77/. Hidronimin əvvəlindeki ala leksik vahidi Aladağ // Alakas// Əlezəy

orionimindəki «ala»ni əks etdirir. Burada ala leksik vahidi hündür mənasını da ifadə edir.

SOYUQBULAQ/SOYUXBULAQ – Pəmbeyin Dizman/Yuxarı Kilsə kəndində məşhur bulaqlardan biridir. Yayın an isti aylarında belə həmin bulağın suyu soyuq olur. Soyuqlığuna görə «Soyuqbulaq» demisler.

İSTİBULAQ/İSTİBULAX – Pəmbeyin Saral kəndi orazisindəki mineral su mənbələrindən birinin adıdır. Həmin su isti olmasa da, lakin müalicəvi xarakterinə görə «İstisun» demisler.

CIRCIRSU – Pəmbekde, Qırxbulaq suyu adlanan çayın axarında olan şəlaləyə deyilir. Söz öündəki ş-c avazlanması ilə Şırırsu hidronimi Cırcırsu formasında deyilmişdir. Şırırsu su səsini əks etdirən təqliidi sözdür.

DAŞDIPINAR/DAŞLIPINAR // SÜDLÜPINAR – Ağbabada, Türkiyə sorhoddində olan, Qara tarixində xatirənan Kökçədən şimal staklorində olan bulaqların adıdır. Hidronimin tərkibindəki «pinar» qadın türk hidronimik terminidir. «Bulaq», «çeşme» hidronimik termininin sinonimi kimi dağ kondlorının /Quzukənd, Ellerkənd, Çivinli və s./ hidronimiyasında işlənməkdə idi. Qeyd edək ki, çeşmə termini ilə formalan hidronimo orazılarda rast gəlinmədi. Lakin arx, kəhriz, quyu, sulaq, su, göl, çay, pınar, batdaq və s. terminlər hər üç bölgənin hidronimiyasında öz eksini tapmışdır.

Ümumiyyətə, hidronimlərin struktur tiplərinə nəzər saldıqda görürük ki, tödüq olunan bölgələrdə I növ ismi birləşmə modelində mürəkkəb söz formasında formalan hidronimlərlə bərabər, həm də II növ ismi birləşmə modelində söz formasında və III növ ismi birləşmə modelində söz birləşmə formasında da hidronimik obyektlər vardır.

II növ ismi birləşmə modelində mürəkkəb söz formasında formalan hidronimlər on çox mənsubluq bildirir.

Ağbabada: Qayqulu bulağı, Nənə bulağı, /Tepəköy k./, Zöhrəbulağı, Hacalı bulağı /Gölli k./, Cinbulağı, Yayla gölü, Bazırşanabatdağı /Qönçeli k./, Qızılıkilsəsuyu, Duyırmən bulağı /Quzukənd k./, Məşədi Hasan kəhrizi, Sekinebulağı /Çivinli k./, Güllüsuyu, Dərəbulağı /Güllüce k./, Məşədi Zaloyunbulağı, Madinəbulağı /Qara Namaz k./, Süleymanbulağı, Xalxalbulağı /Öksüz k./ və s.

XALXAL – İri mal- qara, at üçün çöldə düzəldilən ağıl – yatacaq yerinə deyilir. Mənbələrdə, hələ qədim xett dilində «halı» formasında indiki semantik mənasında işlənmişdir /137.63/. Göstərilən bulaq da Öksüz kəndi ilə Köllü kəndinin arasındakı dağın düşündəki xalxalın yanındadır.

Pəmbekde: Hadiyyəbulağı, Qaracabulağı, Şahalıbulağı, Səmədinbulaga, /Xancıgaz k./, Heyvanbulağı, Ağdaşbulağı, /Holavar k./, Əmrəhbulağı, Arxaşansuyu /Sacal k./, Halbəndikanlı və s.

Sörəyelde: Tagıbulağı, Seyidgölü, Hacı Salmanın bulağı /Məğaracıq k./, Zazanınbulağı, Məşədi Qəribkəhrizi, Məcid quyusu/Məscidquyusu / Oxçaoglu

k./ Danakeçidi, Nigarbulağı, Hacı Məməyarı, Məçidkəhrizi /Gülbülaq k./, Qoyunbulağı /Caxmaq k./ və s.

ZAZA – Oxçaoglu kəndində, Arpaçayı dərəsində hər biri 600-700 qoyun tutan mağaralar, /zağalar/ deyilir. Həmin yerdə 3 mağara var. Qədimlərdə orada qoyun saxlayarmışlar. Söz ortasında ə-z ovaçlanması ilə həmin mağaralara Zazalar, onun yanındaki bulağa isə Zazabulağı demisler.

Göründüyü kimi, II növ ismi birləşmə konstruksiyası əsasında formalan hidronimlərin da birinci tarifi müxtəlif semantik qruplu səda, düzeltmə, mürəkkəb sözlərdən ibarətdir.

III növ ismi birləşmə konstruksiyası əsasında formalan hidronimlər əsaslı xüsusiyyəti daşıyır. Yeni belə adlar toponimik seviyyədə formalanmayıb. Bu tipli hidronimlər on çox mikrotoponimiyada işlənir. Daha doğrusu, mikrohidronimlər (mikrotoponimlər) öz həqiqi mənalarnı saxlamaqdadır. Məsolən:

Ağbabada: Qurbankişinin ayrisi, Uçuşdəyirmanın bulağı /Tepəköy k./, Homidin bulağı, Ağəmmədin bulağı /İlanlı k./, Alıköyün bulağı, Zərgarların bulağı, /Balıqlı k./, Ziyaretin bulağı /Öksüz k./, Məşədi Hasanın ayrisi /Çivinli k./.

Pəmbekde: Əmrəhin bulağı, Isanın bulağı /Saral k./, Kömürün gözəsi, Mamaçanın bulağı /Saral k./, Ələcən gözəsi, Məmmədxan bulağı, Ələcən gözəsi /Xancıgaz k./, Qoşun gölü, Tapın suyu /Hallavar k./, Oyuqlunun çayı, Kəndirbazın suyu, Kölqoşunun gölü /Dizman k., Yuxarı Kilsə k./ və s.

Hər üç bölgənin hidronimiyasında feli sıfət birləşməsi ilə ifadə olunan hidronimlər də vardır: Suqarışan /çay/ – Armasıya kəndində çay, Gelinbatan /Tepəkönd/ kəndində gözə/, Sutökülen – Köllü kəndində kiçik şəlalə, Camışboğulan – Ellerkənd kəndində kiçik göl, Əhmədölen – Köllü kəndində, Arpaçayın köhnə yatağında batdaq və s.

Göstərilən orazilərin hidronimlərinin spesifik xüsusiyyətlərindən biri odur ki, bir çox hidronimlərdə türk dillerinin qədim sintaktik konstruksiyası mühafizə olunmuşdur. Məsolən:

Göl – Ziyarət /Ələyəz dağında göl, zirvə /, Kəlgözə /Tepəköydə su manbəyi/ Kölqət /Sörəyelde kənd, göl/, Gölqoşun/Pəmbekde göl/, Kasala /Kasak çayının manbələrə adı və s./.

Göründüyü kimi, göstərilən hidronimlərdə əsas söz təyin olunandan avval, aslı söz təyin edən, müasir dilimizdən forqlı olaraq sonra gelir. Müasir dilimizin sintaktik sıralanması baxımından nəzər salsaq belə olar: Ziyarətgöl, Gözətgöl, Qoşungöl, Qatgöl və s. Bundan başqa, say və isimden düzələn bozi hidronimlər qədim və orta əsrlərdə olduğu kimi, əsas sözün avvalında çoxluq bildirən say olsa belə, müasir dilimizdən forqlı olaraq əsas söz – coğrafi termin – lar, - ler, cəm şəkilçisi ilə işlənmesi də mühafizə edilmişdir. [177.250]. Məsolən, Mingöller /Eller kəndi qərbində/, Mingöller /Bürakan/ – Ələyəzda göl və zirvə, Qırxgözəller /Pəmbekde/ və s.

TOPONİMLƏR XALQ ŞERİNDƏ

Tarixin torpaq üzerinde yaddaşı, həm də yazısı olan toponimlərin qorunub saxlanılması, onların nəsildən-nəslə ötürülməsində folklor nümunələrinin /revayət, nağıl, bayatı, dastan, aşq yaradılığı və s./ böyük əhəmiyyəti vardır. Aşq poeziyasi və bayatılar bu baxımdan daha çox diqqətəlayiq mənbədir. Bayatı və aşq şerində müxtəlif yer-yurd adlarının adları çəkilməklə yurda bağlılıq, yurd gözəlliyi, vətən sevgisi, eldən-obadan ayrılıq, qəriblik, zorakılığa məruz qalmاق və müxtəlif ictimai-siyasi hadiseler daha obrazlı şəkilde təsvir edilir, son dövrdə qəder Ağbaba, Şörəyel və Pəmbək əllerində yaşmış ağsaqqal babalarımız və ağıbırçək nənələrimizin yaddaşında yaşayan bayatılar folklor və toponimika üçün maraqlıdır. Məsələn:

Eləmi Qarsa təref
Yol gedir Qarsa təref.
Falek aman vermədi,
Gedəydim Qarsa təref.

Ağbabaya get aman
Çiçayı cana dərman.
Məktub golib köç ilə,
Yarı dərd, yarı dərman.

Gümri yanı sərt qaya,
Boylandım Arpaçaya.
Ev təkdim, yuva qurdum,
Əməyim getdi zaya.
Durnam uçur Loruya,
Qanad çalsın oruya
Maymaqan dönüb gelsin,
Xəbor versin geriya.

Ağızdan- ağıza bizim dövrdə qəder golib çıxan bir çox bayatılarda toponimler cinas qafiyə kimi işlənərək omofon yaratmış və şerin ahengdarlığı da yüksəlməsidır:

Eləmi Qaraxanda,
Su daşar Qaraxanda,
Eləmi-obam dağıldı,
Dağlardan qar axanda

Çaxmaqdən gəl, Çaxmaqdən
Sular bezdi axmaqdən.
Gözlorime su yendi,
Yollarına baxmaqdən.

Əzizinəm Qazağa
Karvan getdi Qazağa.
Allah altında getdik,
Hollavardan Qazağa.

Ağdəvədə sar olar,
Quzeyində qar olar.
Qərib elde olanın,
Ürəyində qor olar.
A golən şörəyelli,
Torpağı çörək ellə.
Yurdum kafiro qaldı,
Dərdimi bölek ellə.

Ağbabadan Çıldırı,
Yol gedər sıra-sıra.
Qorxuram qəriblikdə,
Ağlım mənim çıldırı.

Əzizinəm Göydağdan,
Öysik olmaz göy dağdan.
Ele bir ah çekdim ki,
Enib gəldi, köy dağdan.

Əzizinəm Sarala,
Koklik üstün sarala.
İldo bir kəz göləşən,
Qursalıdan Sarala.

Birinci bayatıdakı Qaraxan hidronimi «qar axanda» feli bağlaması, ikinci bayatıdakı Çıldır oyunımı «çıldırmaq» /dəli olmaq/ feli ilə, üçüncü bayatıdakı «göy» və «eköy» /kənd/. Sariyar oyunımı sarı yar /sarı dərə/ leksik vahidi ilə və s. həmqaflıya olaraq cinas formalasmışdır.

Bir qisim bayatılarda işlənən toponimler bayatıların yarandığı regionu-bölgəni aks etdirir:

İrəvan çarşı bazar,
İçində bir qız gözər,
Əlində kağız-qələm,
Dordliyə dərman yazar.

İrəvan bağım, barım,
Hardasan mənim yarım,
Gümüşlə bir bərabər,
Qızılınan yarım-yarım.

İrəvan yolu şüşə,
Yar golir şışa-şışa.
Yenga, otağı döşə,
Bəlkə, yar bizo düşa.

Gümürünün faytonnarı,
İpəkdir qaytannarı.
Yarımnan mınək, gəzək,
Kor olsun düşmənnarı.

Corabın ağına bax,
Dastələ bağına bax.
Yar yadına düşəndə,
Əleyəz dağına bax.

Əzizim Sarıyarden,
Su gələr sarı yardan.
Foleyo no qaydadır
Ayırat yarı yardan.

Eləmi Örzuruma,
Yol gdər Örzuruma.
Elimdən ayrılmaram,
Dözerəm hər zuluma.

İrəvan yollarında,
Gül okdim kollarında.
Bir cüt bezmənd olaydım,
Yarımnan qollarında.

Dəlidəğən su içdim,
Soyuqladım bülzüştüm.
Yaxşı ki yarı gördüm,
Yoxsa donub ölmüştüm.

Göyçədan ozan gətir,
Dordimi yazan gətir.
Biriyle xəbər göndər,
Qəbrimi qazan gətir.

Eləmi Tayaçaya,
Ucalır aya qaya.
Dordimi təzəladın,
Yetişən haya, qaya.

İrəvan gecələri,
Banlayır beçələri.
Mən neccə yalçız yatum,
Bu uzun gecələri.

Aşiq poeziyası ve el sonetkarlarının yarıadıcılığında da toponimik mühafize olunaraq günümüzdeki yaşamışdır. Bazen de müyyyen bir tarix hadiseni toponim vasitesile müellif yada sahř:

XVI əsrin sonu XVII əsrin əvvəllerində Qaraçanta kəndində yaşamış el şairi Həsən Şiraklı «Şörəyel» toponimini qoşmalarının birində belə işlətmüşdür:

Şörəyelde bir gōze tuş oldum,
Boyu uca, saçı uzun, qas qara.
Onu gördüm, camalına huş oldum,
Beli ince, dodaq nazik, göz ala.

Şörəyelin Karxana kəndindən olan el sonetkarı Əfkari 1854-1859-cü illərdəki rus-türk müharibələrinin şahidi olmuş və erməni milletindən olan rus generalı V.Behbudovun Şörəyelin türkler yaşayın kəndlərinə tutduğu divan «Şörəyel dastanı» ərində belə təsvir etmişdir:

Arpaçaydan aşgor olan çəkildi,
Urus topu atdı göylər söküldü.
Behbudov baxmadı çoroja-duza,
Vay şivən yetişdi galino, qiza.

və yaxud:

Zatı dumanlıdır başın, Şörəyel.
Həmişə belədir işin, Şörəyel.
Car ətrafdı nağaralar vuruldu,
Qayıb oldu ağır qoşun, Şörəyel.

Çıldırlı Aşiq Şenlik de öz yaradıcılığında 1905-1907-ci illərdəki hadisəleri sonetkar yanğısı ilə dile getirmiş və toponimləri öz qoşmalarının camına həpdurmüşdür.

Şörəyel sançağı yalqız qalıbdır,
Ağbabə bu işe muştaq olubdur.
1500 əldən hazırlıq galıbdır
Keçib başı candan, sərasər gəlir.

və yaxud:

Sandınızmı ki, Qars qalası alnar,
Can sağ ikən yurd vermərik düşməna.

Aşıqlar tərefindən igidiliyinə şəriər qoşulmuş və 1912-ci ilde bərabər olmayan bir döyüdü halak olan Qaçaq Usub haqqında söylenilən bir qoşmada da yer-yurd adları işlədilmişdir:

Biz de gedib dağdan endik Öysüzo,
Quzu kəsib hörmət etdilər biza.
Xeber getdi Hamasada knyaza,
Yoxdur menim bir imdadım ağlaram.

Pəmbək elinin adlı-sənli aşiqlarından olmuş Aşiq Mehər (1870-1938) qıçı sort keçən Ələyəz dağ adını qoşmasında işlədərək kasıblığı soyuqla müqayisə edib bir tezad yaratmışdır:

Aşiq Mehər dəyər sözün peşinə,
Motəl qaldım bu dünyanyın işinə.
Kasib bənzər Ələzəyin qışına,
Ballı deyil, yazı, qıçı kasibin.

Hələ uşaqlıdan dünya işığına möhtac olan, Şörəyelin Güllübulaq kəndində yaşamış, Aşiq Şenlikdən dərs almış Aşiq Nəsib (1870-1944) Ağbabə və Şörəyel bölgələrinin 1923-cü ildə Qars vilayətində ayırib Ermenistana qatılmasına öz etirazını qoşmalarında belə bildirir:

Daha yolum düşməz o gözəl Qarsa,
Xeyrimi, şorımı qanib ağlaram.
Əl əldən üzüldü, kəsildi arı,
Quş kimi yollara qonub ağlaram.

və yaxud:

Çıldır hər zaman gedib golərdim,
Suqara köyündən xeber bilərdim.
Çorlu Məhəmmədə deyib gülərdim,
İndi ötonları sanib ağlaram.

Ağbabənam Sultanabad kəndində yaşamış Çorlu Məhəmməd do özünün kim olmasını, haradan geldiklərini toponimlər vasitəsilə yada sahř:

Əslim, soyum Borçalıdan galmodır
Doqquz oymaq Dəmirçi Hasan tayfadır,
Anam Zöhra, zövcəti Molla İsodır,
Gürcüstan da deyir: maşallah, golir.

Aşiq ərində toponimlər epitetlə birlikdə işlənərək emosionallığı daha da artırır. Məsələn, ustəd el sonetkar Aşiq İsgəndər Ağbabalının «Ağbabə» qoşmasının bir bəndinə diqqət yetirir:

Buludlar altında salıbsan moskən,
Çiçəkli güllüsən, gözəl Ağbabə.
Yaralar məlhəmi, dərdlərə dərman,
Tabibi-dərmənsən, gözəl Ağbabə.

Bundan başqa, Aşiq İsgəndər 1988-1989-cu illərdəki hadisəleri gözləri ilə görmüş. Ağbabə və Şörəyel kəndlərinin boş qalmasını ürək yanğısı ilə belə təsvir etmişdir:

Nec oldu Ellərkənd soyuq bulağı,
Çivinli, Quzukənd serin yazağı,
Gülliçə, Balıqlı oziz qonağı
Erkəkler kəserdi, hanı görünməz?

Öysüz, Qarabulaq dağın döşündə,
Sultanabad Arpa gölün başında,
Yeniyol, Gölliye yolun düşəndə,
Salamın alanlar, hanı görünməz?

İlanlı Düzkendle durubdur qoşa.
İbişdən Sınığa edək tamaşa.
Topaköy kəndinə bir yoluñ düşə
Məclisler quranlar, hanı görünməz?

Mağaracıq, Oxçoğlu o ağır elli
Güllübulaq deyilən bağçah, güllü.
Qaraçanta kəndi alt yanı yolu,
O yoldan ötənlər, hanı görünməz?

1988-ci ilin qaçqınlıq köçünü öz gözleri ilə görən və sinələrində yurd nisgili gəzdiren el şairlərinin yardımıcılığında da yer-yurd adları bir həsrət, bir qəriblik hiss etdirir. Şerlərdə işlənən bu yer-yurd adları ehtəm ki, hərəy çəkir, Azərbaycanımızın bir çox yerlərinə səpolənmiş qaçqın soydaşlarımızı öz dədə-baba yurdlarına səsleyir.

Bu Balaqlı yoldur,
İçi nisgil doludur.
Qaldır ocaq daşını,
Ululardan ulusdur.

Güneylərə gün düşdü,
Qayalara ün düşdü.
Xəncərli öz elindən,
Yenə didərgin düşdü.

Gül üstə arı ola
Petekdə bali ola.
Tanrı, burda bir ovuc,
Şışdağın qarı ola.

Gecə duman, gecə çən,
Ulduz axdı gecədən.
Vaxt keçər, vədə keçər,
Keçərəm Güllücadən.

(Avtandil Ağbaba)

Ağbaba dağları çən,
Çəndən görünməz çəmen.
Fələk bir püşk tulladı,
Qürbətə düşdü Vətan.

Ağbabaya çən düşüb,
Çən gören nadən düşüb.
Qarib qəməgin durursa,
Yadına vətən düşüb.

(Abbasqulu Əmirov)

Cox olubdur, boşalıbdır Ağbaba
Deyən olmaz, boş qalıbdır Ağbaba.
Dünyalara səs salıbdır Ağbaba,
Çəlibelim, Göysulağım, incimo.
(Məcnun Ağbabalı)

Bir diləyim var Maymaqdən,
Arzularım yeno haqqdan.
Heç olmasa bir uzaqdan,
Bir də sizi görəm, dağlar.

Nozər salam Pirdağına,
Girəm daim quçağına.
Qəribliyin bucağına,
Bir daha dönmərom, dağlar.

(Dursun Axund İsmayıllı oğlu)

Dağı-daşı ömür payım,
Dağ çayları hay-harayım.
Qızbaxanım, Arpaçayım,
Arpagölüm yerindəmi?

Ulu Goyçəm söz sahərim,
Nəğmə dünymə Ələşgerim.
Sazlı-sözlü İsgəndərim
Baba çölüm yerindəmi?

(Baxtiyar Xolilov)

Burda dağlar qatar-qatar,
Qiş da, yay da zirvesi qar.
Qəlb oxşayan görkəmi var,
Bu mahalim, bu obanın –
Ağbabanın

(Səməd Sarallı)

Arpa gölü sazəni ilə öyünər,
Durna gölü durnası ilə söyünər.
Ördekliida sona quşlar yuyunar,
Ağbaba, Ağbaba, gözəl Ağbaba.

Qızıldağ, Qumdağı Gelinqayası;
Qarağac, Baş Güney aran yaylası.
Gözəllərdir bu yerlərin sonası,
Ağbaba, Ağbaba, gözəl Ağbaba.

(Aslan Bayramov)

Gösterilən misallardan aydın olur ki, toponimlər şərin ahəngdarlığını da artırır. Əsrlər keçəcək, bu toponimlər folklor və yazılı mənbələrdə qorunub

saxlanılacaq, göstərilən bölgolarda yaşmış xalqın soykökü nesillerin yaddaşında ededilik hekk olunacaqdır. Onları qədim yurd yeri uğrunda mübarizəyə seslayacaktır.

TOPONİMLƏRİN PARALELLƏRİ. Qarbi Azərbaycanda mövcud olmuş, lakin ermanı hökuməti tərafından rəsmi qaydada zaman-zama dəyişdirilən toponimlərin türklər yaşayan bölgelərdə yayılması, eyni derivat tayfa adlarından törenməsi və tek rərlənməsi (Qaraca, Qaralar, Qaraçalar, Quraca və s.) maraq doğurur¹. Belə ki eyni tayfa adları areal halda Krim, İran, Türkiyə, Bolqarıstan, Qırğız, Türkmenistan, Orta Asiya və digər yerlərin toponimiyasında həm de nəsil adlarında eks olunması soykökümüzdə iştirak etmiş tayflərin izləridir. Keçmişdən bu günə mədəniyyətimizin, birliyimizin dəsiyiciləri olan bölgələr qiymətli məxəzidir. Həmin toponimlərin bir qismını ölkələr üzrə müqayisə etmek maraqlıdır. Mötörizədəki rəqəmlər toponimin sayını bildirir.

ABDAL (-li, -lar) - Qarbi Azərb.(3), Azərb.(8), Bolq.(2), Kr.(2), Türk.(3), Uyg.(3), Türk.(6), Ir.(3), Gürc.(3)

AĞBAŞ (-li, -lar) - Qarbi Azərb.(2), Azərb.(6), Kr.(2), Özb.(2), Türk.(1), Bolq.(2)

AĞBABA (-li, -lar) - Qarbi Azərb.(2), Bolq.(3), Türk.(1), Kr.(2)

AHUR//AXUR (-li, -lar, -cuq) - Qarbi Azərb.(2), Azərb.(3), Bolq.(2), Türk.(2), Ir.(2)

AĞCA - Qarbi Azərb.(5), Türk.(2), Gürc.(2), Bolq.(3)

AXTA (-li, -çı) - Qarbi Azərb.(3), Azərb.(9), Kr., Bolq.(2)

AYDAR (-li, -lar) - Qarbi Azərb.(1), Ir.(1), Qazaxs.(3), Rus.(1), Kr.(4)

AYQIRGÖLÜ - Qarbi Azərb.(2), Tatar(2), Qazax(2)

ALP (-li, -lar) - Qarbi Azərb.(1), Azərb.(2), Türk.(2), Bolq.(2)

ALAGÖZ - Qarbi Azərb.(5), Türk.(2), Türk(2), Ir.(1)

ARIXLI (-lar) - Qarbi Azərb.(3), Gürc.(2), Azərb.(1), Ir., Türk.(4), Qaz.

ARPA (-li, -lıq, -lar) - Qarbi Azərb.(5), Qırğ.(2), Ir.(2), Gürc.(3), Azərb.(2), Iraq.(2)

AVARAN (-li, -lar) - Qarbi Azərb.(2), Gürc.(1), Azərb.(2), Ir.(1), Irak.(1), Rus.(1), Sur.(1)

AVŞAR (-li, -lar) - Qarbi Azərb.(3), Ir.(2), Türk.(6), Özb.(2),

BAXÇA (-li, -eli) - Qarbi Azərb.(2), Bolq.(2), Ir.(2)

BAHAR (-li, -lar) - Qarbi Azərb.(3), Bolq., Ir.(2), Türk.(2), Azərb.(5)

BAYAN (-li, -lar) - Qarbi Azərb.(cay), Azərb.(2), Uyg.(3), Krim.

BAYAT (-li, -lar) - Qarbi Azərb.(2), Azərb.(2), Ir.(6), Türk.(6), Türk.(5), Özb.(2)

BAYDAR (-li, -lar) - Qarbi Azərb.(2), Kr.(2), Gürc.(2), Azərb.

BAYANDUR (-lu, -lar) - Qarbi Azərb.(4), Azərb.(3), Türk., Tat.

BALIQLI (-çı, -qa) - Qarbi Azərb.(2), Ir.(3), Kr.(5), Qaz.(2), Özb.(2), Tat.(3), Alt.(2), Uyg.(2), Bolq.(2)

BAZAR//BASAR (-li, -ciq, -lar) - Qarbi Azərb.(4), Azərb.(2), Qaz.(2), Qırğ.(2), Iraq.(2), Türk.(3), Türk.(7)

BÖYDİLİ - Qarbi Azərb.(2), Azərb.(2), Türk.(2), Tatar.(3)

CAXMAQ (-li, -lar) - Qarbi Azərb.(2), Azərb.(2), Türk.(4), Bolq.

CANAXÇI (-lar) - Qarbi Azərb.(3), Azərb.(2), Bolq., Gürc.(2), Türk.(2)

CANDAR(-li, -lar) - Qarbi Azərb., Azərb., Özb.(2), Bolq.(15), Gürc.(5), Türk.(2), Qaz.(2), Türk.(1)

COKURLU (-lar) - Qarbi Azərb.(2), Azərb.(6), Bolq.(2), Tat.(3), Türk.(4), Öfq.(2), Türk.(8), Kr.(2)

CİN (-li, -lar) - Qarbi Azərb.(bulaq, dağ, çay), Bolq.(2), Azərb.(3)

CANI - Qarbi Azərb.(2), Kr.(3), Türk.(5)

CƏLƏB - Qarbi Azərb., Krim., Türk., Türk. Ir.

DARĞALI - Qarbi Azərb.(2), Azərb.(2), Ir.(2)

DƏDƏ (-li, -lar) - Qarbi Azərb.(4), Azərb.(2), Bolq.(6), Kr., Türk.

DƏMİRÇİ (-li, -lar) - Qarbi Azərb.(9), Türk(4), Gürc.(4), Bolq.(3), Kr.(2), Türk., Ir.

DƏVƏCİ (-li, -lar) - Qarbi Azərb.(2), Türk.(9), Azərb., Ir., Bolq.

DOĞAN (-li, -lar) - Qarbi Azərb.(2), Bolq.(12), Gürc., Azərb.(2)

DİVAN(-li, -lar) - Qarbi Azərb., Azərb.(), Bolq(4), Kr.(2), Gürc.(2)

ELLƏR - Qarbi Azərb.(2), Azərb., Bolq(2)

ƏSNƏK - Qarbi Azərb.(dağ, kond.) Tat.(2)

GÖYCƏ (-li, -lor) - Qarbi Azərb.(2), Azərb.(2), Qaz.(2), Tat.(2), Qırğız.(2), Ir., Türk.(2), Türk.(2), Gürc.(3), Qaz.(1)

GÖMRÜ - Qarbi Azərb.(4), Azərb.(2), Gürc., Dags.

XƏLƏC (-li, -lar) - Qarbi Azərb.(2), Azərb.(4), Türk.(3), Tat.(2), Tacik.(2), Türk.(2), Özb., Pak., Alt.

XİDIR - Qarbi Azərb., Azərb.(3), Tat.(2), Özb.

XƏNCƏRLİ//XANÇALLI - Qarbi Azərb.(2), Gürc.(2), Azərb.(2), Ir., Türk.(2)

YAYÇI - Qarbi Azərb.(2), Kr.(5), Azərb.(2)

KASAK//QAZAX (-li, -lar) - Qarbi Azərb.(2), Azərb.(9), Bolq.(2), Tacik.(2), Özb., Türk.(11)

KUKAR//QUQAR (-li, ca, -lar) - Qarbi Azərb.(2), Bolq.(5)

KAYI(-ciq, -lar) - Qarbi Azərb.(4), Kr.(2), Bolq.(5), Türk

KOMƏR - (-li, -lar) - Qarbi Azərb.(2), Azərb.(2), Kr.(2), Türk.(14), Alt.(3)

KƏRKİ - Qarbi Azərb., Azərb.(2), Türk.(5), Tacik., Dags.

KOSALI (-lar) - Qarbi Azərb.(3), Azərb.(8), Gürc.(3), Kr.(2), Türk., Bolq.(7), Özb.,

KÖÇBƏK - Qarbi Azərb., Azərb., Bolq.(2)

QABAQLI - Qarbi Azərb. (2), Türk.(2), Türk.(7), Uyg.

¹ Erk Yurtarvıç, Tanrıq, İstanbul, 1993; S. Atamışev, Türkmenistanın qəsəbələrinin dialektikləri və iddiyələri, Azərb. 1980; Türk dölyası endemikləri, İstanbul, 1987; № 48, K. Kəsəbələrin Tətəməzlikləri, Kəşəf, Fulya, 1988

QAZAN (-çı, -lı, -lar) - Qərbi Azərb.(5), Azərb.(7), Gürc.(7), Türkəm.(7), Bolq.(6)
 Alt., Sur.
QANLI(-ça, -lar, -çı) - Qərbi Azərb.(4), Kr.(2), Azərb.(2), Türkəm.(7), Bolq. Gürc.
QOŞQAR - Qərbi Azərb.(dağ), Azərb., Qırğız.(2), Uyğ.(2)
QARANQU - Qərbi Azərb.(dağ, çay), Tat.
QARAMAN (-lı, -lar) - Qərbi Azərb., Qaz., Gürc.(7), Türkəm.(4)Azərb.(3)
 Bolq.(9)
QARABAŞ (-lı, -lar) - Qərbi Azərb.(2), Qırğız., Tatar., Qaz.(2), Alt.
QARABAGLAR (-lı) - Qərbi Azərb., Azərb.(6), Türkəm.(2)
QARAQAŞ (-lı, -lar) - Qərbi Azərb.(2), Uyğ.(2), Tat., Qaz.(2), Alt., Azərb.(6),
 Türkəm.(5), Bolq.(2)
QARALAR - Qərbi Azərb.(4), Azərb.(5), Kr., Bolq.(5), Türkəm.(2)
QARAQOYUNLU (-lar) - Qərbi Azərb.(4), Azərb.(4), Türk.(4), Qırğız.(2),
 Türkəm.(2), İr.(2), Özb., Qaz., Bolq.(3)
QARAPAPAQ (-lı, -lar) - Qərbi Azərb., Azərb., İr.(2), Özb.(2)
QARACA(-lı, -lar) - Qərbi Azərb.(4), Azərb.(8), Gürc.(4), Tat., Bolq.(4),
 Türkəm.(2), İr.(3), Türk., Sur.
QARAXAN (-lı, -lar) - Qərbi Azərb.(2), Azərb.(4), Gürc., Qaz., Alt.,
 Əfq., Türkəm.(3), Türk.(2)
QIPÇAQ - Qərbi Azərb.(2), Azərb.(2), Türkəm.(3), Başqırd, Tat., Kr.(10), Qırğız.(2),
 Özb.(2), uyğ.(2)
QOTUR - Qərbi Azərb., Azərb., Kr., Bolq.
QUL - Qərbi Azərb., Gürc.(2), Türkəm.(2)
QUSÇU - Qərbi Azərb.(3), Azərb.(4), Türkəm.(4), Gürc.(3), Qırğız.(2)
OĞUZ (-lu, -lar) - Qərbi Azərb., Tatar.(2), Türk.(3), İr.(2)
OXÇU (-lu, -lar) - Qərbi Azərb.(5), Bolq.(5)
SABANÇI(-lı, -eli) - Qərbi Azərb.(4), Azərbö.(2), Türkəm.(2), Türk.(3), Kr.(2),
 Bolq., Alt.(2), Uyğ.(2)
SALUR - Qərbi Azərb., Azərb., Türkəm.(10), Kr.(3), Özb.(2), Tat.
SARICA (-lı, -lar) - Qərbi Azərb.(3), Gürc.(4), Azərb.(8), Kr.(3), Tat.(2)
SAATLI - Qərbi Azərb.(4), Azərb.(2), İr.(3), İraq.(2), Türk.(3)
SOFULU - (-lu, -lar) - Qərbi Azərb.(2), Bolq.(3), Azərb.(2), İraq.(2), Türk.(5)
SÖYÜDLÜ - Qərbi Azərb.(5), Azərb.(2), Gürc.(2), Kr. Türkəm.(3)
SEYİDLİ (-lar) - Qərbi Azərb.(2), Azərb.(9), Türk.(2), İr.(3), Türkəm.(10)
ŞİXLI (-lar) - Qərbi Azərb.(2), Azərb.(3), Türkəm.(3), İr.(2), Gürc.(2), Özb., Tat.
ŞIRVAN (h, -cığ) - Qərbi Azərb.(1), Azərb.(2), Kr., Türkəm.(4), İr.
ŞORÇA - Qərbi Azərb.(2), Türkəm.(3), Özb., Tacik., Tat.
TATAR (h, -lar, -cığ) - Qərbi Azərb.(2), Azərb.(4), Bolq.(8), Alt., İr.
TOVUZ (h, -lar) - Qərbi Azərb.(2), Azərb.(2), Bolq.(3).
TÜRKMƏN - Qərbi Azərb., Azərb.(3), Tacik(2), Özb.(2), Krim

İXTİSARLAR

Azərb.	Azərbaycan
Qərbi. Azərb.	Qərbi Azərbaycan(Ermənistan)
Gürc.	Gürcüstan
Türkəm.	Türkmenistan
Türk.	Türkiyə
Özb.	Özbekistan
Bolq.	Bolqaristan
Kr.	Krim
Tat.	Tatarstan
Qırğız.	Qırğızistən
Alt.	Altay ölkəsi
Uyğ.	Uyğuristan
Tacik.	Tacikistən
Rus.	Rusiya
Ir.	İran
Qaz.	Qazaxstan

«QARA», «AĞ», «GÖY», «SARI» KOMPOVENTLİ TOPONİMLƏRİN TÜRK ELLƏRİNDEKİ PARALELLƏRİ

Türklerin tarixən yaşadıqları coğrafi ərazilərdə on çox yayılmış və türk xalqları üçün ortaq semantik mənəvaya malik olan və rəng bildirən qara, ağ, sarı, geyi komponentli toponimlərdir. Bu tip coğrafi adlar bütün növ coğrafi obyektlərde cini semantik mənəvə və qurummatik formalarda özünü göstərir. Orta Asiya, Volqaboyu, İran, Türkiyə, Krim, Bolqaristan, Qafqaz və türklər yaşayan digər ərazilərdə bu toponimlərin paralelləri, daha doğrusu arealları vardır. Struktur cəhətdən də bu toponimlər (oykonim, oronim və hidronimlər) oxsardır. Ancaq kiçik fonetik fərqlərlə dialekt və şiva fərqləri ilə nəzəro çarpmışdır. Xüsusilə toponimlərin ikinci tərafındakı coğrafi terminlər oğuz və qıpçaq qrupuna daxil olan diller üçün də ortaqlığı aydın olur. Məsələn, daş/taş, göl/kül, axt/ərik, təpə/töbə, ova/oba, kənd/kət, yar/jar, çay/say, şəhər/şar, su/suu, dağ/tay və s. Bundan başqa, Azərbaycan dilinin dialekt və şivelerində işlənən bir sıra coğrafi terminlər də (çılğa, saz, şam, bel, tap və s.) toponimlərin tərkibində areal halda türk ellərində yayılmışdır. Aşağıda qeyd olunan müqayiselərda (rəqəmlər toponimin sayını bildirir) toponimlərin yayılma arealları və tipləri görünməkdədir.

Azərbaycanda: Qarayazı (2), Qaraman (Qaramanlı) (2), Qaraqoyunlu (3),
 Tat. Qaraqoyunlu, Qarabulaq (4), Qaraqocalı (3), Qarabağ, Qarabaqlar (3),

Qarabağlılar, Qaralar, Qarapapaq, Ağsu, Ağsu çayı, Ağyazı, Ağdam (4), Ağtapa, Ağdaban, Ağtapa, Ağyazı, Sarıqamış (2), Ağcabulaq (4), Göybulaq, Göyyal, Goydere, Göycay, Göygöl, Qızıldas, Qızılıqazma, Qaraqashlı ve s.

Ermenistanda: Qaraman, Qaraqoyunlu (3), Qaraxan suyu, Qarabulaq (3), Qarabağlar (2), Qarabaş, Qaraqaya (3), Qaraqışlaq, Qaraqala, Qaratapa, Qaraşam, Qaratorpaq, Qaraçimen, Qara Namaz, Qara Məmməd, Qara İsa, Ağbulaq (2), Ağtala (3), Ağdərə, Gögçədag, Göydəg, Göyyoxus ve s.

Gürcüstanda: Qarayazı, Qaraçöp, Qarabulaq (2), Qaraağac, Qaratekla, Qızıl ziyarət, Qaradaş, Ağbulaq (2), Ağdaş, Ağaməmmədi.

Türkmenistanda: Qaraxan, Qaraxandırə, Qaraxanyar, Qaraqashlı, Qaraş, Qaraqoyun, Qarabulaq (3), Qaralar, Qaraman (2), Qaramanlı (2), Qaraçöp, Qaracıq, Ağdaban, Aksu (15), Akbulak (7), Akdam, Aksuv, Akyar, Ağməzər, Ağcaqala, Akqaya, Aqməzər, Gögçədag, Sarıqamış (2), Sarıdaş, Sarıhan ve s.

Qazağıstanda: Qaraman, Qaraqoyun gölü, Karaxan, Karabulak (3), Karabaq, Karakanlı/Karakandi, Karasu (2), Karabulaq, Karatepe, Karatap, Karıyal, Katulek, Aksu (2), Akbent, Akbaqr, Akçal, Aksar, Akçadag, Sarıoba, Sarıozek, Sarımoyun, Sarıtaş, Sarıözən (2), Goktepek ve s.

Altay ölkəsində: Qaraxan, Qaraqoca, Qarasu, Qaraşar, Karatuz, Gökbaş, Aksu.

Qırğızistanda: Karatəbə, Karasu, Karabaş, Karakul, Karaknyu, Karataş, Karakülkü, Krakol, Karakum, Karakülçə, Aksu, Akboğuz, Akturpak, Akmoyun, Aktaş, Aktala, Akbulak (3), Akpara, Aksay, Akkum, Akkol, Saritala, Sarıözən, Sarıyazı, Sarıtaş, Gökoy, Koksu, Gökbulak, Gögyanğak.

Özbəkistanda: Qarabağ, Karadörya, Karakulbazar, Karakale, Krakalpak, Karadonlu, Aksu, Akdaş, Karasu.

Əfşanistanda: Qarabağ, Qaraçəngəl, Qaraxan, Qızılıtəpə, Ağköprük, Ağbulaq, Ağçuy, Ağsu (2), Qızılıqala, Qızılıtəpə, Gögçə.

Tatarstanda: Kraşam su, Karatun, Karabaş, Aqsaz, Akyar, Aksu, Aktaş, Sarıqamış, Sarıtaş, Sarıman, Sarısaç, Akarakaç, Ağdam, Göypinar, Gögçə.

İranda: Qaradağ, Qarapapaq, Qaraağac, Qaradərə, Ağquşlaq, Ağqala, Ağsu, Sarıqamış, Sarıdamlı, Sarisu, Sarıyer, Sarılı, Sarıocaq, Gögçədag, Ağkend.

Türkiyədə: Qaraqocalı (2), Qarabağ (4), Qaradağ, Qarasu, Qaraçay, Ağdərə.

Uyğuristanda: Karakaş, Karaçöl, Karakızıl, Karakoca, Karakul, Aksu, Akça, Karatuz, Karakum, Görgötəy.

Krim və Şimali Qafqazda: Karalar, Karasu (4), Karatağ (4), Karatepe, Karakuyu, Karakoca, Akkol, Akkaya, Akmesçid (3), Aktau, Akyar, Akgöy, Kızıltas (3), Kızılıyar (2), Sarıyal, Sarıqamış, Sarilar, Köktas, Gogağac, Gökeniş.

Bolqarıstanda: Qaralar, Qarabulaq, Qaradaş, Ağsu, Ağdam (2), Ağyar, Gögdəg, Göyyoxus, Göydəg, Sarisu, Sarıqamış, Saritala ve s.

Göründüyü kimi, gösterilen toponimlerin sayı daha çok ola bilər. Rəng bildirən kiçik bir qisim toponimlər (Qaralar, Sarilar və s.) etnotoponim olsa da, lakin rəng bildirən qara, ağ, sarı, qızıl (qırmızı), göy və s. komponentli yer-yurd adlarının akseriyəti reliyefi oks etdirməkdədir. Görünür, Qara yazı, Qara dağ, Qara şam, Ağ daş, Ağ yar, Göy yoxuş, Ağ daş və s. toponimlər ilk vaxtlar həqiqi manada reliyefi oks etdirmiş, sonra isə həmin coğrafi obyektlərin yanında yaşayış məskənləri salındıqdan sonra coğrafi ad yenidən toponeşme prosesi keçirərək Qarayazı kendi, Ağdaş kendi, Qaraşam kendi, Göyyoxus kendi və ilaxır.

Qeyd olunmalıdır ki, bir sıra toponimlərdə qara, ağ leksik vahidləri həm də keyfiyyət oks etdirmişdir. Qara yazı (böyük çöl), Ağsu (içmaya yararlı su) və s.

(«Mehdi Azadı»
Tabriz, 1998, №1804)

NƏTİCƏ

Ağbaba – Şöroyel – Pembek bölgələrinin toponimiyyasında tədqiq edilmiş, onların etnolingvistik təhlili və struktur baxımından araşdırılması aşağıda qeyd olunmuş elmi nəticələri deməyə imkan verir:

1. Tədqiqatə cəlb etdiyimiz 8 rayonun /Amasiya, Oızlıqoç, Artik, Talın, Aqın, Düzkənd, Hamamh, Quqar/ toponimiyyası V.A.Jüçkeviçin «Ermeni mənşəli olmayan adlar Ermanistanda azdır. Ermanistan toponomik cəhətdən SSRİ-nin on yekcins hissəsidir. Burada başqa dilli elementlər tak-takdir» (82.299), ermənipərəst fikrini alt-üst edir. 1935-ci ildək olan rus statistik və hərbi sənədləri, inzibati-ərazi kitabları və ayrı-ayrı informatorların məlumatına əsasən keçmiş Aleksandropol qəzasını əhatə eden yuxarıda göstərdiyimiz rayonların makro və mikrotponimlərinin 95 faizdən çoxu türkmənşəli olmuşdur. Rus, bizans, fars, urartu, erməni dillerində az toponimin olması müşahidə edildi. Iber – Qafqaz dillerinə ai saf və ya hibrid toponim yoxdur.

2. Araşdırduğumuz ərazilərdə türk – Azərbaycan xalqının etnogenezində iştirak etmiş, sak, sırat, asok, quqar, eftal, aqar, kas, abar, ahur, basar, buntürk, bayandur və s. tayfa və qəbilələrin adları bir sıra bir sıra toponimlərdə mühafizə olunmuşdur. Məsələn: Sakath //Saath, Sirak // Şirak, Quqar // Kəkər, Asok // Aşok, Eftal // Abdal, Aqarak // Əkərək, Kasak // Qazak, Abaran // Avaran, Ahuran // Akurlar, Basarcıq, Aylanh // Aylanlı, Kanqark // Kangarlı və s.

Bundan başqa, oğuz, selcuk, qıpçaq tayfalarına aid etnonimlər də eks olunmuşdur: Diroklor, Oxçoğlu, Qıpçaq, Qanlıca, Bayadur, Bayat, Üçdaraq, Cıraqlar və s.

3. 1935-ci ildən, həm də bir az əvvəllərdən başlayaraq erməni repressiyasına maruz qalmış türkmənşəli toponimlər - dağ, kənd, çay, şəhər, ərazi, göl, dərə və s. coğrafi adların zorla deyişdirilməsi, bütün türkler Ermanistandan qovulandan sonra, 1990-ci ildə addoyışmə kampaniyasının başa çatdırılması və həmin ərazilərlə ilə heç bir etnik bağlılığı olmayan uydurma erməni adları ilə əvəz olunması elmi dəlillərlə göstərilmişdir. Azərbaycanşünaslıq üçün on qiymətli məxəzə sıyalan türkmənşəli və unudulmaqdə olan toponimlərimiz, eləcə də rus-türk mühəribələri nəticəsində, erməni vəhşiliyi ilə hələ əsrin əvvəllərindən xarabaya çevrilmiş 40-dan çox kənd adının bərpası və lokalizə ediləsi, ərazilərdə yaşayanların milli tərkibi ilk dəfə etnoqrafik və etnogenetik problem kimi müəyyənəşdirilmişdir. Bir çox toponimlərin tarixini müəyyənəşdirmək türkərin hələ eradan avval bu ərazilərdə avtoxton bir xalq olduğu sübut edilir.

4. Ermanistanda çap olunan ensiklopedik və toponimik sözlüklərdə türkər yaşayış kəndlərin əhalisinin milli mənşəyinin qəsdən gizlədilməsi tədqiqatda açıqlanmış, I.Şopen, K.F.Qan, N.Hubşman kimi tədqiqatçıların ermənipərəst və

qeyri-real mövqeləri, türkmənşəli toponimlərə, xüsusiə millatın pasportu sayılan etnotoponimlərə etinatsız yanaşmaları göstərilmişdir.

5. Tədqiq olunan ərazilərdə heyvanat və bitki əlaməti ilə bağlı olan bir çox oykonim, oronim və hidronimlərin totemlə və ya heyvan, quş adlarından törənməsi məsəlesi açıqlanmışdır.

6. Qədim türkərin mifoloji görüşləri, onqonları, qədim mədəniyyəti, əhalinin maşgılıyyəti, tarixi, dialekt və sənət xüsusiyyətləri, miqrasiyası və s. oykonim, oronim, hidronimlərde əksini tapmışdır.

7. Bir sıra toponimlərin etnolingvistik təhlili göstərdi ki, bir çox antroponimlər bir sistem olaraq tayfa adına, tayfa adı issə toponimə – etnotoponimə çevrilmişdir. Məsələn: Dirək-Direklor, Oxçu-Oxçoğlu, Haydar-Haydarlı, Yaqub-Yaqublu və s. Bundan başqa, semantik yolla əmələ gələn bir çox toponimlər müxtəlif nitq hissələrinin substantivləşməsi və sərf coğrafi ada çevrilmesi ilə nəticələnmişdir. Məsələn: Ağlağan/dağ, Saral, Qaral, Zorba/kənd/ Quqat/ Götər/ərazi, dağ, kənd/, Yaqşıl, Qaranqu /çay/ və s.

8. Göstərilən ərazilərin toponimiyyasının araşdırılması nəticəsində aydın oldu ki, bir çox toponim dildə olan sadələşmə meyli nəticəsində elliptik, yəni coğrafi nomensiz tələffüz edilir, lakin eyni adlı obyektlərin çoxluğu bəzən dəlaşıqlıq yaradır və coğrafi nomenin bərpası lazımlıdır. Məsələn, Arpa kəndi, Arpa çayı, Arpa qalası, Arpa gölü və s.

9. Kəpənəkçi, Ağbaba, Səngər, Ahuran, Gümrü, Quqar, Abar, Oxçoğlu, Darvaz, Arpa, Dərbənd və s. yuzlərə coğrafi obyektlərin Anadolu, Balkanlar, Gürcüstan, Orta Asiya, Şimali Qafqaz, İran, Krim, Gürcüstan və digər yerlərdəki paralelləri göstərir. Müqayisə nəticəsində bilinir ki, bir çox topoformantlar bütün türk xalqlarının dilində bu və ya digər fonetik variantda toponimiyyada işlənilir və ümumi ortaqlıq təşkil edir. Məsələn: köy kənd, bord // bərt, şen, lar/lər/, çi /çi/, çu, çü /və s.

10. Aydın oldu ki, ermənilər heç də yaşayış məskənlərinin adlarını «yxışlaşdırmaq» məqsədilə yox, onları düşünülmüş şəkildə deyişdirmişlər. Bəs onda oronim və hidronimlər nə üçün deyişdirilib? Hətta ermənilər öz monfur niyyotlarını ört-basdır etmək üçün azəri türkər yaşayış dəha bir neçə kəndin adını deyişdirmişlər. Məsələn, İlənləri Çaybasarla, Qaraçantamı Əzizbəyovla, Xancığazı Gözəldərə ilə, Qara Namazı Yeniyolla əvəz etmişlər. Adları deyişdirərək ermənilər saf türkmənşəli antroponim və etnotoponimlərdən törənən etnik səciyyəli toponimləri uydurma adalarla əvəz etmiş, bir çox relief və landşaft bildirən toponimləri isə kalka üsulu ilə hərfi tərcümə etmişlər. Daha bir qismını isə erməniləşdirmək istəmişlər. Məsələn: Aradağı «Arayiler», Gümrün «Kumayri», Boz Abdalı «Bazum», Melikgöyü «Melikqayı», Arpagölü «Arpiliç», Gedərçayı Ketarrı və s.

11. Toponimlərin linqvistik təhlili onun formallaşmasında iştirak edən leksik vahidlərin leksik-semantik sahəsini müəyyənəşdirməyə imkan verir.

a/ Hal, hərəket, vəziyyət bildiren sözlərdən törənənlər: Ağlasan, Qaçağan, Usufölen, Ömərlən, Ağakışibichen və s.

b/ Ad bildiren sözlərdən törənənlər: Mehriban, Qasiməli, İbiş və s.

c/ Fitonim və zoonimlərdən törənənlər: Qançeli, Söyüdlü, İlhanlı, Qumlu, Baldırğanlı və s.

c/ Dini-müqəddəs məfhumlardan törənənlər: Molla Göyoč, Hacı Qara, Şix Hacı, Molla Musa və s.

d/ Hidroterminlərin oykonimləşməsindən törənənlər: Güllübulaq, Qarabulaq, Arpaçay, Ağsu və s.

e/ Hidronimlərdən törənən su mənbəyi adları: Arpaçay, Daşgöl, daşlıpinar, Dərebulaq, Qarkəhriz və s.

a/ Əlamət və keyfiyyət bildiren sözlərdən törənənlər: Aladağ, Qaraqala, Çaldaş, Sarısu, Qaraçayır, Ağbabə, Ağyal, Göyyoxus, Sarıyar və s.

j/ Kəmiyyət bildiren sözlərdən törənənlər: Mıngöllər, Yeddiş, Qırxbulaq, Yüzhektar və s.

Adları çəkilən leksemələrin böyük əksəriyyəti müasir türk dillerinin bir çoxunda, elecə də müasir dilimizdə işlənməkdədir. Onlar əksəriyyəti ümumişlik sözlərdir.

12. Morfoloji yolla yaranan bir çox sözlərdən də toponimlərin törənməsi aydın oldu. Bu qisim toponimlər türk-Azərbaycan dilinin qayda-qanunları əsasında formalasılmışdır. Məsələn:

-lı / -lu, -lü, -li/ şəkilçisi ilə düzələn düzəltmə sözlərdən törənənlər:

Mustuqlu, Haydarlı, Qoñçeli, Dədəli və s.

-çı / -çu, -çü, -ci/ şəkilçisi ilə düzəltmə etnik adlardan törənənlər: Qazançı, Aqaççı, Kəpənəkçi və s. Qeyd olunmalıdır ki, -çı şəkilçisi ilə düzələn adların əksəriyyəti həmin şəkilçi mənsubluq, aidlik bildirir və etnonim yaradır.

Mənsubluq və aidlik /ayfaya aid/ bildiren -lar, -ler, şəkilçili sözlərdən törənənlər: Ciziqlər, Dirəklər, -lar, -lor şəkilçisi ilə mikrotoponomiyada çoxluq bildirdi toponimlər də vardır: Zazalar /Zağalar/, Sallamlar /yamaçda olan əkin yerləri/, Napzalar /əkin yerləri/ və s.

-siz, -suz, -siz, -süz şəkilçisi ilə düzələn sözlərdən törənənlər: Susuz, Baysız, Oksız və s.

-cıl, -cuq, -cik, -cük şəkilçisi ilə düzələn sözlərdən törənənlər: Mağaraciq, Şirvancıq.

-ca, -co şəkilçisi ilə düzələn sözlərdən törənən toponimlər azlıq toşkil edir: Güllüce, Zərinçə, Qanlıca və s.

-luq, -luq, -lik, lük şəkilçisi ilə düzələn sözlərdən törənən makrotoponim azdır. Məsələn: Aralıq /kənd adı/. Mikrotoponomiyada isə həmin şəkilçilərdən törənən coğrafi adlar çoxdur: Qantəpəlik, Baldırğanlıq və s. Mənsubluq və aidlik bildirən -an, -on şəkilçisi ilə düzələn tayfa adından törənən toponimlər azdır: Abaran, Ahuran, Basan və s.

13. Araştırmalar göstərdi ki, I, II növ ismi birləşmə konstruksiyasında mürekkeb söz formasında olan toponimlər həm makro, həm də mikro toponimiyada /arealda/ sistem toşkil etmişdir:

a) I növ ismi birləşmə - sintaktik konstruksiyası əsasında yanaşma oləqəli toponimlər: Ağcaqala, Bozyoxuş, Daşköprü, Dərəköy, Düzkənd və s.

b) II növ ismi birləşmə sintaktik konstruksiyası əsasında idarə oləqəli toponimlər: Cələbkeçidi /kənd/, Qurndağı, Qarsyolu, Gümräçayı, Oxçoğlu, Gürçüeli və s.

v) Qeyd edilməlidir ki, III növ ismi birləşmə formasında olan toponimlər sahiblik və mənsubluq ifadə etdiyi üçün hələ toponimləşməyib, yəni bir ad kimi xalqın malına çevrilməyib.

q) Substantivləşən feli sıfat və isimlərdən ibarət coğrafi adlar: Qonaqqıran /kənd/, Boğazkesən /kənd/, Çobangərekmoz /kənd/, Çoyirkəkesən /çöl/, Yolkeçən və s.

14. Tedqiqat noticeində aydın oldu ki, 10 oykonimin əvvəlinde «şəşə», II oykonimin əvvəlinde «yxuxarı», 6 oykonimin əvvəlinde «böyük», 6 oykonimin əvvəlinde «eçik», 2 oykonimin əvvəlinde «eikincى», I oykonimin əvvəlinde «üçüncü» relief, istiqamət və sahə bildirən təyinəcici sözlər keçmiş Aleksandropol /Gümri/ qəzasına daxil olan kəndlərin toponimiyasında işlənmişdir. Oronim və hidronimlərin də önləne göstərilən təyinəcici sözlər artırılmışdır.

Bundan başqa, mikrotoponimiyada mənsubiyət şəkilçisi qəbul edən «böyü», «altı», «altı», «qabaq», «dab» və s. istiqamət bildirən sözlər də hor üç bölgədən aktiv halda işlənməsi göstərilmişdir. Məsələn: Torfun dəh, Ziyarətin üstü, Ziyarətin altı və s.

15. Daha maraqlı odur ki, qədim sintaktik konstruksiyalar bir sır toponimlərin tərkibində mühafizə olunub qorunmuşdur. Məsələn: Gölziyərət, Dera-Əleyoz, Gölqat, Gölqoşun və s. Göründüyü kimi, göstərilən toponimlərdə təyin edənle təyin olunanın yeri müasir dilimizdəki birləşmələrdən fərqlidir.

16. Göstərilən bölgələrdə özünəməxsus yerli coğrafi terminlərin də işlədilməsi spesifik xüsusiyyətlərdəndir. Məsələn: tap, qılıc, napzar, rənd, yolaq və s.

17. Bir çox toponimlər folklorda da öz əksini təpmişdir və s.

18. Azərbaycan türkərinin zaman-zaman erməni və rus birliklərinin terroruna məruz qalmaları və zaman-zaman qəçqin düşmələri də göstərilir.

ƏDƏBİYYAT

1. AZƏRBAYCAN VƏ RUS DİLİNDE

1. Абдрахманов А.А. Следы огузов низовых Сыр-Дары по ономастическим материалам. – Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi konfransın materialları, Bakı, 1986, səh. 77.
2. Авакян Г.Е., Багдасарян А.Б. География Армянской ССР (Учебное пособие VII –VIII классов), Ереван, Луис, 1988.
3. Агаева Р.А. Происхождение имен рек и озер. М.: Наука, 1985.
4. Ağbabalı A. Ağbaba sözünün tənşəyi. – «Elm və həyat» jurnalı, 1986, № 10.
5. Adilov M., Paşayev A. Azərbaycan onomastikası, ADU nəşri, 1987.
6. Adilov M. «Kitabi-Dədə Qorqud»da işlənən bəzi söz və ifadelerin təsvirinə dair. – türk dillerinin quruluşu və tarixi, BDU nəşri, 1983.
7. Adlar dəyişdirilmişdir. – «Ulu Göyçə» qəzeti, 10. VIII. 1993, № 17.
8. Административно – территориальное деление Армянской ССР, Ереван, 1976
9. Azərbaycan Sovet Ensiklopediyası, I-X cildlər, B., 1976-1987.
10. Azərbaycan SSR. İnzibati-ərazi bölgüsü, B., Azərnəşr, 1979.
11. Azərbaycan dilinin izahlı lüğəti, I cild (1972), II cild (1980), III cild (1983), IV cild (1987).
12. Azərbaycanlılara qarşı edilmiş vəhşiliklərin açıqlanması və erməni terrorizmi qurbanlarının xatirəsinin əbədişdirilməsi haqqında Azərbaycan Respublikası prezidentinin bayanatı. – «Azərbaycan» qəzeti, 23.11.1993.
13. Акопян Т.Х. Албанія Алуванк в греко-латинских и древнеармянских источниках, Ереван, изд. АН Арм. ССР, 1987.
14. Алияров С. Об этногенезе азербайджанского народа, Баку: 1984.
15. Алиев И. Очерк истории Атропатена, Б.: Азернешр, 1980.
16. Amasiya rayon sovetinin kəndlər üzrə hesabat kitabı. İrəvan, 1988
17. Анчабадзе А. Кынчаги Северного Кавказа по данным грузинских летописей XI-XIV век. Нальчик, 1960.
18. Артамонов М.И. История Хазара, Л., 1962.
19. Aslanov V.I. Onomastik vahidlorun dilin leksik vahidlerini bütənməkdə yeri. – Azərbaycan onomastikası problemlərinə həsr olunmuş III elmi konfransın materialları, Bakı, 1960.
20. Axundov A. Azərbaycan dilinin tarixi fonetikası, BDU nəşri. 1973.
21. Axundov A. Torpağın köksündə tarixin izləri, B.: Gənclik, 1983.
22. Acaroglu Türkər. Malatiya vilayətinin yer adları – Azərbaycan onomastikası problemlərinə həsr olunmuş IV elmi konfransın materialları, Bakı, 1993.
23. Bağdasaryan A., Çuquryan A. Ermenistan SSR-in fiziki coğrafyası (Azərbaycan şagirdlərinin VIII sinfi üçün dörslik), İrəvan, 1966.
24. Baqrəmyan R.H. Xəlilov I.H. Ermenice- Azərbaycanca lüğət. İrəvan: Lyus, 1978.
25. Baqrəmyan R.H. Azərbaycanca – ermenice lüğət. İrəvan: Hayastan, 1987.
26. Baxışhanov A. Gülyestani – İram. B., «Elm», 1991.
27. Bartold V. Orta Asiya tarixi haqqında dörsələr. İstanbul, 1927.
28. Basakov N.A. Русские фамилии тюркского происхождения. В. «Yazıcı», 1992.
29. Богрянародный К. Управление государство – Изв. ГАНМК, 1934, вып. 91.
30. Большая Советская Энциклопедия, М., 1973, том I, стр. 48
31. Большая Советская Энциклопедия, М., 1975, том VIII.
32. Бандалетов В.Д. Русская Ономастика. Москва, «Просвещение», 1983.
33. Budaqov B., Əliyev Ə. «Kitabi-Dədə Qorqud» dastanları və toponimlərimiz. – «Elm və həyat» jurnalı, 1977, № 6.
34. Budaqov B. İndiki Ermenistan qədim türk yurdu id. – «Elturun» jurnalı, 1992, № 11.
35. Бузанд Ф. История Армении. Ереван, 1953.
36. Bünyadov Z. Azərbaycan VII – IX əsrlərə. B., «Azərnəşr», 1989.
37. Велиев (Бахарлы) М., Население Азербайджана: Музей этнографических сокровищ. – Азербайджанский настольный календарь. Баку: 1924.
38. Vəlili Məmmədəsədə. Azərbaycan: Coğrafi – təbii, etnoqrafik və iqtisadi müləhizət. Bakı, Azərnəşr, 1993.
39. Vəliyev Qəşəm, Qaçaq Yusif. – «Vətən səsi» qəzeti, 1990, № 35.
40. Vəliyev K.N. Elin yaddaşı, dilin yaddaşı, B., «Gənclik», 1988.
41. Vəliyev K.N. Ön söz. – F. Sümor. Oğuzlar, B., «Yazıcı», 1992.
42. Vəlixanlı N. Ətəb xilafəti və Azərbaycan, B., Azəmət, 1993.
43. Ган К.Ф. Опыт объяснения Кавказских географических названий. – СМОМПК. Тифлис, 1909, вып. 40.
44. Гасанов А.Г., Гейбуллаев Г.А. О некоторых древнетюркских словах в топонимии Азербайджана. – Elmi əsərlər. Dil və ədəbiyyat seriyası, BDU nəşr, 1977, № 1
45. Гарипов Ф.Г. Топонимические названия среднего Поволжья, восходящие к булгарскому периоду. – Тюрклология. Баку, «Elm», 1992.

46. Qasimov A.M. Kangorlı sözü ve kengorlular. – Azərbaycan onomastikası: həsr edilmiş I elmi konfransın materialları. Bakı, 1986.
47. Tonkobasov K. Toponimlər əməkhanası. Kirgizistanda. Frunze, 1980.
48. Qeybullayev Q.A. Qədim türklər və Ermənistan. B., Azərnəşr, 1992.
49. Geybullaev G.A. K etnogenese Azərbaycanlılar. B., «Elm», 1991.
50. Geybullaev G.A. Toponimlər Azərbaycan. B., «Elm», 1986.
51. Geografičeskij Atlas dlya učiteli srednej školy, IV izdanie. Moskva, 1985.
52. Geradot. Istorija. V devyati knigach, L., 1973.
53. Gordelevskij V.A. Izbrannoe sochinenie. M., 1968, III tom.
54. Gumilev L. Tysyachiletie vokrug Kaspija-Bakusa, «Azerneşir», 1991.
55. Qumilyev Lev. Qədim türklər. Bakı, «Gənclik», 1993.
56. Qurbanov Afat. Azərbaycan dilinin onomalogiyası, B., «Maarif», 1989.
57. Qurbanov Afat. Onomalogiyaya aid olan elmi – metodik göstərişlər. B., 1987.
58. Guseynov R., Arzumianov B. Istorija ne любит лицемерия. – «Elturan» jurnalı, B., 1992, №1.
59. Guseynzade A.O. O proisхождении топонимики «Баку» - Тюркология. 1970, № 35.
60. Guseynov R.A. Surijskie istochniki XII – XIII v.v. ob Azərbaydjane. Bakı, 1960.
61. Darjan V.A. Ojekelje Aragac (Kratkij turistskij putevoditel') Erevan, 1971.
62. Dəmirçizade Ə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə. Maarif, 1979.
63. Dəmirçizade Ə. Kaspi, Xəzər, Qafqaz sözlərinin etimologiyası. – API-nin elmi əsərləri (məqsüə), VIII cild, 1959.
64. Džalaljan Gasan Esa. Kratkaja istorija stariny Al'ban'skogo – 1702-1722. Bakı, 1987.
65. Djafarov M. Gunny i Azərbaydžan, B., Azernəşir, 1993.
66. Dusimov Z. Etnotoponimi Xorəzma. – Azərbaycan onomastikası problemlərinə həsr olunmuş III elmi konfransın materialları. Bakı, 1990.
67. Egische. O vardenie voyna Armjanskoy. (Perezvod drevnopermyanskogo akademika I.A.Orbeli). Erevan, 1991.
68. Erevantsi Simon. Djamplir. Moscow, 1958.
69. Eremyan S.G. Ranniefeodal'noe gosudarstvo Zakavkazyia v III – VII v. – Ocherki istorii SSSR III-IX vekov, M., 1958.
70. Əzizov E. «Kitabi-Dada Qorqud» dastanları və tarixi dialektologiyasının bazi məsələləri. BDU nəşri. - Dil və ədəbiyyat seriyası (Elmi əsərləri), 1977.
71. «Əkinçin qəzeti» tam külliyyatı – 1875-1877, Bakı, 1979.
72. Əlibeyzadə E., Valiyev K. Kökümiz hardadır? – Azərbaycan kommunisti. Bakı, 1989.
73. Əliyev Ə. Azərbaycanın qərb zonasının (Qazax, Gadəbəy, Tovuz, Şamxor) toponimiyası (Avtoreferat). API nəşri, 1975.
74. Əlizadə Z. Azərbaycan dilinin lüğət tərkibinin zənginləşdirilməsi yolları haqqında. – Azərbaycan dili leksikasının məsələləri. BDU nəşri, 1989.
75. Əsədov Ə.Ə. Nomenklatur terminlərin topomin yaradıcılığında rolü. – Azərbaycan onomastikası problemlərinə həsr edilmiş II elmi nəzəri konfransın materialları. Bakı, 1990.
76. Əhmədova E.Z. Azərbaycan etnonimlərinin struktur-linqvistik təhlilində dair. – Azərbaycan onomastikası problemlərinə həsr edilmiş I elmi konfransın materialları. Bakı, 1986.
77. Əhmədov Tofiq. Azərbaycan toponiqikasının əsasları. BDU nəşri, 1991.
78. Əhmədov T.M. Azərbaycan toponiqicə sistemi (Avtoreferat) B., 1987.
79. Əhmədov Tofiq. Azərbaycan paleotoponiqiyası. Bakı, 1985.
80. Əhmədov Tofiq. El-obamızın adları. B., «Gənclik», 1984.
81. Əhmədov Z. Suya etiqad və totemlər. – «Elm və həyat» jurnalı, 1986, № 4
82. Juchkevich V.A. Obshchaja toponiqika. Minsk, 1980.
83. Zeynalov F. Türkologiyasının əsasları. B., «Maarif», 1981.
84. Zeynalov F. Türk dillerinin müqayisəli qrammatikası, I cild (1974). II cild (1975), BDU nəşri.
85. Zərinzadə H. Fars dilində Azərbaycan sözleri. Bakı, 1962.
86. İbn Xordabex. Kniga putej i stran. B., «Elm» 1986.
87. İbragimov G.X. Etimologiqi hidronimia Samur – Onomastika Kavkaza, Maçxaçkala, 1971.
88. Ivanov R.D. Znachenie toponiqikii pri izuchenii drevnih vodnykh putej Volgi. – Sbornik: Voprosy geografii. Moscow, 1962.
89. İnostrantsev K.I. Khunny i Gunni. L., 1926.
90. Israfilov Vahid. Azərbaydžano yazyçicə oronimmi və hidronimmi Gruzinской CCP (Avtoreferat). API nəşri, 1989.
91. Israfilov R.D. Moşadiyev Q.I., Cəfərov T.N. Azərbaycan dilinin onomastikası. Bakı, «Elm» 1977.
92. İstoriya Arminskogo naroda s drevneyšíx vremen do naših dñej. (Pod redakcijei M.G.Nerseсяna). Erevan, 1980.
93. Yusifov Y. Qədim şərq tarixi. BDU nəşri, 1993.
94. Yusifov Y.B., Karimov S.K. Toponiqikanın əsasları. B., «Maarif», Bakı, 1971.
95. Yüzbaşov R., Əliyev K., Sadiyev Ş. Azərbaycanın coğrafi adları. Bakı, 1971.

96. Калантукаци Мовсес. История страны Алуанк. Ереван, 1984.
97. Каңзакетси Киракос. История Армении. М., «Наука» 1976.
98. Каңакертси Захарии. История (хроника). Москва , «Наука», 1969.
99. Карапетян Т.А. Армянские легенды и предания. М., «Наука», 1990.
100. Карпенко А. Топонимия болгарских сел Одесской области. Историческая ономастика. М., «Наука», 1977.
101. Кагомов N. Qırıq il səyahətdə. Bakı, 1977.
102. «Kitabi-Dədə Qorquf» dastanları. Bakı, «Gənclik» 1962.
103. Книга Орудж бек Баята – Дон Жуана Персидского (трактат). Б. «Yazıcı», 1988.
104. Ксенофонт. Анаисис. Москва, 1951.
105. Ластвертси А. Хроника. Москва, «Наука», 1968.
106. Малов С.Е. Памятники древнетюркской письменности. Москва, 1951.
107. Мамедова Ф. О некоторых вопросах исторических географий Албании I-VII вв. – Историческая география Азербайджана. Б. «Элм» 1987.
108. Меликшвили Г.К. История древней Грузии, Тифлис, 1951.
109. Меликбек К. К истории появления гуннов восточного Закавказья. Баку, 1959.
110. Метрологическая карта Армении. Ереван, 1958.
111. Mehrəliyev E.Q. Xalq coğrafi terminləri lüğəti. Bakı, 1985.
112. Мечников Л.И. Цивилизация и великие исторические реки. М., 1924.
113. Məmmədov Ş. Ermeni dilində Azərbaycan mənşəli antroponimlər. – «Ulus Cəvər» qəzeti, 28.IX. 1993.
114. Məmmədov I. Əsədov S Ermenistan azərbaycanlıları və onların acı talyesi. B., «Azərəşər», 1992.
115. Məmmədov S.I. Soviet Ermenistanında Azərbaycan kitabı – 1925-1985. Yerevan , «Ayuqirk», 1985.
116. Maşadiyev Q. Azərbaycan toponimləri. B., «Elm», 1990.
117. Mirzoyev H. Azərbaycan dilinin tarixi qrammatikası. BDU nəşri, 1991.
118. Mirzazadə Ç.N. Топонимы Азербайджана в средневековых Арабских источниках. Б., «Элм», 1988.
119. Мирзоев Н.Н. , Нафасов Г. Гидронимы с лексемой «казок». Azərbaycan onomastikasına həsr olunmuş III elmi konfransın materialları. API nəşri 1990.
120. Mollazade S.M. Топономия северных районов Азербайджана. Бакы . «Маариф», 1979.
121. Молчанова О.Т. Историческая связь тюркской топонимии Горного Алтая и Тувы. – Историческая ономастика. М. «Наука» , 1977.
122. Мурзаев Е.М. Изучение географических названий. – Справочник путешественных краеведа. М., 1952.
123. Мурзаев Е.М. Словарь народных географических терминов. М., «Мысль», 1974.
124. Mustafayev Nazim. Gümüş tarixində sahifələr. – «Elturən» jurnalı, B., 1993, № 2.
125. Мусхелишвили Л. Болинси – Вестник АН Грузинской ССР., Т.: 1938.
126. Мусхелишвили Д.Л. Из исторической географии Восточной Грузии. Тифлис, 1982.
127. Müasir Azərbaycan dilində söz birləşmələri. B., «Elm», 1961.
128. Nizaməddin Şəmi. Zəfərnəmə. B., «Elm», 1982.
129. Никонов В.А. Введение в топонимику. Москва, 1969.
130. Орбелiani Ст. История области Сисакан. Тифлис , 1910.
131. Очерки истории СССР IX-XIII вв. М., «Наука», 1955.
132. Özdeş R. Türkün qızıl kitabı: Bakı, 1992.
133. Пагиров Д.Д. Алфавитный указатель 5-ти верстной карты Кавказа, Тифлис, 1913.
134. Парсамян В. История Армянского народа. Ереван, 1972.
135. Парпетси Л. История Армении. Тифлис, 1904.
136. Паствухов А. Восхождение на Алагез. Тифлис, 1896.
137. Пиятровский Б.Б. , Иванов В.В. , Аргзинба В.Г. Древняя Анатолия. М., «Наука», 1980.
138. Плутарх. Избранные жизнеописания. М., «Просвещение», 1987.
139. Погосян А.М. Карская область в составе России. Ереван , «Аястан», 1983.
140. Подольская Н.В. Словарь русской ономастической терминологии. М., «Наука», 1988.
141. Поспелов Е.М. Туристы с географическим названием. Москва, «Профиздат», 1988.
142. Птоломей. География, том 5, XI фасил.
143. Puşkin A.S. Povestlər (Peterburqdan Ərzuruma sayahət), B., «Gənclik», 1974.
144. Радлов Б.Б. Опыт словаря тюркских наречий, тт. I-V/СПБ, 1893-1911.
145. Rehimov A.R. «Bakı» adının mənşəyi. – Azərbaycan dilinin onomatikası məsələləri. BDU nəşri, 1990.
146. Racəbov Ə. Orxan-yenisey abidələrinin dilində sıfat. – Türk dillərinin quruluğu və tarixi (məstci). BDU nəşri, 1983.
147. Racəbov Ə., Məmmədov Y. Orxan-yenisey abidələri. B., «Yazıcı», 1993.

148. Rüstəmov Ə. Ermənistanın Qafan, Gorus, Sisyan rayonları ərazisinin Azərbaycan məşəli toponimləri (Avtoreferat) APİ nəşri, 1990.
149. Sadeev D.I. İstoriya drevnej Assiri. Москва, «Наука», 1979.
150. Сборник материалов для описания местности и племен Кавказа (СМОМПК).тт. 1-46. Тифлис, том 46, Махачкала, 1881-1929.
151. Свод материалов по изучению экономического быта государственных крестьян Закавказского края, I-V том, Тифлис, 1887-1888.
152. Свод статистических данных о населении Закавказского края извлеченных из посемейных списков – 1886 (ССДНЭКИПС-1886), Тифлис: 1893.
153. Севорян З.В. Этимологический словарь тюркских языков (общетюркские и межтюркские основы на гласные). М. «Наука», 1978.
154. Севорян З.В. Этимологический словарь тюркских языков (общетюркские основы на буквы «Б»). М. «Наука», 1978.
155. Севорян З.В. Этимологический словарь тюркских языков (общетюркские основы на буквы «В», «Г», «Д»). М. «Наука», 1980.
156. Seyidov Mirəli. Azərbaycan xalqının soykökünü düşünlərən, B., «Yaziçi», 1989.
157. Sekoyan B. Ojarselje Aragac. Ереван, «Аястан», 1987.
158. Страбон. География. Л., 1964 §4.
159. Сумбатзаде А.С. Азербайджанцы – этногенез и формирование народа. Баку, «Елм», 1990.
160. Суперенская А.В. Имя и эпоха. Москва, «Наука», 1985
161. Суперенская А.В. Что такое топонимика? М., «Наука», 1985.
162. Успенский Лев. Загадки топонимики., М., «Молодая гвардия». 1969.
163. Фарзалиев А.М., Укрепление османов на территории сефевидского Азербайджана (1579-1583). – Əlyazmalar xəzinəsindən. B., «Elm». 1987.
164. Faruq Sümer. Oğuzlar. Bakı. Yaziçi, 1992.
165. Fakhraldinov R. Золотая Орда и татары. – Набережный Челна, «КАМАЗ», 1993.
166. Федоров Г. Ранние тюрки Северного Кавказа. Москва, 1978.
167. Феофилакт Симокатта. История. Москва, 1957.
168. Fəzlullah Rəşidəddin. Oğuznamə, B., «Azərnşə», 1992.
169. Xəlilov P. «Kitabi- Dədə Qorqud» və intibah abidəsi, B., «Gənclik», 1993.
170. Хоренски М., Истрия Армении. Москва, 1893.
171. Hacıyeva A. Azərbaycan dilinin onomastik sistemi. APİ nəşri. 1990.
172. Hacıyev T. Azərbaycan dilinin qədim onomastikasına dair. – Azərbaycan filologiyası məsələləri. II buraxılış. B., «Elm», 1984.
173. Hacıyev T. Ədəbiyyatımızın qəhremanlıq debütü: Elmi əsərlər: Dil və ədəbiyyat seriyası. BDU nəşri, 1976.
174. Hacıyeva N. Sulu Fəqirin «Yusif və Züleyxa» poemasında qədim türk qatı... - Əlyazmalar xəzinəsi, VIII cild, B., «Elm», 1987
175. Hacılı A. Qəribəm bu vətəndə. B., «Gənclik», 1992.
176. Həsənov Y. Qədim Roma tarixi, B., «Maarif», 1975.
177. Həsənov H. Familiya sosial-ictimai hadisə kimi, - Azərbaycan onomastikası problemlərinə həsr dilmiş III elmi konfransın materialları. APİ nəşri, 1990.
178. Çəmənzəminli Y.V. Tarixi, coğrafi və iqtisadi Azərbaycan. BDU nəşri, 1993.
179. Çobanov M.İ. Borçlı toponimləri. – «Sərbəst düşüncə» qazeti 1993, № 38.
180. Çobanov M.İ. Azərbaycan şəxsi adlarının semantikası və orfoqrafiyası. Tiflis, «Qanatla», 1990.
181. Cavadov Ə.M. «Qız qalası» toponimi haqqında. – Azərbaycan onomastikası problemlərinə həsr edilmiş I elmi konfransın materialları. B., 1986.
182. Cəlilov F.A. Azərbaycan dilinin morfolojiyası. B., «Maarif», 1988.
183. Cəlilov F.A. Qədim az/as etnonimləri. – Azərbaycan onomastikası problemlərinə həsr edilmiş II elmi konfransın materialları, B., 1989.
184. Cəlilov F.A. Qədim türk etnonimləri. – Azərbaycan onomastikası problemlərinə həsr edilmiş I elmi konfransın materialları, B., 1986.
185. Cəfərosoylu I. Çırqqalası. – «Aydınlıq» qəzeti, 2.X.1991.
186. Şəzadə H.H. Novaiaугроза russkому делу в Закавказье. B., «Elm», 1990.
187. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, «Maarif», 1968.
188. Шопен И.И. Исторический памятник состояния Армянской области в эпохи присоединения к Российской империи СПБ, 1852.
189. Шопен И.И. Новые заметки из древней истории Кавказа и его обитателей. СПБ., 1866.
190. Эфендиев О.А. Территория и границы. Азербайджанско государство в XV – XVI вв. – Историческая география Азербайджана. B., «Elm», 1987.
191. Юзбашов Р. Азербайджанские географические термины. Бакы, «Маариф», 1977.
192. Юзбашян К.Н. Армянское государство в эпохи Багратидов и византии. Москва, 1988.

2. ALMAN DİLİNDƏ

193. Hubchman N. *Dit Altarmenishen Ortsnamen*. Strasburq, 1904. (H.Hubşman Qədim erməni yer adları. Strasburq, 1904)

3. TÜRK DİLİNDƏ

194. Zeynalabdin Makas. Ermenistanda adları deyişdirilen bazi türk yerleşim yerleri üzerine. İstanbul, 1993.
195. Kazım Karabekir. *Doğunun kurtuluşu*. Erzurum, 1990.
196. Kirzoglu Fahreddin. Kars tarihi. İstanbul, 1953.
197. M. Turker Acaroglu. Bulgaristanda türkçe yer adları klavuzu. Ankara. Sevinc moibooisi, 1988.
198. Meherrem Erkin. *Dede Korkut kitabı*. Ankara, 1956.
199. Mahmud Kaşkari. *Divani lügət-it türk*. Ankara, 1985.

4. ERMƏNİ DİLİNDE

200. Alişan Q. Sisikan. *Venetik*, 1890.
201. T. X. Akopyan, St. T. Melik-Baxşyan, O.X. Barsegyan. Ermenistan və ona yaxın olan orazilərin toponimik lüğəti. İravan Universitetinin nəşri, I cild, 1986, A-Q, (922 səhifə)
202. Bağdasaryan H. Yaşayış yerlərində layiqli adlar gorokdir. «Sovetakan Hayastan» qəzeti, 16.X.1968.
203. Balayan Zori. *Ocaq*. İravan, 1980.
204. Qreqeryan A.Q., Arutyunyan N.M. Coğrafi adlar lüğəti. İravan, «Lyus», 1987.
205. Ermenistan Sovet Ensiklopediyaları. I-XII cildlər. İravan: 1976-1986.
206. Ermenistanın coğrafi atlasi. Moskva, 1976.
207. Yeremyan S.T. «Coğrafiya»ya görə Ermenistan. Yerevan, 1963.
208. Yeremyan S.T. Ermenistan IV asrda (298-385-ci illor.) İravan 1979, (xəritə).
209. Karapetyan T.H. Şirakin iqtisadi inkişafı (oçerk). Yerevan, 1984.
210. Korkodyan Z. Sovet Ermenistanının əhalisi son yüz ildə, 1831-1931-ci illerde. İravan, 1932.
211. «Albaniya», «Ağyan» və «Aran» yer adları haqqında. Ermenistan EA tarix və fəlsəfə məcmuası. 1971, № 1.

INFORMATORLARIN SİYAHISI

1. Bayramov Əhmədən Məhəmmədəli oğlu, Amasiya rayonunun Təpəköy kənd sakini, 72 yaşında.
2. Bayramov Davud, Amasiya kəndinin sakini, 75 yaşında.
3. Qara Xəlil oğlu, Quqarq rayonu Arçut kənd sakini, 65 yaşında.
4. Qıymət Rəhim qızı, Quqar rayonu, Mollaqlıq kənd sakini, 100 yaşında.
5. Qəribov Zülfiqar Qərib oğlu, Amasiya rayonu, Oxçoglu kənd sakini, müəllim, 41 yaşında.
6. Dursun İsmayıllı oğlu, Quqar rayonu Vardana kənd sakini, 61 yaşında.
7. Əhmədov Mehralı İbrahim oğlu, Amasiya rayonu, Oksuz kənd sakini, 68 yaşında, aqronom.
8. Ələkbərov Ələkbər Ələsgər oğlu, Amasiya rayonu, Qara Namaz kənd sakini, 72 yaşında, müəllim.
9. Əsgərov Qafar, müəllim, Amasiya rayonu, Güllübulaq kənd sakini, 42 yaşında.
10. Əsgərov Şahvelad, müəllim, Quqar rayonu, Qarakilsə şəhər sakini, 59 yaşında.
11. Ələkbərov Kamal, müəllim, Amasiya rayonu, Daşkörpü kənd sakini, 60 yaşında.
12. Əliyev Şükür Həsənali oğlu, müəllim, Amasiya rayonu, Düzkənd kənd sakini, 50 yaşında.
13. Əhmədov İsləm Abdulla oğlu, Amasiya rayonu, Quzukənd kənd sakini, 88 yaşında.
14. Əllezov Məhəmməd Abbasqulu oğlu, Amasiya rayonu, Gülliçə kənd sakini, 60 yaşında.
15. İsa Musa oğlu, Quqar rayonu, Holavar kənd sakini, 61 yaşında.
16. İsa Oruc oğlu, Quqar rayonu, Holavar kənd sakini, 65 yaşında.
17. Musayev Hacı, Amasiya rayonu, Kölli kənd sakini, 68 yaşında.
18. Rzayeva Gülcimən, Hamamlı rayonu, Saral kənd sakini, 50 yaşında.
19. Cəfərov Ziyadxan, amasiya rayonu İlənlı kənd sakini, 43 yaşında.
20. Cəfərov Oruc, Quqar rayonu, Haydarlı kənd sakini, 56 yaşında.
21. Qasımov Homza, Quqar rayonu, Xancıqaz kənd sakini, 55 yaşında.
22. Əsgərov Kərim, Amasiya rayonu, Qaraçanta kənd sakini, eməkdar müəllim, 70 yaşında.

Qeyd olunmalıdır ki, müəllif məlumatları inforatordan 1980-ci illerde toplamışdır.

ƏLAVƏ TOPONİMİK SÖZLÜK OYKONİMLƏR SÖZLÜYÜ

ABARAN// AVARAN – Ələyəz dağının şərqində, Kasak çayının yuxarı tərəfində qədim mahalın, daha sonra qəza mərkəzinin adı olmuşdur. 1828-ci ilə qədər İrəvan xanlığının aid olan bu bölgədən 1828, 1850, 1878 və 1918-ci illərdə yerli türkler çıxarılmış, bir qismi isə erməni və rus sünğüsünün qurbanı olmuşdur. Gösterilən dövrlərdə İran və Türkiyədən erməni və yezdi kürdləri getirilərək Abaranın kəndlərində məskunlaşdırılmışlar.

ABARAN – Kasak çayının sağ sahilində yaşayış məntəqəsinin və rayon mərkəzinin adıdır. Mənbələrdə Baş Abaran kimi qeyd edilir. Bundan başqa, erməni mənbələrində qədim Niş ölkəsi. Mahal isə qədim Niş mahali ilə lokalizə edilir. Abaran rayonu ərazisi 624 kv., kilometrdir. Oykonim qədim avar türkleri ilə əlaqədardır.

ABDURRƏHMAN//AVDIRƏHMAN – Ağın rayonunda kənd adı olmuşdur. 1918-1919-cu illərdə ermənilər türkər yaşıyan bu kəndi yandırmış, əhalinin bir qismi öldürilmiş, bir qismi isə Arpaçaydan keçərək Türkiyəyə qaçmışlar. 1920-ci ilə kənddə Türkiyə və İrəvan gələn ermənilər məskunlaşmışlar. 1949-cu ildən kənd ləğv edilmişdir. İndi xarabadır.

AVDIBƏY//ƏVDİBƏK – Hamamlı rayonunda kənd adıdır. 20 km. rayon mərkəzindən cənub-şərqdədir. 1878-ci ilde kəndin dinc əhalisi olan türkər müharibə meydannına çevrilən bu kənddən kazak atlılarının təsiri ilə çıxarılmışlar. 1878-ci ildən ermənilər yaşıyan bu kəndin adı 4.5.1939-cu ildə Tsaxkaşen, 21.10.1967-ci ildən Tsaxkaber adlandırılmışdır.

AQAXÇI//AĞAXÇI – Talin rayonunda, rayon mərkəzindən 16 km. Şərqiənən kənd adı olmuşdur. Informatorların dediyinə əsasən, İrəvan xanlığının on varlı kəndlərindən olan bu kəndi ermənilər 1918-ci ildə talayıb yandırmış, əhalisi olan türkər çoxu-günahsız körpələr, qocalar möhv edilmiş, bir qismi isə Türkiyəyə üz tutmuşdur. Oykonim qədim türkçədə mişar anlamını bildirən «aqak»dan – dülgerlikle bağlı tayfa adından törənmişdir. 1967-ci ildən Zovasar adlandırılmışdır. Erməni mənbələrində 1920-ci ildən həmin kənddə ermənilərin yaşadıqları qeyd olunur.

AQARAK//ƏKƏRƏK – Talin rayonunda kənd adıdır. Birinci cahan savaşında kəndin sakini olan türkər doğma yurdlarından qaçın düşmüş, sonra isə İran və Türkiyədən gələn ermənilər orada məskunlaşmışlar.

AQARAK//ƏKƏRƏK – Əştərek rayonunda kənd adıdır. Rayon mərkəzindən 8 km. aralıdır. Əsas sakinləri türkər olan əhali 1918-1920-ci illərdə müxtəlif yerlərə üz tutmuş, sonra isə Türkiyədən gələn ermənilər məskunlaşmışlar. Türkmenşəli aşar // aşor tayfa adından törənen bu kəndin adı erməni mənbələrində (V əsr) çökildiyi üçün onu dəyişdirməmiş, lakin erməniləşdirmək istəmişlər.

AĞBABA//AĞVAVA – Ermənistən şimal-qərb tərəfində, Şirak- Cavax və Cıldır (Türkiyə) əraziləri arasında olan bölgənin adıdır. Sahəsi 150 kv. kilometrdir. Amasiya və Qızılıçək rayonları həmin ərazidədir. 1920-ci ilə qədər Ağbabanın Amasiya rayonu ərazisi Qars vilayətinin bir nahiyyəsi olmuşdur. Toponimin adı oğuzların onqonu olan qartalabənzər quş adından – ağbabadan törəndiyi ehtimal edilir.

AĞBABABA // AĞVAVA – Amasiya rayonu ərazisində, Qarabulaq kəndindən 1 km, cənubda Ağbababa dağının etəyində olan, xaraba qalmış kəndin adıdır.

AĞBULAQ//AĞBULAX – Ağın rayonunda, rayon ərazisindən 26 km. şimal-şərqi, Arpaçayın sol tərəfindəki kəndin adı olmuşdur. Kəndin başqa bir adı isə Svanverdi/Sübhənverdi olmuşdur. 1918-1919-cu illərdə türkərərək həmin kənddən zorla qaçın salaraq, daşnaklar orada Türkiyədən gələn erməniləri yerləşdirmişlər. 3.2.1947-ci ildən Lusaxbyur adlandırılmışlar.

AĞBULAQ//AĞBULAX – Hamamlı rayonunda kənd adı olmuşdur. 1948-ci ildək türkərərək yaşamışlar. 26.4.1946-ci ildən Luys («luys» işiq – «axbyur» bulaq) adlandırılmışdır.

AĞBƏRƏ//AĞBƏRİ – Aleksandropol qəzasında, Qarsa gedən yolda karavansara adı olmuşdur.

AĞAKÇIK//AĞAKÇIK – Talin rayonunda kənd adı olmuşdur. 1878-ci ilə qədər türkərərək yaşamışlar. Mənbələrdə Ağakçı oykonimi ilə bağlı oykonim cinsi kəndin adı kimi göstərilir.

AĞİN//AKİN – Sahəsi 429 kv.km. olan bu rayon 31.12.1937-ci ildə yaradılmışdır. 12.10.1961-ci ildən həmin rayon Ani adlandırılmışdır. Toponim ağ və qədim türk dillerində «ev», «kahə», «mağara» bildirən «in» sözləndən törənmişdir. Rayonun mərkəzi Molla Goyça kəndidir.

AĞİN//AKİN – Ağın rayonunda kənd adıdır. 1878-ci ilin rus-türk müharibələrində yerli əhali (türkərərək) Türkiyə ərazisine qovulmuşdur. Ele həmin ildən İran və Türkiyədən gələn ermənilər kənddə məskunlaşmışlar.

AĞELİ//AĞAELİ – Düzkənd rayonunda, rayon mərkəzindən 18 km. şimal-şərqi, Qarakilsəye gedən yoluñ sol tərəfindəki kəndin adıdır. Mənbələrdə həmin kənd Ağkilsə de adlandırılır. Qədim əhalisi olan türkərərək 1878-ci ildə çıxarılaraq, erməniləri ora yerləşdirmişlər. 7.12.1945-ci ildən Qraşen adlandırılmışdır.

ADİYAMAN//ADİYAMAN – Talin rayonunda kənd adı olmuşdur. 1914-cü ilə qədər türkərərək yaşamışlar. 1920-ci ildən müxtəlif yerdən gələn ermənilər yaşayırlar. 12.11.1946-ci ildən kəndin adı dəyişdirilərək Qarnovit adlandırılmışdır. Eyniadlı oykonim Türkiyə ərazisində də mövcuddur.

AYVAZLI//AYVAZDI – Kasak çayı hövzəsində kənd adı olmuşdur. 1920-ci ildə kəndə ermənilər hücum edib yandırmışlar. Əhalinin bir qismını güllələmiş, bir qismını isə taxıl quyularına doldurub üstlərinə daş tökmüşlər. Ayvaz/Eyvaz qədim türkçədə «katib», «qeyd edən» mənasını ifadə edir.

AYILI//AYLI - Abaran rayonu arazisinde olan karavansara (xx kompleksinin adı olmuşdur. Xarabalıqları qahridır.

AYIYATAĞI//AYYATAĞI - Talin rayonunda xaraba kənd adı. Informatorların dediyine görə, 1914-cü ildə kəndi ermənilər yandırmış, kəndi sakinləri (Türkler) müqavimət göstərsə də, ancaq kazak əsgərlərinin təzyiqi ilə kəndi tərk etmişlər.

AKKULA//AĞKULA//AĞQÜLLƏ - Ələyaz rayonunda kənd adı olmuşdur. Erməni mənbələrində 1890-ci ildən xaraba qaldığı söylənilsə də, ancaq 100 yaşlı informatorlar həmin kəndin həle 1878-ci ildə erməni və rus əsgərləri tərəfində yandırıldığını söyleyirlər. Hal-hazırda xarabədir. Kəndin adı söykəndiyi Ağ qala dağı ilə əlaqəli yaranmışdır.

AXÇAKALA//AĞCAQALA - Arax və Arpaçay çaylarının kəsişdiyi yerin şimal tərəfindəki zirvədə türklerin qədim və əfsanəvi istehkamlarından olmuş qalanın adıdır. «Kitabi-Dədə Qorqud» dastanında da xatırlanır. Həmin qalanın yaxınlığında Aşağı Ağcaqala və Yuxarı Ağcaqala adlı daha iki kənd vardır.

AKKILSƏ//AĞKILSƏ - Amasiya rayonunda Baytar kəndinin ikinci adı olmuşdur. 1921-ci ilə qədər türkər və türkəmiş yunanlar yaşamışlar. Hal-hazırda Türkiyədən cələmə katolik ermənilər yaşayırlar.

Aleksandropol - Gümrü şəhərinin keçmiş adıdır. 1837-ci ildə çar I Nikolay seyahətə olarken ora gəlmış və hərbi qarnizonə çevrilən qəsəbəni onun arvadı Aleksandranın şərəfinə Aleksandropol adlandırmışlar. 1840-ci ildə hərbi istehkam-Aleksandropol qalası tikildikdən sonra şəhər daha da inkişaf etdirilmişdir. Şəhər 1924-cü ildə Leninakan, 1990-ci ildən isə yenidən erməniləşdirilərək Kumayri («ku» sonun - «məyri» anan) adlandırılmışdır.

Aleksandropol qazası - 1850-ci ildə Yerevan quberniyasına təbe olan bir inzibati vahid kimi yaradılmışdır. Sərhədləri belə olmuşdur: qərb tərəfdən Arpaçay, şimaldan Tiflis quberniyası, cənub-şərqdən isə Eçmiədzin (Üçkilə) və Yeni Bayazid qəzələri. Rayonlaşma ilə əlaqədar olaraq 1924-cü Leninakan qazası adlandırılan Aleksandropol qazası 1930-cu illərdə ləğv edilmişdir.

ALIXAN//ÖLIXAN - Qızılıqçay rayonuna aid olan kəndin adı olmuşdur. Erməni mənbələrində göstərilir ki, 1920-ci ilə qədər kənddə qarapapaqlar yaşamışdır. Kəndin adı oğuzların ad sistemində olan Ali xanı aks etdirir. Türkiye ilə Ermənistən arasında sərhəd çökilərək etiraz olameti olaraq onlar Türkiyəyə köç etmişlər. 31.1.1935-ci ildən Kətk adlandırılmış, 1940-ci ildən isə yaşayış məntəqəsi ləğv edilmişdir.

ALIAĞA//ALAĞA - İlənlə kəndinin şəhər tərəfində Bozqula dərəsində köhnə yurd yerinin adı idi. Keçmişdə Gümrüli Ali ağa yay aylarında orada yayıldığı üçün Aliağa (yurdu) demişlər.

AMASIYA//HAMASA - Ağbabə arazisində 1930-cu ildə yaradılan rayonun adıdır. Sahəsi 614 kv.kilometrdir. Rayonun 26 kəndindən ancaq 4 kiçik kəndində 1918-ci ildə başqa yerlərdən gəlmə ermənilər yaşamışlar. Türkər yaşayın 21

kənddə əhalinin sayı 1988-ci ildə 19 min nəfər olmuşdur. Erməni mənbələrində toponimin Makedoniyalı İşgəndərin qardaşı oğlu Amasianla əlaqəli olduğu söylənilir.

AMASİYA//HAMASA - Amasiya rayon mərkəzinin adıdır. Kənd Arpaçayın sağ tərəfində, dərənin başında yerləşir. Rayon mərkəzində de 1988-ci ildək sayı 1653 nəfər olan 295 türk ailəsi yaşamışdır.

AMURQALA//AMURQALASI - Erməni mənbələrində Arpaçayın sahilində göstərilir. Sərhəddə olduğu üçün lokalizə olunmadı.

ANI//ANI - Arpaçayın sağ sahilində, Türkiye arazisində xaraba şəhər adıdır. Türk mənbələrində göstərilir ki, e.o. 130-127-ci illərdə Dağıstandan galonarsaklıların Valantur təyfası şəhəri bina etmişdir. Erməni mənbələrində isə göstərilir ki, Atrapatakanda yaşamus ainsia/aenia təyfa adı ilə şəhər-qalanın tikilimiş olacaqdır.

ANI-PEMZA//PEMZAŞEN - Ani rayonunda kənd adıdır. Erməni mənbələrində qeyd edilir ki, yaşayış məntəqəsinin əvvəlki adları Zaşa, Mağara, Qızılılesi olmuşdur. Kəndin əsas əhalisi (Türkler) 1878-ci ildə qovulmuş, Türkiye və İrəvan gelmə erməniləri oraya yerləşdirmişlər.

ƏRBƏK//ARBAK - Nairi rayonundakı qədim kəndlərden birinin adıdır. Erməni mənbələrində göstərilir ki, Assuriya çarı II Aşurnasirpol və Urartu şahı I Menuanın salnamələrində da xatırlanır. Oykonim türkmenşəli or və boy sözlerində tərcümədir.

ARPA - Qızılıqçay rayonunda kənd adı olmuşdur. 1920-ci illərə qədər qarapapaqlar yaşamışlar. 1920-ci ilin axırında Türkiyəyə getmişlər. Sonra orada ermənilər yaşamış və kənd 1940-ci ildə ləğv olunmuşdur. 1989-cu ildək kəndin xarabası at və qoçheykəlli qədim qəbiristanlıq qalmışdır. Kəndin adı qədim türk təyfası adından tərcümədir.

ARPAÇAY//ÖRPAÇAY - Gümrü şəhəri yaxınlığında kənd və dəmiryol stansiyasının adı olmuşdur. 31.7.1950-ci ildən Axuryan adlandırılmışdır. Kəndin qədim sakini olan türkər 1920-ci illərdə zorla çıxarılmışlar. Həmin illərdən Türkiyədən gələn ermənilər yaşayırlar.

ARPASUYUQALASI//ARPASUYUBERD - Erməni mənbələrində Şöreyel vadisində, Arpaçay hövzəsində qala adı kimi qeyd edilir. Lakin lokalizə etmek mümkün olmayırdı. Deyilənə görə, qala çayın sağ sahilindədir. Türkiye tərəfdədir.

ARALIQ//ARALIX - Gümrü şəhərinin qərb tərəfində, Arpaçayın sol sahilində kənd adı olmuşdur. 1918-1919-cu illərdə yerli əhalisi olan türkər oradan zorla çıxarılmış, bir qismi toqquşmalarda həlak olmuşdur. 1921-ci ildən orada ermənilər yaşayırlar. 1970-ci ildə Arpaçay (Bayandır) - döryəçəsi tikildiyi üçün həmin kəndin əhalisi köçürülmüşdür. Eləcə de Türkiye tərəfdə olan Ağlızium, Kinoyi, Astanxana, İlənlə kəndlərinin əhalisi köçürülmüş, kəndlər isə döryəçənin altında qalmışdır.

Qeyd edək ki, indi dəriyəcə altında qalan Aralıq kəndinin adı 7.12.1945-ci ildə dəyişdirilərək Yerazqavors adlandırılmışdır.

ARALIQ KILANLI//ARALIQ GELANLI – Üçkilsə rayonu ərazisində kənd adı olmuşdur. Son dövrierde Verin Qelanlı kimi yazılırdı. Əsas əhalisi olan türkləri 1949-cu illerde Azərbaycanın Kür-Araz ovalığına köçürümüş və kənddə İran və Suriyadan gələn erməniləri yerləşdirmişlər.

ARIQ VƏLİ//ARIX VƏLİ – Düzkənd rayonunda kənd adı olmuşdur. Əhalisi (türklər) 1918-1919-cu illerde daşnak əsgərləri tərəfindən çıxarılmış, sonra isə kənddə Türkiyədən gələn erməniləri məskunlaşdırılmışlar. 2.10.1967-cidən Lernut adlandırılmışdır.

ARMUDLU//ARMUDDU – Artık rayonunda, 1878-ci ilədək türkler yaşayan kəndin adı olmuşdur. Tayfa adı ilə bağlı olan bu kənddə 1878-ci ildə müxtəlif yerlərdən gələn erməniləri yaşamaqdadırlar.

ARTIK//ÖRTİK – Əleyəz dağının şimal tərəfində, 1770 metr hündürlükdən aşağımda yerləşən rayon mərkəzinin, həm də 1930-cu illerde təşkil edilən rayonun adıdır. Oykonim türkmenşəli «ər» və relyef bildirən «dik» sözlərindən ibarətdir. Toponim həqiqətən, relyefi oks etdirir. 1878-ci ildə mühərbi meydənına çevrilen bu ərazidən türkləri kazak əsgərləri zorla Türkiye ərazisini qovmuşlar. Həmin illərdən erməniləri yaşayırlar.

ARTIKQIŞLAQ//ÖRTIKQIŞLAX – Talın rayonunda, 1918-ci ilədək türkler yaşayan kəndin adı olmuşdur. Həmin kəndin II Qılıcızataq, Köhne Artik, Aşağı Artik kimi adlarının olması da erməni və rus mənbələrində qeydə alınımışdır. 1920-ci ildən erməniləri yaşayırlar.

ARÇUT//ÖRCUD – Quqar rayonunda, 1988-ci ilə qədər Azərbaycan türkəti yaşayan en böyük kəndlərin biri olmuşdur. 1988-ci ilin hesabatına görə kənddə 700 nüfuslu ibarət 3650 nəfər yaşamışdır. Informatorlar oykonimi ardıc (söyüd növü) ağacı ilə əlaqələndirdilər.

ASTARXANA//ƏSTARXANA – 1872-ci ildə çap olunmuş «Ararat» jurnalında Aleksandropol qəzasında belə bir kəndin olduğu qeyd edilir.

ATAĞILI//ATAĞLI – Rus hərbi sonlarında Aleksandropol qəzasında kənd adı kimi qeyd edilsə də, ancaq lokalizə olunmadı.

AXSAXLI//AĞSAKLI – Erməni mənbələrində Aleksandropol qəzasında kənd adı kimi gösiyorilmişdir. 1918-ci ildən xaraba olan bu kənd ağ sak tayfasının adını oks etdirir. Ağska şəhər adı ilə homogendir.

AXURIAN//AXURIANI-AHURAN – Urartu mənbələrində e.e. 786-ci ildə I Arkişti zamanında indiki Arpaçayın aşağı tərəfində şəhər və ərazi kimi qeyd edilir. Atəşperastlıklı əlaqəli olan bu oykonim türklər yaşayan ərazilərdə də yayılmışdır. Məsələn: Ahura, Ahurca, Ahuran və s.

AŞAĞI BƏNDOVAN//AŞAĞI BƏNDİVAN – Amasiya kəndinin lap yaxınlığında, Arpaçayın sol sahilində-dərədəki kəndin adı olmuşdur. Kəndin adı çayın qabağından olan qədim bəndlər əlaqəli (bənd - ovan) yaranmışdır. 1951-ci

ildə kəndin şimal-şərqi tərəfində ~6 km. aralı yeni bir kənd salınaraq Yuxarı Bəndivan adlandırılmışdır. 1921-ci ildək Aşağı Bəndivanda Azərbaycan türkəti yaşamışdır. Həmin kənd xarabadır. Yuxarı Bəndivanda da erməniləri yaşayırlar. Erməni dilçiləri sehv olaraq toponimi qeyri dilo (bəndi van) adı edirler.

AŞAĞI QANLICA//AŞAĞI QANNICA – Düzkənd rayonuna aid olan bu kənd Gümrä-Amasiya yoluñ 12 kilometrliyindədir. 1878-ci ildək türkətlər yaşamış və mülhərəbə ilə əlaqədar olaraq Arpaçayı keçib Türkiyədə məskunlaşmışdır. 26.4.1946-ci ildən Vahramabert adlandırılmışdır.

AŞAĞI AĞCAQALA//AŞAĞI AXÇAQALA – Talın rayonunda, 1920-ci ildək Azərbaycan türkəti yaşayan kəndin adı olmuşdur. Kənd adını yaxınlıqdakı qaladan – Ağcaqalanın götürmüştür. 1920-ci ildən erməniləri yaşayan bu kəndin adı 4.4.1946-ci ildə dəyişdirilərək Nerkin Bazmabert qoyulmuşdur.

AŞAĞI PIRTİKƏN//AŞAĞI PIRTİKAN – Talın rayonunda, 1948-ci ildək Azərbaycan türkəti yaşayan kəndin adı olmuşdur. İrəvan xanlığının adı olan bu kənd İrəvan xanlarının adını (PIR SULTAN, PIR HÜSEYN) eks etdirir. 1950-ci illərdə Livan və Suriyadan gələn erməniləri yaşayırlar. 2.3.1946-ci ildə dəyişdirilənək Dzorəqyug adlandırılmışlar.

AŞAĞI QARAQOYMAZ//AŞAĞI KARAKOYMAZ – Talın rayonunda kənd adı olmuşdur. 1920-ci ilə qədər türkətlər yaşamışlar. Oykonim Orxan-Yenisey abidələrindəki adları oxşarlıq təşkil edir. 12.11.1946-ci ildə oykonim dəyişdirilərək Nerkin Sasunaşen adlanmışdır.

AŞAĞI KILSƏ//AŞAĞI KILSƏ – Quqar rayonunda kənd adı olmuşdur. Kəndin adı orada olan, ermənilərə aid olmayan Alban kilsəsi ilə əlaqədar yaranmışdır. 1968-ci ilin 6 iyununda kəndin yanındaki Qaranqu dağı sürüşmiş və kəndin 30-dan çox evi uçqun altında qalmışdır. Xeyli kənd sakin (türkətlər) holak olmuş və kəndin əhalisini türkətlər yaşayan Yuxarı Kilsə (Dizman) kəndinə köçürülmüşlər.

AŞAĞI BÖYDİLİ//AŞAĞI BÖDLİ – Talın rayonunda xaraba kənd adıdır. Mənbələrdə 1916-ci ildə orada 119 nəfər türkəti yaşadığı qeyd edilir. 1920-ci ildə daşnak ordusu tərəfindən kənd talan edilmiş, onlarla dinc sakin öldürülmüşdür. Həmin illərdən kənd xarabadır. Oykonim oğuzların bəydiili tayfa adından törənmışdır.

AŞAĞI AYLANLI//AŞAĞI AYLANLI – Üçkilsə rayonunda kənd adı olmuşdur. 1948-ci ildək türkətlər yaşamışlar. Sonra orada Livan və Suriyadan gələn erməniləri yaşayırlar. Oykonim türkmenşəli Haylandur tayfa adını eks etdirir. 4.4.1946-ci ildən kənd Lenuçi adlandırılmışdır.

AŞAĞI BAĞLI – Talın rayonunda 1918-ci ildən xaraba qalan kəndin adıdır. **AŞIQ ALI//AŞXALI** – Anı rayonunda, Maralik-Molla Göyçə kəndinin yaxınlığında xaraba kəndin adıdır.

AŞINAK//ƏŞİNƏK – Talın rayonunda kənd, dağ, çay adıdır.

Ermeni mənbələrində V əsrə adı çəkilir. «Svod»da 1893-cü ildə həmin kənddə 66 ailədən ibarət 469 nəfər türkün yaşadığı qeyd edilir. Həmin kənddə anadan olmuş qoca yaşı informatorun dediyinə görə, 1918-ci ildə daşnak əsgerləri kəndə hucuma keçmiş və dinc əhalidən xeyli adam həlak olmuşdur. Gecə olduqda isə yenidən ermənilər hucuma keçərək əhalini kənddən çıxarmağa nail olmuşlar. 1920-ci ildə Türkiyənin Sasun vilayetindən gələn erməniləri orada məskunlaşdırılmışlar. Kəndin adı qədim türk tayfası olan aşınanı eks etdirir, k isə cəmlək ifadə edir. F. Kirzioğlu isə kəndin adının ərəb ordusunda türk başbuğuskerdəsi olan Aşina ilə əlaqələndirir.

AŞOSK//AŞOK – Ermeni mənbələrində, ilk dəfə M. Korenasido (V əsr), son dəfə isə 1210-cu ilə aid olan bir sənəddə mahal və məntəqə kimi xatırlanır. Çavak, Şirak, Kanqark əlkəlerinin arasında göstərilən bu ərazi indiki Ağbası ilə lokalizə olunur. Aşok yaşayış məntəqə adını isə Qızılıç Qazançı kəndindəki Qazançı ilə lokalizə edilir. Q. Adons toponimin adının kaspi tayfalarının birisinin adından törəndiyini qeyd edir. Doğurdan da, as, aş, az tayfa kimi bir çox toponimin nüvəsində qalmışdır. Toponimin qədimliyini nəzərə alan ermənilər 1990-ci ildə Qukasyan rayon adını Aşsokla əvəz etmişlər.

BABAKİŞİ/BABAKİŞİ – Abaran rayonunda kənd adı olmuşdur. 1878-ci ildə həmin kənddən türkləri zorla çıxarmış və orada Türkiyədən gəlmə erməniləri yerləşdirmişlər. 15.7.1948-ci ildə Bujakan adlandırılmışlar.

BABAXANLI/BABAXANNI – Şöryel vadisində kənd adı olmuşdur. 1918-ci ildən xaraba qalan bu kəndin yeri lokalizə edilmişdi.

BAQARAN//BOQARAN – Arpaçayının Araza qovuşduğu yerdə qədim qala-şohorin adı olmuşdur. Mənbələrdə Şöryel vadisində göstərilir. Oykonim oğuzların baharlı tayfa adından törənmışdır. Çünkü, həmin modeldə avaran, qacaran toponimləri da vardır.

BAĞDAD-DOLUTAXT – Şöryel vadisində xaraba kənd yerinin adıdır. Mənbələrdə, türklər yaşamış bu kəndin 1914-cü ildən xaraba qaldığı söylənilir.

BAYATLAR/BAYATDAR – Pambok bölgəsində qışlaq adıdır. Mənbələrdə 1831-ci ildə orada 23 nəfər türk ailəsinin yaşadığı qeyd olunmuşdur. Oykonim oğuzların bayat tayfası adından törəndiyi məlumdur.

BAYANDUR//BAYANDIR – Düzkənd rayonunda, Gümru şəhərinin 10 km. şimal-qərbində, Arpaçayın sol sahilində olan kəndin adıdır. Yerli sakini olan türklərin oradan çıxarılmasını erməni mənbələrində 1831-ci ilə aid etsələr də ancaq əslində həmin kəndin əhalisi 1918-1920-ci illerde çıxarılmışlar. Hətta Şöryelin yaşılı sakinləri o hadisəleri xatırlayırlar da. Oykonim oğuzların tayfa adını eks etdirir. Kəndin başqa bir adının Alakilos olduğu söylənilir.

BAYTAROĞLU//BAYDAROĞLU – Ermeni mənbələrində Amasiya rayonu ərazisində - İlli (Elli) dəresindəki xaraba kənd yerinin adı kimi qeyd edilir. Yuxarıda göstərilən Baytar kəndindən 4 km. canubdadır.

BAYSIZ//BOYSIZ – Talin rayonunda, rayon mərkəzindən 15 km. şərqdə olan kəndin adıdır. Ermeni mənbələrində göstərilir ki, 1831-ci ildə həmin kənddə 12 türk ailəsi yaşamışdır. 1897-ci ildən isə Türkiyədən gəlmə yezdi kürdlər yaşayırlar. Kəndin yanındakı dağda XII-XIII əsrlərə aid türk qalaları qalmışdır.

BALIQLI//BALIXLI – Amasiya rayonundan 22 km. şimal-qərbə olan kəndin adıdır. 1 yanvar 1988-ci ilədək kənddə 90 türk ailəsi (432 nəfər) yaşamışdır. Fikrimizcə, kəndin adı balıqla əlaqəli deyildir. Kəndin qurağından bulaq sularından ibarət kiçik çay axır. Ümumiyyətlə, Ağbabada onlarla kənd çay qirağındadır. Bu əsas vermir ki, deyək kəndin adı balıqdan törənmışdır. Kəndin söykəndiyi Şısdağda qədim qalanın xarabaliqları vardır. Qədimlərdə məskən, istehkam bildirən qalalar «Balex» adlanmış, sonra isə kənd adını həmin qalanın adından götürmüştür.

BASARCIQ//BAZARCIQ – Abaran rayonunda kənd adı olmuşdur. 1878-ci ildə kəndin əsas sakinləri olan türklər oradan zorla çıxarılmış, sonra isə Türkiyədən gəlmə yezdi kürdləri orada yerləşdirmişlər. 15.7.1946-ci ildən kəndin adı dəyişdirilərək Arai adlandırılmışdır. Kəndin adı türkmanşəli basar tayfa adından törəmodır. Ermeni mənbələrində etnik addan uzaqlaşdırmaq məqsədilə oykonimi bazarla əlaqələndirmişlər.

BASYAN//BASIN//BASINELI – Tarixi mənbələrdə Şöryel vadisinin şimal-qərb tərəfində ərazi adı kimi qeyd edilir. «Kitabi-Dade Qorqud» dastanında da Pasin eli kimi qeyd edilir. Həmin adlar mixtəlif cür səslişələr də, ancaq oykonimin kökündəki «baş» tayfa adını eks etdirir.

BACIOĞLU //BAJOĞLU – Düzkənd rayonunda, Gümru şəhərindən 6 km. şimal-qərbə kənd adıdır. 1930-cu ilədək türklər yaşamışlar. Həmin kəndi Azərbaycan türkləri yaşayan və Amasiya rayonuna aid olan kəndlərə birləşdirmək əvəzinə, heç bir nəfər türk yaşamayan Düzkənd rayonuna birləşdirildikləri üçün türklər oradan dağlıqlaraq Amasiya rayonunun Azərbaycan türkləri yaşayan kəndlərə köç etmişlər. Kəndin adı 7.12.1935-ci ildə dəyişdirilərək Aykavan adlandırılmışdır.

BAXCACIQ//BAXÇACIQ – Talin rayonundakı Yuxarı Qaraqoymaz kəndindən 3-4 km. şərqdə olan xaraba kəndin adıdır. İnfomatorlar kəndin Birinci dünya müharibəsindən xaraba qaldığını söyləyirler.

BAXŞƏLİ//BAXÇƏLİ//BAXŞALI – Amasiya rayonunda, Ağbabədağının etyondə, Arpagölün cənub tərəfindəki xaraba kəndin adıdır. Ermeni mənbələrdə 1886-ci ildə kənddə 162, 1897-ci ildə 240, 1914-cü ildə isə 236 nəfər qarapapağın yaşadığı qeyd edilir. 1921-ci ildə həmin əraziyi Ermonistana verdikləri üçün kənd əhalisi etiraz əlaməti olaraq Türkiyəye köç etmiş və Qars vilayətində yerləşmişlər. Kəndin adının bağ-bağça ilə əlaqəsi yoxdur. Oykonim şaxs adından törəmodır. Oğullarda da baxçalı adlı tayfa olmuşdur.

BAŞKÖY//BAŞKÖND – Artık rayonunda kənd adı olmuşdur. Bəzi mənbələrdə Kiçik Başgöy kimi qeyd edilir. 1878-ci ildə yerli əhali-türklər zorla

kənddən çıxarılmış, evlər talanmışdır. Daha sonra Türkiyədən gələn ermənilər yaşayırlar. 31.5.1946-ci ildə kəndin adı dəyişdirilərək Saralanc adlandırılmışdır. Ümumiyyətə, «köy» formantı ilə formalasən oykonimlər Şöreyelədə daha çox olmuşdur.

BAŞ ŞÖREYEL/BAŞŞIRAK – Arpaçayın sağ sahilində (Türkiyə ərazisində), Gümru şəhərinin cənub-qərb tərəfində olan iki yaşayış məskəninin adıdır. Mənbələrdə Şirakovan kimi də xatırlanır. Eyniadlı qala da (Şirakqala) kəndin yaxındaki zirvədədir.

BAŞKÖY//İIBAŞGÖY//BÖYÜK BAŞKÖY – Qızılıqoç rayonundan 11 km. cənub-şərqdədir. 1828-ci ildən rus ordusunun təsiri ilə yerli türklər çıxarılmış və kənd 1830-cu ildə Muş vilayətindən gələn erməniləri yerləşdirmişlər. Qeyd edək ki, Aleksandropol qəzasında olan Başköy kəndlərini fəqənləndirmək üçün təyinəcisi sözlerden istifadə edilmişdir.

BƏYKƏND//BEKAND – Hamamlı rayonuna aid olan kəndin adı olmuşdur. 1878-ci ildək türklər yaşamışlar. Daha sonra Türkiyədən gələn ermənilər məskunlaşmışlar. Mənbələrdə Böyük beykənd kimi xatırlanır. 1967-ci ildən Medz Parnı adlandırılmışdır.

BƏYKƏND//BEKAND – Arkit rayonunda kənd adı olmuşdur. 1878-ci ildək türklər yaşamışlar. Elə həmin ildən Türkiyədən gələn ermənilər yaşamışlar. 1967-ci ildən Kiçik Bekand adlanan bu kəndin adı dəyişdirilərək Amuşavan adlandırılmışdır.

BƏBİRLİ//BƏBİRRİ – Ağın rayonunda kənd adı olmuşdur. Kəndin yerli əhalisi olan türklər 1914-1915-ci illərdə erməni və kazak əsgərləri tərəfindən zorla yurdlarından çıxarılmış, bir qismi isə toqquşmalarda halak olmuşlar. Sonra isə Türkiyənin Muş və Bulanıq vilayətlərindən gələn ermənilər kənddə məskunlaşmışlar. Oykonim İrəvan xanlığında müxtalif yüksək vəzifələr tutmuş bəbirli tayfasından-tayfa adından törənmədir. 3.2.1947-ci ildən kəndin adı dəyişdirilərək Bardzraşen adlandırılmışdır.

BƏZİRXANA – Anı rayonunda kənd adı olmuşdur. 1878-ci ildə yerli əhalisi türklər silah gücünə qovularaq kənddən çıxarılmışlar. Həmin ildən Türkiyədən gələn ermənilər yaşayırlar. Kəndin adı həmin yerdə okılan zayərək bitkisindən çəkilən bitki yağı-bozırı eləqədar yaranmışdır. 3.1.1935-ci ildən Dzitankov adlandırılmışdır.

BİRİNCİ BƏHLUL – Talın rayonu ərazisində xaraba kənd adıdır. 1914-1918-ci illərdə ermənilər tərəfindən kənd yandırılmış, yerli əhalisinə divan tutulmuşdur.

BOQUTLU//BOQUTDU – Talın rayonunda kənd adı olmuşdur. 1878-ci ildək türklər yaşamışlar. Rus-türk müharibəsinin meydana olduğu görə, həmdə erməni vandalından xilas olmaq üçün yerli əhali-türklər Türkiyəyə üz tutmuşlar. Oykonim türkmənşəli qədim tayfa adından törənmədir. 31.7.1950-ci ildən kəndin və dəmiryol stansiyasının adı dəyişdirilərək Arteni adlandırılmışdır.

BOĞAZKÖSƏN – Anı rayonunda, 1914-cü ildən ermənilər tərəfindən xaraba qoyulan kəndin adıdır.

BOĞAZKÖSƏN – AĞİN (ANI) rayonunda yuxarıda göstərilən Boğazkəsən kəndindən 3 km. Aralı olan kəndin adıdır. Əsas əhalisi olan türklər Birinci cəhən savaşındə zorla kənddən çıxarılmış, sonra kəndə Türkiyə və İrəvan gələn erməniləri yerləşdirmişlər. 3.1.1935-ci ildən Dzorakap adlandırılmışdır. Oykonim məcəzi mənə daşıyan «boğazına çörək yeməyən», «boğazından kəsən» «boğazkəsənlər» ifadələrini bildirən tayfa adından törənmüşdür.

BOZBURUN//POZPURUN – Talın rayonunda xaraba kəndin adıdır. Erməni mənbələrində göstərilir ki, 1878-ci savaştan sonra Türkiyədən gələn yezdi kürdler və köçürmə ruslar yaşamışlar. Kəndin yerli sakini olan türklər isə müharibənin gedişində doğma ocaqlarından müxtəlif yerlərə qaçın düşmüşlər. Kəndin adı yaxındakı eyniadlı dağ adından götürülmüşdür. 1920-ci ildən xaraba olaraq qalır.

BOZDOĞAN//BOZTOĞAN – Ağın rayonunda kənd adı olmuşdur. Əsas yerli əhalisi olan türklər 1850-ci ildə rus əsgərlərinin dəsteklədiyi ermənilər tərəfindən zorla çıxarılmışlar. Sonra orada Türkiyədən və İrəvan gələn erməniləri yerləşdirmişlər. Oğuzların onqonu ilə bağlı olan bu oykonimi 31.1.1935-ci ildə dəyişdirərək Sarakap etmişlər.

BOZABDAL//BOZODAL – Quşqır rayonuna aid olan kənd adıdır. Kənd keçmiş Kirovakan şəhərindən 5 km qərbdə, Bozabdal dağının etyində yerləşir. Əsas əhalisi olan türklər 1878-ci ildə didərgin salınmış, sonra isə müxtəlif yerlərdən gələn erməniləri ora məskunlaşdırılmışlar. Son dövrlərdə kəndin adı Bazum kimi sənədlərdə qeyd edilir.

BOZQALA – Mənbələrdə Amasiya rayonunun İlani kəndinin yanında Arpa çayı dərəsində oian qala kimi qeyd edilir. İlana kəndində yaşayanlar həmin qalanı Koroğlu qalası kimi də tanıydırlar. Qalanın yerləşdiyi qayalı boz daş suxurlarından ibarətdir.

BOZQALA – İlani kəndinin cənub-şərqində, Arpaçayın sağ sahilində olan xaraba kəndin adıdır. Mənbələrdə 1908-ci ildə 109, 1914-cü ildə 159, 1926-ci ildə 55, 1934-cü ildə isə 104 nəfər türkün yaşadığı qeyd edilmişdir. 1940-ci ildə kəndlərin böyüdülməsi ilə əlaqədar olaraq kənd leğv edilmiş, əhalisi Amasiya və İlani kəndlərinə köçürülmüşlər. Kəndin başqa bir adı Şindilər olmuşdur.

BOZKÖY – Quşqır rayonunda kənd adı olmuşdur. Həmin kəndin başqa bir adı Həmzaçimən/Həmzaçəməndir. 1914-cü ildən İran və Türkiyədən gələn ermənilər yaşayırlar. 25.1.1978-ci ildən kəndin adını dəyişdirib Markovit qoymuşlar.

BOZYOXUŞ – Qızılıqoç rayonunda kənd adı olmuşdur. 1878-ci ildə herbi Gürcüstan yolu ilə irəliləyən kazakların təsiri ilə kənd əhalisi didərgin salınmış, Türkiyəyə və Borçalıya üz tutmuşlar. Həmin ildən orada Türkiyədən gələn

ermoniler yaşayırlar. Kəndin adı relyefi oks etdirir. 12.11.1946-ci ildən Musaelyan adlandırmışlar.

BOSTANCI – Keçmiş Aleksandropol qəzasında, Ağbabə arazisində kənd adı olmuşdur. 1878-ci ilədək qarapapaqlıların yaşadıqları söylənilir. Müharibənin başlanması ilə əlaqədar olaraq köməksiz qalan əhalisi İran və Türkiyəyə köç etmiş, sonra isə orada ermənilər çox qısa müddədə yaşamışlar. Hal-hazırda xarabadır. Oykonim tayfa adı ilə əlaqəlidir.

BÖYÜK ARIQ VƏLİ/BÖYÜK ARIX VƏLİ – Artık rayonunda kənd adı olmuşdur. Birinci dünya müharibəsində kəndin əhalisini zorla çıxarmış və ora İran və Türkiyədən gələn erməniləri yerləşdirmişlər. 3.1.1935-ci ildən kəndin adını dəyişdirərək Medz MANTAS adlandırmışlar. Oykonim tayfa (arix) və şəxs (Veli) adlarından törənmışdır.

BÖYÜK CAMİŞLİ/BÖYÜK CAMİŞDİ – Əleyəz rayonunda kənd adı olmuşdur. 1878-ci ildə kəndin əkinləri rus ordusunun tozyiqinə döza bilməyərək kəndi tərk etmişlər. Daha sonra kəndə Türkiyənin Bitlis vilayətindən gələn yezdi kürdləri yerləşdirmişlər. Camış tayfa adı ilə bağlı olan bu oykonimi 4.1.1938-ci ildə dəyişdirərək Alakas (Əleyəz) etmişlər.

BÖYÜK QARAKİLSE/QARAGİLİS – Pombək bölgəsinin böyük yaşayış məntəqələrindən biri olmuşdur. Kəndin əsas əkinləri 1878-ci ildə qaçın düşmüş, lakin yenidən geri qayıtmışlar. Onlarla birlikdə müxtəlif yerlərdən gələn ermənilər da yaşamağa başlamışlar. 3.1.1935-ci ildən şəhər statusu almış və Kirovakan adlandırılmışdır. 1990-ci ildən Vanadzor etmişlər. Oykonim öz adını qədim məbəddən götürmüştür. 1988-ci ilədək yüzlərle Azərbaycan türkii ailəsi orada yaşamışdır.

BÖYÜK KƏPƏNƏKÇİ/BÖYÜK KƏPƏNƏKÇİ – Düzkənd rayonunda kənd adı olmuşdur. 1880-ci illərdə yerli əhalinin – türkərin çıxarılması yaşı informatorlar söyləyirlər. Oykonim Kəpənəkçi (keçə, yapıcı düzəldən) tayfa adından törənmışdır. İndi orada müxtəlif yerlərdən gələn ermənilər yaşayırlar. 3.1.1935-ci ildən oykonimi dəyişdirərək Musaelyan adlandırmışlar.

BÖYÜK TƏPƏKÖY//BÖYÜK TƏPƏKÖY – Amasiya rayonunda kənd adı idi. Qars vilayəti Rusiyaya qatıldıqdan sonra - 1878-ci ildə yeni inzibati bölgüyə esasən 1921-ci ilədək Ağbabə nahiyyəsinin mərkəzi olmuşdur. Həmin nahiyyə 32 kənddən ibarətmiş. Kənddə böyük səd zavodu, xəstəxana, su dəyirməni, rabitə şəbəsi, orta məktəb, metroloji stansiya, ATS və s. vərdi. 1988-ci ilədək kənddə 142 türk ailəsi (757 nəfər) yaşamışdır. 1990-ci ildən Daşdavayr adlandırılmışlar.

BÖYÜK ŞİŞTƏPƏ//BÖYÜK İŞTƏPƏ – Qızılıqç rayonunda kənd adı olmuşdur. İlənlə kəndindən 4km aralı olan bu kənddə də 1920-ci ilədək türkər yaşaymışlar. Daşnak Andrianikin oşgərlərinin təsiri ilə əhalisi doğma yurdlarından Türkiyəyə köç etmişlər. 12.11.1946-ci ildə oykonimi Medz Sepasarla evəz etmişlər. 1922-ci ildən ermənilər yaşayırlar.

BÖYÜK XƏNCƏRLİ/BÖYÜK XANÇALLI – Ağbabənin şimal serhəddində 1944-cü ilədək Axska türkər yaşayış kəndin adıdır. İndi ermənilər yaşayırlar. Oykonim tayfa adından törənmışdır.

BUĞATƏPƏ//BOQATƏPƏ – Keçmiş Aleksandropol qəzasında kənd adı olmuşdur. XVIII əsrin salnaməcisi Simeon Yerevanlinin əsərində xaturanır. 1880-ci illərdə kəndin əsas əkinləri olan türkər başqa yerdə mühacirət etmişlər. O vaxtdan kənd xarabadır. Kəndin adı yanındakı dağdan- Buğatəpə dağından götürülmüşdür.

BUGDAŞEN – Ağın rayonunda Yerevan-Tiflis domiryolunda qəsəbə adıdır. 7.7.1950-ci ildə Baqravan adlandırılmışdır.

BUGDAŞEN – Ermanı mənbələrində yuxarıda göstərilən Buğdaşen kəndindən şimal - qərbdə, Qurdəpə dağının otayında daha bir Buğdaşen kəndinin xarabası qaldığı söylənilir. «Ermenistan və ona yaxın olan ərazilərin toponimik sözlüyü»ndə (Yerevan: 1986) göstərilir ki, həmin kəndin xarabası İrəvan-Gümri dəmiryolunun sağ tərəfindədir.

Buğdaşen- Ağbabənin şimalında Gürcüstan ərazisində (Boqdanovka-Qocabay rayonu) duxbor torpaqtından olan ruslar yaşayış kəndin adı idi. Son dövrlərdə oykonimi Qorlovka ilə evəz etmişlər.

QABAQTƏPƏ//QABAXTƏPƏ – Talın rayonu ərazisində Birinci dünya müharibəsi ərafləsində ermənilər tərəfindən yandırınlaraq talan edilən və həlo də xaraba qalan kəndin adıdır. Oykonim adını yaxınlıqdakı Qubaçəpə dağından almışdır.

QAYQULU//KAYI KULU – Qızılıqç rayonunda kənd adı olmuşdur. 1878-ci ilədək türkər yaşaymışlar. Rus ordusunun tozyiqlərinə dözməyərək Türkiyəyə köç etmişlər. Həmin ildən Türkiyədən gələn erməniləri ora məskunlaşdırılmışlar. 12.11.1946-ci ildən Zuqyaxbur adlandırılmışdır.

QAYI QULU QAZANÇI – Qızılıqç rayonunda, Gümri-Axırkelek yolunun sağ və sol tərəfində yerləşmiş kəndin adı olmuşdur. Kəndin qədim əkinləri olan türkər 1878-ci illərdə zorla çıxarılmış, bir qismi isə həlak olmuşdur. Sonra isə orada Türkiyədən gələn ermənilər məskunlaşmışlar. Hər üç oykonimin öündəki «kay» tayfa, Qulu isə şəxs adını bildirir. Qazançı isə aşşa bildirən qazan yox, şəxs adıdır, -çι isə aidiyyət bildirən şəkilcidir. Oykonim oğuzlularla bağlıdır.

QAZANÇI – Artık rayonunda kənd adı olmuşdur. Həmin kəndin əhalisi 1878-ci illərdə çıxarılmış və orada da Türkiyədən gələn erməniləri yerləşdirmişlər. Hər iki Qazançı oykonimi Qazan xan tayfası ilə əlaqədar yaranmışdır. 3.5.1946-ci ildən Meqraşen adlandırılmışdır.

QARABULAQ/QARABULAX – Amasiya rayonunda, Arpagölün cənub-qərb tərəfində, gölün sahilində olan kəndin adı idi. 1988-ci ilədək 57 türk ailəsi (293 nəfər) yaşamışlar. Kəndin adı gölün başında qaynayan qara su mənbələri ilə əlaqədardır.

QARABOYA – Hamamlı rayonunda kənd adı olmuşdur. 1920-ci illərdə daşnaklar, türkler yaşayan kənde həm də erməniləri yerləşdirmiş, lakin ermənilər onlara yola getməklərinə görə türkər başqa yerlərə köçmüşlər. 2.4.1946-ci ildən Xnkoyan adlandırılmışdır.

QARABURUN – Talın rayonunda kənd adı olmuşdur. Kəndin qədim sakinləri olan türkər 1914-1917-ci illərdə zorla çıxarılmış, onlara günahsız adam erməni məuzerçiləri tərəfindən öldürülmüşdür. 21.1.1965-ci ildən Karakert adlandırılmışdır.

QARAQULLƏ/KARAKULA – Talın rayonunda kənd adı olmuşdur. 1918-ci illərdə ermənilərin tezyiqi ilə yerli əhali-türkər çıxarılmışdır. Oykonim kəndin söykəndiyi dağda olan qara qüllədən (qaladan) öz adını götürmişdir. 1920-ci illərdən Türkiyədən gələn ermənilər yaşayırılar. Eyni adlı demir yol stansiyası da olmuş, lakin hər iki oykonimin adı 12.11.1946-ci ildə dəyişdirilərək Qətəp olmuşdur.

QARAKILSƏ – Abaran rayonunda kənd adı olmuşdur. 1878-ci ildən türkər həmin kənddən çıxarılmış və İran və Türkiyədən gələn yezdi kürdər ora yerləşdirilmişdir. Oykonim 19.4.1950-ci ildən dəyişdirilərək Artavanlı ovaz olunmuşdur.

QARA NAMAZ – Amasiya rayonunda, 1988-ci ilə qədər 180 türk ailəsi (880 nəfər) yaşayan kəndin adı olmuşdur. 3.1.1935-ci ildə Yeniyol, 1990-ci ildən isə AQVORIK adlandırılmışdır. Oykonim şəxs adından törənmışdır. Kənddə orta məktəb, mədəniyyət evi, hekim məntəqəsi vardır.

QARA MƏMMƏD/QARƏMMƏD – Amasiya rayonunda kənd adı olmuşdur. 1914-1918-ci illərdə kəndin yerli sakinləri olan türkər zorla çıxarılmış, sonra isə Türkiyədən gələn erməniləri orada məskunlaşdırılmışlar. 26.4.1946-ci ildən Meğraşad adlandırılmışdır.

QARAL – Hamamlı rayonunda kənd adı olmuşdur. Əhalisi 1918-ci ildə çıxarılmış, sonra isə ora Türkiyədən gələn erməniləri məskunlaşdırılmışlar. 26.4.1946-ci ildən oykonimi dəyişdirərək Katnacurla ovaz etmişlər.

QARAPAPAQ – GÜLLÜBULAQ – Erməni mənbələrində Amasiya ərazisində olan Güllübulaq kəndinin adı kimi verilir. 1988-ci ilədək 570 türk ailəsi (2875 nəfər) yaşamışdır. Qarapapaq etnik adı Qızılıqoç ərazisindəki Güllübulaqla bu Güllübulağı fərqləndirmək üçün işlədilmişdir. Kənddə xəstəxana, orta məktəb, univermaq, məscid, yeməkxana, fabrik, mədəniyyət evi və məişət obyektləri vardır.

QAMIŞQUT – Quşar rayonuna daxil olan kəndin adı olmuşdur. Yerli əhali, yəni türkər 1918-ci ildə oradan zorla çıxarılmış və sonra həmin kəndə müxtəlif yerden gələn erməniləri yerləşdirmişlər. 3.1.1935-ci ildən Exeknüt adlandırılmışdır.

QAPILI – Ağın rayonunda, Molla Göyçə kəndindən 15 km şimal-qərbdə olan kəndin adı olmuşdur. 3.3.1947-ci ildən Qusanaqyuğ adlandırılmışdır.

Kəndin qədim sakini olan türkər Birinci cəhan savaşında müxtəlif yerlərə qaçmışlar. Daha sonra isə ermənilər yaşayırlar.

QASIMƏLLİ/QASMƏLİ – Artık rayonunda kənd adı olmuşdur. Kənd rayon mərkəzindən 5 km şərqdədir. Yerli əhalisi olan türkər 1878-1880-ci illərdə oradan zorla çıxarılmış və ora Türkiyədən gələn erməniləri yerləşdirmişlər. Kəndin adı 17.6.1940-ci ildən dəyişdirilərək Qətəp adlandırılmışdır.

QARAÇORAN/QARAÇORAN – Nairi rayonunda kənd adı olmuşdur. Əhalisi 1918-ci illərdə zorla çıxarılmış və ora müxtəlif yerlərdən gələn erməni və yezdi kürdər yerləşdirmişlər. Kəndin adı əski mənbələrdə, eləcə də «Qarabağnamələr»da adı çəkilən qaraçor tayıfa adından törənmışdır. 4.4. 1946-ci ildə Araquyug adlandırılmışdır.

QARACANTA/QARAÇÖNTEY – Amasiya rayonunda, Gümruk yolunun üst tərəfində yerləşən kəndin adı olmuşdur. 1988-ci ilə qədər kənddə 294 türk ailəsi (1600 nəfər) yaşamışdır. Kənddə böyük məscid olsa da, 1988-ci ilin zəlzələsində dağılmışdır. Kəndin qəbiristanlığında Seyid Mehmed türbəsi (həm də ocaq kimi ziyarət edilərdi) vardı. Kəndin adı 4.5.1946-ci ildə dəyişdirilərək Əzizbəyov, 1990-ci ildən sonra isə Areknadəm adlandırılmışdır. Kənddə orta məktəb, ATS, həkim məntəqəsi vardır.

QAÇAĞAN – Hamamlı rayonunda kənd adı olmuşdur. Kəndin yerli sakinləri – türkər 1878-1880-ci illərdə zorla çıxarılmış və 1880-ci ildən İran və Türkiyədən gələn ermənilər yaşayırlar. Oykonim etnik türk tayıfa adından törənmışdır. 26.4.1946-ci ildən oykonimi dəyişdirilərək Lernavan adlandırılmışlar.

QIZQALASI – Əlavəzə dağının en uca yamacında - Bu qızırək qala adıdır. H.Orbeli qalanı tədqiq edərək göstərmişdir ki, 2300 metr yüksəklikdə olan bu qala VII əsrə təkilişdir. Uzun müddət əski türkər istehkamı olan bu qala erməni mənbələrində Qızqala/Qızqalası kimi qeyd edilmişdir. Fikrimizcə, qalanın ilkin adı Gözotçi qala, daha sonra sadeleşərək Gözqala olmuş, sonra zaman-zaman efsaneləşərək Qızqala olmuşdur. Təsərif ki, bu tarixi abidenin adı dəyişdirilmiş və Amberd («amp» bulud - «berd» qala Buludqala) adlandırılmışdır.

QIZQALA – Amasiya rayonunda, Oxçoğlu kəndinin şərq tərəfində - Arpaçayın axlığı doronin sildirim yerindəki qədim qalanın adıdır. Qalanın sildirim və görkəm yerdə təkilişini onun ilkin adının Gözqala olduğunu söyleməyə imkan verir.

QIZILQOC/QIZILQOS – Ağbabə ərazisində 1930-cu illərdə yaranan rayonun və Qayı Qulu düzündə olan qədim kəndin-rayon mərkəzinin adıdır. Oykonimin birinci tərəfindəki qızıl (qırmızı) epitet, qoç/qoş isə qədim türkərde köç, oba, bina, düşərgə manasını bildirmişdir. 12.10.1956-ci ildən həm kəndin, həm də rayonun adı dəyişdirilərək Qukasyan, 1990-ci ildən isə Aşos adlandırılmışdır. Qeyd edək ki, kəndin əsas əhalisi – türkər rus ordusunun 1828-ci ildə Qarsa doğru hərəkət etdiyi bir vaxtda öz yurdlarını tərk edərək Türkiyəyə

mühacirat etmişler. Bir neçə il təlim mərkəzini çevrilən bu kənddə 1831-ci ildə Türkiyədən gələn erməniləri məskunlaşdırılmışlar.

QIZILKILSƏ/QIZILKILSƏ – Amasiya rayonu ərazisində, Arpagölün qərb sahilində yaxınlığında olan kəndin adı olmuşdur. Kəndin əhalisini 1948-ci ildə Göycayın Alpout kəndinə köçürsələr də, lakin köçküñ türkler iqlimə döza bilməmiş və geri qayıdaraq başqa kəndlərdə məskunlaşmışlar. Oykonim kənddə olan qədim türkdilli rum məbədi ilə əlaqədardır. Kəndin xarabası Quzukəndə Qarabulaq kəndinin arasında indi de durur.

QIZILÖRƏN – Hamamlı rayonu yaxınlığında kənd adı olmuşdur. 1988-ci ildək kənddə 40 türk ailəsi (268 nəfər) yaşamışdır. Oykonim rəng bildirən qızıl (qırmızı) epiteti və torpaq bildirən ören sözdündən ibarətdir. 26.4. 1946-ci ildən Şenavan adlandırılmışdır.

QIPÇAQ/KIFÇAX – Artık rayonunda qədim kəndlərdən birinin adı idi. Eyniadlı qala, düz, məbəd adları da vardı. Elə kəndin özü Qıpçaq düzündə yerləşir. 1878-ci ildən kəndin əhalisi-türkər zorla çıxarıllaraq, ora müxtəlif yerlərdən gələn erməniləri məskunlaşdırılmışlar. Oykonim türk tayfalarından biri olan qıpçaq etnik adından tərənnümidir və həmin adı yaşıtmışdır. 31.5.1946-ci ildən Ariç adlandırılmışdır.

QIRMIZLI/QIRMIZDI – Talın rayonunda, 1918-ci illərə qədər türkər yaşayış kəndin adı olmuşdur. Oykonim zaman-zaman tehrif olunaraq Qırmızı fonetik formasına düşmüşdür. 12.11.1946-ci ildən oykonimi hərfi tərcümə edərək Karmiraşen etmişlər. Oykonim tayfa adından tərənnümidir.

QIŞLAQ/KİŞLAX - Qarakilsə (Kirovakan) şəhərinin lap yanında kənd adı olmuşdur. Get-gedo şəhər böyümüş və Qışlaq kəndi şəhərə qarışaraq onun bir möholləsinə çevrilmişdir. Informatorlarım bir neçəsi oykonimin qədim türk sözü olan, əsgər düşərgəsi menasını ifadə edən «qışlaq»dan tərəndiyini qeyd edirlər.

QONAQQIRAN/QONAXQRAN – Düzkənd rayonunda, Gümrü- Qarakilsə yolunun 20 kilometrliyində, 1878-ci ildək türkər yaşayış kəndin adı idi. Oykonim məcəzi məna bildirən, yəni «qonağı ac saxlayan», «qonağı hörmət etməyen» mənalarını ifadə edən tayfa adından tərənnümidir. 2.3.1940-ci ildən Şirak adlandırılmışlar.

QOTUR - Mənbələrdə Əştərek - Abaran yolunda kənd adı kimi çəkilir. Keçmiş Aleksandrapol qəzasının xəritəsində de kənd adı kimi qeyd edilmişdir. Mənbələrdə göstərilir ki, 1831-ci ildən orada Türkiyədən gəlmə ermənilər yaşamış və kənd 1960-ci ildən xarablaşdır.

QOŞAVƏNG – Ağın rayonunda kənd adı olmuşdur. Kənd Arpaçayın sol sahilində - Türkiyə sərhəddindədir. 1829-cu ildə kəndin əhalisi müharibə meydanına çevrilən bu ərazidən an yaxın yerə - Türkiyəyə üz tutmuşlar. 1831-ci ildən Türkiyədən gəlmə ermənilər yaşamaqdadırlar. Kəndin adı 19.4.1950-ci ildən dəyişdirilərək Aykadzor adlandırılmışdır.

QÖNCƏLİ/QONCALI – Amasiya rayonuna aid olan kəndin adı olmuşdur. Tarixən Qars vilayətinə aid olan bu kənddə 1988-ci ildək 43 türk ailəsi (236 nəfər) yaşamışdır. Oykonim fitonimdən (qönçədən) tərənnümidir. 1990-ci ildən Zarnşad adlandırılmışdır.

QUQAR (ky)/GÖGÖR – Hələ Strabonda, M. Xorenasida və başqa tarixçilərin əsərlərində adı çəkilən və hal-hazırda Pəmbək bölgəsinə daxil olan rayonun adıdır. Xoroniq quqar tayfa adından tərənnümidir. Quq-ar, tat-ar, bulq-ar, kanq-ar, av-ar və s. türkmenşəli tayfa adları, göründüyü kimi, bir model (qəlib) əsasında formalaslaşaraq bir sistem emələ gətirmişdir. Deməli, qoq qədim türklərdə, eləcə də müasir türk dillərinin bir çoxunda gög//göy anlamını bildiren sözdür, həm də tayfa adı olmuşdur. Ar, -or isə şəkilçiləşmiş söz kimi tayfa adlarında eks olunur, k isə cəmlük, topluluq bildirir.

Quqar rayonunun Verdənə, Arçut, Hollavar, Haydarlı, Gözəldərə, Yuxarı Kilsə kəndlərində 1988-ci ildək türkər yaşamışlar.

QUZUKƏND - Amasiya rayonunda, Arpagölün qərb sahilində, 1988-ci ilə qədər 179 türk ailəsi (984 nəfər) yaşamış kəndin adı olmuşdur. Kəndin keçmiş adı Xozu (Xozukənd) olmuşdur.

QULUCAN/QULLUCA – Artık rayonunda, 1878-ci ildək türkər yaşamış kəndin adı olmuşdur. 1880-ci ildə isə kəndə Türkiyədən gəlmə ermənilər məskunlaşdırılmışlar. Şəxs adından tərənen bu oykonimi ermənilər 31.5.1946-ci ildən dəyişdirmiş və Spandaryan adlandırılmışlar.

QLUDÖRVİŞ/KULDÖRVİŞ - Talın rayonunda, 1914-cü ildək türkər yaşamış kəndin adı olmuşdur. 1920-ci ildən Türkiyədən gəlmə ermənilər yaşayırlar. 31.5.1935-ci ildən kəndin adı dəyişdirilmiş və Vosketas adlandırılmışdır.

QUNDAQSIZ/KUNDAXSAZ - Əleyaz rayonuna daxildir. 1878-ci ildən yeddi kürdər yaşayırlar. Oykonim türkmenşəli qundaqsazlayan və ya qundaqsazlayanlar adlı tayfa adından tərənnümidir. Qeyd edək ki, türkər 1878-ci ildə zorla kənddən çıxartılmış, bir qismi isə rus ordusunun zərbəsi ilə məhv edilmişdir.

QURDBULAQ/QURDBULAX - Qızılıqçay rayonunda, 1850-ci ildən türkər yaşamış kəndin adı olmuşdur. 1879-cu ildən ermənilərin yaşadıqları söylenilir. Kənd 12.11.1946-ci ildən Krasar adlandırılmışdır.

QURSALI/QURSALI - Hamamlı rayonunda, 1988-ci ildək 550 türk ailəsi (2700 nəfər) yaşamış kəndin adı olmuşdur. Kənd Qarakilsə-Gümrü yolunun sol tərəfində yerləşir. Informatorlar oykonimin şəxs adından (Qurs Ali) tərəndiyini söyləyirlər. Kənddə orta məktəb, fabrik, hokim məntəqəsi vərdi. Pəmbəyin en böyük kəndlərindən idi.

DARVAZ/DARPAS - Quqar rayonunda, Qarakilsə - Gümrü yolunun 10 kilometrliyində, sol tərəfdəki kəndin adıdır. Borçalı və Zengazurda da eyniadlı

oykonim var. Birinci cahan savaşında türkleri zorla kanddan çıxarmış, sonra ise müxtəlif yerlərdən gələn erməniləri ora yerləşdirmişlər.

DAHARLI/TAHARLI – Düzkənd rayonunda, Arpaçayın sol tərəfində və 1878-ci ilədək türkler yaşamış kəndin adı olmuşdur. Sonra isə Muş və Qars vilayatlarından gələn ermənilər yaşayırlar. Gümru şəhərindən 8 km, comubda olan bu kəndin adı 7.12.1945-ci ildən Qetk adlandırılmışdır.

DAŞQALA – Ağın rayonunda, Molla Göyçə kəndindən 10 km cənub-qərbdə olan kəndin adı olmuşdur. 1878-ci ilde kənd əhalisi zorla çıxarılmış və kəndə Türkiyədən gələn erməniləri yerləşdirmişlər. 3.2.1947-ci ildə kəndin adı tərcümə edilərək («kar» - daş - «berd» - qala) Karaberd adlandırılmışdır.

DAŞKÖRPÜ – Amasya rayonunda, rayon mərkəzinin 1 km. arası olan kəndin adı olmuşdur. Əhalisi 1949-cu ildə Göyçaya köçürülmüş, lakin 1951-ci ildə iqlimə dözməyərək geri qayıtmışlar. 1972-ci ildə Daşkörpü kəndində işleyen əhalı dəniz səviyyəsindən yüksək olduğu üçün 20% yüksəklik pulu alırdılar. Rayonda yaşayan vəzifəli ermənilər metroloji ölçü düzgün olmadığı üçün həmin pulu almırlılar. Buna görə də orada bir neçə obyekti tikib, rayon mərkəzinin Daşkörpü kəndinə yaxınlaşdırmaqla həmin kəndi leğv edib oranı rayonun bir mahallesi hesab edərək yüksəklik pulunu almağa nail oldular. 1939-cu ilin qışında ermənilərin təzyiqi ilə Daşkörpü kəndində yaşayan 85 türk ailisi (610 nəfər) zorla kanddan çıxarıldı.

DƏDƏLİ – Talın rayonunda, 1914-1915-ci ilədək türkler yaşayan kəndin adı olmuşdur. 1920-ci ildə Bitlis və Muş vilayatlarından gələn erməni və yezdi kürdlər yaşayırlar. 12.11.1946-ci ildən kəndin adı dəyişdirilərək Exnik adlandırılmışdır.

DƏRƏKÖY/DƏRƏKÖND – Ağın rayonunda, Molla Göyçə kəndindən 20 km, cənub-qərbdə olan, 1828-ci ilədək türkler yaşayan kəndin adı olmuşdur. 1831-ci ildə Alaşkert, Muş, Bulanıq (Türkiyə) vilayətlərindən gələn erməni və yezdi kürdlər kandda məskunlaşmışlar. 3.2.1947-ci ildən kəndin adını dəyişdirirək Bağravan qomyusluşlar.

DƏRƏKÖY//DƏRƏKÖND – Quşar rayonunda, 1878-ci ilədək türkler yaşayan kəndin adı olmuşdur. 1880-ci ildən İran və Türkiyədən gələn ermənilər orada məskunlaşmışlar. Kəndin adı 15.6.1947-ci ildən Dzoraçyuğ adlandırılmışdır.

DƏRƏKÖY – Qızılıqçay rayonunda, 1878-ci ilədək türkler yaşayan kəndin adı olmuşdur. Türkler rus əsgərlərinin təsiri ilə kanddan qovulduğundan sonra Türkiyədən gələn erməniləri ora məskunlaşdırılmışlar. 12.11.1946-ci ildə kəndin adı dəyişdirilərək Darayıq, daha sonra isə Sarayıq adlandırılmışdır.

DƏRBƏND – Düzkənd rayonunda, Gümru şəhərindən 20 km. şimal-şərqdədir. Oykonimin adından məlumudur ki, mqratıv toponimdir. 1878-ci ilədək türkler yaşamış, lakin müharibə zonasında olduğu üçün rus kazaklarının təsiri ilə

kanddan çıxarılmışlar. 1880-ci ildən Türkiyədən gələn ermənilər yaşayırlar. 26.4.1946-ci ildən Karmrakar adlandırılmışdır.

DİRƏKLƏR – Düzkənd rayonunda, rayon mərkəzindən 10 km. şərqi yerləşən bu kənddə 1918-ci ilədək türkler yaşamışlar. Oykonim təyfa adına çevrilən şəxs adından tərənnümidir. Belə bir şəxs - pəhləvan adı «Kitabi-Dedo Qorqudu» dastanında da xatırlanır. Kəndin adını 26.4.1946-ci ildə dəyişdirmiş və Karmut adlandırılmışlar.

DOVŞANQIŞLAQ/DOŞANQIŞLAQ – Ağın rayonunda, Arpaçayın sol sahilində 1850-ci illərədək türkler yaşamış kəndin adı olmuşdur. Əhalisi ermənilər tərəfindən sixisdirilərək todrıcı çıxarılmış və kənddə Türkiyədən gələn qaçqın-qaxtağan ermənilər məskunlaşmışlar. 19.4.1950-ci ildə oykonimi dəyişdirib Şirakavanla ovez etmişlər.

DÜZKÖND – Şörəyəl bölgəsində rayonun və rayon mərkəzinin adı olmuşdur. Mənbələrdə «Türk Düzkəndi» deyilən bu Düzkənddə türkler 1918-1919-cu illərə qədər yaşayıb, lakin daşnak əsgərlərinin hılçumları ilə kənd dağıdılmış, sakinlərin çoxu tolof olmuş, sağ qalanlar isə Türkiyəye qaçmışlar. Kəndin adı yerəşdiyi relyefi əks etdirir. 7.12.1945-ci ildən ham yaşayış məntəqəsi, ham de rayonun adını dəyişdirərək Axuryan adlandırılmışlar. 1921-ci ildən sonra ermənilər yaşayırlar.

DÜZKÖND – Ağbabada, Amasya rayonu ərazisində, Arpaçayın sağ sahilindəki düzənlilikdə yerləşən kəndin adıdır. 1989-cu ilin qışında ermənilərin təzyiqi ilə 112 türk ailisi (580 nəfər) kəndi tərk etmiş və Azərbaycana köç etmişlər.

1990-ci ildən kəndi ermənilər Alvar adlandırılmışlar.

DÜZKÖND – Talın rayonunda, Boqutlu dağın cənub tərəfində, 1886-ci ilədək türkler yaşayan kəndin adı olmuşdur. Kürdlərin orada yaşamlarını erməni mənbələrində 1886-ci illərə aid edirlər. 3.1.1935-ci ildən Boroj adlandırılmışdır.

DÜZKÖND – Aleksandrapol qəzasının xəritəsində Ələyaz otayı kandlardan birinin adı olmuşdur. Həmin kənd 1918-ci ildən erməni daşnakların tərəfindən dağıdılmışdır.

ELLİ//ILLİ//ELLİ QARAKİLSƏ – Amasya rayonunda, Şirak dağlarının şimal tərəfində Elli dərə adlanan dərədə yerləşir. 1878-1880-ci illərdə osas əhalisi olan türkler horbi əməliyyatlar nəticəsində çıxarılmış və orada Türkiyədən gələn erməniləri məskunlaşdırılmışlar. Rus horbi sənədlərində Elli kimi yazılısa da, ancaq son dövrün rəsmi sənədlərində Illi kimi yazılırdı. Erməni mənbələrində həmin kənd Illi Qarakilsə kimi də yazılır. Kəndin adı 25.1.1978-ci ildən Högmik adlandırılmışdır.

ELLƏROYUQ/ELLƏRYOĞU – Amasya rayonunun en ucqar kandlarından biri olmuşdur. Türkiyə, Ermenistan və Gürcüstan sərhədlerinin kəsişdiyi yerdedir. Kəndin əhalisi olan türkler 1989-cu ilin qışında ermənilərin təzyiqi ilə Azərbaycana qaçqın düşmüşlər. Kənddə 1988-ci ilədək 70 türk ailisi (328 nəfər)

yaşamıştır. Kəndin adı etnonim (el) və sərhəd mənəsi bildiren oyuq coğrafi terminindən düzəlmüşdür.

ERMƏNI GÜLLÜBULAĞI – Ağbabada, Qızılıqçın rayonunda, 1878-ci ilədək türkler yaşamış kəndin adı olmuşdur. «Ermeni» forqləndirici toyını Türkiyədən ermənilərin gelib kənddə moskunlaşdıqlarından sonra oykonimin önlündə işlədilmişdir. 15.7.1946-cı ildə kəndin adı tərcümə edilərək Vartaxbyur («var» - gül - «axbyur»-bulaq) adlandırılmışdır.

ERMƏNI PƏMBÖYİ //ERMƏNI PƏMBİ – Əloyaz rayonuna aid olan kənd adı olmuşdur. 1878-ci il mühərribəsinədək kənddə türkler yaşamışlar. Sonra isə Türkiyədən gələn ermənilər yaşadıqları üçün Ermeni Pəmbayı adlandırılmışdır. Oykonim qədim türk sözü olan «baam» çətin keçilən yer və «bək/bak» təpəlik sözlerindən ibarətdir. Hərfi mənəsi «çətin keçilən təpəliklər» deməkdir.

ERMƏNI QIZILKILSƏSİ – Qızılıqçın rayonunda kənd adı olmuşdur. 1878-ci ilədək türkler yaşamış, daha sonra Türkiyədən golma ermənilər yaşamışlar. Ermənilər moskunlaşdıqlarından sonra bir-birindən 25 km. aralı olan iki Qızılıkilsə kəndini forqləndirmek üçün oykonimin əvvəlində etnik ad bildiren «erməni» sözü işlədilmişdir. 3.1.1935-ci ildən Karmravan adlandırılmışdır.

ÖYRİSİFƏT//ÖYRİSUFAT – Şöreyəl vadisinin otoklarında, İravan xanlığına aid olan bu kəndin ehalisi 1830-cu illerdə rus məmurlarının ayrıseçkilik siyasetinə dozmeyərək İran və Türkiyəyə mülhacirət etmişlər. Ele həmin ildən Türkiyədən gələn ermənilər kənddə moskunlaşmışlar. 1940-ci ildən yaşayı məntəqəsinin leğv edilməsi mənbələrdə qeyd edilir.

ÖYRİBUDAQ//ÖYRİBUTAX – Abaran rayonu ərazisində kənd adı olmuşdur. Z. Korkodan həmin kənd adını Öyribudaq, Ş.Şopen isə Öyribulaq formasında qeyd etmişlər. Zəngin bulaqlarla tanınan Abaran ərazisində Öyribulaq hidrooykonuminin yaranması təbiidir.

ÖKƏNLƏR – Artık rayonunda kənd adı olmuşdur. 1878-ci ilədək türkler yaşamış bu kəndin adı erməni mənbələrində Ekanlar kimi qeyd edilmişdir. 1880-ci illerdə Türkiyədən golma ermənilər yaşayırlar. Oykonim əkinçiliklə bağlı mədəniyyətimizi oks etdirən, tayfa adından törənen oykonimdir. 15.7.1948-ci ildən kəndin adı deyişdirilərək Arevşad olmuşdur.

ÖKƏNƏK – Abaran ərazisində 1878-ci ilədək türkler yaşamış kəndin adı olmuşdur. Əhalisi rus ordusun tarofində zorla qovulmuş və 1879-1880-ci illerde İran və Türkiyədən gələn erməni və yeddi kürdər yaşayırlar. Oykonim türkmenşəli əkenək sözündən törənmüşdür. Bu söz dilimizdə indi o qədər da aktiv işlənməsə də, ancaq həmin qəliblə yaranan biçənek, döyanək sözləri feal işlənməkdədir. Rəsmi sənədlərdə Apınaşyug kimi yazılısa da, informatorlar o kəndi Əkenək kimi tanrıv və təleffuz edirlər.

ÖKƏRƏK//AQARAK – Əştərək rayonunda kənd adı olmuşdur. 1918-ci ilədək türkler yaşamışlar. «Kitabi - Dədə Qorqud» dastanında da şəxs adı kimi işlədilmişdir. Erməni mənbələrində «əkərək» coğrafi terminin heç 1 asrdən

işlədilməsi qeyd edilir. Həmin sözü türkmenşəliyindən uzaqlaşdırmaq üçün ermənilər onu «aqro» sözüne bağlayıb yunan mənşəli etməyə çalışırlar. Başqa bir erməni alımı isə həmin coğrafi adı «becorilon torpaq sahəsi», «kiçik kənd» kimi izah etmişdir. Oykonim əkinçiliklə bağlı olan aqar/əker türk təyfisi adından törənmüşdür. Ancaq toponimin qədimliyinə görə onu dəyişmemişlər.

ÖLİKOND//ALIKOND – Yerevan quberniyasının Uçkilsə (Eçniadzin) qəzasında 1914-1915-ci ilədək türkler yaşayan kəndin adı olmuşdur. Kəndin xarabası hal-hazırda Talin ərazisində - Boqulu dağının qərb etyində qalmışqdadır.

ÖSÖDOQALA//ÖSÖDQALASI - Şöreyəl vadisində, aşağı Qanlıca kəndinin yanındakı Arpaçayı dərasının sildirum qəsəbindədir. Həmin qala və kənd 26.4.1946-ci ildən Vahramaberd adlandırılmışdır. Kənddə 1878-ci ilədək türkler yaşamışlar. 1920-ci ildən Türkiyədən golma ermənilər yaşayırlar.

ÖFƏNDİ - Quqar rayonu ərazisində, 1880-ci illərədək türkler yaşamış kəndin adı olmuşdur. Daha sonra Türkiyə və Tiflis quberniyasından gələn ermənilər moskunlaşmışlar. 26.4.1946-ci ildən Karadzor adlandırılmışdır.

ÖŞTƏRƏK//AŞTARAK - Kasak çayının sahilində, Gümrü-Yerevan yolunda olan yaşayış məntəqəsi və rayonun adıdır. 1831-ci ildə türkler sixisdirilərəq çıxarılmış və müxtəlif yerlərdən gələn ermənilər orada moskunlaşmışlar. Ermeni mənbələrində assuriya Allahı İştirələ oykonimi alaqlandırılır. Fikrimizə, oykonim türkler yaşayan ərazilərde olan Üşterək (Uçtərək), Beştərək, Taraqdaş, Daştərək, Tərekli və s. toponimlərlə homogendir. Əştərək rayonunda yaşayan azərbaycanlıları 1948-1950-ci illerde Kür-Araz ovalığına köçürümlər.

ZƏRİNÇƏ/ZİRİNC - Talin rayonundan 18 km. conub-qərbədə olan kəndin adıdır. 1914-1919-cu illərdə əhali zorla didərgin salınmış, 1921-ci ildə isə Türkiyədən golma ermənilər moskunlaşmışlar. Informatorlardan bir neçəsi oykonimi zirinc bitkisi ilə əlaqələndirmiş, bir neçəsi isə zarıncı səz havası ilə bağlı olduğunu söyləmişlər.

ZORBA//ZORVA - Talin rayonunda, Birinci dünya savaşı qədər türkər yaşamış kəndin adı olmuşdur. Daha sonra Türkiyə və İranda gələn ermənilər kənddə yaşayırlar. Yaşayış məntəqəsinin böyükliyinə görə Zorba (iri, böyük, yekə) demişlər. Informatorlardan bir neçəsi bildirdilər ki, kəndin keçmiş adı Zorbaköy olmuşdur.

IBİŞ - Amasiya rayonunda - Türkiyə sərhəddində kənd adı olmuşdur. On böyük sərhəd zəstavası da o kənddə idi. Oykonim İbrahim şəxs adının yerli dialektial əzizləmə forması olan İbiş adından törənmüşdir. 1989-cu ilin qışında ermənilərin tosıri ilə, rus sərhədçilərinin gözü qarşısında 92 türk ailəsi (530) nəfər kəndi türk edərək Azərbaycana qaçmışlar. Sərhəddin o təyində dəha bir İbiş kəndi vardır.

İKİNCİ BƏHLUL - Erməni mənbələrində Talin ərazisində, 1897-ci ildə 45 türkün yaşadığı kənd kimi adı çəkilir və xaraba olduğu göstərilir.

İKİNCİ QARAKILSÖ – Qızılıqoç rayonuna aid olan, 1878-ci ildeki türkler yaşayan kəndin adı olmuşdur. 1880-ci ildən Türkiyədən gələn ermənilər yaşayırlar. 3.1.1935-ci ildən kəndin adı dəyişdirilərək Dzoraşen adlandırılmışdır.

İLANLI/ILANNI – Amasiya rayonunda, Arpaçayın sağ torfəndə yerləşən kəndin adı olmuşdur. Oykonim zoomifik təfekkürle bağlıdır. Kəndin əhalisi – Azərbacan türkləri 1989-cu ilin qışında zorla kənddən çıxarılmışlar. Orada 98 türk ailəsi (505 nəfər) yaşamışdır. 26.4.1946-ci ildən ermənilər öz millətçilik fikirlərini örtbasdır etmək üçün, guya bu kəndin adını «yaxşılaşdırılmış» və Çaybasar etmişlər. 1990-ci ildən Arevat adlandırılmışdır.

ILXIYABI/ILXIYAVI – Düzkənd rayonunda, rayon mərkəzindən 18 km, cənub-şərqdədir. 1878-ci ildə kəndin əhalisi olan türkler rus əsgərləri torafından çıxarılaraq, kənddən uzaqlaşdırılmışlar. Daha sonra kəndə Türkiyənin Əleşkert vilayətindən gələn ermənilər məskunlaşmışlar. Kəndin adı 26.4.1946-ci ildən dəyişdirilmiş və Ayqabats adlandırılmışdır.

İMİRİLİ – Abaran rayonunda, 1878-ci ildeki türkler yaşayan kəndin adı olmuşdur. 1878-1880-ci illerde Bitlisden getirilən yezdi kürdlər həmin kəndə yerləşdirmişlər. Oykonim türkərin imir tayıfa adı ilə əlaqədarıdır. 19.4.1950-ci ildən Tutucur adlandırılmışdır. Civnlidə da imirli tayıfa yaşamadı.

İMIRXAN/ƏMİRXAN – Artık rayonu ərazisində, 1878-ci ildeki türkler yaşayan kəndin adı olmuşdur. 1880-ci ildən Türkiyənin uzaq yerlərindən gələn ermənilərin yaşadıqları söylənilir. 1.6.1940-ci ildən Saratak adlandırılmışdır.

İNALLI – Nairi rayonunda 1918-ci illərdən ermənilər torafından yandırılan türk kəndinin adı olmuşdur. Həmin illərdən xarabadır.

İRİND/İRƏND/RƏND – Talin rayonunda, 1912-ci ildeki türkler yaşayan kəndin adı olmuşdur. Əhalisi rus hərbçilərinin dəstoklodikləri gələn ermənilərlə yola getnəmiş və İran və Türkiyəyə mühacirət etmişlər. Sonra orada İrandan gələn erməniləri məskunlaşdırılmışlar. Oykonim yerli coğrafi termin kimi okin arası, sərhəd monasını bildirir.

İŞKİKULU – Urartu mənboleinde Ağbabanın şərqi torfi-Qayqulu (Qızılıqoç rayonu) ərazisində bölgə kimi göstərilir. Erməni mənboelində de Qayqulu/Kayı Kuli bögəsi ilə lokalizə edilir.

YAQUBLU/YAQUFLU – Quşar rayonunda, Qarakilsə şəhərindən 5 km şimal-şərqdə yerləşmiş kəndin adı olmuşdur. 1918-ci ildeki türkler yaşamış, lakin rus ordusunun ayağı altında olduğu üçün kəndin əhalisi başqa yerlərə köç etməye məcbur olmuşlar. Oykonimin Miskin Abdalın tayıfa ilə əlaqəli olduğunu söyləyirlər. 1.4.1946-ci ildən Meğrut adlandırılmışdır. Qeyd olunmalıdır ki, ermənilər orada 1918-ci ildən yaşayırlar.

YASAUL/YASOYUL – Düzkənd rayonunda, Amasiya – Gümüş yolunun 11 kilometrliyində olan kəndin adı olmuşdur. Kəndin əhalisi olan yerli türkler 1878-ci ildə zorla kənddən çıxarılmışlar. 1878-1880-ci ildə kəndə Van ərazisindən gələn ermənilər yerləşmişlər. Oykonim qədim türk sözü olan «qanun

keşikçisi» monasını (yasa aul) ifadə edir. Kəndin adı 7.12.1945-ci ildən dəyişdirilərək Hovuni adlandırılmışdır.

YENİKÖY – Ağın rayonunda, Arpaçayın sol sahilində, 1878-ci ildeki türkərək yaşayış kəndin adı olmuşdur. Uzun müddət xaraba qalmış bu kəndə 1886-ci ildə ruslar və ermənilər yerləşdirilmiş və Xarkov adlandırılmışdır.

YENİ ARTIK – Talin rayonunda, 1878-ci ildeki türkler yaşayan kəndin adı olmuşdur. Kəndin başqa adları da olmuşdu: Aşağı Artik, Qılıcıkataq. Mənbələrdə ermənilərin orada yaşaması 1897-ci ildə edilir. Fikrimizcə, yuxarıda adı çəkilən Artikden köçüb burada məskunlaşan türkərək həmin adı da yaşatmışlar.

YEŞİL/YAŞIL – Talin rayonunda, rayon mərkəzindən 20 km. cənub-şərqdə olan, 1814-1919-cu illərdək türkler yaşamış kəndin adı olmuşdur. 1920-ci ildə gəlmə erməni və yezdi kürdlər yaşayırlar. Oykonim substantivləşmiş sıfətdən törənib, yaşlılıq, çəmenlik monasını əks etdirir. 12.1.1946-ci ildən Kakavadzor adlandırılmışdır.

YUXARI KİLSƏ – Quşar rayonunda kendin adı olmuşdur. Əhalisi olan yerli türkərək 1988-ci ilin payızında zorla çıxarılmışlar. Kənddə 60 türk ailəsi (340 nəfər) yaşamışdır. Kənddə türkəlli rumlər qədim məbədlerinin qalıqları varmış.

YUXARI PİRTİKƏN – Talin rayonunda, 1878-ci ildeki türkler yaşamış kəndin adı olmuşdur. Oykonim Pir təxəllüsü İravan hakimlərinin soyu ilə bağlıdır. 2.3.1940-ci ildən Saxkasar adlandırılmışdır.

YUXARI QARAQQOYMAZ – Talin rayonunda, 1920-ci ildeki türkler yaşayan kəndin adı olmuşdur. Əhalisi daşnaklar tərefindən zorla çıxarıldıqdan sonra Türkiyədən gələn erməni və yezdi kürdlər məskunlaşmışlar. Oykonim «Orxan-Yenisey kitabələrin»dəki adlarla uyğunluq təşkil edir. Kəndin adı 12.11.1946-ci ildən Verin Sasanuşen adlandırılmışdır.

YUXARI AĞCAQALA – Talin rayonunda, 1915-ci il ilədeki türkərək yaşadığı ən varlı kəndlərdən biri olmuşdur. 1915-1918-ci illerde Sasun vilayətindən ermənilər galib orada məskunlaşmışlar. Oykonim adını yaxınlıqdakı qala adından götürmüşdür. Kəndin adı 12.1.1946-ci ildə dəyişdirilərək Verin Bazmaberd olmuşdur.

KAFTARLI/KAFTARRI – Artık rayonunda, rayon mərkəzindən 5 km. şimalda olan kəndin adı olmuşdur. 1878-ci ildə əhalisi-türkərək zorla çıxarılmış və orada müxtalif yerlərdən gələn erməniləri məskunlaşdırılmışlar. Informatorlar oykonimin vohsi heyvanla (kaftaria) əlaqədar yaradığını qeyd etdilər. Dəyişdirildiyi vaxt melum olmasa da, ancaq rəsmi sənədlərdə kəndin adı Panik yazılır.

KƏLƏLİ/KİLƏLİ – Ağın rayonunda, Arpaçayın sol torfəndə, rayon mərkəzindən 25 km. şimalda olan kəndin adı olmuşdur. Müharibə zolağında olduğu üçün kəndin əhalisi olan türkərək 1878-ci ildə Türkiyə ərazisine qaçmışlar.

1900-cu ilden müxtəlif yerlərdən gəlmə ermənilər yaşayırlar. Oykonim tayfa adını eks etdirir. Kəndin adı 3.2.1947-ci ilden Nərəber adlandırılmışdır.

KİÇİK ARIX VƏLİ – Artık rayonunda, Əloyəz çayının sol sahilində 1878-ci ilədək türkler yaşamış kəndin adı olmuşdur. Kəndin başqa bir adı İkinci Arix Veli olmuşdur. 1878-ci ilədək türkler yaşamış, lakin rus ordusunun zorbesi ilə kənd dağıdılmış və ora erməniləri yerləşdirmişlər. Oykonim 3.1.1935-ci ildə dəyişdirilmiş və Pokr Mantaş adlandırılmışdır.

KİÇİK KƏPƏNƏKÇİ – Düzkənd rayonunda, Direklor su ambarının cənub sahilində yerləşən və 1878-ci ilədək türkler yaşamış kəndin adı olmuşdur. Oykonim qədimlərdə yapınçı monasını bildirən kəpənək və peşə, sənət dütəndən -ci şəkilcisindən ibarət tayfa adından törənmüşdür. «Kitabi – Deda Qorqud» dasatanında da bir neçə dəfə həmin söz işlədiilmişdir. Kəndin adı 7.12.1945-ci ildən Hovit adlandırılmışdır.

KİÇİK ŞİŞTƏPƏ – Qızılıqçın rayonunda kənd adı olmuşdur. 1918-ci ilədək türkler yaşamışlar. Sonra onlar yaxınlıqdakı erməni kəndlərinin tuzyiqi ilə zorla didərgin salınmışlar. Oykonim adını kəndin söykəndiyi uca (şış) topadən götürmüştür. 1921-ci ildə galma ermənilər yaşayırlar. Kəndin adı 12.11.1945-ci ildən dəyişdirilərək Pokr Sepasar adlandırılmışdır.

KİÇİK BÖYKƏND – Artık rayonunda, Əloyəz çayının sol tərəfində yerləşən və 1878-1879-cu illərdək türkler yaşayan kəndin adı olmuşdur. Erməni mənbələrində Bekand kimi qeyd edilir. Kəndin başqa bir adı Kiçik Pənə olmuşdur. 1880-ci ildən ermənilər yaşayırlar. Kəndin adı 7.5.1969-cu ildən Anuşavan adlandırılmışdır.

KİÇİK QARAKİLSƏ – Düzkənd rayonunda, Gümru - İrəvan yoluñun 15 kilometrliyində yerləşən kəndin adıdır. 1918-ci ildə türkler yaşayan bu kəndi ermənilər talan edərək dinc əhalini və onlarla sakını möhv etmişlər. 1920-ci ildən ermənilər yaşayırlar. Kəndin adı 7.12.1945-ci ildən Azatan adlandırılmışdır.

KİÇİK TƏPƏKÖY//XIRDA TƏPƏKÖY – Amasiya rayonunda, rayon mərkəzindən 19 km. şimal-qərbdə, Arpaçayın sol tərəfində kənd adı olmuşdur. 1950-ci ildə çayın sağ tərəfindəki Böyük Təpəköy kəndinə birləşdirilmişdir. 40 evden ibarət idi.

KINIQ/QINIX – erməni mənbələrində göstərilir ki, 1691-ci ildə səyyah Villod Hisusyan Şörəyel bölgüsünü gözərkən həmin kənd adını qeyd etmişdir. Onun qeyd etdiyi, tayfa adı ilə bağlı çay adı (Kiniqsu) lokalizə olunsa da, ancaq kəndin yeri lokalizə edilmədi.

KOLAGİRƏN //KOLAYİRƏN – Quşar rayonunda, Qarakilsə-Tiflis dəmiryolun və şose yoluñun sol tərəfindədir. 1918-ci ilədək türkler yaşamışlar. Rayon mərkəzindən 35 km. Borçalıya tərəf olan bu kənddən türkləri zorla çıxarıraq evlərini talan etmişlər. 1920-ci ildən sonra ermənilər yaşayırlar. Kəndin adı 10.9.1948-ci ildən dəyişdirib Antarmut adlandırılmışdır.

KORBULAQ/KORBULAX – Qızılıqçın rayonunda, Gümru-Axırkolok yoluñun sağ tərəfində olan kəndin adıdır. 1850-ci ildə hərbi yoluñ üstündə olduğu üçün erməni və rus əsgərləri tərəfindən daha çox sixişdirilən türkət köç etməyə məcbur olmuşlar. 1878-ci ildən ermənilər yaşayırlar. Kəndin adı 12.11.1946-ci ildən Saksachsen, 21.10.1967-ci ildən isə Sizavet adlandırılmışdır.

KAV – Amasiya-Gümru yoluñun 21 kilometrliyindəki daştı keçidə yerləşən və 1878-ci ilədək türkler yaşayan kəndin adı olmuşdur. Erməni mənbələrində türkətin buradan çıxılması 1828-ci ildə aid edilir. Oykonim yerli şivəda «daş keçid» monasını bildirən gav sözündən törəmədir. Ermənilər yaşadıqdan sonra kənd Kaps adlandırılmışdır.

GÖZƏLDƏRƏ – Aleksandropol qəzası, Ağbulaq nahiyesinin Hacı Xəlil kənd icmasında kənd adı olmuşdur. Mənbələrde 1886-ci ildə orada 63 türk ailəsi, 509 nəfərin orada yaşadığı qeyd edilir. Informatorlar və o kənddə uşaqlığını keçirmiş sakinlər söyləyirlər ki, 1918-ci ildə martında ermənilər kəndə hücum etmiş və 200-dən çox adamı məscidə doldurub yandırmışlar. Əhalinin bir qismi isə o vaxt Türkiyənin orası olan Ağbabaya üz tutmuşlar. Həmin kəndin xarabası Artık rayonu ərazisində qalır və hərbi atoşgah kimi istifadə edilir.

GÖYƏRÇİNQALA – Aleksandropol qəzasında kənd adı olmuşdur. Kənd birinci dünya savaşında ermənilər tərəfindən yandırılmış və xaraba olaraq indi da qalır.

GÖLQAT – Artık rayonundan 8 km. şimal-şərqiñda olan və 1878-ci ilədək türkət yaşayan kəndin adı olmuşdur. Oykonim hidronimdən törənmüş və qədim sintaktik modeli eks etdirir. Müasir mənası qat (batıqlı) göl demekdir. Kəndin yanında elə bir göl də vardır. 1880-ci ildən ermənilər yaşayan bu kəndin adı 15.7.1948-ci ildən Keğanist adlandırılmışdır.

GÖLLÜ – Amasiya rayonunda, Sultanabad – Qazançı yoluñun 6 kilometrliyində olan kəndin adı idir. Kend öz adını sahəsi 1 kv.km olan yanındakı göldən almışdır. 1989-cu ildə qışında Qızılıqçın ermənilərinin tesiri ilə köməksiz qalan 140 türk ailəsi (760 nəfər) kəndi tərk etmişlər. Kəndin adını 1990-ci ildə ermənilər Ardenis adlandırılmışlar.

GÖZLÜ//GÖZDÜ – Talın rayonunda, rayon mərkəzindən 9 km. cənub-şərqiñda olan və Birinci cəhən savaşına qədər türkət yaşayan kəndin adı olmuşdur. 1920-ci illərdə kəndə Türkiyədən galma erməniləri məskunlaşdırılmışlar. Bozı mənbələrde Qozlu kimi qeyd edilir. Kəndin adı 12.11.1945-ci ildən Akunk adlandırılmışdır.

GÖYYOXUŞ – Gümru-Qarakilsə dəmiryolu və şose yoluñun sol tərəfində, Hamamlı rayonuna aid olan kəndin adı olmuşdur. 1828-1829-cu ildən kəndin əhalisi rus ordusunun azab-eziyyətinə dözməyərək Türkiyəyə mühacirət etmişlər. 1831-ci ildən galma ermənilər yaşayırlar. Oykonim relyefi eks etdirir. Kəndin adı 26.4.1946-ci ildən Saralanc adlandırılmışdır.

GÜLLÜCƏ//GÜLLÜ - Amasya rayonunda, Arpagölün şimal-qərbində kənd adı olmuşdur. 1989-cu ilin yazınadək kənddə 182 türk ailəsi (920 nəfər) yaşaymışdır. Kəndin otağı yaz aylarında gülə bolandiyi üçün Güllüçə demişlər.

GÜLLÜCƏ - Hamamlı rayonunda, Qarakilə - Gümrä yoluun sağ tərəfindədir. Həmin kənddə 1918-ci ildək azərbaycan türkləri yaşamışlar. Onlar erməni və kazak əsgərlərinin təzyiqi ilə doğma yurdlarından qaçqın düşmüşlər. 1920-ci ildən ermənilər orada yaşayırlar. Kəndin adı 19.4.1950-ci ildən Sarıart adlandırılmalıdır.

GÜLLÜCƏ - Abaran rayonunda, 1878-ci ildək yaşayan kəndin adı olmuşdur. Əhalisi mühərbi meydanına çevrilən başqa kəndlərin sakinləri kimi Türkiyəye mühacirət etmişlər. 1880-ci ildən orada yezdi kürdler yaşayırlar. Qeyd edək ki, kəndin adı 19.4.1950-ci ildən Vardenis adlandırılmalıdır.

GÜRCÜLLİ//GÜRCELİ - Qızılıqçay rayonunda, Gümrä-Qızılıqçay yoluun 21 kilometrliyindədir. Əsas əhalisi olan türklər rus ordusunu üçün strateji hərəkət keçidi olan bu kənddən 1878-ci ildə başqa əraziləre qaçqın düşmüşlər. 1880-ci ildə isə kənddə Türkiyədən gələn ermənilər məskunlaşdırılmışlar.

MAĞARACIQ//MAĞARCIX - Amasya rayonunda, rayon mərkəzindən 11 km. cənub-qərbdə olan kəndin adı idi. 1989-cu ildə daşnak ermənilərin təzyiqi ilə köməksiz qalan türklər kəndi tərk etmişlər. Kənddə 207 türk ailəsi (1010 nəfər) yaşaymışdır. Oykonimin adı kəndin qərb tərəfindəki qədim insan məskənləri olan kaha və mağaralarla əlaqədar yaranmışdır.

MASTARA - Talın rayonunda, rayon mərkəzindən 7 km. şimalda-Gümrä-Yerevan yoluunda olan kəndin adıdır. 1905-1906-ci ildə türklər yaşamışlar. Daha sonra ətraf kəndlərə başqa yerlərdən gələn ermənilərin təzyiqinə dözməyərək köç etmişlər. 1906-ci ildən müxtəlif yerlərdən gələn ermənilər yaşayırlar.

MAHMUDCUQ//MAHMUDCUX - Artık rayonunda, Yerevan damıryoluun sol tərəfində, rayon mərkəzindən 7 kilometr aralı olan kəndin adı olmuşdur. 1828-ci ildə kəndin sakini olan türklər rus ordusunun təzyiqi ilə kənddən çıxarılaraq Türkiyəyə üz tutmuşlər. 1830-cu ildən Türkiyədən gələn ermənilər yaşayırlar. Kəndin adı 2.3.1940-ci ildən Pemzaşen adlandırılmuştur.

MEÇİDLİ//MƏÇİDDİ - Artık rayonunda, rayon mərkəzindən 5 km. cənub-qərbdə, 1878-ci ildək türklər yaşamış kəndin adı olmuşdur. 1880-ci ildən ermənilər yaşayırlar. Kəndin adı 1.6.1940-ci ildən dayışdırılmış Norqayk adlandırılmalıdır.

MEHRİBAN - Talın rayonunda, rayon mərkəzindən 6 km. cənubda olan, 1878-ci ildək türklər yaşamış kəndin adı olmuşdur. 1880-ci ildən İran və Türkiyədən gələn ermənilər yaşayırlar. 19.4.1950-ci ildən kəndin adı dayışdırılmış və Katnaxbyur adlandırılmuştur.

MİSMƏDƏN - Pəmbək bölgəsinin eteklerində - Allahverdi şəhəri yaxınlığında yaşayış məntəqəsi olmuş, sonra şəhər boyumüş və Mismədən qəsəbəsi şəhəre qarışmışdır. «Svod»da Sismədən formasında qeyd edilmişdir.

MOLLA GÖYÇƏ - Ağın rayonunda, Gümrä-Yerevan yoluun 10 kilometrliyində yerləşən kəndin adıdır. 1878-ci ildək türklər yaşamış və erməni və rus əsgərlərinin təzyiqi ilə yurdlarından didərgin düşmüşlər. 1880 və 1920-ci illərdə Türkiyədən gələn ermənilər kənddə məskunlaşmışlar. İrovyan xanlığının an varlı kəndlərindən sayılan bu kənddə came məscidinin xarabası hələ də qalır. 12.11.1961-ci ildən kəndin adı deyişdirilmiş və Maralıq adlandırılmuşdır.

MOLLA MUSA - Düzkənd rayonunda, Arpaçayın sağ sahilində, Gümrä şəhərindən 5 km. qərbdə olan, 1919-cu ildək türklər yaşamış kəndin adı olmuşdur. Mühərbiyətə kənddən qaçqın düşən türklər 1921-ci ildə yenidən kəndə qayıtmış, dağidlımlı evləri nizama salmağa başlamışlar. Lakin sərhəd çəkilərənən ərazini Ermenistana vermişlər. Ona görə də etiraz əlaməti olaraq türklər Türkiyə ərazisine köç etmişlər. İnzibati-ərazi kitablarında Musagöy kimi də yazılır. 26.4.1946-ci ildən Voskehas adlandırılmuşdır.

MOLLAQIŞLAQ - Quşar rayonu ərazisində, rayon mərkəzindən 12 km. cənubda olan kəndin adıdır. 1988-ci ilin payızında 97 türk ailəsi (550 nəfər) ermənilərin təzyiqi ilə kənddə çıxarılmış və kəndin evləri ermənilər tərefindən dağidlımlıdır. Kənd Güllüdərə də deyirdilər.

MUMUXAN - Amasya rayonu ərazisində, rayon mərkəzindən qərbdə olan xaraba kəndin adıdır. 1921-ci ildə Arpaçayın sağ sahilindəki 20-dən çox kəndin Türkiyəyə verilməsi ilə əlaqədar bu kəndin sakinləri köç etmişlər. Hal-hazırda kəndin qədim qəbiristanlığı və came məscidinin xarablığı qalmadır. 1924-ci ildə kənddə Türkiyədən gələn erməniləri yerləşdirmişlər. 1940-ci ildə kənd ləğv edilmiş və əraziyi ayrı-ayrı kəndlərin yaylaq yeriňe verilmişdir.

MUSTUQLU//MUSTUXLU - Ağbabə ərazisində, Arpagölün cənub sahilindəki qayalıqda, Amasya rayonuna aid olan kəndin adı olmuşdur. Sovet hakimiyətinin ilk illərində sərhəd çəkilərənən ərazinin ermənilərə verilməsi ilə əlaqədar olaraq kəndin sakinləri - türklər etirazlarını bildirərək Türkiyəyə köç etməyə məcbur olmuşlər. 1925-ci ildən sonra kənd müxtəlif yerlərdən, erməni zülümündən qaçqın düşən türklər yerləşdirilmişdir. 1940-ci ildə kəndlərin böyüdülməsi ilə əlaqədar olaraq kənd ləğv olunmuş, sakinləri isə başqa kəndlərə köçürülmüşlər. Kəndin adı daşyonma soneti ilə bağlı olan etnonimden törənmışdır.

MUSTUQLU//MUSTUXLU - Şorayel ərazisində, Ağın rayonuna aid olan bu kənd Molla Göyçə kəndindən 10 km. cənub-şərqdə Yerevan yoluun sağ tərəfindədir. 1879-cu ildə kəndi erməni və rus kazakları yandırmış və günahsız sakinlərin bir çoxunu möhv etmişlər. Kəndin yanındakı təpədə qədim türk qalası

ve qalanın yanında isə əski qoçheykelli qəbirlerin dağıntısı son dövriəre qədər qaldı. 3.2.1947-ci ildən kəndi Lançık adlandırılmışdır.

NALBƏND//NALVƏND - Qarakilsə - Gümrä yoluñun 20 kilometriyində, Hamamlı rayonuna aid olan kəndin adı olmuşdur. 1878-ci ildə kəndin qədim sakinleri olan türkər hərb meydanına çevrilən bu kənddən İran və Türkiyəyə qəçmişlər. Oykonim nalband (leyən -lar) tayfa adından törənmışdır. 25.1.1978-ci ildən kəndin adını dəyişdirərək Şirakamut adlandırılmışdır. 1988-ci ilin dekabrında olan güclü zəlzələnin mərkəzi bu kənd olmuş və yerlə yeksan olmuşdur. Kəndin yanında yeni qəsəbə salınmışdır.

ORTA KILSƏ - Düzkənd rayonunda, rayon mərkəzindən cənub-şərqdə, Direkler su ambarının sol tərəfindəki kəndin adı idi. Kəndin əhalisi hələ 1878-ci il savaşında zorla çıxarılmış, daha sonra isə orada müxtəlif yerlərdən gələn ermənilər yaşamışlar. Oykonim kənddə xarabası qalmış, ermənilərə aidiyyatı olmayan rum məbədi ilə olaqədardır. 26.4.1946-ci ildən kəndin adı dəyişdirilmiş və Mayisyan adlandırılmışdır.

ORTA GƏDİK - Düzkənd rayonunda, Gümrä-Qızılıqç yoluñun 18-ci kilometriyində, rayon mərkəzindən şimalda kəndin adı olmuşdur. Dağ kodiyində yerləşən bu kənddən türkər 1878-ci ildə çıxarılmış, daha sonra isə oraya müxtəlif yerlərdən gələn ermənilər yerləşdirmişlər. Kəndin adı 21.10.1967-ci ildən Pokraşen adlandırılmışdır.

OXÇUOĞLU//OXÇOĞLU - Amasiya rayonunun en varlı kəndlərindən birinin adı idi. Kənddə qədim məscid, at və qoçheykelli qəbirüstü abidələr vardı. Gümrä şəhərindən 7 km. şimal-qərbdə olan bu kəndin türkər 1989-cu ilin qışında şəhərdə yaşayan ermənilərin təzyiqi ilə çıxarılmış və Azərbaycana üz tutmuşlar. Kənddə həmin dövrə 317 türk ailəsi (1552 nəfər) yaşamışdır. Oykonim «Kitabi-Dədə Qorqud» dastanında, eləcə də oğuz abidələrində adı çökilən Oxçu şəxs və tayfa adları ilə olaqədardır. 1990-ci ildən Voxçı adlandırılmışdır.

OCAQQULU//OCAXQULU - Düzkənd rayonunda, Gümrä şəhərinin qərb tərəfində, Arpaçayın sağ sahilində yerləşmiş kəndin adı idi. 1918-1919-cu ilədək kənddə türkər yaşamış, lakin daşnakların təzyiqi ilə onlar kenddən çıxarılmışlar. Kəndin üst tərəfindəki qayalıqda qədim ziyarət son dövri qədər Azərbaycan türkərinin inam yerlərindən biri idi. Bəzi erməni ailələri də dilək edib ora gələrdilər. 1922-ci ilə kəndlərinə qayıdan türk qəçqinərini ora buraxmamış, onlar isə məcbur olub Türkiyədə meskunlaşmışlar. Kəndin adı 26.4.1946-ci ildən dəyişdirilmiş və Arapi adlandırılmışdır.

ÖKSÜZ//ÖYSÜZ - Amasiya rayonunda, rayon mərkəzindən 21 km. şimalda - Gürcüstan sərhəddində olan kəndin adı idi. Kəndin əhalisi olan türkər 1989-cu ilin qışında ermənilərin təzyiqinə dözə bilməyərək, kəndi boşaldaraq Azərbaycana qəçmişlər. Orada 42 türk ailəsi (220 nəfər) yaşayırırdı. Oykonim

qədim türk sözü olan ökdən (anadan) törəmedir. Monasi anasız, kimsəsiz, yetim deməkdir. 1990-ci ildən Darik adlandırılmışdır.

ÖRDƏKLİ//ÖRDƏXLİ - Ağbaba bölgəsində, Arpagölün canub şərqindən 2 km. aralı olan qədim kənd xarabasının adıdır. Statistik sənədlərdə orada 1886-ci ildə 30 qarapapaq ailəsinin yaşadığı qeyd edilir. Informatorların dediyinə görə, sərhəd çəkilərək kəndin əhalisi Ermonistanda qalmaq qorxusundan Türkiyəyə köç etmişlər. Oykonim zoohidronimlərə əlaqəlidir. Çünkü kəndin yaxınlığında Ördəkli adlı göl də vardır. Kəndin ərazisi Qaraçanta kəndinin yaylaq yeri idi.

PALIDLı//PALITDI - Qızılıqç rayonunda, Gümrä-Qızılıqç yoluñun sağ tərəfindəki kəndin adı olmuşdur. 1878-ci ildə Azərbaycan türkər zorla çıxarılmış və ora Türkiyədən gələn ermənilər meskunlaşmışlar. Bitki ad ilə bağlı olan oykonim 25.12.1978-ci ildən Arpeni adlandırılmışdır.

PƏMBƏK//PƏNBƏK - Quqar rayonunda kənd adıdır. Kənd Qarakilsə - Allahverdi yoluñun 25 kilometriyindədir. Pəmbək çayının sol sahilində olan bu kənddən hələ 1918-ci illərdə Azərbaycan türkər çıxarılmış, müxtəlif yerlərdən gələn ermənilər ona yerləşdirmişlər. Sonra xeyli aile geri qayıdarəq 1988-ci ilə qədər orada yaşamışlar. Oykonim adını söykəndiyi dağ silsiləsindən və uzunluğu 86 km. olan dərədən və çaydan götürmüştür.

PİRMƏLƏK - Talın rayonunda kənd adı olmuşdur. 1914-1918-ci illərdək türkər yaşamışlar. Erməni daşnakları kəndi hücum etmiş və əhalisini parəporan salıraq kəndi tələmişlər. 1921-ci ildən ermənilər yaşayırlar. 3.1.1935-ci ildən oykonim dəyişdirilərək Areq adlandırılmışdır.

SABANÇI - Talın rayonunda, 1919-cu ildək türkər yaşayan kəndin adı olmuşdur. Kəndin adı qədim türk sözü olan sabanlı (kotanlı) əlaqədar olan, peşə bildirən tayfa adı ilə bağlıdır. Bir neçə erməni mənbələrində həmin kənd Kotançı kimi də qeyd edilmişdir. Rəsmi sənədlərdə sehv olaraq Sabançı kimi də qeyd edilir. 25.1.1978-ci ildən Hatsaşen («hatso» çörək - «şen» bol olan) adlandırılmışdır.

SAMURLU//SAMURRU - Qızılıqç rayonunda kənd adı olmuşdur. Erməni mənbələrində 1898-ci ildən orada ermənilərin yaşadıqları söylənilir. Kəndin əsas əhalisi olan türkər 1880-ci illərdə erməni və rusların təzyiqinə dözməyərək kəndi tərk etmişlər. 12.11.1946-ci ildən Sararat adlandırılmışdır.

SARAL - Hamamlı rayonunda, Qarakilsə - Gümrä yoluñun sol tərəfində yerləşir. 1988-ci ilin payızında Qarakilsə (Kirovakan) şəhərinin millatçı daşnakları tərəfindən kənddə yaşayan 1750 nəfər (350 aile) Azərbaycan türkər zorla çıxarıldı, bir neçə nəfər isə öldürülüdü. Kənddə orta məkiəb, fabrik, mədəniyyət evi vardı.

SARIBAŞ - Artık rayonunda, rayon mərkəzindən 12 km. cənub-qərbdəki kəndin adı olmuşdur. 1878-ci ildək türkər yaşaymışlar. Sonra onlar rus təbeliyini qəbul etmədikləri üçün zorla çıxarılmışdır. Kəndin adı etnonimindən törənmışdır. 15.7.1948-ci ildən Haykasar adlandırılmışdır.

SARIYAR – Qızılıqç rayonunda, Gümri- Axurkelek yolunun sağ tarafında olan kənd adıdır. Keçmişdə Aleksandropol qəzasına aid olan bu kənd mənbələrdə Kiçik Sarıyar kimi yazılmışdır. Oykonim reliyefi (sarı-yar, yarğan) oks etdirir. 1878-ci illərədək türkler yaşamış, sonra onları zorla çıxarıb Türkiyə orazisine qovmuşlar. Daha sonra ora erməniləri məskunlaşdırılmışlar. Oykonimi erməniləşdirərək Sarıar formasında rəsmi sənədlərdə qeyd edirlər.

SARIYAR – Düzkənd rayonunda, yuxarıda göstərilən Sarıyar kəndinin yanında, rayon mərkəzindən 18 km. şimalda yerləşən kənd adıdır. Mənbələrdə Böyük Sarıyar kimi qeyd olunan bu kənddə Azərbaycanlılar 1850-ci illərə qədər yaşamış, daha sonra isə rus təbəliyini qəbul etməyərək Türkiyəyə köç etmiş, sonra isə çar hökuməti orada müxtəlif yerlərdən gələn erməniləri məskunlaşmışdır. Xeritə və rəsmi sənədlərdə Medz (böyük) Sarıar kimi qeyd edilir.

SARIMSAQLI/SARIMSAXLI – Quşar rayonunda xaraba kənd yerinin adıdır. Keçmişdə Aleksandropol qəzasına aid olan bu kəndin türk sakinlərini ermənilər zorla kənddən qovaraq evlərini talan edib yandırmışlar. Oykonim fitonimden törənmişdir.

SELDAGILAN – Amasiya rayonu orazisində, Arpagöldən 6 km. cənub-qərbdədir. Ağbabədağının ətəyində yerləşən bu kəndin əhalisi 1922-ci ilde Türkiyəyə mühacirət etmiş, kənd isə başqa kəndlərə yaxlaq yeri kimi verilmişdir. 1886-ci ilə aid statistik sənədlərdə həmin kənddə 30 türk ailəsinin (231 nəfər) yaşadığı qeyd edilir. Böyük Ağbabə və Kiçik Ağbabə dağlarından axıb gələn güclü sel suları göstərilən kəndin yanında müxtəlif tarəflərə dağılıb selovlarla axlığı üçün Seldağilan demişlər.

SINIQ/SINIX – Amasiya rayonu orazisində, İbiş kəndindən 7 km. şərqdə Möküz çayının sol tarafındakı xaraba kənd yerinin adıdır. Mənbələrdə göstərilir ki, 1886-ci ilde həmin kənddə 18 türk ailəsi (130 nəfər) yaşamışdır. 1921-1922-ci illərdə serhəd çəkilərən Türkiyəyə mühacirət etmişlər. Kəndin adı ilə sənədən Şinş toponimi də mövcuddur.

Kənddəki qədim qoç və atçeykəlli qobır daşları 1989-cu ilədək qalmadı idi.

SİÇANLI/SİÇANNI – Talın rayonunda kənd adı olmuşdur. 1914-1916-ci illərdə kəndin sakinləri – Azərbaycan türkleri erməni daşnaklarının tasırı ilə kəndi tərk etmiş, bir çoxu isə daşnak mauzerçilərinin qotlindən xilas ola bilmişlər. Daha sonra 1921-ci ilde kənddə erməniləri məskunlaşdırılmışlar. Q.Qeybullayev həmin oykonimin sincanlı təyafsi adından törəndiyini qeyd edir. 3.1.1935-ci ildən kəndin adı dəyişdirilərək Avtona adlandırılmışdır.

SONQURLU/ŞONQARLI - Artık rayonunda, rayon mərkəzindən 9 km. qərbdə olan kəndin adı olmuşdur. 1878-ci ilde kəndin sakinləri olan türkler çar ordusunun tazyiqi ilə kənddən çıxarılmış, daha sonra, yəni, 880-ci ilde ora erməniləri yerləşdirmişlər. Oykonim oğuzların onqonu olan sonqar quş adından törənmişdir. 31.5.1946-ci ildən Hayrenyants adlandırılmışdır.

SÖYÜDLÜ//SÖYÜDDÜ – Amasiya rayonunun şimal-qərbində, Arpagöldən 10 km. qərbdə xaraba kənddə 11 türk ailəsinin (73 nəfər) yaşadığı qeyd edilmişdir. Serhəd çəkiləndən sonra kəndin Rusiyaya (Ermanistana) qatılmasına razi olmayan türkər etiraz edərək Qars tarəfi köç etmişlər. Informatorlar kəndin adını hələ də xarabalıqdə qalan söyüldülükə əlaqələndirirler. Demək lazımdır ki, F. Sümer Oğuzların içində olan söyüldü təyafsi haqqında da məlumat vermişdir. 1921-ci ildən xaraba qalan kənd və orası Şörəyel kəndlərinin yayaq yerinə çevrilmişdir.

SÖYÜDLÜ//SÖYÜDDÜ – Ağın rayonunda, rayon mərkəzindən 7 km. cənub-şərqi olan kəndin adı olmuşdur. Əhalisi 1878-ci ildə müharibə zolağından uzaqlaşmaq üçün Türkiyənin içəriliyinə doğru köç etmişlər. 1920-ci ildən sonra Bitlis, Səlmas və başqa yerlərdən gələn erməniləri çar hökuməti orada məskunlaşdırılmışdır. 2.3.1940-ci ildən Sarnaxbyur («sarm» soyuq – «axbyur» bulaq) adlandırılmışdır.

SULTANABAD//SULTANAVAD – Amasiya rayonunda, Arpagölin qirağında olan bu kənddə 1886-ci ildə 28 türk ailəsinin (171 nəfər) yaşadığı qeyd edilir. Əhalisi 1921-ci ildə Türkiyəyə köç etmiş, sonra isə müxtəlif yerlərdə qacqın düşən türkər orada məskunlaşmışlar. 1948-1950-ci illərdə Arpagöllü su ambarı kimi böyüdüldükdən sonra kənd və qədim qəbiristanlıq gələn altında qalmış və yaşayış məntəqəsi lağv edilmişdir. Əhalisi isə Göycəyin Alpout kəndində köçürülmüşdür. Lakin isti iqlime dözə bilməyən Sultanabad sakinləri 1953-1954-ci illərdə geri dönmərək gələn qirağında yeni bir kəndin əsasını qoydular. 1989-cu ilədək orada 319 nəfər (60 ailə) yaşamışdır. Kəndin adı hələ 12.11.1935-ci ildən Şurabad adlandırılmışdır.

SUSUZ/SUSUS – Talın rayonunda kənd adı olmuşdur. 1915-ci ildək türkər yaşaymışlar. Daha sonra müxtəlif yerlərdən erməniləri gətirib orada məskunlaşdırılmışlar. Belə bir fikir var ki, oykonim Türkiyə orazisində olan Susuz ölkə və yaşayış məntəqəsi adı ilə əlaqəlidir. Əməmiyyatla, miqrant toponimdir. 12.11.1946-ci ildən kənd Samakasar adlandırılmışdır.

SUTOKULƏN – Talın rayonunda kənd adıdır. rus-İran müharibələri dövründə İravan xanlığının adı olan bu kənd daşıdlımışdır. İ.Şopen de həmin kənd adını tədqiqatında qeyd etmişdir. Kəndin coğrafi reliyefi belə bir oykonimin həm də hidronimin törənməsinə səbəb olmuşdur.

SÜBHANVERDİ//SVANVERDİ – Ağın rayonunda, Molla Göyoç kəndindən 26 km. qərbdə, Gümri – İravan domiryolunun sol tarofında yerləşən kəndin adı olmuşdur. 1878-ci ildə kəndin sakinləri olan türkər zorla Türkiyə orazisine köçürülmüş, sonra isə Türkiyənin müxtəlif vilayətlərindən erməniləri gətirib orada məskunlaşdırılmışlar. 3.2.1947-ci ildən kəndin adı dəyişdirilərək Luysaxbyur adlandırılmışdır.

TALIN – Şörəyel vadisində rayonun və rayon mərkəzi olan yaşayış məntəqəsinin adıdır. Tarixən İravan xanlığının, daha sonra isə İravan

quberniyasına aid olmuşdur. Bir çox kəndlərində 1948-ci il köçürmələrinə qədər Azərbaycan türkləri yaşamışlar. Mənbələrdə, (Ptolemey e.s. II əsr) adı çəkilən Talin oyonimini türkmenşəli Ağın, Dağın toponimləri ilə oxşarlıq təşkil edir. Türklerin məşhur Talin qalası da yaşayış məntəqəsinin yanında qalmadır.

TALIS – Əştərek rayonunda kənd adı olmuşdur. Qarasu/Qaranqu çayının sol tərəfində, rayon mərkəzindən 29 km. şimal-qərbdə yerləşir. «Армянская анонимная хроника 1722-1736» adlı salnamədə Taliş kimi qeyd olunmuşdur. Lakin həmin kitabı şəhər edən Z.Bünyadov nadənsə, həmin oyonimi Talinla lokalizə edir. Oyonim şah İsmayıllı zamanında onun ordusunda qulluq etmiş talişlərlə əlaqədar yaranmışdır. 11.11.1970-ci ildə Aruç adlandırılmışdır. Əhalisi olan qədim türkənmiş talişlər 1914-cü ildə ermənilər tərəfindən zorla öz kəndlərindən qovulmuş, bir qismi isə rus və erməni sülüşündən xilas olubilmemişlər. 1920-ci ildən ermənilər yaşayırlar.

TALİŞ ƏKƏRÖYİ – Talin rayonunda, yuxarıda göstərilən Talış kəndinin yanında kənd adı olmuşdur. Burada da 1920-ci ildə ermənilər yaşayırlar. Əsas əhalisi olan türklər isə hələ 1914-cü ildən kəndlərindən didorgin salınmışdır. İndi Akarak/Əkərek adlanır.

TALIBOĞLU/TALIVOĞLU – Artık rayonunda, rayon mərkəzindən 11 km. şimal-qərbdə Qotur/Qudur çayının sol tərəfindəki kəndin adı olmuşdur. 1878-ci ildə kəndin əhalisi-türklər zorla erməni və rus əsgərləri tərəfindən çıxarılmışdır. 1880-ci ildə müxtəlif yerlərdən erməniləri götürüb orada məskunlaşdırılmışlar. Oyonim 17.7.1948-ci ildən dəyişdirilərək Lusakert adlandırılmışdır.

TAPANLI/TAPANNI - Hamamlı rayonunda kənd adı olmuşdur. Erməni mənbələrində gösiərilir ki, Türkiyədən gələn ermənilər 1828-1829-cu illərdə bu kənddə məskunlaşmışlar. Lakin bu düz deyildir. Ona yaxın olan kəndlərde 1880-ci illərdən ermənilərin məskunlaşlığı söylənilir. 6 km. rayon mərkəzindən şimal-qərbdə olan bu kəndin adı 25.1.1978-ci ildən Qeşadır adlandırılmışdır.

TEZBAHAR/TEZBHAR – Amasiya rayon mərkəzindən 26 km. qərbdə, İbiş kəndinin cənubunda, Möktüz çayının sol tərəfində olan xaraba kəndin adı olmuşdur. 1921-ci ildə orada yaşayan qarapapaq türklər orazının Ermenistana verilməsi ilə əlaqədar olaraq Türkiyəyə köç etmişlər. 1920-ci illərdə ora müxtəlif yerlərdən gələn erməniləri məskunlaşdırılmışlar. 1940-ci ildən kənd xarabadır. Mağaracığ kəndinin yaylaq yeri idi. Kəndin adı onun relyefi ilə əlaqəli yaranmışdır. Çünkü bu kənd güneydə olduğu üçün Ağbabanın başqa kəndlərinə nisbətən burada yazın nəfəsi daha tez duyuıldı. Ermənilər kəndi Qdaşen adlandırmışdır.

TƏZƏKÖY- Qızılıqoç rayonunda, Deliçayın sağ, Gümru-Axirkələk yolunun sol tərəfində olan kəndin adı olmuşdur. 1886-ci ildə aid statistik sənəddə orada 17 türk ailəsinin (129 nəfər) yaşadığı qeyd edilir. Əhalisi 1921-ci ildə Türkiyəyə köç etmişlər. Sonra isə ora müxtəlif yerlərdən erməniləri götürüb yerləşdirmişlər.

Kəndin adı 1935-ci il ildə Tazaçyuğ, 21.10.1967-ci ildən isə Tavşut adlandırmışlar.

TƏKNÖLİ/TƏXNÖLİ – Qızılıqoç rayonunda, Elli dərəsində – Gümru-Qızılıqoç yolunun sol tərəfində yerləşən kəndin adı olmuşdur. Kəndin qədim sakini olan türklər 1878-ci ildə zorla çıxarılmış, bir qismi isə müharibə meydanında həlak olmuşlar. Rus əsgərləri tərəfindən kənd tamamilə yandırılıb xarabaya çevrilmişdir. 1880-ci ildə orada müxtəlif yerlərdən erməniləri götürüb yerləşdirmişlər. Oyonim qədim dəsyənə və dulusuluqla bağlı peşə adından təriñənədir. 25.1.1978-ci ildən Qoqovit adlandırılmışdır.

TƏPƏDÖLƏK/TƏPƏDOLAQ/TƏPƏDÖLLƏK– Düzkənd rayonunda, Əleyəz çayının sağ sahilində, rayon mərkəzindən 13 km. cənubda olan kəndin adı olmuşdur. Kəndin əhalisi 1878-ci ildə çıxarılmış, sonra isə oraya Türkiye və İrlanda erməniləri götürüb məskunlaşdırılmışlar. Oyonim «Kitabi-Doda Qorqud» dəstanının qəhrəmanı Dölek Uranın adı ilə səsleşir, və qədim sintaktik konstruksiyasını eks etdirir. Dölek təpə, Döloyin təpəsi və s. Göründüyü kimi, təyin edənən təyin olunan yeri müasir dilimizdən fərqidir.

TİTOY XARABA - Qızılıqoç rayonunda, Gümru-Axirkələk yolunun sağ tərəfində, rayon mərkəzindən 11 km. şimalda (Gürçüstan sərhəddində) yerləşən kəndin adı olmuşdur. 1878-1879-cu illərdə strateji möqsəd daşıyan bu kəndin əhalisinin zorla kənddən çıxarılmışlar. 1880-ci ildən orada erməniləri –katolik erməniləri məskunlaşdırılmışlar. Kənd 3.1.1935-ci ildən Bavra adlandırılmışdır.

TOMARDAŞ – Artık (Örtük) rayonunda, Qoturçayın sağ tərəfində, rayon mərkəzindən 7 km. şimal-qərbdəki kəndin adı olmuşdur. Əhalisi 1850 və 1878-ci illərdə zorakılığa moruz qalaraq Türkiyəyə köç etmişlər. Sonra isə ora müxtəlif yerlərdən erməni ailələri götürüb məskunlaşdırılmışlar. Oyonimin birinci tərəfindəki «tomar» qədim türk sözü olub top mənasını bildirir. Kəndin adı relyefi (topda) eks etdirir. 31.5.1946-ci ildən Vardakar (gül daş) adlandırılmışdır.

TAPARLI - Düzkənd rayonunda, rayon mərkəzindən 12 km. şimalda, Şirak kanalının qırğında yerləşən kəndin adı olmuşdur. 1878-ci ildən sakinləri zorla çıxarılmış və orada müxtəlif yerdən gələn erməniləri məskunlaşdırılmışlar. Oyonim tayıfa adından təriñənədir. 7.12.1945-ci ildən Asik adlandırılmışdır. «Oğuzlar»da da toparlı adlı tayıfa adı çəkilir.

TÜRK QARAKILSƏSİ - Düzkənd rayonunda, rayon mərkəzindən 18 km. cənub-qərbdə, Arpaçayın sağ tərəfində yerləşən kəndin adı olmuşdur. 1878-ci ildə türklər zorla kənddən çıxarılmış və oraya erməniləri yerləşdirmişlər. 1918-ci ildə türk qoşunları oranı tutmuş və erməni əhalisini heç bir ziyan törötmemişdir. 7.12.1945-ci ildən Axurik adlandırılmışdır.

XANCIĞAZ/XANCUĞAZ – Quşar rayonunda, rayon mərkəzindən 11 km. şimal-qərbdə, Boz Abdal çayının sağ tərəfində olan kəndin adı olmuşdur. 1988-ci ilin payızınadək bu kənddə 220 türk ailəsi (1236 nəfər) yaşamışdır. 1.6.1940-ci ildə kəndin adı dəyişdirilmiş və Gözəldərə adlandırılmışdır. 1990-ci ildən

Aznavodzor adlandırılmıştır. Kəndin yanındaki topelikdə qədim qalanın xarabaliqları, at və qoçekilli qədim qəbiristanlıq, das sanduqlar qalmışdır. Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayev həmin kənddə anadan olmuşdur.

XIRDA TƏPƏKÖY – Amasiya rayonunda, rayon mərkəzindən 17 km. şimal-qərbdə, Arpaçayın sol sahilində kənd adı olmuşdur. Mənbələrdə göstərilir ki, 1886-cı ildə Qars vilayətinə aid olan bu kənddə 25 türk ailəsində 165 nəfər yaşamışdır. 1950-ci ildə Böyük Təpəköy kəndinə birləşdirilmişdir.

HAYDARLI/HAYDARRI - Quşar rayonunda, rayon mərkəzindən 18 km. cənub-qərbdə Böyüksu adlanan kiçik çayın sahilində yerləşən kəndin adı olmuşdur. Kəndin əhalisi 1918-1920-ci illərdə qacqın düşmüş, sonra isə geri qayıdaraq kəndə yerləşdirilmiş erməniləri qovub çıxarmış və öz evlərinə yerləşmişlər. 1988-ci payızınadək bu kənddə 250 türk ailəsində 1350 nəfər yaşamışdır. Kəndin adı Haydar (öndə gedən) tayfa adından törənmışdır. «Oğuzlar»da belə bir tayfa olmamışdır.

HALLAVAR/HOLLAVAR – Quşar rayonunda, rayon mərkəzindən 22 km. cənub – qərbdə Böyüksu çayının sahilində yerləşən kəndin adı olmuşdur. Haydarlı kəndindən 4 km. aralı olan bu kəndin sakinləri da rus silahı ilə silahlanmış ermənilərin tozyiqi ilə 1918 – 1920-ci illərdə qacqın düşmüş, sonra isə öz kəndlərinə qayıdaraq məskunlaşmışlar. Oykonim heyvandarlıqla bağlı olan hollavar tayfa adından törənmışdır. Ə.Axundov və A.Nəbiyev «Hollavar» sözünü heyvandarlıqla bağlı, totem eks etdirən söz olduğunu bildirirler. 1988-ci ilin payızınadək kənddə 600 türk ailəsi (3400 nəfər) yaşamışdır. Hollavar və Haydarlı kəndlərində ayrıntılı türkləri yaşayırırdılar.

HAMAMLI – Pəmbək bölgəsində 1930 – cu ildə yaradılmış rayonun və rayon mərkəzinin adı olmuşdur. Qarakilsə – Gümru yolunun sol tərəfində yerləşir. İsti mədən sularına görə Hamamlı demisərlər. 1920 – ci ildən sonra kəndə erməniləri da yerləşdirmiş, daha sonra get – gedə Azerbaycan türkərinin sayı azalmışdır. 1988-ci ildə rayon mərkəzində 40 – dan çox ailə yaşayırırdı. Kəndin və rayonun adı 26.9.1949 – ci ildə dayışdırılarak Spitak adlandırılmışdır.

HACI QARA/HAJI QARA – Quşar rayonunda, rayon mərkəzindən 12 km. qərbdə - Pəmbək çayının sağ tərəfində olan kəndin adı olmuşdur. 1920 – ci ildən Azərbaycan türkəri öz doğma kəndlərindən didergin salmış, bir qismını daşnaklar möhv etmiş, evlərini tələməşlər. Daha sonra isə orada erməniləri məskunlaşdırılmışlar. Oykonim dini titul (Hacı) və şəxs (Qara) adından törənmışdır. Kəndi 1.3.1946 – ci ildən Markaşen, 26.10.1957 – ci ildən isə Lernabat adlandırılmışdır.

HACI NƏZƏR/HAJI NƏZƏR – Düzkənd rayonunda, Şirak kanalının sol tərəfində, rayon mərkəzindən 14 km. cənub – qərbdə olan kəndin adıdır. 1878 – ci ildə kəndin sakinləri olan türkər zorla çıxarılmış, evləri dağıdılmışdır. 1879 – ci ildə ermənilər yaşayan bu kəndin adı 3.1.1935 – ci ildən KAMO adlandırılmışdır.

HƏMZƏÇƏMƏN/HƏMZƏCİMƏN – Quşar rayonunda, Həmzaçımən çayının sol tərəfində, rayon mərkəzindən 19 km. şərqdə olan kəndin adı olmuşdur. Kəndin sakinləri olan türkər 1878 – 1879 – cu illərdə zorla çıxarılmış, əhalinin bir qismi Borçalya, bir qismi isə Azərbaycana köç etmişlər. 1880 – ci ildən ermənilər yaşayan bu kəndin adı: 25.1.1978 – ci ildən Markovit adlandırılmışdır. Informatorlara görə, oykonim Həmzaçımən hidronimindən törənmışdır.

ÇALTƏPƏ – Talın orasında, 1919 – ci ildə xaraba qalmış kəndin adıdır. 1.Şopenin tədqiqatında da kəndin adı qeyd edilməmişdir. Əhalisinin – türkər zorla çıxarış evlərini tələməşlər. Oykonim kəndin rəlyefini (çal təpə, ağ təpə) eks etdirir. Təpəlik ağ daş suxurlarından ibarətdir.

ÇALDAŞ – Amasiya rayonunda xaraba kənd yerinin adıdır. Amasiya – Təpəköy yolunun 10 kilometriyində, sol tərəfdədir. Əsrin əvvəlindən xaraba qaldığı söylənilir. Son dövrlərə qədər həmin kəndin orası Bəndovan və Ocaqqulu kəndlərinin yaylaq yerləri idi.

ÇAXMAQ – Amasiya rayonunda, rayon mərkəzindən 9 km. cənub – qərbdə – Türkiyə sərhəddindən olan kəndin adı olmuşdur. 1886 – ci ildə aid statistik sənəddə göstərilir ki, Qars vilayətinə aid olan həmin kənddə 50 türk ailəsi (400 nəfər) yaşamışdır. Informatorların məlumatı və şəxsi müşahidəmə osasında deyə bilərom ki, oykonim rəlyefi eks etdirir. Ərazidə çaxmaq daşı çox – çoxdur. Həmin daşdan keçmişdə od almaq üçün istifadə ederlərmiş.

ÇƏTİNDƏRƏ – Talın rayonunda xaraba kənd adıdır. Erməni mənbələrində kəndin 1878 – ci ildən xaraba qaldığı söylənilir.

ÇİVİNLI/ÇİVİNNİ - Amasiya rayonunda, rayon mərkəzindən 26 km. şimal – qərbdə Türkiyə sərhəddindən olan kəndin adı olmuşdur. Qars vilayətinə aid olan bu kənd uzun müddət xaraba olmuşdur. Məşədi Hasan adlı bir şəxs həmin kəndin yaşayış məntəqəsinə çevirmək üçün Tiflisden razılıq almış və kendi dirçəltmişdir. Erməni repressiyasına məruz qalmış Məşədi Hasanın tayfası 1989 – ci ilinədək o kənddə yaşamışlar. Kənddə 95 ailə (534 nəfər) yaşamışdır. Kəndin adı zənimindən törənmışdır. 1990 – ci ildən kənd Çeçnəçur adlandırılmışdır.

İndi Giləzi yolunda Məşədi Hasanın nəvəsi, mesenat Hacı Elman Həsənov Məşədi Hasan kəndi saldırılmışdır.

ÇİKMƏDAL – Hamamlı rayonunda 1878 – ci ildək Azərbaycan türkəri yaşamış kəndin adı olmuşdur. Sonra Türkiyədən golmə ermənilər yaşayırlar. Oykonimin mənası başa düşülmədi, kəndin adı 25.1.1978 – ci ildən dayışdırılarak Arevşəq olmuşdur.

ÇİLOVXAN/ÇİLOYXAN – Düzkənd rayonunda, rayon mərkəzindən 12 km. cənubda, İrəvan dəmiryolunun sol tərəfində olan kəndin adı olmuşdur. 1878 – ci ildən kəndin əhalisi çıxarılmış və daha sonra ora müxtəlif yerlərdən erməniləri gətirib yerləşdirmişlər. Kəndin adı şəxs (Çilov) və titul (xan) adından törənmışdır. Oykonim 7.12.7945 – ci ildən Beniamin adlandırılmışdır.

CİRAQLI//CIRAXLI - Düzkond rayonunda, rayon mərkəzindən 13 km. cənub - şərqi - Ələyaz dağının şimal etəyində olan kəndin adı olmuşdur. 1878-ci ildən türkləri kəndlərindən didərgin salaraq ora Türkəyinin içəri ölkələrində erməniləri gətirib yerləşdirmişlər. Oykonim sırat//şirak//çiraq tayfa adından törənmüşdür. 7.12.1945-ci ildən oykonimi dəyişdirib Cıraqlı etmişlər.

CİRAQLI//CIRAXLI - Ələyaz dağının şimal-şərqi tərəfində, Ələyaz vo Şirakqala (Vardenut) kəndlərinin arasındakı zirvədə olan qədim şərqi əslubundan tikilmiş qalanın adıdır. 1934-cü ilde Ermənistən XKS-nin qərarını əsasən həmin türk qalasının müxtəlif erməni naxışları vurub turist bazası etmiş və Lyusaberd («lyus» işq-əberd» qala) adlandırmışlar.

ÇORLU//ÇORRU - Qızılıqoç rayonunda, rayon ərazisindən 17 km. cənubda, 1850-ci ildək türkər yaşamış kəndin adı olmuşdur. 1878-ci ildən Türkəyədən gələn türkər yaşayırlar. Oykonim qədim mənbələrdə adı çəkilən çor tayfasından törəmadır. Kəndin adı 12.11.1946-ci ildən Lernanask, 21.10.1967-ci ildən Lernaqyug («derm» dağ - «qyuğ» kənd) adlandırılmışdır.

COTUR - Hamamlı rayonunda, rayon mərkəzindən 9 km. Cənub-qərbdə yerləşən kəndin adı olmuşdur. Mənbələrdə əhalisinin hələ 1828-ci illərdə çıxarıldığı qeyd edilir. 1850-ci ildən Türkəyədən gələn ermənilər yaşayırlar. 26.4.1946-ci ildən gələn ermənilərin teklifi ilə Sarameç adlandırılmışdır.

CƏLƏB//CƏLƏF - Amasiya rayonunda, rayon mərkəzindən 7 km. Cənubda, Arpaçayın sol sahilindəki qayalıqda olan kəndin adı olmuşdur. Həmin kənddə yaşayan ermənilərin məlumatına görə, onların babaları 1860-ci illərdə Türkəyə ərazisindən galib burada məskunlaşmışlar. 1850-ci ildən kəndin əhalisi olan türkər sərhəddəki intriqalara dözməyib Türkəyə köç etmişlər. Mənbələrdə Cələb keçidi kimi qeyd olunmuşdur. 26.4.1946-ci ildən Cradzor («cır» su - «dzor» -dərə) adlandırılmışdır. Son dövrlərədə orada bir neçə türk ailəsi məskunlaşmışdır.

CİFTƏLİ//CİFTƏLİ - Qızılıqoç rayonunda, rayona gedən yoluñ sağ tərəfindəki kəndin adı olmuşdur. Mənbələrdə Qayqulu Ciftəli kimi qeyd edilir. Oykonimin tərkibindəki Kayı tayfa adı, Qulu şəxs adı, cift mal-qoyun bəşlənən yeri bildirir. 12.11.1946-ci ildən Zuyqaxbur adlandırılmışdır.

CİZİQLAR//CİZİXLAR - Qızılıqoç rayonunda, Amasiya rayon mərkəzindən 5 km. şərqi olan kəndin adı olmuşdur. 1828-ci ildə Sivas vilayətindən gələn ermənilər yaşayırlar. Kəndin əhalisi olan yerli türkər strateji məqsəd daşıyan bu hərbi yoldan didərgin salınaraq evləri dağıdılmışdır. 12.11.1946-ci ildən kəndi Tsocamark («tsoğ»-şəh - «mark» çəmənlilik-şəhli çəmənlilik) adlandırılmışlar.

CİZİQLAR QALASI//CİZİXLAR QALASI - Ciziqlar kəndinin söykəndiyi qədim qalanın adıdır. Erməni mənbələrində həmin qalanın tikilməsi I əsrə aid edilir. Qalanın adını «Kitabi-Dədə Qorqud» dastanındaki Ciziqlar adı ilə

lokala etmek olar. Oykonimin nüvəsindəki «ciziq» sərhəd mənasını ifadə etmişdir. Qala oski türkər əfsanəvi qalalarından biri olmuşdur.

ŞAHALU//ŞAXALI - Quqar rayonuna aid olan kəndin və demiryol stansiyasının adı olmuşdur. Birinci dünya savaşında daşnaklar kənde hücum etmiş və sakınlarından bir çoxunu qotla yetirib kəndi dağıtmışlar. Kəndin türk əhalisi Borçalya qacqın düşmüşlər. Onan sonra orada gəlmə erməniləri məskunlaşmışlar. 1988-ci ildək orada 10-dan çox türk ailəsi yaşamaqda idi. Oykonim 10.04.1947-ci ildən Vaaqni adlandırılmışdır.

ŞİNDİLƏR - Ermeni mənbələrində Amasiya ərazisində olmuş Bozqala kəndinin ikinci adı kimi göstərilir.

ŞIRAKQALA//SÖRƏXQALA - Abaran rayonu ərazisində, Qarasu//Qaranqu çayından 5 km. aralı-sağ tərəfdə olan kəndin adı olmuşdur. Əhalisi 1878-ci ildə daşnakların və rus ordusunun tozyiqi ilə mülhacirot etmək zorunda qalmışlar. Daha sonra ora İran və Türkəyədən gəlmə erməniləri məskunlaşmışlar. 17.7.1946-ci ildən qədim şirakları yada salan kənd adını Vardenutlu ovez etmişlər. Kəndin yaxınlığında qədim Şirak qalasının xarabası qalmaqdır.

ŞİRVANCIQ - Artık rayonunda, rayon mərkəzindən 10 km. cənub-qərbdə olan kəndin adı olmuşdur. 1878-ci ildə kəndin əhalisi olan türkər rus sünğüsündən xilas olmaq üçün müxtəlif yerlərə dağılmışlar. Daha sonra ora Türkəyədən erməniləri gətirib yerləşdirmişlər. Oykonim Şirvan toponimi ilə əlaqəlidir. 15.7.1948-ci ildən kəndin adını dəyişdirib Larnakert qoymuşlar.

SİXHACI//SEYYX HACI - Talın rayonunda kənd adı olmuşdur. Rayon mərkəzindən 9 km. aralı olan bu kənddə 1915-ci ildək Azərbaycan türkərər yaşayırlar, lakin onlar erməni bandaları və rus osqorlərin tezyiqinə dözməyərək kəndi türk etmişlər və Türkəyə üz tutmuşlar. Daha sonra, 1921-ci ildə Türkəyədən gəlmə erməniləri orada məskunlaşmışlar. 3.1.1935-ci ildən Şəgarşik adlandırılmışdır.

ORONİMLƏR SÖZLÜYÜ

ABUTALIB DƏRƏSİ - Öksüz kəndində olan yegane dərənin adı idi.

AVDİNİN YATAĞI - Qonçalı kəndinin şimal-şərqindəki mal-qoyun yatağının adı idi.

AVDITƏPƏ - Şöroyel düzündə dağ adı olmuşdur. Erməni mənbələrində dağın hündürlüyü 1723 metr göstərilir.

ADA - Tepeköy kəndinin ortasındakı möhollenin adı idi. Arpaçayın 1961-ci ilədek olan yatağı kəndin içində fırıldanaraq ada emələ gatirdiyi üçün həmin möholla yada Ada demisərlər. Arpagölün ortasındakı təpəyə də Ada deyilirdi.

AĞBABABA YAYLASI - 1930-cu ildə yaradılan Amasya və Qızılıçoc rayonlarının ərazisi, bundan başqa, həm də Düzkənd, Ağın, Kalinino, Artık rayonları kəndlerinin yaylaq yerləri olan bölgənin adıdır.

AĞBABADÄG SİSLƏÖSI - Böyük Ağbababa dağından başlayaraq Türkiye sərhəddiboyu şimala tərəf uzanır, sonra isə şərqa tərəf - Gürcüstan sərhəddiboyu dağ silsiləsi davam edir. Göydağ, Tayaqaya, Qışırdağ, Keçəldəğ, Naxoşdag, İkiqat, Kalloy, Baş Güney, Qara Güney, və s. Ağbabadağ silsiləsinə daxil olan dağlardır.

AĞAKİŞİBİÇƏN - Amasya kəndinin şimalında dərə və biçənek adı idi.

AĞQAYA//AĞQAA - Daşköprü kədinin cənub-şərqindəki qayalığın adı idi. Qayalıqdakı daşların rəngi ağa çallığı üçün Ağqaya demisərlər.

AĞQUMLUQ//AĞQUMLUX - Güllübulaq kəndinin şərqi tərəfindəki qumluğun adı idi. Tikintidə geniş istifadə olunan bu qum narin, rəngi isə ağı idi.

AĞDAŞ - Mollaqışlaq kəndinin qərbində qədim yurd yerinin adı idi.

AĞDƏVƏ - Gümruşəhərinin cənub-qərbində, Qars sərhəddində dağ adıdır. Informatorlar qeyd edir ki, dağın beli dəvə belinə oxşadığı üçün Ağdəvə demisərlər.

AĞZİGEN - Xancıgaz kəndində dərə və qayahq adı olmuşdur. Dərənin ağı gen olduğu üçün Ağzigen demisərlər.

AĞINDAĞI - Şöroyel vadisində, Arpaçayın sol tərəfində, Ağın kəndi yaxınlığında olan dağın adıdır. Ağın oroniminin (belə bir oykonim də var) tərkibindəki - in şəkilçisini S. Mollazadə şəkilçilişmiş söz hesab edir və qədim türk dilində «kah», «mağara» bildirdiyini qeyd edir. Dağın, Talin toponimlərinin tərkibində də -in şəkilçilişmiş sözler qorunmaqdadır.

AĞILLAR - Göllü kəndinin şimal-qərbindəki dağda yan-yanan qoyun arxaclarının adı idi. Ağıl (lar) mal-qara, qoyun-quzu yatağı bildirir.

AĞILQAYA - Gürmüdü, Qarsa gedən yoluñ sağ tərəfində olan dağın adıdır. Erməni mənbələrində göstərilir ki, hündürlüyü 1788 metrdir. Infomatorlar oronimin birinci tərəfindəki «ağıl» sözünü «mal-qara yatarılan yer» kimi başa düşdüyüünü bildirdilər.

AĞYOL - Oxçoglu kəndindən Türkiye sərhəddinə tərəf gedən aq, gilli torpaq yoluñ adı idi.

AĞLAĞAN - Boz Abdal dağ silsiləsində olan, Ağbababa yaylasının şərqi qurtaracağında dağın adıdır. Hündürlüyü 2992 metr olan bu dağın adı «Kitabi-Dədə Qorqud» dastanında da xatırlanır. Dağda və dağın ehətə edən ərazidə dəha çox yağıntı olduğu üçün Ağlağan demisərlər. Rus mənbələrində səhv olaraq oronimi tərcümə edib «Mokrri» kimi yazırlar. Ermənilər oronimi dəyişdirib rəsmi sənədlərdə «Urasar» kimi qeyd edirlər.

AYQIRBAĞ (1)- Pəmbək bölgəsində dağ adı olmuşdur.

AYQIRYURDU - Pəmbək bölgəsində, Maymaq dağın etəyində yaylaq, yurd yerinin adı idi. Pəmbək bölgəsində yaşayan Azərbaycan türklerinin qədim yurd yeri sayılırdı.

AYIQAYASI - Vardana kəndində qayalığın adı idi. Qayalıqdakı qədim mağaralarla gərə Ayiqayası demisərlər.

AYIDƏRƏSİ - Daşköprü kəndində, şimal-qerbə olan dərənin adı idi.

AYIÇINQILI - Düzkəndin cənub-qərbindəki çinqılı təpənin adı idi.

AYIÇINQILI - İbiş kəndinin cənub tərəfdən söykəndiyi təpənin adı idi. Bəzi erməni mənbələrində bu oronim kəndin adı kimi də qeyd edilir.

AYRICA - Aşağı Kilsə kəndinin şərqində olan dağın və biçənəklərin adı idi.

ALADAĞ - Mənbələrdə Ələyəz dağının başqa bir adı kimi qeyd edilir. Dağda ormanlı buzlaq olduğu üçün dağ hemişə ala görünür. «Oğuznamə»də də belə bir dağın adı çekilir.

ALAGÖZ/ALAYÖZ/ÖLÖYƏZ - Alakas dağının adı kimi Ə.Cavadın şərində adı çekilir. Erməni şair və yazıçılarından çoxu həmin dağ adını «Alagöz» kimi bədii əsərlərde işləmişlər.

ALILIDÖYİRMAN//ALULUDÖYİRMANI - Vardana kəndində, Pəmbəkçayın üstündəki osğu doyırmanın adı olmuşdur.

ALÇALININ TİLİ - Kiçik Kilsə kəndinin ərazisində təpəlik adı idi. Oronimin tərkibindəki «til» dağın, təpənin uzanan hissəsini bildirən coğrafi terminidir.

ARABAYOLU - Xancıgaz kəndində Qarakilsə şəhərinə gedən qədim yoluñ adı idi. Dürdür, son vaxtlar oradan araba ovəzinə avtomobillər gedib-gələsə də, ancaq yene de Arabayolu deylərdi.

ARAVULDAĞ - Talin rayonu ərazisində, Əşinək kəndinin yanındakı dağın adı idi. Oronim qədim türk leksik vahidlərini (ara-avul) aks etdirir.

ARAZYURDU - Arçut kəndində dağ və yaylaq adı olmuşdur.

ARALIQ - Qursalı kəndində düzün (biçənəyin) adı idi.

ARIQÖLƏN - Mağaracıq kəndində dağ adı idi. Bitdiyi ota görə, yəni oradakı ot heyvanı daha da ariqlatdıgi üçün o dağa Ariqölən demisərlər.

ARMUDAĞACI PİRİ – Saral kəndində olan pirin adı idi. Pəmbək və Ağbabə kəndlərindən bu pira nazir-niyaz götürürlərdi.

ARMUDAĞACI PİRİ – Arçut kəndində, yol qırığında olan pirin adı idi. Bu pira Pəmbək və Borçalı kəndlərindən ziyarətə gələrdilər.

ARPAÇAYDƏRƏSİ – Qızılıqoç rayonu ərazisindən başlanan bu dərə Amasiya rayon mərkəzi yaxınlığında davam edərək Gümri şəhərinin qərb tərəfində qurttarır. Uzunluğu 27 kilometredəkdir. Həmin dərə ilə Arpaçay axır.

ARPAÇAYIRI – Ağbabada, Təpəköy kəndi ərazisindən – Arpaçayın mənbəyinə yaxın yerdən başlanan bu çaylıq Qızılıqoç rayonu ərazisindən uzanır. Eni 6-7 km., uzunluğu 22 kilometr olan bu çaylığın ortasından Arpaçayı qırınlı-qırınlı axırı. 1961-ci ildə həmin çaylığın ortası ilə kanal qazib çayın ayri-ayrı yatağını kəsələşdirdilər. Mənbələrdə adı çəkilərək Qars vilayətinə aid edilir.

ASLANDƏRƏSİ – Oksuz kəndinin qərb tərəfindən təponin adıdır.

ASLANOĞLU KÖRPÜSÜ – 1948-1950-ci illerde Arpagölün sahəsi genişləndirilərkən həmin körpü su altında qalmışdır. Sultanabad kəndindən Xozu, Güllüçə, Ellerkənd, Çivinli kəndlərinə getmək üçün həmin köptündən keçmək lazımlırmış.

ARTƏPƏ//AR(T) TƏPƏ – Mağaracıq kəndi ərazisində topo adıdır. Informatorlar bu təponi Aratəpə kimi izah etslər də, ancaq təponin yerləşdiyi relief buna deməyə imkan vermır. Oronim qədim, eləcə də müasir türk dillərində işlənən sözlərdən (**«art»-yüksek - topo**) ibarətdir.

ARXAŞAN//ARXAŞEN – Əleyəz dağ silsiləsində, daha doğrusu, Əleyəzin uca zirvələrindən birinin adıdır. Ermeni mənbələrində Arxaşen kimi qeyd edilir. Informatorlar oronimin adını dağda olan qədim arxla əlaqələndirirlər.

ARXAŞAN – Pəmbək silsiləsində olan dağlardan birinin adıdır. Bu oronimi də ermənilər dəyişdirərək rəsmi sənədlərdə və xəritolarda «Ampasar» kimi yazırlar.

ARTIKKARXANASI - Artık rayonunda qədim, tuf daş karxanasının adıdır. Burada zəngin, qırmızı daş karxanası vardır.

ATUÇAN – Amasiya rayon mərkəzinin qərb tərəfində, Sıma gedən yoluñ sol tərəfindəki sıldırımdıñ adı idi.

AŞQALI//AŞIQ ALI – Şirak düzünün cənub-şərq tərəfində, Əleyəz dağının yanında olan dağlardan birinin adıdır. Ermeni xəritə və lügətlərində AŞXAL kimi də yazılsın. Bir neçə informator dağın adının Aşıq Ali olduğunu bildirsələr də, lakin Hacı Xəlil kendinə yaxın olan həmin dağ adının da Hacı Xəlil olduğu anlaşılsın. Şöreyəl kəndlərində Hacı Xəlil onomastik vahidi Hajixaht/Haşxal/Aşxal kimi tələffütüz edilərdi.

AŞAĞI DƏYİRMAN//AŞAĞIDƏRMAN - Qaraçanta kəndindən 3 km. cənubda, Arpaçay dərəsindəki qədim su deyirmanının adı idi. 1970-ci ildən işləmir.

AŞAĞI ÇEYILLİK – Kölli kəndinin cənubundakı çayırlığın adı idi. Ağbabada «çeyil» sulu çayırıqdə bitən ota deyilirdi.

AŞIRİN ÇAYIRI//AŞRİNÇAARI – Amasiya kəndinin şimalında, yuxarı dağ kəndlərinə gedən yoluñ sol tərəfindəki çayırın adı idi. Oronim şəxs adı ilə bağlıdır.

BABAKAR DAĞI – Boz Abdal dağ silsiləsinə daxil olan dağın adı idi. Xəritə və rəsmi sənədlərdə oronim dəyişdirilərək «Quqaradz» kimi yazılır.

BABAKİŞİNİN GÜNEYİ – Güllüçə kəndinin şimalında təpə və biçənəyin adı idi.

BABAŞIN YOLAĞI – Amasiya kəndindəki Kohna məhələ adı olan mahallədən Arpaçayı dərəsinə yemək üçün düzəldilmiş yoluñ, cığırın adı idi. Ağbabada «yolaq» qısaltılmış (kəsə) yola deyilirdi.

BAQARAN/BAHARAN – Ağın rayonunda, keçmiş Derəkənd (Baqravan) kəndi yaxınlığında, hündürlüyü 1656 metr olan dağın adıdır. Fikrimizcə, Baqaran dağı Baharlı tayfa adını oks etdirir.

BAQARAN DƏRƏSİ – Ağın rayonu ərazisində, uzunluğu 1 km. eni isə 500 metr olan dərənin adıdır.

BAQU//BAKU – Əleyəz dağının 3128 metr hündürlüyü olan zirvələrindən birinin adı olmuşdur. Eyniadlı çay və göl də olmuşdur. Baqu bir çox qədim və müasir türk dillərində «zirvə», yüksəklük mənasını bildirmişdir. Ona görə də ermənilər həmin toponimləri dəyişdirib Amberdə avaz etmişlər.

BAĞDAD DAĞI – Şöreyəl vadisinin şərqində, Böyük Kopənəkçi kəndi yaxınlığında – Artepe dağının yanında dağın adı olmuşdur. Informatorlar həmin dağ adını miqrativ oronim hesab edirlər.

BAĞIRBABА – Şöreyəl vadisinin şərqində dağ adı olmuşdur. Ermeni mənbələrində bu dağın hündürlüyü 3268 metr göstərilir.

BAYDAYURD – Gədə Maymaq dağının ətəklərində təpəlik və qədim yurd yerinin adı idi.

BAYAT DAĞI – Pəmbək bölgəsində, Yuxarı Kilsə (Dizman) kəndinin cənub tərəfində dağ adı olmuşdur. Etnik adla əlaqədar olan etnooronimdir.

BAYTAR DAĞI – Amasiya kəndinin şimal-şərqində, Baytar kəndinin səykəndiyi dağın adıdır.

BAYTAR DƏRƏSİ – Baytar kəndinin yerləşdiyi və Arpaçaya qədər uzanan (5 km.) dərənin adıdır. Etnik adla bağlı etnooronimdir.

BAYRAMTƏPƏ – Oksuz kəndində təponin adı idi.

BALATƏPƏ – Güllüçə kəndinin şimal tərəfindəki təponin adı idi.

BALLICA – Aşağı Kilsə ərazisində yaylaq yerinin adı idi. Bu yurd yeri ilin yaz-yay aylarında gül-çiçəyə bürünərdi.

BALLİCANIN DİLİ - Ballıca yaylaşlarında təpəliyin adı idi.

BALININ TƏPƏSİ - Güllübulaq kəndinin şərqindəki təponin adı idi.

BANDALIDAĞ – Güllübulaq kəndində təpəlik və biçənoyin adı idi. Təpədə delibanda adlanan bitki çox bitdiyi üçün Bandalıdağ demisler.

BANDALIQ/BANDALIX – Xaraba Xançalı kəndinin yanındakı təpənin adı idi. Oronim fitonimlə əlaqədar yaranmışdır.

BASINDƏRƏSİ – Amasiya kəndində, cənub tərəfdən Arpaçayı dərəsinədək uzanan dərənin adıdır.

BAXŞƏLİÖLƏN – Oxçoğlu kəndinin cənubundakı düzən adı idi. Qecayaşlı informatorların dediyinə görə, keçmişdə həmin düzə Baxşəli adı bir nəfər borana düşdüyü üçün həmin düzə Baxşəliölən demisler.

BACOĞLUNUN DƏRƏSİ – Oxçoğlu kəndində Bacıoğlu kəndinə gedən yoluñ keçdiyi dərənin adıdır.

BACOĞLU TƏPƏSİ – Oxçoğlu kəndinin cənub-şərqində, Bacıoğlu kəndinin yaxınlığında olan böyük əkin sahələrinin adı idi. 80 hektardan çox olan bu sahə təpələrlə əhatə olunmuşdur.

BAŞBAŞA – Dizkend kəndinin yaxınlığında yamaçda, başbaşa olan əkin sahələrinin adı idi.

BƏDƏLOĞLU BOYUNU – Aşağı Kilsə kəndi ərazisində dağ çıxıntısının adıdır.

BƏZİRGANYOLU – İbiş kəndindən Türkiyə ərazisində olan Bezirgan kəndinə gedən yoluñ adıdır.

BƏZƏKDƏRƏSİ – Mənbələrdə (D.Paqirev) Şörəyel vadisində göstərilən de, ancaq lokalize edilmişdir.

BƏKİRTƏPƏSİ – Gölü kəndinin cənubundakı təpəliyin adı idi.

BƏXTİYARIN ÇAYIRI – Çivinli kəndinin şimal-şərqindəki çayırlığın adı idi.

BİRYANA – Güllübulaq kəndində, birtarafə əkilən əkin sahəsinin adı idi.

BOZ ABDAL/BAZ AVDAL – Çavax dağ silsiləsindən Pəmboyo doğru uzanan dağ silsiləsinin adıdır. Bu silsilənin uzunluğu 66 km, eni isə 15-20 kilometrdir. Silsilənin en hündür dağı Ağlağan (2992 m) dağdır. Oronim son dövrlərdə çap olunan xəritələrdə Bazum kimi qeyd edilir.

BOZ ABDAL KEÇİDİ – Qarakilsə şəhəri ilə Calaloğlu (Stepanavan) şəhərini birləşdirən, Boz Abdal dağının altından keçən yeralı keçidin adıdır. Uzunluğu 1830 metr olan bu yeralı keçid 1970-ci illərdə tikilmişdir.

BOZYAR – Ağbabada, Qarağac dağının yanındakı dağlardan birinin adı idi.

BOZYAR DƏRƏSİ – Bozyar dağından başlanan dərənin adıdır.

BOZYOXUŞ – Qızılıqçay rayonunda, Bozyoxuş kəndinin söykəndiyi dağın adı olmuşdur. Rus hərbi sənədlərində «Bozyoxuş» kimi qeyd edilir.

BOZLUBABA – Ermeni mənbələrində Şörəyel vadisində göstərilən de, lakin lokalize edilmədi.

BOZTƏPƏ – Əştarək (Üçdaraq) rayonunda dağ adı olmuşdur.

BOSTANDƏRƏSİ – Amasiya rayonunun oxçoğlu kəndinin cənubunda olan dərənin adı idi. Sututar yer olduğu üçün ta qədimdən orada bostan ekiləmiş.

BOSTANÇIÖLƏN – Qızukəndin şimal qurtaracağında, qədim dəyirmən xarabasının yanındakı çökəklərin adı idi.

BÖYÜK QAYA – Xancıqaz kəndinin ərazisində qayalığın adı idi.

BÖYÜK QUZEY – Arçut kəndi yaxınlığında dağ adı idi.

BÖYÜKTAP – Yuxarı Kilsə (Dizman) kəndi ərazisində təpəliklərin arasında geniş düzənlilikin adı idi. Oronimin tərkibindəki «tap» türk dilinin leksik elementi olub, hətta bir neçə leksik vahidin tərkibində indi da işlənir. Məsələn: tapan, tapdala və s.

BÖYÜK YOL – Mollaqlışaq kəndində başlayaraq Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar kəndlərindən keçib Qarpakilsə kəndinə-şəhərinə birləşən qədim yoluñ adı idi.

BÖYÜK TƏHMƏZ – Qursalı kəndi ərazisində olan böyük bir düzən adı olmuşdur. Informatorlar «təhməz» terminini aydınlaşdırıbilmədilər.

VƏRDƏNƏTAPI – Oxçoğlu kəndinin cənub-qərbində, xaraba Vərdənə/Vardana kəndi yaxınlığında böyük əkin yerinin adıdır. 1918-ci ildə serhəddə olan bu kəndi ermənilər yandırmışlar.

VƏRDƏNƏ/VARDANA DƏRƏSİ – Pəmbək bölgəsində, Qarakilsə şəhərinin şimal-şərq qurtaracağında - Vərdənə/Vardana kəndinin yerleşdiyi dərənin adıdır.

VƏLLƏZDİNİN RƏNDİ – Saral kəndi ərazisində böyük bir biçənayın adı idi. Oronimin tərkibində coğrafi termin kimi işlənən «rənd» sarbad, yəni xüsusi torpaq mülkiyyətçiliyi kimi başa düşülmüşdür.

VOSKROSENOVKA – Pəmbək bölgəsində, Qarakilsə-Dilican yolunda Quşar rayonuna aid olan kəndin yanındakı düzənlilik deyilirdi. 1828-ci illərdə malakan tariqətlə rusları çar hökuməti bu ərazidə yerləşdirmiş və kənd salınmışdır. Həmin kənd 1941-ci ildən Lermantovo adlandırılmışdır.

QABAQCAYIR – Çivinli kəndinin şərqi tərəfindəki böyük çayırlığın adı idi. Kəndin qabağında olduğu üçün «Qabaqcayı» demisler.

QABAQCAYIR – Qara Namaz kəndinin cənubunda olan böyük çayırlığın adı olmuşdur.

QABAQDAĞ – Sultanabad kəndinin cənub tərəfində - kəndin önünde olduğu üçün Qabaqdağ demisler.

QAZANÇIYOLU – Sultanabad kəndindən Qızılıqçay rayonunun Qazançı kəndinə gedən şose yoluñ adı olmuşdur. O yol Hərbi Gürcüstan yoluna birləşir. 12 km-dir.

QAYQULUDAĞ/KAYI KULU DAĞ - Ağbabanın şimal-şərqində, Qayı Külli düzündə olan dağın adıdır. Oğuzların Kayı tayfasının adı ilə bağlıdır. Həmin oronimi Aşosla azez etmişlər.

QAYI QULU DÜZÜ - Ağbabanın şərqi tərəfi - Gümri'den Axıkalaya gedən yolu 30-cu kilometrdən başlayır və 55-ci kilometrdə sona çatır.

QAPILIZAĞA - Qaraçanta kəndinin cənub-şərqində, Arpaçayı dərəsinin sağ tərəfindəki sıldırımlıda olan zağanın adı idi.

QARAAĞAC - Güllüca kəndinin şimalındaki dağda olan qoyun arxacının adı olmuşdur. Arxacın atrafi iri qayalarla əhatə olunmuşdur.

QARAAĞAC - Mağaracıq kəndinin qərbindəki Saqqızlı dağda olan mal-qoyun arxacının adı olmuşdur.

QARAQAYA - İlli (Elli) kəndinin cənubunda hündür qayalığın adı idi.

QARADAĞ - Alakas/Ələyaz dağının dörd uca zirvələrindən birinin adıdır. Ermenistanda çap olunan sonuncu xəritələrdə həmin zirvə adı Sevler («sev» -qara, «eler» -dağ) yazılır.

QARADAS - Amasiya kəndində, Arpaçayı dərəsinin qəşindəki qayalığın adı idi.

QARAYURD - Maymaq dağında olan yaylaq yerinin adı olmuşdur.

QARAKAHА - Qaraçanta kəndinin cənubunda, Arpaçayı dərəsindən Gümri şəhərinə gedən yolu sol tərəfindəki kahalığın adı idi.

QARAKOĞUŞ - Hamamlı rayonunun Qızılıron kəndi ərazisində mağara adı idi.

QARAKÖRPÜ - Gümri'ni qərbində, Arpaçayı üzərində olan demir körpünün adı idi. 1880-ci illerde çar hökuməti Qars ərazisini zəbt etdikdən sonra həmin körpünə tikdirmişdir. Ermenilər SEVKAMURC deyərdilər. «sev»qara, «kamur» körpü deməkdir.

QARAGÜNEY//QARAGÜNÖY - Qaraçanta kəndinin şimal-qərbindəki dağın adı idi.

QARAÇOBANYERİ - Hallavar kəndi ərazisində yaylaq və əkin yeri olmuşdur.

QARALLARIN ÇOKÖYİ - Saral kəndinin şərqində dərə adı idi. Keçmişdə kənddə yaşayan qarallar təyafusuna aid torpaq sahəsi olduğu üçün həmin dərədəki əkin yeri və biçənəyə Qaralların çökəyi demişlər.

QARAMƏÖL - Dizman kəndinin şərqində yastı dağın adı idi. Dağın alt tərəfində axan suyun qırğıına qoyun-quzu toplaşlığı üçün dağa da Qaraməöl (Böyük məəl) demişlər. Günortanın istisində qoyun-quzu və mal-qaranın toplaşlığı su yerinə məəl deyirlər.

QARA NOVRUZUN DƏYİRMANI - Hallavar kəndində olan qədim su dayırmanın adı idi.

QARANLIQ - Pəmbək dağ silsiləsinin Göyçə tərəfə uzanan istiqamətdə hündürlüyü 3445 metr olan dağın adıdır.

QARANLIQ - Xancıgaz kəndində dərə adı idi.

QARAORUC - Xancıgaz kəndi ərazisində otlaq və biçənək adı idi.

QARAPOST - Güllübulaq kəndi ərazisində, Arpaçayı dərəsinə yaxın yerde düzün adı idi. Keçmişdə sərhəd məntəqəsi olduğu üçün həmin əraziyə Qarapost demişlər.

QARAXANYERİ - Hallavar kəndində yaylaq adı olmuşdur.

QALAÇA - Güllüco kəndinin şimalında dağın və oradaktı qədim qalanın adı idi. Zirvədəki qalanın hasarı və hasar içərisində qəbiristan olmuşdur. Qəbiristandakı at və qoçheykəlli qədim qəbirlərə əsasən deyə bilerik ki, Oğuz qalalarıdır.

QALAÇA - Bahqli kəndinin söykəndiyi işi dağın zirvəsindəki qalanın adıdır. Güllüca kəndində olan qala ilə eyni formadadır. Ümumiyyətlə, Ağbabanın hər bir kəndinin söykəndiyi dağda belə qalalar vardır.

QARŞI - Amasiya kəndinin cənub-qərb tərəfində, Gümri'ye gedən yolu sağ tərəfindəki dağın adı idi. Rayon mərkəzinin karşısında olduğu üçün Qarşı demişlər.

QÖDİMİN DƏYİRMANI - Hallavar kəndində deyirman adı idi.

QƏMƏRƏ KARXANASI - Güllübulaq kəndinin şimal tərəfindəki qara və qırmızı tuf daşı kostən qədim karxananın adı idi. Xaraba Qeməro kəndinin yanında olduğu üçün Qeməro karxanası demişlər.

QƏMƏRƏ TƏPƏSİ - Mağaracıq kəndinin cənub-qərbində olan təpənin adı idi. Kənddən 3 km aralı adı.

QƏMƏRƏ - Xaraba kənd yerinə yaxın olan və bugda yetişdirilən düzün adı idi.

QIZILQAYA/QIZILQA - Mağaracıq kəndinin qərb tərəfində olan qırmızı daşı qayalığın adı idi.

QIZILBURUN - Ələyaz ətrafında olan dağlardan birinin adıdır.

QIZILDAĞ - Təpəköyün şərqində, kənddən 3 km. aralı olan dağın adıdır. Hündürlüyü 2116 metrdir.

QIZILDAŞ - Güllübulaq kəndinin qərbində, Türkiye sərhəddində dağ adıdır.

QIZILZİYARƏT//QIZILZİYARAT - Ələyaz dağının uca zirvələrindən birinin adıdır. Hündürlüyü 3900 metr olan bu zirvənin de adı dəyişdirilərək xəritələrdə «Tirinqatar»la əvəz edilmişdir.

QIZILMƏZAR - Qarabulaq kəndinin qərbində qədim yurd yerinin adı idi. İnfomatorlara görə İrevan xanlarının yaylaq yeri olubmuş.

QIZILYAR - Pəmbək bölgəsində dağ adıdır. ÜÇKİLİSƏ RAYONUNDADA EYNİADLI ORONİM VARDIR.

QIMILIYURDU - İlani: kəndinin şərqindəki yaylaq yerinin və yastı dağın adı olmuşdur. İnfomatorların dediyinə görə 1918-ci ilədək Türkiye sərhəddi daxilində olan Qumlu kəndinin əhalisi burada yaylaq həyatı keçirərəmiş.

QIPÇAQ DÜZÜ - Artık rayonu orasında ve Abaran rayonunadak uzanan düzün adıdır. Ermeni mənbələrində də «Qıpçakivayr» kimi qeyd edilir. «vayr» düz deməkdir.

QIRMIZIYAL - Əloyezətrafında olan dağlardan birinin adıdır.

QIRROYLARIN ÇAYIRI - Qara Namaz kəndi orasında, keçmişdə Qırroylar adlanan tayfaya məxsus olan çayırın adı idi. Kolxozun istifadə etməsinə baxmayaraq, hələ də Qırroyların çayırı deyildirdi.

QISQANTƏPƏSI - Arçut kəndinin şimal-şərqindəki təpeliyin adı idi. Təpədə qışın adlanan giləmeyvə daha çox bitərdi.

QUYUTƏPƏ - Aşağı Kilsə kəndində təpeliyin adı idi. Təponin başında qədim istehkam yeri vardı.

QUYUQAYA - Balıqlı kəndinin şimal-qərbindəki qayalığın adı idi.

QULU AGANIN ÇAYIRI - Təpəköy kəndindəki təponin şərqi tərəfindəki çayırlığın adı idi. Həmin çayırlar 1921-ci ildə Türkiyəyə mühacirət edən Qulu ağaya məxsus imiş.

QUMLUQ/QUMLUX - Ağbabada, Təpəköy kəndi yaxınlığında Qumdağında olan qumluğun adı idi. Demək olar ki, 8 rayon hemin qumluqdan tikinti materialı üçün istifadə edərdi.

QUMDAGI - Təpəköy kəndindən 1 km cənub-qərbdə olan dağın adıdır. Dağ qumdan ibarət olsa da, ancaq yaz, payız aylarında yamyəş olardı.

QUTNİQIŞLAQ - Artık rayonunda, Əloyez silişesinə daxil olan, hündürlüyü 1748 metr olan dağın adıdır.

QURUBOĞAZ - Abaran orasında dağ adıdır.

QURDTƏPƏ - Ağın rayonunda, Əloyez silişesinə daxil olan, hündürlüyü 1748 metr olan dağın adıdır.

QRELLƏRİN NAPZARI - Daşköprü kəndinin qərb tərəfindəki okin yerlerinin adı olmuşdur.

QOBULAR - Amasiya kəndinin şimalında Birinci qobu, İkinci qobu, Üçüncü qobu adlı biçənəklər olmuşdur. Həmin çökəklik sadəcə olaraq «Qobular» adlanardı.

QOCANIN ÇAYIRI - İlənlə kəndinin şimal tərəfindəki çayırlığın adı idi. Keçmişdə qocalar tayfasına məxsus biçənək imiş.

QCQDAŞI/QOSDAŞI - Öksüz kəndinin şimal-şərqində sərhəd kimi basdırılan qoçheykallı qəbiristü abidələrin olduğu okin sənəsının adı idi. Həmin heykəlləri dağdakı qədim qalaçanın yanından getirib ora basdırılmışlar.

QOLTUQ/QOLTUX - Balıqlı kəndinin şərqindəki İkiqat dağı ilə Güneydağın birləşdiyi döngəyə deyildirdi.

QARANQUNUN QOBUSU - Dizman kəndində çökəkliyin adı idi.

QILLIYURD - Dizman kəndində dağ və yaylaq yeri adı idi.

DAMQAYA - Quzukənd kəndində qayalıq adı idi. Qayalıqda daldalanmaq üçün mağara vardı.

DAMQAYA - Gülüçə kəndinin şimalındakı qayalığın adı idi. Qayalıqda ev şəkilli mağara olduğu üçün «Damqaya» demişlər.

DARBOĞAZ - Qara Namaz kəndinin cənubunda olan dağın adı idi.

DAHARLI YAYLASI - Qarabulaq kəndindən 2 km qərb tərəfdə olan yaylaq yeriñ adı idi.

DAŞDAĞ - Qursalı kəndinin cənubunda olan dağın adı idi.

DAŞDƏRƏ - Qaraçanta kəndində dərə və mahallə adı idi.

DAŞLIQOMA - İlənlə kəndinin şərqi tərəfindəki xam ot bitən biçənəyin adı idi.

DAŞLITƏPƏ - Gülüçə kəndinin şimalındakı təpeliyin adı idi.

DAŞKÖRPÜ - Qönçəli kəndinin cənub tərəfində-kəndin qıraqındakı kiçik çayın üstündə, sal daşlarından düzəldilmiş qədim körpünün adı idi.

DAŞLIÇUXUR/DAŞDIÇUXUR - Xancıgaz kəndində olan kiçik dərənin biçənəyin adı idi.

DAŞLIGÜNEY - Daşköprü kəndinin şimal tərəfindəki dağın adı idi.

DAŞLİYER - Xancıgaz kəndində dağ adı idi.

DƏVƏDAŞI - İlənlə kəndinin şərqindəki bozqırda dəvəyə oxşar qayalarə Dəvədaşı deyərdilər.

DƏVƏDƏRƏSİ - İbiş kəndinin cənubunda olan dəronun adı idi. Oronim zoonimle olaqədar yaranmışdır.

DƏVƏYATAĞI - Mağarsıcı kəndinin cənub-qərbindəki qoyun yatağının adı idi. Keçmişlərde dəvəçiliklə bağlı olaraq yaranmışdır.

DƏYİRMANDƏRƏSİ - Hallavar kəndi orasında qədim dəyirmənən dəronun adı idi.

DƏYİRMANYOLU - Xancıgaz kəndindən kond dəyirmənənə gedən yoluñ adı idi.

DƏYİRMANQABAĞI - Sultanabad kəndinin şərqi tərəfində olan qədim su dəyirməninin qabağında çayırlığın adı idi.

DƏYİRMANSÖYÜDLÜYÜ - Təpəköy kəndinin qərbində, süd zavodu yanında, xaraba su dəyirməni yanındaki söyüdülüyün adı idi.

DƏYİRMİÇAYIR/DƏRMİÇAR - Gülüçə kəndinin şimal-qərbindəki yumru çayırlığın adı idi.

DƏLİDAĞ - Saral və Qursal kəndlərinin qərb tərəfində olan uca dağların adı idi.

DƏLİDAĞ - Ağbabanın şimalında, Cavax dağ silsiləsinin on uca dağı sayılır. Ermonistanla Gürcüstanın sərhəddində olan bu dağ qədimdən Borçalı əllerinin yaylaq yeri olmuşdur. Hündürlüyü 3196 m olan bu dağ bəzi mənbələrdə AGÇALA kimi qeyd edilir. Ermonilər Dəlidəğ oronimini de deyisdirib Aşkasarla avaz etmişlər.

DƏLLƏKYERİ - Oxçoglu kəndində böyük okin sahəsinin adı idi. Həmin sahə keçmişdə kənddə yaşayan dəlləkler tayfasına aid imiş.

DÖLKDAŞ – Xancıgaz kəndində qayalıq adı idi. Qayalardan biri deşik olduğu üçün Dölkdaş demişlər.

DƏMİRKÖRPÜ – Gümrä şəhərinin qırığında, Arpaçayın üstündəki körpüyə verilən ad idi. Son dövrlər betonkonstruksiyalı körpü tikşələr də ancaq 1880-ci illərdə tikilen həmin körpü qalırdı. Həmin körpüyə Qarakörpü də deyirdilər.

DƏRƏBAĞ – Arpaçayı dərəsində, Qarakahə adlanan qayalığın altında Qaraçanta kəndinin alma bağının adı idi.

DƏRƏYERİ – Düzkəndən arazisində, Qızılıqla Goydağın arasındakı ekin sahəsinin adı idi.

DƏRƏYERLƏR - Amasiya kəndində şimal-qərbədə, dərədə olan parça yerlerin adı idi.

DƏRƏYURD – Xancıgaz kəndində otaq və qədim yaylaq yerinin adı idi.

DƏRƏOCAĞI – Amasiya kəndinin şimal-şərqində dərədə olan inamlı ocağın adı idi. Rayonun kəndlərindən ora nazir-niyaz gətirib qurban keşərdilər.

DƏRVİŞDAĞI – Qönçəli kəndinin şərqi tərəfindəki dağın adı idi.

DƏRİNARXAC – Göllü kəndinin şimal-qərbindəki dağda olan hündür qayalarla çəpərlənmiş qədim arxacın adı idi.

DƏRİNDƏRƏ – Qızukəndin şimal-qərbindən başlayıb, ətrafta dağlarla əhatə olunan Ermenistan, Gürcüstan və Türkiye sərhədlerinin kəsişdiyi yerədək uzanan (21 km) dərənin adıdır. Müxtəlif rayonların yaylaq yerləri həmin dərə boyu yerləşirdi.

DIKİNƏ – Oxçoğlu kəndinin şərqində ekin yerinin adı idi. Dikdə olduğu üçün Dikinə demişlər.

DIKİNƏ – Qara Namaz kəndinin şimal tərəfindəki şimal tərəfindəki xam otağın adı idi.

DOYSANCIĞAZ – Qursalt kəndində dərə adı idi.

DOLAYI – Mağaracıq kəndinin qərb tərəfindəki yüksəkliklərə təref uzanan ayri-ayrı yolun adı idi.

DOLAYIYOL/DOLAYOL – Xancıgaz kəndində yol və həmin yolun ətraf tərəfindəki biçənek və otaq sahələrinin adı idi.

DOLAYLAR – Saral kəndində, sahəsi 40 hektardan çox olan ekin sahəsinin adı idi.

DOLUXANLI – Hallavar kəndində, Miskin Abdalla bağlı olan yaylaq yerinin adı idi.

DOSTABAXAN – Güllübulaq kəndi arazisində en mahsuldar buğda zemisinin adı idi. Mahsuldarlığına görə «Dostabaxan» demişlər.

DUZDAŞI – İlənlı kəndi arazisində - Molladağda olan en böyük sal daşın adı idi. Onun üstüne duz töküb kəndim naxınna yedirildilər. Həmin daşın yanındakı otağa da Duzdaşı deyərdilər.

DUZLAQ/DUZDAQ – Qaraçanta (Özizbeyov) kəndinin qərb tərəfində, sal daşlarından ibarət daşlığının adı idi. Ornda mal-qaraya duz verildiyi üçün Duzlaq demişlər.

DUMANDƏRƏSİ – Mağaracıq kəndində dərə adı idi. Qış və payız aylarında sehər tezden həmin dərəni duman-çən basar, günortaya yaxın ise çəkilərdi.

DURAN – Qönçəli kəndinin qərbindəki düzən məhsuldar və daha yaxşı taxıl yetişdirən böyük sahənin adı idi. Taxıl və ya akılmə yem məhsullarının boyu uca olduğu üçün Duran demişlər.

DÜZ – Təpəkəy kəndində, Göllü kəndində gedən yoluñ sağ tərəfində, sahəsi 150 hektar olan taxıl zemisinin adı idi. Demək lazımdır ki, Ağbabəa orazisində dağlıq orazi olsa da, ancaq ekinəyərələr sahələr çox idi.

DÜZÇAYIR – Qara Namaz kəndinin alt tərəfində - cənubda Arpaçayadək uzanan çayırlığın adı idi.

ƏVÖLİKLƏR – Qızılıqçə rayonunda, Doroköy kəndində biçənek və otaq adı idi. Həmin kənddə 1878-ci ildən ermənilərin yaşamasına baxmayaraq həmin oraziya onlar «Avalikner» - deyərdilər.

ƏZİZYÜRD - Hallavar kəndi arazisində topəlik və yurd yeri adı idi.

ƏYRİYER – Xancıgaz kəndinin şərqi tərəfində olan böyük bir biçənəyin adı idi.

ƏYRİTƏPƏ – Boz Abdal silsiləsindəki dağlardan birinin adıdır. Son dövrlərde Ermenistanda çap olunan xəritə və lügətlərde «Ayrisar» formasında qeyd edilmişdir.

ƏYRİ - Təpəkəy kəndində, Arpaçayın köhnə yatağının keskin döndüyü orazideki çayırlığın adı idi.

ƏYRİYAR – Əleyəz dağının şərqindəki dağlardan birinin adıdır.

ƏLLƏZDİNİN DƏRƏSİ - Çivinli kəndinin qərbində dərə adı idi.

ƏLLƏZOĞLUYURDU - Çivinli kəndinin qərbində olan qədim yaylaq adıdır. Oronim keçmişdə Ağbabəada yaşamış və 1920-ci illərdə Türkiyəyə mühacirət etmiş Əlləzli və ya Əlləzoglu tayfası ilə əlaqədar yaranmışdır. Həmin tayfa əsasən Ellerkənddə yaşamışdır.

ƏLƏYƏZ//ALAGÖZ//ALAKAS//ALADAĞ – Şöreyəl vadisinin eteklərində, hündürlüyü 4090 metr, sahəsi 8800 kvadrat kilometr olan dağın və silsilənin adıdır. M. Xorenasida Arakas kimi qeyd edilir. Oronim qədim türkmenşəli kas/kaşı tayfa adını oks etdirir. Əleyəz Alakas fonetik variantı yerli diləktäli teleffüzündə irəli gələn dağ adıdır.

ƏLƏKBƏRSOYULAN – İlənlı kəndinin şərqində kiçik dərə adı idi.

ƏLƏMOCAĞI – Qara Namaz kəndinin yuxarı məhəlləsində ocaq adı idi. Ocağı-ziyarəti təşkil edən qayalar üzərində günəş şəklində bonzər işarələr vardi.

ƏLƏSGƏRİN ÇÖKƏYİ – Balıqlı kəndinin şərqində biçənek adı idi.

ƏLƏSGƏRİNGÖZƏSİ – Qara Namaz kəndinin cənubundakı çayırhqdə olan gözənin adı idi. Keçmişdə həmin orası Ələsgər adlı bir varlıya aid olduğu üçün onun adı ilə adlandırılmışdır.

ƏLİYARIN ARXACI – Amasiya kəndinin şimalındakı dağda olan arxacın adı olmuşdur. Keçmişdə kəndin varlığı Əliyara aid imiş.

ƏLLƏŞƏNTƏPƏ/ƏLLƏŞİNTƏPƏSI – Arçut kəndinin qərbində yaylaq yerinin adı idi.

ƏLLƏŞƏNINKOMU/ƏLLƏŞİNKOMU - Kendden xeyli aralı olan qədim yurd yerinin adı idi. Informatorlar həmin hər iki oronimi tayfa adı ilə əlaqələndirdilər.

ƏLİQULUYIXILAN – Vərdəno kəndi orazisində biçənək adı idi.

ƏLİDAŞQILINCLAYAN – Hallavar kəndi ərazisində pirin – ziyarət yerinin adı olmuşdur. Bu ocağa bəzən ermənilər de nozir gətirirdilər.

ƏMİRİXAN – Maymaq dağının atayında, Güneydağda olan yaylağın adı idi.

ƏMRƏHİN ARXACI – Daşköprü kəndinin şimalında-dağda olan arxacın adı idi. Arxac keçmişdə Əmrəh adlı varlıya aid imiş.

ƏMRƏHİN DƏRƏSİ – Öksüz kəndinin şimal-şərqində olan dəronin adı idi.

ƏSƏDİN DƏYİRMANI – Qursalt kəndindəki qədim dəyirmanın adı idi.

ƏSGƏRDƏRƏSİ – Ellerkəndin qərbində, zastava yerləşən dəroya deyərdilər.

ƏFƏNDİNİN QAYABAŞISI - Ellerkənd kəndinin şimal-qərbindəki qayalığa deyərdilər. Keçmişdə əfəndilər adlı tayfanın ərazisində olduğu üçün Əfəndinin qayabaşı demisərlər.

ƏHMƏDAĞAYURDU – Boz Abdal dağ silsiləsində, hündürlüyü 2622 metr olan dağın adıdır. «Qafqazın 5 verslik xəritəsinin olıfbə göstəricisiində de qeyd edilmişdir.

ƏHMƏDALINİN ÇOKÖYİ – Saral kəndində biçənək adı idi.

ƏHMƏDÖLƏN – Göllü kəndinin cənub-qərbində, Arpaçayın köhnə yatağında olan çayırlığın adı idi. Keçmişdə Əhməd adlı bir şəxsi düşmənləri çayın bu dərin yerində boğub öldürübüşürələr.

ƏHMƏDİNQABAĞI/ƏMƏTDİNİNQABAĞI – Təpəköy kəndinin şərq qurtaracağında olan çayırlığın adı idi. Keçmişdə Əhməd adlı şəxsin evinin qabağında olduğu üçün elə demisərlər.

ƏHMƏDİNƏYRİSİ/ƏMƏTDİNİNƏYRİSİ – Təpəköy kəndinin şərqində, Arpaçayın döndüyü yerde olan çayırlığın adı idi.

ƏŞNƏK – Talın rayonunda, Əleyəz yaylasında olan dağın adıdır. Ermeni mənbələrində VI osro adı çəkilən həmin toponim qədim türklerin aşına tayfası ilə əlaqədardır. Oronimin sonundakı K cəmlək bildirir. Əşnək//Aşnak «Aşınalar» demekdir.

ZAĞA – Gülibulaq kəndinin şərqində, Arpaçayı dəroşinin qarşısında olan zağaların adı idi. Yerli şivedə ora Zazalar da deyilərdi. Qədim dövrlərdə insanlar tuf lavalarını yonub yaşayış üçün məskənlər düzəltmişlər. Deyilənə görə, hər biri 500 qoyun tutan bu zağalarda keçmişdə mal-qoyun da saxlayartmış.

ZAMANLIDAĞ – Pambak bölgəsində, Boz Abdal dağ silsiləsində, hündürlüyü 2038 metr olan dağ kimi erməni mənbələrində göstərilir. Xoritələrə həmin Zamanlı dağ keçidi «Puşkin dağ keçidi» kimi qeyd edilir.

ZAMANLIĞLUARXACI – Balqılı kəndinin şimalında iri qayalarla hörülənmiş arxacın adı idi. Həmin qayaları ancaq Oğuz igidləri dikoldə bilordilər.

ZEYNALABDİNİN YERİ – İbiş kəndinin şərqində böyük biçənənin və onun yanında olan okin sahəsinin adı idi.

ZEYNƏBTƏPƏSI/ZEYNABTƏPƏSI – Hallavar kəndinin ərazisində toponin adı idi.

ZEYNALIN ÇAYIRI – Gullice kəndinin şimal-qərbində çayırlıq adı idi.

ZÖYƏRÖKYERİ/ZÖYRÖKYERİ – Mağaracıq kəndinin cənubunda, zayərəyi (dənli və yağılı bitki) daha yaxşı yetişdirən qaratorpaq okin sahəsinin adı idi.

ZƏRGARDƏRƏSİ/ZƏRGƏRDƏRƏSİ – Bahqli kəndində şimala doğru uzanan dəronin adı idi.

ZƏHRABÖYİMOCAĞI – Mağaracıq kəndinin qəbiristanlığında seyidlər tayfasından olan Zəhrabeyimin gümbəzinin adı idi. Ağbabə və Şöreyə kəndlərindən bura ziyarətə gələrdilər.

ZİYARƏT/ZİYARAT – Cıvinli kəndinin cənubunda, Türkiye sərhəddində olan dağın adı idi. Həmin dağ Böyük Ağbabə dağının özüdür. Dağın başındaki qədim ziyarətə görə həmin dağa Ziyarət de demisərlər. Ermeni xoritələrində dayışdırılırlar Qukasyan kimi yazılırdı.

ZİYARƏT - Çaxmaq kəndində, Türkiye sərhəddində, hündürlüyü 2257 metr olan dağın adıdır. Sərhəd zolağında olduğu üçün heç kəsi ora buraxmazdılar.

ZİYARƏT – Təpəköydən Qonçəli kəndinə gedən yoluñ sol tərəfindəki toponin – ziyarət edilən yerin adı idi. Kənddə toy olanda golini həmin ziyarət yerinə aparıb başına dolandıras, sonra isə bay evinə aparardılar.

ZİYARƏTİN ALTI – Təpəköy kəndində, ziyarətin cənubunda olan böyük okin sahəsinin adı idi.

ZİYARƏTİN ÜSTÜ – Təpəköy kəndində, Ziyarətin üst tərəfində – cənubunda, sahəsi 55 hektar olan okin sahəsinin adı idi.

ZORUQ – Ellerkəndin şimalında qobu adı idi. Otu çatın biçilərdi.

ZÖHRƏBÖYİM PİRİ – Daşköprü kəndinin şimal-şərqində-Lüldəğin döşündəki ziyarətgahın adı idi. Çox inamlı pirlərindən sayılırdı.

İBRAHİMİN YATAĞI/İBRAHİMİN YATAĞI – Öksüz kəndinin şimalındakı təpəlikdə olan, mal-qoyun yatan arxaca deyilirdi.

IKIQAT – Tepaköy kendi ile Bahqli kəndinin əraziləri arasında olan dağın adı idi. Dağın üst silsiləsi iki qat olduğu üçün elő adlandırmışlar. Həmin «eqat» adlanan qobu düzən və daşsız çəmənlilikdən ibarət idi.

ILANLIQAYA – Mağaracıq kəndinin qərbindəki qayalığın adı idi. Informatorlar qeyd edirlər ki, güney olduğu üçün orada çoxlu ilan vardır.

ILANLIYER – İlənləşənənin yanındakı okin yerinə deyərdilər.

ILDIRIMVURAN – Mağaracıq kəndinin qərbində, Türkiyə sərhəddində olan qayalığın adı idi. Həmişə ora ildirim düşdürüyü üçün İldirimvuran demişlər.

ILLİYOLU – Amasiya rayon mərkəzindən illi (elli) kəndinə gedən yolu (9 km) adı idi.

İNÖKDAĞI – Düzkənd kəndinin cənubunda olan dağ adıdır. Informatorlar qeyd edirdilər ki, dağın otağı daşsız və yumşaq olduğu üçün kəndin inok naxırı həmişə orada otladığı üçün dağa İnökdağı demişlər.

İNƏKTƏPƏSI – Çivinli kəndinin şimalında, İnökçayırı adlanan otağın yanındaki topənən adı idi.

INCƏDƏRƏ – Oxçoğlu kəndindən Bacıoğlu kəndinin arasındakı dərenin adı idi. Dərenin eni az olduğu üçün İncədərə demişlər.

İMAMYERİ – Qara Namaz kəndinin şərqində olan okin yerinin adı idi. Deyilənə görə, həmin okinden çıxan məhsulu satıb bütün kənd üçün imamçorayı (ehsan) verərlərmiş.

ISƏ(Ə) KƏN/ISƏKƏN – Bahqli kəndinin cənubunda düz adı idi. Deyilənə görə, həmin düzəndə xam yeri keçmişdə ilk dəfə İsa adlı qoçaq bir cavan öküz kotanı ile okdiyi üçün İsa(ə)kən demişlər.

İSGƏNDƏRVURULAN – Ellərkəndin şimalında arxacın adı idi. Keçmişdə burada İsgəndər adlı bir cavan oğlam düşmənəri torafından öldürüləyü üçün İsgəndərələn demişlər. Deyilənə görə, Aşıq Şenlik onun dəfnini görüb və şer söylemişdir.

İSCGƏNDƏRAĞANIN ÇAYIRI – TƏPƏKÖYün qərb torafində olan çayının adı idi. Keçmişdə bu çayırıq 1920-ci ildə Türkiyəye mühacirot etmiş İsgəndər ağaya məxsus olmuş.

İSGƏNDƏRYATAĞI – Mağaracıq kəndinin qərbindəki mal-qoyun yatağının adı idi.

İSMAYILYURDU/İSMEYİLYURDU – Arçut kəndində xeyli aralı olan yurd yerinin adı idi.

İSMAYILIN GORSU – İlənləşənənin qərb torafindəki okin yerinin adı idi. Oronimin tərkibindəki «kors» şırım-okin şırımı mənasını bildirir.

İTÖLƏN - Dizman kəndində kiçik bir dərenin adı idi.

YABIQIRILAN – Amasiya kəndindən şimalda, Sınıq dəresində uçurum adı idi.

YAZILIYATAQ - Şahaltı kəndi ərazisində arxac adı idi. Informatorlara görə, həmin arxacın yanında olan böyük qayalarda müxtəlif cizgili yazılar olduğu üçün Yazılı yataq demişlər.

YIYLIÇAYIR – Qara Namaz kəndinin cənubunda çayırıq adı idi. Çayırının altı torflu bataqlıq olduğu üçün insan yeriyində çayır yay kimi qalxıb yerinə.

YAYLANINÜSTÜ – Quzukəndin qərb torafində olan yaylaq yerlerinin üst torafindəki alçaq dağ silsiləsinə deyilirdi.

YALAQLI/YALAXLI - Bahqli kəndinin şimalında olan yasti dağın adı idi.

YALYURD - Arçut kəndində, dağ yarında olan yurd yerinin adı idi.

YANIQDAĞ/YANIXDAĞ - Güllübulaq kəndinin cənubunda dağ adı idi. Informatorların dediyinə görə, dağın torpağı şoran olduğu üçün otu da tez solurmuş. Otu tez puç olduğu üçün Yanıqdağ demişlər.

YANIQYERLƏR/YANIXYERRƏR - Qaraçanta kəndinin şimalında olan okin yerlerinin adı idi. Okin yeri sarı gillik olduğu üçün taxıl da tez sönüb puç olurmuş. Oronimindeki «yanmaq» sözü məhsulun vaxtsız quruyub puç olmasına beldirir.

YASAULDAĞI – Şörəyel vadisində, Yasaul kəndinin şərqindəki dağın adıdır. Şörəyel (Şirak) dağları silsiləsinə daxildir. Oronimin tərkibindəki Yasul (yasa - avul) qədim türk dilinin leksik vahidi olub «qanun keşikçi» mənasının eks etdirir.

YASININ BAĞI – Oxçoğlu kəndində salınmış ilk bağların birinin adı idi. Keçmişdə bozək ağacı bitməyən kənddə suvarma kanalı çekiləndən sonra meyva bağları sahndı. Yasin adlı kənd sakiniñin gərgin eməyi noticəsində müxtəlif meyvələr yetişdirən bu bağ demək olar ki, bütün Şörəyel vadisində meşhur idi.

YASTANA – Qara Namaz kəndinin şimal torafindəki Qaragüney dağının döşündəki yasti və hamar bir səthin adı idi.

YASTANA – Quzukənd kəndinin şimal-qərb torafində, Qalaça adlanan dağın güney torafindəki yamacın düzən yerinə deyilərdi.

YEMİŞƏNLİYURD/YEMŞANNI - Pəmbək bəlgəsində, Saralbinəsi adlanan dağda yaylaq adı idi. Informatorlara görə həmin yaylaqdə yemişan çox bitdiyi üçün Yemışənlıyurd və ya Yemşanni demişlər.

YEDDİLƏR - Çivinli kəndinin cənubunda, sərhəd zəstavası yanında olan yeddi parça okin yerinin adı idi.

YEDDİBÖLKÜ - Qara Namaz kəndinin qərbində olan bu dağın bir gövdəsi üzərində yeddi kiçik və alçaq dağlar var.

YEMLİKLİ - Güllücə kəndinin şimalında alçaq və yasti bağın adı idi. Informatorlara görə, o dağda yemlik daha çox bitirmiş.

YOLAQLAR/YOLAXLAR - Güllübulaq kəndinin şərqindəki Arpaçayı dəresinə enmek üçün bir neçə yol düzəldilmişdir. Həmin yollara və oraya yaxın olan okin sahələrinə Yolaqlar deyilirdi.

YOLKEÇƏN – Oxçoğlu kəndi ilə Qara Məmməd kəndlərinin arasındakı sərhəd boyu keçən yoluñ adı idi.

YOLÇUNUN BEŞHEKTARI – İlənlə kəndinin şərqində ekin yerinin adı idi. Hələ kolxoz quruluşundan əvvəl Yolçu adlı bir varlığın ekin yeri imiş.

YUMRUQAYA/YUMRUQA – Göllü kəndinin şimalında olan qayalığın adı idi.

YUMRUTƏPƏ – Güllübulaq kəndinin cənubundakı təponin adı idi.

YUMRUTƏPƏ – Düzkənd kəndinin cənub tərəfində olan daşlı təponin adı idi.

YUMRUÇAYIR – Amasiya kəndinin şimal-qərbindəki çayırlığın adı idi.

YURDLAR/YURDDAR - Qaraçanta kəndinin qərbində qədim yurd yerinin və həmin əraziyə olan ekin yerlerinin adı idi.

YUXARI TAP – Haydarlı kəndində düz adı idi.

KAZIMDƏRƏSİ – Qaraçanta kəndinin içərisindən keçən doronin adı idi.

KANKAH – Çivinli kəndinin şimalında, Qalaça adlanan dağda mağaranın adı idi.

KAREİTOCAĞI – Güllüce kəndində əski pirin adı idi. Ocaq kareitlər adlanan təyfanın yaşadığı mehəllədə idi.

KARTOFLUYURD – Yuxarı Kilsə kəndinə yaxın olan yaylaq yerinin adı idi.

KALDAĞ – Öksüz kəndindən Ellerkəndə təraf uzanan dağın adı idi. El arasında həmin dağa Kallo deyərdilər. 2865 metr hündürlüyündədir.

KEÇIQALASI – Baş Şörəyel kəndi yaxınlığında dağ və qala adıdır. Ermeni mənbələrində 1583-cü ilde olan İran-türk müharibələrinin təsvirində xatırlanır.

KƏBLƏ NAMAZIN DƏYİRMANI – Oxçoğlu kəndində olan qədim dəyirmənin adı idi.

KƏBLƏ NAMAZIN YERİ - Oxçoğlu kəndindən Gümriyyə gedən yoluñ sol tərəfindəki ekin yerlerinin adı idi. Keçmişdə həmin ərazi kəndin varlığı Kərbəlayı Namaza məxsus imiş.

KƏBLƏ ƏSGƏRİN SÖYÜDLÜYÜ – Oxçoğlu kəndinin ortasındaki dərədə olan söyüdülyün adı idi.

KƏMƏNDDAĞ – Arçut kəndi ərazisində dağ adıdır. Dağın üstündə ayılmış formada nazik dəro aşağıya tərəf uzandığı üçün Kəmonddağ demişlər.

KONDIRBAZ – Hallavar kəndinə yaxın olan əraziyə yaylaq yeri adı idi.

KONGƏR – Ağbabənin şimal-şərqində, Gürcüstan sərhəddində dağ adıdır. M. Xorenasi (V. osr) Quqar ölkəsi haqqında yazarkən Kanqark formasında həmin dağ adını xatırlatmışdır. «Ermenistan və ona yaxın olan ərazilərin topominik lügəti»ndə nədənsə həmin dağ haqqında çox səhi məlumat verilir.

KƏRBƏLAYI ABBASIN DƏYİRMANI – Oxçoğlu kəndində daha bir dəyirmənin adı idi.

KƏRBƏLAYI ƏSGƏRİN YERİ – Oxçoğlu kəndinin cənub şərqində böyük ekin sərasının adı olmuşdur.

KƏRƏM QAYASI – Arxaşan dağının yanında qayalıq adı olmuşdur.

KƏRƏM QAYASI – Erməni mənbələrində İlli kəndinin cənubunda Şöroyel dağ silsiləsində göstərilir.

KƏRƏM KEÇİDİ - Oxçoğlu kəndinin yanında, Arpaçay tərəfində yer adı idi. Deyilənə görə, Qaçaq Karəm əsrin əvvəllerində buradan keçib Türkiyəyə gedibmiş. Bu barədə rəvayət də var.

KƏRƏNTÖKÜLƏN BİNƏSİ – Yuxarı Kilsə kəndində yaylaq, həm da təpəlik adı idi.

KIÇIK TAP – Aşağı Kilsə kəndində düzənlik adı idi.

KIÇIK QUZEY – Arçut kəndində dağ adı idi.

KIÇIK TƏHMƏZ – Qursalı kəndində qobu (biçənek) adı idi.

KOMARXASI – Mağaracəq kəndində kolxozun qoyun komalarının arxasındaki ekin sahələrinin adı idi.

KOROĞLUQALASI – Pəmbək bölgəsinin etəklərində, Şahaltı kəndinin şimal-qərbindəki qayalığın və həmin qayalıqdakı xaraba qalanın adı idi. 1920-ci ildən ermənilər yaşamasına baxmayaraq həmin qalaya Keroqluqalası deyirdilər.

KOROĞLU QALAÇASI – Bozqala kəndi yaxınlığında, Arpaçayın sağ sahilində olan qalaçaya deyilərdi.

KOSALAR MƏRZİ – Əzizbəyov (Qaraçanta) kəndində ekin yerinin adı idi. Oronimin tərkibində «mərzo» sərhəd mənasını bildirir.

KOSALAR XIRMANI – Əzizbəyov kəndinin ekin sahəsinin adı idi. Keçmişdə bu sahə kosalar təyfasının xırman yeri olubmuş.

KOXANIN YURDU – Arçut kəndi yaxınlığında qədim yurd yerinin adı idi.

KÖKSÜGÖZƏL/KÖHSÜGÖZƏL – Oxçoğlu kəndinin cənubunda olan təponin adı idi. Güney olduğuna görə mayıs çiçəkləri ilk dəfə burada baş qaldırdığı üçün Köksügözəl demişlər.

GÖLÜN DÜZÜ - Aşağı Kilsə kəndinin qərbində yaylaq adı idi.

KÖHNƏYAYLAQ – Əzizbəyov kəndinin qərbində yaylaq yeri adı idi.

KURDBİÇƏN – Amasiya kəndinin şimal-şərqində qobu adı idi.

KÜRDÜN QƏBRİ – Mağaracəq kəndinin cənub-qərbində olan tək qəbrin adı idi.

KÜRDOĞLU ZAĞASI – Balaqlı kəndinin şimalında zağa adı idi.

KÜRDÜNYATAĞI – Düzkəndin şərqindəki mal-qoyun yatağının adı idi.

KÜRDÜNYURDU – Mağaracəq kəndinin qərbində yurd adı idi.

KÜRDCAPAN – Mollaqışlaq kəndindən cənubda olan, Qılılıyurdun yanında olan yaylaq yerinin adı idi.

GƏVƏNLİK – Oxçoğlu kəndinin şərqində təpə adı idi.

GƏDƏ MAYMAQ – Pəmbək bölgəsində, Qarakilsə şəhərindən 6 km şimal-şərqdə olan dağın adıdır. Yerli Ayrım təhcisində Gədə Baymaq da deyərdilər. Burada gədə «kiçik» mənasındadır.

GƏLİNTƏPƏ/GƏLİTAXT – Talın rayonu orazisində, hündürlüyü 1748 m olan dağın adıdır. Oronimin tərkibindəki taxt, taxta toponimiyada işlənməsi məlum olsa da, ancaq «gəli» gəlin sözünün təhrifidir. Ermenice çap olunan xəritələrdə Qaylablur («qaylı» qurd – «blur» - təpə) kimi qeyd edilir.

GƏLINQAYASI – Şöreyel vadisi ilə Pəmbək bölgəsinə ayıran dağın adıdır. Hündürlüyü 2489 metr, zəngin alp çəmənləyi ilə örtülü olan bu dağ Düzkənd rayonunun Çıraqlı kəndindən 4 km şimal-şərqdədir. Son dövrlərdə Ermonistanda çap olunmuş xəritə və atlaslarda harnasar («hars» cəlin – «sar» zirvə) və ya harnaskar («hars» gəlin – «kar» daş, qaya) kimi də yazılır.

GÖBƏYATAN – Daşkörpü kəndinin şimalındaki dəronin (biçənəyin) adı id. Otu six olduğuna görə çətin biçilərdi. Ona görə Göbəyatan demişlər.

GÖDƏKYAL – Maymaq dağın etayında yurd yerinin adı id.

GÖZƏLDƏRƏ DƏRƏSİ – Əlavəzən dağından başlanan bu dərə (30 km) şimala tərəf uzanır. Gözəldərə çayı da həmin dərə ilə axır.

GÖZƏLDƏRƏ DAĞI – Əlavəzin şimal hissəsində, Artık rayonu orazisində dağ adıdır.

GÖZƏLDƏRƏ ÇÖLÜ – Artık rayonunda 1918-ci ildən ermənilər xaraba qoymuş kəndin yanındakı çölün adı imiş. Hal-hazırda horbi atosgahdır.

GÖYDAĞ – Çivinli kəndinin qərbində, hündürlüyü 2950 metr olan dağın adıdır.

GÖYDAĞ – Ellerkənd kəndinin şimalında, Ermenistan, Gürcüstan və Türkiye sərhədlerinin kəsişdiyi yerdən xeyli şimalda olan dağın adıdır. Hündürlüyü 2871 metr olan bu dağ adını Türk monbollarında «Kitabi - Dədə Qorqudu» dəstənindəki Gökçə dağla eyniləşdirirlər. Fikrimizcə, dağın adı etnik adla (gögər) bağlıdır.

GÖLQOSUN YAYLASI – Pəmbək bölgəsində Hallavar kəndinin orazisində yaylaq adı id.

GOLUNTƏPƏSİ – Hallavar kəndində yurd yerinin adı id.

GÖRGÜNBİNƏSİ – Oxçoglu kəndində otlaq adı id.

GÜLLÜYOLU – Təpəkənd Güllüce kəndində gedən yolun adı id.

GÜLLÜXARABA – Oxçoglu kəndi orazisində xarıabalıq adı id.

GÜMRÜYOLU – Ağbabadan Gümrü şəhərinə gedən şose yolunun adı id.

GÜMRÜDƏRƏSİ – Gümrü şəhərində dərə adıdır. Şəhərin inkişafı ilə əlaqədar olaraq həmin dərə şəhərin içorisində qalmış və onun üstündən köprü salınmışdır.

GÜNEY – Qara Namaz kəndi və Gölli kəndinin söykəndiyi dağ sırasının adıdır. Həmin dağa Qara Güney də deyirdilər.

GÜNEY – Bahqli və Güllüce kəndlərinin şimal tərəfdən söykəndiyi səra dağların adı id. Xalq arasında Baş Güney də deyilirdi.

GÜNGÖRMƏZ – Qızılören kəndinin orazisində dağ adı id.

GÜRCUARXACI – Ellerkənd kəndinin qərbində olan arxacın adı id. Qarayazı və Qaraçöpənən gələn türklerin mal-qoyun və qoyun-quzu sürüleri bu yaylağın etrafındakı otaqlarda yaylıyordı.

LAÇINQAYASI – Qızılören kəndi orazisində qayalıq adı id. Həmin qayalığa ermənilər Laçinikar deyərdilər.

LEYDAĞI – Hallavar kəndinin söykəndiyi dağın adıdır. Pəmbək dağ silsiləsinə daxil olan dağlardan sayılır.

LEYLİ DAĞI – İ.Şopenin tədqiqatında Qızılıqoç orazisində, Doraköy kəndi yaxınlığında qeyd edilmişdir. Hündürlüyü 3157 metrdir.

LƏPIKLİK – Xozu (Quzukənd) kəndinin qərbində daş karxanası adı id. Buradan qat-qat sal daşlar çıxarıllardı. Hetta tövənin üstünü də həmin daşları örtdərildi.

LƏPIKLİK – Göllü kəndinin şimal tərəfində olan kiçik daş karxanasının adı id. Ev tikmək üçün həmin sal daşlardan (ləpiklərdən) istifadə edirdilər.

LİLPARLIQ – İlənlə kəndinin şərqində dağ və dərə adı olmuşdur. Həmin dərədən qaynayan bulaqların etrafında lili par bitkisi çox bitdiyi üçün lili parlıq demisər.

LÜLDAĞ – Daşkörpü kəndinin şimalında olan dağ adı id. Oronimin birinci tərəfindəki «lül» leksik vahidi sıvır mənasını bildirir.

MAYMAQ – Pəmbək dağ silsiləsinə daxil olan, hündürlüyü 3082 metr olan dağın adıdır. Quqar orazisində olan bu dağ erməni xəritələrində «Maymex» kimi qeyd edilir. Bir sıra qədim, eləcə də müasir türk dillerinin bir çoxunda maymaq «barmaq» mənasında işlənir.

MARALYATAĞI – Güllüce kəndində mal-qara yatağının adı id. Ağbabada son vaxtlar maral yaşamasa da, ancaq qazıntı işləri zamanı maral buynuşları aşkar edilmişdir.

MARALYATAĞI – Qaraçanta kəndinin qərbindəki tonha yatağı deyilirdi.

MARALDAĞ – Erməni monbollarında Düzkənd rayonunun Cacur kəndinin söykəndiyi dağın adı kimi göstərilir.

MAHMUDUN ARXACI – Düzkənd kəndinin cənub-qərbində yataq adı id.

MEŞÖLIK – Sultanabad kəndinin cənubunda, Arpagölin şərqi tərəfində 1960-ci ildən salınan meşə zolağına deyilordi. Sahəsi 300 hektardan çox olan bu meşə Ağbabada ilk meşə zolağı id.

MƏDƏDİN KOXU – Öksüz kəndində böyük bir biçənəyin adı id.

MƏLƏKQAÇAN – Arçut kəndində arxac adı id.

MƏMMƏDAGADƏRƏSİ – Qaraçanta kəndinin qərbində dərə adı id.

MƏMMƏDABAD DÜZÜ – Oxçoglu kəndində, Türkiye sərhəddinə yaxın olan əkin sahələrinin adları id.

MƏMMƏDÖLƏN – Amasiya kəndinin qərbində qobu (biçenek) adı idi.

MƏRRƏ DƏRƏSİ – Düzkənd kəndinin cənubunda dərə adı idi.

MƏSİMİN DÖYİRMANI – Hallavar kəndindəki qədim su dəyirmanlarından birinin adı idi.

MƏŞƏDİ QARANIN ÇİMBİZLİYİ – Güllüce kəndinin qərbində çayırşq adı idi. Çayırşq top-top çumbuzdan ibarət idi.

MƏŞƏDİ QARANIN ARXACI – Güllüce kəndində, Güney dağda olan arxacın adı idi.

MƏŞƏDİ NAMAZIN ARXACI – Qaraçanta kəndinin qərbində arxac adı idi.

MƏŞƏDİLƏRİN YURDU – Arçut kəndindən xeyli aralı olan yaylaq yerinin adı idi.

MƏŞƏDİ HASANIN ARXACI – Çivinli kəndində, on böyük arxaclardan birinin adı idi. Onun sahibi Moşədi Hasan dövrünün sayılan adamlarından olmuşdur. 1920-ci illərin axırlarında tutulub Gümüş şəhərinə aparılmış və bir daha geri qayıtmamışdır.

MİNGÖLLƏR – Ağbabanın şimal-qorb tərəfində, Gürcüstan sərhəddində eyniadlı gölün yanındakı dağın adı idi.

MODATÖPƏ – Yuxarı Kilsə kəndində təpə adıdır.

MOLLANIN ÇAYIRI – İlənlə kəndinin şimalında çayır adı idi.

MOLLADAĞI – Düzkənd ərazisində, cənub-şərqdə dağ adı idi.

MOLLA MUSA YAYLASI – Qarabulaq kəndinin qərbində, Molla Musa kəndinin yaylaq yerinin adı idi.

MOLLA QASIMIN DƏRƏSİ – Güllüce kəndinin şimalındaki dərənin adı idi.

MİSKİN ABDAL OCAĞI – Mollaqışlaq kəndində cənub-qarbda olan pirin adı idi. İnamlı pir olduğu üçün Borçlu, Ağbabə və Şorayel kəndlərindən bura ziyarətə gelərdilər.

MİSXANA – Pəmbək dağ adı olmuşdur. Ermonistanda çap olunan xəritlərdə həmin dağın adı dəyişdirilərək «Dzaxkun» kimi qeyd edilir.

MİRÇALIQDAĞ – Mağaracığ kəndində dağ adı idi. Həmin dağda daha çox mırçalıq bitkisi bitdiyi üçün Mırçalıqdağ demişlər.

MURADIN ÇAYIRI – Amasiya kəndinin qərbində çayırşq adı idi.

MUSALARIN NAPZARI – Amasiya kəndinin şimal tərəfində, keçmişdə Musalar tayfasına aid pay torpağının adı idi. Tədqiq etdiyimiz ərazilərdə napzar coğrafi termini daha çox işlənərək keçmişdə ayrı-ayrı adamlara aid olan, kənd öündəki pay torpaqlarını bildirmişdir.

MUSTAFATALA - Quşar rayonunda, Şahlı kəndi ərazisində tala adı idi.

MUSTAFAÖLƏN – Qaraçanta kəndinin cənubundakı düzən adı idi. Keçmişdə orada Mustafa adlı bir gənc düşmənləri tərəfindən burada öldürülmüşdür.

MUSTAFABUĞAVURAN – Yuxarı Kilsə kəndi ərazisində yaylaq adı idi.

MUSTUQLU TƏPƏSİ – Ağbabadakı mustuqlu kəndi yanındakı təpənin adı idi. Kend demək olar ki, həmin təpənin üstündə salınmışdı.

MUSTUQLU YOLU – Sultanabad kəndindən Arpagölün cənub sahilə ilə Mustuqlu kəndinə gedən torpaq yolun adı idi.

MUSTUQLU DÜZÜ – Mustuqlu kəndinin şərqi tərəfində, Qumdağınadək uzanan biçənək və otlqların adı idi.

NAMAZIN ADASI – Öksüz kəndinin cənubunda, sulu çayırşqda olan biçənənin adı idi.

NAMAZDƏRƏSİ – İlənlə kəndinin cənub-şərqində dərə adı idi.

NAÇAROĞLU DƏYİRMANI – Balıqlı kəndinin yanında axan çayın üstündə olmuş qədim dayırmanın adı olmuşdur.

NAXOŞDAĞ – Qarabulaq kəndinin qərbində olan dağın adıdır. Orada hem çoxlu bulaq olduğu üçün, həm də həmin dağa tez-tez yağış yağdığını üçün Naxoşdağ demişlər.

NƏDIRXANLAR/NƏDİRXANNAR – Mağaracığ kəndinin cənub-şərqindəki böyük əkin sahərinin adı idi. Informatorların dediyinə görə, Nadir şahın Tiflisə yürüşü zamanı yarah əsgərlərden bir neçəsi bu kənddə moskunlaşaraq həmin torpaq sahərəni dabecmişlər. Oronimin tarixlə bağlılığı ondadır ki, həqiqətən Nadir şah Tiflisə ancaq bu kəsa yolla hərəkət edə bilərdi.

NƏDIRALI – Hallavar kəndi ərazisində dağ və yaylaq adı idi.

NİŞƏ DƏRƏSİ – Mağaracığ kəndində qarba tərəf uzanan dərənin adı idi.

NOVRUZUN ÇOKƏYLİ/NAVRIZIN ÇOKƏYLİ – Saral kəndində olan dərənin adı idi. Həmin dərədəki otlaq və biçənək də Novruzun çökəyi adlanırdı.

NOVRUZUN XAMI – Təpəköy kəndində xam otlagın adı idi.

NURƏHMƏD DAĞI – Qara Namaz kəndinin şimal-şərqində, Təzəkəy kəndindən qarba tərəfdə olan dağın adıdır. Hündürlüyü 2779 metr olan bu dağın da adı dəyişdirilərək xəritelerde Aşosk kimi qeyd edilməkdədir.

OYANTAY – İlənlə kəndinin şimalında, Arpaçayın o biri sahilində olan çayırşqın adı idi.

OYUQLU//OYUXLU – Hallavar kəndində yaylaq adı idi.

OYUQLUDAĞ – Qaraçanta kəndindən qarba tərəfdə dağ adı idi.

OYUQLUTƏPƏ – Mağaracığ kəndində təpəlik adı idi.

ORDU YERİ – Oxçoglu kəndinin şərqi tərəfindəki xarabalığın və oradakı əkin sahərinin adı idi. Deyilənə görə keçmişdə həmin ərazilədə Qars paşasının ordusu, yəni əsgərləri yaşayarmış.

ORTAQARABULAQ – Xancığaz kəndinin ərazisində dağ adı idi.

ORTAQILIC – Qarabulaq kəndi ərazisində, iki dağın başını birləşdirən silsilənin adı idi.

ORTAYURD – Arçut kəndi ərazisində yaylaq adı idi.

ORTATƏPƏ – Qaraçanta kəndində təpənin adı idi. İki təpəlik arasında olduğu üçün Ortatəpə demişlər.

OCAQ YERİ//OCAXYERİ – İbiş kəndində topelikə olan ziyarətin adı idi. İbişlər oravda nəzir paylayar və qurban kəsərdilər.

OKÜZDAĞI – Düzkəndin cənubunda dağ adı idi. Deyilənə görə, keçmişdə kəndin öküzlərini otarmaq üçün xüsusi qoruq imiş.

ÖKÜZ ARXACI – Amasiya kəndinin şimalında olan arxacın adı idi. Keçmişdə həmin arxaçda, bəslənilən öküzləri yatırdılarmış.

ÖMƏRDƏRƏSİ – Qaraçanta kəndində dərə adı idi.

ÖMƏRÖLƏN//OMARÖLƏN – Topəkəy kəndinin cənubunda, Amasiyaya gedən yolu 5 kilometrliyində olan derənin adı idi. Deyilənə görə, göllülü Qaçaq Yusifin qohumu Öməri burada öldürübilmiş.

ÖMƏRDƏRƏSİNİN YATAĞI – Qaraçanta kəndində yataq adı idi.

ÖMƏRİN ÇAYIRI – Ellerkənd kəndində çayırlıq adı idi.

ÖRTÜLÜ – Ellerkəndə qayalıq adı idi. Şimal tərəfdə olan bu qayalığın üst tərəfi irəli çıxdığı üçün Örtülü demisler.

PALANTÖKÜLƏN DAĞ – Dizman kəndində keşkin yoxusu olan dağın adı idi. O yoxusu çıxan atının altındaki palan, yəhər tökürləmiş.

PAŞADÜŞƏN – Dizman kəndində yaylaq adı idi. Deyilənə görə, qədimlərde Türkiyə paşası bu yaylaqla dincələmiş.

PAŞAKÖRPÜSU - Oxçoğlu kəndində körpü adı idi. Deyilənə görə, rus-türk müharibələrində bu körpüdən türk paşası keçdiyi üçün, başqa bir rəvayətdə isə həmin körpünü ağır topların keçməsi üçün tikildiyinə görə Paşa körpüsü demisler.

PAŞANAPZARI – Amasiya kəndinin şimalındaki okin yerlarının adı idi. Keçmişdə Qars paşalığına aid torpaq sahəsi olub.

PAZIYERİ – Güllübulaq kəndində çugundur (pazı) okilon böyük düzün adı idi. Ağbabə və Şöroyeldə çugundura «pazı» deyərdilər.

PƏNAH ARXACI – Quzukəndin qərbində arxac adı idi.

PƏNAHIN ÇAYIRI – Bahqli kəndinin şərqində çayırlıq adı idi.

PİRDAĞI – Düzkəndin şimalında dağ adıdır. Dağın təpəsində ziyaret olduğu üçün Pirdağı demisler.

PİRİNDÖŞÜ – Xancıgaz kəndində yastana adıdır. Həmin yastana alçaq pir dağın döşəndədir.

PİSRƏYİN DƏRƏSİ – Qursalı kəndində dərə adı idi.

PIŞİKÖLƏN – Təpəkəy kəndində, Gölliyyə gedən yolu üst tərəfindəki okin sahəsinin adı idi.

PORSUQ DÖLMƏYİ – Qarabulaq kəndinin şimal-qərbindəki topeliyin adı idi. Təpədə çoxlu porsuq yuvaları olardı.

POSTUQLUQ//POSTUXLUX – Şahaltı kəndində, Pəmbəkçayın sol tərəfində, keçilməz olan kolluğa deyilərdi.

REYHANLI DƏRƏ – Xancıgaz kəndində dərə adı idi. Dərə adının şəxs, yoxsa bitki adından tərənnəməsi aydınlaşmadı.

RƏHİMDƏRƏSİ – Mağaracıq kəndinin qərbində olan derenin adı idi.

RƏŞİDİNİYERİ//İRƏŞİDİN YERİ – Qaraçanta kəndinin cənubunda, yolun alt tərəfindəki okin yerinə deyilirdi.

RZABİÇƏN//IRZABİÇƏN – Qaraçanta kəndinin qərbində qobu adı idi.

RZALARIN ÇAYIRI – Qara Namaz kəndində, keçmişdə Rzalar təyfasına aid çayırlığın adı idi.

RUS YALI//URUSYALI – Arçut kəndinin şimal tərəfində olan, Lermantovda yaşayan malaqan rusların biçənəklərinini adı idi.

RUMQƏBRI – Göllü, Topəkəy, Şıştopa, Güllübulaq və s. kəndlərdə olan qədim qəbiristanlıqların adı idi. Yazı və işarələri olmayan bu qəbirlər iri, ağır sal daşlarından ibarətdir.

SALLIQ//SALLIX – Qaraçanta kəndinin cənubunda olan okin sahələrinin adı idi. Orada torpaq qatı çox azdır. Torpağın altı tuf qatlarından ibarətdir.

SAQQIZLI//SAQQIZDI – Güllübulaq kəndinin ərazisində olan dağın adıdır. Kəndin qərbində olan bu dağın hündürlüyü 1236 metrdir. Bu dağda saqqız bitkisi çox bitdiyi üçün Saqqızlı demisler.

SARIQAYA – Qaraçanta kəndinin şimal-şərqində qayalıq adı idi.

SARIDAĞ – Qaraçanta kəndində, torpağı gilli olan dağın adı idi.

SARIDAĞ – Güllüçə kəndinin şimalında olan dağın adı idi.

SARIYOXUŞ – Daşköprü kəndinin qərbində, Sarıdağın etyindəki yoxusuñ adı idi. 1960-ci illərdən avval burada Ağbabanın dağ kondorləri yol gedirdi.

SARIYAR – Güllübulaq kəndinin cənubunda olan yasti dağın adıdır.

SARIÇAYIR – İbiş kəndinin alt tərəfində, otu qısa və sarıya çalan çayırlığın adı idi. Su çox olduğu üçün ot sənlərdir.

SARIÇAYIR – Topəkəy kəndinin şərqində Arpaçayın sol tərəfində, otu qısa və sarı təhər olan çayırlığın (40 hektar) adı idi.

SARILIĞIN ARXACI – Bahqli kəndinin ərazisində, Sarıçayının üst tərəfində olan arxacın adı idi.

SARIKARXANA – Mağaracıq kəndinin cənubunda olan sarı daş karxanasının adı idi.

SEYİDBİÇƏN – Arpagölün ortasında olan adanın adıdır. 1948-ci ildə gölün sahəsi genişləndiriləndə həmin təpə gölün ortasında qalmışdır.

SEYİDBİÇƏN – Təpə adıdır. 1948-ci ildə Arpa gölünün sahəsi genişləndirilərkən həmin təpə gölün içində ada kimi qalmaqdadır.

SEYİD AĞANIN GÜNBƏZİ – Qaraçanta kəndinin qəbiristanlığında gümboz adı idi.

SEYİD MƏHƏMMƏDİN GÜMBƏZİ – Qaraçanta kəndində inamlı bir seyidin gümüşünün adı idi. Ətraf kəndlərin adamları həmin gümbozdan ocaq kimi istifadə edir, ora ziyareta gələrdilər. Qoyun-quzu kəsərdilər.

SƏMƏDƏİN ARXACI – Quzukənd kəndinin qərbində, Qalaçanın yanında arxacın adı idi.

SƏNƏMSÜRÜNƏN – Dizman kəndində dağ adıdır. Həmin dağ Sonəmsürünən yəl da deyirdirlər.

SONĞƏR – Düzkəndin cənubunda dağ adı idi. Dağın üstündə qədim oğuz qalasının izləri vardır. Qalanın yanında isə at və qoçheykəlli qəbirlər qalmışdır.

SONĞƏR DƏYİRMANI – Gülüçə kəndində, səngər dərəsindən axan güclü bulaq sularının üstündə qurulmuş qədim su dəyirməninin adı olmuşdur. Son dövrlərdə xarablığı qalmışdır.

SONĞƏR – Hallavar kəndinin ərazisində, üstündə qədim oğuz qalaşasının xarablığı qalan təpəlinin adı idi. İnförmatörərin dediyinə görə, vaxtı ilə həmin qalanın hündür hasarı varmış.

SƏFİNİN TƏPƏSİ – Hallavar kəndinin qurtaracağında olan təpənin adı idi.

SİMUZƏRİN QIRI//SİMİZƏRİNQIRI-Qara Namaz kəndinin ərazisində olan xam otlaq adı idi.

SINIQ DƏRƏSİ – Amasiya kəndində Sınıq kəndinə gedən yoluñ yanında uzanan derənin adı idi.

SOĞANAQ//SOĞANAX – Quzukand kəndində qobu adı idi. Çox soğanaq bitkisi bitdiyi üçün Soğanaq demişler.

SOYUQBULAAQ DƏRƏSİ – Dizman kəndində dərə adı idi. Derənin adı orada bulaqla olaqədər yaranmışdır.

SÖYÜDLÜ DƏYİRMANI – Xaraba Söyüdlü kəndinin yanında olan qədim su dəyirməninin adı olmuşdur.

SÜDDAŞI – Çivinli kəndində ocaq adı idi. Uşağımı əmizdirən qadınların südü olmayıanda bura nəzir-niyaz gətirərdilər ki, südləşinlər.

SÜNNÜTƏPƏSİ – Güllübulaq kəndində təpə adı idi.

SÜPÜRGƏLİK – Düzkənd kəndinin şərqində süpürgə bitən düzən adı idi.

SÜSƏNBƏR OBASI – Dizman kəndində yurd yeri və dağ adı idi.

SAATLI//SAHATLI//SAKATLI – Ermenistanın kiçik masstablı metroloji xəritəsində Ellerkəndin şimal-qərbində göstərilir. Hündürlüyü 3000 metr olan bu dağ adını türk mənbələrində sak tayfası adı ilə əlaqələndirirler.

TAYAQAYA – Ağbabanın qərbində, Çivinli kəndindən 5-6 km qərbdə, Türkiyə sərhəddində dağ adıdır. Hündürlüyü 3250 metr olan bu dağın başında ot tayalarına benzər iki qayalıqlar vardır.

TANIŞ – Əloyaz dağının uca zirvələrindən birinin adıdır.

TAP – Hallavar kəndinin şimal-şərqindəki düzənliyin adı idi.

TAPILAR – Çivinli kəndinin qərbində, təpəliklər arasında düzənliyin adı idi.

TAXTAKÖRPÜ – Şahəli kəndində, Pəmbəkçayın üstündəki köprüün adı idi.

TAPIN DÜZÜ – Yuxarı Kilsə kəndində düz adı idi.

TEYYUBUN ARXACI//TEYİVINARXACI – Təpəkəy kəndindən 1 km şimalda olan arxacın adı idi. Həmin təpəliyə Teyyubun qayası da deyərdilər. Iri daşlarla çəpərlənmişdir.

TELLIQAYA – Hallavar kəndi ərazisində yaylaq adı idi.

TAXÇAQAYA – Ellerkəndin şimalindəki qayalığın adı idi.

TAĞIDƏRƏSİ – Qəncəli kəndinin cənubunda dərə adı idi.

TƏKGÜNEY – Daşkörpü kəndinin qərbində, uca və üzü gündoğana baxan tek dağın adı idi.

TƏMRAZIN ARXACI – Təpəkəy kəndindən 1 km şimalda olan arxacın adı idi.

TİKMƏDAŞ – Ellerkəndin şimalında qaya adı idi. Bir-birinə söyklənən daşlar tikişə bənzədiyi üçün Tikmədaş adlandırılmışdır.

TOZLUQ//TOZDUQ – Xancıqaz kəndində toz ağacı bitən yero deyildər.

TOPQAYA – Quzukəndin qərbində olan qayalığın adı idi.

TOPQAYA – Göllü kəndinin qərbində olan qayalığın adı idi.

TOPDAŞ//TOFDAS – Təpəkəy kəndindən 2 km şərqdə olan qayalığın adı idi. Həmin təpəlik Qızılıdağın qərb ətəyindədir.

TOPDAŞ - Xancıqaz kəndinin ərazisində qayalıq adı idi.

TORFUNÜSTÜ – Təpəkəy kəndinin ərazisində, Torf adlanan yaşayış məntəqəsinin ənənə tərəfindəki akın sahəsinin adı idi.

TORFUNQABAĞI – Xaraba Torf yaşayış məntəqəsinin şimal-qərb tərəfindəki 50 hektarlıq akın sahəsinin adı idi.

TORFÜNBÖYRÜ – Torf yaşayış məntəqəsinin şərqi tərəfində 40 hektarlıq akın sahəsinin adı idi.

TOSMAQTƏPƏ – Hallavar kəndində balaca və yasti təponin adı idi.

TOSTƏPƏ – Arçut kəndində təpəlik adı idi. Oronimin birinci tərəfindəki «tos» alçaq və iri menasını ifade edir.

TODARDAG//TURŞALI – Pəmbək dağ silsiləsinə daxil olan dağ adıdır. Arçut kəndinin qərbindədir.

TUŞKEÇİDİ – Gürcüstan sərhəddində, Çivinli kəndinin şimal-qərbində dağ keçidi adıdır.

TÜLKÜ TƏPƏSİ – Haydarlı kəndi ərazisində təpəlik adı idi.

TÜLKÜTƏPƏSİ – Təpəkəyden Göllü kəndinə gedən yoluñ sağ tərəfindəki təponin adı idi.

TÜLKÜEŞƏN – Təpəkəy kəndi ərazisində, Qumdağının cənub yamacındakı yarğanın adı idi. Orada tülkü yuvaları çox idi.

UZUNYERLƏR – Mağaracıq kəndinin qərbində, uzununa düşən bir neçə parça ekin sahələrinə deyilirdi.

URQIYƏNİN OCAĞI – 1931-ci ildə Urqiya adlı bir seyid qızının dəfn edildiyi gümbəzin adı idi. Gümbəz Oxçuoğlu qəbiristanlığında dır. İnamlı pir kimi ətraf kəndlərdən galib burada qurban kasordilar.

USUFLUNUN YERİ – Qara Namaz kəndində böyük düz adı idi.

USUFOLƏN – Ellerkəndin şimal-şərqi tərəfindəki qayalığın adı idi. 1912-ci ildə Ağbabalı Qaçaq Usubun burada kazaklar tərəfindən gülə ilə vurulduğu söylenilir.

URUŞDÜNÜN TƏPƏSİ – Quzukəndin şimal-qərbində təpəlik adı idi.

ÜSKÜKİTONİN BİNƏSİ – Dizman kəndində yaylaq yerinin adı idi.

ÜÇQARDAS – Çivinli kəndində pir (ocaq) adı idi. Ziyarət yeri üç dənə hündür qara daşdan ibarət idi.

ÜÇTƏPƏ – Gölü kəndinin şimal-şərqində, yan-yana olan təpələrin adı idi.

ÜÇTƏPƏLƏR – Türkiye, Ermonistan və Gürcüstan sərhədlerinin birləşdiyi yerden 10-12 km aralı, sərhəd zolağında yerləşən dağın adıdır. Rusiya ilə Türkiye arasında 16 mart 1921-ci ildə bağlanmış müqavilənin xəritəsində da hündürlüyü 2948 metr olan həmin təpəliklər qeyd edilmişdir.

FEZİNİN ÇAYIRI – Qonçeli kəndinin şimal tərəfindəki çayırın adı idi.

FƏRHADIN ARXACI/FƏRHADIN ARXACI – Daşkörpü kəndinin şimal-şərqindəki arxacın adı idi.

FISDIQLI/FISTIXLI – Hallavar kəndi ərazisində təpəlik adı idi.

XALDUŞƏN – Hallavar kəndində təpə adı idi.

XALXALINDƏRƏSİ – Qara Namaz kəndinin şimalındakı arxacın-xalxalın yanındaki dərənin adı idi.

XAMOYUN OBASI – Dizman kəndində yaylaq adı idi.

XAYNERİ – Oxçoglu kəndinin şərqi qıraqında, qədim karvansara yerinin – xarabaliğin adı idi.

XƏLİLİN TƏPƏSİ – Sultanabad kəndinin şərqi tərəfində, Arpaçayın sol sahilində olan qayalığın adı idi.

XİDIR NƏBİ OCAĞI – Gölü kəndində Qara Namaz gedən asfalt yolun sol qıraqında olan ocağın adı idi.

XIRMANLAR – Təpəkəy kəndinin qıraqındakı çəmənlilik adı idi. Keçmişdə kənd adamları həmin yerdə taxıllarını döyərdilər.

XIRMANYERİ – Düzkəndin ortasındaki çəmənlilik deyilir.

HAYDARAQ – Qara Namaz kəndinin şərqindəki əkin yerlərinə deyildirdi. Məhsuldar olmadığı üçün haydaraq demişlər. Ağbabə şivəsində «Haydaraq» biabır olmaq mənasını bildirir.

HALAYIN ÇAYIRI – Qonçeli kəndinin şimal tərəfində, Qırızıbulağın yanındaki çayırlığın adı idi.

HALLAVAR DƏRƏSİ – Pəmbek bölgəsində, cənub-şərqi tərəfə uzanan böyük dərənin adı idi. Hallavar, Mollaqlıq, Haydarlı, Yuxarı Kilsə, Aşağı Kilsə kəndləri və onlarla yaylaq, yurd yerləri həmin dərədədir.

HAÇA – Əleyəz dağının en uca (3879 m) zirvələrindən birinin adıdır. Ermoni mənbələrində Aça kimi yazılır.

HAÇADAĞ – Düzkənd kəndinin cənub-şərqindəki dağın adıdır. Dağın başı doğrudan da haçadır.

HAÇAYURD – Dizman kəndində dağ və yaylaq yerinin adı idi.

HAÇAÇINQİL – Ellerkənd kəndinin şimalında, başı haça olan çinqılı dağın adı idi.

HASANBİÇƏN – Saral kəndində çox da dərin olmayan qobunum adı idi.

HACI ABBASOĞLUNUN BİÇƏNÖYİ – İbiş kəndində böyük bir düzən adıdır. Həmin sahə 1918-1919-cu ildə Qars hökuməti milli şurasının üzvü olmuş KƏRBƏLAYI MƏHƏMMƏD boyin atasına məxsus torpaq sahələri olmuşdur.

HACI BAYRAM TƏPƏSİ – Gölü təpəsinin qərb tərəfindəki dağın adıdır. Hündürlüyü 2100 metr olan bu dağa nədənə təpə demişlər.

HACI QARA YALI – Pəmbek bölgəsində, HACI QARA kəndinə tərəf çıxan yoxşun adı idi.

HACI ƏHMƏDOĞLUNUN QƏBRİ – Balıqlı kəndinin söykəndiyi dağda tək qəbrin adı idi.

HACI İMANIN MƏSCİDİ//HACIMANIN MƏSCİDİ – Oxçoglu kəndində XIX əsrin axırlarında Hacı İman tərəfindən tikilmiş came məscidinin adı idi. 1988-ci il zəlzələsində divarları çatlamış, sonra isə ermənilər tərəfindən darmadağın edilmişdir.

HACI İMANIN ÇAYIRI – Arpaçayın axlığı dərədə olan çayırlığın adı idi.

HACI İMANIN DÖYİRMANI – Oxçoglu kəndində, Arpaçayı dərəsində olan qədim su dayırmanın adı idi. Keçmişdə kəndin varlısı sayılan Haci İmana məxsus imiş.

HACI İMANIN DÜZÜ – Oxçoglu kəndinin şimal-şərqindəki əkin sahələrinə deyilərdi.

HACI MƏMMƏD – İbiş kəndində dağ adı idi.

HACI SALMANIN TAPI – Mağaracıq kəndinin cənubunda əkin sahəsinin adı idi.

HELLƏNDİ – Hallavar kəndində yaylaq adı idi.

HÖLƏB – Boz Abdal dağ silsiləsindəki dağlardan birinin adı idi. Hündürlüyü 3016 metrdir.

HƏNİFƏ YAYLAĞI – Saral kəndindən xeyli aralı olan yaylağın adı idi.

HƏPİFİN ARXACI//HƏBİBİN ARXACI – Təpəkəy kəndindən 2 km şimalda olan arxacın adı idi. Kənd adamları həmin arxaca Həbibin arxacı, arxacın yerləşdiyi dağa isə Arxac deyərdilər.

ÇALDAŞ – Amasiya rayon mərkəzindən 10 km şimalda olan dağın adıdır. Dağ ağ suxurlardan ibarətdir. Keçmişdə ətraf kəndlərdə yaşayanlar bu suxurları aparıb yandılar və tikinti üçün keyfiyyətli əhəng hazırlayırdılar.

ÇALĞIDAĞI – Qaraçanta kəndinin şimalında dağ adıdır. Çox çalğı kolu bitdiyi üçün Çalğıdağı demişlər. Kənd adamları həmin kolların budaqlarından keşib tövləni və həyat-bacanı süpürmək üçün çalğı düzəldərdilər.

ÇARDAQLITƏPƏ – Ayqırdağda olan təpəlik və yaylağın adı idi.

ÇATAQ/ÇATAX – Çivinli kəndinin qorbında, baş-başa olan dağın adı idi.

ÇAXMAQDƏRƏSİ – Çaxmaq kəndindən Mağaracıq kəndinə tərəf uzanan dəronin adı idi.

ÇEYİLLİK – Göllü kəndinin şərqində çoxlu çeyil bitən suyu çayırlığa deyildi.

ÇEYİLLİDAĞ – Güllüce kəndinin şimalında, etəyində çeyil bitən dağa deyildi.

ÇƏTİNDƏRƏ – Ellerkənddən başlayıb şimal-qorba tərəf uzanan dəronin adı idi.

ÇƏTİNDƏRƏ – Bozqala kəndindən başlayan və Amasiya kəndindək uzanan dəreaya deyildi.

ÇIÇEKLIYURD – Saral kəndinin şərqində yurd adı idi.

ÇIÇEKLIBİNƏ – Mustafabüyükəvəran dağın yanında olan dağ və yaylaq adıdır.

ÇILDİR YOLU – Quzukənddən başlanan və Tayaqayanın sağ tərəfindən Cildirə doğru (Türkiyə) uzanan qadım yolu adı idi. Sərhəd çəkiləndən sonra işlənmirdi. Lakin həmin yolu yanındaki biçənəklərə də Cildiryolu deyildi.

ÇINQIL – Erməni mənbələrində Ələyəz dağının dörd zirvəsindən birinin adı kimi göstərilir.

ÇINQILALTı – Güllüce kəndinin şimalında biçənək və otlaq adı idi.

CÖRLÜÇAYIR – Göllü kəndinin şimalında biçənək və otlaq adıdır. Informatorlar həmin sahədə otun az olmasına və oronimin də onunla əlaqədər olmasını söyləyirdilər. Burada «çorlu» məhsul verməyən mənasında başa düşülməlidir.

ÇUBUQLU//ÇUBUXLU – Qızılörən kəndi ərazisində dağ və yaylaq adı idi.

CƏLƏB YERİ – Öksüz kəndində, zaif düşmüş mal-qaranın kəndə yaxın yerde otlığın adı idi. Informatorlar cələb/cələf sözünün «arıq» mənasını bildirdiyini qeyd etdilər. Oronimin ümumi mənası «arıq mal-qaranın otarıldığı yer»dir. Lakin cələb sözünün başqa mənalari da vardır.

CƏLƏBİ YAYLASI – Xancıgaz kəndi ərazisində yaylaq adı idi.

CƏLƏBİN DAĞI – Cələb kəndinin söykəndiyi dağın adı idi.

CƏNNƏTGÜNEY – Dizman kəndində dağ adı idi. Informatorlar qeyd edirlər ki, həmin dağ yaz-yay aylarında gül-ciçəyə bürünür və dəha gec olaraq gül çiçək solur. Gözəlliyyəne görə Connətgüney demişlər.

CINDƏRƏSİ – Təpəkəy kəndinin cənub-qorbında dərə adı idi.

CINDAĞI – Təpəkəy kəndinin cənub-qorbindəki dağın adıdır. Informatorlardan bir neçəsi oronimi çin/çon tayfa adı ilə əlaqəli olduğunu söylədilər.

CIZİQLAR YOLU – Amasiya kəndindən Gümrä-Qızılqoç yoluna birləşən şose yolu (12 km) adıdır. Ciziqlar kəndinin yanından keçir.

CIZİQLAR DAĞI – Ciziqlar kəndinin şimalında olan dağın adıdır.

ŞAMLIQ – Qusarlı kəndindən cənubda meşəlik adı idi.

ŞAHARX – Ələyəz dağının yuxarısında XVII əsrde çekilmiş arxın yanındakı yastananan adı idi.

ŞEYTAN YATAĞI - Düzkənd kəndinin şimalında olan qabarlıq qayalığın adı idi.

ŞEŞƏ – Göllü kəndinin şimalında olan qabarlıq qayalığın adı idi.

ŞESƏNQAYA – Hallavar kəndində qayalıq adı idi.

ŞİŞDAĞ – Mağaracıq kəndinin qorbındaki dağın adıdır.

ŞİŞDAŞ – Mollaqlıqlaş kəndinin şərqində yaylaq və qayalıq adı idi. Həmin qayalığın ortasındaki böyük qayanın sıvrı ucu göyo ucalır.

ŞİŞDAĞ – Öksüz kəndindən şimalda olan dağın adı idi.

ŞİŞİN ZİYARƏTİ – Mağaracıq kəndinin qorbındaki dağda olan ziyarətin adı idi.

ŞİŞİN DİLİ – Mağaracıq kəndində ekin sahələrin adı idi.

ŞİŞTƏPƏ – Qızılqoç rayonu ərazisində, Arpaçayın sağ tərəfində olan təpənin adı idi.

ŞİŞTƏPƏ OCAĞI – Şıştəpə kəndinin söykəndiyi Şıştəpə dağında olan inamlı ocağın adı idi.

ŞIRAK DAĞLARI//ŞÖRƏYEL DAĞLARI-Boz Abdal dağ silsiləsindən başlanan və qorba tərəf uzanan (30 km) dağ silsiləsinin adıdır. Arpaçaya qədər uzanan bu dağın adı qadım türkmenşəli tayfa olan sirak//şiraklarla bağlıdır.

ŞIRAK DÜZÜ//ŞÖRƏYEL DÜZÜ – Boz Abdal, Ələyəz və Şirak dağları arasında olan vadinin adıdır. Bu vadinin bir tərəfi – qorba tərəf uzanaraq Arpaçayı keçir və Türkiye ərazisini çatır.

HİDRONİMLƏR SÖZLÜYÜ

ABARAN BULAQLARI – Abaran rayonu orazisində zengin yeraltı suları olan qaynama bulaqların adıdır.

ABARANSUYU – Kasak çayının yuxarı axarına, yəni Abaran rayonu orazisindən keçən hissəsinə deyilirdi. H.Hubşman da esrə aid tərtib etdiyi xəritədə Abaransu kimi qeyd etmişdir.

ABBSARX – Çivinli kəndində sal daşlardan düzəldilmiş və ekin səmələrini suvarmaq üçün düzəldilmiş qədim arxın adı idi.

AĞAKİŞİ BULAĞI – Amasiya kəndinin qərbində biçənekde olan məşhur bulağın adı olmuşdur.

AĞBULAQ – Oxçoğlu kəndinin qərbindəki dərədə olan bulağın adı idi. Suyunun keyfiyyətinə görə Ağbulaq adlandırılmışdır.

AĞBULAQ – İlani kəndinin şərq tərəfindəki qayalıqdan qaynayıb çıxan bulağın adıdır.

AĞBULAQ – Hollavar kəndinin yanındakı dağda olan məşhur və suyu soyuq və keyfiyyətli olan bulağın adı idi.

AĞAMƏD BULAĞI/AĞA MƏHƏMMƏD BULAĞI – İlani kəndinin şərq tərəfində – Bozqala kəndinin yanındakı məşhur bulağın adıdır.

AĞDAŞBULAĞI – Hollavar kəndinin cənubunda, Mollaqışlaq kəndinin qərbində olan bulağın adı idi. Ağdaş adlanan qayalıqda olduğu üçün Ağdaş bulağı adlandırılmışdır..

AĞSULAQ//AĞSULAX – Oxçoğlu kəndinin qərb tərəfində bulaq sularının axlığı və yay aylarında qoyun-quzunun su içdiyi və dincəldiyi kiçik çayın adı idi.

AĞCABULAQ//AÖCABULAX – Korbulaq kəndinin şimal-şərqindəki bulağın adı idi. Həmin kənddə ermənilər yaşasa da həmin bulağa «Ağbulaq» deyirdilər.

AYAĞACMA – Ağbabada-Ellerkənd orazisində olan en məşhur bulağın adı idi. Kəndə gətirilen gəlinlərin yazın gözel bir günündə qohum-qardaş ora çıxarıb quzu kəşər və beləliklə de gelinin ayağı açılarmış.

AYVANBULAX/HEYVANBULAĞI – Hollavar kəndində bulaq adı idi. Xüsusilə yaz aylarında bulağın alt tərəfindəki iri gölmeçəyə kəndin naxırı və ya qoyun sürüsü yığıldığı üçün Heyvan bulağı demişlər.

AYDINBULAQ//AYDINBULAQ – Tepəköy kəndinin cənubunda, Qönçəli kəndinə gedən yoluñ sağ tərəfindəki biçənekde olan bulağın adı idi. Deyilənə görə, bulaq Tepəköy kəndində yaşamış aydınlar tayfasının biçənəyində olduğu üçün Aydinbulaq demişlər.

ALPAŞA KƏHRİZİ – Çivinli kəndində kəhriz adı idi. Antroponimdən tərənnümişdir.

AYQIR GÖLÜ – Şörəyel vadisinin otoklarında, Üçkilsə rayonu orazisində, dorinliyi 10 metr, sahəsi 5 kvadrat kilometrdir. 310 m³ su tutumu var. Həmin göl «Kitabi-Dadə Qorqud» dastanında adı çəkilən tarixi Ağcaqalaya çox yaxındır. Həmin göl dəstəndə adı çəkilən tarixi Ağcaqalaya çox yaxındır. Yaşın ki, hidronimin ilkin adı Ayqır gözəsi olmuş sonra isə yenidən topominloşmuşdır.

AYRICA/AYRIJA – Aşağı Kilsə kəndinin şərq tərəfindəki bulağın adıdır. Ayrıca adlanan təpəlikdə olduğu üçün Ayrıca bulağı demişlər.

ALI BULAĞI – Saral kəndinin soykandıyi dağda bulaq adı idi. Hidronim antroponim mənşəlidir

ARIKVƏLİ ÇAYI – Arıx Veli kəndinin yanından axan çayın adı olmuşdur. Son dövrlərdə çap olunan xəritələrdə Mantaş kimi qeyd edilir. Hidronim antroponim mənşəlidir. Yəni tayfa (arıq) və şəxs adından (Veli) tərənnümişdir.

ARASU – Qaraçanta kəndindəki dərədən axan kiçik bulaq sularının adı idi. Kəndin ortasındakı dərədən axıb mehəllələri ayırdığı üçün Arasu demişlər.

ARPAGÖL//ARPAGÖLÜ – Ağbabada sahəsi 22 kvadrat kilometr olan gölün adıdır. Həmin gölün adı erməni xəritələrində Arpiliç kimi qeyd edilir. Ermənəcə «liç» göl deməkdir. 6 rayonun orası bu gölün suyu ilə suvarılır. Erməni və türk mənbələrində göstərilir ki, gölün adı türkmənşəli Arpa tayfa adından tərənnümişdir.

ARPAÇAY//ARPAÇAYI – Menboynı Arpagöldən və səysiz-hesabsız bulaq sularından alan bu çayın uzunluğu 186 kilometrdir. Amasiya, Qızılıqçoç, Düzkənd, Talın rayonları orazisindən, Gümrü şəhərinin sağ tərəfindən keçib Araz çayına qovuşur. Hövzəsi 9700 kvadrat kilometrdir. Mənbələrdə göstərilir ki, hələ eradan evvel çayın aşağı axarı Axurean//Ahuran adlanmışdır. Xəritələrdə Axuryan kimi qeyd edilir. İstor Ahuran (Ahurlar), istərsə də Arpa türkmənşəli tayfa adı kimi hidronimdə qorunub saxlanılmışdır.

ARPAÇAY DÖRYASI – Gümrü şəhərinin cənub tərəfində 1970-ci illərdə Arpaçayın qabağı kəsilişək düzəldilən su anbarının adıdır. Sahəsi 54 kv. kilometr, su tutumu isə 525 milyon kub metr olan bu su anbarına Bayandır su anbarı da deyilir.

ARMUDLU ÇAYI/ARMUDDUÇAY – Hollavar kəndinin orazisində Böyükəsu adlanan çaya qarışan kiçik çayın adıdır. Tayfa adından tərənnümişdir.

ARTİKSUYU//ARTİKÇAYI – Əlavəz dağın şimal tərəfindən, Artık yaşayış məntəqəsinin yanından axan çayın adıdır. 26 km. uzunluğunda olan bu çay axaraq Arıq Veli çayına töküür. Bəzi mənbələrdə bu çaya Camışlı suyu da deyilir.

ARTIK BULAĞI//ÖRTİKBULAĞI – Ağbabada, Amasiya rayonu mərkəzindən yuxarı dağ kəndlərinə gedən köhnə yoluñ sol tərəfində – Çaldəş adlanan yaylaqdə olan bulağın adıdır.

AXIRKƏLƏK BULAĞI – Ellerkəndin şimalında, Axirkələk şəhərinə gedən yoluñ üstündə olan bulağın adı idi.

AXUREAN – Urartu mənbələrində Arpaçayın Qars çayı tökülen hissəsindən Araza qədər olan hissəsinə deyilir. Bolqaristan ərazisində, Naxçıvan və Türkiyə ərazisində, kükündə Ahur tayfa adı olan toponimlər indi də var.

BAYANDUR SUYU – Bayandur kəndi yaxınlığında olan mineral su bulağının adıdır. Erməni mənbələrində göstərilir ki, 1850-ci ildən müalicə suyu kimi istifadə edilir.

BAYATBULAQ – Pəmbək ərazisində keçmiş Bayat kəndinin, son dövrlərdə pəmbəklilərin yaylaq kimi istifadə etdikləri yurdun yanındakı bulağın adıdır. Tayfa adından törənmışdır.

BAYTAR SUYU – Amasiya kəndinin şimal-şərqində olan Baytar kəndinin yanındakı dərədən axan bulaq sularından ibarət olan kiçik çayın adıdır. Hidronim Baytar/Baytar tayfa adı ilə əlaqəlidir.

BAKU//BAQU – Ələyəz//Alakas dağının cənub-qərb tərəfindəki zirvenin adı olmuşdur. Hidronim qədim türk sözü olan zirvə, topo, yüksəklik mənasını bildirən bağı sözündən törənmışdır. Türkmenşəli olduğu üçün ermənilər həmin zirve adını Amberdə avəz etmişlər.

BAQU gölü – Bağı zirvesində, uzunluğu 150, eni 145 metr olan, 3200 metr yüksəklikdə yerləşmiş gölün adı olmuşdur. Hidronim yerləşdiyi zirvenin adını oks etdirən orohidronimdir. Xəritələrdə Amberdi liç (Amberd gölü) kimi qeyd edilir.

BAQUÇAY//BAKU ÇAYI – Mənbəyini Ələyəz dağının Bağı zirvesindəki göldən və bulaqlardan alan, uzunluğu 36 km. olan dağ çayının adı olmuşdur. Hövzəsi 141 kv. kilometr olan bu çayın da adı dəyişdirilərək xəritə və ensiklopedik kitablarda Amberd kimi qeyd edilir. Zirvədəki Qızqalasına görə zirvə, göl, çay və həmin Qızqalası Amberd («amb» bulud – «bert» qala) adlandırılmışdır.

BALAGÖL//BALAYÖL – Quzukəndin şərqində keçmişdə göl adı olmuşdur. 1948-ci ildə Arpagölün sahəsi genişləndirilərkən həmin göl su ambarına qarışmışdır.

BALI BULAĞI – Yuxarı Kilsə kəndinin qarşısında, Balicanın teli deyilən dağdakı bulağın adı idi. Suyunun dadına görə Balıca (bulaq) demişlər.

BALDIRĞAN – İbiş kəndində olan bulaqların ən yaxşısı idi. Meşhur olduğu üçün elliptik halda, yəni «bulaq» termini olmadan işlənərdi.

BALDIRĞANLAQ//BALDIRĞANLIX – Xaraba Xançallı kəndinin şimal-şərqində olan bulağın adı idi. Hidronim bitki adı ilə əlaqədardır. Bulağın ətrafında baldırğan çox bitdiyi üçün Baldirğannı demişlər.

BALIQLISUYU – Mənbəyin Öksüz kəndinin bulaqlarından alıb və Bahqli kəndinin yanından keçərək Arpagölə tökülen çayın adıdır. Uzunluğu 6 kilometrən çoxdur.

BAĞIOĞLU ÇAYI//BACİOĞLUÇAY – Mənbəyini Amasiya rayonunun cənub tərəfində olan kəndlərin bulaq suyundan alır və Bacıoğlu kəndinin

yanından adlayıb Arpaçaya töküür. Uzunluğu 36 kilometrdir. Hidronim tayfa adından törənmışdır.

BƏZİRXANA BATDAĞI – Erməni mənbələrində, İbiş kəndinin cənubunda – Türkiye sorhəddindəki çayırlıqdə olan bataqlığın adı kimi göstərilir. Hidronim Türkiye ərazisindəki Bezrixana kənd adı ilə əlaqədardır.

BOZ ABDAL ÇAYI//BOZAVDALÇAY – Boz Abdal kəndinin yanında axan və mənbəyini 2800 metr yüksəklikdə olan Boz Abdal dağındaki bulaq sularından alır. Uzunluğu 23 kilometr olan bu çay Pəmbək çaya töküür. Çayın adı abdal, tarixi mənbələrdə eftal formasında adı çəkilən tayfa adından törənmışdır.

BOZ ABDALSUYU – Boz Abdal dağının cənub-şərqi tərəfində qaynayıb çıxan mineral bulağın adıdır.

BÖYÜKSU ÇAYI – Pəmbək bölgəsində, mənbəyini Maymaq dağından, Qılıc yurd, Nadirəli adlanan yaylaqlardakı bulaqlardan alan və Pəmbək çaya tökülen çayın adıdır. Hallavar kəndinin ortasından axıb keçir.

BÖYÜKBULAQ – Xancıgaz kəndinin en böyük bulaqlarından birinin adı olmuşdur.

BURĞAN – Tepəkəy kəndinin qərb tərəfində, Arpaçayın köhne yatağında olan dərinliyin adı olmuşdur. Su burulduğu üçün Burulğan, daha sonra isə sadeleşərək Burğan kimi deyilmişdir.

QAYABULAQ – Güllüçə (Ağbabə) kəndinin şimalındakı qayalıqdə olan bulağın adı idi.

QANLIÇAY//QANNIÇAY – Qursalt kəndinin cənub-qərbində olan çayın adı olmuşdur. Çayın adı qanlı tayfa adından törənmışdır.

QARABULAQ – Göllü kəndinin şərqindəki çayırlıqdə olan bulağın adı idi. Bu bulağın suyu qışda isti olur və donmur. Hidronimin tərkibindəki qara keyfiyyət bildirir.

QARABULAQ SUYU – Yuxarı Kilsə ilə Aşağı Kilsə kəndinin arasından axıb Böyükəsə tökülen bu çayın uzunluğu 13 kilometrdir. Çay mənbəyini Qarakilsə şəhərinin cənub-qərb tərəfindəki qaynama bulaqlardan alır.

QARABULAQ – Xancıgaz kəndi ərazisində olan bulaqlardan birinin adı olmuşdur.

QARAKƏHRİZ – Güllübulaq (Amasiya) kəndində tuf daşla hörülmüş qədim kəhriz adı olmuşdur.

QARANQU – Mənbəyini Ələyəz dağından Qaragöldən və bulaqlardan alan, uzunluğu 38 kilometr olan çayın adıdır. Arpaçaya tökülen bu çayın adı qədim türk sözü olan qaranqudan törənmışdır. Sözin semantik mənası qara rəng anlamını ifadə edir. Bu çayın adı da ermənilər tərəfindən dəyişdirilib gah Sevcür («sev» qara – «cur» su), gah da Metsamor kimi xəritələrdə qeyd edilmişdir. Uzunluğu 25 km-dən çoxdur.

QARASU – Bir çox erməni, türk, rus mənbələrində Qaranqu çayının başqa bir adı kimi qeyd edilir.

QARASU – Tepəköyün şərqi tərəfində keçmişdə Arpaçayın döngülərini birleşdirən, uzunluğu 1 km. olan çay yatağının adı idi.

QARASU BULAĞI – Qursalı kəndindəki bulaqlardan birinin adı idi.

QARAÇOBAN – Pəmbək bölgəsində, Qursalı kəndinin qədim yaylaq yerində olan bulağın adı idi. Tayfa adından törənmüşdür.

QARAÇORAN/QARAŞORAN – Uzunluğu 17 kilometr olan bu çay mənbəyini Abaran ərazisindəki bulaqlardan alaraq Zəngi çaya tərəf axır və ora töküür. Çayın adı qədim Qaraçor adı ilə əlaqədərdir. Burada Qaraçoran (qara – çor-an) Qaraçorlar mənasını ifadə edir. Ağbabada da Çorlu adlı kənd adı olmuşdur. Göstərilən çayın hövzəsində də Qaraçoran adlı kənd vardır. Çayın uzunluğu 17 kilometrdir.

QARAXAN ÇAYI – Mənbəyini Ağbabada dağlarından bulaqlardan və qar qatlarından alan çayın adıdır. Çayın esas hissəsi Türkiye ərazisine axır və Qarasçaya birləşir. Çayın 5 kilometrlik bir qolu İbiş kəndinin altından axaraq xaraba Mustuqlu kəndinin qabağından – şərqindən Arpagölə töküür.

QIZILQOC ÇAYI – Ağbabada ərazisində, mənbəyini Qarağac dağlarında bulaqlardan alaraq, Qızılıqoc kəndinin yanından ölüb Arpaçaya töküür. Uzunluğu 28 kilometrdən çoxdur.

QIZILGÖL – Ələyəz dağının zirvelərindən birində – Qızıl Ziyarətə olan gölün adıdır. Göl 3210 metr yüksəklükde yerləşir.

QIZILKILSƏ SUYU – Mənbəyini Ağbabada və Tayaqaya dağlarında olan bulaq sularından alaraq Quzukənd və Qarabulaq kəndlərinin arasından axır. Qızılıkilsə kəndinin yanından keçərək Arpagölə töküür. Uzunluğu təqribən 12 kilometrdir.

QINIKSU – Ermeni mənbələrində 1691-ci ildə xatırlanan və Şörayel vadisində göstərilən çay adı olmuşdur. Həmin çay Kinayı kəndinin yanından axıb Arpaçaya töküürmüş. 1970-ci illərdə Arpaçay dərvişəsinə tikərkən kəndin əhalisi köçürülmüşdür. Hidronim etnik tayfa adı ilə bağlıdır.

QIRXBULAG – Arçut kəndi yaxınlığında olan qaynama bulaqlar toplusunun adı olmuşdur. Ümumiyyətə, toponimiyada ondan çox bulaq qeyd olunduğu ərzədə qırx sayından istifadə edilmesi Qirxbulaq hidroniminin yaranmasına sebəb olmuşdur.

QIRXBULAG SUYU – Pəmbək bölgəsində, Qirxbulaq adlanan su mənbələrindən axıb Pəmbək çaya tökülen çayın adı olmuşdur.

QIRMIZIBULAG – Ellerkənd ərazisində, qırmızı daş susurları arasından qaynayıb çıxan bulağın adıdır.

QIRMIZIBULAG – Qonçalı kəndinin şimal tərəfindəki dərədə olan bulağın adı idi. Bulağın qaynadığı yerdən muncuq kimi qırmızı qum dənələri çıxdığı üçün Qırmızı bulaq demişlər.

QIRXGÖZƏ/QIRIXKÖZƏ – Göllü kəndinin canub tərəfindəki çayırlıda olan gözəlliyyin adı idi. Arpaçayın sol sahilinə yaxın olan çayırlıda olan gözələrin sayı qırx dənə olmasa da, ancaq çoxluğuna görə Qirxgözə və ya i saitinin artımı ilə Qirişgözə demişlər.

QOSABULAG – Hollavar kəndində olan en yaxşı və qoşa olan bulaqların adıdır.

QOTURÇAY – Uzunluğu 10 kilometr olan bu çay mənbəyini Ələyəz dağlarında bulaqlardan alır və Araz çayına töküür. Xəritələrdə çayın adı Araqadzotn kimi yazılır. Informatorlar çayın adını qudur sözü ilə əlaqələndirirdilər. Sürəti axlığı üçün Quduran çay, Qudur çay, daha sonra doyışarak Qotur çay olmuşdur.

QOTUR – Mənbəyini Ələyəzin şimal ətəyindən alaraq Pəmbək çaya töküür. Uzunluğu 18 kilometrdir.

QUQAR ÇAYI – Uzunluğu 10 kilometr olan bu çay Pəmbək bölgəsindədir. Bəzi mənbələrdə Keran kimi qeyd edilir. Ela Geran kəndi də o çayın sahilindədir.

QUZUBULAGI – 1878-ci ildən ermənilər yaşayış Dereköy kəndindəki bulağın adı idi. Ermənilər Kuzibulaq kimi tələffüz edərdilər.

QURDBULAG – Sultanabad kəndinin şərqində Daşlıdagın ətəyində olan bulağın adı idi. Yay aylarında suyu azalan və gur axmayan bulaqda çoxlu qurd əmələ gəlmesini informatorlar söyləyirlər.

QURUBULAG – Güllüçə kəndinin şimalında, Güney dağın ətəyindəki bulağın adı idi. Yay aylarında dəha tez quruduğu söylənilir.

QURNALI – Ellerkənd kəndinin qərb tərəfindəki bulağın adı idi. Bulağın suyu qədimlərdə daşdan yonulmuş boruşkili novdan töküür. Hidronimin tərkibindəki «qurna» boru mənasını bildirir. Təqəlidə sözdür.

DAĞGÖL – Güllüçə kəndinin şimalındaki dağda olan gölün adı idi.

DAĞSUYU – Bahqli kəndinin şərqindəki bulaqlardan axan suyun adı idi.

DADAŞBULAGI – Oxçoglu kəndində bulaq adı idi. Deyilənə görə, Dadaş adlı bir şəxs keçmişdə bu bulağı tikdirmişdir.

DANA KEÇIDI – Güllübulaq kəndinin canubundakı dayaz çay keçidinin adı idi. Dayaz olduğu üçün Danakeçidi dəmişlər.

DANASULAĞI – Oxçoglu kəndində, bulaq sularının kiçik göl halında toplandığı gölmeçənin adıdır. Adəton kəndin mal-qarası, qoyun-quzusu çölo gedərkon və çöldən gələrkən həmin sularaq suvarılları.

DAŞKÖHRİZ – Oxçoglu kəndində olan qədim daş kəhrizin adı idi.

DAŞLIPINAR – Çivinli kəndinin qərbində, dərədəki daşlıqdə olan bulağın adı idi. Hidronimin tərkibindəki «pinar» qədim türk sözü olub bulaq monasını bildirir.

DAŞGÖL – Ələyəz dağının zirvəsində olan bu göl 3200 metr yüksəklilikdədir. Daşlı dərədə olduğu üçün Daş (h) göl demişlər. Ermeni mənbələrində tərcümə edilərək Karılıç («kar» daş – «cliç» göl) yazılır.

DƏVƏBULAQ – İbiş kəndində bulaq adı olmuşdur. Hidronim zoonimden törənmişdir.

DƏYİRMAN SUYU – İlənlə kəndinin şərqində olan qədim dəyirmən xarabası yanından axan suyun adı idi.

DƏYİRMANÇAY – Göllü kəndi ilə Qara Namaz kəndi arasından axan bulaq sularının adı olmuşdur. Həmin dəyirmanın qədim daş novları hələ də kənddə qalırdı.

DƏLİÇAY – Mənbəyini Dəlidiağın ətəklərindəki bulaqlardan alan, Təzokənd və Qara Namaz kəndlərinin arasından axaraq Arpaçaya tökülen çayın adı idi. Uzunluğu 35 kilometrdən çox olan bu çay Qazançı kəndinin sağ tərəfindən adlayır. 1828-ci ildən tə 1919-1920-ci illərədək Türkiyə ilə Rusyanın sorhəddi olmuşdur.

DƏLİÇAY – manboynı Ələyəz dağındaki bulaqlardan alır və Qarasu/Qaranqu çayına töküür. Uzunluğu 20 km-dən çox olan bu çayın da adı dəyişdirilərək xəritelərdə Qexarot adlandırılmışdır.

DƏRƏBULAQ/DƏRƏBULAĞI – Sultanabad kəndinin yanında, Arpagöl su anbarı bendinin yanındakı dərədə olan bulağın adı idi. Həmin bulağın suyu Təpəköyə borularla axıtlıdır.

DOVSANBULAQ – Göllü kəndində bulaq adı idi. Hidronim zoonimden törənmişdir.

DONBABULAQ – Çaxmaq kəndində olan bulaqlardan birinin adı idi. Bulağın orası rəlyefi aks etdirir.

DURNAGÖL – Qara Namaz kəndinin orasında kiçik göl adı idi. Yaz aylarında və payızda burada daha çox durna olduğu üçün Durnagöl demişler.

ÖYRİ – Təpəköy kəndində. Arpaçayın keçmiş yatağının koskin ayıldıyi yerin adı idi. 1961-ci ildən çayı yeni kanalla axıtlıdan sonra köhnə yatağından bulaq suları axırdı.

ÖYRIBULAQ – Qarabulaq kəndinin qərb tərəfindəki herbi zastavanın yanındaki bulağın adıdır. Bulağın adı rəlyefi aks etdirir.

ÖLYARIN BULAĞI – Amasiya kəndinin sərnəsində bulaq adı idi. Hidronim şəxs adı ilə əlaqəlidir.

ƏLƏKBƏRİN BULAĞI – Gözoldərə kəndində bulaq adı olmuşdur.

ƏLACGÖZƏ – Xancığaz kəndinin sərnəsində olan bulaqlardan birinin adı olmuşdur.

ƏLƏSGƏRİN GÖZƏSİ – Qara Namaz kəndində Arpaçayın sol tərəfindəki çayırlıqdə olan gözənin adıdır. Hidronim şəxs adı ilə əlaqəlidir.

ƏLLƏZOĞLU BULAĞI – Ellərkəndin qərbindəki bulaqlardan birinin adı idi. Kəndin qədim sakini olan Əlləzoğullarına aid biçənəklərdə olduğu üçün Əlləzoğlu bulağı demişlər.

ƏMRƏHİN BULAĞI – Saral kəndinin yanındaki bulağın adı idi. Bulağın adı şəxs adı ilə əlaqəlidir.

ƏSƏDLƏRİN GÖZƏSİ/ƏSƏDDƏRİN GÖZƏSİ – Qara Namaz kəndinin biçənəklərində, Arpaçayın sol tərəfində olan gözəliyin adı idi. Əsədlər təyfasına mənsub olduğu üçün Əsəddərin gözəsi demişlər.

ƏŞNƏKÇAYI/ƏŞİNƏK ÇAYI – Talın rayonunda, uzunluğu 38 kilometr olan və Arazs tökülen çayın adıdır. Yay quraq keçəndə quruyur. Hidronim qədim Aşına təyfasının adından törənmişdir. Hidronimin tərkibindəki k isə cəmlək bildirir.

ƏŞRƏFBULAĞI – Ağbabada en maşhur bulaqlardan sayılır. Xaraba Mustuqlu kəndinin qirağında, Arpagöldən 300 metr aralıdır. Hidronim şəxs adı ilə əlaqəlidir.

ZAVOD BULAĞI – Sultanabad kəndindəki süd zavoduna 1940-ci illerde Uçuqdəyirman deyilen yerden çəkilən bulağın adı idi. Uzunluğu 1 km. olan bu bulaq gil (saxsı) borularla çəkilmişdir.

ZAZABULAĞI – Oxçoğlu kəndinin şərq tərəfindəki zağaların yanında olan bulağın adı idi. Yerli şivədə zağa ovuzına zaza dedikləri üçün Zazabulağı demişlər. Burada g-z ovuzlənməsi vardır.

ZAMANLI BULAĞI – Pombək bölgəsində, Şahaltı kəndinin şimal-qərbindəki Zamanlı dağındə olan bulağın adı olmuşdur.

ZİVBULAQ – Oksız kəndinin cənub-qorbindəki düzənlilikdə olan bulağın adı idi. Ətrafi sürüşken sarı gillik olduğu üçün yerli şivədə işlənən sivişmək/zivizmək sözündən törənmişdir.

ZİBEYDƏBULAĞI – Amasiya kəndinin dərəsində olan bulağın adı idi.

ZORUQ – Ellərkəndin şimalında otu zor biçilən biçənəkdəki bulağın adı idi. Elə biçənəyə də Zoruq deyilmiştir.

İLANLI BULAQ – Amasiya kəndinin şimal tərəfindəki biçənəkdə olan tonha bulağın adı idi. Çoxlu su iləni olduğu üçün İlənbulaq demişlər.

İNƏKBULAĞI – Çivinli kəndinin şimal-qərbindəki Inək çayı adlanan biçənəkde olan bulağın adı idi.

GÖLZİYARƏT – Ələyəz dağının zirvəsində hem yüksəklik, hem də göl adıdır. 1918-ci illerde Ələyəz etayı kəndlərdən qaçın düşən yaşılı informatorlar olu ziyareti xatırlayırlar. Gölün adı qədim sintaktik konstruksiyası oks etdirir. Hidronimin mənası Ziyarətgölü deməkdir.

GÖLGÖZƏ – Təpəköy kəndinin şərq tərəfində, sahəsi 2 km. olan gözəliyin adı idi. Vaxtı ilə Torf adlanan yaşayış məntəqəsində yaşayan horbçilər (sərhədçilər) gözənin əsas mənbəyindən bulaq kimi istifadə etmişlər. Arpaçayın sağ tərəfində olan bu gözənin suyu çayın soviyyəsi yendikcə azalırdı.

GÖLYERİ – Kiçik Təpəköy kəndinin şərq tərəfində əkin sərnisinin ortasındakı çayırlıqdə olan müvəqqəti gölün adı idi. Uzunluğu 250metr, eni isə 200 metr olan bu göl yayda quruyardı.

GÜLLÜOĞLU ÇAYI – Ellerkendin cənub tərəfindəki bulaqlardan manboynı alan və Güllüçə kəndindən axaraq Arpagölə tökülen çayın adı idi. Güllüogluların biçanaklarından keçdiyi üçün Güllüoğlu çayı demişlər.

GÜMEVİ ÇAYI – Hollavar kəndinin şərqində, Böyük çayma tökülen kiçik çay adı olmuşdur. Hidronimin adının Güməvi adlanması eyniadlı yurd yerinin adı ilə əlaqəlidir.

GÜMRÜ ÇAYI – Mənbəyini Şirak/Şörəyel dağlarındakı bulaqlardan alan və Arpaçaya tökülen çayın adı olmuşdur. 1928-ci ilde həmin suyu yeni tikilen Şirkənalla (Şirak kanalına) axıtdılar. Çayın adı relyef bildirən Gümrü şəhər adı ilə əlaqəli yaranmışdır.

LİLPARLI (bulaq) – Qarabulaq kəndinin qərbindəki dərədə olan bulağın adı idi. Informatorlara görə bulağın ətrafi lili parla zəngin olduğu üçün Liliparlı bulaq demişlər.

MAMACANIN BULAĞI – Pembek bölgəsində, Vardana kəndi ərazisində olan bulağın adı olmuşdur.

MƏDƏN BULAĞI – Qarakilsə şəhərinin şimal-şərqində Maymaq dağının etyində olan bulağın adı olmuşdur. Keçmişdə orada mis mədəni olmuşdur.

MƏDƏN SUYU – Maymaq dağındaki bulaqlardan manboynı alaraq, axıb Pembekçaya tökültür.

MƏÖL – Arpaçayın mənbəyində dayaz və daşlı keçidin adı idi. Yay aylarında Təpəköy və Sultanabad kəndlərinin qoyun-qızusu, mal-qarası isti düşəndə orada dincələr və serin düşəndə otlaga yayılırdı. Hidronim qoyun-quzunun maleşməsi ilə əlaqədar yaranmışdır. Bir çox kəndlərdə məəl adlı hidro termin işlənəndir. Məəl təqliidi sözdür.

MƏSMƏNİN BULAĞI – İbiş kəndində bulaqlardan birinin adı olmuşdur. Şəxs adı ilə əlaqədar olaraq yaranmışdır.

MƏŞƏDİ HƏSƏNİN ARXI – Çivinli kəndində arx adıdır. Keçmişdə kəndin sakinlərindən olan Maşədi Həsən adlı varlı bir şəxs öz pulu ilə kəndin okin sahələrini suvarmaq üçün çəkdirdimiş.

MƏŞƏDİ HƏSƏNBULAĞI – Çivinli kəndindəki bulaqlardan birinin adı olmuşdur. Maşədi Həsən adlı varlı bir şəxs düzəldirdiyi üçün onun adı ilə adlandırılmışdır.

MƏŞƏDİ HASAN BULAĞI – Təpəköydən Qönçəli kəndinə gəden yoluñ sol tərəfindəki bulağın adıdır.

MİRİLLƏRİN ARXI – Çivinli kəndində arx adıdır. Informatorlar həmin arxin İmriilər/Miriller tayfasına aid olduğunu söyləyirdilər. Kənddə elə bir tayfa 1988-ci ilədək yaşamışdır. Çox qədimlərdə bu tayfanın borçlarından gelənisi söylənilir.

MİNGÖLLƏR – Ellerkendin şimalında olan kiçik göllər qrupunun adı idi. Türkiye sərhəddinə yaxındır.

MİXBULAQ – Əlayez dağında, həmişəlik buz qatlarının yanında turistləri çəlb eden bulağın adıdır. Bulağın yanında mismar kimi sallanan buz salxımları olduğu üçün Mixbulaq demişlər.

MUNCUQLU/MUNCUXLU BULAQ – Vardana kəndindəki bulaqlardan birinin adı idi. Qaynama bulaqdan muncuq kimi qum donaları çıxdığı üçün Muncuqlu (bulaq) demişlər.

NALBƏND KANALI – Pəmbək bölgəsində, Nalbənd kəndinin yanından keçən suvarma kanalının adıdır. 1960-ci illerde istifadəyə verilib. Tayfa adından törənmış kəndin adı ilə hidronim əlaqəlidir.

NAZIKSU – Daşkörpü kəndinin şimalından bulaq sularının axıb goldiyi kiçik çayın adıdır. Uzunluğu 5 kilometr olan bu çay nazik yataqla axdığı üçün Naziksü çayı demişlər.

NAMAZIN BULAĞI – Qara Namaz kəndindəki bulaqların birinin adı idi. Kəndin adı ilə əlaqəsi yoxdur. Başqa bir şəxs adı ilə əlaqəlidir.

NARINBULAQ – Oxçoglu kəndinin şərq qurtaracağında bulaq adı idi.

NEFTLİ/NEFİTDİ/NƏFİTDİ (bulaq) – Xancıgaz kəndindəki bulaqlardan birinin adı idi. Həmin bulaqdan yağlı su çıxdığı üçün Nefitdi və ya Nöyütü (bulaq) demişlər.

NƏNƏNİN BULAĞI – Təpəköy kəndinin 105 yaşlı sakini Zəkiyo nənenin evinin yanında olduğu üçün Nənənin bulağı deyərlər. Cənki 1960-ci ilde rəhmətə getmiş o qarşıya hamı nənə deyərdi.

NİGAR BULAĞI – Gullübulaq kəndində olan qədim bulaqlardan birinin adı idi. Deyilənə görə, bir neçə yüz il yaşı olan bu bulaq xatiro bulağıdır. Həmin bulaq haqqında rəvayət de var.

OYUXLU (bulaq) – Pəmbək bölgəsində, Hollavar kəndi yaxınlığında hem yurd yeri, hem də bulaq adıdır.

ORTABULAQ – Xancıgaz kəndinin ortasında olan bulağın adı idi.

OSMANARXI – Balıqlı kəndində Balıqlıçaydan ayrılan arxin adı idi.

OXLUBULAQ – Xancıgaz kəndinin qurağında bulağın adı idi.

ORTULÜÇAY – I.Şopenin tədqiqatında Qayqulu Qazançı kəndinin yanından axan çay kimi qeyd edilir.

ORDƏKLI GÖLÜ – Arpagölün cənubunda, İbiş kəndinin şimalındakı gölün adı idi. 1970-ci illərdə Qaraxan çayının bir qolunu gölə birləşdirərkən göl quruldu. Informatorlara görə yaz aylarında müxtəlif quş növləri burada möskunlaşmış bala çıxardılar. Yaşılaş ördək daha çox olduğu üçün ordəkli gölü demişlər.

PAŞABULAĞI – Quzıkond kəndinin cənub-qərbində olan bulağın adı idi.

PƏMBƏK ÇAYI – Uzunluğu 86 km. olan bu dağ çayı mənbəyini Maymaq, Boz Abdal, Maraldağ, Bayatdağ, Ley dağdakı bulaqlardan alır. Pəmbək dağlarından axıb Dərəçaya qovuşur və Debətə birləşir. Çayın adı qədim türk

dilində, elcə de müasir türk dillorinin bir çoxunda «çətin keçilən topoliklər» menası bildirən paambak/poombak oronimini oks edir.

POŞTB ULAĞI/POSTBULAQ – Qara Namaz kəndində, Qazançı kəndinə gedən yolun sağ tərəfindəki bulağın adıdır. Informatorlara və qədim xəritolara əsasən aydın olur ki, 1828-ci ildən 1878-ci ilədək, daha sonra isə 1918-1920-ci illərdə həmin bulağın yanında –Deli çayın sağ sahilində Rus ordusunun kazak postu olarmış. Daha doğrusu sərhəd nəzarət məntəqəsi orada yerləşərmiş.

POŞTBULAQ – Şörəyel vadisində, Mağaracıq kəndinin cənub-şərqində Arpaçayı dərəsinin sağ sahilindəki bulağın adıdır. Həmin yerde de 1828-ci ildən 1878-ci ilədək, daha sonra isə 1918-1920-ci illərdə sərhəd məntəqəsinin postu olduğu üçün Postbulaq demişlər. Qara Namaz kəndindəki Post bulağı ilə bu bulağın arasında 35 km. məsafə var.

POQQULBULAQ/POKQUBULAQ – Çivinli kəndində on yaxşı bulaqlardan birinin adı id. Poqquldayaraq qaynağı üçün Poqqul (dayan) bulaq demişlər.

SALLIBULAQ – Çaxmaq kəndində, ətrafına sal daşlar döşənmiş qədim bulağın adı id.

SARIBULAQ – Çaxmaq kəndində, Arxaşan dağının ətəyində olan bulağın adı id.

SARIKANAL/SARIQANAL – Çaxmaq kəndində, bulaq sularının axdığı sarı gilli kanalın adı id.

SARISU – Xancıgaz kəndində bulaq sularının axlığı kiçik arxa deyildi. Gilli yataqlardan dərənəngərək axlığı üçün su sarı rəngə bənzəyirdi.

SARIÇAY – Arçut çayına tökülen bir çayın adı id. Hidronimin tərkibindəki sarı leksik vahidi suyun keyfiyyətini bildirir. Ümumiyyətlə, güclü axmayan sular öz rəngini itirir və sarıya çalır.

SEYİDGÖLÜ – Mağaracıq kəndinin qərbində-Türkiyə sərhəddində olan gölün adı id. Həmin ərazi kənddə uzun illər yaşayış Steyidlər təyafasına aid olduğu üçün oradakı biçənəklər və əkin sahələrinə görə gələ de Seyid(lerin) gölü demişlər. Steyidlər on böyük tayfa kimi Ağbabə və Qars ərazisində yaşamaqdadırlar.

SELDAĞILAN ÇAY – Ağbabanın cənub-qərbində, menbəyini Ağbabə dağ silsiləsinin bulaqlarından alaraq keçmiş Seldəğilan kəndinin yanından adlayıb Arpagölö töküür. Uzunuğu 15-17 kilometrdir.

SÖKİNƏBULAQ – Xancıgaz kəndində bulaq adı id.

SONGƏRBULAQ – Düzkəndin cənubundakı Sengordağda olan bulaq adı id. Türk tarixçi və dilçisi M.Doğru «songər» sözünü qıpçaqlara aid edir və göstərir ki, uyğur və qıpçaqlarda bu sözin mənası «dağın alçaldığı yer» deməkdir. Hidronim adını dağ adından götürmüştür.

SOYUQBULAQ – Quzukənd kəndinin şimal-qərbindəki bulağın adı id.

SIRLİSANDIQ/SİRŘISANDIQ – Gulluce kəndinin şimal tərəfində, Güneydağdakı bulağın adı id. Sandıq şakilli daşdan qaynayan su eyni seviyyədə sandığın içinde qalır. Azalıb eskilmir.

SÖYÜDLÜ SU AMBARI – Ağın rayonunda olan su anbarının adı id. Keçmiş Söyüdlü kəndinin yanında olan bu su anbarının da xəritelerde «Sarnaxburi crambar» kimi qeyd edilir.

SÖYÜN BULAGI/HÜSEYNBULAGI – İlani kəndinin şimal qurtaracağındə bulaq adı id. Hidronim şaxs adı ilə bağlıdır.

SUQARIŞAN – Gullubulaq kəndinin şimal tərəfində, Qara Memmed kəndindən galən bulaq suları ilə kəndin bulaq sularının qarşılığı yerin adıdır.

SUQOVUŞAN – Daşkörpü kəndinin cənub tərəfində Mövləqulu dorosində galən su ilə Əliyar dərəsindəki bulağın qarşılığı suyun adıdır.

SÜDLÜBULAQ/SÜDDÜBULAX – Vardana kəndində olan bulaqlardan birinin adı id. Informatorlar söyləyirlər ki, bulağın suyu ağ rəngə çaldığını görə Südlübulaq demişlər.

SÜLEYMAN BULAGI – Öksüz kəndində, şimal-qərbə olan bulağın adı id.

TAĞIBULAGI/TAĞIBULAGI – Mağaracıq kəndinin ərazisində olan bulaqlardan birinin adı id. Hidronim şaxs adı ilə əlaqədardır.

TALİBVURAN/TALİFURLAN – Çivinli kəndinin şimal-şərqi tərəfində Goydağın yamacında olan bulağın adı id. Deyilənə görə, keçmişdə kəndin igit bir oğlunu bulaq başında düşmənləri öldürmüştər. Ona görə də, bulağa Talıvurulan demişlər.

TANIŞ – Əliyaz dağının zirvəsindəki göllərdən birinin adı olmuşdur. Göl Baqu zirvəsindədir.

TƏKBULAQ – Göllü kəndinin şərəsində bulaq adıdır. Həmin ərazidə tek olduğu üçün Təkbulaq demişlər.

TƏNDİRULAQ – Quzukənd kəndinin cənub-qərbində olan bulağın adıdır. Bulaq təndir formasında olduğu üçün Təndirbulaq adlandırmışlar.

TƏPƏBULAQ/TƏPƏBULAGI – Topəkəy kəndində, Arpaçayın keçmiş yatağının sağ tərəfində, təpənin ətəyində olan qədim bulağın adı id.

TƏHMƏZBULAQ/TƏHMƏZBULAGI – Ellerkənd kəndində olan bulaqlardan birinin adı olmuşdur. Kəndin şimalindəki qayalıqla oan bu bulağın yanında, deyilənə görə, 1912-ci ildə Qaçaq Usubun silahdaşı Tohmaoz, çar kazakları tərəfindən vurulduğu üçün bulağı Tohmazbulaq adlandırmışlar.

ÜLƏŞİKBULAGI – Maymaq dağının şimal-qərb tərəfində eyniadlı yurd yerində olan bulağın adı id. Üləşik bitki adıdır.

ÜLƏŞİKSUYU – Üləşikbulaqdan başqa, daha bir neçə bulağın birleşib axlığı kiçik çayın adı id. Pombokçaya töküür.

ÜÇBULAQ/ÜŞBULAQ – Ibiş kəndinin cənub-şərqində, yan-yanə olan bulaqların adı olmuşdur.

ÜÇGÖZLƏR/ÜŞGÖZLƏR – Qaraçanta kəndinin qərb tərəfində «Köhneyurd» adlanan yerdəki çayırlıqda yan-yanan üç gözonin adı idi.

XANIMANA (bulağı) – Qursalı kəndində, keçmişdə ehsan kimi düzəldilən xatirə bulağı idi.

XATIRƏBULAQ – Arçut kəndində olan bulaqlardan birinin adı olmuşdur.

XATINBULAQ/XATINBULAĞI – Qara Namaz kəndinin ortasında keçmişdə ehsan kimi düzəldilmiş bulağın adı olmuşdur.

XƏLİL BULAĞI – Arçut kəndində olan bulaqlardan birinin adı idi.

HALİŞDİ – Qursalı kəndində olan bulaqlardan birinin adı olmuşdur.

HƏMİDBULAĞI – İlənlə kəndində olan bulaqlardan birinin adı idi.

ÇALDAŞ BULAĞI – Ağbabada, Çaldış adlanan yaylanın ferması yanında olan məşhur bulağın adı idi.

ÇAMIRLI/ÇAMIRRI – İbiş kəndinin cənubunda, torpaqdan qaynayan bulağın adı idi. Bulağın içi həmisi çamır (palçıq) olduğu üçün Çamırlı demişlər.

ÇİL USUBUN BULAĞI – Ellerkend kəndinin qorbində, ÇİL USUB adlanan yayladakı məşhur bulağın adı olmuşdur. Bulaq birinci hərbi zastavaya gedən yoluñ sağ tərəfindədir.

CİNLIBULAQ/CİNNIBULAX – Balıqlı kəndindən Güllüçə kəndinə gedən yoluñ sağ tərəfində, qayaların arasından qaynayan bulağın adı idi. Ümumiyyətlə, Ağbabada Cindağı, Cindəresi, Cin qayası adlı onlara toponim vardır. Bu toponimlər haqqında müxtəlidir rəvayətlər söylənilsə də, ancaq Q.Qeybullayev belə toponimləri cen, cin təyfa adından törenəne hesab edir.

CİNQILBULAQ – İbiş kəndinin qorbindəki çinqılıqlıda olan bulağın adı idi.

CIRCIR – Pəmbək bölgəsinin en yaxşı yaylaqlarından birinin adı olmuşdur. Əslində bulaq sularının töküldüyü bu şəhər Şir-şir adlanır. Lakin Ayrım kəndlerinin bir çoxunda bu şəhərləyə CIRCIR demələri söz öündə o-səs evezlənməsi nəticəsində olmuşdur.

CÜTBULAQ – Güllüçə kəndində, Qalaça adlanan dağın dibindəki bulağın adı idi.

CÜTBULAQ – Mağaracıq kəndinin biçəneklarında qoşa olan bulaqların adı idi.

ŞAHLİ BULAĞI – Xancıgaz kəndində olan bulaqlardan birinin adı idi.

ŞALĞAMGÖZƏ/SAĞLAMGÖZƏ – Quzukondən 3 km. aralı, saf və keyfiyyətli suyu olan böyük su mənbəyinin adı idi. Makro arealda işlənən bu bulağın adı əslində Sağlamgözə olmuşdur. Söz öündə S-Ş evezlənməsinə görə Sağlamgözə kimi deyilir.

ŞİRİNSU – Vardana kəndində bulaq və Pəmbəkçaya qarışan kiçik çayın adı olmuşdur.

ŞİRİNSU ŞƏLALƏSİ – Əleyəz dağının cənub tərəfində, Qotursu çayın mənbəyinə yaxın yerde olan şəlalənin adıdır. Həmin şəlalənin də adı dəyişdirilərək Kaxsracur (şirinsu) olmuşdur.

ŞIRAK KANALI – 1920-ci illərin sonunda Şörayel vadisini suvarmaq üçün çəkilən kanalın adıdır.

ETNONİMLƏR SÖZLÜYÜ

Ağbabada, Şörayel və Pəmbək bölgələrin kəndlərində 1988-ci ilədək yaşaması təyafaların adları

Yaşayış məskəninin adı	Aile	Əhali	Təyafalar
1. Amasiya	400	1830	sağamoylu, gülmeməddi, kosalar, şabanlar, qrellər, armudlular, müsələr, şindallar, samağarnılar, əşreflər, ziliyolar
2. Arçut	700	3750	məmmədöyü, eminlər, dölekler, koxah, golmalor, məşədilər, qolugödəkli, əmrəhlər
3. Aşağı Kilsə	20	120	xidirlı, xanvəlli, oxçular, ismeyilli
4. Balıqlı	20	120	tapansaqqalı, dəmirçilər, zərcarlar, bozalılar, hilloyar, dəllər, tənbəllər, vəliuşağı, naçaroğullar, babaöyü
5. Vardanə	215	1075	seyidli, miskinli, mollah, qaraoruclu, dəraçıkcli, göyçəli, olıqulu
6. Qarabulaq	57	293	binnətuşağı, qocalar, eminlər, pənahlar, bəxtiyarlar, bəhrəmlı
7. Qarakilso	200	800	miskinli, bayidili, imri, səfərrli
8. Qara Namaz	180	880	söyünnü, usuflu, qrellər, sağırlar, rzalar, dölekler, səfərlər, dişrlər, əbdülozimli
9. Qaraçanta	294	1600	nəsiflər, kosalar, seyidlər, şavolotlər, süleymanlı, isyołar, alməmməddi, bəhramlar
10. Qızılören	37	185	dölləklər, seyidli, məmişli, ayrumlı
11. Qönçəli	43	236	seyidlər, usublu, kosalı, qasımı
12. Quzukend	179	984	cüluxlu, şeytanlar, erincəlilər, ağsaqlıllar, qəriblər, aşırı, siqollar, həşimlər, darvazalar, pirilər, müründər, təpəbaşilar, eminlər
13. Qursalı	550	2020	quluöyü, nəsirli, məməyeli, kərimlər, haxverdilər, daşdöyər, oruclar, avaslar, göyməmməddilər
14. Daşkörpü	125	680	arixli, əşreflər, məşədi zaloylar,

			samağarlılar, muxtarlar, omrahiar	
15.	Düzkənd	60	319	göycəli, mollah, arıxlı, daşdomirli
16.	Ellerkənd	70	328	gülüoğlu, əliazoglu, gürmülər, orciyalılar
17.	Ibiş	92	530	qarakəllər, dəlleklər, isələr, hacınasiblər, məşədiqurbanlar, mommodvəlilər, bayramlılar
18.	İlanlı	81	564	usuflu, hacimammadçəfərlər, safaröyü, abbaslar, dörvişler, xasılyeyənlər, qariblər
19.	Yuxarı Kilsə	70	530	təsdi, məmmədşanlı, muradbəyli
20.	Göllü	140	760	sayılı, təsər, dərzili, tağılar, hacıhoğlu, dibazlar, bozməmmədi, qazaxlı, məmmədcənətlər, hüməmtər
21.	Güllübulaq	570	2875	əkinçilər, xızanlar, omrahiar, söyünnü, hacimamoylu, qaraqoyunu, dığırı, gödəkli, hacılər, haciroslu
22.	Güllüce	182	920	seyidli, kareti, taclı, karlar, Hacılı, daşdomirli, zeynallı
23.	Mağaracıq	207	1010	arıxlılar, mollasonlı, xırıeskərlər, hacılər, ovçuhasanlar, sənaoğulgıl, balaməmmədi, hacisalmanla, kəbləhüseynli, seyidli, yaqublu
24.	Mollaqışlaq	30	150	dərgahlılar, hal hümətli, kəremli
25.	Oxçoğlu	317	1552	başmaqqıllar, buruqçular, karvelilər, nərusağı, süleymanlı, hacıimanlar, dəlleklər, söyleməzli, başıçıpidi, məşədiqribələr, qaraqoyunu
26.	Oksuz		148	lahışlar, qarafatmalı, söyünlü, tatlı, şiroylu, nalbondlər, daşdomirli, pərimlər
27.	Saral	330	1856	muradxanh, qaraçoriar, qaralar, şıxahlar, göyəbaxanlar, qarakərimlər, aşırı, qarasıqqallı
28.	Sultanabad	60	319	usuflu, dəliohmədi, baxışlı
29.	Təpəköy	142	758	qaraciq, nalbəndlər, delleklər, postaçılard, tombullular, əsgəroğlu, aydınlu, gözdərəlilər, sarbanoglular, dadaşlı, kosalar, eyiblər, lahiçlər, şivillər, əşnəklilər, comonlı
30.	Haydarlı	460	2300	rzalı, seyidli, tağılar, qaralar, aym, miskinli
31.	Hallavar	600	3400	xanvəlli, təlibli, doluxanlı, qədimli,

			asıqlı, xamoylu, köbarlı, Həzili, pirəli, seyidli, çovuşlu	
32.	Xancıqaz	220	1200	axsaxlı, məmisi, alöylü, ağəməddi
33.	Çaxmaq	42	387	kurdor, arıxlılar, zərgarlar
34.	Çivinli	95	534	məşədihasanlı, mirili, bəxtiyarlar, məşədirustamlar, pənahlar, böhrəmlı

KİTABIN 1996-Cİ İL NƏŞRİNƏ AİD YAZILMIŞ RƏYLƏR

OĞUZ ELLƏRİNİN YADDAŞI

Son zamanlar Azərbaycan türklerinin yaşadıqları tarixi ərazilərin toponimiyyasının öyrənilmesi tövdizləyiş işlərdən sayıla bilər. Çünkü yazıya alınmadığı üçün və müəyyən tarixi səbəblərə görə rus-türk müharibələri, erməni zorakılığının nəticəsi olaraq əhalinin deportasiya olunması minlərlə toponimi unutdurmuşdur. Bu zorakı miqrasiyalarda həm də 100 minlərlə Azərbaycan türkü məhv edilmişdir. Azərbaycanımızın qərb hissəsi sayılmış Ağbaba, Şörəyel, Pəmbək, Goyça, Ağrı vadisi, Qaraqoyunu, Zongazur və digər tarixi bölgələrimiz rus siyaseti nəticəsində inди «etnik erməni ölkəsi»ne çevrilmiş, bir nefər də olsun belə azərbaycanlı orada qalmamışdır. Xalqımızın həm maddi, həm də mənəvi mədəniyyətinə ağır zərər vurulmuşdur. Belə ki, həmin bölgələrlə tarixi və etnik bağlılığı olan türkmenşəli toponimlər erməni hökuməti tərəfindən qəsdən rəsmi sənədlər osasında dayışdırılmış, cənəfli obyektlərə orazi ilə heç bir etnik bağlılığı olmayan uydurma adlar vermişlər. Əlbəttə bunların hamısı məkirli ermənilərin Azərbaycan torpaqlarına sahib olmaq siyasetinin davamıdır. Qeyd olunmalıdır ki, inди Ermənistən adlanan Qorbi Azərbaycan oraszisinin 1935-ci ilə qədərki toponimik qatı 95 faiz türkmenşəli adlardan ibarət olmuşdur. Inди unudulmaqdə olan cənəfli adları tədqiq etməkə səbüt etməliyik ki, imperiya siyaseti ilə yaradılan «Ermənistən» azərbaycanlılarının avtoxton vətəni olmuşdur. Toponimlərin dayışdırılmış ermənilər torpağın yaddaşını pozmuşlar, bu da onların on böyük cinayətlərindən biri sayılmalıdır. Bu baxımdan filologiya elmləri namizədi Aslan Əhmədxan oğlu Bayramovun «Qadim Oğuz ellərinin – Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri)» elmi-təlqiqat işi – kitabı aktual sayıla bilər. Bu kitab bu sahədə olan boşluğu qismən də olsa, doldurur. Bu sahədə yazılın kitablar qiyomatlı məoxoz sayılmalıdır.

Göstərilən kitabın «Giriş» hissəsində tarixi ərazilərimizin coğrafiyası, toponimlərin eks olunduğu tarixi mənbələr, 1828-ci ilin rus-türk müharibələri və bunun acı nəticələri, azərbaycanlıların 1828, 1854, 1878, 1914, 1948, 1988-ci il deportasiyaları, əhalinin zorakı miqrasiyası rus və erməni statistik sənədləri ilə sərhəd edilir. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilmələri də tarixi faktlarla və statistik rəqəmlərlə göstərilir.

Kanekirli, Q. Gənceli kimi tarixçilərin əsərlərindən faydalananaraq onların əsərlərindəki tarixi və təhrif olunan toponimlərimizi bərpa edərək tədqiqatda cəlb etmişdir. Xalqımızın soykökündə iştirak etmiş quşar, sirak, abar, xazat, eftal, aşına, aqar, aylandur, konkar və oğuzlarla bağlı olan bayat, bayandır, oxçu, dırak, arpa və s. Etnonimlərin leksik-semantik və sintaktik xüsusiyyətləri, linqvistik izahının açılması da maraq doğurur. Funksional-struktur tiplerinə görə, elecə də elliptik və tam formalı oykonimlərin xüsusiyyətləri nümunələrlə izah edilmişdir. Yuxarıda göstərilən bölgələrdə müxtəlif pəşə-sənətə bağlı oykonimlərin yayılma arealı, müxtəlif ölkələrdəki paralelləri də müqayisə ilə göstərilir. Xüssusilo, şəxs adlarından törenmiş oykonimlərin bölgələrdə rast gəlinən qruplarının təsnifi, «Kitabi-Dədə Qorqud»la bağlı, onun onomastikasını eks etdirən oykonimlərin izahi və dastanlarda olaqələndirilmesi də elmidir. Bundan başqa, tədqiq olunan bölgələrin bitki və heyvanat aləminin toponimiyadə oks olunması, bir çox hidronimlərin də oykonimə çevrilmesi qanunsuyğunluqlarını da şərh etmiş və nümunələr göstərməkə səbüt edir ki, toponimlər birdən-birə yaranmır, onlar ümumi leksik vahidlərdən tərenir.

Bir-birino səykek olan Ağbabə, Şöroyel və Pəmbək bölgələrinin coğrafi relyefi müxtəlif olduğu üçün saysız-hesabsız oronomin vahidlərin yaranmasına sebəb olmuşdur. Dissertasiya işi də bu məvzu ilə əlaqəli olan müəllifin omel işlərindən biri də odur ki, mikrotoponimləri də makrotoponimlər kimi bir sistemdə tədqiqatda cəlb etmişdir. Lazım gəldikdə isə mikrotoponimlərin şəxs, təyfa adları ilə əlaqəsini, bəzən də onların relyeflə daha yaxından bağlı olmasına şərh etmişdir. O, Pəmbək, Maymaq, Tej, Ağlağan, Delidağ, Ağbabə, Şirak və s. oronimlərin etimoloji izahını vermiş, bir çox qədim relief bildirən coğrafi terminlərin bölgələrin toponimiyasında oks olunduğunu göstərməşdir. Məsələn: Gav (daşlı keçid), Gümrä (çay qırığında hündür yer), Artik//Ərdik(yüksek aşırım), Tap(tapəliklərle əhatə olunan düzən yer)və s. Müəllif bu coğrafi obyektlərinə yaxından tanış olduğu üçün şəxsi müşahidəsi əsasında şərh etmiş və düzgün nöticələr çıxarmışdır. Bundan başqa, metaforik terminlərin də – barmaq (Maymaq), qarın (Qarnıyanq), baş(Baş Güney), yerli coğrafi terminlərin (tap, qılıq, yolaq, rənd, napzar və s.) bir çox toponimlərdə oks olunmasını qeyd etmişdir. Oğuzların onqonları ilə əlaqəli olan Bozdoğan(doğan quşu), Çonqurlu (sonqar quşu), Ağbabə (qartalın bir növü) toponimlərin izahi də maraqlı faktlardandır. Bu Obuz əllərinin yaddaşdır.

Müəllif göstərilən bölgələrdə oks olunan göl, çay, kanal, bulaq, axmaz, gəzə, quyu, kohriz və digər hidronimlərə də bir fosil həsr etmişdir.

Müəllif düzgün olaraq, əski kaspi və ahur təyfa adlarını oks etdirən Kasak, Ahuran çay adlarının izahında erməni tarixşünaslığını təqdim edən F.Qan kimi tədqiqatçıların sohv izahını təqdim edir. F.Qan sohv olaraq Kasak çay adını «turş

su», Ahuran çay adını «at axuru» kimi izah etmiş, sohv nöticə çıxararaq coğrafi adları öz kökündən uzaqlaşdırılmışdır.

Müəllif klinik (Kınıksu), abar (Abaransu), qaraçor (Qaraçoran suyu), qaraçoyun (Qaraçoyun bulağı), arpa/arpi (Arpagöl, Arpaçay)və s. təyfa adlarının çay adlarında oks olunmasını, qədim sintaktik quruluşun hidronimlərdə oks olunduğunu (Gölçüşən-Duzlu göl, Gölziyərət-Ziyarət gölü) düzgün açıqlamışdır. Bölgələrdəki saysız-hesabsız bulaqlar da kəndlər üzrə semantik monalarına görə qruplaşdırılmış, sintaktik quruluşları göstərilmişdir.

Əsərin maraqlı hissələrindən biri də toponimlərin folklorada oks olunmasına aid verilen bədii nümunələrdir. Doğrudan da, bir çox hədə xalqın deportasiyası, qəçqınlıq, müharibələr toponimlər vasitəsilə daha qabarıq verilir, tariximizi oks etdirir:

İrevan çarşı bazar
İçində bir qız gəzər
Əlinde kağız, qələm
Derdliye derman yazar.

No gözəl deyimdir. Doğrudan da İrevanda belə bir bazar olmuşdur. Bu xalqın yaddaşdır. Bu misraların sayımı artırmaq da olar.

Müəllif yeri göldikcə oronimlərin mütlöq hündürlüyünü, hidronimlərin çayların uzunluğunu, kraterin derinliyi, dag silsiləsinin uzunluğunu göstərir. Bu mütlöq lazımdır. Azərbaycan dilli ədəbiyyatlarda bu çox azdır. Elmi əsərin axırında verilən «Toponimik sözlükdə 300-dən çox oykonim, 600-dən çox oronim, 200-dən çox hidronimin əlifba sırası ilə verilməsi, 1988-ci ilədək azərbaycanlılar yaşayış kəndlərin əhaliyi və hemin kəndlərdə yaşayış tarixi təfərruatı, dəha doğrusu təyfa adlarının kəndlər üzrə verilməsi maraq doğurur. Bütün bunlar toponimlərin unudulmasının qarşısını almışdır. Doğrudan da, müəllif hemin toponimləri galəcəyin yaddaşına çevrilmiş, çoxşaxəli problemlərin həlli-nail olmuşdur. Toponimlərin digər türk əllerindəki paralellərinin verilməsi də maraqlıdır. Kitabın axırındaki etnoqrafik şəkillər, bölgələrin xəritəsi və toponimlərin türk əllerindəki paralellərinin müqayisəli verilməsi də maraqlıdır.

Müəllif hem də tarix, coğrafiya və dilçiliyə aid yazılış kitablardan, lügət və ensiklopediyalarından, elecə də tarixi xəritələrdən də faydalanmışdır. Ümumiyyətlə bu əsər Azərbaycanşünaslığı layiqli bir töhfədir. Kitabdan bakalavr, magistr və tədqiqatçıların da faydallanması şübhəsizdir.

*Budaq Budagov, akademik
(«Filologiya məsələləri», 1997, №3)*

QİYMƏTLİ TƏDQİQAT

Son illerde aparılan araştırmalar göstərmişdir ki, indi «Ermənistan» adlanan Qərbi Azərbaycanın orası azərbaycanlıların ulu ocdadlarının Cənubi Qafqazda yaşadıqları oraziye daxildir. Bu fikir aşağıdakı tarixi faktlarla təsdiqlənir: birinci, eradan əvvəl VIII əsrə Anadoluya yarımadasının şərqində-Van gölünün etrafında mövcud olmuş Urartu dövlətinin hökməndarlarının indiki Ermənistan orasına təşkil etdikləri hərbi sefərlər barədə qayalarda yazıdları kitabelerde qeyd edilən bir sira «ölkə» adlarının azərbaycanlıların yaşadıqları kənd adları ilə eyniliyi, ikinci, eradan əvvəl VIII əsrə Qara donuzın şimal sahilindən Kür-Araz çayları arası oraziye qədim türkmenşəli kəmər (qəmər) tayfalarının gelib maskunlaşması və bu tayfa adının Gümri (qədim adı, və ya forması Qumeri/Qameri) Qəmərə, Qəmərə, Kəmərli kənd adlarında eksini tapması; üçüncü, eradan əvvəl VII əsrde şimaldan qədim türk mənşəli Sak (Saka) tayfalarının Kür-Araz ovavlığını və indiki Ermənistan orasını işgal etməsi və buralarda sak çarlığınnı təşkil etməsi; dördüncü, V əsr erməni müəlliflərinin Ermənistanda ilk hökməndarların «Skaordi»-lər (yəni sak oğular, Sak noslindən olanlar) adlandırılmas; beşinci, V-VII əsr erməni mənbələrində indiki Ermənistan orasında Kongor, Quşar, Taşır, Kolt, Kolb, şirak, abaran və bu kimi türkdilli eyalet və mahal adlarının çekilməsi və s. maraqlı faktlardır.

Lakin tövüsü ki, Azərbaycan türklerinin qədimdən məskun olduqları bu ərazilərdə əhalinin nəinki etnik tərkibi, maddi və manevi mədəniyyəti, həm də toponimiyası, hətta folkloru belə tədqiqat pedimenti olmamışdır. Azərbaycanlıların tamamilə öz doğma yurdlarından qovulması bu başqa bir sira problemlərin araştırılması kəskinliyi ilə qarşıya qoyulmuşdur. Bu sahədə boşluq vardır. Filologiya elmləri namizədi Aslan Bayramovun «Qədim Oğuz əllerinin Ağbabə, Şöreyəl və Pəmbək bölgələrinin yer-yurd adları» kitabı bu boşluğu qismən dolduracaq. Aslan müəllimin bu əsəri sözün haqqı mənasında kərgin zehni eməyin mahsuludur. Kitabda üç bölgəni əhatə edən AMasiya, Qızılqoç, Düzkənd, Ağın, Artık, Talın, Hamamlı, Quşar rayonlarına daxil olan yaşayış məntəqə adları (oykonimlər), su mənbələri adları (hidronimlər), müsbət və mənfi relief formaları adları (oronimlər) təsnif edilmiş və mənşələri aşkarlanmışdır. Bundan başqa, kitabın sonunda verilən toponimik lügət və etnografik tarixi şəkilolarda maraq doğurur. Kiçik bığır yazıda müəllifin bu sahədəki uğurları barədə geniş danışmaq imkanı olmasa da, mən tam əminliklə deyə bilerəm ki, Aslan müəllimin göstərilən bölgələrdə toponimlərin türkmenşəli olması haqqında çıxardığı elmi nticicələrin doğruluğuna sübut şübhə yoxdur. Müəllif göstərilən ərazilərin toponimiyasında bir sira qədim türk mənşəli tayfa adlarını üzə çıxarmış, tohrifləri berpa etmiş, bir sira adlarda indi Azərbaycan dilində avə onun dialektlərində qalmamış qədim türk sözlerinin aşkarlamışdır. Əsərdən aydın olur ki, «Kitabı Dədə Qorqud» eposunda adları çekilen toponimlər və dastanın onomastikası ilə

bağlı olan yer-yurd adlarının, hətta tayfa adının belə (dələklər, qaracığ və s.) çoxusu indiyədək qorunub saxlanılmışdır. Hətta Qorqudşinasların toxunmadığı Qayı Qulu, Qayı Qocalı, Altuntaxt, Aruzca, Oxçu, Topa Dölop və s. adı göstərilən ərazilərdə çıxdır. Amma erməni xəbisiyi zaman-zaman türkmenşəli adlara da qənim kəsilmiş, coğrafi obyektlərə uydurma erməni adları verilmişdir.

Aslan Bayramovun bu kitabı mənbələr və mövcud ədəbiyyat əsasında yazılmışdır. Bununla yanaşı, müəllif çələbə materiallarından, göstərilən bölgələrdə yaşamış adamlardan aldığı məlumatlardan da geniş istifadə etmişdir. Onun erməni dilini bilməsi də erməni mənbələrindən bu və ya digər toponimin mənşəyi haqqında olan uydurma fikirləri də tənqid etmişdir.

Ermənistanda indi azərbaycanlı yoxdur, 1828-1832-cu illərdən başlayaraq bilavasitə Rusyanın köməkliyi və təhribi ilə azərbaycanlıların gah müharibə (1878, 1914, 1918) gah köçürümə (1948), gah da terror vasitəsilə (1988) Qərbi Azərbaycandan çıxarılmış və etnik erməni ölkəsi-Ermənistan yaradılmışdır.

1935-ci ildən başlayaraq türkmenşəli adları ermənilər doyişdirməyə başlamış və 1990-ci ildə bunu başa çatdırmışlar. Indi göstərilən tarixi torpaqlarımızda azərbaycanlılar yaşamadıqları üçün türkmenşəli toponimlər də «məhv olmuşlar». Çünkü onun daşıyıcısı olan azərbaycanlılar orada yoxdur. Elə tədqiqatın da aktuallığı bundadır. Aslan Bayramov hələ öz rayonlarında müəllim işləyərkən əsil vətənpərvərlik qeyrəti nümayiş etdirərək göstərilən bölgələrin toponim və etnonimlərini toplamış və bu sahədə ilk cığır açmışdır. Onun əsərinin elmi deyəri böyükdür və gələcək tədqiqatçılar üçün bir örnəkdir. Indiki Ermənistandakı bütün əraziləri üzrə belə bir tədqiqatın aparılması vacib məsələlərdən biri olmalıdır ki, gələcək nəsillər də bundan faydalansınlar.

Kitabı oxuduqdan sonra oxucuda xoş bir emosiya da yaranır. Bu emosiya kitabın çap olunmasına sponsorluq etmiş mesenat Hacı Elman Hacı Abuzər oğlu Ağbabəliyə aiddir. Var olsun Hacı Elman kimi elmin qayğısına qalan kişilərimiz! Aslan müəllimin kitabı oxuyaraq gələcək nəsillər müəlliflər yanaşı, mesenat Hacı Elmanı da dərin hörmətlə yad edəcəkler. İnsan da tarixdə qoyduğu izi ilə yaşayır.

Bu kitab dərs vəsaiti kimi də çox faydalıdır. Həm də gələcəyə bir yaddaşdır. Bakalavr və magistrlər, eləcə də tədqiqatçılar bu dərs vəsaitində yeterince faydalanaçaqlar.

Qiyasəddin Qeybullayev, tarix elmləri doktoru, etnoqraf
(«Filologiya məsələləri», ADPU, 1997, N-2)

TARİXİN YADDAŞINDAN GÖLƏN SƏSLƏR

1988-ci ilin erməni soyqırımı təkcə indiki Ermenistan Respublikası ərazisində yaşayan 200 min nəfərdən çox Azərbaycan türkünün öz dədə-baba yurdundan didərgin düşməsi ilə nəticələnmişdi. Həm də neçə min illik tarixə malik qədim bir ulusun-elatın özinoxas adət və ənənələrinə, mədəni həyatına, etnoqrafiyasına, coğrafi adlarına və s. ağır zarbə vurdu. Qədim türk-oguz əllerindən ayaq izlərimiz kəsildi. Erməni daşnakları oradakı mədəni abidələrimizi mahv etdilər. Tarix boyu toplum yaşayan tayfalar her yana səpələndi. Ancaq nə yaxşı ki, Oğuz əllerinin cəfəkəş ziyalıları illerle ağır zəhmət qatlaşdır, ulu bir tarixi itib-batmağa qoymur, öz əsərlərindən yaşatmağa, əks etdirməyə çalışırlar. Belə ziyahlarımızdan biri də istedadlı türkoloq, filologiya elmləri namizədi Aslan Bayramovdur.

A. Bayramov dilçilik elmimizin nisboten az öyrənilmiş bir sahəsi – toponimika ilə məşğul olaraq Ağbaba (Amasiya və Qızılıqış rayonları), Şörəyel (Düzkənd, Ağın, Artık və Talın rayonları) və Pəmbək (Hamamlı və Quşqar rayonları) bölgələrinin qədim və indiki yer-yurd adlarının öyrənilib aşkar çıxarılmasında böyük işlər görmüşdür. O, doğulduğu kənddə – Ağbaba mahalının Taşköy kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyə-işləyə 8 rayonu əhatə edən Ağbaba, Şörəyel və Pəmbək bölgələrini qarış-qarış dolışmış, türkolojiya elmində heç vaxt tədqiqat obyekti olmayan ərazilərin toponimiyasını – yer-yurd adlarını tədqiq etmiş, 3000-dən çox toponimin və tayfa adlarının kartotekasını hazırlanmışdır. Onun iki il əvvəl «Ermenistanın Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin türk toponimləri» mövzusunda müdafiə etdiyi dissertasiya işi yüksək aktuallığı, elmi faktlarının derinliyi, dil materiallarının zənginliyi ilə tanınmış dilçi, tarixçi, coğrafiyaçı və etnoqraf alımların mərاغına səbəb olmuşdur.

Bu yaxnlarda ise Aslan Bayramov elmi araşdırılmalarını ümumiləşdirərək sanballı bir əsər – «Qədim oğuz əllerinin – Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri)» kitabını naşr etdirmiştir. Kitabın sponsoru Tatarstanın Çelin şəhərindəki «Polimer» Elm İstehsalat Birliyinin baş direktoru Hac: Elman Moşadi Həsənlidir.

Namərd qonşuların tarixi saxtakarlığına qarşı yönəldilmiş bir ittihad sənədi kimi soslönen bu kitabıda Aslan Bayramov tədqiq etdiyi toponimləri yayıldığı ərazilərin tarixi coğrafiyası ilə bağlı surətdə araşdırır, həmin toponimlərin Krim, Bolqarstan, Qafqaz, Orta Asiya, İran, Türkiye paralellerini aşkar çıxarı.

Kitab giriş və üç fəsildən ibarətdir. Birinci fəsilədə oykonimlərin – yaşayış məntəqələrinin adları təhlil edilmişdir. Onların leksik-semantik mənənləri, morfoloji və sintaktik xüsusiyyətləri, etimoloji izahı verilmişdir. Müəllif erməni, yunan qeynaqlarına söykənərək göstərir ki, kəngər, quşar, ahuran, aqar, sıräk, aşına, basil tayfa adları oykonimlərdə əks olunaraq hələ çox-çox qədimlərdən

məlumat imis. Məsələn: Sirak // Şirak (II əsr), Quşqırk (e.ə. I əsr), Kengər // Kanqark (IV əsr), Əkerək // Aqarak (I əsr), Basın (e.ə. V əsr) və s. Bundan başqa, oğuz-səlcüq tayfa adlarının da (arpa, oxçu, dirok, bayat, bayandur, bəydili, dokarq, qayı və s.) kənd adlarında öz əksini tapması göstərilmişdir: Arpa (kənd, çay, göl), Oxçoğlu (kənd), Direklor (kənd), Bayat (kənd), Bayandır (kənd), Baydili (xurabə kənd), Dahirli (kənd), Qayı Qulu, Qazançı və s. «Kitabi-Doda Qorqud» dastanından da bu adlar işlənmişdir. Müəllif göstərir ki, eradan əvvəl qala və çay kimi xatırlanan Axurean toponimini türklər yaşayan bir çox ərazilərdə Ahurcuq, Ahurlar, Ahurlu (Bolqarstan), Axura (Naxçıvan) vardır ki, bunlar da atesparəstliklə bağlı olan ahur (Ahurlar) tayfasının adını əks etdirir. Bundan başqa, Quşqar oykonimini Krim, Bolqarstan areallarında da göstərərək bildirir ki, bu toponim göyər qədim türk tayfasının adı ilə bağlıdır. Sübut edir ki, bir çox qıpçaq dillərində indi də göyər (qoşar/qokar) adı ilə işlənməkdədir.

Ikinci fəsilde oronimlərin, yəni reliyeflə bağlı olan dağ, topo, dora, düz, qaya, yarğan və s. adların makroarealda və mikroarealda işlənmə funksiyaları, leksik-semantik, morfoloji, sintaktik xüsusiyyətləri göstərilmişdir. Məsələn, müəllif qeyd edir ki, Gəngər dağ adı kimi erməni mənbələrində «Kanqark» formasında həla əsrin əvvəllerində xatırlanır.

Üçüncü fəsilde hidronimlərin (çay, göl, bulaq, arx, gözo və s.) geniş təhlili verilmişdir. Bu fəsilde Axurean, Arpa, Qaranqu, Möküz, Gölqoşun, Gölziyaret, Kasak və s. çay adlarının tarixi etimoloji təhlili öz əksini tapmışdır. Müəllif bir çox mənbələrə söykənərək Alakas (Əleyəz), Kasak çay adlarını qədim xəzərlərə bağlayır. Bununla əlaqədar inandırıcı fikirlər irəli sürür.

Tədqiqatçı alim Əleyəz, Qars, Göydəg, İrəvan, Maymaq, Şörəyel, Ağbaba, Cıldır, Delidəg, Qaraxan və digər toponimlərin folklorda, eləcə də aşiq yaradıcılığında işlədilməsinə aid də nümunələr vermiş, yeri göldikcə toponimik rəvayətlərdən de istifadə etmişdir.

Müəllifin göldiyi nəticələr budur ki, göstərilən ərazilərin toponimiyasının 95 faizdən çoxu türk mənşəlidir. Bir çox toponimlər göstərilən bölgələrin bitki və heyvanat ələmini əks etdirir. Bir sistem olaraq şoxs adı tayfa adına, tayfa adı isə toponimə çevrilmişdir. Toponimlərin linqvistik təhlili onu göstərir ki, bir çox toponimlər ilk vaxtlar su obyekti (Qara bulaq, Güllü bulaq, Ağ bulaq), reliyefi (Göy yoxuş, Sarı yar və s.) bildirmiş, sonra isə bu adlar yenidən toponimləşərək kənd adını əks etdirmiştir. Məsələn: Qarabulaq kəndi, Göyyoxuş kəndi, Sarıyar kəndi və s.

Əsərin qiymətli cəhətlərindən biri də minden çox yer-yurd adının kitabə «Toponimik sözlük» şəklində əlavə olunmasıdır.

Avtandil Ağbaba
«Xalq» qəzeti, 15.IV.1997, №78 (22474)

«QƏDİM OĞUZ ELLƏRİNİN – AĞBABA, ŞÖRƏYEL VƏ PƏMBƏK BÖLGƏLƏRİNİN YER-YURD ADLARI»

Tatarıstanın Çelin şəhərində yaşayan həmyerlimiz messenat Hacı Elman Ağbabalının sponsorluğu ilə işıq üzü görmüş bu kitab filologiya elmləri doktoru, professor Tofiq Əhmədovun «Ön sözü ilə başlanır. Burada oxuyuruq: «Qafqaz türkdilli xalqların, o cümlədən azərbaycanlıların on qədim yaşayış maskonllarından biridir. Dünyanın bu regionunda eə bir daş, qaya, oba, yurd və s. yoxdur ki, oraya türkün ayağı dəyməsin, oradan türkün səsi gelmesin və türkün ünү cəsildilməsin».

Kitabın müəllifi, filologiya elmləri namizədi Aslan Bayramov bu günde qədər tədqiq olunmamış, lakin xalqın tarixi, dili, dini, mədəniyyəti, adət və ənənəsi ilə sıx bağlı olan toponimlərin öyrənilməsi kimi çətin bir sahəni araşdırılmış və əhəmiyyətli bir əsəri oxuculara təqdim etmişdir.

A.Bayramovu belə bir işə sövq edən onun milli tövəsübkeşliyi, vətənə, yurda bağlılığı, vətəndaşlıq və ziyanlı borcu olmuşdur. Hələ uşaq vaxtında bu əraziləri qarış-qarış gəzmiş müəllif, xalqın yaddaşında olan, eyni zamanda unudulan 3 mindən çox yer-yurd adlarını ayırd etmiş, onları tarixi mənbələrə əsasən, elmi-nəzəri baxımdan tədqiqata çəlb etmişdir. Onu da qeyd edək ki, həmin ərazilərin toponimlərinin 95 faizi türk-Azərbaycan adlarından ibarətdir. Bu işə o deməkdir ki, xalqımız bu ərazilinin on qədim sakinləridir.

Kitabda «Oykonimlər», «Oronimlər», «Hidronimlər» kimi fəsillər, «Toponimlər xalq şərində», istifadə olunmuş ədəbiyyat, informatorlar, toponimik sözlük kimi bölmələr verilmişdir.

Müəllifin bir neçə dil – Azərbaycan, rus, türk, erməni, fars, alman və s. bilməsi ona imkan vermişdir ki, arxiv sənədlərindən və müxtəlif dillərdə olan elmi mənbələrdən bahrolənsin, tarixi mənbələri və arxiv materiallarını saf-çürük etsin. Heç təsadüfi deyil ki, müəllif iki yüzdən xeyli çox elmi mənbəyə müraciət etmişdir.

Toponimlərinə əlaqədar bayatlıların, xalq yaradıcılığı nümunələrinin verilməsi də kitabın əhəmiyyətini artırır.

Əsərin sonuna əlavə edilmiş, əlifba sırası ilə quraşdırılmış «Toponimik sözlük»də hər coğrafi ad bütün komponentləri ilə təsvir olunur ki, bu da müəllifin eməyindən, çəkdiyi azab-əziyyətdən xəbər verir.

Kitabın sonunda həmin bölgələrin xəritəsi, kənd və rayonlarda yaşayan tayfaların adları, əhalinin sayı göstərilmişdir.

Kitab təkcə elmi işçilər – tarix, coğrafiya, etnoqrafiya və digər sahələrdə çalışan alimlər üçün deyil, ali məktəb tələbələri, eyni zamanda geniş oxucu kütlösi üçün dənəzərdə tutulmuşdur.

Əmin Əfəndiyev
({Retəm} qəzeti, 09.VI.1997, №1(5))

TOPONİMLƏRƏ DAİR KİTAB

Tarixi mənbələr sübut edir ki, bu gün «Ermonistan» adlandırılan ərazilər qədim oğuzların yaşayış məskənləri – yurd yerləri olmuşdur. Ancaq həmişə şovinist siyaset yerdən ermənilər Azərbaycan türklərini zaman-zaman deportasiyaya uğradıb öz dədə-baba torpaqlarından uzaqlaşdırılmışlar. Tarix bu çirkin siyasetə yol versa də, elm ədalətsizliyi göz yumub susa bilmir. Bu baxımdan filologiya elmləri namizədi Aslan Bayramovun «Qədim Oğuz ellərinin – Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri)» kitabı maraqlı doğurur. «Sümqayıt» neşriyyatı tərəfindən «Göytürk» mətbəəsində nəfis formada çap olunan bu kitabın sponsoru Naberejní Çelin şəhərində yaşayan Hacı Elmandır.

Kitabda qədim Oğuz ellərinin bir hissəsini əhatə edən Ağbaba (Amasiya və Qızılıqçay rayonları), Şörəyel (Ağın, Düzkənd, Ərtik və Talın rayonları) və Pəmbək (Hamamlı və Quşar rayonları) bölgələrinin toponimlərinin elmi-linqvistik və etimoloji tohliyi verilmişdir. Müəllif üç mindən çox toponimi linqvistik təhlilə çəlb etmişdir. Bir neçə xarici dil bilən A.Bayramov mənbələrdən əməkli istifadə etməklə tədqiqata çəlb olunan makro və mikrotoponimlərə dair yeni elmi mühəhizələr söylemiş, vaxtilə təhrif olunmuş və unudulmuş qədim türk məşəli bir çox yer-yurd adlarının əsl variantlarını bərpa etmişdir. Kitabda toponimlər üç qrupda təqdim edilmişdir. «Oykonimlər» adlanan birinci fəsilədə yaşayış məskənlərinin adlarının sədə və mürekkeb funksional struktur tipləri, leksik-semantik və qrammatik qrupları təsvir və təhlil edilmiş, həmin məntəqələrə ermənilər tərəfindən 1935-ci ildən tə 1990-ci ilə qədər verilən əydürmə adları da göstərilmişdir. «Oronimlər» adlanan ikinci fəsilədə dağ, dərə, təpə və digər relyef adları; «Hidronimlər» adlanan üçüncü fəsilədə isə su obyektlərinin adları təhlil edilmiş, bir çox unudulmuş göl və bitki örtüyünü ifadə edən leksik vahidlərin Ağbaba, Şörəyel və Pəmbək ellərinin toponimiyyasında əks olunmasını da faktlara göstərmüşdir.

Kitabın «Toponimlər xalq şərində» hissəsində tədqiq olunan ərazilərdəki yer-yurd adlarının aşiq şərində, bayatılarda əks edilməsi, toponimlərin tarixi hadisələrlə bağlı olaraq folklorda qorunub saxlanılması qeyd edilir. Dəfələrlə rus-türk müharibələrinin meydanına çevrilen bu ərazilərdəki müharibə sohnələri, qacqınlıq, köçkünlük, doğma el-obaya bağlılıq folklorla toponimlər vasitəsilə daha çox nozora çarpır. Kitabın sonunda verilən «Toponomastik sözlük» xəritə və tarixi etnoqrafiq şəkillər (İrovian-Qarabazar, Öysüz ocağı, Qıpçaq qalası, Ayır gölü və s.) onun elmi əhəmiyyətini daha da artırır.

Allahverdi Hacıyev, Buludxan Xəlilov
N.Tusi adına ADPU-nun dosentləri
({Azərbaycan müəllimi} qəzeti, 05.VI.1997, №41(7671))

ESKİ OĞUZ YURDUNUN YER ADLARI

Azerbaycan ilmine onomastik birimlerin sistemli şekilde araştırılması son on yılda uygulanmaya başlamıştır. Onomastik birimlerin incelenmesi yalnız bilim açısından değil, siyasi bakımdan da büyük önem taşımaktadır. Çünkü Kafkasya Türklerinin eski iskan yerlerinden olduğu halde, son aşırda bu sahada Kafkasya Türklerine çeşitli zulüm ve baskılara yapılmış, onların toprakları elinden alınmış veya vatanlarından kovulmuş, çıraklımış, mülteci durumuna düşürülmüşlerdir. Bu söylenciler Kafkasya'daki Kirim Türklerine, Karaçay Türklerine, aynı zamanda Azeri Türklerine tamamen aittir. Tarihen şimdî «Ermenistan» adlı bölgenin esas nüfusu bulunduğu halde, muhtelif zamanlarda çeşitlibahaneler altında onlar vatanlarından kovulmuş, sonuçta şu anda «Ermenistan» cumhuriyetinde malum olduğu üzere bir Türk bile yoktur. Türkler Ermenistan'dan kovulduktan sonra onlara özgü yer-yurt tümuyle değiştirmeye tabi tutulmuştur. Bu yüzden Ermenistan'daki Türk kökenli yer adlarının derlenmesi olağansız hale gelmiştir. Oysa hiç değilse doğalardan, çeşitli kafnaklardan olsa bile yer isimlerinin toplanması, sistemleştirilmesi ve incelenmesi güncel konu sayılmalıdır. Bu bakımdan Aslan Ahmethanoğlu Bayramov'un «Kadim Oğuz elliinin yer-yurd adları» isimli (Bakü, 1997) kitabı çok önemlidir. Kitapta tüm Ermenistan'da değil, Ermenistan'ın somut olarak Ağbabə, Şörəyel ve Pembek bölgelerindeki yer isimleri, yani toponimler ele alınarak incelenmektedir. Bellidir ki toponimlerin aşağıdaki türleri vardır: 1. Oykonimler yani yaşayış, yerleşim mintkalarının adları; 2. Oronim yani dağ, dere, çöl, bozkır ve s. adlar; 3. Hidronimler yani deniz, nehir, göl, pınar v.b. adları.

Bu nedenle kitapta adı geçen bölgelerdeki toponimler üç bölümde ayrıntılı şekilde araştırılmıştır. Kitaba aynı zamanda bölgenin toponim ve etnonimlerinin sözluğu eklenmiştir.

Eserin giriş kısmında Ermenistan'daki Türk kökenli yer adlarının tarihi, Ermeni salnamecilerin eserleri, kaynaklar ve diğer arşiv materialları özeti leniyor.

Yazar I bölümde aşağıdaki konuları ele almıştır: kavim adlarından türemiş oykonimler, kişi adlarından türemiş oykonimler, dağ, dere ve s. adlardan türemiş oykonimler, deniz, nehir, pınar adlarından türemiş oykonimler, hayvan adlarından türemiş oykonimler, bitki adlarından türeyen oykonimler.

Tarihi kaynaklardan iyice bellidir ki, şimdiki Ermenistan'da eskiden Türk boyaları iskan etmişlerdi. Bunu özellikle kaydedelim ki, kaynakların verdiği göre bu bölgede eski Ermenice ile açıklanan, izah olunan toponim yokdur. 7 asır Ermeni coğrafyası adlı eserde Ermeni kökenli bir toponime yer adlarına rastlamak mümkün değil. Tarihen bu bölgede az sayıda Ermeni 1441'de dolu'dan Kılıçlıyan çarlığından kovulduğu, sınır dışı edildiği için buraya gelip yerleşmişler. Rastgele değildir ki, 1920 yılında Sovyet Ermenistan Cumhuriyeti kurulurken 9000 km kare araziye sahip olmuştur. Sonraları Azeri Türklerinin topraklarını işgal etmek

sonucunda 90'larda Ermenistan Cumhuriyetinin toprakları, arazisi bir hayli büyümüş, genişlemiştir.

Bundan dolayı eski Oğuzların bu bölgede yaşamış çok sayıda boyaları, urukları, kavimleri kendi isimlerini yaşadıkları yerleşim bölgelerine vermişlerdi. Bu bakımdan müellif bu bölgedeki Basın/Basyan, Şirak, Kever, Guqark, Avaran, Kangar, Bozavdal, Bayandur v.b. yer adları eski Türk boyalarının adlarından törönmesini tasdîq etmiştir. Yazan bu meseleleri ayrıntılı şekilde gözden geçiriyor, bu toponimlerin Türk dünyasında zamanda Anadolu'da, Ön Asya'da yayılma coğrafyasına dikkat çekiyor, kıyaslama yöntemi vasıtası ile bu Türk boyalarının oturaq bölgelerin harmasını çizmeye çaba gösteriyor. Mesela, Şörəyel vadisi 1946'da adı değiştirilmiş Yukarı Bedili ve Aşağı Bedili köyleri Oğuzların Beydili boyu ile doğrudan doğruya ilişkiye sahiptir. Yazan bununla ilgili olarak Beydili boyunun kaynaklar üzere yayılma alanını belirtiyor ve bu bölgelerdeki toponimlerin Anadolu'da vaktiyle bu isimde 23 köy olduğunu tespit ediyor.

Türk toponimlerinde kişi adlarından türemiş yer adları da geniş kullanma alanına sahiptir. Bu söz konusu bölgelere de aittir. Yazan bu türeden olan toponimlerin çeşitli özelliklerini inceleyerek bunların daha eski Türk gelenekleri ile bağlı olması sonucuna varıyor.

Kitabın bu bölümünde oronimlerden türemiş yer adlarının üzerinde de çeşitli şekilde durulmaktadır. Bununla ilgili olarak Karaburun, Karabogaz, Kamyark, Sarıbaş veb. Oykonimlerden türemiş yerleşim birimlerinin, bölgelerinin adları anlam ve gramer özellikleri bakımından geniş incelenmiştir.

Adı geçen bölge oronimleri çoğunluğa sahiptir. Güzel yüksek dağlar, tarım dereler, geniş biçenekler, büyük kayalı zirveler, meralar ve memleketler mührümüz doğası, manzaraları eski Oğuzların at oynattığı ovalardır. Bu zeriflik Türk kökenli çok sayıda oronimlerin, yani dağ, dere, kaya, tepe, meralarının meydana gelişine neden olmuştur. Bununla ilgili olarak müellif bu bölgedeki Pembek dağ silsilesi, avak sıradagları, Kangar Dağı, Kangar Düzü, Şörəyel Düzü, Şirak Dağları, Kıpçak Düzü, Kıpçak Dağı, Abaran Çölü, Arpa Çayı, Boz Abdal Keçidi, Gugar Dağı, Ağbabə Yaylası v.b. oronimlere dikkat çekmektedir.

Aynı yöntemle bu bölgedeki hidronimler ayrıntılı şekilde ele alınıp incelenmiştir. Yazan geniş araştırma sonucunda bölgede etnonim ve antroponimlerden (kişi adları) türemiş hidronimlerin çoğunluğa sahip olduğunu tespit etmiş bulunmaktadır.

Bununla ilgili olarak yazan Şirak, Kayı kulu, Camışlı, Boz Abdal, Kasak Karbi Oğuz etnonimleri ile doğrudan bağlantısı olan hidronimleri özel şekilde dikkate almıştır.

Kitabın sonunda, kullanılmış edebiyatın, literatürün listesi, geniş bir sözlük olarak verilmiştir. Bu sözlük bölgenin tüm onomastiğini, birimlerini kapsamaktadır. Bu onomastik birimlerin yalnız anlam ve gramer özellikleri incelenir, aynı zamanda onların tarihi hakkında özet şeklinde olsa bile gereken bilirtiler veriliyor.

Kitabın sonunda aynı zamanda şimdi «Ermenistan» diye adlandırılan cumhuriyetin Ağbaba, Şöröyel, Pembek bölgelerindeki yerleşim bölgelerinde oturan taifelerin, tire, kavim, soyların tam ve ayrıntılı listesi yer almaktadır. Kitaba onun dışında Ağbaba, Şöröyel ve Pembek bölgelerinin haritası ve «İrevanın işkili», «Kara Bazar» çok eski dönemlere ait bulunan Kıpçak kalesi ve Kasak köprüsü v.b. abidelerin fotoğrafları, görüntülerini eklenmiş bulunmaktadır.

Aslan Ahmethanoğlu Bayramov'un «Kadim Oğuz ellerinin yer-yurt adları» isimli kitabı şimdiki Ermenistan'da türklerin tarihi yaşam tarzı ve onlara yer-yurt adlarını gelecekte toplu şekilde öğrenmek, araştırmak için türkoloji için değerli bir çalışmıştır. Bu vesile ile kitabın yazarını tebrik eder, ona çalışmalarında başarılar dileriz.

Doç. Dr. Ebulfəz Kulu Amanoğlu

(Türk lehceleri ve edebiyatı dergisi. Ankara. Agustos 1998, sayı 20)

ASLAN BAYRAMOV

*Qədim Oğuz ellərinin – Ağbaba, Şöröyel
və Pombok bölgələrinin yer – yurd adları
(toponimləri)*

Bakı, "ADİLOĞLU" nəşriyyatı -2003, 240 səh.

Kompüter dizaynı: *Özim Babayev*
Kompüter tərtibatçısı: *Məlahət Həsəndost*

Yığılmağa verilmişdir:	21.11.2003
Çapa imzalanmışdır:	16.12.2003
Kağız formatı:	60x84 1/16
Hesab-nəşriyyat höcmi:	15 ç.v.
Sayı:	400
Sifariş:	359

*Kitabın 1996-ci il nəşriniə Hacı Elman Məşədi Həsəndlə sponsorluq etmişdir.
Müəllif bir daha Hacı Elmana bütün oxucular və ağbabalar
adından öz təşəkkürünü bildirir.*

Kitab "ADİLOĞLU" MMC-nin mətbəəsində hazırlanmış diapozitvlərdən
istifadə olunmaqla ofset üsulu ilə çap edilmişdir.

Unvan: Bakı şəh., Ü.Hacıbəyov küç., 38/3

Tel.: 98-68-25